

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKİ DÖVLƏT UNIVERSİTETİ



Görkəmli maarifçi, pedaqoq, ədəbiyyatşunas və publisist
Firidun bəy Köçərlinin anadan olmasının
150 illik yubileyinə həsr olunmuş
(25-26 noyabr 2013 cü il)

RESPUBLİKA ELMİ KONFRANSININ
MATERIALLARI

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKİ DÖVLƏT UNIVERSİTETİ



*Görkəmlü maarifçi, pedaqoq, ədəbiyyatşünas və publisist
Firidun bay Köçərlinin anadan olmasının
150 illik yubileyinə həsr olunmuş*

**RESPUBLİKA ELMİ KONFRANSININ
MATERIALLARI**
(25-26 noyabr 2013-cü il)

Konfrans Azərbaycan Respublikası Prezidentinin Firdun bəy
Köçərlinin 150 illik yubileyi haqqında 14 fevral 2013-cü il tarixli
Sərəncamı əsasında keçirilir

Az-2

R-42

Elmi redaktorlar: *Filologiya üzrə fəlsəfə doktoru,*
dəsənt Məhərrəm VƏLİYEV

Filologiya üzrə fəlsəfə doktoru,
Dəsənt Nəzakət HUSEYNNOVA

R-42. Görkəmlı maarifçi, pedaqoq, ədəbiyyatşunas və publisist
Firdun bəy Köçərlinin anadan olmasının 150 illik yubileynə həsr olun-
muş Respublika Elmi konfransının materialları. (25-26 noyabr 2013-
cü il) Bakı, «AVROPA» nəşriyyatı 2013. 262 səh.

R 4702060106-22
8032-2013 *Qrifli nəşr*

2013-cü ildə Azərbaycanın görkəmlı ədəbiyyatşunas alimi,
tanınmış maarifşəhərçi, ictimai xadim, publisist-yazıcı, tənqidçi və
tərcüməçi Firdun bəy Əhməd ağa oğlu Köçərlinin anadan olmasının
150 illiyi tamam olur.

Firdun bəy Köçərlili Azərbaycan ədəbiyyatının tarixi inkişaf
yoluna dair qiymətli mənbə təşkil edən əsərlər yaradmış və çoxxəhəlli
zəngin fəaliyyəti ilə ictimai-mədəni fikrin təşəkkülünə mühüm töhfələr
vermişdir. Ölkəmizdə təhsil sisteminin milli əsaslar üzrində qurulması
prosesində onun maarifçi ziyanlı kimi apardığı işlər böyük əhəmiyyətə
malikdir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Dünyanın qədim, mədəni mərkəzlərindən biri olan Azərbaycan özünün zəngin və bənzərsiz mədəniyyəti ilə fərqləndiyi kimi, dünya mədəniyyəti xəzinəsinə də nadir və qışməli incilər baxış etmişdir. Xalqımızın mütəsəkkirləri minilliklər ərzində coxşaxlı mədəniyyət nümunələri yaratmış, onları zaman-zaman cılapalaraq inkişaf etdirmiş və daha da təkmilləşdirərək nəsildən-nəsle örtürmişdirlər. Bu misilsiz mənəvi sərvətlər içərisində milli folklorumuzun ənənləri qədim tarixi köklərə səykonmuşdır.

Azərbaycan xalqının şifahi xalq ədəbiyyatı qədim və zəngin qaynaqları səykonur. Milli folklorun qorunması, toplanıb naşr edilməsi və təbliğinin sahəsində görkəmli tədqiqatçılarımız daima fəaliyyət göstərirlər. Biz bu gün onların tarixi xidmətləri sayəsində folklor örnəklərimizi oxuyur, bu mənəvi sərvət sahib çıxırıq. Folklorşünaslıq elminin tarixini öyrənmək baxımından hər bir tədqiqatçı alımın fəaliyyətinə qiymətləndirmək çox əhəmiyyətidir. Bu manada Firudin bəy Köçərlinin ırsına da müraciətimiz təsadüfi deyildir.

Firudin bəy Köçərlili elm və ədəbiyyat xadimləri sırasında xüsusi yer tutan şəxsiyyətlərdəndir. Firudin bəy Əhməd ağa oğlu Köçərlı 1863-cü ilin 26 yanvarında Şuşada anadan olmuş, oslu Cavanşir mahalının Köçərli kəndindəndir. Ulu babalarından Məhəmməd bəy Köçərli kəndindən Şuşaya köçməş, burada yurd-yuva salmış, onun sayəsində Köçərli möhəlləsi salılmışdır. Atası Əhməd ağa da ziyanlı bir insan olmuşdur. Firudin bəy Köçərli Mirzə Kərim Münzəzadının məktəbində təhsilsə başlamış, sonralar Şuşadakı rus məktəbini bitirmiş. 1879-cu ildə Zaqafqazı Müəllimlər Seminarıyasında 1885-ci ildə təhsilini başa vurduqdan sonra İrəvan gimnaziyasında (1885-1886-ci dövri) pedagoji fəaliyyətə başlamışdır. Firudin bəy Köçərli Azərbaycan folklorşünaslığında da xüsusi xidmətləri olan şəxsiyyətlərdəndir. Onun yaradıcılığı şifahi xalq ədəbiyyatının toplanılması, sistemləşdirilib naşr olunması ilə bağlıdır. Bu sahədə tarixi xidmətləri olan E.Sultanov, M.Mahmudbəyov, İ.Məhərrəmzadə, A.Səqią və başqalarının adları sırasında Firudin bəy Köçərlinin özünəməxsus yeri vardır.

Firudin bəy Köçərlinin folklorşünaslıq fəaliyyətini bütünlükələrə araşdırıldıqda onu həm folklor toplayıcı, naşırı, həm də tədqiqatçısı kimi dəyərləndiririk. Onun həyat və yaradıcılığı təkcə folklorşünaslıqla məhdudlaşmamış bir çox sahələri şəhər etmişdir, ona görə də onun həyat və yaradıcılığı haqqında burada yüksəm şəkildə söz açmağı məqsədə uyğun sayırıq.

Firudin bəy Köçərli təkcə Azərbaycannın tanınmış ədibləri haqqında deyil Şərqiñ və Qəribin ədəbi tənqidində və nəzəri-estetik fikrinin inkişafında mühüm

xidmətləri olan şəxsiyyətlərdən biridir. Görkəmli ədəbiyyatçısınas o dövrün bir alimi kimi, xalqlar arasında ədəbi əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsi sahəsində bu gün də əhəmiyyətini itirməyən qiymətlə bir irs qoyub getmişdir.

Elmi araşdırırmalar göstərir ki, Firudin bəy Köçərlili ədəbiyyatçısınas olmaqla yanaşı, həm də folklorşünaslıq sahəsində ilkin olaraq folklorun başlıca və əsas xüsusiyyətlərini qələmə almışdır. Belə ki, folklorun bir sıra janrılarının əsas cohətlərinin elmi cohətdən doğru ümumişdirmədir. Göstərilən mənbələrdən bəlli olur ki, Firudin bəy Köçərlili tədqiqat işini əstiqləmətdə aparırdı. Bir tərəfdən folklor materiallarını toplayıb qaydala salır, digər tərəfdən müasir və klassik Azərbaycan ədəbiyyatının tabağı ilə bağlı məsələlərinə həssedilmiş kitab, məqalə, dərsliklər tərtib edirdi. "Firudin bəy Köçərlinin ağız ədəbiyyatının toplanması və naşrı məsələləri ilə məşğul olmasa iyiwminci əsrin əvvəllerində ümumişdən ağız ədəbiyyatına olan marağın artırdı. Bu ədəbiyyatın söz sonottının başlangıç kimi götürməyin vacibliyini qəti şəkildə araya gotirdi. Ədəbiyyatışınashığın diqqətini ağız ədəbiyyatın yönəltdi, onun ədəbiyyatın başlangıç sahəsi kimi öyrənilmə vacibliyini bir növ təsdiqlədi." (5. s.56)

Folklorumu toplamaq və naşr etmək işinin təşəbbüskarlarından olan Firudin bəy Köçərlili şifahi xalq yaradıcılığının daha da inkişaf etməsinə, onun elmi-nəzəri məsələlərinin aydınlaşdırılmasına çalışan folklorşünaslıq alımdır. Buna görə də o, xalq, xüsusilə də ziyanlıları folklor nümunələrini toplayıb geniş xalq kütlələrinə çatdırmağa çağırıldı. O obyektiv olaraq belə nəticəyə gəlmİŞdi ki, folklor düzgün prinsiplər toplanmadıqda onun haqqında elmi-nəzəri fikir səyləmək mümkün deyil. Çünki folklor toplanılıb dünya miqyasında sınıqdan çıxmış məlum elmi prinsiplərə yaza alınmadıqda onun barosunda konkret qənaət formalşa bilmir. Ona görə də Azərbaycan folklorşünaslığının təşəkkül prosesini iki əstiqləmə - folklorun toplanması, naşrı və tədqiqi ilə bağlı idi. Belə ki, o illərdə Firudin bəy Köçərlili folklorun həm toplayıcı, həm də tədqiqatçısı idi. Onun folklor nümunələrinə dair elmi mülahizələri birincə növbədə xalq ədəbiyyatının toplanması problemləri ilə bağlı idi. Ədib folkloru həm şifahi, həm də yazılı ədəbiyyati ifadə edə bilən ümumi termin hesab edirdi. Bununla yanaşı, Firudin bəy Köçərlili folklor nümunələrinin bəzən eşidildiyi kimi toplanılmaması, redakta olunma problemləriini ümumişdərək toplama işində əsas tutduğu mənəvi folklorun orijinallığını qorumaq idi.

Tədqiqatçı Firudin bəy Şuşinski vaxtı ilə yazdırdı ki, XVIII əsrin ortalarından Qarabağda musiqi sənəti iki yolla inkişaf edirdi. Biri xalq, o biri xananda yaradıcılığı id. Qarabağ aşığıları yəni saz havaları, dastanları yaradıcı kimi, xalq xanəndləri da müğamlar üzərində işləyidirlər. Qarabağda aşiq və xanəndəlik sənətləri tarix boyu yanaşı inkişaf etmişdir. Xanəndlər aşiq havalarını öz ifalarına uyğunlaşdırılmış və müğamati zənginləşdirmişlər. Vaxtı ilə Göyçə, Gəncəbasar, Qarabağ, Şirvan, Borçaltı, Naxçıvan aşığıları möşhur xanəndlərin zengüləşləri ilə öz repertuarlarını zənginləşdirmişlər.

* BDU, elmi işçisi

Azərbaycan folklorunun qadim, zəngin və geniş yayılmış lirik janrlarından biri sayıçı sözləridir. Özünaxas poetikası, bayati kimi qafifi sistemi, çoxşayı nümunəsi olan sayıçı sözlərinin toplanılması və nəşri sahəsində də Firudin bəy Köçərlinin fealiyyəti böyük olmuşdur. Köçərlinin doğulub boyra-başa çatdığı Qarabağda xalq yaradıcılıq nümunələri sırasında sayıçı sözlərinə xüsusi diqqət yetirilmiş və bu janrın əhəmiyyətini dəyərləndirmiş folklor toplayıcılığı və nəşri işində sayıçı sözlərini yaziya almışdır. Ədibin qələmə aldığı sayıçı sözlərini yaddaşlardan yazıya almışdır, bunları tarixi-mədəni dəyər kimi göləcək nəsillərə çatdırmaq üçün çap etdirməyi lazımlı bilmişdir.

Azərbaycan folklorşunaslığında aşiq yaradıcılığı, o cümlədən, Qarabağ aşığında haqqında xeyli material var. Məsələn, Firudin bəy Köçərli "1910-cu ildə Tiflisdə "Pesnya Valexa" adlı yazısını çap etdirmişdir". (2. 12.) Hər iki toplama materialı müxtəlif illərdə qələmə alınmış, SMOMPK-un müxtəlif buraxılışlarında dərc edilmişdir. Əvvəlcə S.P. Zelinskinin imzası ilə "Ermoni aşığı Vartan Xoyskinin nəğməsi" başlığı altında SMOMPK-un 1882-ci il, 2-ci buraxılışı, 2-ci səbəsində (səh. 99-106) material, sonra isə yenə hamin toplunun 1910-cu il, 41-ci buraxılışının, 2-ci səbəsində (səh. 24-36) F.B.Köçərlinin "Valehin nəğməsi" ("Песня «Валекса») məqaləsi və topladığı material nəşr edilmişdir" (8.s.496).

O, Valeh haqqında ətraflı məlumat verərək yazar ki, aşiqın Qarabağ xanlığının tarixinə aid "bir mənzulat var ki, mətəssüf, ələ gətiş bilmədi. Onun əvaldi Aşıq Abbasqulu biza söz vermişdi ki, Kərbələyi Sofinin (Valeh – A. N.) tərənnəşə əsərini biza göndərsin, vəli əhdinə vəfa etmədi" (3.s. 333-334). "Adı çəkilən məcmuənin 1910-cu il, 41-ci buraxılışında "F.B.Köçərlinski" imzası ilə "Sayacı" mahnısı və "Valehin nəğmələri" mahni mətnləri oxuculara təqdim edilir, rus oxucular üçün onların sətri tərcüməsi verilir. "Valehin nəğməsi" adlı ikinci hissədə, maqalənin məlumatlı insanın dünnyaya göldüyü ilk gündən o biri dünnyaya köçənə qədərki həyat mərhələlərindən bəhs edən nəğməni və bunun rusçaya sətri tərcüməsini oxuculara təqdim edir." (9.s.51)

XX-ci illərdə Azərbaycan xalqlının tərəqqisi və rıfahı yolunda çalışan milli folklorşunaslığımızın surətlə formalşması və inkişafında onun əvəzsiz xidmətləri danılmazdır. Bu illərdə O "Azərbaycan tatarlarının ədəbiyyatı", "Balalara hədiyyə" kitabını və Azərbaycan folkloru nümunələrindən "Sayıcı sözləri"ni, "Valehin nəğməsi"ni toplayıb tədqiqat aparmış, onun tərcüməyi-halımdan müyyən parçalar çap etdirmişdir. "Şeirlər Azərbaycan dilində, ərab əlifbasında olan, 24 bənddən ibarət mətni orijinalda və onun rus dilində tərcüməsi verilir. Mətn tamiz Azərbaycan dilindədir və F Sözlü gedən məcməədə yazıları ilə çıxış edən fədakar ziyanlılarımızdan biri də Firudin bəy Köçərlidir" (9.s.52)

Firudin bəy Köçərlinin SMOMPK məcməəsində "Köçərlinski F.B." imzası ilə "Sayacı" mahnısı", "Valehin nəğməsi" adında geniş, 36 sohñəlik məqaləsi və topladığı folklor materialları dərc edilmişdir. Firudin bəy Köçərlinin aşkar etdiyi mətn də xalqdan toplanmışdır. Aşıq Valehin şeirlərinin, o cümlədən

onun məşhur vücudnaməsinin, xalq bayatılarının, uşaq folkloru incilərinin bir qismını öz dövründən mətbuatında, kitablarında çap etdirmiştir. Valehin şeirləri sırasında şairin özü tərəfindən yaradılmış «Vücudnamə»nı yüksək qiymətləndirir. «Bu şeir ona görə qiyomatlıdır ki, burada alimlərimizə qaranlıq olan bira sira məsələlər aydınlaşdırılır. Firudin bəy Köçərli 1912-ci ildə topladığı folklor nümunələrinin "Balalara hədiyyə" adı ilə toplu şəklində nəşrinə nail olmuşdur. "Valehin nəğməsi" adlı ikinci hissədə, F. Köçərli bu nəğmənin məzmununu və süjetini izah edir, onun dini-psixolojik mövzusunun mahiyətini açır, "Valeh" sözünün rusca tərcüməsinin "очарованный, притягнутый" kimi verir. Müəllif göstərir ki, bu nəğmədə insanın ana botını düşüb bəi dünnyaya göldüyü ilk gündən o biri dünnyaya köçənə qədərki həyat mərhələləri, həmçinin o biri dünnyadakı vəziyyəti (sarpoñan žiznъ) hissə-hissə, bənd-bənd nəğmə, şeir formasında söylənilir. Nəğmənin məzmununa görə, Allah tərəfindən bəi dünnyaya götilmiş bütün insanlar qisa ömrü sürdükden sonra, o biri dünnyaya köçəcək, gördiyilər bütün işlər üçün məlum mələklərə hesabat verəcəklər, yaxşı və pis əməllərinə müvafiq olaraq mütəkafatlandırılacaq və ya cazalandırılacaqlar. İnsanın həyatı qızığın alver gedən bazara bənzəyir. Hər adam, sənki alət satmaqla məşğuldur, pis şey satanlar, insanların addaşalar o dünnyada cazalandırılacaq, cəhənnəmə vəsil olacaqlar, xeyir əməllilər, yaxşı şey satanlar isə cənnətlə mütəkafatlandırılacaqlar... (9.s.51-52). Bununla yanaşı o ədəbiyyatımızın ədəbi sahəsini zənginləşdirmiş və bu mərhələnin əsasını qoyanlardan biri olmuşdur.

Firudin Şuşinski isə Qarabağ aşığılarını yeni aşığı havası və dəstan yaradıcılığından danışmışdır: "XVIII əsrin ortalarından Qarabağda müsicisi sonot iki yolla inkişaf etmişdir. Biri xalq, o biri xanəndə yaradıcılığı iddi. Qarabağ aşığıları yeni saz havalarını, dəstənləri yaratdığı kimi, xalq xanəndələri də müğamat üzündə işləyiridilər" (10.s.138).

Vaxtılı Hüseyin Mufti Əfəndi Qayibov, Firudin bəy Köçərli, Mir Möhsün Novvab Aşıq Valehin şeirlərini toplamışlar. Azərbaycanda noşır olunan "şəhərinə aşarma məcməə" toplusunda H.Qayibov bu el əsərələrinin bir neçə şeirini çap etdirmiştir. F.Köçərlinin "Azərbaycan ədəbiyyatı" kitabındaki "Kərbələyi Səfi Valeh toxallılışı" (3.) məqaləsində aşığından həyat və yaradıcılığından bəhs olunur. F.Köçərli tərəfindən onun bir şeiri SMOMPK məcməəsində rus dilində çap olunmuşdur" (2.). Mətbuatda həmin şeir haqqında İ.Lopatinski, V.Qordlevski müsbət rəy söyləmisişlər. "F.B.Köçərlinin topladığı materiala yaxşıdır və səzdə oxuyuruq: "Bu nəğmədə insan həyatının mərhələlərindən, onun ruhunun o biri dünnyadakı tələyindən danışılır. Ölümündən sonra həyata və qiyamət gününa inanı müsəlman dininin əsas ehkamlarındandır. Bütün müsəlmanlar inanırlar ki, bütünlər adımlar əldədikdən sonra Qadır Allahın hökmü ilə Qiyyamət gündündə yenidən dirildilər, bu dünnyadakı qisa ömrələrindəki əməllərinə görə imtahanə çəkilirlər. Xeyir əməlli insanlar cənnətə, bəd əməlli, pis insanlar isə cəhənnəmə vəsil edilir". (1.49-54) "Sonra müəllif bu inam və təsəvvürün müsəlman zehniyyətində, təsəvvüründə yerindən, Məhəmməd peyğəmbərin

(s.v.s) qiyamət gündündə öz hümmətinin xilaskarı olmasından danışır, "Qurani-Kərim"dən gətirdiyi misalla bütün bunları əsaslandırır. Beləliklə, "Valehin nəğməsi" əsərinin mövzusunu bütün bunların təşkil etdiyini göstərir".(9.s.293) "Firudin bəy Köçərli daha sonra mühüm bir məsələyə də öz prinsipial və obyektiv münasibətin bildirir: "Bu mövzuda elə də yaşı tanınmayan erməni aşığı Vartan Koyskinin nəğməsi ilə də rastlaşırıq. Bu mahni İrəvan gimnasiyasının keçmiş müəllimi S.Zelinski tərəfindən rus dilinə tərcümə edilərək müraciyyətə daracədə dəyişdirilərək toplunun 2-ci buraxılışında yerləşdirilmişdir. Bu mahnimin ümumi quruluşu, ruhu, əks edilən dünyagörüşü tamamilə müsləmənlərə aiddir və bu vəziyyət səbüt edir ki, bu nəğmə erməni aşığı tərəfindən yox, hansısa tatar (Azərbaycan – S. O.) nəğməkarı tərəfindən qoşulmuşdur. Bunu, Şərq adəbiyyatına lap an az bələd olan hər-hansı bir kas da, müraciyyənlaşdırıb ilə bilər. Təssərif ki, "Valehin nəğməsi"nin kimin ağzından, harada və nə vaxt qələmə alındığı göstərilməyibdir, imza isə materialın sonunda "Ф.-Б.Коцарлинский" kimi qeyd edilmişdir".(7.s.24-25). Bu barədə akademik B.Nəbiyev F.Köçərlinin "Valehin nəğmələrini" "topladığını göstərir" (6.s.161). Aşağıın şeirlərində tarixi şəxsiyyətləri, Şərqiñ söz ustalarını xatırlaması onun zəngin dünyagörüşündən xəbər verir. Göründüyü kimi, Qarabağda aşiq sonatı onənəsinin formalşaması tarixi o qədər də yemən olmadığı kimi, həmin onənələri müxtəlif dövrlərdə yaşadan sonatkarlar da az olmamışdır. Maraqlıdır ki, tarixi adəbiyyatda tez-tez Abdal-Güləblə kəndinin adı çəkildi, buranın aşıqları haqqında maraqlı məlumatlar verilir. Kəndin böyük aşıqlar ocağı olduğu göstərilir. F.Şuşinskinin "Azərbaycan xalq müsiciciləri" kitabında oxuyurur: "1902-ci ilin yanvar ayında Bakıda təşkil edilmiş ilk "Şərq konserti"nda maşhur xanəndə və çalğıçılarla birlikdə çıxış edən Gülüabl aşıqları böyük müvəffəqiyət qazandılar" (10.s.33). "Kasıpi" qəzetində 1902-ci il 13 yanvar tarixli nömrəsində yazılmışdır: "Konsertin ikinci şöbəsində Şuşa qızasının Gülüabl kəndindən dəvət olunmuş aşıqlar çıxış etdilər".(10) əri, Şərqiñ söz ustalarını xatırlaması onun zəngin dünyagörüşündən xəbər verir.

"SMOPPK məcmüsünün 41-ci buraxılışında isə Firudin bəy Köçərli Aşiq Valehinin «Vücludnaməsini» əsl adı ilə çap etmişdir (2.s.1-36). Sonradan bu şeir bir daha çap edilmiş və elmi cəhətdən araşdırılmışdır" (9.s. 109).

F. Köçərli şəfahi toplama işini elmi işdən daha çox ziyalının vətəndaşlıq borcu hesab edir və böyük ləyaqətə, təmənnasız surətdə həmin borcu icra edirdi. Onun folklorumuzun tarixinə və təleyinə baxışında diqqəti cəlb edən maraqlı cəhətlərdən biri də Azərbaycan folklorunu digər xalqların folkloru ilə yanaşı tədqiq etmək idi.

Firudin bəy Köçərlinin folklorştanmış fəaliyyətində aşiq yaradıcılığına dair araşdırmları da dəyəridir. Mənbələrdə qeyd edilir ki, Köçərli öz arxivində külli mündərədə aşiq şeiri, dəstan parçaları olduğunu yanzırıdı. Aşıqlar içərisində Qarabağın ustاد aşığı Aşiq Valehin yaradıcılığı onu dəha maraqlandırılmışdır. Vaxtı ilə Aşiq Valehə bağlı araşdırmlarının nəticələrini Firudin bəy Köçərli SMOPPK məcmüsündə, "Kars" qəzətində və geniş şəkildə "Azərbaycan ad-

biyyati tarixi materialları" kitabında çap etdirmiştir. Onun "Kərbəlayı Səfi "Valeh" taxəllüs" adlı məqaləsində Valehin Canioğlu Kərbəlayı Abdullanın və Baba bəyin müsəri olduguunu, Gülbələ kəndində təvəllüd tapıldığı, yüz ilə yakın ömür sürdüyüünü, oxuyub-yazmağı Şuşada öyrəndiyini qeyd etmişdir. Aşiq Valehin Vüctidnaməsində insanın məbudu ana bətnində bir qatra uyusmuş qandan maya bağlıyb, müruri-əyyam ilə dünyaya gəlməsini və yer üzündə nəvvü-nüümə tapıp körpəlik, uşaqlıq, cavamlıq, kişilik və qocalıq hadrlarına yetişməsini və hər sinni salın öz həftə təbistinə məxsus müxtəlif otuz bir bəndlik vücludnamasını əsərina daxil edən Firudin bəy Köçərli bu şeirin məzmununu izah etmiş və belə yazmışdır ki, insanın ömür sürdüyü həyatı bütünlüyü ilə göz öñündə canlanıdır. Əslə binadan vəfəimi söyləyim:

Əta bətnində gəlmisəm anaya.
Ananın bətnində qan oldum durdum,
Sanasən ki, qəvvas düşdü dəryaya.
Və ya yaşının yüzə çatması ilə
Yüz yaşimdə oldum piri natəvan,
Gələnlə, gedənlə, qonşuya yaman.
Könlümdə ahuzar, çeşmimdə duman,
İstədim fənədan köçəm üqbaya.(1.52)

"F.Köçərlinin "Valehin nəğməsi" materialı 31 bənddən ibarət onbirlik əlçüda, a+b+a+v və a+a+a+v qafiyələnmə sisteminde mənzumadır. Əvvəl rusca tərcüməsi, sonra ərəb əlifbasında orijinalı – azərbaycançı verilmişdir. Bu mənzumə dil və üslubuna görə şəfahi adəbiyyat nümunəsindən daha çox yazılı adəbiyyat nümunəsinə oxşayır. Mətnədə ərəb-fars tərkibli sözər cəxdür. Mənzumə:

Çəhərənəsəridən, şəş cəhətdən,
Bir qətrə mənidən olmuşuz peydə.
Adəm dərəsində qaldım altı gün
Qüdrəti-qədr xalıq ilə seyda.

İkinci bənddə oxuyuruq:

Rohmində azəl bünayad oldu dil,
İki nöqtə gözüm oldu məqabil,
Bir dəməğ, bir ciger olundu hasıl,
Doqquz gündə təmam oldu bu əzə.(8.s.25)

Beləliklə, "Valehin nəğməsi" bu tərzdə davam edir, usaqın bənddə ikinci şəfi, dünyaya gəlməsi, bir yaşından dörd yaşına, səkkiz yaşından iyirmi yaşına çatması və bu dövrlərdəki vəziyyəti təsvir edilir, bu növ cavan bürüyür, evlənir və

On səkkizdə işrəti eylədim təmam,
On doqquzda gördüm hər mətbə və kam,

İyirmidə mənə xoş keçdi əyyam,
Neçə övlad xudam gördü rəva.(8.s.26)

Sonraki bândlarda bu epik-lirik qâhramanın ölüne qâder ömrü onluq say sistemi ile yüz yaşına qâder izlenilir. Sonra insanın ölüm dünyasında başına gelenler sırası ile, İslâm şeriatında deyilenlere uygun târzâ tâsvîr edilir ve piyâmat gündünde Mâhemmed peygamber (s.v.s) nazil olur ve hümâminatını (müsôlmanları) cihanname odundan xilas edir... Ðşer müellisîn, yâni, Valehin tapşırması ile bitir:

Həqqi, əməlimiz deyildi saleh,
İslam barəsində işlədi taleh,
Bir neçə həmdəm ilə Şikəstə Valeh –
Məskənimiz oldu cənnəti əla! (8.s.26)

Bu mənzumənin son bəndindən aydın olur ki, F.Köçərlinin "Valehin nəğması" adlandırdığı bu epik-lirik mənzumə çox güman ki, "Şikəsta Valech" imzası Qarabağın Abdal Gülbəli kəndindən yetişib çıxan Aşıq Valeha məxsusdur. Aşıq Valeh yazı-pozu bilən, şəriati dərindən bilən savadlı, vergili haqq aşıq olmuşdur və onun barəsindəki dastan aşıqların dillər əzberidir. Mənzumədəki dini bılıklorın dərinliyi, ərəb-fars tərkibli sözlərin sıx işlənməsi də, onun müəllifin dini kamil bildiyindən xəbər verir. Elə buna görə də, F.Köçərlə bir tərcüməçi kimi otak yazılarında tez-tez, geniş bir şəkildə izah və şərh verməyə məcbur olmuşdur. Ümumiyyətlə, bu asır insanın yararını, hayatı, mənəviyyatı, ruh dünyası, mənəvi-əxlaqi dünyası barəsində zəngin məlumatların daşıyıcısıdır..(9.s.499)

Folklor - xalqların şəhəri poetik yaradıcılığıdır. Azərbaycan folklorunun tarixi onu yaradan xalqın özü qədər qədimdir. Bütün xalqlarda olduğu kimi, Azərbaycanda da xalq ədəbiyyatını öyrənən elm sonraları yaranıb inkişaf etmişdir. Odur ki, Azərbaycan folklorşunası elminin özünləşməsus tarixçəsi vardır. Uzun illər bu sahədə çalışmış yazarçı, alim, etnoqraf, şərqşünas və ədəbiyatsınların cəxçəxtli fəaliyyətini öyrənməyə hələ də ciddi ehtiyac vardır.

Firudin bəy Köçərli milli folklorumuzu gənc nəslin mənəvi cəhətdən formallaşması üçün çox vacib hesab edirdi.

Ədib ömrünün sonuna qədər folklor üçün, ədəbiyyat üçün çalışmışdır. O, gələcək nəsil üçün lazımlı və zəngin irs qoyub getmişdir.

ƏDƏBİYYAT

1. Aşıq Valeh. Alçaqlı ucalı dağlar. Toplayıb tərtib edənlər: Fəmil Mehdi, Aşıq Xaspələd Mırzəyev. Gənclik, Bakı, 1970, 93 s.
 2. Kочерлинский Ф. Песня Валеха// СМОМПК//, выпуск 41, Тифлис, 1910, 12 с.
 3. Köçərlı F. Azərbaycan ədəbiyyatı: 2 cildlə, I c. Bakı: Elm, 1978, 598 s.

Короглу Х. Г, Набиев А.М. Закономерность трансформации озанского творчества в ашукском творчестве в новых исторических условиях. «Азербайджанский героический эпос». Баку. Язычи, 1996, с.27-32. 308 с.

4. Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. I cild, Bakı, Elm, 2009, 638s.
 5. Nəbiyev B. Görkəmlə tənqidçi və ədəbiyyatşünas (F.Köçərlinin həyat və yaradıcılığı). Bakı: "Qızıl Şərq", 1963, 161 s
 6. Səbirkən materialov dlya opisaniya mestnostey i plemen Kavkaza. B 46-ti vyp. Vyp. XIII., Tiflis: 1892
 7. S.H.Orucova. Azərbaycan folklorunun toplama, tərcümə və nəşr problemləri (QƏXTMT-SMOPMK-un materialları əsasında). Bakı, "Elm və təhsil" 2012, 536
 8. S.H.Orucova. Azərbaycan folklor materiallarının XIX əsrə toplanılması, rus dilinə tərcüməsi və nəşri problemləri (SMOPMK-un materialları əsasında). Filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işi. Bakı: 2013.
 9. Şujsinski F. Müsiqimizin beşiyi. Bakı: Azərbaycan jurnalı, № 4, 1985, 140 s.
 10. Şujsinski E. Azərbaycan xalq müsiqiciləri. Bakı: Yayıçı, 1985, 478 s.

Aygün BAĞIRLI*

Firidun bəy Kocərli Kamal Talibzadənin nəzəri-estetik görüşlərində

Milli ədəbiyyat tarixinin tədqiqində, təbliğində müstəsnas xidmətləri olan ədəbiyyatşinas alim Firdun bəy Köçərlinin zəngin ədəbi-nəzəri irsi, çoxxəhətli fəaliyyəti həmçinin diqqət mərkəzində olmuşdur. Onun əsasını qoymuş, Salma Mümtaz, Həməni Zeynallı, Əmin Abid, Abdulla Şaiq, Bəkir Çobanzadənin inkişaf etdirib formalşardırıq milli ədəbiyyatşunaslıq məktəbinin layiqli varisi akademik Kamal Talibzadə Firdun bəy Köçərlinin haqqında “Firdun bəy Köçərlinin ədəbi-tənqidçi görüşləri”, “Firdun bəy Köçərlinin Abdulla Şaiqə məktubları”, “Firdun bəy Köçərlinin pedaqoqi fəaliyyətinə dair yeni sənədlər” adlı araşdırmlarında bu görkəmli alının ham elmi-publisistik, ham pedaqoqi, həm itimati fəaliyyətindən geniş bəhs etmiş, onun coxistiqaməti yaradılığının yüksəks dəyərləndirmişdir. Kamal Talibzadə F.Köçərlidən M.F.Axundovdan sonra ədəbi tənqid və ədəbiyyat tarixi sahəsində fəaliyyət göstərən ən fəal və məhsuldar şəxsiyyət kimi danışır, onun Azərbaycan ədəbiyyatında demokratik idealların yaranması və yayılmasındaki xidmətlərini, müasir ədəbi hadisələri diqqətlə izləməsinə, məvcud nöqsan və qüsurların aradan qaldırılması üçün etdiyi cəhdləri alının diqqətəlatıv keyfiyyəti kimi sadalayır.

* fil.f.d., AMEA-nın böyük elmi işçisi

K.Talibzadəyə görə, Köçərlinin 40 ilə yaxın bir dövrü əhatə edən elmi yaradıcılığı həm Axundovun estetik görüşlərinin necə və nə tarzda davam və inkişaf etdiyini öyrənmək baxımından, həm də ədəbin mənsub olduğu dövrün ədəbi-mədəni hayatından cərəyan edən prosesləri, çatışan və çatışmayan cəhətləri, meyiylər izləmək nöqtəyi-nəzərdən dəyərlər menbedir.

Akademik Talibzadə Köçərlinin "Azərbaycan türklerinin ədəbiyyatı" kitabından geniş söz açır və qeyd edirdi ki, o, ədəbiyyat tarixi yaratmaq işinə ciddi yanaşmış və onun prinsiplərini doğru dərk etmişdi. "Odur ki, "Azərbaycan türklerinin ədəbiyyatı" kitabını material hesab edənlər, onu emili mahiyət dasımadığını iddia edənlər sohv edirlər" (1, s.451) – əsərindən iddi. Bu ədəbiyyat tarixində 130-a yaxın şair və yazardan söz açılmışdır. Ümumiyyətlə, Talibzadə bu əsəri Azərbaycanın mədəni həyatında tədqidə layiq hadisə hesab edir, Köçərlinin Füzuli haqqındaki fikirlərini isə yeniliyi ilə seçilən mülahizələr adlandırır.

Vaqif, Vidadi, Zakir, M.F.Axundov, S.Ə.Şirvaniyə hər olunmuş öncəkileri isə fakt nöqtəyi-nəzərdən daha zəngin, təhlili baxımından daha dərin hesab edirdi. Kamal müəllim Köçərlinin ədəbi konsepsiyasını aydın təsvir və etmək üçün onun M.F.Axundov haqqındaki tədqiqatlarına xüsusi diqqət yetirməyi lazım bilirdi. "Çünki Axundov onun əsərlərində həm qədim tarixi olan bir ədəbiyyatın ən gözəl xüsusiyyətlərinə özündə cəmləşdirən bir şəxsiyyət, həm də yeni ədəbiyyatın temsilini qoyan, onun göləcək inkişafını təmin edən nəhəng bir simon kimi göstərilir, Azərbaycanın realizmının əsas prinsipləri Axundov yaradıcılığı əsasında müyyənəldirildi" (1, s.441).

Amma adı çəkilən əsərin ("Azərbaycan türklerinin tarixi") bir ədəbiyyat tarixi kimi çatışmayan, qızışurlu tərəflərini da göstərən Talibzadə, haqlı olaraq Köçərlinin ədəbiyyat tariximizi, onun inkişaf mərhələlərini tarixi, kronoloji ardıcıllıqla deyil, ayrı-ayrı coğrafi ərazilər, şəhər və xanlıqlar üzrə izləməsi prinsipi ilə razılaşmış, bu tendensiyası əsərin an böyük nöqsanı hesab edirdi.

Köçərlimin pedagoqii şəhəriyyəti, onun tərtib etdiyi dörslikləri, münə-təxbatları yüksək dəyərləndirir K.Talibzadə görkəmli alimin biş istiqamətdə mübahitli işlərin mütxəssislər tərəfindən araşdırılmasını, öyrənilməsini vacib sayırdı. Böyük bir müəllim nəslinin yetişməsində xidmətləri olan, darslıklärin tərtib prinsipləri haqqında dəyərlər fikir və mülahizələr isəli stərən, 35 il (1885-1920) Azərbaycanda maarif və təhsil məsələləri ətrafında gedən mübahisə və müzakirələrdə fəal iştirak edən Köçərlinin zəngin pedagoqii əsərini tədqiq etməyi, oradakı işqli, mütarraqqi ideya və metodları müasir təhsil sistemində tətbiq etməyi çağdaş elmin vəzifəsi hesab edən Kamal müəllim Gürçüstan Dövlət tarix arxivində bununla bağlı alda etdiyi sənədlərdəki məlumatları çap etdirməklə ictimaiyyətə təqdim etmişdir. Bu sənədlər əsasında Köçərlinin pedagoqii şəhəriyyətə göra dəfəslərə müükafat alındığı, "Titulyar sovetnik", "Statksi sovetnik" kimi rütbələrə, Stanislav ordeninə layiq görtülməsi mölüm olur. Həmçinin, Qafqaz Tədris dairəsinin, Zaqafqaziya müəllimlər seminarı yasasının

rəhbərləri ilə yazışmaları, izahat və məktubları, onun haqqında verilən rapor və məlumatlar bu qiymətli sənədlər arasındadır. Bu sənədləri ilk dəfə ictimaiyyətə təqdim etməsini Kamal Talibzadənin Köçərli əsərinin öyrənilməsində böyük xidməti hesab etmək, öz səlfəsinə belə qədirşünaslıqla yanaşmasını təqdir etmək lazmıdır.

K.Talibzadə Köçərlinin müasirlərinə yazdığı məktublardan, onlardan aldığı cavablardan da söz almışdır. Bu məktublar Azərbaycan mədəniyyətinin 35 illik bir dövrünün mühüm məsələlərini, o dövrün dünyagörüşünü, ziyanlıların ictimai-siyasi hadisələrini münasibətini, ədəbiyyat, dil, olıfbə, təlim-təhsil haqqında fikirlərini öyrənmək üçün qiymətli mənbədir. Kamal Talibzadənin məqaləsindən öyrənirik ki, Köçərlinin arxivində müasirlərinəndən aldığı məktubların siyahısı saxlanılır ki, bunların sayı 900-ə yaxındır. Bu siyahıya əsasən demək olar ki, o öz dövrünün bütün qabaqcıl ziyanlıları ilə məktublaşmışdır. Məqalədə həmçinin, məktubların bazisi haqqında geniş məlumat, Köçərlinin məktublaşduğu ziyanlıların adları və məktubların sayı da göstərilmişdir. Təkcə Sultan Macid Qanızadə Köçərliyə 78 məktub göndərmişdir. Abbas Səhhətin 27, Ü.Hacıbəyovun 14, A.Şaiqin 24, C.Məmmədquluzadənin 22, H.Cavidin Firdun bəyə 4 məktubu olmuşdur. K.Talibzadənin dediyi kimi, bu məktubların təzə çıxarılbı çap olunmuş mülhmən mədəni tədbir olardı.

Qeyd edək ki, Köçərli bu məktublar vasitəsi ilə öz qəlam dostlarının, onların yaradıcılığı ilə bağlı dəyərləri məsləhət və fikirlərini söyləmiş, dövrün bir çox ədəbi-mədəni, ictimai hadisələrinə münasibətini bildirmiş, həm də mətbuatda açıq deyə bilmədiklərini yazılmışdır. Ədib Azərbaycan ədəbiyyatının tarixinə dair materialların böyük bir hissəsini bu məktublar vasitəsilə əldə etmişdir.

K.Talibzadə Köçərlinin A.Şaiq yazdığı 13 məktubdan – orada toxunulan mətbələrdən, böyük ədəbin Şaiq, əsərlərinin dili, məzmunu ilə bağlı dəyərlə məsləhətlərindən söz açır və məqaləni belə bir sonluqla bitirir: "Məktublarda "Azərbaycan türklerinin ədəbiyyatı" kitabının illərlə yaradılmasına, onun yarıldızdan sonra necə təkmilləşdirilməsi, neçə cilddən ibarət olması, nə üçün uzun illər çap oluna bilməməsi, alimin keçirdiyi həyəcanlar da əks etdirilmişdir.

Məktublar F. Köçərlinin öz şəxsiyyəti haqqında da bəzi məsələləri aydınlaşdırmağa kömək edir. On üç məktubu oxuyub qurtardıqdan sonra insanın qarşısında çox məhrüb, qayğılış, mədəni, çəkilən əməyə, zəhmət qiyamət qoymağın bacaran qədirşünas bir vətənpərvərin, bütün varlığı ilə xalqa bağlı bir vətəndaşın surəti canlanır" (3, s.305).

Köçərlinin ədəbi-tənqidçi ərisi, nəzəri-estetik görüşləri təkcə milli ədəbiyyat tarixinin yaradılmasına, müasir ədəbi hadisələri öz prinsipləri ilə qiymətləndirməsi, çağının ən aktual elmi-mədəni problemlərinə maraqlı ilə möhdudlaşmışdır. O, eyni zamanda digər xalqların da ədəbi-badii təcrübəsinə, onların bədii-fikri uğurlarının öyrənilməsinə, tədqiq və təbliğinə maraqlı göstərir, bunlarsız böyük ədəbiyyatın yaranmasını mümkün hesab etmirdi. Köçərlinin

Tolstoydan, Puşkindən, Lermontovdan, Çexovdan, Turgenevdən tərcümələr edib, Şərqi və Qərbin böyük ədəbi simalarından, klassiklərindən araşdırmaqlar aparması da bu məqsədinə xidmət edirdi. Onun fikrinə, ədəbiyyatın irəli getməsində qarşılıqlı ədəbi təsir vacib amildir.

K.Talibzadə Köçərlinin ədəbi faaliyyətinin bu sahəsinə da nəzər salır, onun rus klassikləri haqqındaki fikir və mülahizələrinə geniş bahs edir. Talibzadə Köçərlinin "Nikolay Vasilyeviç Qoqol" adlı məqaləsini Azərbaycan ədəbiyyatşünaslığında Qoqol haqqında yazılmış on yaxşı məqalə hesab edir, orada səslənən fikirlərin elmī şəhərimiyətin saxlaşdığını, bə yəzida Qoqol yaradıcılığının, Qoqol satira və gültüsün xüsusiyyətlərinin, içtimai manasının və gülfüsün xüsusiyyətlərinin, içtimai manasının çox düzgün və dəqiq açıldığı qeyd edirdi. Köçərlinin "Puşkinin təbi durbinə, amma Qoqolun təbi zərrəbinə təşəbih olumubdur. Puşkin durbin kimi mösiətin uzaq yerlərinə və gözəl manzərlərinə işqılı və qəşəng bir halda göstərirkən, Qoqol zərrəbin kimi yaxında olan və gözün öündü, şəşinən altında tərpanan nifrağız həşərat və mikroblastları böyüdüb göstərir" (I, s.456) kimi müqayisəsinə Kamal müəllim Qoqolun Puşkindən sonra rus realizmini irəli aparmasını və onu yeni bir mərhələyə qaldırdığı söyleməsi kimi izah edirdi.

Talibzadə Köçərlinin "L.N.Tolstoy və müsəlman Şərqi" adlı məqaləsində Tolstoyun bəzi fikirləri ilə islam dini arasında uyğunluq və oxşarlıq görməsi və bunu tənqid etməsi ilə razılaşmur, bunu onun yanlış qənaəti hesab edirdi. Kamal müəllimin Köçərlinin həm bu fikirlərini, həm Əhməd bəy Ağaoğlunun "Axund və islam" əsərindəki dini təssübkeşliyə bərabər qazandırmamasını, "Ümdətül-ehkam", "Zübdətül-ehkam", "Tarixi-müqəddəs" kimi dini kitabların nəşrini müsbət tarixi mədəni hadisə kimi qiymətləndirməsini onun dünayagörüşünün məhdud tərəfi hesab edirdi ki, bu da, zənnimizcə, mənsub olduğu dövrün totalitar təsəkkür tərzinin ədəbiyyataya, sözə və fikrə güclü təsiri kimi başa düşülməlidir.

1909-cu ilə Rusiyada böyük rus ədəbi N.V.Qoqolun anadan olmasının 100 illiyi təntənlənmiş şəkildə qeyd olunduğu günlərdə F. Köçərli onun haqqında yazdıqı məqaləni bu satırlarla bitirmişdi: "Aya, Mirzə Fətəli Axundovun yüzillik yubileyi də bizim yadımıza düşəcəkdirmi və bizdə daxili millət hissi və milliyyət damarı aylıqcadırırmı? Biz da öz ədiblərimizin şan və şərəfimizi, qədr və qiymətinə dərk edəcəyikmi?" – Bu satırların yazılışından 100 ilə yaxın bir müddət keçir. Bu gün öz ziyanmasına, düşüncə və fikir adamına böyük qədirşünaslıqlı yanaşış onlara yüksək dəyər verən xalqımız F. Köçərlinin 150, K.Talibzadənin 90 illiyini qeyd edir. Bu böyük alimin, ömrünü xalqının, millətinin yolunda arıdan oğlının zəhmətinin heç də hadər getmədiyini, bir əsr keçəsə belə, öz varislərinən onlara verdikləri dəyərləri tövədir.

Ədəbiyyat:

1. Talibzadə K. XX əsr Azərbaycan tənqidçi. Bakı, 1966.

2. Talibzadə K. Ədəbi irs və varislər. Bakı, 1974.
3. Talibzadə K. Seçilmiş əsərləri. II cild, Bakı, 1994.

Ləzifə QASIMOVA*

F.B.KÖÇƏRLİNİN MÜƏLLİM HAQQINDA FİKİRLƏRİ

Maarif və mədəniyyətimizdə inkişafında misilsiz xidməti olan, Qori Müəllimlər Seminariyasında təhsil alan ədəbiyyatşunas-alim Firudin bəy Köçərlinin pedagoji fikir tariximizdə qiymətli yeri vardır. Şuşada açılmış rus məktəbində təhsil alan, ZQMS-nin Azərbaycan bölməsini bitirən, Qori Müəllimlər Seminariyasında müəllim işləyən, Azərbaycanda müstaqil müəllimlər Seminariyasının açılmasına çalışan, Qori Seminariyasının Azərbaycan bölməsinə Qazağın köçürən humanist insan, novator pedaqqoq, böyük tədqiqatçı alim F.B.Köçərli pedagoqika elminin bütün istiqamətləri üzrə fikri olan şəxsiyyətəldərindən. Müəllimlik fəaliyyətindən qürur duyan pedaqqoq alim böyük nəşlin həyatə hazırlanmasında böyük xidmətləri olan bu peşə adamlarına böyük rəğbat bəsləmiş, onların əməyinə yüksək qiymət vermişdir. O, darindən dərk edirdi ki, məktəbin tərbiyə işinin canını yaxşı xalq müəllimi təşkil edir. Çünkü hamidən ziyadə xalqın qeydində qalan, onun gözünə açon və qəlbini elm nuru ilə doldurən müəllimdir. F.Köçərli müəllimi millətin çirəyi, hayatın gönəsi, yaşayışınızı rövənqini hesab edirdi. Müəllim uşağı sevməyi, onu duymağın, qəlbini daxil olmayı, bir insan kimi hörmət etməyi bacarmalıdır. Müəllimin böyük nəşlin formallaşmasında böyük rəl oynamadığını nəzərə alan F.Köçərli uzun müddət müəllim hazırlığı ilə məşğul olmuşdur. O, müəllim hazırlığına dair «İşədə» qəzetində (1906, 28 avqust) dərə etdirdiyi məqaləsində yazdırı: «çətinini, xəstəliyi bilmək, onun səbəblərini kəşf etməkdir. Xəstəlik müəyyən edildikdə onun müalicəsi, çərasi asandır». O, bu çərəni elinə, vətənə, xalqına sədəqətlə, fədakar və qeyrətli, elmlə və biliqlik müəllim hazırlığında görürdü. Qaranlıqda qalanlarımızın halına yanmaq və onları meriət «muru ilə işçiləndürməq biz müəllimlərə bordur» fikri ilə yaxşı müəllim obrazını yaratmağa çalışan F.Köçərli bu nəcib keyfiyyəti təlim-tərbiyə sistemində müəllim hazırlığı işini seminariya tələbələrinə hər vaxt aşılamaqdən zövq alırdı. Seminariya məzunlarına yaxşılığı məktublarında onları ruhlandırır, müəllim adını yüksək tutmağa çağırır və dəyərləri nəsihətlər verirdi. O, «Müəllimlərimiz» və onların halı, «Yarımçıqlarımız», «Müəllimlər içtimaiyyətinə dair», «A.O.Çernyayevskinin xatirəsi», «təlim xeyr edənlərimizin cəzası» və s. məqalələrində müəllimləndən, onun peşə fəaliyyətindən, sənətindən səhəbat açır. «Yarımçıqlarımız» məqaləsində göstərirdi ki, hamidən ziyadə millətin qeydində qalan, ona

* BDU, professor

ruh veren, gözünü açan, qalbinə elm nuru səpən elbətta ki, gərk müəllim olınsın... Müəllim yalnız müsləmən uşaqlarının təlim-tərbiyəsi ilə məşğul olmayıb, onların valideynlərinə dəxi işq salınsın. Amma sedəfsiz bizim müəllimlər bu qisim niyyətlərdən «caça fikirlerindən» onların qəlbində və başlarında bir asır görünməz. Ancaq gündə iki-üç saat talim və tədris ilə məşğul olub, kəsblərinin dəlməcə olurlar. Əlbətta demirik ki, kənd müəllimləri içərisində qeyrət-mənd, zillət tövəbbüsüz çəkən və ona sövq il qulluq edən müəllimlərimiz yoxdur, var... amma belələri çox azdır. Yoxluq dərəcəsindədir. Əksəriyyəti yarımcıqlardır ki, milletimizin məarif və tərbiyəsi yolunda bir hünər göstərməyi bilər.

F.Köçerli yaşadığı dövrdə onu qanə etməyə məcburiyyət etdi. O, gündə iki-üç saat dərəcədə deməkə vəzifasını bitmiş hesab edən müəllimlərə qarşı çıxdı. O, müəllimlərdən xalq içərisindən olmuş, pak və müqəddəs niyyətlərlə, dərin fikirlərlə, qayalarla yaşamağı və bu maqsadla vurugmayı tələb edirdi. F.Köçerli xalqın təşəbbüsünü çəkən, həvəslə xalqına xidmət edən müəllimlərin olması ilə fərqliyənləri. Aydınlı ki, belə dəyanətli, xalqın qeydində olan, yüksək ideyəli müəllimlər sırasına o təbii ki, N.Nərimanov, C.Məmmədquluzadəni, R.C.Əfəndiyevi, Səfərəlibey Vəlibayovu, Süleyman Sani Axundovu, Əhmədəgə Mustafayevi, Teymurbey Bayramalibayovu, Mahmud Mahmudbayovu, Sultan Məcid Qənizadəni, Abdulla Şaiqi, Həsənbəy Zərdabını, Fərhad Ağazadəni və başqlarını da xüsusilə daimi İslamyatı təhsilini artırmağı, biliyimi

F. Köçerli müəllimi öz üzərində daim işləməyi, təşsinin atılmışlığı, əzizlərin
durmadan genişləndirməyi, təcrübəsinə zənginləşdirməyi, dövrün telebini
duymağın bacarıcan şəxs kimi görək istəyirdi. O, «Müslimlərimizin və onların
halı» məqaləsində yazardı: «Yarımçıq müəllimlərin iş öz üzərində çalışmağa,
mütalıoyeyə həvəslerə olmayı. Özlərinin xəbərləri olmaya-olmaya geri qalır və
avam halına düşürlər». F. Köçerli müəllim dostlarına yazdığı məktublarında
qeyd edirdi ki, müəllimin şəxsiyyətinin təriyəbə heç bir şeylə avaz oluna
bilməyəcək müstəsnə rolu vardır. Əger o, yaxşı müəllimdir, har bir şəraitdə
sagirdlarına təsir göstər bilir, onu fəaliyyətə yönəltməyi bacarır. Əsil müəllim
ən küt sagirdi bəllə elmlərə silahlandı bilir. Onun bu fikri cənə pedaqoqu
Y.A.Komenşkinin fikirləri ilə səsleşir. Y.A.Komenşkiyə görə pis sagird yoxdur,
isini bilməyən, pis müəllim vardır».

F. Köçerli müslümlerin köhne maktabın qabiliyətsiz, səriştəşən müslimlərinin çubuq gücü ilə verdiyi tərbiyə ısləməni pislayır və qeyd edir ki, belə tərbiyə nəticəsində rahmsız və dəhşətli canılər yetişdirən bilarlar. O, müslimlərin öz işinin mahir ustası olmasına, tədris etdiyi fanni dərinənd bilməsini tələb edirdi. Özünən praktik fealiyyətyəndə bunları nümayiş etdirməyə çalışır. O dolayı yolla da olsa Mehmandarovun məqəslərindən verdiyi cavabında bu masslaya toxunur, məqəsləni bu sözlərlə yekunlaşdırır: «Mehmandarova cavabımızı bitirək «ilk qiraat üzrə» məna verdiyi dərs üçün təşəkkür etməyi özümə boric bilərim. Lakin hərgələ Mehmandarov öz dərsləri ilə həqiqətən məni məraifləndirmək istəyirə, onda bu müdəddələri nəzərdən qaćırmamalıdır. Hər bir

dərs o zaman yaxşı nəticə verə ki, müəllim o dərs əsaslı hazırlanmış olsun. Onun dərsinin materialı geniş və müraciətli, onu əsaslı işləmək və daşıq öyrənmək lazımdır. Yalnız dərsliklərdən və bəzi yazıçıların səhi əsərlərindən alınan mətbəmləti bizi maşğıl edən mübahisəli məsələnin məzmununu tam şəhər etmək olmaz, həm də öz təlimində mümkün dairədə kəskin ifadələrdən qəçməlidir, çünki bu, müasir pedaqoqikanın tələbinə ziddir. Bu yığcam parçada müəllim sənətkarlığına və ustalığına xas olan bir sıra mühüm müddələr varlığını misirdir. Hər şeydən əvvəl müəllimlərdən dərsə hazırlaşmaq məsuliyyəti tələb olunur. Müəllimlərdən dərsə tamkini olmaq, nəzakatlı davrammaq, həssas qəlbə sahib olmaq kimi keyfiyyətlərinə olmasına zaruri sayılır.

F.Köçer'in müslümlerden içtimai işlerde faal katılım etmeye, çetinlikdən qorxmamağı, nöqsanları görüb gizlənməməyi, təşəbbüskarların səsinə ses verməyi tələb edirdi.

Mülliimlər ittifaqında F.Köçərli təlim-tərbiyənin tərəqqi yoluñunu gördür. «Mülliimlər ictimaiyyətinə dair» məqaləsində (1906) yazırı: «Müsləmən mülliimlərinin əvvəlinci təsis olunmuş ictimai, əlbəttə, qüsursuz deyil, onun kam-kəsiri çoxdur, bu ictimai demək olur k, gələcək ictimai və ittifaqımız üçün bir imtahandır.

Gölçük ali fikirlerimizin, müqaddas niyyetlerimizin amala gelmesi ve natiçə verəsi üçün bir nümunədir. Bu içtimadın biz ancak öz gücümüzü və bacarığımızı, bilik və təcrübəmizi sinamaq istəyirik və bu içtimadı, bir tərəfdən bizim təcrübəsiz və az bilikli olmamığımızı aşkar edir, özgə bir tərəfdən bəzi yaxşı sıfətlərimizi da açıq-aydın eyledi. O, sıfətlərdən şayoni diqqət olan budur ki, içtimai cəmiyyət olan mülliətlər öz eyib və qüsurlarını göstərməkdən çəkinməyib, müqaddas vəzifələrini ləyiqincə icra və əda etməklərini açıb söylədilər və hər kəs öz mübtəla olduğunu mərzədən bəhs edib, o mərzənin əsasını daxili boyan eyledi və naxışlışularına çərəxartmağa sövq həvəs göstərdi.

Bu ittifaq təlim və tərbiyə yolunda işləmək, gələcəkdəki tərəqqi və səadətimizə şəhadat verir».

F.Köçkəri müəllimlərə qarşı hücum edən, onların ləyaqətini alçaltmağa çalışanlara qarşı həmişə mübarizə aparmış, müəllimlərin hüquqlarını müdafiə etmişdir. 1906-ci ildə "İrsad" qəzetində çap etdirirdi "Təlim xeyir edənlərimizin cəzası" məqaləsində uzun müddət müəllimlik etmiş H.Bayramalı- bəyovaya olan haqısq Hücumlərin əleyhina yazdı: "Cəhalat meydandanın ömrünün axırındanə kamalı səhv ilə cəng edən mübarizlərə bənzər bu qisim müəllim-lərimiz azdır.

F.Köçerli müəllimin qarşısında tələb qoyarkan S.M.Qənizadının simasında necə sədəqətli təşəbbüslər və yaradıcı müəllim olduğunu qeyd edirdi. O dəstu N.O.Zamaurinin xatirəsində həsr etdiyi «Dost müəllim», «N.O. Zamaurinin xatirəsi», habelə A.O.Çernyayevskiye həsr etdiyi maqalələrində onları usaq psixologiyasını döründən bılın, usaqları sevən, tələbkar, ciddi, insanparvar ustad kimi səciyyələndirmişdir.

Yaxşı müəllimləndən bəhs edən F.Köçərli bu sıraya A.O.Cərnyayevskinin adını da daxil edir. Təsadüfi deyildir ki, F.Köçərli A.O.Cərnyayevskinin xatiratına iki məqalə həsr etmişdir. Orada Cərnyayevskinin asıl müəllimi xas olan nəcib sıfırlarından, insani keyfiyyətlərindən hərtərəfli danışmış, onun şagirdlər arasında qazandığı, böyük nüfuzu öm plana çəkilmis, uşaq qəlbini yol açmaq, şəxsi nümunəsi ilə təsir göstərmək bacarığının xüsusi qeyd etmişdi. Onun dediyinə görə 15 il qıyməti ömründən birinci növbədə Azərbaycan Xalq müəllimləri hazırlığında sərf etmiş bu sevimli müəllimi və rəhbəri unutmaq kobud qədir bilməzlik olardı. F.Köçərlinin fikrindən çıxan nəticə bundan ibarətdir ki, müəllim xalq mənafəsi üçün təmənnasız, vəcdanla işləməlidir. Belə müəllimli xalq unutmur və unutmaga da həqqi yoxdur.

Müslümlərin böyükən nəslini hüsн-regəbatı qazanmasına işləyən dördündən bağlanması ilə əlaqədardır. Belə müslümlər səhər gazmır, kiminsə diqqətinə calı etmək niyyətində olmurlar. Onlar öz xoşbəxt günlərini böyüyan nəsil müslümləri məhabətində tapırlar. Müslümlər öz hərəkatı ilə bu istiqaməti nail ola bilər. O, hər hansı bir massalənin həllində əqlin hökmünü rəhbar tutmalı, massalənin həyatı əhamiyətindən tərəfə inandıqda qəti hərəket etməlidir. Müslülmənin gözəl nümunəsinə sagirdiləri ruhlandırmalı, zəhmətə və biliyə maraq oxutmalıdır. Belə müslümlər sagirdilərin məhabətini qazana bilir.

F.Köçerli A.O.Cərnyayevskinin Qori seminaryasının Azərbaycan şəhərsində ilk fəaliyyətini yada salır. Bu dövrə Firudinbəyin özü de Cərnyayevskinin tələbəsi idi. İlk dəfə Azərbaycan səbəsində qəbul olmuş tələbələr, o cümlədən, Köçerli də məktəb yaşları nisbətən keçmiş, fiziki və manavi cəhədən müəyyən istiqamətdə formalşmış, yetkin gənclər idi. Bunlara lazımi tərbiyəsi təsir göstərmək, onların arasında nüfuz qazanmaq çox da asan iş deyildi. A.O.Cərnyayevski isə bu nüfuzu qazana bilmişdi.

F.Köçerli gösterir ki, gənc türklər yaxşı hiss edirler ki, həm onlara münasibat baslıyır. Onların özlerinin gənciliyi xas ehtiraslı məhabbatları ilə belə xeyirxah müslümmən türkəndən sevir, inanır, körək vasallılığını alırlar. F.Köçerli yazır ki, ilk illərdən qəbul olmuşluq talabalarla məktəb yaşı keçmiş, mənəvi və fiziki cəhdətnə mülləyin istiqamətdə yetkinləşmiş gənclərə və Azərbaycan şöbəsinin talabolarına A.O.Cənnyayevskinin nüfuzunun təsirinə heyət etmisi idi. Düzgün təriyə almamış məscid məktəbinin sərt intizamından bir qədər kobudlaşmış, təriyəvi təsirleri çatın qəbul edən bu gənclər bir çox mənfi keyfiyyətlərə malik idilər. Lakin A.O.Cənnyayevskinin pedaqoqi səriştəsi, mərifəti, insanların heyət şəraitini düzgün anlaması onlara qayğılı münasibəti, nümunəvi davranışları və xarakteri, an əsasi tüfeysi şəraitin aradan qaldırılması tədris ilinin sonundakı onlarda əməyə, samimiyətə, xeyirxahlığa qabiləçox hüsn-rəğbətə layiq tünsürlər, şaxslər yetişdirirdi.

F.Köçerlinin fikrinin görə müəllimin şagirdləri üzərində təsiri da güclü olmalı, onun üzəyində elə dərin iz buraxmalıdır ki, təsiri yalnız şagirdin məktəbli dövründə deyil, bütün ömrü boyu qalsın, daha sonra isə həyatlarının ən

çetin zamanlarında belə məsləhət üçün ona müraciət etsinlər. Bu cür müəllimlər pedaqoqı fikir tarixində böyük yer tutmuşlar. Rus pedaqoqlarından Uşinski, Lesqaft, alman pedaqoq Disterverq, isveç pedaqoq Pestalotsi, İngiltərə pedaqoqı Robert Ouen, Azərbaycan pedaqoqları Zərdabi, Şirvani, Cərniyevski, P.Əsfandiyev, Abbas Şahhat, Sabir, Köçərlilərin özü belə müəllimlər sırasına daxildirlər. Onların yetirmələri bütün həyatları boyu müəllimləri ilə ünsiyyətlərini kəsməmiş, bütün arzu və istəklərini onlara paylaşmışlar. Bu müəllimlər öz yetirmələrinə müdrik fikirler vermİŞ, yol göstərmİŞ, onları həməşə yanlarında olduqlarını bildirmİŞlər. F.Köçəri müəllimin bù xüsusi keyfiyyətinin Cərniyevskinin simasında, davranış və hərəkətlərində insanlarla humanistlik, qayğıksılılıq nümunəsində axtarırı. O, yazardı: «Onun məktəbi bitmiş şagirdlərindən çox çetin hallarda məsləhət üçün ona müraciət edirdilər. Öz işinə sevincə yanaşan gənc müəllimlər onlara tapşırılan işləri nə dərəcədə doğru apardıqlarına şübhə edərək çox narahat olurdular. Bu şübhələri dağıtmadıq üçün onlar Cərniyevskiya müraciət edirdilər. O da özünün hikməti göstərislər ilə onların şübhələrinə dağıdardı, müəllimin vəzifələrinə yüngülləşdirirdi. onların müraciədə işlərinə inamlarını möhkəmləndirirdi.

F.Köçerli yaxşı müslümlimədən bir sıra cəhətlərin olmasını tələb edirdi. Bu tələblər sırasına xalqını yaxşı tanımamaq, onun dərdini, kədərini bilmək, zəhmətkeykəndililərin və qadınların təleyinə yanmaq, tarbiya işində tələbkarlıqla hörmətlə ahəngardı surətdə məhərətlə birləşdirmək, öyrəncilərlə səmimi, həssas, qayğılaşmış olmaq və s. daxlidir. Firudinbəyin mülliündə görəmək istədiyi əsas keyfiyyətlər bunlardan ibarətdir.

«İqbâl» qızetinin 28 noyabr 1914-cü il nömrəsində «İsmayı boy Qaspırınski» məqaləsində o müslümin taciruba mübadilasına böyük ehmiyyat verilir. F.Köçərli yazar: «1890-ci sənədə haqr müsləman şöbəsinin cünbindəki ibtidai məktəbin sabiq müllimini Seferalarib Vəlibayovla möhtərom ustadımızı ziyarət etmək qəsdilə Bağçasaraya asım olduq. On gündən ziyadə İsmayılbəy evində bizi qonaq saxladı... Zəcirli mədrəsəsinin müdürü İlham Abdulla Əfəndilər və Bağçasarayın sair əyanları mərhum bizi tanış etdi. Yeni үssülla təsis etdiyi məktəbi göstərdi və üsüllə-təlimdə mahir olan mərhum Vəlibayov nümunə olaraq xocalar hüzurunda gözəl dars verdi».

F.Köççerli müellimi «millətin çırığı», həyatın rövnəqi hesab edirdi. O müəllim hazırlığı məsələsinə xüsusi əhəmiyyət vermiş, öztü isə uzun müddət müəllim hazırlığı ilə məşğul olmuşdur. 1895-ci ildən 1918-ci ilə qədər Qorin Zaqafqaziyə Müəllimlər Seminarıyında müəllim, 1918-ci ildən 1920-ci ilə qədər Qazaxda darülmülliminin həm müdürü, həm də pedagoqika-psixologiya müəllimi sıfətində çalışmışdır. Onun müəllimlik keyfiyyətlərinəndən danışmaq, müəllim haqqında söylədiyi fikirləri təhlil etmək o deməkdir ki, Köççerlini bütövlikdə dərk edə bilmisik.

F.Köçerli «Zaqafqaziya seminariyası», «Bir darülmüəllim kifayətdirmi?», «Tiflisdə müsəlman ruhani seminariyası», «Müsəlmanların ehtiyacı haqqında»

məsləhədə dair» və başqa məqalələrində müəllimlərin fəaliyyətindən bəhs etmişdir.

F.Köçərlə müəllimdən bəhs edərkən onun ardıcıl mütaliə etməsini, mənəvi zənginləşməsini lazımlı bilirdi. O havəssiz dars deyan müəllimləri yazıq adamı hesab edirdi. Onun təhsil sahəsində apardığı mübarizəsi çoxcəhətli və rəngarəng idi. F.Köçərlə müəllim olduğunu üçün onları çox yüksək dəyərləndirirdi, onun tələbələri da müəllimləri xoş hissələrə xatırlayırlar. Köçərlə haqqında onun tələbələri, onu yaxından tanıyan Qori məzunlarından Ə.Səbri, Ə.Seyidov, Q.Həsənov, Ç.Abbasov, H.Şahsuvarov və başqları bu səfirlərin müəllifinə olduqca maraqlı xatırlar söyləmişlər. Onlardan bəzilərinə nəzər salaq:

Q.Həsənov «Manim, actığını desəm müsiqi qabiliyyətim yox id. Musiqi müəllimimiz mən skripkamı slimlo alım kimi qışırırdı: - Oy, Həsənov. Yenə də sən oy, oy, oy! - deyə otağı o tərəfə bətərəfə gəzir və kamanda yayının ağacı ilə monim barmaqlarına aşıqlı-aşıqlı vurardı. Bir gün ohvalatı F.Köçərləyə danışdım. Moni dildə və manədə gəldi ki, o, mənim sözlərimə heç bir əhəmiyyət vermedi. Düşündüm ki, görünür nəhah yero demmişim. Amma bilmirəm ki, Frudinbay müsiqi müəllimimizə nə demişdi, sabahı günü müəllim mənə yaxınlaşış «Гасанов, ты хороший мальчик, ты можешь играть. Давай попробуй» - deya manimlə çox mehriban dərsə başladı». Başqa bir nümunə:

Ə.Səbri: «F.Köçərlə biza təkcə elmi olmağı deyil, həm də səliqəli, qənaətli, təmizkar olmağı öyrəndirdi. Onun ciblərindən hər şeyin öz yeri var idi. O, bir cibinə əlini iki dəfə salıb penceyi sürtməzdı. O, bu keyfiyyəti biz şagirdlərə də tarbiya edə bilməşdi və yaxud, pulumuzu saxlamaq üçün Kəçərləyə verardı. Ondan xərclik üçün pul istədiğində o, bu pulların nəyə xərcləndiyi baradı, biziñ hesabat alar və israfçılığı yol verməzdı. Köçərlə bizim vaxtında cümməyimizə, dırnraqımızı kasılmayımız, xüsusi, ayaqlarımızı yumağımıza diqqat yetirərdi. Həmisi deyərdi: «İnsanın dırnağı ilə ayaqqabısının təmizliyi onun mədəniyyətini göstərir».

Bu xatırıldırıcı aydın olur ki, F.Köçərlə hələ Qori seminarlığında kimseziş və köməksiz təhsil adlı kiçik yaşı Azərbaycan balalarının müdafiəçisi və arxası olmuşdur. Uşaqlar Köçərlini özürlərinə on yaxın adam, onları hadis-qorxudan, nəhaq təna və töhmətdən, böhtan və şərdən qoruyan humanist müəllim, qayğı keş ata, nəcib bir insan hesab etmişlər.

Ə DƏBİYYAT

1. Ə.Y.Seyidov. «Azərbaycanda pedaqoji fikrin inkişaf tarixi», Bakı, 1987
2. F.Köçərlə. Seçilmiş əsərləri. Bakı, 1963
3. F.Köçərlə. Balalara hədiyyə. Bakı, 1972
4. Ə.Bağirov. «Görkəmlü maarif xadimi Aleksey Osipoviç Çernyayevski. «Azərbaycan məktəbi», № 9, Bakı, 1957
5. Ə.F.Seyidov. Qori seminarıyyası və onun məzunları. Bakı, 1988
6. Ə.Seyidov. Azərbaycanda pedaqoji fikrin inkişafı tarixi. Bakı, 1987
7. F.Rüstəmov. Pedaqogika tarixi. Bakı, 2006

8. Y.Talıbov, F.Sadiqov, S.Quliyev. Azərbaycanda məktəb və pedaqoji fikir tarixi. Bakı, 2000

Məhəmməd MƏMMƏDOV*

F.KÖÇƏRLİ – XALQ ƏDƏBİYYATI JANRLARININ ARAŞDIRICISI KİMİ

Xalqını, vətənini sevdiyi qədər onun şəfahi ədəbiyyatını da sevən F.Köçərlinin xalq ədəbiyyatı haqqındaki nəzəri fikirləri təsadüfən-təsadüfə deyil, müyyəyən bətə sistəm əsasında səylənmis, elmi-pedaqoji fəaliyyətinin əvvəlindən axıra qədər davam etmişdir. Prof. P.Əsfandiyevin qeyd etdiyi kimi, «F.Köçərlinin folklor haqqındaki nəzəri müdəddələri o dövrün ictimai-siyasi həyatından doğmuşdur. Bunlar ədəbiyyatın xəlqiliyi, ideallığı, realizmizi, ədəbi əsərlərin dili və dövrün bir sırə aktuallı məsələləri ilə bağlı id» (1, 56).

Ədəbiyyati yazılı (qələmi) və şəfahi (ədəbiyyatı-lisanı, əvhəti, ul el ədəbiyyatı) qisimlərinə bölmən F.Köçərlə də xalq ədəbiyyatının toplanmasını vacib sayırdı. Onu dövrünün bir çox ədiblərindən fərqləndirən əsas xüsusiyyəti bu iddi ki, F.Köçərlə yazılı ədəbiyyatı da şifahı ədəbiyyatı kimi toplayır və nəşr etdirirdi. Xalq və millətə can yanğısı ilə yanın F.Köçərlə xalq ədəbiyyatı əsərlərinin toplanmasına vacibliyindən bəhs edərək yazırdı: «Kəçmişdə şan və şöhrət (qüvvət) sahibi olan türk milləti öz millətinə, ayın və adatına aid yaratdığı qisim-qisim nağıl və hekayələr, gözəl mənzumə və bayatılar, hikmatımız məsəllər (atalar sözü), nazılı mənəvi mühüməmma və tapmacalar, balaclar qəlbə aqan düzgülər və yanılmalar, heyvanat qismının məxsus «sayacı sözlər» mürur ayym ilə xatırıldırıq çıxıbdır və bu halda unudulmazdır» (2, 1-2).

Xalq ədəbiyyatını xalqın sərmayəsi adlandıran F.Köçərlə folklorun gənc nəslin təlim-tərbiyəsi üçün əhəmiyyətini ön plana çəkərək yazar: «O millat ki, öz-tarixini, dolanacağı, vətənini və dilini sevir – bu qisim əsərləri kamal şövq və diqqətə cəm edib ziqiyət sərməyə kimi saxlayır və balalarının ilk təlim və tarbiyəsinə onları oxutmaq ilə başlayır» (2, 2). Dövrünün qabaqcıl ziyanlılarının diqqətini bu işə cəlb etmək istəyən F.Köçərlə folklorun toplanma işinə laqeyd, etinəsiz yanaşanların xatırına salaraq deyirid: «Amma biz onların (folklor nümunələrinin – M.M.) qədrini bilmirik və itib-batmağına əsla etinə etmirik» (2, 2).

Görkəmlü ədib xalq ədəbiyyatının toplanması istiqamətində qonşuların biziñdən daha irəli getdiyini göstərir və Azərbaycanda toplama işinin ləng aparılmasıñın başqa fəsadlarla nəticələndiyini açıb göstərirdi: «Bu barədə qonşularımız daha irəli gediblər. Türk millətinin əsrlərə yaradıb vüclüda götirdiyi nağıl və hekayələri və xoşlara gəldiyi məsəlləri özlərinə məxsus edib

* filologiya üzrə fəlsəfə doktoru, dosent

«erməni nəql və məsəlləri» adı ilə başqlarına elan edirlər. Amma biz onların qədrini bilmirik və itib-batmağına əsla etinə etmirik, hər işdə qəflətdə qəfil olduğumuz kimi bu məsələlər dəxi böyük sohv və qəflətimiz zahir olur» (2, 2).

Göründüyü kimi, F.Köçərlini daha çox narahat edən Azərbaycan xalqının yaratdığı nümunələrin ermənilər tərəfindən mənimşənilməsi və o örnəkləri öz adalarına çıxmazı idi. «Qəflətdə qafıl» olanda xalqın milli-mənəvi, hətta maddi sərvətlərinə yiyyə və sahib çıxmayanda onu erməniləşdirmək və ya yadlaşırmış, xalqın keçmişini, yaşam tarzını, milli duygu və düşüncələrini, milli psixologiyasını əlindən almaq, əzininləşdirmək da asan olur. O yaxşı bilirdi ki, hər bir millətin milli mənəvi dəyərlərindən böyük sərvəti yoxdur (3, 239).

Deməli, ermənilərin Azərbaycanın manevi sərvətini və milli dəyərlərini mənimşəyiib açıq-aşkar talan etmələri F.Köçərlini bərk narahat etmişdir. O, hələ 14 sentyabr 1912-ci ildə A.Şəhəqə yazdığı məktubda bildirirdi ki, «əgər bunları camlıdırıb çəpa verməsək, itib-batıb gedərlər» (4, 171-172).

Firidun bəy Köçərli ham yazılı – özünüm dediyi kimi, qələmi və ham də şifahi ədəbiyyatın oxşarı və fərqli cəhatlərini izah edir. Müəllif qeyd edir ki, «hər iki qism ədəbiyyatın bünövrəsi və təkyəgahı sözdür ki, qüdrəti – ilahi ilə insanın ağzında xalq olunubdur və onun vasitəsi ilə insanın batını aləmi (daxili – M.M.) məlum və zahir olur» (5, I c., 45). Şifahi ədəbiyyatın özünəməxsus xüsusiyyətləri barədə onun aşağıdakı fikirləri diqqəti calb edir: «...əvvəhi ədəbiyyatda nağıl və hekayələri tərtib edən və nəşmələri düzən müəyyən bir şəxs olmayıb. Bunları yaradan və yoxdan var edən millət özü olur. Bunlar ağızlıarda söyləmək ilə ümumxalq arasında yayılıb intişar tapır və nəslən bədi nəsl atadan oğlu və uguldan nəvəyə keçməkdə olur» (5, I c., 51).

Şifahi və yazılı ədəbiyyat arasında fərqlər toxunan F.Köçərli fikrini belə izah edir: «Qələmi ədəbiyyat isə başqa tərz ilə hüsnələrdir. Bundan hər bir nağıl və hekayənin məxsusi kətibini və münəsisi və hər bir təsnifin öz müsənnəsi və hər bir seir və qazəlin müəyyən sairini vardır» (5, I c., 51).

Xalq ədəbiyyatının mənşeyindən bəhs edən F.Köçərli haqlı olaraq göstərir ki, folklor dil yarandıqdan və zənginləşdikdən sonra yaranır və formallaşır: «...Hər bir millətin dənisi dil onun hal və şənini, ümumi-məəşdə dərəcəyi-miknət və qüvvətini şərh və bayan eleyir. Millətin dolanacağı genişləndikcə, zaruri təhlil olunduqca, sərvət və dövləti, şan və şövkəti artılcıq, onun dili dəxi haman qərar üzrə tərəqqi və yüksət tapır və bir məqama çatır ki, millət bir növ fikir və xəyalatın, bir qism hissəyyat və təsəvvürtütün, ətrafında görüb eşitdiyini, müşahidə qıldıqə olamət və əhvalatı və əxlaq və ətvarə dair çox nazik mənənləri şərh və bayan etməyə qadir olur. Bu haldə millət başlıyalar qisim-qisim nağıl və hekayələr düzülməyə və sinədən sözər və mahnular (nəğmələr) toxumağa» (5, I c., 48). O, həmçinin folklorlu cəmiyyətdə insanların təribyası, ayılması, savadlanması üçün müthümən vasitələrdən hesab edirdi (1, 59).

Xalq ədəbiyyatının epik və lirik növünün müxtəlif janrları barədə bu qabaqcıl ziyalımızın dəyərli nəzəri fikirləri vardır. Xalq ədəbiyyatının nağıl

janrına toxunan müəllif nağılların ideya, badii və sənətkarlıq xüsusiyyətlərini, onun məzmunu və mahiyyətini düzgün qiymətləndirir: «Nağıllarda həqiqi-hal ilə xeyalat aləmi, doğru ilə yalan, mümkin ilə qeyri-mümkin elə bir məharət ilə bir-birinə coqlasır ki, əqli-insan heyrdə qalır. Sınədə toxunan nəğmələrdə özüne arız olan qəm və qüssəni və yainki sadıq və fərəhi və filcmüla onun qəlbini ləbələb edən növbənən hissələri uca avaz ilə oxuyub, əz dəruni halətini və batını aləmini cümləyə izhar edir və bini minval sinosunu ənduh və malaldan xilas edib, qəm ilə sadığına qeyriləri da şərük eləyir» (5, Ic., 48). Nağıl qəhrəmanlarının obrazında xalqın haqqı, ədalət arzularının təcəssümünlən görən ədib bu qəhrəmanların apardığı mübarizənin mahiyyətini və xeyrin sər üzərindəki qələbəsinə bəlsə təsvir edir: «Nağıllarımızda şahzadə Məlik Məmməd və ya Məlik Əhməd haqq və doğru yolunda çalışıb, candan və başdan keçir. İntihəsiz bir bayanatdan, ətsüz-ələfsiz sahralardan qəti-mənəzil edib, dərin dərələrdən adlayıb, uca dağlardan və sərt qayalardan aşib, qalın və qaranlıq meşələrdən keçib, qisim-qisim bala və müsibətlərə dölfər olur. Gah ağ div və gah ejadlıhalar ilə cəngi-cidal edib, axırdı onları tələf edir. Bəlsə ki, haqq batıla, doğru yalanı qalib gelir və nağılların çoxu sadıq ilə qurtarır» (5, I c., 49).

F.Köçərli nağılların təsnifi məsələsinə də toxunur və heyvanlarla bağlı nağılların insan xarakterinə uyğun şəkildə yaradıldığını göstərir: «Heyvanat qismindən gəldikdə, onlardan hər birisi bizim nağıllarda insana mənsub olan bir xasiyyəti göstərir. Məsələn: çöl heyvanlarından aslan – rəsədət və mərəndanlıyi, aya – qanmazlığı, qurd – axmazlığı, tülkü – hiyələşərliyi, dovsan – qorxaqlığı, maral – gözəlliyi və habelə. Ev heyvanlarına gəldikdə, bunların da hər birisinə məxsus əzifətləri vardır: at – etibar, it – vəfəni, eşşək – həməqəti, dəvə – səfəhəti, ölkü – inadlılığı, inək – inayəti, qoç – igidiyi, keçi – hiyləbazlılığı, qoyun – bərəkəti, quzu – yaziqliyi, pişik – etibarsızlığı» göstərir (5, I c., 49-50).

F.Köçərli nağıllarımızın sonunda rast galinen sonluq formulunda da münasibət bildirir: «Yar eşqində böyük zəhmət və məşəqqətlər çəkən şahzadəyə qırıq gün, qırıq gecə toyu olunur və nağıl söyləyen nağılin güllüs üzü ilə qurtarır deyir: «O, yedi, yera keçdi, siz də yeyin, dövrə keçin» (5, I c., 49). Sonluq formularında nağılin əsas ideyası, təsvir edilən hadisalarla, xeyir və sər qüvvələrə qarşı nağılçının münasibəti oks olunur. Sonluq formulları məzmununa görə əksər nağıllarımızda oxşar olsa da, leksikasına, ifadosuna görə rəngarəngdir. Nağılin sonluq formuluğun əhəmiyyətinə görənə, birincisi, final formularının köməyi ilə təhkikə başa çatdırılır. İkincisi, final formuların dinişəyiciləri nağıl aləmindən real aləmə gətirmək məqsədi dasıyr. Sonluq formulları qəhrəmanın xoşbəxt hayatı qeyd edilməklə yanaşı, dinişəyicilərə də xoşbəxt həyat, uzun ömrü arzulanır.

F.Köçərlinin bu jan haqqındaki nəzəri fikirləri onun nağıllarımızı dərinləndirəndən öyrəndiyini və hərtərəfli təhlil etdiyini göstərir.

Görkəmlə ədib atalar sözü və məsəllərin məqsədi və məzmun xüsusiyyətləri barədə dəyərli fikirlər söyləmişdir. Atalar sözü və məsəllərin

yaranmasını düz izah edən müəllif yazırıd: «Türk dilində nüçə min hikmətamız məsəllər var ki, tamamı təcrübə üzü ilə (yolu ilə) deyilidir» (5, I c., 49). Müəllif belə bir fikri vurgulayır ki, atalar sözləri xalqın təcrübəsi, sinağı və ömrü boyu müshahidə etdiyi hadisələrin nəticəsidir: «...Millər həddən ziyadə məsəllər, hikmətamız sözlər, tapmacalar icad edibdir ki, bunların vasitəsilə öz biliyimi, təcrübəsimi, hikmətimi yəzhar edir» (5, I c., 48). Folklorşunas alım belə bir nəticəyə gəlir ki, atalar sözlünün əsas qayalarından biri az sözə yiğən şəkildə böyük fikirləri, dərin mənaları ifadə etməkdir. F.Köçərli xalqın hansı hadisə ilə əlaqədər yaratdığı atalar sözü və məsəlləri necə işlətdiğini göstərmək üçün bir sira nümunələr verir: «...Məsələn, atalar təcrübə ilə yəqin ediblər ki, kişi hər nə ixtisə, yaxşı ya yaman, axırdı onu nəticəsinə gərəcəkdir. Ona görə deyiblər: «Hər nə doğrarsan aşına, o çıxar qaşığına» və yainki «hər nə əksərsən, onu biçərsən». Hər bir işdə səbr lazımlılığını təcrübə edib deyibidir:

Səbr ilə halva bişər, ey qora, səndən,
Bəsləsən, atlas olar tut yarpağından.

(5, I c., 49)

Görkəmləi alım atalar sözlərinin həm nəzəm, həm də nəşrlə yazıldığını göstərir. F.Köçərli Azərbaycan qadınlarının ağır həyatından, hüquqsuzluğundan danişərkən aşağıdakı atalar sözü və məsəllərdən nümunələr verir:

Qız idim, sultan idim,
Nişanlandıñ xan oldum,
Gelin oldum, qul oldum,
Ayaqlara çul oldum.

(6, 222)

Qeyd etmək istərdik ki, həmin atalar sözlünün E.Sultanov tərfindən yaxşıya alınmış variantında «gəlin oldum» ifadəsi «əre getdim» ifadəsi ilə əvəzlənmişdir (1, 44).

Həmin məsələn F.Köçərli belə bir nəticəyə gəlir ki, «...müsəlman arvadı ömründə beş- il xoşbəxtlik və ağ gün görürsa, o da qızlıq əyyamındadır. Ona nişan taxılında bir az vaxtda hörməti zahirən bir azacıq da artır. Elə ki gəlin olur, qul olur və get-geda hörmət və izzətini bilmərrə itürüb ayaq altına düşən çul və palaz mərtəbəsinə tənəzzül edir» (6, 222). Müəllif arvadın dilindən deyilən başqa bir məsələ müraciət etməklə həmin dövrə qul və kəniz halında ömrürünü başa vuran Azərbaycan qadınlarının yaşayışı, ailə və cəmiyyətdəki rolu və hüququn haqqında ətraflı məlumat verir:

Qız idim, geydirdilər iibrü-vəfa köynəyini,
Nişanlandıñ, geydirdilər zövqü-səfa köynəyini,
Gəlin oldum, geydirdilər cəbrü-cəfa köynəyini. (6, 223)

F.Köçərli «Həqiqi gözəllik və hərəkətsiz nisfimiz» məqaləsində göstərir ki, «...müsəlman arvadının ömründə bir neçə ağ gün varsa, o da qızlıq və nişanlılıq halındadır. Bu ağ gün də müsəlman qızlarının çox tez əre verilməyi nəzərə alınsa, on dörd-əs beş ildən ziyanə çəkmir. Ondan sonra bigərə arvad analıq halına yetişib, ölönlə kimi əsynindən «cəbrü-cəfa» köynəyini çıxartırıb və sahibinin sərt-vücud rəşfərindən vaxtsız qocalır, qonçə ikən açılmamış solur, tələf olur» (6, 223).

Görkəmləi ədib atalar sözü və məsəllərin daşıdığı leksik-semantik mənəni da

Taziya tut, – deyir, dovşana qaç.

Əxlaq və ətvar cəhatinə övladın ata və anasına və xüsusən, qız uşağının anasına oxşamağını təcrübə edib deyibidir:

Qırğına bax, bezini al,
Anasına bax, qızını al!.. (5, I c., 49)

F.Köçərli bildirir ki, atalar sözü haqıqı, real hadisələrin, möşən tərzinin xalqın dilində bəlli ifadəsidir (7, 151). O, «Köçərliin övza və əhvalı» məqaləsində bu haqda yazar: «Atalar sözüño goldıkda, qoyundan hasil olan xeyir və bərəkət dair çox timsallar var. Necə ki deyilibidir : «Qoyunun oldu əlli, adın oldu bəlli». Adı «bəlli olmaq», yəni el və oba içində dövlət sarıdan şöhrət tapıb, dillərdə adı söylənmək deməkdir. «Qoyunun oldu yüz, gür içində üz». Yəni yüz qoyundan o qədər bərəkət yetisiş ki, onun içində giriib üzmək olar» (6, 230).

Fikrimizcə, F.Köçərliin atalar sözü və məsəllərin məqsədi, qayəsi, məzmun xüsusiyyətləri və s. barədə irəli sürdüyü nəzəri müləhizələri indi də öz elmi dəyər və əhəmiyyətinə itirməmişdir.

Şifahi ədəbiyyatımızı xalq dilinin mücəssəməsi hesab edən F.Köçərli ana dili, milli dili məsələlərindən danışərkən xalq ədəbiyyatını dilin əsası saymış və fikrini folklor mənşələrindən misal göstərməklə əsaslaşdırılmışdır.

Sovetləşmənin ilk aylarında əksinçiləbi faaliyyətdə ittiham olunaraq qətlə yetirilən və Azərbaycan ədəbiyyatının görkəmləi simaları içərisində ilk repressiya qurbanı olan F.Köçərliin qabaqcıl ziyanlarımdan yeganə arzu və təvəqqesi milli mənəvi dəyərlərimizi toplamaq, xalqın yaratdığı sərvətlərə laqeyd olmamaq və onların qədrini bilmək olmuşdur.

Ədəbiyyat

1. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı: «Elm və təhsil», 2012, 600 s.

2. Köçərli F. Balalara hədiyyə / Milli naşıl, hekayə, məsəl, tapmaca, bilməcə və növbənöv mənzumələr məcmuəsi/. Bakı: «Kaspı» mətbəəsi, 1912.

3. Qasımov C. Azərbaycan folklorşünaslığı və sovet totalitarizmi. Bakı: «Nurlan», 2011, 599 s.
4. Talışbəzadə K. F.Köçərlinin A.Şaiqə məktubları. «Azərbaycan» jurnalı, 1967, № 6, s. 167-174.
5. Köçərli F. Azərbaycan ədəbiyyatı. 2 cildd. I cild. Bakı: «AVRASIYA PRESS», 2005, 560 S.
6. Köçərli F. Seçilmiş əsərləri. Bakı: Azərb. SSR EA nəşriyyatı, 1963, 341 s.
7. Əsfəndiyev P. Azərbaycan folklorşünaslığının tarixi. Bakı: ADPU, 2006, 475 s.

Mətanət HƏSƏNOVA*

FİRİDUN BƏY KÖÇƏRLİNİN METODİK FƏALİYYƏTİ

XX əsr Azərbaycan ədəbi fikir tarixində fərqli – fərdi mövqeyi olan F.Köçərli elə bir alimdır ki, ədəbiyyat tariximizin təməl daşlarını qoymuş və onun gelecek inkişaf üçün yorulmadan qələm çalmışdır. O, nainki klassik ərsi tədqiq etmiş, bu irdən olan yüksək əxlaqi dəyərlərinin, realizmin və humanizmin əsərləri təbliğatçısı kimi xalqın mədəni tərəqqisine böyük töhfələr vermişdir.

Ən böyük ədəbi tanqidçi, ən böyük ədəbiyyatşinası, əlim, dünya pedagoji fikrinin ən yaxşı ənənələrinin özündə ehtiva ədən istedadlı maarif xadımı və s. Bu titulların siyahısını davam etdirmək də ola. XX əsr Azərbaycan maarifinin nəzəri əsaslarının yaradıcılarından biri...

O qədər də varlı olmayan mülkədər ailəsində doğulan Firdidunbəy ilk təhsilini mollaxanada Mirzə Karim Münsüzədanın məktəbində (1872) alırdan sonra (3 il) 3-4 il rus məktəbində oxumuş, 1879-cu ildə Zaqafqaziya müəllimlər seminarıyasının (Qori) yenice açılan tatar şöbəsinə daxil olmuşdur. Seminarıyanı bitirən kimi Yerevan gimnaziyasına müəllim təyin olunmuşdur. Bir qədər sonra isə (1895) gənc müəllim Qori seminarıyasına müəllim dəvət olunur. O, pedagoji və elmi faaliyyəti vəhdətdə aparan mütefəkkir idi. Seminarıyada şəriətdən dərs deyirdi. Şəriət dərslərini dil və ədəbiyyatın töbliği darsına çevirirdi. Tatar şöbəsinin uzaq bir gusədə yerləşməsinə nəzərə alan pedagoq bu şöbəni Azərbaycana köçürməyə çalışır, öz məqsədinə 1918-ci ildə nail olur. Şöbə Qazağa köçürürlür və müstəqil seminarıyaya çevrilir. Seminarıyanı gənc müəllimlər kadrlarla təmin edən Köçərli müdür islaməklə bərabər, pedagoqika, Azərbaycan dili və ədəbiyyatdan dərs dəməsidir. O öz xalqının dil və ədəbiyyatını xüsusi ehtiras və məhəbbətlə tədris etmişdir.

Ərəb əlifbasının təhsildə tərətdiyi çətinliklər haqqında da vaxtaşırı mülahizələr söyləyir, Axundov kimi saləflərinin bu sahədəki ideyalarını davam etdirirdi.

Köçərlinin metodik görüşlərində müəllim şəxsiyyəti, onun şagird üçün nümunə olması ilə bərabər, onun metodik ustalığının əhəmiyyəti, bunun daim təkmilləşdirilməsi diqqət mərkəzində dayanır.

Pedaqoji və metodik fikirləri bilavasitə məktəblə bağlı olan maarif xadimlərimizdən on görkəmlisi F.Köçərlidir. O, on il (1885-1895) Yerevan gimnaziyasında, iyirmi ildən artıq (1895-1917) Qori seminarıyasında, daha sonra isə Qazax pedagoji texnikumunda müəllim olmuşdur.

F.Köçərlinin ümumi yaradıcılıq yolu istinadən professor M.C.Paşayev onun çoxcəhətli fəaliyyətini bəs ümumiləşdirmişdir: «Əsrimizin əvvəllərində Firdidunbəy öz pedagoji, mühərrirlik və ixtimai faaliyyəti ilə o qədər məşhur olmuş, ziyanlıların hörmətinə o qədər qazanmışdır ki, ölkədən və konardan hər gün onlara məktub alır, maarif – mədəniyyətə dair hər məsələ haqqında ona müraciət olunurdu».

– Köçərlinin metodik görüşləri içərisində müqayisə əsasının da öz yeri var. O, əlkəşənmiş materiallarından istifadə edir, bəzən dünya və milli ədəbiyyatı arasında müqayisələr aparır.

– Onun diqqəti cəlb edən faydalı metodik mülahizələrdən biri də təlim prosesində şagirdlərə müstəqillik təribyəsi məsəlesi idi. O, dərs dediyi şagirdlərin müstəqil yaradıcılığının inkişaf etdirilməyə xüsusi ənəm verirdi.

– Şagird yaradıcılığının dəha da inkişaf etdirilmək üçün dərslə, siniflərəkənar tədbirlərin üzvi surətdə əlaqlanılmasına vacib sayıdır.

Bütün bu pedagoji görüşlər Köçərlinin elmi və publisistik əsərlərində, dərslik və məqədələrində daha geniş və sistemli şəkildə öz əksini tapmışdır.

Köçərli köhnə məktəblərdə töbinqə olunan qeyri-elmi və zərərli təlim üsullarının tətbiqini zaruri sayırdı. Mütəsəhibə əsulunu ibtidai siniflərdə səmərəli metodiki üsullardan hesab edən Köçərli Azərbaycan müəllimlərinin diqqətini məşhur yunan filosofi Sokrata cəlb edirdi. Məlumudur ki, Sokrat öz əxlaq, təribyə və fəlsəfi görüşlərini çap etdirməmiş, yalnız şifahi mühakimə, sual-cavab və müsahibə yolu ilə yazmışdır. Sonraları onun hikmatlaşdırılmış şagirdlərindən biri olan Ksenofont toplayıb çap etdirmişdir. F.Köçərli Sokrat təlimi ilə bağlı olan bu əsəri "Təlimati-Sokrat"ı tərcümə etmiş və bu əsərədə töbinqə olunan fikirləri Azərbaycan müəllimlərinə çatdırılmışdır. Bu xeyirxah iş onun Azərbaycan mədəniyyəti qarşısında etdiyi xidmətlərdən biridir.

– Köçərli pedagoqı prosesdə müəllimin həlliəcisi sima və nüfuzunu yüksək qiymətləndirirdi.

Dərslik tətbiqi sahəsində də Köçərlinin özünəməxsus mülahizələri vardır. Ədibin fikrinə, ədəbiyyat dərsliyi öz elmi və didaktik məzmununa, tətbiq prinsiplərinə görə fərqlənməlidir. Bu elmi tələblər aşağıdakılardır:

* BDU, dosent

1. Ədəbiyyatın və onun əsas mərhələlərinin inkişafını yığcam, həm də dəqiq ifadə etmək;
2. Ədəbi prosesin ictimai-tarixi qanuna uyğunluqları haqqında şagirdlər dəqiq təsəvvür vermek;
3. Xalqın hayatı, mübarizələri və ümumi inkişaf tarixində bədii ədəbiyyatın rolunu göstərmək;
4. Sənətkarın ictimai-siyasi və ədəbi mübarizədə mövqeyini müəyyənləşdirmək.
5. Əsas ədəbi cərəyanlar haqqında şagirdin səviyyəsinə və biliyinə müvafiq təsəvvür yaratmaq.

Ədəbiyyat dərslerinin tərtibində sistemlilik və ardıcılıq kimi prinsiplər də esas götürüllür.

F.Köçərli ana dili və ədəbiyyat dərsliklərinin tərtibi zamanı tələb edirdi ki, dərslik asan, usaqın başa düşəcəyi bir dildə yazılsın.

- Dərsliklər Azərbaycan dilini öyrətməyə ən əlverişli vasitə olmalıdır;
- Dərsliklər məzmunlu və keyfiyyətli çap olunmalıdır.

F.Köçərli bədii əsərlərin tədrisi metodikası haqqında da maraqlı müləhizələr söyləmişdir.

- Bədii əsərlərin təhlilində Köçərli əvvəlcə əsərin məzmununu, mündəricəsini oxucuya çatdırmağın, sonra isə onun ideyası üzərində dayanmağın tərəfdarı olmuşdur. Əsərin əvvəllərində çap məhsullarının azlığı bələ bir tələbi zəruri edirdi.

Əsərlərin məzmunu haqqında verilən məlumat təhvil elementləri ilə üzvi vəhdətdə olub, müəllifin təbiq etdiyi bədii fikri daha dərindən başa düşmək üçün zəmin rulunu oynayır.

Bədii əsərin təhlilində tədrislik, asandan çatıno keçmək də Köçərlinin nəzəri-metodik müləhizələri üçün səciyyəvi xüsusiyyətlərdəndir.

Onun təhvil üslubunda özünü göstərən başqa elementlərdən biri də təhvil zamanı yazıcıının bədii üslubunu nazara almamışdır.

F.Köçərli usaqlar üçün yazılmış "Balalara hədiyyə" adlı kitabın möqəddiməsində öz ürük sözlərini belə ifadə etmişdir: "Keçmişdə şan və qılıvat sahibi olan türk milləti öz mösjətinə, ayin və adətinə dair yaratdığı qisim-qisim naqıl və hekayələr, hikmətamız məsəllər və s. mürürü əyyomıl xatırələrdən çıxıbdır və bu halda unudulmaqdadır. O millət ki, öz-tarixini, dolanacağını, vətənini və dilinini sevir – bu qisim əsərləri kamal şövq və diqqətlə cəm edib ziqiyət sərməyə kimi saxlayır və balalarının ilk təlim və tərbiyəsini onları oxutmaq ilə başlayır".

Köçərlinin belə bir nəticəyə gəlməsi təsdiyi deyildi. Ona görə ki, bir səra xalqlarının nümayəndələri vaxtı Azərbaycan folklor nümunələrini öz adına çıxmış, müxtəlif matbu orqanlarında bu haqqda məqalələr də dərc etdirmişlər. Belə bir halın qarşısını almaq, xalqın mənəvi sərvətlərini özüne qaytarmaq sahəsində F.Köçərli də digər ziyyətlərimiz kimi xidmətlər göstərməmişdir. O, şifahi xalq

ədəbiyyatını yazılı ədəbiyyatın bünövrəsi hesab etmiş və məhz buna görə də gənc nəslin təlim-tərbiyəsi işində folklor nümunələrini zəruri saymışdır. "Balalara hədiyyə" adlı əsərini de bu prinsip əsasında tərtib etmiş, folklorla və folklor nümunələri ruhunda yazılmış əsərlər üstünlük vermişdir. Əsər yazıldığı tarixdən (1907) beş il sonra (1914) nəşr olunmuşdur.

Kitabın möqəddiməsində müəllif yazarı ki, "balalara hədiyyə olaraq mülətimizin yaradığı naqıl və hekayələrdən, məsol və tapmacalardan və bir çox dörlü mənzumələrdən məcmuəni tərtib qıldırm ki, onlar unudulub xatırələrdən çıxmışın..."

Zənniməcə, bu məcmuəni hor kəs oxusa, böyük ya kiçik, onun qəlbini açılıb xəndan olacaqdır. Balalar şad olacaq. Bu səbəbə ki, onda dərc olunan əsərlərin cümləsi onların həyatına və təbiətlərinə müvafiqdir. Böyük adamların ürəklərinin açılmasına sabob bu olacaqdır ki, onlar mütaflia əsasında öz uşaqlıq vaxtlarını bilaixtiyər xatırələrinə getirəcəklər. Bu isə, yəni qəlbini şad etmək özlündür bəri xidmətdir.

"Balalara hədiyyə" əsərinin sahifələrində kiçik həcmli nağıllar xüsusi zövqlə seçilmiş və qruplaşdırılmışdır. Xalq yaradıcılığı ilə bağlı olan bu hikmətli nağıllar gənc nəslin vətənpərvərlik tərbiyəsində xüsusi əhəmiyyət kəsb etmişdir. Məs.: "Şəngülüüm, şüngülüüm və məngülüüm" nağılı ilə ana məhəbbətinin ülviliyi verilir. Bu yolla usaqlarda zülm dünyasına nifrat, düşmənə qarşı amansız olmaq kimi hissələr oyadılır. Ayyıq olmaq, böyükələrin nəsihatinə qulaq asmaq bu əsərin əsas ideyəsini təskil edir. Köçərli bir psixoloq kimi, didaktik əhəmiyyət kəsb edən bu tipli nağılları ustalıqla seçmiş, usaqlarını yaş səviyyəsinə müvafiq gələn hadisələri qələmə almışdır. O, xeyirin şor və yaxşılığın pislisi üzərində qələbəsinə hayatı faktlara əyan şəkildə nümayiş etdirir. Bu cəhətdən totemizm izləri olan "Göyçək Fatmannı nağılı" da maraqlıdır. Bu və ya başqa nağıllarda olduğu kimi, burada da totem sayılışan qara inək ögey ana tərəfindən əzab-əziyyət çəkən, incidişlən, təhijər edilən Göyçək Fatmann kömək edir. Ögey ananın çirkin əməllərini qabaqcədan bilən qara inək Fatmaya tapşırılan ağır işlərin hamisini salıqlı və vaxtdan qabaq icra edir. Məhz buna görə də ögey ana öz bədən əməllərini həyata keçirə bilmir.

F.Köçərli gənc nəslin hərtərəfli inkişaf üçün folklorun digər janrlarından da istifadə etmiş, müxtəlif həyatı hadisələri qələmə almışdır. Şifahi xalq ədəbiyyatının bu janrları da usaqların təlim-tərbiyəsi işində böyük rol oynamışdır.

F.Köçərli "Balalara hədiyyə" kitabında el ədəbiyyatı nümunələri ilə yanaşı, kiçik həcmli şeir və hekayələr də geniş yer vermişdir. Gənclərin vətənpərvərlik və digər yüksək əxlaqi deyərlər ruhunda tərbiyəsində xüsusi əhəmiyyət daşıyan nümunələr seçilərək dəxil edilmişdir. "Orincək it" adlı hekayə, "Çoban" mənzuməsi, "Qurd" hekayəsi və s.

Kitabın iibratımız təmsil nümunələri də daxil edilmişdir. Məs.: "Tülkü və kəlik", Krilovun "Tülkü və üzüm", Q.Zakirin "Hekayəti-tülkü və qurd", "Eşşək və dəvə" və s. b. qabildəndir.

"Balalara hədiyyə" kitabının məziyətlərindən bəhs edərkən qeyd etmək lazımdır ki, bu əsər uzun müddət Azərbaycan məktəblərində bir dörslik kimi istifadə edilmişdir. F.Köçərləi bu kitabla uşaqların incəliklərinə yol taptmış, xalqımızın gőzəl inciləri ilə onları oxşamış və əyləndirmişdir. "Balalara hədiyyə" öz dövründə müsbət bir hadisəyə çevrilmiş, müəllimlər və şagirdlərin diqqətini özünə cəlb etdiyi kimi, yazıçı və ədəbiyyatşünaslarımızın da marağına sabab olmuşdur.

S.Hüseyn yazırdı: "Balalara hədiyyə" kitabı cocuqların ruhuna azıq verdiyi kimi, böyüklerimizin də cocuqlığunu xatirinə gatırırk onlarda keçmişinə və millətinə qarşı bir istək və məhəbbət duyusunu ayırdı".

Bu əsər F.Köçərlənin yalnız ədəbiyyatşünas, tənqidçi, tədqiqatçı bir alim kimi deyil, eyni zamanda ham də uşaq tərcümə ədəbiyyatımızın ilk yaradıcılarından biri kimi tanılmışdır.

F.Köçərlənin açığılı bu cügi maarifçi ziyanlığımızın, yaradıcı bədii söz ustalarımızın ilham mənbəyi olmuşdur.

F.Köçərlənin pedagoji fəaliyyəti XX əsr Azərbaycan maarifinin sağlam əsaslarla inkişaf etməsi ilə üzvi surətdə başlıdır. O son dərəcə principial metod-dis-alim kimi hər bir dərəcə vasaitinə obyektiv yanaşır, müəllifindən asılı olmayıraq, hər bir əsərin məziyətlərini və nöqsanlı cəhətlərini təqđid və tənqid edirdi

ƏDƏBİYYAT

1. C.Əhmədov. Azərbaycan ədəbiyyatının tədrisi tarixindən. Bakı, 1971, 204 s.
2. İ.Bəktası. Firudinbay Köçərlənin yaradıcılıq yolu, Bakı, 1986, 184 s.
3. F.Köçərləi. Balalara hədiyyə. Bakı, 1967.

Mati OSMANOĞLU*

F.Köçərlənin maarifçilik fəaliyyəti və milli ideologiya

Firudin bay Köçərlənin mənsub olduğu ziyanlılar tariximizdə elə bir dövründə yaşayıb fəaliyyət göstərdilər ki, onlara "yoxdan bir bayraq, müqaddos idəal rəmzi yaratmaq", "olmayan yerdən bir dövlət qurmaq kimi şənli tale nəsib oldu.

Azərbaycan milli ideologiyasının əsasaya gəlib formallaşmasında əvəzedilmərə rol oynamış Firudin bay Köçərlənin yaradıcılığında və ictimai fəaliyyətində məktəbin, təhsil və tədris məsələlərinin də xüsusi yeri vardır. Qori

müəllimlər seminarlarında Azərbaycan şöbəsinə rəhbərlik etmək, Azərbaycan müstəqillik qazanan kimi həmin təhsil ocağının maddi bazası əsasında Qazax müəllimlər semiraniyاسını təşkil edib fəaliyyətə gətirmək tariximizin şərəfi sahifələridir. Firudin bay fəaliyyəti boyunca milli təhsil və tərbiyənin aktual məsələlərini daim nəzarəndə saxlamış, tarixi proseslərin içində olmuş, ömrünün sonuna qədər bu sahədə çox faydalı işlər görmüş və elə bu yolda da şəhid olmuşdur.

Mütəffəkkir şəxsiyyət belə hesab edirdi ki, biz öz varlığımızı yaşatmaq, tarixdə ayaqlaşmaq üçün döyişen dünya reallıqlarından geri qalmamalıyıq. Dünhyaya hökm edən avropalılar hansı dəyər və meyarlarla yayılarsa, bizi də hamim ölçüləri qəbul etməli, onlardan bəhrənlənməliyik. "Dövlət, sərvət, morifat, kamal, hünər, bilik, bacarıq, rahat güzəran avropalılarda; fəqr, zələlat, yoxsulluq, cəhalat, avamlıq, hünərsizlik, narahatlıq, icz, əsarət və kəsəlat almışlımdır. Bunlar günün tikiblər axırı, beş günlük bir tövri keçirib, dərLİ bəqaya vəsi olmağa, onurlar qalrıclar dünhyada zindəganlıqlarını rahat etməyə və mürəffəshəl ilə dolanmağa, özləri üçün dövlət və hörmət qazanmağa. Bunlar fəlakət və qəflətdə, onlar ciddiyət və səadətdə; bunlar ölü, onlar dir!"² Böyük ürək ağrısı ilə müqayisəli manzərə yaradan F.Köçərləi bildirirdi ki, avropalıların bu səviyyəyə çatmaları heç də müsəlmanlardan artıq dərəcədə qabiliyyətli olmaqları ilə bağlı deyil, onların hayatı, dünhyada gedən prosesləri düzgün qiymətləndirə bilməklərindəndir. Müsəlmanlar isə bu dünhyanın reallıqlarından əl çəkib, ancaq ölüm və axırat haqqında fikirlərilsərlər. Ona görə də avropalılara çatmaq üçün öz döyüncə tərzimizi dayışmali, şüurumuza hərəkət götürməliyik. O, bir maarifçi kimi islam millətlərinin, o cümlədən azərbaycanlıların geriliyinin "Na gərəkdir sənə dövləti mal. Yüksüñ yüngül eylə, ey həmmal!" - deyən zəhiyyət təzindən qaynaqlandığını düşünürdü.

Firudin bay Köçərləi "Həyata davət" adlı məqaləsində öz fikirlərini əsaslandırmak üçün maşhur rus ədiblərinən Q.Petrovun Tolstoyun fəlsəfi düşüncələri barədə tənqidinə xüsusi diqqət yönəldirdi. Məlum olduğu kimi, böyük rus yazarı və mütəffəkkir Lev Nikolayeviç Tolstoy tarixi qaynayıb daşıdığı XX əsrin əvvəllərində öz həmvətənlərinə, dindəşlərinə zülmə və şərə müqavimət göstərməməyi tabliğ edirdi. Onun eqidəsinə, hər şey Allahın iradasi ilə baş verdiyinə görə Allahın iradəsinə təslim olmaq lazımdır. Petrov dahi yazısının bu mövqeyinə qarşı çıxır, insanları fəaliyyətə, tarixi proseslərə müdaxilə etməyə səsləyirdi. Firudin bay da Q.Petrovun mövqeyini əsas götürərək müsəlmanları qaramata sürükleyən fəaliyyətsizlik psixologiyasından xilas olmaq üçün atalaşdırmaq tələb etməyə çağırırırdı.

Petrovun məqaləsində Firudin bayının nəzarəni çəkən başqa bir məqam isə Rusiya imperiyasında başqa millətlərə göstərilməsi gərək olan münasibətlə

* BDU. Dosent

¹ M.Ə.Rəsulzadə. Əsrimizin Səyavuşu, "Gənclik" nəşr., Bakı, 1991, səh. 55

² F.Köçərləi. "Həyata davət" – "Seçilmiş əsərləri, EA Nəşriyyatı, Bakı, 1963

bağlı idi. "Həyati unutmayınız, ona rəhminiz gölsin, həm vücudunuzda, həm başqlarda onu mühafizə ediniz, seviniz və əziz tutunuz, əski və qədim nışangahların uğub dağılmamasına razi olmayıb, yaziğiniz galirkən qıvıvtı bir millətin hücum və zülmü altında başqa bir əzif millətin hıtuq və hürriyyətinin əlindən alısmasına, diliñin və dininin məhv və nabud olmasına rəhminiz gəlməzmi?..."³ F.Köçərli Petrovun fikrini sitat götirərək sonda qeyd edirdi ki, "Petrovun bu sözləri qızıl suyu ilə yazılmalıdır!"⁴

Onu da qeyd etmək yerinə düşərdi ki, F.Köçərli Lev Tolstoyun müdafiə etdiyi mütlilik ideyasına qarşı başqa bir yazısında da kəskin çıxış etmişdi. Yazı müllülək kadralarının hazırlanması probleminə həsr olunmuşdu. O vaxt Rusiyada nəşr olunan "Novoye vremya" qəzetinin mülliimlərin sosial vəziyyəti ilə bağlı naşır etdiyi məqalədən istifadə edərək F.Köçərli mülliim hazırlığının bir sıra problemlərinə kəskin münasibət bildirmişdi. Onun vürgüləndığı məsələlərdən biri hökumətin mülliim hazırlığına ideoloji mülahizələrlə yanaması, əncə mülliimlərin siyasi və içtimai təsəbbüsündən möhrüm edilməsi idi: "Sabiqdəki maarif nazırlarının ümddə fikri yaxşı mülliimlər və qabil müdərislər yetirmək olmamışdır. Onlardan fikir və xəyalı saldatlar kimi naçınlıklar, rəis-lərin hökmüntəbət tətbiq və əmrinə müti çinovniklər hasila gotirmək olubdur. Onlardan məşhur qraf Tolstoy mülliimlər yetirmək üçün cavan tələbələrə saldat kimi təlim verdirdi, onlardan bədənlərindən mülliimlik ruhunu çıxardıb, çinovniklik ruhu daxil etməyə müvəffəq oldu".⁵

"Mülliimlərin soyi və qeyrəti sayəsində çox qövm və tayfalar xoşbəxt olub ağ günə çıxıblar, şan və hörmət qazanıblar, dövlət və qüvvət kasb ediblər", - deyən Firudin bəy belə hesab edirdi ki, "biz Rusiya müsəlmanları müddət-mədidi mülliimsiz və mürəbbisiz qalıb, tərəqqi yoluna salık olan müttəməddin millətlərin qatarından üzülbən geridə qalmışq. Uzun müddətlər əbnayi-millətə qaydasına təlim və tərbiyə verən mülliimlərimiz olmadığında görə belə pərişan hala düşmişük".⁶ Firudin bəy Köçərlinin qənaətinə görə, millət iki təbəqədən ibarətdir: "rəsiyət tayfasi, əkinçi və cütçü qardaşlar" millətin köküntü, özünü təşkil edən əsas qüvvədir. Millətin "üst təbəqəsi"ni isə onun oxumuşları, "nūcəbalı" təşkil edir. Bir ağacın yarpağına bənzəyən həmin nūcəbaların borcu öz kökündən xidmət etmək, öz varlığında sahib çıxməq, kökү qorumaq, millətin

"torpaq altda qalan" təbəqəsini işığa çıxarmaqdır. Ədibi yarpaqların öz köklərindən laqeydiliyi narahat edirdi: "...öz zahiri kamal və tərbiyəmizlə, nəcabətmişlə, təzə modada tikilmiş libasımızla və müzəyyən və münaqqış otaqlarımızla istixar və sərkəşlik edib, qaranlıqda qalan cəhl və nadanlıq cəngində zar və zəbənələn qardaşlarımızın dad və harayına yetişmirik".⁷

Bu laqeyd münasibətin, millətin torpağın altında olan köklərinin diqqətdən kanarda olmasının acı natəcisi kimi cəhalət qaranlığının gündən-güna qatlaşdırıcı, tənzəzzülün saatdan-saatə dərinləşdiyi, millətin yüz il boyu zamanın çağırışlarında cavab verə, dəyişə bilmədiyi göstərilirdi. Problemi dərinləşdirən isə bu iddi ki, "...bu müddətin ərzində sair əqam və miləl koməli-sürətlə irəli gedib, bizi gerida qoyub".⁸

Millətin geridə qalmışının əsas səbəbinə elmsizlikdə, təhsilsizlikdə, maařifəsizlikdə görən F.Köçərli savadlı insanları həm özünün fərdi nümunəsi ilə, həm de yazıları ilə fədakarlıq sösləyirdi. Belə hesab edirdi ki, milli gerilik probleminin mənbəyi millətin öndən getməli olan insanların - oxumuşların milli manəvə və maraqlarla əhamiyyət verməmosındadır. Təəssüflü və ağır ilə qeyd edirdi ki, elma və mairifə yiyələnmiş soydaşlarımızın əksəriyyətinin "ümddə arzusu özlərinə şəhər salıb, isticə və mənəfətli qulluq tapmaqdır".¹⁰

Ədib canav mülliimləri qınayırdı ki, onlar kənddən derhal üz döndərirlər, bir ildən artıq kənddə qalıb cəhalət qaranlığında qalan həmvətənlərimizin təhsil və tərbiyə ilə məşğul olmuşdan boyun qaçırlırlar. Konadər yüksək təhsil ocaqlarında ali təhsil alanlarımız kəndlərə gedərək nadanlığın və cahiliyin aradan qaldırılmasını, din qardaşlarını qəflət yuxusundan oyatmağı, öz elm və mərifəti ilə onları da nurlandırmağı özləri üçün əskiklik və təşhîr hesab edirlər.

Böyük mütəfəkkirin qənaətinə görə, millətin içindən çıxmış təhsilli gənclərin öz şəxsi mənəfətlərinin millətin ümumi maraqlarından, tarixin millət qarşısına qomyuş olduğu vəzifələrdən üstün tutmağa haqqı çatır. O, bir məqamı xüsuslu vürgülayırı ki, qızıl-gümüşün cazibə qüvvəsinə malüb olan ziyalılarımız sözə gəldikdə millət uğrunda hər şeyə hazır olduğunu deyirlər. "Təəccüb budur ki, hansı bir ziyanı və mədəniyyəti müsəlman qardaşı dindirir-sən ahi-cigərsiz ilə deyir: "Millət əldən getdi, dinimiz puç oldu, sair tayfalar bizi qoyub irəlilədi. Gərəkdir çalışaq, gərəkdir rahatlığı özümüzə haram edək,

³ F.Köçərli. "Həyata dəvət" – "Seçilmiş əsərləri, EA Nəşriyyatı, Bakı, 1963

⁴ F.Köçərli. "Həyata dəvət" – "Seçilmiş əsərləri, EA Nəşriyyatı, Bakı, 1963

⁵ F.Köçərli. "Mülliimlərimiz və onların hali" – "Seçilmiş əsərləri, EA Nəşriyyatı, Bakı, 1963

⁶ F.Köçərli. "Mülliimlərimiz və onların hali" – "Seçilmiş əsərləri, EA Nəşriyyatı, Bakı, 1963

⁷ F.Köçərli. "Mülliimlərimiz və onların hali" – "Seçilmiş əsərləri, EA Nəşriyyatı, Bakı, 1963

⁸ F.Köçərli. Qaranlıqda qalanlarımız, Seçilmiş əsərləri, EA Nəşriyyatı, Bakı, 1963

⁹ F.Köçərli. Qaranlıqda qalanlarımız, Seçilmiş əsərləri, EA Nəşriyyatı, Bakı, 1963

¹⁰ F.Köçərli. Qaranlıqda qalanlarımız, Seçilmiş əsərləri, EA Nəşriyyatı, Bakı, 1963

milləti oyadaq, onun uğrunda can və maldan keçək, ona tərbiyə verək, elm nuru ilə onu işıqlandırıraq" və bu qismən laf-kəzafdan dəm vurub boşboğazlıq edirlər"¹¹.

Firudin bəyin içtimai baxışlarında mühüm yer tutan ən mühüm məsələlərdən biri da ana dilidir. Bu məvzu ilə bağlı adıb 1913-cü ilə "Ana dili" adında ayrıca genişəcmli bir məqalə yazmışdır. Azərbaycanlıq ideologiyasının tərəfdarı olan F.Köçərlinin dillə bağlı fəaliyyəti iki istiqamətə shəhər edirdi:

1. Ədəbi dilin gərciriciliyi, Azərbaycan-türk dilinin təmizliyi məsələləri. Firudin bəyin ədəbi dil məsələsi ilə bağlı mövqeyi çox aydın idi və Azərbaycan dilini Osmanlı dilindən fərqləndirməyin qəti tərəfdarı idi. Bu məsələdə onun Əli bəy Hüseynzadəyə qarşı mövqeyi də çox sərt idi. "Allah Əlibəy Hüseynzadəyə insaf versin. Kaş o alicənab İstanbulda rahat əyləşib, bizim şumbəxt Qafqaza təşrif götirməyə idi. O canabin elm və kamalına sözümüz yoxdur. Sözümüz ondadır ki, elm və kamalından biza bir bəhrə vermodi, ancədilimizə pozğunluq saldı, təza dil gətirdi. Ətrafini bər dəstə meymunlar bürdü və ona təqlid etməkdə biri-birincə macal verməyib, "böyük hünərlər" göstərdilər. Az vaxtin içində Qafqaz Türklerinin dili osmanlı sözləri və istilahları ilə doldu". Qeyd edək ki, adıbin "Ana dili" adlı bu məqaləsi 1913-cü ildə nəşr olunmuşdur.

2. Dilin tədrisi ilə bağlı ciddi problemlər. Bu məsələ ilə bağlı F.Köçərli məraqlı bir müqayisə aparmışdır. Gürcü məarifçisi Yakov Semyonoviç Qoqebeşvilinin xatirəsinə həsr etdiyi məqalədə məraqlı bir matləbə toxunurdu. Firudin bəy Qoqebeşvilinin öz xalqının maariflənməsi, ana dilinin tədrisi sahəsində fəaliyyətini yüksək qiymətləndirərək mövzunu Azərbaycanın təhsil problemlərinin üzrənən götəridi: "Mərhum Qoqebeşvili xalq məktəblərində ana dilinin tədrisinə böyük əhəmiyyət vermiş və onu müdafiə etmək üçün bir sira ciddi və əməli səciyyə daşıyan məqalə və kitabçılar yazmışdır. Qoqebeşvilinin kitablarının yerli əhali arasında on və yüz min nüsxələrlə yayılması da bununla izah olunur. Bu darslıklar usaq təbiətinin və dilinin sadəliyini çox az nəzərə alan Azərbaycan ibtidai məktəbləri üçün kitab tərtib edənlərə taqpid etməyə diqqətəlayiq nümunə olub ilər".¹²

Firudin bəy Köçərlinin içtimai fəaliyyətində, bir şəxsiyyət kimi mövqeyində və maarifçilik görüşlərində ədəbiyyat məsələləri də fərqli tarixi məna və məzmun daşıyır. "Ədəbiyyat millətin aineyi-həqiqətnüմəsidir ki, onun maddi və mənəvi tərəqqisi və istiqbali üçün nicat və ssadət yollarını eynilə göstərir"¹³, - deyən adıb ədəbiyyatı millətin həqiqətlərini öks etdirən güzgüz kimi qiymətləndirməkən yanaşı, ham də milli şührən təşəkkül tapmasında, millətin maddi və

mənəvi tərəqqisi üçün başlıca amillərdən hesab edirdi. Müasir Azərbaycanı milli təhsilinin etibarlı təməllərindən olan "Vətən dili" dərsliyinin redaktori kimi, "Balalara hədiyyə" adlı uşaqlar üçün bu gün də dəyərini saxlayan qiyməti oxu kitabının, dəyərli məqalələrin və "Azərbaycan ədəbiyyatı" adı ilə çap olmuş icikcildik fundamental araşdırılmaların müəllifi kimi o öz tarixi toynatın möhz millətə xidmət etməskə görürdü. "Balalara hədiyyə" kitabının "Ön söz"ündə yazdığı kimi: "Zənnimizce, bu məcmuani hər kas oxusa – böyük, ya kiçik – onun qəlbə açılıb xəndən olacaqdır. Balalar şad olacaq bu sabobə ki, onda dorc olunun əsərlərin cümləsi onların dünyasındadır. Böyük adamların ürkələrinin açılmasına səbəb bu olacaqdır ki, onlar müttəlio əsanəsində öz uğşaq vaxtlarını ixтиyarsız xatırlarına götürəcəklər. Bu isə, yəni qəlbə şad etmək, özlüyündə bir xidmətdir".¹⁴

Nəzakət İmamverdiyeva, Fərhad Məmmədov*

FIRUDIN BƏY KÖÇƏRLİNİN PEDAQOJİ GÖRÜŞLƏRİ

XIX əsr Azərbaycan ədəbiyyatının və pedagoji fikrinin inkişafında misilsiz xidmətləri olan dühlərləndən biri də F.B.Köçərlidir.

F.Köçərli 35 illik ədəbi, pedagoji, publisist fəaliyyətini öks etdirən zəngin bir irsə malik ədəbi simallardandır.

Onun ədəbi irsi "Littérature azerbaidjanais tatar" ("Azərbaycan tatarlarının ədəbiyyatı"), "Mirzə Fətəli Axundov", "Balalara hədiyyə" kimi əsərlərin, iki cildlik maşhur "Azərbaycan ədəbiyyatı tarixi materialları"nın, habelə bir sıra görkəmli ədəbi şəxsiyyətlər, bədii əsərlər, dərslik və tərcümələr haqqında, şübhə və xalqlar dostluğlu, qadın azadlığı və s. mövzularda məraqlı və oxunaqlı məqalələrin müəllifidir.

XIX əsrin axırları XX əsrin əvvəllərində yaşayış-yaradan F.Köçərli bütün varlığı ilə xalqına bağlı olan, onun tərəqqi və rəfihi uğrunda daim çalışın görkəmli ziyanlılardan biri idi. O, özüntün məarifçi və publisist məqalələrində həmişə xalqını cəhalətdən qurtarmağa, onun tərəqqisinə kömək etməyə səy göstərməşdir.

F.Köçərlinin pedagoji fəaliyyəti xalqın səadəti, xoşbəxt, mədəni gələcəyi uğrunda ardıcıl mübarizədə birləşirdi.

Köçərli öz məqalə və məktublarında Azərbaycanda məarifin çox acıcaqlı vəziyyətdə olduğunu ürkən yanışı ilə qeyd edirdi.

¹¹ F.Köçərli. Qaranlılıqda qalanları - Seçilmiş əsərləri, EA Nəşriyyatı, "Bakı", 1963

¹² F.Köçərli. Yakov Semyonoviç Qoqebeşvili - Seçilmiş əsərləri, EA Nəşriyyatı, Bakı, 1963

¹³ F.Köçərli. "Azərbaycan ədəbiyyatı", "Elm" nəşriyyatı, Bakı, 1973, səh. 70

¹⁴ F.Köçərli. Balalara hədiyyə. Bakı, "Gənclik" nəşriyyatı, 1987, səh.3

Xalqı maarifləndirmək və savadlandırmaq – o zaman hayatın irəli sürdüyü və halini gözlediyi çox ciddi problemlərdən biri idi. Çünkü müəllifin böyük bir təssüfle yazdığını kimi “Molla Pənah Vəqifin, Molla Vəli Vidadiñin vətənləri hesab olunan Qazax mahalında türk lisansında qələtsiz, imla, inşası düz bir kağız yazan güdrətan tapılırdı”. Yalnız Qazax deyil, o zaman Gəncə, Şirvan, Qarabağ mahalları və ümumiyyətlə Azərbaycanda savadsızlıq hökm sürdürdü. Bu böyük ictimai bolşanı aradan qaldırmaq üçün çoxlu məktəb, həmin məktəblərdə isə işləyə biləcək müəllimlər ordusu lazımdı. Buna görə də o, birinci növbədə yeni məktəblər açılması uğrunda ardıcıl mübarizə aparındı. Pedagoji işdə yenilikçi olan Köçərli köhnə məktəbin qüsür və nöqsanlarını təqnid edir, vaxtı keçmiş əqləq və tərbiya normalarını yeni və müasir normalarla əvəz etməyə çağırırırdı.

Köhnə məktəbin işində və o zamankı tərbiya sistemində Köçərlini narahat edən başlıca çəhət onların hayatıdan və inkişafından ayrı düşməsi idi. Görkamlı müəllim açıqca deyirdi ki, “Məşət ilə məməkətin məbelindən əslə ittifaq və saziş yoxdur. Məməkətimizdə qədim zamanдан beridir ki, maşət öz cığırı ilə gedib, bir-birindən xəbəri olmayıbdır.” Köçərli maarif sahəsində modabəzliq edən, xalqın zəruri ehtiyaclarından, onun arzu və tələblərindən bixərən maarif nazırının, “Avropada filan növ mədrəsələr və filan növ məktəblər var, bizi də olsun, deyə moda xatirinə məktəblər cəməga cəhd göstərənləri kəskin təqnid etməkdən çəkinmirdi. Köçərli hətta çar hökümatı tərəfindən Azərbaycan məktəbləri üçün göstərilən “qayıq” haqqında açıqca yazırırdı ki, “azərbaycanlıların maariflənməsi üçün görülen bütün tədbirlər formal olub, canlı işa əcnəvindən münasibətdən başqa bir şey deyildir”.

O zaman məzmun əvvəzinə zahiri effekt və dəbdəbəyə daha çox fikir verən köhnəparət cahillər, köhnə məktəbin mühafizəkar nümayəndələri təlim prosesində yenilik haqqında heç bir şey eşitmək istəmirdilər.

F.Köçərli təlimdə vaxtı keçmiş şxəslastik əsulun əleyhinə çıxır və cəsarətə göstərdi ki, özbək uşaqlıq illerini Qur'anın anlaşılmaz ayalarını çeynəmkən və ərab sərfini əzberləməklə keçirən balalarımızın zəhməti hədər gedir, onların hafizəsi kütləşir, biliyi olan havası azalır, nəhayət on-on iki ildən sonra, böyük yaşı adamlar kimi yetişəndə belə, yenə də onlar savadsız qalır, Qurani mexaniki olaraq oxumaqdan və bəzi ərab feillərini hallandırmaqdən başqa bir şey bilmirlər.

Bunları nəzərə alan Köçərli yeni tipli xalq məktəblərinin açılmasına çalışırdı. Hatta Köçərli maarifi yaymaq məqsədi ilə icbari təhsil ideyasının da tərafdırı idi.

F.Köçərlinin yaradıcılığı ilə tanış olduğda məlum olur ki, istər köhnə məktəbin təqnidində, istərsə də ana dilinin təlimi məsələlərində onun fikirləri keçən asrin məşhur rus pedaqoqu K.D.Uşinskinin fikirləri ilə üst-üstə düşür. Köçərli bu manada “rus pedaagogikasının atası” K.D.Uşinskinin Azərbaycanda ən yaxşı davamçılarından biri olmuşdur. K.D.Uşinskida olduğu kimi Köçərlinin

də pedagoji fikirlərinin əsasında xəlqilik ideyası dururdu.

Məktəblərdə ana dilinin tədrisi məsələsi F.Köçərlini həmişə maraqlanmışdır. F.Köçərli Azərbaycan dilini məktəblərdən sıxışdırıb çıxartmaq istəyən bəzi maarif əcnəvindən əməkdaşlığı təqnid edirdi. Köçərli deyirdi “Bir millətin malını, dövlətin və hətta vətənini olındən alsan, ölüb-itməz, amma dilini alsan, ondan nişan qalmaz”.

F.Köçərli Azərbaycan dilini kasıb dil hesab edənlərlə razılaşmırı. O, deyirdi: Biz dilimizi bilmirik, bunun da taqsıri bizdədir, dilimizdə deyil, fars və ərəb meyl və rəqsətimiz qədər güclü olubdur ki, öz dilimizdə olan sözləri atub əvəzinə əcnəbi dillərin qoluz ibarələrini və sözlərini götürmüşük. Onları dilimizin talabına xüsusiyatlı uyğunlaşdırmadan dilimiz qarışdırılmışq və naqabil incilər kimi olımizo nə düşübəs paltarımıza yamamışq.

F.Köçərli Azərbaycan dilinin tarixi və inkişafı haqqında, habelə bədii dil məsələsinə dair bir sıra maraqlı və orijinal fikirlər söyləmişdir ki, onların çoxu bu gündə öz müasirliyini və əhəmiyyətini saxlamaqdadır.

Məktəblərdə ana dilinin təlimi üçün məhz ana dilinin zəngin mənbələr-dən qidalanan, məzmunca dolğun, formaca maraqlı, stabil dörsliklərə o zaman böyük ehtiyac var idi. F.Köçərli təlim-tərbiyə işində böyük rolunu on dörslik və programların tərtibində də ciddi əhəmiyyət verirdi. Xüsusilə, dörsliklərə, xalqın galaxayı olan minlərlə balaların istifadəcisi qiraat kitablarına qarşı o dəha tələbkər idi. Çənnyayevskinin “Vətən dili” darslıyi F.Köçərlinin ən çox bayəndiyi və təqdir etdiyi dörsliklərdən biri idi. Azərbaycan dilinin surfini ibtidai məktəbdə təlim etmək üçün on gözlə vasit adlandırdığı həmin kitabın müvəffəqiyyətini Köçərli onun Azərbaycan dili fənnini məhz ibtidai siniflərdə tədris edən çox bacarıqlı bir müəllim tərəfindən yazılmışında görürdü.

F.Köçərlinin dörsliklərə qarşı tələbkər olduğunu müəllifin yazdığı məqədə və təsviyyələrdə özünü aydın göstərirdi. F.Köçərli dörslikləri hazırlayarkən xalq yaradıcılığına, həyatla əlaqəsinə, uşaq psixologiyasına xüsusi fikir verirdi.

Uşaqlar üçün dörslik yazmaq da asan bir iş deyildi. Uşaq dörsliyiini yazan adam üçün birinci vacib məsələ uşaq ruhunun inçliliklərini duymaq, bununla yanaşı həmin xalqın heyatını, xalqın dilini gözəl bilən bir pedagoq olmaqdır. Qeyd olunan bu xüsusiyyətlər olmadan uşaqlar üçün dörslik yazmaq mümkün deyil. Köçərli dörslik yazmağın çox müsbüm və çatın iş olduğunu göstərməklə yanaşı, bu işdə tələsməməyi, diqqətli olmağı, hər bir cəhəti diqqətlə olçüb-biçməyi, ehtiyatlı olmağı tələb edirdi.

F.Köçərlinin vətəni, xalqa, onu çox qədim və zəngin söz sənətinə, uşaqların bədii zövq tərbiyəsinə dörn möhəbbətini eks etdirən “Balalara hədiyyə”si yalnız uşaq və yeniyetmələrin deyil, habelə böyüklərin də təlim və tərbiyəsində əvəzsiz olan bir əsərdir.

F.Köçerli "Balalara hədiyyə" əsərində topladığı uşaqlar üçün "Göyçək Fatmanın nağılı", "İt va pişik", "Tülükü va üzüm" və s. nağıl və hekayələrində balaların ruhunu oxşayan fikirlər irəli sürürlür.

Uşaqlar üçün yazılmış "Balalara hədiyyə" və başqa kitablardı irəli sürülmüş fikirlərdən aydın olur ki, F.Köçerli pedaqoqikanın, psixologiyanın və didaktikanın əsas tələblərinin, onun prinsip və qaydalarına, uşaqların yaş xüsusiyyətinə, bilik səviyyələrinə, psixi xüsusiyyətlərinə, səniliyə, ardıcılığı, elmiliyi, yaxından-uzaña, sadədən-mürəkkəbə və bu kimi başqa qaydalarla dəqiq riayət etməyə çalışmışdır.

F.Köçerli dövrünün bütün hadisələrini, xüsusilə məktəb hayatında və məarif sahəsində dəyişiklikləri diqqətlə izleyirdi. F.Köçerli təlim sahəsində yüksək nəticə əldə etmək üçün tədris programlarının düzgün və normal qaydada tətbiq edilməsinə xüsusi əhəmiyyət verirdi.

F.Köçerliyə görə tədris proqramları əhatəli və ardıcılıq prinsipi əsasında tətbiq olunmalıdır.

1917-1918-ci tədris ilü üçün A.Şaiqin tətbiq etdiyi "Ana dili" proqramını Köçerli məhz bu xüsusiyyətinə görə çox bəyənmış və onun müəllifinə yazmışdır: "həmin proqram əsasında dərs keçənən, sizin şagirdlər kursu tamam etdiğdə azərbaycanca garşk yaxşı savadlı olsunlar. Eyna da mənim şəkkin yoxdur".

F.Köçerli "Yeni tədris planı" adlı məqaləsinə 1905-ci ildə nəşr olunmuş qeyri-rus xalqlarının ibtidai məktəblərinin tədris planına öz münasibətini bildirmişdir. Köçerli ibtidai məktəbin tətbiq olunmuş yeni tədris planının nöqsanlı olduğunu göstərərək onun 1880-ci ildə tətbiq edilmiş tədris planından heç bir cəhdən fərqlənmədiyi üçün tənqid etmişdir.

F.Köçerli 1880 və 1905-ci ilin tədris planları və proqramları üzrə qeyri-rusların xalq məktəblərinin tədris məşğələrinin tədris məşğələrinin əsasında ana dili qoyulduğunu yüksək qiymətləndirmişdir. Köçerli ana dilindən savayı başqa dillərin öyrənilməsini də alıqlayırdı. F.Köçerliyə görə uşaqlar başqa dilləri öyrənməklə: həmin xalqların ziyanlarının, məarifçilərinin fikirləri ilə daha yaxından tanış olmaq imkanı əldə edirlər. O, tədris planının rus dilinə də xüsusi yer verilməsini bəyənirdi.

Rus dilinin tədrisi birinci dərs ilinin ikinci yarısından başlayır. Bu da onun ana dilinin tədrisi ilə parallel öyrənilməsi işini asanlaşdırır. O, eyni zamanda yeni tədris planı üzrə bir sinifli üç qrupun məktəblərə əvəzində iki və dörd qruplu məktəblərin təşkilinə nəzərdə tutulduğundan müsbət hal kimi qeyd edir. İstər ana dili və rus dilinin, ümumiyyətlə bütün tədris kursunun bölgüsü yenidən planda kəhnənə olduğu kimi verildiyini göstərir. Bu, formal sənəd üzrə bir o qədər də pis göründürdü, lakin əməli tövbicində bu iyrancı bir hal aldı.

F.Köçerli birinci tədris ilində leksik derslərin bölgüsünü kəskin tənqid edir. "Adətan bu dərslər oxu üçün birinci kitabə daxil olan sözlər uşağın ətraf mühitdəki əşyaların adları ilə tanışlıq məqsədi ilə məşğələnin əvvəlində aparılır.

Bütün bir ay müddətində şagirdləri əşyaların adlarını və xassələrini izah etmək üzərində dayandırmaq biza görə faydasız, hətta zararlı məşğələdir, cünki bu uşaqları heç bir iş görməməyə və boşbəzədən danışmağa meylləndirir."

Pedaqoji-psixoloji baxımdan çox ince və mühlüm olan bu cəhəti göstərdikdən sonra F.Köçerli yazardı: "Məktəbə yenice gəlmış uşaqların bəzi sinif əşyaları ilə məktəbin qazadaları ilə tanışlıq üçün tədris planında məsləhət görüldüyü kimi bir ay deyil, iki-tüç gün tamamilə kifayətdir. Vaxtdan somarəli istifadə etmək, uşağın məktəbə ilk addımdından başlayaraq onu işgüzər məşğələt etmək çox mühümdür. İşin bu cür təşkilin onun sonrakı gedisi məsbət təsirini artıracaqdır, əks halda uşağın təlimə, mətbətlərə ailsənəzində ziddiyyət artacaq, məktəb issa nüfuzumuzu itirməyə başlayacaqdır." Sonra o, ana dilində savad təlimi başlamağı tövsiyə edirdi. Bu məsələ birinci yarımlı ilin axırına qurtarmalıdır. Tədris bölgüsü və göstərişi üzrə uşaqlar yavaş da olsa, ana dilində sərbəst oxuyub yazmalıdır.

F.Köçerli tədris planının ilahiyyat dərslərini ilə həddindən artıq yüksəldiyini, uşaqların yaş xüsusiyyəti və bilik səviyyəsinin nəzərə alınmadığını göstərərk, bir sira iradalarını da bildirmiştir.

F.Köçerli təklih edir ki, dördüncü tədris ilində ana dilinin tədrisi uşaqları ibtidai grammatik məlumatla tanış etməli və bir sira yazı çalışmaları vəsaitəsində grammatik qaydaları uşaqların hafizəsində möhkəmətlətmalıdır.

Tədris planı ilə yanaşı çox mühlüm sonad olan tədris programı da Köçerlini yaxından maraqlandırılmışdır. Bildiyimiz kimi, F.Köçerli 1885-1886-ci illərdə ilk müstəqil pedaqoji işə başlamışdır. 1886-ci ildə Yerevanda gimnaziyada mülliəm işləyərək program məsələləri ilə məşğələnmiş, hələ o vaxt gimnaziyanın aşağı siniflərində Azərbaycan dilinin tədrisi üçün program tətbiq etmişdir. Program tətibində də o, təxminən dərslik haqqında irəli sürdüyü tələbləri: elmiliyi, ardıcılılığı, güclü mütvafiqliyi və başqa cəhətlər da nəzərə alınmağı tələb edirdi. O, qeyd edirdi ki, hər bir yaş dövrünün özünəməxsus programı olmalıdır.

F.Köçerli Azərbaycan dilinin programını tətbiq edərkən özünün didaktik prinsiplərinə sadıq qalmışdır. Ermanistan Mərkəzi Dövlət Arxivində rast gəldiyimiz həmin programın sərt olaraq giriş hissəsi adlandıracağımız bircə parçası qalmışdır. Qeyri-Azərbaycan məktəblərinin I-II sinifləri üçün tətbiq edilmiş bu programın həmin hissəsində deyilir: "Tədris üsulu sövti üsul olub sintetik yolla aparılır. Əvvəlcə tələffüsü asan, yazılışı sədə olan hərflər haqqında şagirdlərə malumat verilir. Hər bir hərf şəkilcə nə qədər sədə olsa da, mülliəm tərəfdən qəşəng və salıqqli xatə sinif ləvhəsinə yazılır. Onun yanında isə əvvəlcə dərslərdə öyrənilmiş hərflərdən təza hərflər oxşayan və ona yaxın olan bir hərf yazılır. Şagirdlər bu hərfləri müşayisə edir, onların oxşar və fərqli cəhətlərini göstərir. Əvvəlcə, ləvhədə, sonra isə öz dəstərlərində yazırlar. Bunun

ardınca sağırdılara türkibinde təzəcə öyrəndikləri hərf olan söz verilir, axırda həmin sözlərdən cümlə tərtib olunur.”

Həmin programda Kōçərli induktiv prinsipə təlim prosesində üstünlük verir: yaş xüsusiyyətlərində asılı olaraq sadədən mürrakkəbə, asandan çatınca doğru getməyi tələb edirdi. Bu isə öz növbəsində gecilən materialın sağırdılların böyük bir qismi tərəfindən məniimsənilməsi üçün en yaxşı təminat yaratdır.

Kōçərli təkcə təlim, tədris və maarifin ümumi massalları deyil, həmdə gənc nəslin tərbiyəsi dərindən maraqlandırılmışdır. Tərbiyə məsələsinə: “Yerevan vilayətinin xalq məktəblərinin müəllimləri-cənablarına müraciət”. (1905) başlığı ilə yazdıgı və digər məqəllələrində toxunmuşdur.

Kōçərli pedaqozi işdə an mühüm, mərkəzi sima hesab etdiyi müəllimin böyük rolunu düzgün qiymətləndirir, onun qarşısında yüksək vəzifələr qoyurdu. Şərəfi müəllimlik vəzifəsini yerinə yetirmək o zaman son dərəcədə çatın idi. Hər cür mahrumiyətlərə sınaq gərərək xalqı məarifləndirmək yolunda səy və bacarığını asırgəməyan N.Nərimanov, C.Məmmədquluzadə, A.Şaiq, R.B.Əfəndiyev kimi müəllimlərimiz az deyildir.

Kōçərli qeyd edirdi ki, könlüllü şəkildə öz fəaliyyəti üçün pedaqozi sahəni seçmiş hər bir xalq müəllimində aşağıdakı ümumbaşarı keyfiyyətlər olmalıdır:

1. Ağlılı və bilikli olmalı;
2. Zəhməti sevmeli;
3. Ədalətli olmalı;
4. Uşaqlara məhəbbət və qayğı ilə yanaşmağı bacarmalıdır.

F.Kōçərliyə görə təlim və tərbiyanın nəticəsi müəllimin uşaqlara göstərdiyi ədalətli, dişsüncəli münasibətdən çox aslidir. Xalq müəllimi özü seçdiyi sahədə vəzifəsinin müqəddəsliyini dərk edərək uşaqlarla yorulmadan, əzmlə, qayğı və mahəbbətlə işləməlidir. Öz rəftar və davranışından sağırdılın qəlbini xeyirxahlı toxumu səpməli, faydalı biliklərlə zənginləşdirməli, zəhməti sevdirməli, özündən bəyiklərə hörmətə yanaşmağa çalışmalıdır. Belə olduqda uşaqlar müəllimini sevəcək, əhalinin hörmət və minnətdarlığını qazanacaqdır. Xalqın galəcayı, onun on zəngin və qiymətli, mənəvi nəməti olan adamlar tərbiya edib yetişdirməsindən aslidir. Çünkü biz yaxşı bilirik ki, xalqımıza və eləcə də, başqa xalqlara, millətlərə sadıqli, dişsüncəli, ağlılı insanlar lazımdır. Bunları tərbiya edib yetişdirən isə müəllimlərimiz. Lakin elə müəllimlərimiz var ki, gündə iki-tüç saat könüllüst və havəssiz dərs deməklə öz vəzifəsini bitmiş hesab edirlər. Belə müəllimləri Kōçərli tənqid atəşinə tutur. Onların qəlbini uşaqlara qarşı məhəbbətdən uzaq hesab edir. Bu cür müəllimləri o, “yarımcıqlar” adlandırdı. Kōçərliyə görə, belə müəllimlərin dərs dediyi uşaqlar kor və nadan olalar.

Kōçərli yazır ki, müəllim yalnız aldığı təhsilli kifayətlənməməli, gündəlik işlə təcrübəsinə zənginləşdirdiyi kimi daima öz bilik və məlumat dairəsini da genişləndirməli, zəmanənin nəbzini tutmağı bacarmalıdır.

“Yarımcıq” müəllimlər isə öz üzərində çalışır, mütləciyə həvəsləri olmur, nəticədə onlar istər-istəməz həyatdan geri qılır, avam halına düşürül. Belə müəllimlər özləri ilə bərabər uşaqları da bu ruhda tərbiyə edirlər.

F.Kōçərliyə görə, müəllim sağırdılın qəli inkışafı, görüş dairələrinin genişlənməsi üçün yalnız sinifdə, dərsdə kifayətlənməməli, işinə ciddi, rəsmi münasibət göstərməlidir. Bunun üçün təşəbbüs göstərməli, yaradıcı işləməli, pulsuz, təmənnəsiz, xalq namına sinifdən xaric ictimai işlər təşkil etməlidir.

Müəllimin mühüm keyfiyyətlərindən biri də öz səhvini və nöqsanlarını görə bilməsi, bu nöqsanı kənardan göstərdikdə mərdliklə etiraf edib var qıvvəsi ilə aradan qaldırmağa çalışmasıdır.

F.Kōçərliyə görə, müəllim öz rəftar və davranışını ilə öz sağırdılari üzərində güclü təsirə malik olmalı, onun qəlbində elő dərin iz buraxmalıdır ki, bu təsir yalnız sağırdın məktəbli dövründə deyil, bütün ömrü boyu qalsın, daha sonralar həyatlarının on çatın zamanlarında məsləhət üçün ona müraciət etsinlər.

Bu prosesdə müəllimin şəxsiyyəti heç bir şeylə əvəz edilə bilməyəcək təsirə malikdir. Kōçərli bütün ömrünü balaların tərbiyəsinə həsr etmiş qocaman yazıçı və pedaqoq A.Şaiqə o hələ gənc ikən yazdığı bir məktubunda deyirdi: “Öğər müəllim istəsə, nəcər şərait və mühit içərisində olmuş olsa da, öz sağırdılərinin çox şey öyrəndə bilər. Qabiliyətlə, bacarıqlı və istedadlı müəllimin əlində naqabil və korafahım sağırd də az-çox elm və bilik ala bilər.

Tərbiyə prosesindən uşaqlar döymək halların qarşı Kōçərli həmişə ardıcıl mübarizə aparmış, çubuq zoru ilə dərs öyrətməyin əsrin təqazasına müvafiq gəlmədiyini göstərməyidir. Bu cəhətdən Kōçərli əsərlərində amansızcasına ifşa etdiyi başlıca obyektlə məllətlər id, o dərsini bilən sağırdın əlinə çubuq verib zəif oxuyan yoldaşının ayaqlarına çubuq vurduran məllətlərin comiyyət sırasında böyük cinayət yolu verdiklərini göstərirdi.

Kōçərli bu anti-pedaqoji üsulun tərbiyə nöqtəyi-nəzərdən təhlükəli nəticə verdiyini şərh edərək yazardı: “Şağırdıları döymək, təhqir etmək, şəxsiyyətinə toxunmaq, yaxud onların birini digərinə döydürmək nəticəsində uşaqlar kobudlaşır, bir-birinə nifrat bəsləyir. Sonunda belə tərbiyə almış uşaqlar dəhşəti caniyyə əçvirlər.”

Müəllimləri sağırdırlar arasında həmişə sülh, məhrəbaniqliq, dostluq, etibar və sədاقət olmalıdır. Əgər sağırdırlarla müəllimlər arasında dostluq münasibətləri olarsa, onda sağırdırlar bu səmimi münasibətdən istifadə edib öz problemləri haqqında müəllimləri ilə açıq və qorxusuz səhbat edərlər. Məşhur pedaqoqlar bildirirler ki, uşaqlar nə qədər bədxasiyyət, kobud olmuş olsa belə onu qayğı, mahəbbət və məhrəbaniqliq tərbiya edib düzəltmək mümkündür. F.Kōçərliyə görə məktəbdə qorxu, vahimə, təhqir, hadə kimi cəzaya yer olmamalıdır. Müəllim isə cəza və rəqəm olunan oynamamalıdır. Müəllimlər öz işlərini elo qurmaları ki, heç bir vaxt belə əsillərə ehtiyac olmasın. Tərbiyəçilər bilməlidirlər ki, tərbiyədə cəza və kobuduqluq vasitəsilə uşaq əxlaqının islahatına və təkmilləşməsinə nail olmaq çətindir. Məşhur pedaqoq öz məqalələrində

cəzanın uşaq ruhunda tamamilə arzuolunmayan psixi hal əmələ gətirdiyini və nəticədə uşaqı islahedici deyil, qəzəbləndirici təsir buraxdığını müəllimlərə qədirməqə çalışmışlar. O, uşaqda yalanlılıq, hıyləşərlik, ikitülük və hətta qozab doğurur, yalnız düzünlümüş əlaqə təsirlər və təbirlər müsbət əlaqə nəticələr verər. Beləliklə, aydın olur ki, tərbiyədə cəza və kobudluq yasınızı asas götürən müəllimlər hər zaman uğursuzluqlarla qarşılaşalar. Öz təlim-tərbiya sahəsindəki işlərində müvəffəqiyətsizliyə uğrayarlar.

F.Köçərlinin tərbiyə masalalarına münasibəti tam peşəkar xarakter daşıyır və bu günün tərbiyə prinsip və metodları ilə səslənir.

Köçərliyə görə pedaqoji fəaliyyət dərin düşüncə, geniş bilik, əmək-sevərlik, lakin bunların hamisindən daha vacib böyük ürək və qəlb lazımdır.

Tərbiyəçi pedaqoji fəaliyyətinə həyata keçirərkən qorxuya yox, öz vicedənin səsini asaslanmadır. Tərbiya prosesi müəllimlərlə uşaqlar arasında qarşılıqlı məhəbbət, hörmət, səmimiyyət arasında qurulmalıdır. Bununla yanaşı tərbiyəçi har bir uşaq fərdi yanaşmağı bacarmalıdır. Ən vacib cəhətlərdən biri de tərbiyənin həyata əlaqələndirilməsi, dövrün tələblərinə cavab verməsidir. Tərbiyəçi uşaqlara vazifa borsa ilə alıcılanan davranış qaydaları: ədalətli, xeyirxahlı əlamətləri öyrətməlidir. Bu davranış qaydalarını tərbiyəçilər öz hərəkət və davranışları ilə öyrənməlidirler. Tərbiyədə cəza və qorxu böyük cəinayıdır. Tərbiya sadlıq və gümrəhliş şəraitində keçməli, bu işə kədər, qəm-qüssə yad olmalıdır. Uşaqları yaxşı tərbiyə etmək üçün birinci növbədə müəllim uşaq hərtərəfli öyrənməlidir.

F.Köçərlinin tərbiyə haqqında irəli sürdüyü fikirlər bu gün də öz əməmiyyətini itirməmişdir.

Köçərli ailəni, təbəti, məktəbi və ictimai mühiti tərbiyənin daim təsir göstərən amilləri hesab edirdi. O, ailə ilə tərbiyə arasındaki bağların üzərində xüsusilə geniş dayanır və ailəni tərbiyənin ən mühüm amillərindən biri kimi qiymətləndirirdi. F.Köçərli yazırı: uşaq öz bilik, öz xəsaili-mənəviyyətinin əsas dünyasını ailədə alır. Burada onun qalbinə bəyənilmiş xasiyyətlərin, yaxud qobadətlərin toxunuşu saçılır, ailədə hökm-fərma olan mənəvi ideyələr yavaş-yavaş onun qəlbini yer eləyir. Ailədə uşaqın tərbiyəsinə bilavasitə təsir göstərən ata, ana, bacı, qardaş, nənə və digər ailə üzvləridir. Lakin pedaqoqlar bunların arasında birinci yeri ana ana tutduğunu qeyd edirlər. Çünkü övlad kiçik yaşlarından günün böyük bir hissəsini anası ilə bərabər olur. Bunu nəzərə alan Köçərli qeyd edir ki, ana öz rəftar və davranışını ilə uşaqlarının gələcəyi üçün mənəvi məsuliyyət daşıdığını unutmağılardır. Uşaq aləmi elədir ki, onlar əsasən ailədə olan yaxşı və yaman tövsiyyələr və nəsihətlərə deyil, praktiki olaraq gördüklerini, müşahidə etdiklərini götürürərlər. Əgər ailədə uşaq ailə üzvlərinin bir-birinə qarşı hörmət və məhəbbətinə, sədاقətinə, mədəni davranışını görərsə, bu zaman həmin hərəkət və davranışlar uşaqın qəlibində kək salar və əks olunar. Belə tərbiyənin əsasında uşaqla sədاقət, zəhməti sevmək, adamları məhəbbət, böyüklərə hörmət və itaat kimi xüsusiyyətlər formalasər. Lakin əgər bunların

əksinə olarsa, uşaq ailəsindən müsbət deyil, yanlış tərbiyə alsı, yəni ailədə tənbəllik, kobudluq, yalanlılıq, ikitüzlük və başqa hallar müşahidə etsə, onda uşaqda bu kimi naqış əxlaqi keyfiyyətlər özünü biruzə verər.

Ailə tərbiyəsi öz təsimini məktəb dövründə daha qabarq şəkildə göstərir. Əgər ailə tərbiyəsi düzgün qurulmuşsa, təbii ki, uşaqın normal tərbiyəsindən danışmaq da yersiz olardı. Bu hal təhsil prosesində tez təzə çıxır. Belə uşaqlar təhsilini tamamilə bilmir, cəmiyyətə, ictimai həyatə hazır olmurlar. Xalq qarşısında öz vəzifələrini düzgün dərk etmirlər. Nəticədə isə onlar cəmiyyətdə ziddiyətlərin mənbəyi olurlar. Beləliklə ailə tərbiyəsinə uşaqların tərbiyəsində mühüm amil hesab edir və aşağıdakı cəhətləri yüksək qiymətləndirirdi.

1. Ailədə tərbiyənin bünövrəsi möhkəm və düzgün qurulmalıdır, əks halda uşaqın bütün həyatı yarımcı və natamam olacaqdır. Ailədə düzgün tərbiyə almayan uşaq yalnız özü üçün deyil, xalq üçün, ətrafdakılar və ictimaiyyət üçün da zərərlə bir qılıvvaya çevrilir.

2. Ailə üzvləri arasında səmimiyyət, həmrəylik, doğruluq, bir-birinə qayğı, zəhmət sevgi olmalıdır.

3. Ailə başçılarının sözü ilə əməlləri arasında ziddiyət olmamalıdır.

4. Ailə tərbiyəsinə təbii xəbəri olan adamlar tapşırmaq lazımdır.

Ailədə uşaqları məhəz bi xüsusiyyət və tələbləri nəzərə almaqla tərbiyə etsələr, cəmiyyət daha da gümrəhlaşar.

F.Köçərlinin pedaqoji yaradıcılığı ilə tanışlıq göstərir ki, onu daha çox təlim-tərbiyə məsələləri: dili, müəllimlərin rəsəfat və davranışları, həmçinin ailədə uşaqın tərbiyəsi məsələləri dərhal gündündürmişdir.

O, öz maqazla və məktublarında, əsərlərində bu problemlərin həlli yollarını göstərməşdir. Biz isə bu qısa materialda onun pedaqoji fəaliyyətinin bəzi cəhətlərinə toxunmağa çalışır. Ümidvarlı ki, F.Köçərlinin zəngin pedaqoji yaradıcılığı gələcəklə bir çox psixoloq və pedaqoqların tədqiqat obyekti keçiriləcəkdir.

Ədəbiyyat

1. Firidunbəy Köçərli "Balalara hədiyyə" Bakı-1987.
2. Mir Cəlal, F.Hüseynov "XX əsr Azərbaycan ədəbiyyatı" Bakı-1982.
3. Ə.Y.Seydov "Azərbaycanda pedaqoji fikrin inkişaf tarixindən" Bakı-1987.
4. L.Qasımovə, R.Mahmudova "Pedaqogika" Bakı-2012

ƏDƏBİYYATŞÜNASLIQ

Ayşen SADIQLI^{*}

“Qılinc və qələm” romanında Nizami Gəncəvinin bədii surəti

Şeiri oxunanda bu Nizaminiñ
Özü də hər sözü görürən yoxın.
Gizlənib özünü verməzmi nişan,
Sənə hər beytində bir sərr danişan.
Yüz il sonra sorsan bəs o hardadır?
Hər beyti səslənər: “Burda, burdadır!” [2, s.474]
Nizami Gəncəvi

Şərqiñ an böyük dahiisi Nizami Gəncəvi özünün ölməz sənəti, bəşəri idəyəlari ilə bu gün də yaşıyır. Şekspir, Viktor Hüqo, Balzak kimi Nizami ümumilikdə dünyaya məxsus dahi sənətkardır. Bütün dünyaya Nizami Gəncəvinin qüdrətli şair, dahi mütsəkkir kimi qəbul edir.

Əxilik hərəkatının nümayəndəsi kimi heç bir ayrı-seçkiliyə yol verməyen şairin qəhrəmanları arasında türk, ərəb, fars, yunan və s. xalqların nümayəndələri vardır. Şairin yaratdığı qəhrəmanlar ədalət, xoşbəxtlik uğrunda mübarizə aparırlar. Nizami Gəncəvinin bütün dünyada məşhurlaşdırılan özünün “pənc gənc” adlandırdığı “Xəmsə”dir. Bu beş poemada şəxsiyyət azadlığı, ictimai bərabərsizlik, ədaləti cəmiyyət haqqında ifadə olunan fikirlər indi də aktuallığını qoruyub saxlayır. Məhz Nizaminiñ “Xəmsə”ndən sonra beşlik şəklində əsərlər yazmaq ənənə halını aldı.

Nizami Gəncəvinin 800, 840, 850, 870 illik yubileyleri Azərbaycanda və ölkəmizdən kamarda təntənə ilə qeyd edilmişdir. İlk dəfə olaraq şairin 870 illiyi münasibətilə “Xəmsə” nəşr şəklində hazırlanmışdır. Yeni “Xəmsə” bütün oxucuların, xüsusi də şagirdlərin Nizami əsərlərini daha dərindən anlaması üçün dəyərlil bir vəsaitdir [7].

Bir çox yazıçılar dahi sənətkar Nizamiyə həsr olunmuş əsərlər yazmışlar. Oqtay Salamzadə, Mehdi Hüseyn, Anatoli Zöhrabbəyov və başqaları əsərlərində Nizaminiñ bədii obrazını yaradmışlar. Nizamiyə həsr olunmuş an məşhur əsərlərdən biri Məmməd Səid Ordubadının “Qılinc və qələm” romanıdır. Bu əsər M.S.Ordubadının yazdığı son tarixi roman hesab olunur. Mülliif yazılarının birində əsərin təzərində 1939-cu ildən isləməyə başladığını qeyd edir. Bu roman işq üzü görənə qədər müəllif çox ciddi tədqiqat işləri aparmış, məqalələr yazımiş, hətta “İsgəndərnəma” poemasının böyük bir hissəsini də doğma dilimizə çevirmişdir. Bu tədqiqatlar, axtarışlar da “Qılinc və qələm” romanının

yazılışmasında yazıçıya çox böyük kömək etmiş, əsərin daha dolğun, inandırıcı alımmasına kömək etmişdir.

Əsorda Nizaminiñ yaşadığı dövr, şairin yaradıcılığı, XII əsrin tarixi, ictimai-siyasi vəziyyəti, bu dövrdə şairlərə olan münasibət və s. öz əksini tapmışdır. Romanda Şərqi ədəbiyyatı nümunələrindən, Nizami Gəncəvinin öz poemalarından, eyni zamanda, xalq yaradıcılığından məhərətlə istifadə olunmuş, nəticə etibarilə dahi şairin hayatı, yaşadığı mühit haqqında sanbalı bir əsər ortaya çıxmışdır.

M.S.Ordubadinin 1946-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc olunmuş “Şeirimiz haqqında bir neçə söz” məqaləsində, eyni zamanda, digər publisist yazılarında da Nizami qələminin qüdrətinə yüksək dəyrənləndirilir. Bütün bu tədqiqat işləri də onu göstərir ki, Ordubadinin Nizami ərsinə böyük məhbəbəti olmuşdur.

“Qılinc və qələm” romanında ümumilikdə 50 illik bir dövrün hadisələri öz əksini tapmışdır. Bu qədər uzun bir müddətdə baş verən hadisələri tarixdə olduğu kimi, dəqiqlikə oks etdirmək çətindir. Buna görə də yazıçı romanı yalnız görkəmli şairin hayatını oks etdirən əsər deyil, XII əsrin tarixi, ictimai-siyasi proseslərini göz önlündə canlandırın bir roman kimi yaratmışdır. Əsorda qüdrəti qələm sahibi Nizami ilə qılınçlar qazanmış, Nizaminiñ yaxın dostu Fəxrəddin, onların ətrafında baş verən hadisələr qabardılır. Ordubadi haqqında bəhs etdiyi dövrün əsas cəhətlərini də romanın baş qəhrəmanı hesab olunan şair Nizaminiñ taleyi ilə əlaqlı şəkildə təsvir etməyə çalışmışdır.

Ordubadi ərsinini tədqiqatçılarından olan prof. Fəridə Vəzirovə sənətkara həsr etdiyi monografiyada yazar: “...Ədib “Qılinc və qələm” romanını başlıdı və onu qısa bir müddədə qurtardı. Səid böyük sürətlə yazırı. Onun isğitarlığı, iş sürəti və yorulmaq bilməməsi heyranedici dərəcədə idi. O, müasir mövzularda yazmaq, daha doğrusu, miliətlərinin həyatına və mübarizəsinə dair başlığı əsərləri bitirmək üçün tarixi əsərlərini tez qutarmaga çalışırdı” [6, s.108].

Nizami “Qılinc və qələm” romanında hər zaman hadisələrin markazında dayanır. Ən görən anlarında belə Nizami müdrikcasına vəziyyətdən bəs çıxarıır. Əsərdə şairin uşaqlıq illəri barədə, demək olar ki, söhbət açılmır, burada əsəsan şairin yetkinlik, kamillik dövrü diqqət çətdirilir.

Bütün əsər boyu ictimai ziddiyətlərin şahidi olur. Belə bir dövrdə yaşayış-yaranan Nizaminiñ əsərin ilk sahifələrində dəstənə söylədiyi fikirlər ibarətamızdır: “İndi ki, qılinc və mizraq işlətməyə, ox və kaman işləri ilə məşgül olmağa həvəsin vardır, onları yaxşı öyrən. Man da qələm işlərində yüksək mərtəbə əldə etməyə çalışacağam. Bunların ikisi da biza lazımdır”.

Ordubadi Nizaminiñ, onun daxili dünyasını, dönyagörüşünən olduğu kimi verməyə çalışmışdır. Buna görə də Nizami bətəv, dolğun xarakter kimi diqqəti calıb edir.

Romanda Nizaminiñ qarşısına çıxan ilk qılıvə kimi Gəncə hakimi Əmir İnancı görürük. Əmirin və Gəncə xətəbinin təhriri ilə gözəl rübai ustası Məhsəti

* BDU, II kurs magistrant

doğma şəhərindən sürgün edilir. Məhsətinin Nizami ilə məktublaşması onun saraya çağırılmasına səbəb olur. Əmirin sarayına gələn şair öz ləyaqatını, yenilməzliyini, əqidəsindən dönməzliyini nümayiş etdirir. Ela bu görüşdən Əmir İnancı qızı Qətibə Nizamiyi vurulur, onu əldə etmək istəyir, istəyinə nail olmayınca qısaş almağa qərar verir. Şair isə hakimin varlı qızının məhəbbətini rədd edir, öz sevgilisi, kasib kendli qızı Rənaya isə ömrü boyu sadıq qılır. O, mənənviyyati maddiyatdan, adı həyat tərzini varlı yaşamaqdan üstün tutur.

Nizami bütün asər boyu öz vatanına, millatına sadıq olduğunu nümayiş etdirir. Fəxrəddin, Məhsəti, Rəna, Qızıl Arslan, Qətibə, Əmir İnanc və digərlərinə münasibətdə şairin xarakterinin möhkəmliyi üzə çıxır.

Nizami ilə Fəxrəddinin dostluğu, birləşdə hərəkət etməsi qılıncla qələmin möhkəm birliyinə imkan yaradır. Taleyin ağır sınaları qarşısında dayanan Nizami yaxın dost Fəxrəddinin mənəvi arxasıdır, onu bir çox mümkün təhlükələrdən qoruyur. Şairin insani keyfiyyətləri nəinki dostlarının, hətta düşmənlərinin de diqqətini cəlb etmiş, onlar da şair haqqında yüksək fikirdərlər.

XII əsrin qüdrətli hakimlərdən biri olan Qızıl Arslan da şairin məsləhətlərinə ehtiyac duyur. Hətta Qızıl Arslan Məmməd Cahān Pəhləvənla Qətibənin toy morasımına Nizamini göndərir, sonradan şairə hökmədar arasında məktublaşmalar olur. Bu da onların arasındaki isti münasibətdən xəbər verir.

Nizami öz poemalarında şeir, sənət haqqında irəli sürdüyü fikirlərə yaradıcılığında da sadıq qalmışdır. Ordubadi də məhz Nizaminin dəyərli fikirlərinə əsaslanaraq onun dili ilə "əsl şair necə olmalıdır?" sualına aydınlıq gatırır: "Əsərin incəliyi na qədər ki dilin incəliyi ilə əlaqədardır, bir o qədər da şairin məharət və sənətkarlığı ilə əlaqədardır. Məharəti və sənətkar şair hər dildə yazar, sənətkar olmayan şair isə öz dilində də yaza bilməz. Əcəba fars dindikdə yazan şairlərin hamisi sənətkardır! Yaxud da arab şairlərinin hamisi, Ümrətlüqeyş, Əbüvvəvəs və Əbü'lətahiyə kimi sənətkar şairlərdirmi?" [4, s.34-35].

Əslində Nizami "Xəmsə"sinə, ümumilikdə əsərlərinə fars dilində yazsa da, Ordubadi onun Azərbaycan dilində əsərlər yazdığını söyləyir. Bu, Ordubadının tarixi faktı dəyişməsi kimi qəbul edilsə də, bununla yaziçı öz votonpərvərliyini, ana dilinə olan münasibətini ifadə etmişdir: "Öz dilində şeiri olmayan bir xalqın nəyi ola bilər? Bir xalqın dil mədəniyyətini yaradan onun adəbiyyatıdır. Şair həm şairdir, həm də öz xalqı danışan dilin müdafiəçisidir, dilin varlığını qoruyan əsgərdir".

Ordubadi şairin yaradıcılığını dərindən tədqiq etmişdi. Bəlkə də həqiqətən Nizaminin doğma dilimizdə yazdığı şeirləri də vərdir. Bu məsələ Nizamışunaslığın araşdırılmasına ehtiyacı olan problemlərindəndir. Nizami əsərlərində hər zaman öz vatanına bağlılığını göstərmişdir, onun poemalarında türk sözləri də işlədilmişdir.

Ordubadi romanda bir növ "sənət sənət üçün deyil, xalq üçündür" principini əsas tutaraq Nizamının dili ilə deyir: "...Çünki şeir yalnız uca hasarların içərisində qapanan on-on beş nəfər üçün yox, minlər üçün yazılsın".

Nizami saraylarda yaşayıb mədhiyyə yazar şairlərdənə, Məhsəti kimi qüdrətli şairaya üstünlük verir. Əsərdə yaziçi Nizaminin sarayda yaşamadığı, heç kimə baş əymədiyə belə ifadə olunmuşdur: "Xələtlərdən məhrum ediləcəyim aydın bir massəldər... Xələt yalnız ailən və ssədə edən başlıra qismət olur. Mənim başımı isə zamanımın dəhşətli küləkləri, qasırgaları belə əyməyə qadir deyildir" [4, s.36].

Romanda səsləndirilən bu fikirlər isə bütünlükdə Nizami şəxsiyyətini göz önlündə canlandırmağa imkan verir: "Fəqirəm, baxtıyaram, sanmayıñ kim tira baxtı var, Məhəbbət mülküñün soltanıyan, öz tac-taxtum var".

Romanın sonunda Nizami və Fəxrəddinin ölümü ilə sanki mübarizənin sona çatlığı göstərilir: "Artıq Nüsrətəddini na qılınca, na da qələm məsləhətləri ilə müdafiə edənlər var idi. Fəxrəddin və Əlaəddinlərin qılıncları qınında paslandıçı kimi, böyük Nizami da gözlərini obər olaraq hayata yummusdu" [5, s. 412]. Buradan belə anlaşıltır ki, Vətənin güclü elə qılınc və qələmin, yəni Fəxrəddin və Nizamının birliyindən irəli gəlmiş, bu qüvvələrin olmaması isə millət üçün böyük bir faciədir.

Romanda Atabay Məhəmməd Cahān Pəhləvənin dili ilə hökmədarın şairə olan münasibəti ifadə edilir: "Təbiidir ki, Nizami və Məhsəti ehsanlar üçün şeir yazarı sənətkar deyildir. Lakin bizdən qərəqanlıq tələb olunur. Mədəniyyətin inkişafı bunu hər bir hökmədarın tələb edir. Şairə verilən qiymət onun aqlı üçün yox, sənəti və yaradıcılığı üçün verilir".

Roman işıq üzü göründən sonra ədəbi təqdimidən ona münasibəti birmanın olmamışdır. Mehdi Hüseyin 1947-ci ildə "Qılınc və qələm" haqqında qeydlər" adlı məqaləsində M.S. Ordubadının adəbiyyat tariximizdə sayılıb-seçilən, görkəmli simalarından biri olduğunu göstərir, eyni zamanda, əsərə iradalarını da bildirir. M.Hüseyin "Nizamini bə günün tələbini görə modernizə etmək, onu mütəsirləşdirmək olmaz" [3, s.569] fikri ilə razılaşmaq lazımdır. Eyni zamanda, qeyd edilməlidir ki, Azərbaycan alimi Xətib Təbrizi də haqlı olaraq "şeir şairin dövrü ilə bağlı tədqiq edilməlidir" fikrini irəli sürmişdir. M.Hüseyin yazır ki, tarixi qəhrəmanı müasirəşdirmək yolu tarixi roman prinsipləriə tamamilə zidd bir yoldur [3, s.570].

Mütəsir dövrin təqdimçilərindən Tehran Əlişanoğlu özünün "XX əsr Azərbaycan nəşrinin poetikası" adlı monoqrafiyasında qeyd edir ki, "Şeir çox yerda XII əsrin deyil, XX əsrin ictməti-siyasi xadimi kimi davranır, fikir yürüldür" [1, s.189].

Əsərdə göstərilir ki, yalnız qılıncla uğur qazanmaq olmaz. Bu, Nizamının dili ilə çox gözəl şəkildə ifadə olunmuşdur: "...biliksiz və siyasi düşüncəsi olmayan adamların silahları da qələbə qazana bilməz. Qəhrəmanlıq yalnız silah

deyil, bilik də tələb edir". Romanın əsas ideyası budur ki, qılıncla qələm, ağılla güc birlikdə olarsa, hər sahədə qələbə əldə etmək olar.

Bələliklə, "Qılınc və qələm" romanında Nizami Gəncəvinin surəti hərəkəfli yaradılmış, o, həm qüdrətli şair, həm vətənini, millatını sevən, ona bağlı olan, xalqın taleyiin biganə qalmayan ictimai xadim, eyni zamanda, nümunəvi ailə başçısı kimi verilmişdir. Bu da Nizami obrazına oxucularda böyük rəğbət oyatmışdır.

Ədəbiyyat:

- 1.Ölişanoğlu T. XX əsr Azərbaycan nəşrinin poetikası, Bakı, "Elm" nəşriyyatı, 2006, 312 s.
- 2.Gəncəvi N.Xosrov və Şirin, Bakı, "Lider" nəşriyyat, 2004, 509 s.
- 3.Hüseyin M. Əsərləri. C.9. Bakı, "Yazıçı" nəşriyyatı, 1979, 634 s.
- 4.Ordubadi M. S. Qılınc və qələm: H.1. – B.: Şərq-Qərb, 2005. – 344 s.
- 5.Ordubadi M.S. Qılınc və qələm: H.2. – B.: Şərq-Qərb, 2005. – 416 s.
- 6.Vəzirova F. Mommad Said Ordubadi. – B.: Gənclik, 1970. – 122 s.
7. <http://kitabdenizi.wordpress.com>

Ercan Kızıltas*

N.F.Qisakürayın yaradıcılığında "lirk mən" və ilahi eşq

Anladım işi, sanat, Allahu aramakmış,
Marifet bu, gerisi yalnız çelik- çomakmış...

N. F. Qisakürək

Türk dünyasının söz xəzinəsinə zənginləşdirən şaxsiyyətlərdən biri Nacib Fazıl Qisakürəkdir(1904-1983). Qələmini söz sonatının müxtəlif janlarında sımayan Nacib Fazıl, ilk növbədə qüdrətli şairdir. N.F.Qisakürayın poeziyası bağdan-başa ilahi eşqi tərənnüm etmək üstündən qurulub, desək, yanılmayıq."Benim gönülüm Allah diyene", "Allah derim, başqa heç bir şey demem!", "Allah diyen, gel, seni ayağından öpeyim!" söyləyən şairə görəslə mahəbbət ilahi möhəbbətdür.

Qeyd etdiyimiz kimi, şairin yaradıcılığında aşiqanə hissələr, sevgi duyuları təstüklük toxşılık edir. Onun poeziyasında eşq özünü təbii- insani məzmunda, həm də sufi anlamda göstərir. N.F.Qisakürək öz sufi dünyagörüşüne müvafiq şəkilidəxilqətin yaradıcılığını axtarır, hər yerdə allahı görmək istəyini bildirir, irəli sürdüyü suallarıla yaradılışı allahın varlığını bir

stübüt hesab edir, insan idrakının onun həqiqətini dərk etməkdə aciz olduğunu göstərir. "Lirikmən" qarşısında bu sualları qoyur:

- 1) İnsanı yaratmaqdə allahın məqsədi nə olub?
- 2) İnsan allah qarşısında hansı məsuliyyəti daşıyır?
- 3) Allahın dərki necə olmalıdır?
- 4) İnsan öz iradəsində tabedir, yoxsa allahın?

N.Fazıl seirində tez-tez rast gəlinən "mən" düşüncəsi "məndən" ziyanə bütün insanlıq üçündə camlıdır. Onun əsərlərində insan bütün problemlərlə dərin və fəlsəfi bir yanaşmaya ələ alınır(4,93).

1934-cü ildə Nacib Fazılın bütünə hayatının, eləcə də yaradıcılığının dönüş nöqtəsi, özünün təbirilə desək, "sosial mücadilə"yə atıldıığı idir. Həmin il şairin İstanbul Bayoğlu Ağca Caməsində moiza oxuyan maşhur vaiz, din xadimi və Nəşşabəndi təriqətinin şeyxi Əbdülhakim Arvası (1860-1943) ilə tanışlığı onun həyat fəlsəfəsinin, dünənyaya baxış bucağının, sonat anlayışının tamamilə dayılmışınə səbəb olmuşdur. O güna qədər parlaq şairlik istədiyi ilə türk poeziyasının zirvələrində oturan gənc Nacib Fazıl Əbdülhakim Arvası ilə görüşüldikdən sonra İslam dininin onun təlimi vasitəsilə əks və idrak edir. Bu tarixi görüsden sonra ona, yalnız öz poeziyasını yox, bütün yaradıcılığının İslami hikmətin qulluluğu verir(5, 149).

N.F.Qisakürək islam peyğəmbərinin "allah gözəldir və gözəlliyyi sevər" hadisini bir həyat və faaliyyət şəhərinə çevirir. "Guzel allahım, sen rahmetinle de, kahrımla da güzelsin..." Gözəllik isə tanrıların yaratdığı başşor övladıdır. İnsan məxlüqatın an gözlədir. Allah isə bu gözəlliyyi, yəni insani sevər. "Sürtündə taşınmaz yüksək gölklərin" deyən sufi şairə görə, ona itaat etmək şərafını allah məhəz insana nəsib etməyidir. Çünki tanrı ən çox insanda zahir olmuşdur: "Neye baksam aynı şey, neyə görsem aynı şey... Olən sensin..."

Tanrıya məxsus ilahi əmanətlərinin daşıyıcısı insandır. Halbuki həmin əmanət insandan daha əvvəl göylərə, yərə və dağlara təklif olunmuş və bunlar qorxudan hamın əmanəti götürümdən imtina etmişdir. İnsan isə əmanəti qəbul etmişdir. İlahi əmanət dedikdə, Allaha itaat, ibadət, şəriət, hökmərəni yerinə yetirmək, yanaş ağıl, idrak, düşüncə, Haqqdan ayrıraq dərdi, vüsal həsrəti, eşq yüksü və s. nəzərdə tutulur (1,24). İnsan allahın yer üzərindəki qüdrətinin əksidir. Demək, insana sevgi to allaha sevgidir. Allaha inanan, onun yoluyla irəliyən insan dəha bacarıqlı, dəha güclüdür.

Səvmək qabiliyyətini aşıqə yalnız allah bağışlayır, o da başqasını yox, yalnız "o"nu sevir, "o"na siğınır:

Bu yığın senden Allahım, cekeceğim, naçarım,

Senden sana siğınır, senden sana kaçarım!(2, 56)

"Quran"da deyilir: "Har şeyi bilən Odur". "Allah hər şeyi bilir" o deməkdir ki, "o" hər insanın qalbinde olur. N.F.Qisakürayın sözləri ilə desək:

Herkes bir vücutsuz hayal pesində;

Eşini kaybetmiş herkes eşində.

İçinizde yiv yiv derinleşin de,
Çıksın karşınıza en yakınız!(2, 27)

və yaxud:

İnsan, yaklaşığınca yaklaşğından ayrı;

Belli ki, yakınımız yoktur Allahtan gayri...(2, 41)

“Aşk korkuya peçedir, korku da aşka perde” bildirən şairə görə, qəlbində ilahi eşq olan mərifət əshlinin allahdan heç bir qorxusu ola bilməz. Qorxu yalnız Haqqı sevməkdə lazımı mərtəbəyə yüksələ bilməməkdən ola bilər.

N.F.Qisakürkədə eşq insanı iç dünyasını təmizləyin, ona tanrısunı tapdırın, tanrıdan yoldur. Eşq insanı qoharmanınlığa, fədakarlığın səsləyin. Eşq düşənlər saf, temiz adamlardır. Belə bir eşqi adı gözəl görəmk, adı dilli ifadə etmək olmaz. Bunun üçün idrak gözü (batın gözü), sevən könlü lazımdır. İlahi eşq və sevgi yaradılışın, var olmanın və insan olmanın səbəbkədir. N.F.Qisakürçeyin tərənnüm etdiyi eşqin içində tanrınu tapmaq istəyi çox qabarıqdır.

Allah hər tərəfdə və hər yerda var, kainat ondan ibarətdi. Onsuñ bir maddənin təsəvvürü qeyri-mümkündür. O, bir günəşdir, biz ondan ayrılmış, yəni də onuñ birləşəcək zərrələr. O, bir dənizdir, biz onun sinəsindən qopmuş, yəni də ona qarşısaq dalğaların. Varlıq olmaq onun verdiyi həyat sayasında mövcuddur. Odur ki, insan daima bu “bütün”ə can atır, “tam” olmağa, daha doğrusu, kamiliyyo can atır:

Bir parçacığım ben, bütüne hasret;

Zaman döndürsun, o güne hasret (2, 24).

İnsanı bu dünyaya bağlayan, onu tanrısunından uzaqlaşdırın, kamillik mərtəbəsinə çatmağa qoymanın yeganə ongəl nəfsidir. Kamil insan onçə nəfsi öldürməlidir. İnsan mənliyini tərk etməklə nəfsini mahv edir, əks təqirdə o, nəfsinin qulunuşu gerçekleştirilər olur.

N.F.Qisakürkəfəs dair silsilə şeirlər hasır etmişdir. O, nəfsi “şeytanın səfiri”, “üzü qapqara”, “nəfs isimli kafir” kimi ifadələrlə təqdim edir. Nəfs insanı pis işlərə sürükleyir, onu acıgöz edir. Şair nəfsinin ardına düşən insanın ondan heç nə əldə edə bilməyəcəyinə işarə edir. “Lirikmən” hər yerə nəfsin karşısına çıxdığını və bu “düşşəmən”dən qaçmağın çox çətin olduğunu bildirir:

Hep nefs çıkar karışma, ölüp ölüp dirilsem;

İnsandan kaçmak kolay, kendimden kaçabilsem...

“Nəfs” bir obraz olaraq özünü insanlara belə təqdim edir: o, gecələri özü ilə bərabər gətişən, qaranlıqlar çökürən, denizlərdə qasırgaları yaradandır. Nəfs özünü vəba xəstəliyi ilə eyniləşdirir. O, cürtiyyən ağaclarla, xəstə bənzilərdədir. Onun əsəri cinlər, şübhə, qorxu hissidi. İnsanların qalbinə özüne gizli yuva qurub. Yuva qurub ki, onu içəri dən yesin, mahv etsin. O, insanların həm zahiri əməllərində, həm də batınınadır

Eşq ilə nəfs bir-birinə tamamilə ziddir. Eşq insanı vücudi-külli, nəfs isə kəsrət, hissi aləmə çökən qüvvədir. Eşq doğru, nəfs isə ayri yolun

müşayiətçisidir. Eşq qulu kamala və həqiqətə, nəfs isə cahalətə və şeytani hisslərə qovusdurur. Əslində sevgi insanın fitrətindədir. Əgər həmin sevgi Haqqı doğru yönəlirsə, bəqə yoluñ ruhi qüvvəsinə, nəfsin toruna düşürsə, fəna yoluñ müşayiətçisine çevirilir. Yəni eşq insanı bəqaya, nəfs isə fani olana yonəldir(39). Odur ki, nəfsi “dil ciòkdürmək” lazımdır:

Diz çök, ey zorlu nefs, önlümdə diz çök!

Heybem hayat dolu, deste ye yumak.

Sen bütün dalların birleştigi gök;

Bircic meselem, Sonsuza varmak...(2, 20).

N.F.Qisakürçeyin şeirləri onun allah, hayatı, insan, dünya, zaman, tarix haqqında duyğu və düşüncələrinin inikasıdır. Onun əsərlərində qaldırılan problemlər şair şəxsiyyəti prizmasından öz poetik həllini tapır. Daha doğrusu, bu əsərlərdə “lirik mən” aparcıdır, “lirik mən” allah və insan, cəmiyyət və mühit, vətən və xalq, tarix və müasirlik haqqında mühakimələrini özünü müraciətləri ilə reallaşdırır.

N.F.Qisakürçək şeir yazanda təkcə “sənət sənət üçündür” nəzəriyyəsini yox, “cəmiyyət üçün sənət” principini əsas götürdüyüni belə etiraf edir: “Ben şeiri, her türlü hasis qayenin üstündə, doğrudan doğruya kendi zat qayesinin sıriyle de Allahə ve Allah davaşının topluluğuna – cəmiyyət için sanat-bağlı kabul etmişim”(3,13).

N.F.Qisakürçeyi şair edən allaha və insana sevgi hissidir: ”dilimin ucunda tek nükte qaldı: Allahın kainata efendi olaraq yarattığı, insan ehramının zirve taşı və şair...”(3,13). Onun bir məqsədi var: allahı və onun yaratdığı gözəllilikləri vəsf etmək! Şeir isə bu yolda bir vəsatıdır:

Diyorlar bana: Kalsın şir de, söz de yerde!

Sen araşır, gökləre çikan merdiven nerde?(2,38)

Bəşəriyyətin yaratdığı mənəvi gözəlliliklərən biri də şeirdir. Onu yaradaların da onun birləşdirici güclüñə həmişə böyük ümidi bəşərmiş və ona xüsusü əhəmiyyət vermişdir. Bu başdan-başa humanizm, insana sevgi, hörmət rəhunda köklənmiş türkün şeirinə, eləcə də N.F.Qisakürçeyin poeziyasına daha çox addır.

İstifadə edilmiş ədəbiyyat

1. Babayev Y. Təriqət ədəbiyyatı: sufizm, hürufizm. Bakı: Nurlan, 2007, 128s.
2. Kısakürek N.F. Çile. İstanbul: Büyük Doğu yayınları, 2012, 511s.
3. Kısakürek N.F. Şiirlerim ve şairligim. “Çile” kitabına ön söz. İstanbul: Büyük Doğu yayınları, 2012, s.9-14
4. Xəndən A. Nəcib Fazıl Qisakürçeyin poeziyasına ümumi baxış. Bakı: “Dil və ədəbiyyat” jurnalı, 2005, № 2, s.92-93
5. Rəsulov Ə. Nəcib Fazıl Qisakürçeyin dramaturgiyası. Bakı: “Dil və ədəbiyyat” jurnalı, 2011, № 1, s.149-152.

Ozizə BAĞIROVA*

Bədii ədəbiyyatda qadın problemi cəmiyyətdəki tragicmin ifadəsi kimi
(Suat Dərvişin "Fosforlu Cəvriyə" əsəri əsasında)

Bədii ədəbiyyat bir qayda olaraq insandan dənmiş. Bütün dövrlərdə cəmiyyətin aktual problemlərindən biri qadın problemi olmuşdur. Zəngin və qədim ənənələrə malik türk ədəbiyyatı tarixində da yazıçılar, şairlər qadın probleminə xüsusi diqqət yetirmiş, qadın problemini cəmiyyətin inkişafının əsas kimi qiymətləndirmişlər. Bu ənənə bütün dövrlərdə özünlü eyni dərəcədə göstərmmişdir.

İslamaqədərki türklərdə qadının əsas rolu ilk növbədə "analıq" və "qəhrəmanlıq" olmuşdur. Bir monali inama görə bu dövrə qadın dünyaya övlad gətirməli və evdarlıqla məşğul olmalı, lazım gəldikdə yanaşı döyüşməli, at sürməli, silahdan istifadə edə bilməyi bacarmalıdır. Qadın ailə birliliyində əsas təməl rolunu oynayır. Lakin sonrakı dövrlərdə qadının qarşısına çıxan maneələr, problemlər qadın probleminin yaranmasına səbəb oldu.

Nəticədə söz sənəti həyatda yaranmış taleyətkülli qadın problemini ardıcıl şəkildə işləndirməli oldu. Qadın problemini cəmiyyətin ağırli problemlərindən biri kimi mənalandıran əsərkarlarından Suat Dərvişin adı xüsusi qeyd olunmalıdır. Suat Dərvişin bu problemdə maraqlı diqqətə layiqdir. Xüsüsən ona görə ki, qadın problemindən kişi yox, bu problemin içinde yaşayış onun bütün çətinliklərinə bələd olan qadın yazır. Suat Dərvişin əsərkar kimi ikinci əsas cəhəti ondan ibarətdir ki, o, epiqonçu deyil istedadlı qadın əsərkarıdır. Onun yaradıcılığı həm qadın probleminin incəsiyinə qədər bələdiyi baxımdan, həm də bu problemin xüsüsü əsərkarlıqla ifadəsi baxımdan seçilir.

Bütün amilləri göz öndən olaraq müallifin qadın faciosuna on çox yer ayırdığı roman kimi məhz "Fosforlu Cəvriyə" əsərini göstərə bilərik. Əsərdə yalnız baş qəhrəman olan Cəvriyə deyil, onun kimi eyni içtimai mühitdə yaşıyan qadınların tragicmini canlandırmışdır. Çünkü insan mənsub olduğu cəmiyyətin ideologiyasından, normalardan kəndə qala bilməz. Həyat bu içtimai şəraitdə doğulmuş qadınlara eyni facioni müxtəlif formalarda yaşıdaraq cəmiyyətin əsas qnaq hədəfinə çevirmiştir.

"Suat Dərvişin toplumçu-gerçekçi söyləminin hakim olduğu romanlarında tema olaraq eşq macəralarını əla alsə belə, olay hörgüsünü gerçəkçi bir zəmində qurmaya diqqət edir. Gerçəkçi olay hörgüleriyle hazırlanmış "Fosforlu Cəvriyə", "Həc biri", "Aksaraydan bir Pərişan", "Həc", "Ankara məhbusu" kimi romanlar sosial gerçəkçi söyləmin əsərləridir. Romanlarını əksər hallarda qadın qəhrəmanlarının baxış bucağıyla meydana götürür. Olaylarda toplum həyatının zidiyyətlərinin işləyir. Maddi imkan-

imkansızlıq, içtimai dəyərlər-fərdi özgürliyə kimi toqquşmalar ətrafında toplumun hər kasımdan adamların rol aldığı vəqəselərdə qadın öz fərdiliyini və kimliyini qazanmaq istəyir. Qadın toplumun yırpanış dəyərləri ilə münaqişə yaşıyır" (4, 372).

Müəllim Fosforlu Cəvriyəni Rəşad Nuri Güntəkinin Fəridəsi kimi mülliəm obrazında oxucuya təqdim edə bilərdi. Bu halda belə bir sual ortaya çıxır ki, niyə məhz Suat Dərviş baş qəhrəmanını küçə qadını kimi təqdim etmişdir? Ona görə ki, mülliəmə, həkimə və ya hər hansı evdar qadına münasibətlə cəmiyyətin on aşağı məqamında dayanan küçə qadınınina münasibətlə tamamilə fərqlidir. Burada birincisi ilə müqayisədə ikinciə münasibətdə insanların işləzizləri daha qabarlıq ənənə çıxır.

Fosforlu Cəvriyə saf bir insandır. O da bütün gənc qadınlar kimi saf arzular, gələcəyə böyük ümidi bəsləmişdir. Lakin bütün arzuladıqlarının heç biri gerçəkləşmədi. Bütün xəyallardan məhrum fərqli bir hayat yaşadı. Səbəb isə əlbəttə ki, mənsub olduğu cəmiyyət və aid olduğunu içtimai şərait idi. Cəmiyyət onu məcbur etmişdir ki, öz arzularını atıb heç vaxt yuxusuna da gəlməyəcək bir hayat yaşasın.

Həyatın hər üzünlü, əzabın hər rəngini görmüş Cəvriyə elə düşünürdü ki, artıq heç nə ona tasir edə bilməz. Lakin o, müəmmalı insani tanıması, ona qarşı duydugu hissələr, onda yenidən hayat arzusunu yaradır, qəlbini bir künclündə əldirdiyü xəyalları yenidən baş qaldırmasında onda yeni bir ümidi işığı öydür. Cəvriyə hər yerdən olinin üzüldüyü, ən çarşısız anında onu tanır. O, Cəvriyəni sadəcə o gecənin şaxtasından deyil, boşluğa sürükləyən hayat uçurumundan da xilas edir.

"Cəvriyə mavi dənizə və mavi səmaya çox baxdıqı vaxt onu cosqun, anlaşılmaz həyəcan bürüyürdü. Bu hissin böyüklikləti qarşısında o, özünü lap balaca, cılız hiss edirdi. Bax, bu adam ona əlçatmaz, yüksək görünürdü. Onun yanında Cəvriyə başa düşürdü ki, bu adam ona yalnız himayəçilik edir. Əgər bu münasibət olmasa, o, dayanacaq nöqtəsini itirmiş adamlar kimi özünü itirərdi" (2, 72).

Cəvriyə taleyinə düşən ömürlə yanaşı içindəki o duyğularla yaşamışdır. Bu elə bir həyat idı ki, ondan qaçış yox idi. Ona bu həyatdan, bu çirkəbdən qurtulması üçün edilən təklifləri da qətiyyətlə redd edirdi. Rəşad Nuri Güntəkinin "Damğa" əsərində olduğu kimi, Fosforlu Cəvriyə də bilsə ki, hərə getsə, küçə qadını olmasa ona problem yaradacaq, keçmişə ləkəlidir. O isə öz yaxınlarına, doğmalarına bu əzabı vermək istəmir və nəticədə məcburən bu həyata öyrəsir.

Fosforlu Cəvriyənin yaşadığı real həyatla arzularını, xəyallarını da həyatın arasında ziddiyət istər-istəməz onun monavi-psixoloji sarsıntı keçirmişinə səbab olur. O, arzuladığı kimi yaşamaq istəyir, amma tələb olunan kimi yaşamaq məcburiyyətində qalır. Məcburən yaşadığı həyat isə bütövlükdə cəmiyyətin fləkəti və bəlsəsidir.

Suat Derviş Fosforlu Cevriyə və onun yaşadığı mühiti canlandıraqla bu şəraitdə yaşamağın çətinliklərini oxuculara çatdırmağa çalışmışdır. Cünki o, qəhrəmanlarının başına gələn hadisələrdə, faciələrdə bilavasitə cəmiyyəti günahlandırır. Hatta onun qadınların həyatını bu tərzdə müdafiəyə qalxması feminizm kimi qiymətləndirildi. Buna səbəb onun yaratdığı cəvriyələrin, marikaların üzə çıxarılbıdən baş qəhrəmanı edilməsi idi ki, bu da “qapalı cəmiyyət”-də qəbul edilmiş hadisə idi. Yazıçının “Fosforlu Cevriyə” əsərində sadəcə küçə qadınının həyatının bir episodunu deyil, Cevriyənin uşaqlığını, yeniyetmə çəşəklərini günəşünün öntündə canlandırması bu dünyaya qadın olaraq doğulmanın çətinliklərini bütünlükə əks etdirərək oxucuya çatdırır.

Bu tip obrazlara Avropa ədəbiyyatında daha avvalki dövrlərdə rast gəlinsə də türk ədəbiyyatunda steriotipi mahz Suat Dervişiñ qurmuş olduğunu görürük. Cevriyə kimi Mopassanın Gonbulu da həyatın eyni çətinliyi ilə üz-üzə gəlmış qəhrəman kimi diqqəti cəlb edir. Fosforlu Cevriyə kimi Gonbul da küçə qadınıdır. Hər ikisi özünü satmaqla dolanır. Lakin Gombuldan fərqli olaraq Fosforlunun vətənpərvər bir obraz kimi çıxış edə bildiyi halda, Cevriyədə nəinki belə bir şərait yoxdur, hətta o rəsmi qıvvələr tərəfindən təqib olunur.

“Cevriyin qara, qıvrıv saçlarında toz kimi xırda su zərrələri parıldayırdı. Bu cansıxan çıxılınlı İstanbul gecəsinini lənətləyirdi. Hava çıxın idi, elə bii kimso suçılıyolna zülüməto su şəmşidir. Hava belə olduğu üçün onun saç parıldayırdı, elə buna görə də fironlar. Cevriyə polisləri belə adlandırdırdı- onu tutu bilmışdır” (2, 12).

Cəmiyyətdə küçə qadını qəbul olunmamış bir insan deməkdir. Lakin insanın məcməti şəkildə üzə çıxan əxlaqi onun içinin göstəricisi deyil. Əxlaqın göstəricisi zahiri əlamətlər ola bilməz. Cevriyə badənini maddi ehtiyacına görə satır, ruhunu, sevgisini satmır. Bu onun faciəsidir ki, cəmiyyətə qarşı duruş gətirə bilmir, iki hayat, iki ömrə yaşayır. O, rahat yaşamaqdən, isti bir evdə imtiyin edib bütün həyatını soyuqda, səxətdə, ehtiyac və çirkab içinde yaşamağa razı olur. Adını, kim olduğunu bilmədiyi birinə duyduğu sevgiyə görə nəinki rahatlığından, hətta öz hayatından keçir. O, bir küçə qadını olsa da, qəlbində on saflaşır hissələrini yaşıdan aşiqdır.

Bu insanın özünü qəbul etməyən cəmiyyət onun sevgisini da qəbul etməyəcəkdi. Cevriyə bütün həyatını onszu da yoxluq, azab, çirkinliklər içərisində keçirmişdi, hər çətinliyi görmüşdə. Onu artıq heç nə təccübəldəndə, incidi bilməzdə. Amma sevgini yaşamamışdı və yaşıdagı onun həyatına mənə verə bilir.

Sonda yazıcının əsərinin qəhrəmanın ölümü ilə tamamlaması cəmiyyətin mahv etdiyi bütün qadınların simvolu kimi diqqəti cəlb edir. Cevriyənin ölümü adı bir küçə qadının faciası deyildi, o mühitdə yaşayan bütün qadınların tragicizminin nümunəsi idi. Belə bir faciəni bu və ya digər dərcədə bütün

cəvriyələr məcburən yaşayır. Buna səbəb cəmiyyətin arxa planda qalmış insanlara münasibətinin kəskinliyi, qəddarlığdır.

Ədəbiyyat siyahısı

- 1.Çimen Günay. Toplumcu gerəkçi türk ədəbiyyatında Suat Derviş'in yeri. Ankara, 2001
- 2.Dərviş Suat. Fosforlu Cevriyə. Ankara məhabus. Bakı, 1991
- 3.Rəsulov Əsgər. Türk sanadlı-bədii nəşri. Bakı, 2004
- 4.Türk ədəbiyyatı tarixi: II cild. Bakı, 2010

Fatma HÜSEYNOVA *

**AMEA, Ədəbiyyat Institutunun aspirantı
“Molla Nəsrəddin” jurnalının folklor qaynaqları**

Folklor, xalq gülüşü “Molla Nəsrəddin” jurnalının və onun ifadə etdiyi məfkurənin badii planda ifadəsinin əsas qaynağıdır. İddia edildiyinin əksinə olaraq, bu satirik jurnalda Molla əmi, Xaçə Nəsrəddin və s. sadəcə kadr arxasında qalır, yanı, ədib bu obrazdan öz hədəflərini “vurmaq” üçün istifadə edir. Burada məsələyə bir neçə söpəkdan baxmaq lazımdır. a) Cəlil Məmmədquluzadən bu altında adresatı elə dəqiqliklə seçir ki, onun oxuduğu, yaxud diniñdiyi nəsni yaşadığı həyatın ayrılmaz bir hissəsi olsun. Bu, məsələnin ideoloji-məfkurəvi tərəfidir; b) Jurnalda satira ilə xalq gülüşünün tonatubu elə olmalıdır ki, estetik baza tükənməsin, çünki böyük ədib jurnalın naşırının başlayarkən insanların öyüd və nasihətlər pis vərdişlərdən ol çəkməyəcəklərinə dəqiq bilirdi. Onu da dəqiq bilirdi ki, yalnız “məsafəsiz” satira ilə problemin öhdəsindən gəlmək və beləliklə, dəsidiq missiyani yerinə yetirmək olmaz (2, 132). Xalq gülüşü, lətifə “oyunbaşlığı”, məzəli əhvalatların bol-bol və qayəyə uyğun şəkildə verilməsi estetik planda bir çox məsələlərin həllini asanlaşdırır. Jurnalda bir çox mötnəri sadəcə məzəli əhvalat kimi, lətifə “oyunbaşlığı” kimi oxuyan şəxslər nəticə etibarı ilə özlərini, yaddaş və psixologiyalarını da yada salacaqlar.

“Molla Nəsrəddin” jurnalında xalq gülüşü və onun ifadə formalıları haqqında düşüncəkən ilkin olaraq, yada məşhur Molla Nəsrəddin düşür. Cəlil Məmmədquluzadənin satirada hədəfi o qədər masştablı və qəliz xarakterə malik idi ki, onu insanlara göstərib anlatmaq heç də səda məssələ deyildi. Məqsəd ideoloji-məfkurəvi anlamda çıxdan yuxuya getmək milli fil yuxusundan oyatmaq və bütün gizliliyi və iyrəncilikləri ilə dünyani ona göstərmək idi. Bəs

* AMEA, Ədəbiyyat Institutu

nəyə görə Mirzə Cəlil başqa bir satirik, yaxud latife qəhrəmanını deyil, məhz Molla Nəsrəddini seçmişdi? Adın əvvəlindəki "molla" sözü də seçimin təsadüfi olmadığını bəlliyyardı. Mirzə Cəlil gülüş mədəniyyətində, hər şeydən qabaq, qoca Şərqi gülüş mədəniyyətində "ibabəlliliğin" (termin olaraq, ambivalentlik) hansı rol oynadığından xəbərdar idi. Sütəzi dolayısı yolla-ezop dili ilə çatdırmaq gülənlər gülüşə məruz qalan obyekti arasında məsəfəni məqsədə uyğun olaraq "oynatmaq" və sair məziiyyətlər Molla Nəsrəddin latifələrinin kütləviilik qazanmasının əsas sırrıdır.

Jurnalın nəşrində, onun ayrı-ayrı nömrələrinin hazırlanmasında Mirzə Cəlil yuxarıda haqqında bəhs etdiyimiz gülüş mədəniyyətini həm mənacə zənginləşdirmiş, ona yeni ruh və ahəng vermiş, həm də xalq gülüş mədəniyyətinin xüsusiyyətlərindən bəhrənləmkələ hədəflərini uzun müddət nişanlıda saxlaya bilmüşdi, çünki bu hədəflər məhz uzun müddət nişanlıda qalmaqla aradan qaldırıla bilərdi. Mirzə Cəlilin həm naşirlik, həm də yazıcılıq istədi, yumor hissini, sarkastik incəliyin olduğunu güclü olması hesabına bu nəşr Azərbaycanda realist nəşrin sonrakı inkişafında da əsaslı rol oynamışdır.

"Bu jurnal çap olunmağa başlayan kimi uğur qazandı və Mərakeşdən Hindistana qədər bütün müsəlman dünyasında ən nüfuzlu satirik nəşrə çevrildi". Bunu Amerikanın nüfuzlu adəbiyyat jurnallarından olan "The New York Review of Books" yazar. Jurnalda daha sonra qeyd edilir ki, "...yazıcı Cəlil Məmmədquluzadənin redaktorluğu ilə çap edilmiş "Molla Nəsrəddin" kinayəli yumoru və fransız rəssamları Honoré Daumier, yaxud Toulouse-Lautrec-i xatirləndən realist illüstrasiyaları ilə müsəlman ruhanıların riyakarlığını hədəf alırdı.

Jurnal ABŞ və Avropa dövlətlərinin dünyanın başqa ölkələrinə qarşı yürütdüyü müstəmləkəcilik siyaseti, yerli elitanın rüsyət-xorluğunu da sərt tənqid edir, amma eyni zamanda qərbləşmə, təhsil islahati, qadın hüquqlarını təbliğ edirdi.

Ruhanılərə qarşı belə materialların çapı müsəlman ölkəsində asan iş deyildi, XX əsrin əvvəlində bu, redaksiya heyəti üçün riskli idi. Hətta bir dəfə Cəlil Məmmədquluzadə jurnalda yazınlara qarşı çıxan etirazçılarından qaćıb canını qurtarmalı olmuşdu".

"The New York Review of Books" yazar ki, səkkiz sahifəlik jurnalın təxminən yarısı illüstrasiyalardan ibarət olduğu üçün oxucular üçün çox çatımlı idi, xüsusunə də shalinin böyük hissəsinin savadsız olduğu üçün.

Məqalədə deyilir ki, Azərbaycanda çıxsa da, jurnalın ən böyük təsiri İrana olub. "Molla Nəsrəddin" Qacar sülaləsinin rüsyət-xorluğunu tənqid edirdi. Onun maqəsləri və illüstrasiyaları Asiyada ilk parlamentin yaradılması ilə nəticələnmiş İran Məşruto İnqilabının baş verəmisi üçün zəminin yaradılmasına xidmət etmişdi.

"Molla Nəsrəddin" İranda və Balkan ölkələrində də oxşar satirik dərgilərin yaradılması üçün ilham mənbəyi olmuşdu (5).

"Molla Nəsrəddin"i az qala bütün dünyada məşhur edən isə onun xalq gülüştünə, Azərbaycan folklorunun qaynaqlarına dərindən, yəni mahiyyətcə əsaslanması idi. Bu faktı detallar ilə sübut etmək məqsədi ilə bəzi nümunələrə müraciət etmək yerinə düzəldi. Molla Nəsrəddin latifələrinin birincisi diqqət edək: "Deyirəl, Teymurləng ordusunda fil də saxlaysırmış. Filəri ayrı-ayrı kəndlərə göndərmiş ki, orada saxlasınlar. Fillerdən birini də Molla Nəsrəddin olan kəndə göndərir. Teymurləngin qorxusundan kimsə filə toxunmur. Fil kefi nə istəyir eləyir, əkin-zəməni, bağ-bağat, bostanı yeyib tərg edir. Kəndlilər filin əlindən lap təngə golırlar. Onlar yiğilib mollanın yanına galırlar: - A molla, bu fil bizzət istahat qoymadı, gal qabaq düş. Əmirin yanına gedək, dərdimizi ona deyək, bəlkə bir rahmi geldi, fili apardı. Molla razi olur. Onlar Teymurləngin yanına yola düşürlər. Yolda kəndlilər Teymurləngin qorxusundan ikibir-üçbir qaćıb dağılırlar. Teymurləngin qapısına çatanda molla baxır ki, hamı qaćıb, təkcə özü qalıb, öz-özüne deyir: - Yaxşı, görün sizin başınızda nə oyun gətirəcəyəm. Teymurləng ondan soruşur: - Molla, nə üçün golmışın? Molla deyir: - Əmir sağ olsun, bizim kəndə bir fil qonaq göndərmişən. Bundan çox razıyıq. Ancaq fil tək olduğundan səs-küyündən dayana bilmirik. Kəndlilər də mənimlə golmışdı, cəsərat eləyib içəri girmədiilər. Xahiş edirik, bir diş fil də göndərəsən. Teymurləngin molanın sözündən xoş golır, ona çoxlu ənam verir. Əmr eləyir ki, o kəndə bir diş fil də göndərsinlər. Molla da aldığı hadiyəni götürüb sevin-sevinə evinə golır. Kəndlilər onu görüb soruşurlar: - Molla, nə oldu? Molla cavab verir: - Gözünüz aydın, filin o biri tayı da golir." (6). Lətifədə struktur-kompozisiya olaməti kimi əsas princip mətnədə ehtiva olunan məna ilə oynamaqdır. Xuraxadı latifədə bu oyunun bütün görüntü'ləri təqdim edilir. Konkret mətnədə məna vektorunun istiqaməti sıq-zaq toləb eləmir, mətbəx sadədir, qorxaq kəndlilər molanı aldadır, molla da onlara kələk golır. Ancaq bu sadə mətiqin latifədə həlli üçün molla yalan danışmaq üçün, bir növ, fürsət olda edir və düstündüyü səda kəlyəyi var gicci ilə işə salır. Nəticədə qorxaq qazlığı quyuya özü düşür. Bu latifələrdə molla bəzən normal məntiqi qarşı çıxır və bu qeyri-normal məntiqi elə bözbəy təqdim edir ki, o, bu təsədüfdə məntiqdən daha inandırıcı görünür, çünki hər şey dibsiz bir oyunun, məna yaratma, məna coxaltma oyunun girdabındadır.

Cəlil Məmmədquluzadənin bioqrafiyasından məlumdur ki, mollaxanada təhsil aldığı illərdə o, hazırlıcağlığı ilə seçilib. "Xatiratım"ın müəyyən hissələrində Mirzə Cəlil yaşısı olan usaqlarının avam və ifrat dindar insanlara güldüyündən bəhs edir. Səfər zamanı yolda sabır gəldiyinə görə geri qayıdan xan məhəllə usaqlarının massxərə hədəfi olur, onlar "sabır gəldi, xan qayıtdı!" - deyə gülliştilər. Bu mühitdə insanlar dən və şəriətin dayışmaz qanunları ilə yaşayırlar; mühit elə formalışa ki, onun özündən kənarla heç bir bağlantısı yoxdur. Qapalı, "öz oxu ətrafında" fırılanan cəmiyyətin normal şəkildə dəyişməsi mümkünüsüz görünür.

Buna görə də lətisflərdəki mənə oyunbaşlığından faydalanan jurnalda satirik, kinaylı və yumorlu dəlilər vasitəsi ilə Mirzə Cəlil kökləri ilə möhkəmcə olduğu yerə mixlanmış cəmiyyəti (yəni hərəkat edib dayışmayan, yalnız dayışma, hərəkət effekti doğuran) dayışmak istəyirdi. Güllüs mahiyyət etibarı ilə istanilən cəmiyyətin ideoloji əsaslarına yönəldiyinə görə Molla Nəsrəddinin da ağızından əslində qan iyİ gəlirdi. Varislik, düşüncə və bədii fikrin inkişaf dinamikası baxımından görtürdükə Axundov və Zərdabı ilə mütləqisədə Mirzə Cəlilin adəbi mübarizəsində bir xeyli proqressiv addimlər müşahidə edildi.

Bu manada, hələ XIX əsrə Zərdabı ilə M.F.Axundovun məktublaşmasını yada salmaq yerinə düşər. Məlum şəraitin naqis cəhətlərindən bəhs edən iki böyük ziyanlı yazarlı: "... qoy sairəklər biza həcəv yazınlar...", "Molla Nəsrəddin" jurnalı həm də bədii ədəbiyyatın janr bölgüsü və təsnifatının, başqa sözlə, milli ədəbiyyatda janr anlayışının qəti şəkildə dayışmasına tökan verdi. O dövrün əsas teləbi bədii ədəbiyyatın realist əsaslar üzrə "rekonstruksiyası" idi. Ədəbi-estetik anlamda jurnal araşdırıldıqda məlum olur ki, burada əsas komponent kadr arxasının olmasıdır. Nasır və onun emal dostları, yəni, jurnalın ərsəyə galib yaşamasında əməyi olan ənsanlar məlum olsa da, təsir daha çox güllişin, satirik sistemin yaratdığı "kadr arxası"nın gücünə həyata keçirilirdi.

"Molla Nəsrəddin" jurnalının mərkəzə və ictimai missiyasının ifadəsində əsas rolu folklor qaynaqları oynadığına görə, klassik irsə münasibətində də bu qaynaqlar müümət rol oynayır. "Molla Nəsrəddin" jurnalında lətisflərdən istifadə məlum olduğu kimi, birbaşa deyildir. Klassik irsə münasibətin bu xarakteri möqalı və felyetonlarda olduğu kimi, bədii nümunələrdə də özünü göstəriridir. "Molla Nəsrəddin" jurnalı həm də XX əsrin böyük ziyanlı və qələm adamlarının formalması üçün bir meydən olduğuna görə, bu hadisədən bir үslub sistemi kimi də bəhs etmək mümkündür.

İstifadə edilən ədəbiyyat:

1. Ədəbiyyat məcməsi, AMEA, Nizami adına Ədəbiyyat İstitutu, Bakı-1999.
2. Andreiev M. Средневековая Европейская драма. Москва, 1989.
4. Yusifli Cavanşir. Azərbaycan komediyasının poetikası. Bakı, 2007.
5. <http://www.azadliq.org/content/article/24719393.html>
6. <http://yumor.azeri.net/fil-iki-oldu-75.htm>

Abstract

This article deals with the folk laugh, expressed in the series of the *Molla Nesreddin* satiric magazines published in Azerbaijan at the beginning of the twentieth century. In this article, the matter as regards the relation between the aforementioned periodical's texts and the folk culture of Azerbaijan is studied

deeply. This matter is analyzed based on the mutual comparison made between the anecdotes of Molla Nesreddin and the laugh proceeding from the texts of the periodical.

Key words: Molla Nesreddin, magazine, folklore, text, laugh

Резюме

Данная статья посвящена народному смеху, выраженному в разных номерах сатирического журнала «Молла Насреддин», опубликованного в Азербайджане в начале XX века. В этой статье, касательно связи между текстами вышеупомянутого периодического и народной культуры Азербайджана изучается глубоко. Этот вопрос анализируется на контексте взаимного сравнения между анекдотов Молла Насреддина и смех, отраженных в журнале.

Ключевые слова: Молла Насреддин, журнал, фольклор, текст, смех.

Firəngiz CABBAROVA^{*} ƏZİZ MİRƏHMƏDOV VƏ AZƏRBAYCAN TƏNQİDİ REALİSTLƏRİN DAIİR

Azərbaycan ədəbiyyatı史usluğının görkəmləri nümayandələrindən biri də Əziz Mirfeyzulla oğlu Mirrahmədovdur. Ədəbi irlərimizi toplayıb nəşr etdirmək və galəcək nəslə çatdırmaq sahəsində uğurlu addimlar atan şəxsiyyətlərin - Firdun bay Köçərli, Əmin Abid, Salman Mümtaz, Həmid Arası, Feyzulla Qasimzadə, Məmməd Arif kimi korifeyələrin adları ilə bərabər Əziz Mirrahmədovun adını da çəkmək daha düzgündür. Əməkdar elm xadimi Ə.Mirrahmədov Azərbaycan Yəziçılar Birliyini üzv seçilmiş və Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü olmuşdur. Zəngin yaradıcılıq irlisinə malik olan Ə.Mirrahmədov ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi, ədəbi tənqid, kitabşüsnəsi və mətnşünaslıq sahəsində fəaliyyət göstərmiş və hər sahə üzrə atdıq addimlar uğurlu olmuşdur. Ə.Mirrahmədov 18 kitabın, 100 – dən artıq elmi və ədəbi – tənqidli məqalənin müəllifi, eləcə də 100 – dən çox kitab, dörslik, müntxəbat, monoqrafiya və s. redaktoru olmuşdur.

Təsadüfi deyil ki, Firdun bay Köçərliinin çap olunmuş 2 cildlik "Azərbaycan ədəbiyyatı" kitabının elmi redaktoru Ə.Mirrahmədov olmuşdur.

Coxşaxəli yaradıcılığın malik olan böyük alimin XX əsr Azərbaycan ədəbiyyatında xüsuslu yol, cığır açan tənqidli realistlər haqqında əsəri xüsusilə seçilir. Ümumiyyətlə, Ə.Mirrahmədov "Molla Nəsrəddin" jurnalı və onun eməkdaşları haqqında çox yazıb. O, mollahəsərəddinciləri tənqidli realizmın

* Bakı Dövlət Universiteti

nümayəndələri kimi qeyd edir, müdafiə etdiyi namizədlük və doktorluq işi də bu ədəbi məktəbin məşhur nümayəndələri - M.Ə.Sabir və C.Məmmədquluzadə haqqında olmuşdur. Onun Mirzə Ələkbər Sabir haqqında həm məqalələri, həm də elmi monoqrafiyası var. Sabir haqqında yazdığı məqalələrinə "Sabirin klassik ırslı əlaqəsinə dair", "Şairəm, asrimin ayinəsiyim", "Şair gözüntü yumanından sonra", "Hophopnma": "məlum" və "naməlum" adamlar", "Ağlar güləyən" və s. məqalələrində görkəmli alim M.Ə.Sabir, onun şəxsiyyəti və yaradıcılığı haqqında maraqlı mühələzərlər səyləmisidir. Lakin onun Sabir haqqında dolğun və sənballı fikirləri "Mirzə Ələkbər Sabir" adlı monoqrafiyada ifadə olunmuşdur. Ədəbiyyatşünasın "Mirzə Ələkbər Sabir" monoqrafiyası M.Ə.Sabirin həyat və yaradıcılığı haqqında elmi daşıqlılıq ilə, həlsədə aktuallığı ilə seçilən bir eardır.

Ə.Mirəhmədov "Mirzə Ələkbər Sabir" monografiyasında Sabirin yaşadığı dövr və mühitə nazır salmış, onun tənqidi realist kimi yetişməsindən yaşıdır. Dövr və mühitin rolunu xüsusi qeyd etmişdir. Monografiyada adəbiyyatşurasın alim Sabirin hayatı, usaqlı və gənclik illərini, pedagoji və jurnalistik fəaliyyətini, "Molla Nəsrəddin" və digər qəzet və jurnallarla əlaqəsini və ölümüne qədər olan hayat və fəaliyyətini daqiq faktlar əsasında eks etdirmiştir. Əsərdə adəbiyyatşunas Sabir realizminin ideya-bədii mənbələrinin araşdırımış və realizm ünsütlərinə adəbiyyat tariximizdə nəinik M.P. Vəqif, hətta, ondan bir neçə yüz əvvəl yaşayış Nizami Gancavi yaradıcılığında geniş şəkildə rast gəlindiyini qeyd etmişdir. Sabir realizmi ilə Nizami yaradıcılığı arasında olan estetik və etik ideal baxımından oxşar cəhətlər ilk növbədə ideya, arzu yaxınlığı, qadın azadlığı və s. məsələlər barəsində məlumat vermişdir. Ümumiyyətlə, Sabir realizmi və safirasının qeynaqları haqqında görkəmli alimin fikri belə idi:

Azərbaycan klassik ədəbiyyatı, şifahi xalq şeiri, ..., qabaqcıl mütləqəqqi ictimai fikri, dünya ədəbiyyatı onənləri, xüsusilə XIX-XX əsrlərde Azərbaycanda qüvvətli bir carayın hali almış olan realist satira - Sabir yaradıcılığının qida mənbələridir (11, ssəh. 91).

Monoqrafiyada müəllif Sabirin əsərlərini mövzusuna görə də təsnif etmiş, onları müxtalif başlıqlar altında vermiş, daha cox onun fəhlə, kəndli həyatına, dini fanatizm əleyhinə və azadlıq hərəkatına həsr olunmuş əsərlərini

geniş tədqiqat obyektiçinə çevirmiştir. Ə. Mirzəmədova görə Sabir şeirlərində güllüsün gözəllik namına çırkinliyi, eybacılırı mövh etmək məqsadına xidmət etdiyini göstərirdi. Bu xüsusiyətlər təkə Sabirə aid deyil, təqnidə realistlərinən səciyyəvi xüsusiyyətidir. O, ədəbiyyat nəzəriyyəsinə kim həm də təqnidə realizmin əzlinəməksusun cəhətlərini, bu məktəbin nüfumändələrinin ədəbiyyatda gətirdikləri yenilikləri müəyyənləşmişdir. Bununla bərabər Sabir yaradıcılığında novator xüsusiyyətlər, əsərlərdən inqilabi pafos haqqında mülahizələr bu günlərdə aktuallığını itirməmişdir. Bu əsər Sabirin şəxsiyyəti, yaradıcılığı və sonetkarlığı haqqında hərtərəfli işlənmiş və mükəmməliyi ilə seçilən orijinal bir elm-tədqiqat işidir.

Müellif Sabir yaradılığının içtimai mühitə, cəmiyyətdə baş verən hadisələr təsiri barədə yazımış, onun yaradılığından bəhrəalan M.Möcüz, Ə.Nəzmi, Ə.Qəmkürəs, A.Səhət, A.Şaiq, C.Cabbarlı kimi Azərbaycan şairləri ilə bərabər fars adəbiyyatı nümayənlərinin da bəhrələndiyini qeyd etmişdir.

Alimin bu monoqrafiq tədqiqatında ham adəbiyyat tarixçisi kimi və ham də adəbiyyat nəzəriyyəcisi kimi fəaliyyəti hərtərəfli oks olunmuşdur. Müellif Sabir yaradıcılığının elmi-nəzəri tələbi süzgəcindən keçmiş, yeni-eni müləhizələr, maraqlı faktlar ortaya çıxarmışdır. Müasir dövrdə də hər kim Sabirin hayat və yaradıcılığı haqqında yazırsa, Ə.Mirahmadovun "Mirza Əlkəbar Sabir" adlı monoqrafiq tədqiqatına müraciət edir.

Ədəbiyyatşünas "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi C.Məmmədquluzادə haqqında da bir sıra elmi möqalələrin və onun hayat və fəaliyyətindən bəhs edən "Azərbaycan Molla Nəsrəddini" monoqrafiyasının mülliəti fildir. C.Məmmədquluzادə haqqında yazdığı möqalələr "Azadlıq hərəkatının görkəmli xadimi", "Cəlil Məmmədquluzادə ırsının naşri məsələləri", "Mirzə Cəlil və dünya mədəniyyəti", "Tədqiqat davam edir", "Ölürlərin ilk redaksiyası", "Molla Nəsrəddin" çar mahkəmosı qarşısında", "Yazıcı və zaman gülür" və başqa möqalələri daxildir. Bu möqalələrində Cəlil Məmmədquluzادənin şəxsiyyəti və yaradıcılığı haqqında söylədiyi fikirlər dəqiqətləyiqdir.

Onun "Azərbaycan Molla Nəsrəddini" monoqrafiyasından məlum olur ki, ədəbiyyatşunas Mirzə Cəlilin bütün həyat və yaradıcılığı haqqında geniş tədqiqat aparmışdır.

Monoqrafiyada müəllif C.Məmmədquluzadənin həyatını – uşaqlıq və gənclik illərini şata və aks etdirmiş, Mirzə Cəlil yaradılığında xalqılıq məsələlərini aydınlaşdırmış, onun hərdan gəldiyini müəyyənləşdirmişdir. O, Mirzə Cəlil və M.F.Axundov əlaqələrini, C.Məmmədquluzadə yaradılığında xalqılığın M.F.Axundovdan gəldiğini inandırıcılıqla göstərməyə müvəffəq olmuşdur. Gənc yaşılarında Mirzə Cəlilin qoşuluğu məarifçiliklə rəşadatının mənbəyi da Rus və Avropa məarifçiliyi deyil, XIX əsrin sonlarında M.F.Axundovdan galan məarifçiliyidir – fikri da Ə.Mirshəmədovundur.

Müəllif kitabda C.Məmmədquluzadənin "Molla Nəsrəddin" adını göttürmə səbəblərini aydınlaşdıraraq göstərmmişdir ki, birincisi Mollan Nəsrəddin obrazı xalq içindən çıxmış el ağısaqqalıdır, yəni onlar da Molla Nəsrəddin kimi xalqına bağlıdır. Molla Nəsrəddinlənə bağlı lətfələrdə o gah avam, gah da çox bılıkli, uzaqgörən, həqiqəti üzə deyən bir şəxsiyyət kimi tanınır. Tənqidçi realistlər də məhz bu obrazın simasında geriliyi, avamlığı, ictimai eyibləri tənqid edir, comiyətədə gedən ictimai-siyasi proseslərə üstüörtüllü şəkildə toxunurlar. C.məmmədquluzadə bu imza ilə bu və ya digər qəzet və jurnallarda əsərlərinə çap etdirmişdir.

Bu monoqrafiyada "Molla Nəsrəddin" jurnalının yaranmasında Mirzə Cəlilin böyük xidmətləri, eləcə də, jurnalın ətrafında toplasaq ziyanlılar, onların yazı üslubu və manerası, toxunduğu məsələlər və s. haqqında geniş şəkildə bəhs açılmışdır. Müəllif bu əsərdə də tənqidçi realizm haqqında elmi-anazarı mülahizələr söyləmiş, bu cərəyanın nümayəndəsi kimi tanınmışdır, yəni başqa tənqidçi realistlər haqqında da yeri gəldikcə kifayət qədər bəhs açmışdır.

Ə.Mirəhmədov molla Nəsrəddinlərdən M.Möcüz haqqında yazdıgı "Mirzə Möcüz" adlı məqaləsi də var. Bu məqalədə M.Möcüzün yaradıcılığı və satiraları haqqında maraqlı elmi-nəzəri mülahizələr irali stürməşdir.

Ümumiyyətə, Ə.Mirəhmədov bir ədəbiyyatşunas kimi "Molla Nəsrəddin" ədəbi məktəbi və bu məktəbin nümayəndələrinin yaradıcılığını nəzərdən keçirmiş, onların uğurlu fəaliyyəti, novatorluğu, ədəbiyyata və ictimai fikrə gətirdiyi yenilikləri araşdırılmış, xalqa və klassik ədəbiyyata bağlılığını aşkar etmiş və onların yaradıcılığını geniş elmi-nəzəri təhlil süzgəcindən keçirmiş və yüksək qiymətləndirmişdir.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. Ədəbiyyatşunaslıq terminləri lügəti. Bakı, Maarif, 1988, 266s.
2. Əsgəri Z.Ş. Alim ömrü. Bakı, Elm, 2000, 112s.
3. Köçərli Firdun bəy. Azərbaycan ədəbiyyatı. 2 cild, I cild, Bakı, Elm, 1978, 595 s.
4. Köçərli Firdun bəy. Azərbaycan ədəbiyyatı. 2 cild, II cild, Bakı, Elm, 1981, 459 s.
5. Məmmədquluzadələr, Cəlil və Həmidə. Məktublar. Bakı, Gənclik, 1994, 120s.
6. Mirəhmədov Ə.M. Azərbaycan Molla Nəsrəddini. Bakı, Yazıçı, 1980, 429s.
7. Mirəhmədov Ə.M. Ədəbiyyatşunaslıq / Ensiklopedik lügət. Bakı, Azərbaycan Ensiklopediyası NPB, 1998, 240s.
8. Mirəhmədov Ə.M. Mirzə Fətəli Axundov. Bakı, Azərnəş, 1953, 94s.

10. Mirəhmədov Ə.M. Mirzə Ələkbər Sabir. Bakı, Azərnəş, SSREA, 1958, 490s.
11. Mirəhmədov Ə.M. Yazıçılar, talelər, əsərlər. Bakı, Azərnəş, 1978, 310s.

Gülər ƏLİYEVA

XX əsr fransız qadın yazıçılarının nəzəri konsepsiyası :

Simon de Bovuar

XX əsr fransız ədəbiyyatının görkəmli qadın yazıçılarından biri olan Simon de Bovuar dövrünün məşhur filosofu və feminist hərəkatının nəzəriyyəçilərindən biri olmuşdur. Onun yaradıcılığının nəzəri konsepsiyasını anlamak və göstərmək üçün onun həyatına, usaqlıq və gənclik yaşlarında nəzər salmaq məraqlı olardı.

Ösl adı Simon-Lüsi-Ernestin-Mari Bertran de Bovuar olan Simon 1908-ci ildə Parisdə dünyaya gəlməşdir. Onun ailəsi zadəgan nəslindən mənsub idi. Atası Jorj Bertran de Bovuar hüquqşinas-katib, anası Fransuaza de Bovuar issə Verdenli zengin bir bankır qızı idi. Simon evin böyük qızı idi. Onun dünyaya gəlmişindən iki il sonra ailədə ikinci qız əvlədi Elen de Bovuar doğulur.

Beş yaşı tamam olanda valideynləri Simonu Kur Desir (Cours Desir) məktəbinə yollayırlar. Burada əsilzadə ailələrindən gəlmis qızları rahibələrin rəhbərliyi altında tərbiyə edirdilər. Simonun valideynləri, xüsusişlə də anası galəcəkdə onu hər hansı bir burjuva nümayəndəsinin yaxud da, bir şahزادənin həyat yoldaşı kimi görmək isteyirdi. Lakin bu arzu həyata keçmədi. Buna səbəb issə onların ailisinən müflis olmuş idi. Ailəsi müflis olduqdan sonra Simon ancaq dua edirdi və düşüñürdü ki, onun hayatı yalnız Allaha məxsusdur və ona xidmət etməlidir. Lakin Simonun duaları heç nəyi dəyişdirmirdi.

Simon doğulanda o qız olduğu üçün atası çox məyus olmuşdu. Lakin sonra qızının nə dərəcədə ağıllı olduğunu görüb sevinirdi. Həm Bertran, həm də Fransuaza fikirləriddi ki, yalnız töhsil Simonu ailinən dütçər olduğu bu kəsişbililiyindən qurtara bilər. Simon issə dualarının nəticəsiz olduğunu gördürü. Onun suallarına Allahdan heç bir cavab gəlmirdi və o qərar verir ki, bundan sonra suallarına yalnız ağılı ilə cavablar axtaracaq. Beləliklə o dindən üz döndərərək ateista çevirilir.

Lakin dindən uzaqlaşmaq yeni bir ideal tələb edirdi. Bu ideal issə ədəbiyyat olur. Hələ əvvəldən atası onda kitablara həvəs yaratmışdı. On beş yaşında Simon artıq məşhur yazıçı olmaq qərarına gəlmİŞdi. Moris Barres, Pol Klodel, Andre Jid, Pol Valerinin əsərləri onu valeh etmişdi.

1925-ci ildə Simon məktəbi bitirir, riyaziyyat və fəlsəfə üzrə bakalavr üçün imtahan verir. O, katolik institutunda riyaziyyat, Sen-Mari institutunda issə ədəbiyyat və dili darından öyrənməyə başlayır. Bir il sonra Paris universitetindən ümumi riyaziyyat, ədəbiyyat və latin dili üzrə diplom alır. Həmçinin bir il

sonra 1927-ci ildə fəlsəfə üzrə diplom alır. Müəllimlik təcrübəsində Simon Moris Merlo-Ponti və Klod Levi Strosla tanış olur, məktəbdə birlikdə işləyirlər. 1928-ci ilin yazında o incəsənət üzrə bacalavr dərcəsi alır.

İncəsənət fakultəsində Jan-Pol Sartr, Pol Nizan, René Maës ilə tanış olur. O, fəlsəfə üzrə konkursa hazırlaşır. I yeri Jan-Pol Sartr, II yeri isə Simon de Bovuar tutur. Bu imtahani nə vaxtsa verə bilmənlərin içərisində on gənci o idi. Onun 21 yaşı var idi.

Simon de Bovuarın Sartrla tanışlığı daha sonra münasibətə çevrilir və onun ölümüne qədər davam edir. Ali məktəbi bitirdikdən sonra Bovuar və Sartr münasibətlərini aydınlaşdırırlar. Buna görə də onlar öz aralarında mütqavilə imzalayırlar. Bu mütqaviləyə görə onlar tərəfdən olaraq qalırlar və bir-birlərinə elmədə həmfikir olacaqları ilə razılışırlar, bununla belə kanardakı sevgi macəralarını xəyanət olaraq saymayaçrlar. Ancaq onlar or-ərvad ola bilirlər.

1929-31-ci illərdə Sartr hərbi xidmətə olur. Xidmətdən sonra onu Avr şəhərinə işləməyə göndərirlər. Simon isə 1931-ci ildə müəllimləşmə işləmək üçün Marselə gedir və bu dövrdə onlar öz mütqavilələrini davam etdirirlər. 1932-ci ildə Simon Ruan şəhərinə gələrək Cornel liseyində dərs deyir, 1937-ci ilə qədər burada işləyir. Daha sonra Parisdə Molyer liseyində dərs deyir. O, tez-tez Sartrla görüşür, hər ikisi eyni zamanda intellektual oyular, sevgi macəralarına ilə dolu rahat həyat kecirdilər.

Ruan şəhərində Simon 19 yaşı Olqa Kazakeviçlə tanış olur. O, Simonun tələbəsi idid. Olqa Sartr və Simonla sevgi macərası yaşayırı. Azad fikirlərlə dolu olan cütlük trio yaratmaq qərarına gəlirlər. Mazuniyyatların birində adət-ənənəni pozaraq, Sartr vaxtını tamamilə Olqaya keçirir, Bovuari isə Parisdə qoyur. Sartr böyük cəhdlərinə baxmayaraq Olqa onun məsələsi olmur, lakin o Olqanın bacısı Vandunu yoldan çıxara bilir. Simon da öz macəralarına hədd qoymurdu. Həmin vaxtlarda onun sağıldı olan Byanka Lamblin daha sonra müəllimləşmə ilə olan yaxın əlaqəsini etiraf edir. Digər əyləncəsi isə sağıldı Natali Sorokina idi. Daha sonra Simon onu Sartrla tanış edir. Bu əlaqə klubunu Jak-Loran Bost tamamlayırı, o artıq Satrin tələbəsi idid. Olqa Kazakeviçlə evlənərək, eyni zamanda Simonun məsələ olur və uzun illar onunla intensiv yazılaşma aparır.

1939-cu ildə o ilk kitabını nəşr etdirməyə cəhd göstərir. Kitab "Ruhun üstünlüyü" ("Quand prime le spirituel") adlı hekayələr toplusudur. (Əsər 1979-cu ildə "Ruh üstünə olanda" adı altında nəşr olunur.) Lakin yazı nəşriyyat tərəfindən qəbul olunmaz. Həmin ilin əvvəlində Sartr mühərribə üçün əsgər aparırlar, 1940-ci ilin iyundunda o asır düşür və 9 ay əsirlikdə qalır. Lakin sonra onu azadlaşdırır.

Satrın Parisə qayıtmasından sonra Simon onunla birlikdə "Sosializm və azadlıq" adlı gizli qrup təşkilatında iştirak edir. Burada həmcinin Moris Merlo-Ponti, Jan Tüssen Desanti, Jan Kanapa da iştirak edirdi. Lakin tezliklə qrup

dağılır və Sartr qərara alır ki, yazılığın köməyi ilə işgala qarşı mübarizə aparsın.

1943-cü ildə Bovuar müəllimlik fəaliyyətindən uzaqlaşdırılır. Bunun səbəbi Natali Sorokinanın anasının Simonon onun qızının əlaqənin pozması haqqında ittiham irəli sürməsi idi. Uzaqlaşdırma mühərribədən sonra götürülür. 1943-cü ildə Bovuar ilk romanı "Qonaq qızı" ("L'invitée") çap edir. Burada eqzistensializmin ideyaları irəli sürülmüşdü. Bu mövzu (azadlıq, məsuliyyətliilik, şəxsiyyətlərərə münasibətlər) onun digər əsərlərində də var. Bu əsri hələ 1938-ci illərdən yazaşmağa başlamışdı və 1941-cildə tamamlamışdı. Lakin romanda həmin dövrün siyasi həyatına uyğun heç bir hadisə yazılmamışdı. Romanın mövzusu Simon Sartr və Kazakeviç bacıları arasındaki qarşılıqlı sevgi münasibəti olur. Bu romanı yaradaraq Simon Olqaya qarşı olan qısqanlıq hissini qalib gəlmək istəyir.

1944-cü ildə Jan Renye Simonu eqzistensializm anlayışı ilə tanış edir. O mütasir ideoloji cərəyanın öks olunduğu toplu üçün esse yazmağı qəbul edir və 1944-cü ildə "Pirra və Sineas" ("Pyrhys et Cinéas") əsərini yazar. Burada Bovuar belə nəticəyə gəlir ki, hər hərəkət risk və tənəzzül təhlükəsinə səbəb ola bilər. İnsanın vəzifəsi odur ki, riski qəbul etsin, amma gələcək tənəzzül haqqındaki fikri öztündən uzaqlaşdırırsın.

Mühərribədən Simon "Başqalarının qanı" ("Le sang des autres") adlı roman yazar. Bu əsər Amerikada eqzistensializmin dərsliyi kimi qiymətləndirilir və əsərdə insannı öz hərəkətlərinə görə cavabdehliyindən danışılır.

1945-ci ildə Sartr Misel Leyris, Boris Vian və digərləri ilə birlikdə "Muasir zamanları" adlı ədəbi-siyasi jurnalın əsasını qoyur. Simon da jurnalın ədəbi fəaliyyətində iştirak edir. O həm da jurnalın redaktör və tənqidçisi idid.

Mühərribədən sonra Simon çox çalışır. 1945-ci ildə "Müasir zamanlar" jurnalında onun "Ödəbiyyat və Metafizika" (Littérature et métaphysique) əsəri çap olunur. Bu əsər daha sonra "İkimənalılığın əlaqə haqqında" ("Pour une morale de l'ambiguïté") (1947) kitabına daxil edilir. Daha sonra "Bütün insanların ölümüldür" ("Tous les hommes sont mortels") adlı roman yazar. Lakin profesional uğurlarına baxmayaraq, şəxsi həyatındakı problemlər onun əhvalını pozur. Bu xüsusilə Sartrla bağlı idi. Jan Pol Amerikada Dolores Vanetti adlı bir qızı vurulur və demək olar ki, Simonu unudur. Simon heç na eda bilmir və öz hissələrini vərəqə köçürür. Bunu "Bütün insanlar ölümüldür" adlı əsərində öks etdirir.

1947-ci ildə Simon Amerikaya ədəbiyyat üzrə mühəhizə kursu üçün gedir. Burada o Nelson Algrenlə görüşür. Onlar arasında sevgi münasibətləri yaranır və bu münasibət on dörd il davam edir. Simon ilk dəfə onuna sevginin nə olduğunu hiss edir, lakin Algrenlə ilə həyatı qurmaq və usaq sahibi olmaqdan intima edir. Onun Sartrla əlaqəsi sarsılmaz olaraq qalır. Mühərribədən sonra onların yolları ayrılsa da Simon həmişə Sartra sadıq qalır.

Bovuarın “İkinci cins” (Deuxième sexe) və “Qocalıq” (La Vieillesse) əsərləri onu daha da maşhurlaşdırır. “İkinci cins” əsəri qadınların probleminə həsr olunmuş və feminist hərəkatına böyük təsir etmişdir. Əsər 1949-cu ildə çap olunur. Çıxdığı ilk haftadan kitabın 22000-dən çox nüsxəsi satılır. Bovuar qadının qapılı vəziyyətdə yaşadığını cəmiyyəti təsvir edərək, feminizmzin əsas nümayəndəsinə çevirilir. Əsərin xüsusişlisi analıq və vaxtından avval doğuşdan bəhs edən hissəsi o dövrə böyük səs-küyə səbəb olur. Evliliyi gəldikdə isə Simon onu burjua institutu hesab edirdi və onu oxlaşış qadınların düşdüyü vəziyyəti bənzərdirdi. Onun fikrincə burada da hakimiyət qadının ərinə məxsusdur və qadının heç bir hüquq yoxdur.

1952-cü ildə “Mandarinlar” (Les Mandarins) əsərinə görə Gonkur mükafatına layiq görülür və dünyada əsərləri ən çox oxunan yazıçıya çevirilir. Burada o Nelson Alqrenə olan münasibətini təsvir edir. Nelson Alqren Simonun Sartrla olan münasibətində döza bilmir və buna görə də onlar ayrırlırlar. 1952-ci ildən 1959-cu ilə qədər Simon Klod Lanzmanla yaşıyır.

1958-ci ildə Simonun “Yaxşı təriyyə almış qızın xatirələri” (“Mémoires d'une jeune fille rangée”) adlı ilk avtobiografik trilogiyası çapdan çıxır. Əsərin birinci hissəsində Simon yetkin yaşına qədər olan hayatıni, “Yetkinliyin güclü” (“La force de l'âge”, 1960) və “Əşyaların gücü” (“La force des choses”, 1963) adlı digər hissələrində isə qadınlarla və Sartrın şagirdləri ilə olan münasibətlərini əks etdirir. Simon de Bovuarın əsərlərində eqzistensializm getdikdə inkişaf edir.

1964-cu ildə Simon “Cox sakit ölüm” (“Une mort très douce”) əsərini yazar. Sartrın görə bu onun ən yaxşı əsəridir. O, bu əsəri anasının ölümündən itah etmişdi. Bu dövrdə o gənc bir qızla tanış olur. Silvi le Bon falsəfə tələbəsi idi. Onlar arasındakı bu münasibət qaranlıq idi: ana-qız, dost yoxsa sevgi münasibəti. Simon de Bovuar “Haqq-hesabdan sonra” (“Tout compte fait”) adlı dördüncü avtobiografik əsərində bu münasibəti Zaza (Simonun gəncliyində itirdiyi rəfiqisi) ilə olan münasibətinə bənzərdirdi. Silvi le Bon onun əvladlığı götürdürüyə qızı, onun bütün adəbi əsərlərinə, və mülklərinin varisiyi olur.

Sartrın ölümündən sonra 1980-ci ildə o “Vida mərasimi” (“La Cérémonie des adieux”) əsərini yazar. Bovuar əsərində yazır ki, Sartrın ölümü bizi ayrdı. Lakin mənim ölümüm bizi qovuşdurmayıcaq. Yenə də onunla uzun müddət əməkdaşlıq ede bilməyimiz çox gözəl idi.

Simon de Bovuar Parisdə 1986-ci ildə vəfat etmiş, Montparnaska Sartrla yanışı dəfn olunmuşdur.

Simon de Bovuar əsərlərinin birində yazar: “Mən həmişə özümlə danışmağa ehtiyac duymuşam. Özüümə verdiyim birinci sual isə bə idi: qadın olmaq nə deməkdir? Mən düşünürdüm ki, bu suali həmin an cavablaşdırı bilərəm, lakin bu problemi ətraflı düşündükdə, mən başa düşdüm ki, bu dünya kişilər üçün yaradılıb”.

2008-ci ildə onun şərəfinə qadınların azadlığı üçün Simon de Bovuar mükafatı yaradılır.

Bələliklə, Simon de Bovuarın həyat yolu, yaradıcılığı, yaşadığı mühit və fəaliyyətinə nəzər saldıqda aydın olur ki, insan şəxsiyyətinin formalşamasında təkəc ails, ailədə aldığı təriyyə rol oynamır. Çünkü Simon de Bovuar dini məktəbdə təhsil, katolik ailədə təriyyə almışına baxmayaraq, yaşadığı zaman, o zamanın tələbləri, ətrafında olan hadisələr, proseslər və insanlar onun düşüncə tərəzini başqa bir istiqamətə yönəldir.

O, ilk ömrə dindən tüz döndürür, daha sonra isə azad fikirliyi can atır və özüna fərqli həyat yolu seçir. Bu həyat yolunda isə onun geləcək fəaliyyətinə ətrafındakı insanlar, xüsusi ilə Sartr çox böyük təsir göstərir.

Ona böyük təsir göstərən digər amillərdən biri də, yaşadığı zaman, iki dünya müharibəsi arasındaki dövrdür. Çünkü müharibələrdən, hətta üzəndə (Rusiyada) baş verən inqlabdan sonra cəmiyyətin düşüncə tərzi dəyişir və digər istiqamətdə inkişaf edir. İnsanlar artıq azad həyat yaşamağı və azad fikirliyi can atırlar. Simon da onlardan biri idi. O da dığıruları kimi azad olmaq və arzuladığı mühitdə, istədiyi kimi, yaşamaya istayirdi.

Bütün bu dəyişikliklər, hadisələr onun əsərlərində da öz əksini tapmışdır. Simon de Bovuarın əsas əsərlərini nəzərdən keçirərk, onun yaşadığı zamanın, ətrafında baş verən hadisələrin, yaxın olduğu insanların fikirlerinin, tələlərinin bu əsərlərə, onları məzmununa olan tasirini göstərməyə çalışacaqı.

Ədəbiyyat

Fransız dilində

1. Claudine Monteil, *Simone de Beauvoir et les femmes aujourd'hui*, Editions Odile Jacob, 2011.

2. Claudine Monteil, *Les Amants de la Liberté, Sartre et Beauvoir dans le siècle*, Calmann-Levy 1999 ; collection « J'ai Lu » n°6133

3. Claudine Monteil, *Les Sœurs Beauvoir*, Calmann-Levy, 2003

4. Danièle Sallenave, *Castor de guerre*, Gallimard, 2008, 601 p.

5. Éliane Lecarme-Tabone et Jean-Louis Jeannelle, Cahier de L'Herne *Beauvoir*, L'Herne, 2013

6. *Le Deuxième Sexe*, Gallimard, collection « Foliothèque », 2008 (commenté par Eliane Lecarme-Tabone)

7. Marianne Stjepanovic-Pauly, *Simone de Beauvoir, le défi d'une femme*, Éditions du Jasmin, 2008

8. *Mémoires d'une jeune fille rangée*, Gallimard, collection

9. Michel Kail, *Simone de Beauvoir philosophe*, PUF, coll. « Philosophie », 2006 « Foliothèque », 2000 (commenté par Eliane Lecarme-Tabone)

İngiliscə dilində

10. Appignanesi, Lisa, 2005, *Simone de Beauvoir*, London: Haus,

11. Bair, Deirdre, 1990. *Simone de Beauvoir: A Biography*. New York: Summit Books

12. Catherine Savage Brosman, *Simone de Beauvoir Revisited*, Twayne, 1991
13. Rowley, Hazel, 2005. *Tête-a-Tête: Simone de Beauvoir and Jean Paul Sartre*. New York: HarperCollins.
14. Suzanne Lilar, 1969. *Le Malentendu du Deuxième Sexe* (with collaboration of Prof. Dreyfus). Paris, University Presses of France (Presses Universitaires de France).

Rus dilində

15. Долгов К. М. О встрече с Жан-Поль Сартром и Симоной де Бовуар // Вопросы философии. 2007. № 2. С. 151—160.

Gülnar NƏSİBOVA*

Ictimai məzmunlu dramlar

İnsan cəmiyyəti yaradıığı dövrden ictimai sferaya insan münasibəti mifologiyası düşüncənin prinsiploruna uyğun şəkildə bu və ya digar münasibət bildirmiştir. İlk insanlar bir-birlərinə istəklərini, düşüncələrini, etdikləri işləri və ya başlarına gələn hadisələri başa salmaq üçün müxtəlif əl-qol hərəkatlarından - jestlərdən, mimikalardan istifadə edirdilər.

Xalq dramları qədim insanların inam, etiqad və təsəvvürlərindən doğaraq mösiş tarzını dayışdırırmak, yaşayışını yaxşılaşdırmaq uğrunda təbiətə mübarizə anlarının təqlidindən meydana gəlmış improvisasiyəmə yolu ilə zənginliş, müstəqil sənkkretik sənət növüne çevrilmişdir.(2;220)

Sinf ziddiyətlərin getdikcə kəskinləşməsi, meydan tamaşalarında ictimai məzmunun xüsusiyyətlərini özündə əks etdirməyə başlayan ictimai məzmunlu dramlar sonrakı dövrlərdə meydana gəlmüşdür. İctimai məzmunlu tamaşa nümunələrində oyun-tamaşa, məvəstüm və mərasim elementlərinə rast gəlinir. Azərbaycan xalqının əsrlər boyu ictimai və milli zülümə qarşı mübarizəsi ədəbiyyat və sənətdə bədi əsnişdə əks olunmuşdur.

Məşhur türk satiriki Əziz Nesin xalq gülüşünün bir xüsusiyyəti barədəki fikri belədir: "Güclü bir adam zəfi, güclü döydükde zəif şəxs özünü qoruya bilməsə qaçıır. Qaçmaqla yaxasını qurtara bilməsə qorunmaq, xilas olmaq üçün başqa yollar axtarır: daş atır, tüptür, heç olmasa söyləməyə, qarğış töküb lənət yağırmaga başlayır. Bununla da kifayətlənməsə də, ən axırdı düşmənini əle salmağa başlayaraq həm acığını soyutmağa çalışır, həm də ondan "intiqam almış" olur.

Xalq dramlarında əksliklər, təzadalar həm stüjetin strukturunda, həm də mənafələrin toqquşmasında, həm də personajların xasiyyətində özünlü göstərir və

dramatik vəziyyətlərin yaranmasında mühüm rol oynayır.Əksliklər müxtəlif formalarda təzahür edir: Sosial təzadalar(varlı-kasib, bəy-kəndli, ağa-nökər arasında); məsiş ziddiyətləri (ər-arvad, ata-oğul, qaynana-golin və qardaşlar arasında), əxlaqi toqquşmalar (tənbəl-işgūzar arasında); ilkin-ibtidai dünyagörüşlərəndən doğan qarşılurmalar (kosa-keçi, günəş-bulud, qış-yay və xeyr-şor arasında).(2;274)

Ictimai məzmunlu xalq dramları müxtəlif oyunlar əsasında yaranmışdır. Azərbaycan folklorunu ən məşhur obrazları keçəl və kosadır. Bu surətlər folklorun bir çox növlərinin qəhrəmanlarıdır. Zahiri cəhətdən eybəcər və gülinc əldələr qədər, mənəvi cəhətdən hıylər, hazırlıvab, ikiüzlü, xudbin, öz şəxsi mənəfələri üçün aləmi bada verəndirlər. "Kəgel" məzəhəbəsi ictimai məzmununu, keşkin satirik məzəği, komik vəziyyətləri əks etdirir. Haqısqılığa dözməyən, diribaş, hazırlıvab, ilk baxışda sadolvh, saf görünün keçəl əsildə, hər çətinlikdən çıxmaga bacaran,görüb-götürən,təmizqəlbli, zəhmətkeş xalqın nümayəndəsidir. Burada keçəl və onun mübarizə apardığı həkim təbəqə, varlı zümrənən portretini görürük. Beləliklə, keçəl müsbət surət kimi mənfi kosaya qarşı qoyulur.

Professor Əli Sultanlı göstərir ki, "Keçəl Azərbaycan xalq adəbiyyatının ən maraqlı mərkəzi bir surətidir. Bu surət sırf milli və orijinal bir məhsuldur."(5;51-52)

"Gül vermə", "Şah bəzəmə", yaxud "Şah oyunu" Azərbaycanda geniş yayılmışdı, tamaşa və bayramlarda tez-tez nümayiş etdirilirdi. Naxçıvana, Qəbələdə, Qubada, Dərbənddə, Axtida, Qayakənddə vaxtaşırı tamaşa yoxulurdu. Novruz bayramı münasibətilə şah taxtı bəzədilər və şah seçilərdi. Seçilən şah el arasında xüsusi nüfuz malik olmamışdı. Şahın veziri, vəkilə, calladı, xidmətçisi və farraşı da onunla birlikdə seçilərdi. Tamaşa başlayanda Şah hamını sakitliyə, ciddiliyə, haqiqət tərəfdarı və vətanşorvər olmağa çağırar, ədaləti olmağı əmək edər. Sonra kimissi meydanda axtarar, tapa bilməyəndə əmr edərki, onu gətirsinlər. Bu gətirilən adamlar adətən incidir, sual-cavab edilir və carimə olundurlar. Tamaşa vaxtı eyni zamanda müxtəlif məzəhəbələr, oyunlar göstərirlər, küsüllər barışdırırlar, borclular borcunu ödəyir, hamı mehribanlılığı, vətonı, torpağı qorumağa çağırları. Xəyanət edən adamlar möhkəməcə cazeləndirlər. Üç gün davam edən bu tamaşanın sonunda kosa golub çıxar, adamları aylındırırdı. Tamaşada belə fikir ifadə edərki, galən Şahbəzəməyə qədər hər kəs ədaləti pozsa, onunla galən dəfə haqq-hesab şəkilcəkdər. "Şahbəzəmə" və ya "Şah oyunu"nın milli yaddaşda qalan daha əzli variantlarında Şahın hüquqları daha genis idi. Belə ki, xalq tərəfindən üç gün müddətinə hansısa kənddə (şəhərdə) seçilən, yaxud bozodilimli taxta çıxan Şah hətta dövlət memurlarını vəzifəsindən götürür, qanuni hökmədarı (təbii ki, kənd, şəhər dairəsində) idarə etmədən uzaqlaşdırır, dustaqları zindanlardan azad edər, qanunsuz verilmiş qərarları ləğv edərdi. Hətta mərasim, üç günlük tamaşa qurtardıqdan "Şahın" qəbul etdiyi, icra etdiyi qərarlar dəyişilməzdi. (4;272-273)

* Bakı Dövlət Universiteti

"Keçəl oyunu"nda zülmkar qazı və ona qarşı qoyulan iki keçəl qardaşdır. Birinci qardaş tənbəldir, yatağandır. Böyük qardaş isə onu işə göndərmək isteyir. Qardaşlar qaziya nökr olurlar, əvvəlcə birinci qardaş nökr olur. Qazi onun haqqını verməyib qovur. İkinci qardaş intiqam hissi ilə qaziya nökr olur və qardaşının intiqamını ondan alır. Oyunun sonunda qazi gülünə vəzifətə düşür, qardaşlar və tamaşaçılar onu "dəli" adlandıırlar.

Bu xalq dramında qazi xalqı həmisi işlədib muzdunu verməyənlərin, keçəllər isə qantər içərisində işleyib qarın ac dolanaların surstidir. Oyun gülünə, məzəhəkəli, yumoristik bir şəkildə qurulmuş, qanının şəxsinde bütün zülmkarlar ələ salınımsızdır. Ə.Sultانının qeyd etdiyi kimi Xalq öz istismarçılarına bəs saqraq qəhqəhlərlə gülməkdən zövq almışdır. (5;54)

Azərbaycan xalqının ictimai məzmunlu xalq dramlarından ən məşhuru "Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş", yaxud "Tənbəl qardaş"dır. Bu xalq dramının mənşəyi qədim əkinçilik və yazqabağı morasimlərə səsləşir. Lakin uzun bir inkişaf yolu və şifahi yaradıcılıq mərhələsi keçdiyindən sonra tamamilə ictimailəşmiş, əski inamlar, etiqadlar arxa plana keçmişdir. Xalq dramının bir neçə variantı yazıya alınmışdır.

M. Arifin "Tənbəl qardaş" adı ilə təqdim etdiyi variantda hadisələr üç sohnədə verilir:

Birinci sohnədə meydanda iki kəndli qardaş çıxır, bunlar əkinçiliklə məşğul olmaq fikrindədirler. Hər ikisi şərkiyi işləmək qərarına gelirlər. Kotan qoşub yer şumlarkən birinci qardaş özünü xəstəliyə vurur, ikinci qardaş yeri sumayıb tumu sapır. Suvarma zamanı birinci qardaş bir bəhanə ilə işdan boyun qaçırır. Beləliklə, taxıl xırmandı döyülib buğda olunucaya qədar tənbəl qardaş əlini alıncı vurmur. Məhsul hazır olduqda çələşqan qardaş ona heç bir şey vermək istəmir. Qardaşlar dalaşırlar, ağacla bir-birinin qarnına vururlar (qarnımları inciməsinin deyə altından çox şey sarıldıqlarından ağacıları çox cəsarətlə bir-birinə endirir). Nəhayət, kənd həkiminə müraciət edirlər: həkim çələşqan qardaşa haqq qazandırırr.

İkinci sohnədə artıq tənbəl qardaş ariqlamış və əlinə əsa almışdır, arvadı tənbəl kişidə qalmış istəməyib ondan ayrıılır, ancaq uşaqların kimdə qalması üstündə mübahisələri düşür. Uşaqlara nə ata yiyo durməq istəyir, nə ana. Bu halda çələşqan qardaş yeno əvvəlki kimi kefi-kök, tox bir vəziyyətdə meydana çıxır və qardaşına töhmətlər yağıdıraraq uşaqları öz himayəsinə alır. Üçüncü sohnədə çələşqan qardaş öz qardaş uşaqları ilə birlikdə təsərrüfatda çalışır: əkirlər, biçirlər, bostan bacarırlar, kefikök dolanırlar. Tənbəl qardaş peşiman olur və təsərrüfatda şörük edilməsini xahiş edir. Çələşqan qardaş onu məzəmmət edir və deyir ki, duz-cörəyə and içməsən sən inanın bilmərik. Tənbəl qardaş duz-cörəyə and içir ki, bundan sonra bir da tənbəllik etməyəcək və onların təsərrüfatında özünü çələşqan göstərəcəkdir. Bu tənbəh və anddan sonra onu təsərrüfata şörük edirlər.

Professor Ə.Sultanının istifadə etdiyi variantda isə iki qardaş kəndlidən əlavə yer kirayə verən mülkədar, onun bəhrəyiğanı və nökrəni də iştirak edir. Kəndlidərlə mülkədar arasındaki dialoqda ümumiyyətə bütün kəndlidərin acınacaqlı və ağır təsvir olunur. Araşdırıcının təqdim etdiyi variantda adı ailə töqqüsəsi ictimai məzmun kəsb edir, əksinə konfliktli drama çevirilir.

Xalq dramının bu variantında da əvvəlki variantda olduğu kimi, qardaşlardan biri özünü xəstəliyə vuraraq məhsul yiğilana qədər işləmir. Məhsul hazır olandan sonra ona şərki olmaq istəyən tənbəl qardaşı o biri qardaş vurub öldürür. Hətta ölmüş qardaşın meyidiyinə də tüpürür.

Fikrimizə, həmin variantın belə bir sonluğu o qədərdə inandırıcı görünümür. Əslinə, tənbəl qardaşı tərbiyələndirmək və zəhmətə alışdırmaq lazımdır. (6; 385-386)

Səda süjet üzərində qurulan xalq dramı həyatılıyi, gerçekliyi əks etdirməsi ilə səciyyəvidir, sırf məişət məzəhəkəsidir.

"Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş" xalq dramının Ə. Axundovun yazuğu aldığı üçüncü variantı daha dolğundur və dram janrıının bütün ölçülərinə uyğun şəkildədir. İlk sohnədə mülkədərə iki kəndli arasında ictimai ədalət prinsipləri pozulduğundan töqqüsəsi baş verir, lakin konfliktiçərilmir. İkinci sohnədə ixtilaf iki qardaş arasında baş verir. Bu ixtilaf dütünlərin, süjet yüksəkən və enən xətələ inkişaf etdirilir. Tənbəlliyyi özüne pəşə edən kiçik qardaş əlini işə vururmadan ötrü oyunlardan çıxır, axırdı böyük qardaşın emayının bəhrəsinə şərki olmaq istəyir, hər cür hiyləyə al atır, finalda məglubiyətə uğrayır. Xalq dramı orijinal "la" sahnesi ilə tamamlanır.

İctimai-məzmunlu dramlarda satira və yumor üstünlük təşkil edir. Xalq comiyətdə mövcud olan eybəcərliyi güllüş vasitəsilə işləh etmək istəyir. Ümumiyyətə "Tənbəl qardaş" və ya "Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş" xalq dramında osas məsələ insanları əməyə, zəhmətə alışdırmaq, öz zəhməti, alın torı ilə yaşamağın təbliği, tənbəllərin, avara və müftəxəorların isə təqnididir.

Ədəbiyyat

1. Allahverdiyev M. Azərbaycan xalq teatrı. Bakı: Maarif, 1978, 235s.
2. Azərbaycan ədəbiyyatı tarixi. 6 cild. I cild. Bakı: Elm, 2004, 760s.
3. Məmmad A. Seçilmiş əsərləri. 3 cild. III cild. Bakı: Elm, 1970
4. Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. II hissə. Bakı, 2006, 648s
5. Sultanı Ə. Azərbaycan dramaturgiyasının inkişaf tarixindən. Bakı, 1964
6. Vəliyev V. Azərbaycan folkloru. Bakı: Maarif, 1985, 414s

Xəyalə ƏFƏNDİYEVA^{*}
SATIRİK SÖZÜN GÜCÜ

Söz sənətkarları cəmiyyətin inkişafına, tərəqqisina mane olan cəhalət, mənəvi geriliyə rəvac verən ictimai bələlatı, əxlaqi qüsurları təqid edərkən satırın on yüksək forması sayılan ifşaçı gülüşdən istifadə edirlər. Ümumiyyətlə, real həyatdan və xalq təfəkküründən qidalanıb meydana çıxan satirik gülüş həmişə sənətkarlarınında ali məramat, böyük ideallara xidmət edən kəskin ictimai-siyasi mübarizə silahı olmuşdur. Cəmiyyətin, möşətin, mənəvi həyatın bütün sahələrinə nüfuz edən, köhnə hayatın kələliklərini istismar dünəyinən on qaranlıq güşələrinə açıb göstərən, onun cırçın, eybəcər təbiətini üzə çıxardan satirik gülüşün təqid hədəfləri saysız-hesabsız, tasir dairəsi olduqca genişdir.

Satirinin gücünü, ifşaçı mahiyyətini yüksək qiymətləndirən A.İ.Gertsen Volterin gülüşünü cəhaləti vurub dağıdan, yandırıb kılıa döndərən ildirma bənzərdi. Bu mənada, satirik gülüşün ictimai çəkisi, tərbiyəvi gücü, qüdrəti son dərəcə böyük və əvəzətsizdir. Ancaq bu gülüşün ictimai funksiyası, qüdrəti heç de yeniliyi düşmən olan qüvvələrin ifşa və tənqidilə bitmir. Gülüş həm də Çernışevskinin dediyi kimi: "eybəcəriyin eybacar olduğunu dərk etdir", ona qarşı nifrat, mübarizo hissi oyadan, fənahıq təkəyən, törksilah edən bir gülüşdür. Bu gülüş öz nikbin, humanist məzmununa, bəşəri mahiyyətinə görə həmişə, hər yerde təqid atışına tutduğu hədəfdən, qanun və qaydalardan, qüsüv və nöqsanlarından qat-qat yüksəkdə durur, mütarraqı fikirlərin, ideyaların tribunasına əvvirilir. Həyatın, ictimai varlığın an eybəcər, an iyirənc cəhətlərini ifşa edərkən belə işqli, nurlu təbiətini qoruyub saxlayır.

Satirinin məzmunu, ictimai kəsəri onun təqid hədəfinə əvvirdiyi mövzudan, həyat materialından doğur. Bu issa yazıcıdan hayatı düzgün əks etdirmək bacarığı ilə bərabər tənqidli təsəkkür tələb edir. İ.Sedrin yazır: "Satirin haqqıñ satira olmasi, qarşıya qoypduñ məqsədə çatması üçün birinci, yaradıcının istiqamət aldığı ideali duyması, ikinci, əleyhinə getdiyi məsələni tam dərk etməsi lazımdır.

Satirinin üstün, qüdrəti cəhətlərindən biri da budur ki, o, ədalətsizliyin, əzbəsinələrin, dərəbəyliyin baş alıb getdiyi bir mühitdə, cəmiyyətdə hüquqi qanunların görənmədiyi yaxud görmədiyi bir işi – yəni, haqqın, ədalətin müdafiəsi işini öz üzərinə götürür və onu ləyəqətlə həyata keçirir.

Puşkin yazır: "Qanunların qılınıcı işləməyən yerdə satirinin qılınıcı iş görür". Dobrolyubov bu fikri daha geniş şərh edərək yazır: "Yaramazlıqların heç do hamisini qanun açıb göstərə biləz. Qanun yaramaz xisəltli insanın

mənəvi pozğunluğunu deyil, cinayəti və pis əməlləri cəzalandırır. Bu, qanunların və cazanın dairasından konarda qalan bir şəddir, ona görə həmin şəxsi satira vasitəsilə aşkar və rüsvay edilməlidir.

Qanunların özü heç vaxt mükəmməl ola bilməz, indiki haldə onlar müəyyən şərti mündəricəyə malikdirlər. Satira eybəcərliliyi ifşa edərkən onun qanunun hansı maddəsinə uyğun gəlib-gəlmədiyinə deyil, satirikin qəlbində qarar tutmuş hər hansı mənəvi ideala nə dərəcədə zidd olduğunu fikir verməlidir.

Bu xüsusiyət, yəni qanunların əli çatmayan ictimai bələləri, cəhalət, rəzalet və eybəcərliliyi ifşa cəhdəndən rus ədəbiyyatında S.Sedrinin, N.V.Qoqolun, A.Cəxovun, Azərbaycan ədəbiyyatında Cəlil Məmmədquluzadının, Mirzə Ələkbər Sabirin, Əbdürrəhəm bəy Haqverdiyevin tənqidli gülüşün bütün əalarından, xüsusilə, satiradan, onun on yüksək forması olan kinayadən, sarkazmdan geniş istifadə etmişlər.

Çağdaş Azərbaycan ədəbiyyatının görkəmlə nümayəndələrindən olan Seyran Səxavət əsərlərində satirik gülüşün kinaya, sarkazm, ironiya, məsxərə və s. formalardan məharətlə istifadə edir. Əsərlərinin adına diqqət yetirdikdə də yazıcıının özünəməxsus ədəbi tərz, hadisələrə ironik baxışı açıqa görünlür. Məsələn: "Yəhudü olıbfası", "Nekroloq", "Qızıl test" və s. Bu əsərlərin əsas özüyini – obrazlara yazıçı münasibətinin ilk rüşeymini humor, istehza və sarkazm təşkil edir.

Məmməd Arif Dadaşzadə yazar: Axundovun tənqidli pozitiv səciyyə daşıyır, yəni bu tənqidin arxasında böyük və müsbət fikir, gözəl bir məqsəd, müqəddəs bir ideal durur".

Sələfi, böyük mütəsəkkir Mirzə Fətəli Axundov kimi Seyran Səxavət də "istehza və məsxərə yolu ilə" yazılı əsərlərin tərbiyə-idrakı gücünə inanır. Onun hadisə və obrazlara bəslədiyi gizli komik münasibət əslindən nikbin əhvali-ruhiyədən doğur və gülüş vasitəsilə insanı düşlüdüyü bələlardan arınmağa çağırır. Sənətkar bu yolla insannı daxilindəki hər cür qüsurları aradan qaldırmış, onu düşünməyə sövq etmək, özünü dərk etməyə və votəndə kimi formalaslaşmağa, vətanın və millətin tələyi ilə bağlı düşünməyə yönəldirir. Yazıçı düşünür ki, milli birliyə milli şuru oyatmaqla, milli düşüncəni formalasdırırmışla nail olmaq mümkündür. Bu, Seyran Səxavətinə sənət kredosu, sənət konsepsiyasıdır.

Seyran Səxavətin əsərlərini təhlil edərkən aydın hiss olunur ki, yazıçının möv-qeyi Mirzə Ələkbər Sabirə yaxından səssizdir. Böyük Sabir kimi Seyran Səxavət də məsələlərə münasibət bildirməkdə sərvət və amansızdır. "Paravoz-vəstər", "Deyirmanın boğazında" həkayələrində yazıçı Zülfəli, Bomba Saleh kimi obrazları danışdıraraq onların iç üzünü açır və tipi öz dili ilə ifşa edir. Böyük Sabirə başlayan tipi öz dili ilə ifşa etmək əməkənini Seyran Səxavət öz əsərlərində uğurla davam etdirir. Sabir tərəqqiyə, milli oyanışa nail olmağın yoluunu elmə və təhsilə yiyələnməkdə, özünədərketmədə, dünya işlərindən baş

* Bakı Dövlət Universiteti

çıkarmağda görür. Buna görerdik ki, M.Ö.Sabirin yaradıcılığında məktəbə, maarife, elma, təhsilo köhnəpərəst münasibətin sərt tənqidi mühüm yer tutur. "Bilmən nə görübür bizim oğlan oxumağda", "Necin məktəbə rəğbətim olmayı", "Uşaqdır", "Oxutmuram, el çəkin", "Müsəllimlər səyəzdi" və s. kimi satıralarında elmsizliyin, savadsızlıqın balaları, məktəbin və təhsilin düşmənlərinin ifşası, yalnız elm öyrənməklə, təhsil almaqla özünüdürəkin ibatı kimi öz dövrü üçün aktual olan məsələlərdən söz açmışdır.

Öslində, həmin məsələlər sadəcə Sabirin dövrü üçün aktual deyil. Təəssüflər olsun ki, üstündən uzun illər keçmasına baxmayaraq bu elmsiz mülkit, cəhalət müasir dövrümüzə hələ də öz aktuallığını qoruyub-saxlamışdır. Seyran Səxavətin "Paravozsürən" hekayəsinin baş qəhrəmanı Zülfəli da Mirzə Ələkbər Sabirin satıralarının qəhrəmanları kimi məktəbi, maarifi lənətləyir, oxumuş adam görmək istəmir. "Zülfəli riyaziyyat fannından olimpiadaya gedən böyük qızına belə müvəffaqiyət arzulayır: "Get, get, oxuyassan, heç kas də görmüyüşək. Hara cəhənnəm olub gedirsən, evdə bir işin qulpundan yapış ee, boyunu yerə soxum". Qızı öz otağına çəkilib ağladı. Oğlu rassamlıq dərnəyinə gedirdi. Onu da belə həvəsləndirdi: "Get bir sənət öyrən ee, get televiziya, xolodelnik mühəndisi ol, elqap onlardadı, bəy kimi dolanırlar" (4, səh.88).

Zülfəli övladlarına bu cür qayğısız və kobud davrandığı kimi gözgöçək, bacarıqlı, səliqəli xanımı Bilula da "Allah deyəndə" xayanət edir, qonşuda yaşayan, "onun-bunun artığı" Dürdənə ilə "oturub-durur". Bütün günü damağından "Kazbek" siqareti, əlindən "Ağdam" araqı düşməyən, səhərdən axşama qədər boş, mənəsiz mövzularda qışqıra-qışqıra danışan, dindirəndə də "Mən paravozsürənəm" deyib döşənə döyən, ailəsinə, övladlarına qayğı göstərməyən, kobud təbiəti bir adam olan Zülfəlinin xarakterindəki naqışılı, çatışmazlıqları təsvir etməklə yaxıcı bir obrazın timsalında bütövlükə cəmiyyətin əxlaqındaki qüsurları ümumi-laşdırılmış olur.

Seyran Səxavətin əsərləri dərin milli xüsusiyətlərə malik olduğu kimi həm də tūmumbəşəri mahiyyət və məzmun kəsb etməkdədir. Seyran Səxavət ən adı hayat hadisələrinə belə tūmumbəşəri səviyyəyə qaldırmayı, insanların və insanlığın manafeyi miqyasında tūmumlaşdırmayı bacaran sənətkardır. O, aktuallığına, şəhəriyyətinə baxmayaraq hadisələrin özünü deyil, fəlsəfəsini, mahiyyətini görür və əsərləri vasitəsilə bunu göstərməyə çalışır. Yaxıcı əsərlərində insan həyatının, dүşüncəsinin köklü problemlərinə müraciət edir və cəmiyyətin sosial-mənəvi bələtlərinə bədiyi sözə çevirir.

Seyran Səxavətin satirik ifadə tərzindən, ironiyadan geniş istifadə edərək yazdığı əsərlərdən biri "Nekroloq" romanıdır. "Nekroloq" elə yazılmışdır ki, sanki Seyran Səxavət bu əsərinin hər səhifəsinə tükənməz fantaziyasını, özünün başlıca fikir və ideyalarını, bir sözlə, bütün varlığını holdurmağa çalışmışdır. Əsərdə bir-birindən maraqlı, təsirli və dündəndürtüçü hadisələr yer alıb ki, bu da oxucuda "roman içində roman aurası" yaradır. Müəllif fikirlərinin birmənəli

anlaşılmaması, həmçinin zaman və məkan məhdudiyyətindən uzaqlaşmaq məqsədi ilə simvolik, rəmzi-allegorik obrazlardan, şərti-metaforik fiqur, plan və situaasiyalardan uğurla istifadə etmişdir. Seyran Səxavət bu romanı yaşadığını dövr və insanlar haqqında tarixi, bədiyi və psixoloji həqiqət kimi qələmə almışdır. Tarixiliklə müasirliyin vohdatı, eyni zamanda geləcəyə xitabla yazılılmış bu darin məzmunlu əsər sosial-ictimai problemlərin bədiyi əksi, psixologizmi, şərti-metaforizmi, problematikası, sonatkarlığı və yüksək bədiliyi ilə bütün dövrlerin kitabı olub bilmək səviyyəsinə yüksəlmişdir. İdeya cəhətdən bütün ciddiyəti ilə yanaşı "Nekroloq" romanı ruhunda azad yaradıcılıq fantaziyasının tam höküm sürdüyü bir romandır.

Seyran Səxavət dünənə özünəməxsus baxışı olan şaxsiyyətdir. O, elə bir yazardır ki, yaratdığı mənfi qəhrəmanın içində da insani görür və onun hələ də tam korlanmamış adamlığını xilas etməyə çalışır və beləliklə, həmin insan düşdürüyü çirkablardan xilas olmağı ya özünü kamilləşdirməyə can atır.

Əsərlərində qoymuş problemin son dərəcə zəruriyyəti, cəmiyyəti daha çox düşündürən məsələlərə can atma meyli, həm də bunun yüksək poetik tələblər səviyyəsində, orijinal milli qəlibdə, yüksək bədii-estetik keyfiyyətdə ifadəsi cəhdid. Seyran Səxavətin yaradıcılığını şərtləndirən əsas amillərdəndir. Onun əsərləri qaldırıdıqda, sosial-psixoloji və mənəvi-əxlaqi problemlərin aktuallığı, üslub, forma, ifadə tarzı, fikir yeniliyi, keçmişin faciəli səhnələrini əks etdirmə gücü, tarixla müasirliyin orijinal şəkildə əlaqələndirilməsi baxımından diqqəti cəlb edir.

Bütün epizodları nəzərdən keçirdikcə aydın olur ki, yaxıcı insan xisətinin mürakkəbliyini, onun təbiatindəki ziddiyətləri dərindən duyur və bunun etik-psixoloji köklərini təhlil etməyə çalışır.

Və bu qaribəliklərdən doğan daxili psixoloji gərginlik, obrazın fərdi yaşıntıları oxucunu son dərəcə mürakkəb insan həyatının nəhayətsiz sirləri ilə tanış edir.

V.Q.Belinski Qoqol yumorunun xarakterindən, içtimai mahiyyətindən bəhs edərək yazarlı: "Cənab Qoqol insanların miskinliyini başa düşür... onu gizlətmir, onun eybacılıyını rəngləyib örənmür, çünki o, bu miskinliyinin özünlü toシリlə bizi möftün edərək ona qarşı nifrat oyadır. Bu, sakit və bolka də öz məqsədində tez çatan bir yumordur. Bu qəbildən olan əsərlərin əsl əxlaqi əhamiyyəti da elə bundadır. Burada müəllif heç bir yüksək kalam işlətmir və ya əxlaq darsı vermir. O, hadisələri necə varsa, eləcə da təsvir edir" (1, s.380). Və beləcə oxucuya təsir edə, onu yaxşıını pisdən, ağı qaradan sepməsinə yardımçı olə bilir. Yumora xas olan bu xarakterik xüsusiyətlər təqnidilə adəbiyyatımızın görkəmli nümayəndələri Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbürrəhəm bay Haqverdiyev və eləcə da çağdaşımız olan Seyran Səxavətin yaradıcılığında yüksək səviyyədə öz bədiyi əksini tapmışdır.

Bəşəri naqışılıyin, eybacılıyının təqnid və ifşasına həsr olunmuş əsərlərindən satira və yumordan həmişə istifadə olmuş, bu gün də istifadə olunmaqdadır. Əgər mövcud olan qüsurlarımızın aradan qaldıra bilməsək,

mənəviyyatımızdakı aşınmanın qarşısını ala bilməsək, böyük ehtimal ki, gələcəkdə də istifadə olunacaqdır. Çünkü həmişə, hər yerdə heç kimdən, heç nədən qorxmadan həqiqətin keşiyində dayanan bəddi gülüş haqqı, ədaləti müdafiə edən ədəbiyyatın əbədi materialı olacaqdır.

ƏDƏBİYYAT

1. Əlimirzayev Xalid. Ədəbiyyatşunaslığın elmi-nəzarı əsasları. Bakı, Nurlan, 2008, 431 s.
2. Sultanlı Vaqif. Azərbaycan ədəbi təqnid. Bakı, Elm və təhsil, 2012, 224 s.
3. Hüseynoğlu Tofiq. Sözl - tarixin yuvası. Bakı, Azərnəşr, 2000, 165 s.
4. Səxavət Seyran. Hami elə bilirdi. Bakı, Gənclik, 1970, s.
5. Səxavət Seyran. Qızıl test. Bakı, Çəşioğlu, 1999, 912 s.
6. Səxavət Seyran. Yəhudü əlifbasi. Bakı, Qanun, 2009, 287 s.
7. Səxavət Seyran. Nekroloq. Bakı, Mütərcim, 2002, s.

Summary

This article speaks about Seyran Sakhavat who has important services in the formation of literary-artistic and national-aesthetic sense in modern Azerbaijan literature. Seyran Sakhavat is the author of novels, tales and stories of deep meaning dedicated to self-actualization and moral perfection which make the people think deeply. His works are about life and death, the world and human, good and evil, ethics and immorality and call the people for moral ethical.

Key words: irony, sarcasm, novel, prose, criticism, social-issues, satirical laugh

Резюме

В настоящей статье повествуется о писателе Сейран Сахават, кто имеет важные заслуги в формировании литературно-художественной и национально-эстетический смысл в Английском и Азербайджанском литература.

Сейран Сахават является автором романов, повестей и рассказов глубокий смысл, самореализации и нравственного совершенства, которые делают людей глубоко задуматься. В этой статье мы анализируем произведение Сейран Сахавата "Некролог" и "Еврейская алфавита". Эти произведения о жизни и смерти, мире и человека, добра и зла, этики и безнравственность и позывает людей для моральной этики.

Ключевые слова: ирония, сарказм, роман, проза, критика, социально-вопросов, сатирические смех

Mövlud Süleymanlı çağdaş Azərbaycan nəşrinin ən görkəmli nümayəndələrindəndir. Mövlud Süleymanlı özünün yaradıcılıq alımı, dili ilə məşhur 60-ıncılar nəslini təmsil edən yazıçılar içərisində xüsusi yer tutur. Mövlud Süleymanlınn bir nasır kimi şöhrəti ilk hekayələrinin oxuculara təqdim olunduğu vaxtdan, yəni 1970-ci illərdən parlamajə başlamışdır. Onun əsərlərində yaşadığını dövrün ən ağır problemlərinə cəsarəti yazuçı müdaxiləsi zamanın toxixsiz suallarına cavab vermek cəhdləri var. Mövlud Süleymanlı sovet hakimiyətinin qan-qan deyən çağlarında onu ifşa edən ziddiyətlərini və iç üzünü bələldən mənzərələri çəkinmədən təsvir etmiş yazıçılarımızdanıdır.

Mövlud Süleymanlı yaradıcılıq şeirlərə başlamışdır. Onun "Bir ünvan" adlı şeir kitabı da nəşr edilmişdir. Əgər 70-ci illərdə yazıçı bu və ya digər ağrılı məvzunun təsvirində yaşlıca siljetlərə, hekaya və povest janrlarına üstünlük verirsa, 1980-ci illərdən başlayaraq daha çox roman janrına müraciət edir. M. Süleymanlı Azərbaycan ədəbiyyatını "Köy", "Ceviz qurd", "Günah duas", "Sos" romanları ilə zənginləşdirmişdir. Bu gün də həmin əsərlər aktual səslənir, milli varlığın yaxın və uzaq keçmişini dərk etməkdən ötrü çağdaşlarımıza bir çox həqiqətlərdən xəbər verir.

"Qar", "Yanğıñ", "Şanapipik", "Şeytan", "Dəyirman" əsərləri, hekayələrindən ibarət "Ayın aydınlığını" kitabı (1979) onu cəmiyyət problemlərini zamanında görüb əks etdirən gözəl bir nasır kimi sevdirdi. Həmin əsərlər təkcə ədəbiyyatımıza yeni bir yazının galidine xəbər vermirdi, bu əsərlərdə həm də dövrün nəfəsi vardi, nəsrimizə yeni bir yaradıcılıq dalğası, yeni bəddi düşüncə, yeni meyllər galidiyi aydın duyulurdu. Həyatın, cəmiyyətin, quruluşun sərt həqiqətlərinə çəkinmədən təsvir etmək, onu milli xarakter və psixologiya çevrəsində, yaşı yüzüllər, minillərlər hesablanan dəyərlərimizin işığında göstərmək, milli insanın sovet dönməndəki aqibətinin güzətsiz əks etdirmək bu dövrdə qələmi ilə mübarizə aparan hər bir milli yazının yaradıcılıq amalına çəvərilmisdir. Tasadüfi deyil ki, M. Süleymanlınn adı çox tezliklə bu qabaqcıl tendensiyani ədəbiyyatımıza gotirən yazarların ön cərgasında anılmağa başlandı.

M. Süleymanlınn mühabibəyə hər etdiyi əsərlərdən biri "Şanapipik" əsəridir. "Şanapipik" povesti bizim qadınlara, onların nisgiliyinə, bizim anlaya bildiyimiz doğma həsrətə itaf olunmuş layiqli əsərdir. Hürüm ananın, Sayalının, Telli qarının dədələrinin od-alova dönüb könülləri yaxması yazının sehirlə qələmi ilə dil açır, uzun illər içərində əzizlədikləri nisgilin, həsrətin

* Bakı Dövlət Universiteti

qaysaq bağılmış yaraları görünür. M. Süleymanlı bu əsərdə bizim qadınların sədaqətini, mardliyini, cəfəsının obrazlarla çox gözəl əks etdirmiştir.

M. Süleymanlının əsərlərində insanla təbiət birləşdir, bir ananın övladlarından, burada konar heç nə yoxdur. "Duzsuzluq" povestindəki Şəmil kişi ham da mahalın, yaylağın simvoludur, dağın, daşın timsalıdır. Yayaqlaqla səhəbat elə ondan səhəbat deməkdir. Bu povestdə qələmə alınan kənd, yaylaqla ilk baxışda öz rəngində öz ahangındadır. Gözəl təbiət, başı qarlı dağlar, sulu çaylar, stırınlı göz oxşayır. Amma bu zahiri parıldır. Yazıçı elə hadisə və obrazlar seçil ki, oxucu doğrudan sovet cəmiyyətində insanın fərdi dünəncəsinin, iç dünəyinin heç bir mənə kəsb etmədiyinən fərqli olur. İletimai münasibətlər o yera gəlib cəturi ki, pul, var-dövlət, hərislik artıq hər şeyi əvəz edir.

Xidirin arvadının "rayona ayaq aqşasının" səbəbini və sirrini da onun pulu örtür, gizlədir. Menən düşkün, dünyadan bixəbər Aqşulunun oğlu pulun hesabına şəhərdən yaylağa bir maşın artist götfirdir, onlara şəxsi mal kimə baxa bilir. Kəndin qızları da dəyişən dövrəndə dayışməkdədirler, qəlbərinin səsinə deyil, göz qamaşdırın parılıtlara, yalançı firavunlıq üz tuturlar. Şəmil kişi, onun yanındañ otafrindakı gencər - Bakıl, Toğrul, Gizir göz görə-görə dayışməkdə olan dünyani anlayıb ham aqç, ham gizlin etiraza qalxan güc-qüvvədir, yazıçı qələminin ifadə vasitələridir. Kondılardan şəhər gedənlərin qayıtmaması, oralardan gələn calbedici xəbərlər, "Kağız kimi aq şəhər qızları"ndan soraqlar cavanları yerindən eləməkdədir. Yalançı təntənlərə qovuşmaq həsrəti ilə başlanan axın kandırları boşalmışına gotirib çıxarı. Şəhərlə kənd arasında yaranan uğurum Şəmil kişini mat-məttəl qoyur. Uzun illər boyu bu yerlərdə ömür sürən nəslini xatırlayı, insanın bu dağlardan, gül-ciçəkden ayrı düşüb yaşaya bilməsinə inanmaq istəmir. O, bunların daxiliğin ağrısını çəkir və fikirləşir ki, heç nəyin dadi-duzu qalmayıb.

"Duzsuzluq" povestində iki tərəf qələmə alımb: min illərin ağırlığını, dünyagörüşünü, əqləqini özündə, ruhunda qoruyub saxlayan Şəmil kişi və Zaman-Vaxt.

Əsərdə sənki Şəmil kişi ilə Zaman-Vaxt arasındaki mübarizə Vaxtin qalib gəlməsi göstərilir. "Duzsuzlaşan" dünənin bir parçası olan bu kəndin timsalında əbədi olınla gəldi-gedərin, yenilik adı ilə əqləqə, dünəncəyə həyat tərzinə sırnan qurama münasibətlərin törətdiyi və törədə biləcəyi aşınmalar, bələlər diqqətə çatdırılır.

M. Süleymanlı yaradıcılığı üçün ənənəvi olan bir dəyərli cəhətə də nəzər salır. Yazıçı heç bir qadın obrazının təsvirində ənənəvi epitetlərdən, poetik qəliblərdən istifadə etməyib. Yazıçı üçün gözəl qadın-qız çıçək-gül, axar su timsalındadır. Çiçəyi, suyu necə hiss edir, qələmə alırsa, qadını da o duyğudan keçərək görür.

M. Süleymanlının "Ot" povestində təsvir etdiyi hadisələr müharibədən sonrakı dövri şəhər edir. Povestdə hər işdə, sözə gülfəx artıran Bəlli Əhməd, əzündən nağıllar quraşdırılan Diqqi, Dəmir kişi, Nuhun sadə ömür tarixçələrindən

söz açılır. Saf qəlbli bu insanların cücməməyə, böyükməyə hazır, işığa can atan yaşıllıq, ot kimi sanki bir nağıl ömrü yaşayırlar. Nisə obrazı povestdəki qadın obrazları arasında seçilən suratlırdandır. Örsiz qaldığı üçün öz gözalliyindən utanan,bicimli badonu yad gözlətməyə yər tapmayan bu qadın öz içində qəbilərə yaşıyır. Əsərin əsas qəyası odur ki, camaatın güzərəni yaxşılaşdırıqca, var-dövlət çoxaldıqca, sanki onlar arasında ünsiyyət azalır, münasibətlər azalır, elə bil hamı bir-birindən gizlənir. Əsərdə pulun mənəviyatı üstələməsi, haramın, əqləqsizliğin gün-güzərəni uğurlaması kimi hadisələr belə gültlü fununda sərgilənir.

İnsan və təbiət amilində folklor məxsus düşüncə tərzinin inikası 70-ci illər ədəbiyyatının görkəmlini nümayəndəsi M. Süleymanlı yaradıcılığında da öz əksini tapır. Yazıçı bəzi həkayələrində, eləcə də 70-ci illərin məhsulu olan "Şeytan" povestində, 80-ci illərdə qələmə aldığı "Yel Əhmədin bayılıyi" povesti və "Köç" romanında bu üsuldan istifadə edir.

"Şeytan" povesti işq üzü görən kimi istor ideya-məzmun, istarsa də poetik struktur bicimi ilə milli nəsrimizdə hadisə kimi qiymətləndirildi. Povestdə şeytanlıq təkcə insana məxsus olmayıb, ümumiyyətlə cəmiyyəti, əsəriyyəti şəra sürükleyən bir obraz olaraq təsvir edilir. Şeytan çıxmışıyla havanı da dəyişir, gış üzündə buludlar oynasır, yollar-yamaclar rəngini dəyişirək qaralar. Povestdəki şeytan obrazı cəmiyyətin görünməyən tərəfini göstərir. Şeytanın daxil olduğu kənd şeytansız da bəd əməllərlə məşğul olurdu: "Gözdən-köñüldən uzaq bir kənd idi. O ev bu evin üstündəydi, bu ev o evin damı o evin hayatydı. Bir mollası vardi, bər qazısı. Molla qazılıq eləyirdi, qazı da mollalıq. Dünya yadlarından çıxmışdı. Gələni, gedəni yox idi".(3, 143)

Bütün bu elementlərdən yüksək təkəfər obrazının xarakterini açır, ham da şeytanın yoldan çıxardığı camaatın, kütünlərin psixologiyasını göstərmək istəyir. Şeytanın üzə çıxmışıyla bir anda hər şey dəyişir, "kahor at dal ayağının üstündə qalxıb kişinayı", "əkinçilərin bir anda əhvali dəyişib gülməyə başlayırlar", bundan sonra isə Bakırın gözlərində oynamaya başlayır. Şeytan ilk olaraq dayırmançını ram edə bilir.

M. Süleymanlı folklor məxsus motivlərə "şeytanlaşmanın" inandırıcı üsullarla təsvir edir. Əsərin əsas ideyası onun nəticəsini şərtləndirir. Yazıçı demək istəyir ki, dünənda şeytanı yaşadan insanların. İnsanlar olmasaşıydi şeytanın dünəyada nə işi vardi. Müəllifin məqsədi təkcə həyata saf, təmiz yasayan Bəkiri, yaxud hamını yoldan çıxaran Şeytanı tanıtmadıq yox, yoldan çıxmış üçün şeytanı gözlöyən, əslində hər birinin içində bir "şeytan" yatan ümumi kütünləri, camaati göstərmək olmadı. Əsərin sonunda şeytan həyat səhnəsindən çıxılır. Camaat isə sənki yenidən doğulmuş adamlar kimi Bakırın yanında başını aşağı salır. Bu mənzərə ölü diriltmək ideyası ilə İsfahana gələn Şeyx Nəsrullahın son səhnədə qaçması ilə camaatın İskəndər karşısındı dərk etdikləri günaha bənzəyirdi.

"Yel Əhmədin bayliyi" povestində də yaçıçı fərdlər kütlönin qarşılıqlı münasibətlərini folklor motivləri osasında açmağa nail olur. Əsarda baş verən hadisələr da nağıllarda olduğu kimi konkret zaman və məkanda baş vermir. Müəllif Yel Həmidlə Yel Əhmədin obrazında vaxtılı mövcud olan bir dünyagörüşünü təqdim edir. Bu dünyagörüş ətraf mühit tərəfindən maraqla, təcəssüblə, bəzən da istehza ilə qarşılır. Yel Həmidi evləndirikən Əhmədin anasının qohumlarının ona ilk məsləhəti bu olur: "Bunnar nəsilliknən gəzərgidi - evdə oturan deyillər. Babası dan əppayıni Qaradağda yeyərmış, günortasını Aladağda. Elə elə ki, evə bağlıya biləsən. Boş yera nəsillərinə yel nəslə demirilsə"

M. Süleymanlı Yel Həmidlə Yel Əhmədin xarakterinin açılmasında müxtəlif süjetlərdən istifadə edir. Bu süjetlər bir-birinin davamı kimi görünür. Yel Həmid öz yerini Yel Əhmədə versə də mühit, camaat həminkidir. Təkəzə zaman dayışmışdır. Yel Həmidin öz aləmində olması, Aranda qəzəller oxuması, həmişə qəhərə olması, kiçik bir kəndin camaatının düzəltdiyi ocayb-qrəaib nağıllar, səhbətlərlə müşayiət olunur.

M. Süleymanlıın ətan asrin 70-ci illərində qələmə aldığı povestlərdən biri da "Dəyirman" dir. Povestdə realist təsvir lövhələri çox güclüdür. Müəllif oxucuya təqdim etdiyi sohnələri qabarıq, uzun müddət yaddaşalan rəngli lövhələrlə göstərir. Yalnız dəyirman qəlini deyil, povestin təsir gücündə mühüm yeri tutan, ölçümə məhkum toğluları, yaltaqlıq rəmzi iti də bacarıqla təsvir edir. (2, 43)

Burada hakim olan hiss, arzu kabab, ikiçi, harin "səxavət", kabab idi. Bu iyrənc "keyfin", namusuzluğun qurbanı toğluların ölüm növbəsində dayanımları acı bir həqiqətin ikrəh doğuran mənzərəsidir. Kababçı toğlunu bışırkən toğlunun dodaqları bişib atı çəkilmisdi və üzündə gülüş yaranmışdı. Kababçı özü də bu vəziyyət gülür. Bu rəmzi gülüşlərlə real gülüşlər arasında real bir təzad var. Yazıçı bu gülüşləri yanaşı qoymaqla mənalı bir allegoriya yaradır. Toğlunun "gülüftü" bu eybəcər mənzərəyə, onu yaradanlara bir töhmətdir. Açıq bir "gülüftü". Kababçının gülüşü isə bir nadan, bir hiss və duyğudan məhrum olan bir hərmin hərəz gülüftür.

Dəyirmanın həm də bir çox ailə faciələri açılır: Sarı Qasım və onun xanum-xatın arvadı Pərinin ailə münəqşəsi, Ayatın anasının faciəsi özünün dərdi, Temir müəllimin ailəsini atıb içkiyi qurşaması və s. hadisələr diqqət mərkəzinə çəkilir. Burada başqa adamların da xarakteri açılır. (5, 181)

Finalda "dəyirman havası" azacıq işqlanır. Temir müəllimin içkiyə son qoyur, çoban isə el qeyrəti kimi əldə qılınca ortaya atılır. Bir vaxt gələcək, Temir müəllim o günləri xatırlayacaq, acı təsərif hissili köks ötürəcək. O zaman kəndin ortasındaki dəyirman da olmayacaq, lakin iradəsizlik ucundan başını itirənlər, el malını sağa-sola səpələyənlər acı ibrət dərsi olacaq. Dəyirman – Mövludun əsərində yaddaş simvoluna çevirilir.

Mövlud Süleymanlıının əsərləri milli varlığa, cəmiyyətin sabahına biganə qalmamağa çağırır, azad və müstəqil ölkəmizin gələcəyi uğrunda səfərbəriyə səsləyir.

ƏDƏBİYYAT

1. Əhmədov T. Azərbaycan sovet yazıçıları, Bakı 1987
2. Rəsul R. Dayirman dərdi, "Ulduz" jurnalı, №5, 1987
3. Süleymanlı M. Seçilmiş əsərləri, Bakı, 2006
4. Süleymanlı M. Üç roman, Bakı 2004
5. Verdiyeva Z., Eminov A. Münasibətlərin əxlaqi-etikdürümü. "Azərbaycan" jurnalı, №3, 1988

KÖNÜL HEYDƏROVA^A "MİLLƏT DOSTLARI" VƏ YA YALANÇI ZADƏGANLAR

XIX əsrin sonu - XX əsrin əvvəlləri bəşəriyyət tarixində mühüm əhəmiyyətə malik hadisələrlə zangindır. Özündə tarixin qisa zamanı kasımini etibar edən, amma hadisələrin mürəkkəbliyi və çoxluğu ilə diqqəti cəlb edən bu dövr Azərbaycan xalqının hayatında müstəsna əhəmiyyətə olan hadisələrlə yadda qalmışdır. Bu dövrde Azərbaycan xalqının hayatında millatın formalşeması, milli özüntüdərk, milli özüñəqəyidər, hürriyyət uğrunda mübarizə, milli mənliyin yaranması və milli cümhuriyyətin qurulması kimi mühüm hadisələr baş vermişdir.

Doğrudır bütün bunların baş vermesi üçün tarixi şərait yetişməli idi. Amma yetmiş tarixi şəraitini qiymətləndirdən ziyalılar, zülmətdə xalqa mayak kimi yol göstərən şəxslər lazımdı. Onlar həqiqi vətənpərvər, xalqın mənafeyini hər şəyden üstün tutan insalar olmalı idi.

Bu yüksəlőz çinində daşınmışa qabil olan şəxslər o dövrün ziyalıları idi. Onlar öz yaradıcılıqları ilə xalqın təraqqisina çalışır, Azərbaycan adəbi, içtimai, mədəni fikir tariximizdə xüsusi rol və yeri olan azərbaycanlı mövqeyini qabardırdılar. Bu dövrde yaradılan dram əsərləri Azərbaycanda içtimai fikrin inkişafına misilsiz dərəcədə təsir göstərmişdir. Poemalardan fərqli olaraq yaradılan "danışan obrazlar" insanlar tərəfindən çox maraqla qarşılıqlaşmağa başladı. Belə ki, oxucu bazan özü söyləyo bilmədiyi hər hansı obrazın dilindən oxuduqda və ya sohñədə eştidikdə sanki mənəvi rahatlıq tapır.

XX əsrin əvvələrində burjuva cəmiyyətində millətpərəstlik, millət qeydkeşiliyi bir növ dəb halını almışdır. Bir sıra xeyriyyə cəmiyyətləri yaradılır, bura qrup ziyalılar xalqın maariflənməsi üçün çalışırlar. Bu vaxt bəzi zadəganlar

^A Bakı Dövlət Universiteti

özlerini xalqa, cəmiyyətə milli təsübəkəs kimi təqdim edərək xalqı aldadırırdılar. Bu kimi "millət dostlarının" ifşası labüb idi. Bunu etmək dövrün ədiblərinin vəzifəsi kimi qarşıya çıxırı. Onlar öz qələmləri ilə yalançı "millət qeydkeşlərin" xalqa tanıtmağa çalışırdılar.

"Xalqın mənəvi yetkinləşməsində həmişə müstəsna rolu olan ədəbiyyat tarixon milli şüurun təşəkkütlündə, müstəqillik, azadlıq təşəkkürünün formallaşmasında əvəzsiz rol oynamışdır." (3, 13).

XX əsrin əvvallarında təlatümü, mübarizəli bir mühitdə formalaşan, yeni ideyalar daşıyıcısı olan Azərbaycan dramaturgiyası gültüs yaratmağa xidmət edirdi. Həmin dövr ədibləri cəmiyyətdəki eybəcərliliklərə obrazların öz dili ilə gültüs çevirərkən aradan qaldırmağa çalışırdılar. Onlar burada təkcə ayrı - ayrı söz və ifadən yox, yaranıdan obrazların vəhdətindən istifadə etməklə buna nail olmaq isteyirdilər. Görkəmləi təqnidçi Y.Qarayev təqnidini realizm poetikasına xas olan bu gültüs haqqında yazar: "Xalqa kim lazım idi: millətə yuxarıdan baxdığı həllə milləti tərifləyən, yoxsa millətə bağlı yana – yana milləti lənətləyən, danlayan? Milləti "tərifləyib" yatanın, yoxsa lənətləyib oyadan?" (2, 191).

Əlbəttə xalqa onu qəflətdən qaydan, onu cəhalətdən qurtaran mütəfəkkirlər, insanlar, ədiblər, ziyanlılar lazım idi Vəba və taun kimi bütün cəmiyyəti bürümüş firıldaqlılığı, yalançı millətpərəstliyi ifşa edən şəxsərdən biri da S.S.Axundovdur. Bu mütəqdiq ədibin qələmi sayəsində ədəbiyyatımız təbii halına və təbii rənginə boyanıb.

Azərbaycanlıq ideyasının, yeni əlifbanının, milli mənliyin qızığın təbliğatçılarından olan S.S.Axundov öz töhfəsini yalançı millətpərəstlərin, əzlini milli birlik, türkçülük tərəfdarı kimi göstərən, şəxsi mənşətini hər seydon üstün tутan "xalq qəhrəmanlarının" ifşasında da əsirgəməmişdir. Nadir Vəlixanov yazar ki: "...O (yəni S.S.Axundov – K.H.) öztünən yüksək mənəvi keyfiyyətləri, qabaqcıl fikri, ensiklopedik biliyi, ciddiliyi, səmimiliyi, tələbkarlığı ilə ictimaiyyətin dörin hörmətini qazanmışdır." (1, 5). Süleyman Sani digər qələm yoldaşları ilə bərabər xalqının, millətinin tərəqiqisina çalışır, onu ürfanlı, hürriyyətli gərmək istəyirdi.

Görkəmləi mütəfəkkir "Dibdat bay" (1906) məzhəkəsində xalq adından danışan yalançı zadəganları, bir tək çörək üçün min cür hoqqa çıxaran harin böyləri, yalandan xalq üçün çalışdığını söyləyib, amma öz şəxsi problemlərini düzünen əsilzadələri, milli mənliyi olmayan ziyanlıları xalqa tanıtmağa çalışmışdır. Elə birinci şəkildə Səfərçulu bayın nökəri Nəbinin sözləri o dövrkü böylərin məqsəliliyətini, mənəvi dünyasını anlamaq üçün yetərlidir: "Vay sizin evinizi allah yıxsın, a belə ağalar. Bir belə da qumar oynamaq olarmı? Hər gün sehərə kimi oynayırlar... Özgə vaxtı "o yana dur" üstə xəncər, tapanca çıxırlar. Amma qumarda bir-birlərinə itə deyilməz sözləri deyirlər... Ha-ha-ha... A kişiər, bu lotuların hər kələkləri qurtarmışdı, qalmışdı elə bu. İndi da tutublar ki, Səfərçulu ağa, səni cami böylər tərəfindən dibdat seçəcəyik. Gedib

Fitilbörgə dum deyirlər, nə deyirlər, orada vəzirlər yanında danışan. Ha-ha-ha..." (1, 48-49).

Buradan aydın olur ki, o vaxtı əksər böylərin işi-pesəsi ancaq qumar oynamadıq. Buz buna bənzər səhnə ilə "Dağilan tifaq" (Ə.Haqverdiyev, 1896) faciəsində də rastlaşıır. Orada da Nəcəf bayın dostları bütün gün qumar oynamaqla keçirirlər. Bu və buna bənzər epizodların müxtəlif dramaturqlar tərəfindən qələmə alınması onu göstərir ki, həmin dövr zadəgan mühitində demək olar yaşayış mühiti eyni idi.

Hədilərin gedişində bəlli olur ki, böylər (Mehdi bay, Vəli bay, Rüstəm bay, Səsa bay) Səfərçulu böydən pul qoparmaq, onun evində plov yemək üçün hər hiyəleyə əl atırlar. Səfərçulu böyə dövlət dumasına deputat seçiləcəyinə yardım göstərəcəklərinin söz verən böylər onu aldardaraq çoxlu pul qoparırlar. Bu böylər Səfərçulu bayın zəif "damarın" tutublar. Bilirlər ki, onu torflədikdə, xoş sözlər söylədikdən istəsələr ali bilarlar. Onların bir məqsədi var Səfərçulu böydən pul qoparmaq. Biz Səfərçulu böylə Nəcəf bayın ("Dağilan tifaq" Ə.Haqverdiyev) xasiyyətində oxşarlıq görürük. Onların hər ikisi saxta şöhrət, ad-sən tünən pul xərcləməkdən çıxmırımlar.

Növbəti şəkildə hadisələr daha da gərginləşir. Deputat seçkisi bitdiykən sonra Mehdi bay, Vali bay, Rüstəm bay, Səsa bay, Məşədi Səməd Səfərçulu bayın evinə gələrək "Hamı.. Urra.. Urra.. Sağ olsun Səfərçulu bay! Sağ olsun bizim deputat! (Səfərçulu bayı götürür yuxarı atub-tuturlar)." (1, 54) deyib onu təbrik edirlər. Bu böylər ancaq bir şey maraqlandırlar: qumar oynasınlar, yeyib – içsinlər, günlərinə əyləncədən keçirsinlər. Onlar Səfərçulu bayı aldadırlar ki, sən mütləq Dumaya deputat seçiləcəksən. Səfərçulu bayın deputat seçilməsində məqsədi heç də xalqın dərdini, problemini Fitilbörgə vəzirlərin yanında söyləmək deyil, o istəyir ki, həmişə "dibdat bay" deyə çağırılsın. Böylərin kələyi bas tutmaq üzərdir. Səhənəyə həkim Azad bayın gəlişi sırriñ açılmasına səbəb olur. Azad bay sahəyə daxil olanda hamını "Urral.. Urral!" – deyə qışdırığını eşidib sual edir: "...orada Zeynal bayı padşahlıq dumasına vəkil seçmək münasibəti ilə şampansi içib ura-ura qışdırırlar. Buradakı ura-ura kim üçündür?" (1, 57). Böylər işin üstünlünə ağıldığını görüb onu məclisən kənarlaşdırmaq istəyirlər. Səfərçulu bayı eşitdiyi xəbərə inanmayıb bunun nə iş olduğunu soruştuda. Mehdi bay kələklərinin üstünlən açıldığını bilir və işin əslini Səfərçulu böyə söyləyir: "... Zeynal bay və qeyri bayın bu işə girişməkdə məqsədi nədir? Mənəcə birçə şəydir: ona dibdat bay desinlər, vəssəlam." (1, 57). Bu fikirlər Zeynal bayın barəsində söylənilsə də əslində hamin dövr zadəganlarının mərəməti xarakterizə edirdi. Müslülf göstərmək istəyir ki, bu böylərin məqsədi xalqın adından istifadə edərək öz şəxsi şöhrətpərəstliklərini göstərməkdir. Bu işin adı "millətpərəstlik" yox "şöhrətpərəstlik" olsa daha yaxşı olar.

Ədib "Dibdat bay" əsərində özünü milli təsübəkəs kimi göstərən, yalnız öz mənəfeyini gündən, harin, mənəvi və əxlaqi cəhatdən kasıb, özünü alicənəb bir insan kimi göstərməyə çalışan, "vəton-millət" niqabı altında gizlənən

zadəganların silsiləsini yaratmışdır. S.S.Axundov qələmi bu niqabi qaldıraraq onun arxasında gizlənən əxləqsiz, mərəfsiz, nadan, öz mənafeyini güdən bir insannın gizləndiyini hamiya göstərir. Dahi sənətkar yaratdığı obrazların zahiri xeyirxahlığı və alicənəblü arxasında gizlənən iyrənc xisətlərini sənətkarmasına əlib göstər bilmişdir. Heydər qulu ağlı Əli bayın təhsil haqqını ödədiyi üçün düşüntür ki, Əli bay seçkidə onu dəstəkləyəcək. Çünki onun təfəkküründə layiq oldu-olmadı "parlamanda" təmsil olunan şəxsi mütləq varlı olmalıdır. Yüz on il əvvəl söylənilən bu fikirlər müasir günümüzləşmiş həməhəng səslənlər.

Bir dram əsərinin mahiyyəti bir konfliktən, onun həlliin doğru aparan yollardan və naticadan ibarətdir. Bu əsər XX əsrin əvvəllerində meydana çıxaraq Azərbaycan cəmiyyətini bürümüş yalançı, özlüü əyən, səhərtpərəst, xudəsən, üzdə xalqın dardını yanan, amma batında öz mənafeyini güdən, özünü millətin qayğıkeşi, dostu adlandıran, yalnız şorab süfrəsi arxasında milləti düşünen bir qrup "millətpərəst ziyanlılarının" saxlı simalarının ifşasına və onları tanıtmağa həsr olmuşdur.

Buradan belə bir natiqa çıxır ki, yalandan özlərini millətpərəst göstərən bu bəyər – intelleqtər şəxsi maraqları namına ümummilli işlərin rəvac tapmasına mane olurlar. Bu insanlarla hansısa tərəqqi və nüvət olda etmək əfsanədir. Onlar yalnız şorab macılslarında millətin dördərini düşünlərlər. Yalandan xalqın adından danışmağı bacaran, özlərini millətin göləşirən kimi təqdim edən, ikiüzlü, "qeyrəti" burjuza ziyanlıları şorab və qadın hər şeydən üstün tuturlar. Bu özünlü millət qayğıkeşi göstərən, üzdə milli qürurdan bəhs edən, lazımı məqamda isə yalnız pulu önməli sayan, məhdud görüşlərin daşıyıcıları olan millətpərəstlərə işarə idi.

ƏDƏBİYYAT

1. Axundov Süleyman Sani. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2005, 448s.
2. Qarayev Y. Fəciə və qəhrəman. Bakı. Az. EA nəşriyyatı. 1965, 192 s.
3. Rzayev Yaşar. "Azərbaycan romanı: Siyaset və milli düşünco". "Elm" nəşriyyatı, Bakı, 2010. 296 s

Annotations

Məqalədə Azərbaycanın dahi dramaturqu S.S.Axundovun "Dibdat bəy" komediyası təhlili cəlb olunmuşdur. Əsas diqqət özünü xalqa canıyanan göstərən, amma öz mənafeyini güdən zadəganların ifşasına yönəldilmişdir. Əsərdə təsvir olunan hadisələrin müasir dövrlərə səsləşməsi diqqəti cəlb edir.

Açar sözlər: S.S.Axundov, komediya, zadəganlıq, yalançı millətpərəstli.

Резюме

В статье анализируется комедия гениального азербайджанского драматурга С.С. Ахундова, «Дибат бек». Главное внимание сосредоточено на аристократах, которые притворяются что они заботятся о

народе, но в самом деле защищают свой интерес. Привлекает внимание то, что изображенные в пьесе происшествия актуальны и сегодня.

Ключевые слова: С. Ахундов, комедия, аристократия, притворяющиеся националисты

Summary

The comedy by genial Azerbaijani playwriter S.S. Akhundov "Dibbat bek" is analyzed in the article. The main attention is concentrated on the pretending selfish aristocrats. The fact that the play is actual in nowadays captures our attention.

Key words: S.S. Akhundov, comedy, aristocracy, pretending nationalists

Mehman HƏSƏNOV*

Ə.Fitrətin bədii nəşrində cədədidizmin ifadəsi ("Bədil" əsəri əsasında)

Fitrət nəşrində inkişafı yönəlik düşüncələri ilə yanına özünləşmiş milli kökə bağlılıq əsasdır. Bu baxımdan "Bədil" əsəri onun yaradılışında özünəməxsus yer tutmaqdadir. "Bədil" tarixi şəxsiyyət olan Ömər Xəyyamın obrazıdır. Fitrət "Bədil"i tarixi şəxsiyyət olaraq təqdim edərək onun cəmiyyət üçün mənəvi qiyməti haqqında bəhs etmişdir.

Əsərdə Türküstanın inkişafı namına müəyyən toplantılar keçirilir və bu toplantılarında "Bədil" in əsərləri oxunur. Bu vasitə ilə xalqı oxumağa cəlb edirlər. "Bədil" in əsərlərindən təhsil və tərbiyəyə aid məqamlar öncə çıxarılaraq tövliq olunur. Əslində əsərin meydana gəlmə vaxtına baxdıqımız zaman Fitrətin əsərdə diqqətə çatdırmaq istədiyi qayəni görə bilerik. Əsər proletariatın quruculuğu zamanında qələmə alınıb. Daha çox keçmişin, milli vərilişin əleyhinə çıxaraq yeni bir mödəniyyət formalaşdırmaq çalışan bolşeviklərə Fitrət sanki bu əsəri ilə bir cavab verir. Keçmişin karınlı fəlsəfəsinə qarşı tarixi mirasdan nümunə götürürək onu gəncən inkişafı namına tətbiq edir. Milli kökə bağlılıq tövliq edir. Fitrət əsərdə "Bədil" dan təkəc bu gün üçün deyil, gələcək elmi inkişaf üçün necə istifadə etməyin yollarını göstərir.

"Bədil" dəki əsas qəhrəman Qutluqdur. O, Moskvada təhsil alıb. Əsərdə Moskva Qərb elminin mərkəzi kimi təsvir olunur. Yaz tətili vaxtlarında Qutluq öz evlərinə, doğma yurduna gəlir. O, əsərdə çalışqan, elmi inkişaf üçün əlinən gelən edan bir gəncidir. Bütün qəlbə öz xalqını yüksəltmək, onu arzularına çatdırmaq istəyi ilə döyüñür. Təhsilə çox böyük diqqət yetirdiyindən

* Bakı Dövlət Universiteti

"Keçəl oyunu"nda zülmkar qazi və ona qarşı qoyulan iki keçəl qardaşdır. Birinci qardaş tənbəldir, yatağandır. Böyük qardaş isə onu işe göndərmək istəyir. Qardaşlar qaziya nökar olurlar, əvvəlcə birinci qardaş nökar olur. Qazi onun haqqını verməyib qovur. İkinci qardaş intiqam hissi ilə qaziya nökar olur və qardaşının intiqamını ondan alır. Oyunun sonunda qazi gülünc vəziyyətə düşür, qardaşlar və tamaşaçılar onu "dəli" adlandıırlar.

Bu xalq dramında qazi xalqı höməti işlədiib muzdunu verməyənlərin, keçəllər isə qantər içərisində işleyib qarın ac dolananların surətidir. Oyun gülünc, məzəhəkəli, yumoristik bir şəkildə qurulmuş, qanının şaxsında bütün zülmkarlar əsl salmışdır. Ə.Sultانının qeyd etdiyi kimi Xalq öz istismarçılarına belə saqraq qəhqəhlərlə güləməkdən zövq almışdır. (5;54)

Azərbaycan xalqlının icimai məzmunlu xalq dramlarından ən məşhuru "Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş", yaxud "Tənbəl qardaş"dır. Bu xalq dramının mənşəyi qədim əkinçilik və yazqabağı mərasimlərlə səsləşir. Lakin uzun bir inkişaf yolu və şifahi yaradıcılıq mərhələsi keçidkən sonra tamamilə ictimailəşmiş, əski inamlar, etiqadlar arxa plana keçmişdir. Xalq dramının bir neçə variantı yazıya alınmışdır.

M. Arifin "Tənbəl qardaş" adı ilə təqdim etdiyi variantda hadisələr üç sohnədə verilir:

Birinci sohnədə meydanda iki kəndli qardaş çıxır, bunlar əkinçiliklə möşgül olmaq fikrindərlər. Hər ikisi şərki lişəm qərarına gəlirlər. Kotan qosub yer şumlarkən birinci qardaş özünü xəstəliyə vurur, ikinci qardaş yeri şumlayıb tunu səpir. Suvarma zamanı birinci qardaş bir bahana ilə işdan boyun qaçırır. Beləliklə, taxıl xırmandada döyülib buğda oluncaya qədər tənbəl qardaş əlini əlinə vurmur. Məhsul hazır olduqda çalışqan qardaş ona heç bir şey vermek istəmir. Qardaşlar dalaşırlar, ağaclarla bir-birinin qarınına vururlar (qarınları inciməsin deyə altdan) çox şey sarıdırlarından ağacları çox casarətlə bir-birinə endirirlər. Nəhayət, kənd hakiminə müraciət edirlər: hakim çalışqan qardaşqa haqq qazandırır.

İkinci sohnədə artıq tənbəl qardaş arıqlılaşmış və əlinə əsa almışdır, arvadı tənbəl kişidə qalmış istəməyib ondan ayrıılır, ancaq uşaqların kimdə qalması üstündə mübahisələri düşür. Uşaqlara nə ata yiyo durmaq istəyir, nə ana. Bu halda çalışqan qardaş yenə əvvəlki kimi kefi-kök, tox bir vəziyyətdə meydana çıxır və qardaşına töhmətlər yağıdıraraq uşaqları öz himayəsinə alır. Üçüncü sohnədə çalışqan qardaş öz qardaşı uşaqları ilə birləikdə təsərrüfatda çalışır: əkirlər, biçirlər, bostan becərirlər, kefikök dolanırlar. Tənbəl qardaş peşiman olur və təsərrüfatda şərik edilməsinə xahiş edir. Çalışqan qardaş onu məzəmmət edir və deyir ki, duz-çörəyə and içməsen sənə inana bilmərik. Tənbəl qardaş duz-çörəyə and içir ki, bundan sonra bir də tənbəllik etməyəcək və onların təsərrüfatında özünü çalışqan göstərəcəkdir. Bu tənbəh və anddan sonra onların təsərrüfatında çalışqan göstərəcəkdir. Bu tənbəh və anddan sonra onların təsərrüfatında çalışqan göstərəcəkdir.

Professor Ə.Sultanının istifadə etdiyi variantda isə iki qardaş kəndlidən əlavə yer kirayə verən mülkədar, onun bəhreyiğanı və nökəri də iştirak edir. Kəndlişər mülkədar arasında təloqda ümumiyyətə bütün kəndlilərin acımacaqlı və ağır təsvir olunur. Araşdırıcıının təqdim etdiyi variantda adı ailə tövqquşması icimai məzmun kəsb edir, əksin konfliktli drama çevirilir.

Xalq dramının bu variantında da əvvəlki variantda olduğu kimi, qardaşlardan biri özünü xəstəliyə vuraraq məhsul yiğilana qədər işləmir. Məhsul hazır olandan sonra ona şərki olmaq istəyən tənbəl qardaşı o biri qardaş vurub öldürür. Hətta ölümüş qardaşın meyidinə də tüpürür.

Fikrimizə, həmin variantın belə bir sonluğu o qədərdə inandırıcı görünümür. Əslinde, tənbəl qardaşı təriyeləndirmək və zəhmət alışdırmaq lazımdır. (6; 385-386)

Səda süjet üzərində qurulan xalq dramı həyatılıyi, gerçeklikli əks etdirməsi ilə səciyyəvidir, sərf məisət məzəhəkəsidir.

"Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş" xalq dramının Ə. Axundovun yazıya aldığı üçüncü variansi daha dolğundur və dram janının bütün ölümlərinə uyğun şəkildədir. İlk sohnədə mülkədərə iki kəndli arasında icimai ədalət prinsipləri pozulduğundan tövqquşma baş verir, lakin konflikt qeyrili. İkinci sohnədə itxiləf iki qardaş arasında baş verir. Bu itxiləf dütünlənir, stüjet yüksələn və enən xatlı inkişaf edirilir. Tənbəlli özüne pəsə edən kiçik qardaş əlini işə vurmamaqdan ötrü oyulardan çıxır, axırdı böyük qardaşın əməyinin bəhrasına şərki olmaq istəyir, hər cir hiyələyə el atır, finalda möglübliyətə ugrayırlar. Xalq dramı orijinal "lal" sohnəsi ilə tamamlanır.

Ictimai-məzmunlu dramlarda satira və yumor üstünlük təşkil edir. Xalq comiyətdə mövcud olan ebybəcərləyi güllüs vasisilə islah etmək istəyir. Ümumiyyətlə "Tənbəl qardaş" və ya "Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş" xalq dramında əsas mövzulə insanları əməyə, zəhmətə alışdırmaq, öz zəhməti, alın torı ilə yaşamağın təbliği, tənbəllərin, avara və müftəxorların isə tənqididir.

Ədəbiyyat

1. Allahverdiyev M. Azərbaycan xalq teatrı. Bakı: Maarif, 1978, 235s
2. Azərbaycan ədəbiyyatı tarixi. 6 cildde. I cild. Bakı: Elm, 2004, 760s.
- 3 Məmməd A.Seçilmiş əsərləri. 3 cildde.III cild. Bakı: Elm, 1970
4. Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı.II hissə.Bakı, 2006, 648s
- 5.Sultanhı Ə. Azərbaycan dramaturgiyasının inkişaf tarixində. Bakı, 1964
6. Vəliyev V. Azərbaycan folkloru. Bakı: Maarif, 1985, 414s

Xəyalə ƏFƏNDİYEVƏ*
SATIRİK SÖZÜN GÜCÜ

Söz sənətkarları cəmiyyətin inkişafına, tərəqqisinə mane olan cəhalətə, mənəvi geriliyə rəvac verən ictimai bələləri, əxlaqi qüsurları təqnid edərkən satirinin on yüksək forması sayılan ifşaçı gülüşdən istifadə edirlər. Ümumiyyətlə, real həyatdan və xalq təfəkküründən qidalanmış meydana çıxan satirik gülüş həmişə sənətkarların əlində ali məramə, böyük ideallara xidmət edən kəskin ictimai-siyasi mübarizə silahı olmuşdur. Cəmiyyətin, mösiatın, mənəvi hayatın bütün sahələrinə nüfuz edən, köhnə hayatın kəblilik və istismar dünyasının ən qarlıq guşələrini aqib göstərən, onun çirkin, eybəcər töbətini üzə çıxardan satirik gülüşün təqnid hədəfləri saysız-hesabsız, təsir dairəsi olduqca genişdir.

Satirinin gücünü, ifşaçı mahiyyətini yüksək qiymətləndirən A.İ.Gertsen Volterin gülüşünü cəhaləti vurub dağıdan, yandırıb küla döndərən ildirma bənzərdirdi. Bu mənada, satirik gülüşün ictimai şəkisi, təriyəvi gücü, qüdrəti son dərəcə böyük və əvəzəzsizdir. Ancaq bu gülüşün ictimai funksiyası, qüdrəti heç də yenilikçi döşmən olan güvvələrin ifşa və təqnidilə bitir. Gülüş həm də Çernișevskinin dediyi kimi: "eybəcərliyin eybəcər olduğunu dərk etdirən", ona qarşı nifət, mübarizə hissi oyadan, fənahlığı təklayən, tərksiləh edən bir gülüşdür. Bu gülüş öz nikbin, humanist məzmununa, başarı mahiyyətinə görə həmişə, hər yerdə təqnid atışına tutduğu hədəfdən, qanun və qaydalardan, qüsür və nöqsanlardan qat-qat yüksəkdə durur, mütarraqçı fikirlərin, ideyaların tribunasuna çevrilir. Həyatın, ictimai varlığın ən eybəcər, ən iyəcən cəhətlərini ifşa edərkən belə işqli, nurlu təbiətini qoruyub saxlayır.

Satiranın məzmunu, ictimai kasarı onun təqnid hədəfinə çevirdiyi məvzudan, hayat materialından doğur. Bu issa yazıcıdan hayatı düzgün əks etdirmək bacarığı ilə borabor təqnid təsəffük tələb edir.

L.Şedrin yazır: "Satirannın haqqı satır olmayı, qarşıya qoyduğu məqsədə çatması üçün birinci, yaradıcının istiqamət aldığı idealı duyması, ikinci, əleyhinə getdiyi məsələni tam dərk etməsi lazımdır.

Satiranın üstün, qüdrətli cəhətlərindən biri də budur ki, o, ədalətsizliyin, özbəşinliyin, dərəbəyliyin baş altı getdiyi bir mühitdə, cəmiyyətdə hüquqi qanunları görmədiyi yaxud görmək istəmədiyi bir işi – yəni, haqqın, ədalətin müdafiəsi işini öz üzərinə götürür və onu ləyqətlə həyata keçirir.

Puskin yazır: "Qanunların qılıncı İsləməyən yerdə satiranın qılıncı iş görür". Dobrolyubov bu fikri daha geniş şərh edərək yazır: "Yaramazlıqların heç də hamisini qanun aqib göstərə bilmez. Qanun yaramaz xisəltli insanın

mənəvi pozğunluğunu deyil, cinayəti və pis əməlləri cəzalandırır. Bu, qanunların və cəzannın dairəsindən kənarda qalan bir şədir, ona görə həmin şər satira vasitəsilə əskar və rüsvay edilməlidir.

Qanunların özü heç vaxt mükəmməl ola bilməz, indiki halda onlar müəyyən şərti mündəricəyə malikdirlər. Satira eybəcərliyi ifşa edərkən onun qanunun hansı maddəsinə uyğun golub-gölmədiyinə deyil, satirikin qəlbində qərar tutmuş hər hansı mənəvi idealə nə dərcədə zidd olduğuna fikir vərməlidir.

Bu xüsusiyət, yəni qanunların əli çatmayan ictimai bələləri, cəhalət, rəzəlat və eybəcərliyi ifşa cəhətdən rus ədəbiyyatında S.Şedrinin, N.V.Qoqolun, A.Çexovun, Azərbaycan ədəbiyyatında Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Əbdürəhim bay Haqverdiyevin təqnidli gülüşün bütün ələrlərindən, xüsusiilə, satiradan, onun ən yüksək forması olan kinayədən, sərkazmından geniş istifadə etmişlər.

Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Seyran Səxavət əsərlərində satirik gülüşün kinaya, sərkazm, ironiya, maskəvə və s. formalarından məhərrətə istifadə edir. Əsərlərinin adına diqqət yetirdikdə də yazıcıının özünləməxsüs ədəbi təzci, hadisələr ironik baxışı açıqca görünür. Məsələn: "Yəhudi olıfbası", "Nekroloq", "Qızıl test" və s. Bu əsərlərin əsas özüyini – obrazlara yazıçı münasibətinin ilk rüşeymini humor, istehza və sərkazm təşkil edir.

Məmməd Arif Dadaşzadə yazır: Axundovun təqnidli pozitiv səciyyə daşıyır, yəni bu təqnidin arxasında böyük və müsbət fikir, gözəl bir məqsəd, mülqəddəs bir ideal durur.

Sələfi, böyük mütəsəkkir Mirzə Fətəli Axundov kimi Seyran Səxavət də "istehza və məsxərə yolu ilə" yazılış əsərlərin təriyəvi-idrakı güclüdnə inanır. Onun hadisə və obrazlara bəsləydi gizli komik münasibət əslinde nikbin əhvali-ruhiyədən doğur və gülüş vasitəsi insanı düşdüyü bələdlərdən arınmağa çağırır. Sənətkar bu yolla insanın daxilindəki hər cü əxlaqi qüsurları aradan qaldırmış, onu düşünməyə sövq etmək, özünü dərk etməyə və vətəndaş kimi formalaslaşmaya, vətanın və milletin taleyi ilə bağlı düşünməyə yönəldirir. Yaziçi düşənən kii, milli birliyi milli şuru oyatmaqla, milli düşüncəni formalasdırmışla nail olmaq mümkündür. Bu, Seyran Səxavətin sənət kredosu, sənət konsepsiyasıdır.

Seyran Səxavətin əsərlərini təhlil edərkən aydın hiss olunur ki, yazıçıının möv-qeyi Mirzə Ələkbər Sabirə yaxından səslenir. Böyük Sabir kimi Seyran Səxavət də məsələlərə münasibət bildirməkdə sərvət amansızdır. "Paravoz-stürən", "Dəyirmanın boğazında" həkayələrində yazıçı Zülfəli, Bomba Saleh kimi obrazları danışdıraraq onların iç üzüntü aqır və tipi öz dili ilə ifşa edir. Böyük Sabirə başlanğın tipi öz dili ilə ifşa etmək əməkənini Seyran Səxavət öz əsərlərində uğurla davam etdirir. Sabir tərəqqiyə, milli oyansıa nail olmağın yolumu elmə və təhsilə yiyələnməkdə, özünədərketmədə, dünya işlərindən baş

çıxırmadıqda görür. Buna görür ki, M.Ö.Sabırın yaradılığında məktəbə, məarifə, elmə, təhsilə köhnəpərəst münasibətin sərt tənqidini mühüm yer tutur. "Bilməm nə görübür bizim oğlan oxumaqdır", "Neçin məktəbə rəğbatım olmayı", "Uşaqdır", "Oxutmuram, əl çəkinti", "Müəllimlər səyədi" və s. kimi satiraların elmsizliyin, savadsızlığın bələləri, məktəbin və təhsilin düşmənlərinin ifşası, yalnız elm öyrənməklə, təhsil almaqla özünündərkin isbatı kimi öz dövrü üçün aktual olan məsələlərdən söz açmışdır.

Əslində, həmin məsələlər sadəcə Sabırın dövrü üçün aktual deyil. Təəssüflər olsun ki, üstündən uzun illər keçəsinə baxmayaraq bu elmsız mühit, cəhalət müasir dövrümüzdə hələ də öz aktuallığı qoruyub-saxlamadı. Seyran Səxavətin "Paravozsürən" hekayəsinin baş qəhrəmanı Zülfəli də Mirzə Ələkbər Sabırın satiralarının qəhrəmanları kimi məktəbi, məarifi lenətliyir, oxumuş adam görmək istəmir: "Zülfəli riyyaziyyat fənnindən olimpiadiyada gedən böyük qızına belə müvəffəqiyət arzulayırlar: "Get, get, oxuyassan, heç kəs də görmüyəcək. Hara cəhənnəm olub gedirsin, evdə bir işin qulpundan yapış ee, boyunu xera soxum". Qızı öz otagini çəkilib ağladı. Oğlu rəssamlıq dərnəyinə gedirdi. Onu da belə həvəslandırdı: "Get bir sənət öyrən ee, get televiziya, xolodelniyi mühəndisi ol, əlqap onlardadı, bəy kimi dolanırlar" (4, soh.88).

Zülfəli övladlarına bu cür qayğısız və kobud davranışlığı kimi gözal-göyçək, bacarıqlı, səliqəli xanımı Bilula da "Allah deyəndə" xəyanət edir, qonşuda yaşayan, "onun-bunun artığı" Dürdənə ilə "oturub-durur". Bütün günü damağından "Kazbek" sıqareti, əlindən "Ağdam" arağı düşməyən, sahərdən axşama qədər boş, manasız mövzularda qışqıra-qışqıra danişan, dindirəndə də "Mən paravozsürənəm" deyib döşüna döşən, ailəsinə, övladlarına qayğı göstərməyən, kobud təbiətli bir adam olan Zülfəlinin xarakterindəki naqışlıyi, çatışmazlıqları təsvir etməklə yaziçı bir obrazın timsalında bütövlükde cəmiyyətin əlaqəndəki qüsürələri ümumi-ləşdirmiş olur.

Seyran Səxavətin əsərləri dərin milli xüsusiyətlərə malik olduğu kimi həm də ümuməşəri mahiyyət və məzmun kəsb etməkdədir. Seyran Səxavət ən adı həyat hadisələrini belə ümuməşəri səviyyəyə qaldırmış, insanın və insanların mənafeyi miqyasında ümumişləşdirməyi bacaran sənətkardır. O, aktuallığını, əhəmiyyətinə baxmayaraq hadisələrin özünü deyil, fəlsəfəsini, mahiyyətini görür və əsərləri vasitəsilə bunu göstərməyə çalışır. Yazıcı əsərlərində insan hayatının, düşüncəsinin köklü problemlərinə müraciət edir və cəmiyyətin sosial-mənəvi balalarını bədii sözə çevirir.

Seyran Səxavətin satirik ifadə tərzindən, ironiyadan geniş istifadə edərək yazardıq əsərlərənən biri "Nekroloq" romanıdır. "Nekroloq" elə yazılmışdır ki, sanki Seyran Səxavət bu əsərinin her shəhəfinə tükenən fantaziyasını, özünün başlıca fikir və ideyalarını, bir sözlə, bütün varlığını hopdurmağa çalışmışdır. Əsərdə bir-birindən maraqlı, təsirli və düşündürəcülu hadisələr yer alıb ki, bu da oxucuda "roman içində roman aurası" yaradır. Müəllif fikirlərinin birmənəli

anlaşılmaması, həmçinin zaman və məkan məhdudiyyətiindən uzaqlaşmaq məqsədilə simvolik, rəmzi-allegorik obrazlardan, şərti-metaforik figur, plan və situasiyalardan uğurla istifadə etmişdir. Seyran Səxavət bu romanı yaşadığı dövr və insanlar haqqında tarixi, bədii və psixoloji haqiqət kimi qələmə almışdır. Tarixilik məlasirliyin vohdidi, eyni zamanda galəcəyə xitabla yazılmış bu dərin məzmunlu əsər sosial-ictimai problemlərin bədii əksi, psixologizm, şərti-metaforizmi, problematikası, sənətkarlığı və yüksək bədiiyyiliyi ilə bütün dövrlerin kitabı ol a biləm səviyyəsinə yüksəlmışdır. İdeya cəhətdən bütün ciddiyəti ilə yanaşı "Nekroloq" romanı ruhunda azad yaradıcılıq fantaziyasının tam hökm sürdüyü bir romandır.

Seyran Səxavət dünyaya özünəməxsus baxışı olan şəxsiyyətdir. O, elə bir yazıcıdır ki, yaratdığı manfi qəhrəmanın içinde də insani görür və onun hələ də tam korlanmamış adamlığını xilas etməyə çalışır və beləliklə, həmin insan düşdürüyən qırıklardan xilas olmağı və özünü kamilləşdirməyə can atır.

Əsərlərində qoyduğu problemin son dərəcə zəruriyyi, cəmiyyəti daha çox düşündürən məsələlərə can atma meyli, həm də bunun yüksək poetik tələblərə səviyyəsində, orijinal milli qalibə, yüksək bədii-estetik keyfiyyətdə ifadəsi cəhdi Seyran Səxavətin yaradıcılığının şərtləndirən əsas amillərindədir. Onun əsərləri qaldırıdıq, sosial-psixoloji və mənəvi-əxlaqi problemlərin aktuallığı, üslub, forma, ifadə tarzı, fikir yeniliyi, kegminin facisi sohñələrini əks etdirmə gücü, təxələ məsasılıyın orijinal şəkildə əlaqələndirilməsi baxımdan diqqəti cəlb edir.

Bütün epizodları nəzərdən keçirdikcə aydın olur ki, yazılıçı insan xisətinin mürakəbəliyini, onun təbiatindəki ziddiyətləri dərinəndə duyar və bunun etik-psixoloji köklərini təhlil etməyə çalışır.

Və bu qırıbeliklərənən doğan daxili psixoloji gərginlik, obrazın fərdi yaşıntıları oxucunu son dərəcə mürakəbə insan hayatınin nəhayətsiz sirləri ilə tanış edir.

V.Q.Belinski Qoqol yumorunu xarakterindən, ictimai mahiyyətindən bəhs edərək yazardı: "Cənab Qoqol insanların miskinliyini başa düşür.. onu gizlətmir, onun eybəcərliliyini rəngləyib örtmür, çünki o, bu miskinliyinin özündən təsirilə bizi möftün edərək ona qarşı nifrat oyadır. Bu, sakit və bəlkə də öz məqsədində tez çatan bir yumordur. Bu qəbəldən olan əsərlərin əsl əxlaqi əhəmiyyəti də elə bundadır. Burada mülliət heç bir yüksək kələm işlətmir və ya əxlaq dərsi vermir. O, hadisələri necə varsa, eləcə də təsvir edir" (I, s.380). Və bələcə oxucuya təsir edə, onu yaxşını pisdən, ağı qaradan seçməsinə yardımçı ola bilir. Yumora xas olan bu xarakterik xüsusiyətlər tənqidini adəb-iyyatımızın görkəmlili nümayəndələri Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Hagverdiyev və eləcə də çağdaşımızın olan Seyran Səxavətin yaradıcılığında yüksək səviyyədə öz bədii əksini tapmışdır.

Bəsəri naqışlıyin, eybəcərliliyin tənqid və ifşasına həsr olunmuş əsərlərindən satira və yumordan həmişə istifadə olunmuş, bu gün də istifadə olunmaqdadır. Əgər mövcud olan qüsürələrimiz aradan qaldırı bilməsək,

mənəviyyatımızdakı aşınmanın qarşısını ala bilməsək, böyük ehtimal ki, gələcəkdə də istifadə olunacaqdır. Çünkü həmişə, hər yerdə heç kimdən, heç nədən qorxmadan həqiqiştin keşiyində dayanan bədii gülüş haqqı, ədaləti müdafiə edən ədəbiyyatın əbədi materialı olacaqdır.

ƏDƏBİYYAT

1. Əlimirzəyev Xalid. Ədəbiyyatşunaslığın elmi-nəzəri əsasları. Bakı, Nurlan, 2008, 431 s.
2. Sultanlı Vaqif. Azərbaycan ədəbi təqnidü. Bakı, Elm və təhsil, 2012, 224 s.
3. Hüseynoğlu Tofiq. Söz - tarixin yuvası. Bakı, Azərnəşr, 2000, 165 s.
4. Səxavət Seyran. Hami elə biliirdi. Bakı, Gənclik, 1970, s.
5. Səxavət Seyran. Qızıl test. Bakı, Çəşioğlu, 1999, 912 s.
6. Səxavət Seyran. Yəhudü əlifbasi. Bakı, Qanun, 2009, 287 s.
7. Səxavət Seyran. Nekroloq. Bakı, Mütərcim, 2002, s.

Summary

This article speaks about Seyran Sakhavat who has important services in the formation of literary-artistic and national-aesthetic sense in modern Azerbaijan literature. Seyran Sakhavat is the author of novels, tales and stories of deep meaning dedicated to self-actualization and moral perfection which make the people think deeply. His works are about life and death, the world and human, good and evil, ethics and immorality and call the people for moral ethical.

Key words: irony, sarcasm, novel, prose, criticism, social-issues, satirical laugh

Резюме

В настоящей статье повествуется о писателе Сейран Сахават, кто имеет важные заслуги в формировании литературно-художественной и национально-эстетический смысл в Английском и Азербайджанском литература.

Сейран Сахават является автором романов, повестей и рассказов глубокий смысл, самореализации и нравственного совершенства, которые делают людей глубоко задуматься. В этой статье мы анализируем произведение Сейран Сахавата "Некролог" и "Еврейская алфавит". Эти произведение о жизни и смерти, мира и человека, добра и зла, этики и безнравственность и позывает людей для моральной этики.

Ключевые слова: ирония, сарказм, роман, проза, критика, социально-вопросное, сатирические смех

Mövlud Süleymanlı çağdaş Azərbaycan nəşrinin ən görkəmli nümayəndələridəndir. Mövlud Süleymanlı özünün yaradıcılıq aləmi, dili ilə məşhur 60-ıncılar nəslini təmsil edən yazıçılar içərisində xüsusi yer tutur. Mövlud Süleymanlının bir nasir kimi şöhrəti ilk hekayələrinin oxuculara təqdim olunduğu vaxtdan, yəni 1970-ci illərdə parlamağa başlamışdır. Onun əsərlərində yaşadığı dövrün ən ağır problemlərinə casarətli yazıçı müdaxilisi zamanın toxusuz suallarına cavab vermek cəhdləri var. Mövlud Süleymanlı sovet hakimiyyətinin qan-qan deyən çağlarında onu ifşa edən ziddiyatlılarını və iç üzünü bələdən mənzərlərə çəkinmədən təsvir etmiş yazıçılarımızdır.

Mövlud Süleymanlı yaradıcılığı seirələrə başlamışdır. Onun "Bir ünvan" adlı şeir kitabı da nəşr edilmişdir. Əgər 70-ci illərdə yazıcı bu və ya digər ağrılı mövzunun təsvirində yaşcam süjetlər, hekayə və povest janrlarına üstünlük verirsə, 1980-ci illərdən başlayaraq daha çox roman janrlına müraciət edir. M. Süleymanlı Azərbaycan ədəbiyyatını "Köç", "Ceviz qurd", "Günah duası", "Səs" romanları ilə zənginləşdirmişdir. Bu gün də həmin əsərlər aktual səslənir, milli varlığın yaxın və uzaq keçmişini dərk etməkdən ötrü çağdaşlarımıza bir çox həqiqitlərdən xəbər verir.

"Qar", "Yangın", "Şanapipik", "Şeytan", "Dayırman" əsərləri, hekayələrindən ibarət "Aym aydınlığında" kitabı (1979) onu cəmiyyət problemlərini zamanında görüb əks etdirən gözəl bir nasir kimi sevdirdi. Həmin əsərlər təkçə ədəbiyyatımıza yeni bir yazıcıının goldiyyini xəbər vermişdir, bu əsərlərdə həm də dövrün nafası vardı, nəsrimizə yeni bir yaradıcılıq dalğası, yeni bədii düşüncə, yeni meyllər goldiyyi aydın duyulurdu. Həyatın, cəmiyyətin, quruluşun sərt həqiqətlərini çəkincənədən təsvir etmək, onu milli xarakter və psixologiya çevrəsində, yaşı yüzüllər, minillərlər hesablanan dəyərlərimizin işığında göstərmək, milli insannın sovet dönməndəki aqibətini güzətsiz əks etdirmək bu dövrdə qələmi ilə mübarizə aparan hər bir milli yazıcıının yaradıcılıq amalına çəvərilmişdir. Təsədüfi deyil ki, M. Süleymanlının adı çox tezliklə bə qabaqcıl tendensiyani ədəbiyyatımıza gatırıb yazarların on cərgasında anılmağa başlandı.

M. Süleymanlının müharibəyə həsr etdiyi əsərlərdən biri "Şanapipik" əsəridir. "Şanapipik" povesti bizim qadınlara, onların nisgilli höyatına, bizim anlaya bildiyimiz doğma hösrətə ithaf olunmuş layiqli əsərdir. Hürri ananın, Sayalının, Telli qarının dərdlərinin od-alova dönüb könülləri yaxması yazının sehirlə qələmi ilə dil açır, uzun illər içlərində əzizlədikləri nisgilin, hösrətin

qaysaq bağlanmış yaraları görünür. M. Süleymanlı bu əsərdə bizim qadınların sədəqətini, mardliyini, cəfəsinə obrazlarla çox gözəl əks etdirmiştir.

M. Süleymanlının əsərlərində insanla təbiət biridir, bir ananın övladlarından, burada kənar heç nə yoxdur. "Duzsuzluq" povestindəki Şəmil kişi həm də mahalın, yaylağın simvoludur, dağın, daşın timsalıdır. Yaylağdan səhəbələr elə ondan səhəbat deməkdir. Bu povestdə qələmə alınan kənd, yaylaq ilk baxışda öz rəngində öz ahangındır. Gözəl təbiət, başı qarlı dağlar, sulu çaylar, sürünlər göz oxşayır. Amma bu zahiri parıldır. Yazıçı elə hadisə və obrazlar seçir ki, oxucu doğrudan sovet cəmiyyətindən insanların fərdi düşüncəsinin, iç dünyasının heç bir mənə kəsb etmədiyinin farqində olur. İctimai münasibətlər o yərə galib çatır ki, pul, var-dövlət, hərislik artıq hər şeyi əvəz edir.

Xidirin arvadının "rayona ayaq aqşasının" səbəbini və sırını də onun pulu örtür, gizlədir. Mənən düşkün, dünyadan bixəbər Ağqulunun oğlu pulun hesabına şəhərdən yaylağa bir maşın artist gitirdir, onlara səxsi mali kimi baxa bilir. Kəndin qızları da dəyişmiş dövründə dayışməkdədir, qətblərinin səsinə deyil, göz qamaşdırın parıltılara, yalançı firavənlığa üz tuturlar. Şəmil kişi, onun yanındaqətiñən qanclar - Bökil, Toğrul, Gizir göz görə-görə dəyişməkdə olan dünyani anlayıb həm açıq, həm gizlin etiraza qalxan güc-qüvvədir, yazıçı qəlösünün ifadə vasitələridir. Kəndlərdən şəhərə gedənlərin qaytmasası, oraldan gələn cəlbəci xəbərlər, "Kağız kimi aq şəhər qızılları"ndan soraqlar cavamları yerindən eləməkdədir. Yalançı təntənlərə qovuşmaq hasratı ilə başlanan axın kəndlərin boşalmasına gotirib çıxarır. Şəhərlə kənd arasında yaranan uğurum Şəmil kişini mat-məəttəl qoyur. Uzun illər boyu bu yerlərdə ömür sürən məslini xatırlayır, insanın bu dağlardan, gül-ciçəkdən ayrı düşüb yaşaya bilməsinə inanmaq istəmir. O, bunların daxilən ağrısını çekir və fikirləşir ki, heç nəyin dadi-duzu qalmayıb.

"Duzsuzluq" povestində iki tərəf qələmə alımb: min illərin ağırlığını, dünayığırşını, əxlaqını özündə, ruhunda qoruyub saxlayan Şəmil kişi və Zaman-Vaxt.

Əsərdə sanki Şəmil kişi ilə Zaman-Vaxt arasındaki mübarizə Vaxtin qalib galması göstərilir. "Duzsuzlaşan" dünyanın bir parçası olan bu kəndin timsalında əbədi olanla gəldi-gedərin, yenilik adı ilə əxlaqa, dünəncəyə həyat tərzinə sırman qurama münasibətlərin tərədiyi və tərədə biləcəyi aşınmalar, bələlər diqqətə çatdırılır.

M. Süleymanlı yaradıcılığı üçün ənənəvi olan bir dəyərli cəhətə də nəzər salır. Yazıçı heç bir qadın obrazının təsvirində ənənəvi epitetlərdən, poetik qəliblərdən istifadə etməyib. Yazıçı üçün gözəl qadın-qız çiçək-gül, axar su timsalındadır. Çiçəyi, suyu necə hiss edir, qələmə alırsa, qadını da o duyğudan keçərək görür.

M. Süleymanlının "Ot" povestində təsvir etdiyi hadisələr müharibədən sonrakı dövrü əhatə edir. Povestdə hər işdə, sözə gültüs axtaran Bəlli Əhməd, özündən nağıllar quraşdırın Diqqi, Dəmir kişi, Nuhun sadə ömür tarixçələrindən

söz açılır. Saf qəlbli bu insanlar cürcərməyə, böyüməyə hazır, işığa can atan yaşlılıq, ot kimi sanki bir nağıl ömrü yaşayırlar. Niso obrazı povestdəki qadın obrazları arasında seçilən suratlırdandır. Ərsiq qaldığı üçün öz gözəlliyindən utanın, bicismi bədənini yad gözlərən gizlətməyə yer tapmayan bu qadın öz içində çəkilərək yaşıyr. Əsərin əsas qayası odur ki, camaatın güzəranı yaxşılaşdırıcı, var-dövlət çoxaldıqca, sanki onlar arasında ünsiyyət azalır, münasibətlər azalır, els bil hamı bir-birindən gizlənir. Əsərdə pulun mənəviyyəti üstələməsi, haramın, əxlaqsızlığın gün-güzərəni uğurlaması kimi hadisələr belə gültüs fonunda sərgilənir.

İnsan və təbiət amilində folklor məxsus dünəncə tərzinin inikası 70-ci illər adəbiyyatının görkəmli nümayəndəsi M. Süleymanlı yaradıcılığında da öz əksini tapır. Yazıçı bəzi həkayələrində, eləcə də 70-ci illərin məhsulu olan "Şeytan" povestində, 80-ci illərdə qələmə aldığı "Yel Əhmədin bəyliliyi" povesti və "Köç" romanında bu üsüldən istifadə edir.

"Şeytan" povesti işq üzü görən kimi istər ideya-məzmun, istərsə də poetik struktur bicismi ilə milli nəsrimizdə hadisə kimi qiymətləndirildi. Povestdə şeytanlıq təkcə insana məxsus olmayıb, ümumiyyətlə cəmiyyəti, bəşriyyəti şərə sürükleyən bir obraz olaraq təsvir edilir. Şeytan çıxmışıyla havanı da dəyişir, gõy üzündə buludlar oynasır, yollar-yamaclar rəngini dəyişərkən qaralar. Povestdəki şeytan obrazı cəmiyyətin görünümən tərzini göstərir. Şeytanın daxil olduğu kənd səyəntsizdir, da bad amrollarla müşəl olurdu: "Gözdən-könüldən uzaq bir kənd idi. O ev bu evin üstündəydi, bu ev o evin damı o evin hayatıdı. Bir mollası vardi, bir qazisi. Molla qazılıq eləyirdi, qazi da mollası döyü. Dünay yadlarından çıxmışdı. Gələni, gedəni yox idi".(3, 143)

Bütün bu elementlərdən yazıçı təkcə şeytanın xarakterini açır, həm də şeytanın yoldan çıxardığı camaatın, kütünlərin psixologiyasını göstərmək istəyir. Şeytanın üzə çıxmışıyla bir anda hər şey dəyişir, "kəhər at dal ayığının üstüne qalıb kişiñir", "skinçilərin bir anda əhvali dəyişib gülüməyə başlayırlar", bundan sonra isə Bəkirin gözlərində oynamaga başlayır. Şeytan ilk olaraq dəyirməncə ram edə bilir.

M. Süleymanlı folklor məxsus motivlərə "şeytanlaşmanın" inandırıcı əsərlərlə təsvir edir. Əsərin əsas ideyası onun nəticəsini şərtləndirir. Yazıçı demək istəyir ki, dünənda şeytanı yaşadan insanlardı. İnsanlar olmasayı şeytanın dünənda no işi vardi. Müallifin məqsədi təkcə həyatda saf, temiz yaşayın Bəkir, yaxud hamını yoldan çıxaran Şeytanı tanıtırmaq yox, yoldan çıxməq üçün şeytanı gözləyən, əslində hər birinin içində bir "şeytan" yatan ümumi kütünləri, camaati göstərmək olmuşdur. Əsərin sonunda şeytan həyat səhnəsindən çıxılır. Camaat isə sanki yenidən doğulmuş adamlar kimi Bəkirin yanında başını aşıqə salır. Bu mənzərə ölü diriltmək ideyası ilə İsfahana gələn Şeyx Nasrullahın son sahədə qaçması ilə camaatın İskəndər qarşısında dərk etdikləri günaha bənzəyirdi.

"Yel Əhmədin bəyliyi" povestində də yaziçi fərdlə kütünlərin qarşılıqlı münasibətlərini folklor motivləri əsasında açmağa nail olur. Əsərdə baş verən hadisələr də nağıllarda olduğu kimi konkret zaman və məkanda baş vermir. Müəllif Yel Həmidə Yel Əhmədin obrazında vaxtılımövcud olan bir dünayagörüşünü təqdim edir. Bu dünyagörüş ətraf mühit tarafından maraqla, təcəttüblə, bəzən də istehzə ilə qarşılanır. Yel Həmidi evləndirərkən Əhmədin anasının qohumlarının ona ilk məsləhəti bu olur: "Bunnar nəsilliknən görərgidi - evdə oturan deyillər. Babası dan əppəyini Qaradağda yeyərmiş, gülortasını Aladəgda. Elə elə ki, evə bağılıya biləsən. Boş yerə nəsillərinə yel nəslidəmirlər".

M.Süleymanlı Yel Həmidə Yel Əhmədin xarakterinin açılmasında müxtəlif süjetlərdən istifadə edir. Bu süjetlər bir-birinən davamı kimi görünür. Yel Həmid öz yerini Yel Əhmədə versə də mühit, camaat həminkidir. Təkcə zaman dəyişmişdir. Yel Həmidin öz aləmində olması, Aranda qazəllər oxuması, həmişə səfərdə olması kiçik bir kəndin camaatının düzəltdiyi əcayıb-qəraib nağıllar, səhəbətlər müşayi卜 olunur.

M.Süleymanlının ötən əsrin 70-ci illərində qələmə aldığı povestlərən biri də "Dəyirmən" dir. Povestdə realist təsvir lövhələri çox güclüdür. Müəllif oxucuya təqdim etdiyi səhnələri qabarğı, uzun müddət yadda qalanan rəngli lövhələrlə göstərir. Yalnız dəyirmən əhlini deyil, povestin təsir gücündə mühüm yeri tutan, ölçümə möhkum toğuları, yaltaqlı rəmzi iti də bacarıqla təsvir edir. (2, 43)

Burada hakim olan hiss, arzu kabab, içki, harin "səxavət", kabab idi. Bu iyrənc "keyfin", namusuzluğun qurbanı toğuların ölüm növbəsində dayanımları acı bir həqiqətin ikrah doğuran mənzərsidir. Kababçı toğlunu bisirərkən toğlunun dodaqları bisib atı çəkilmidi vo üzündə gülüş yaranmışdı. Kababçı özü də bu vəziyyətə gülür. Bu rəmzi gülüşlərlə real gülüşlər arasında real bir təzad var. Yaziçi bu gülüşləri yanaşı qoymaqla mənalı bir allegoriya yaradır. Toğlunun "gülüşü" bu vyబəcər mənzərəyə, onu yaradanlara bir töhmətdir. Açıq bir "gülütsüd". Kababçının gülüşü isə bir nadan, bir hiss və duyğudan möhrüm olan bir harının hərəzə gülütsüdür.

Dəyirməndə həm də bir çox ailə faciələri açılır: Sarı Qasım və onun xanım-xatın arvadı Pərinin ailə münəqışası, Ayatin anasının facisi özünün dərdi, Temir müəllimin ailəsinə atıb içkiyə qurşanması və s. hadisələr diqqət mərkəzənə çəkilib. Burada başqa adamların da xarakteri açılır. (5, 181)

Finalda "dəyirmən havası" azacığ işqınları. Temir müəllim içkiyə son qoyur, çoban isə el qeyratı kimi əldə qılınc ortaya atılır. Bir vaxt gələcək, Temir müəllim o günləri xatırlayacaq, acı təsəuf hissili köks ölürcək. O zaman kəndin ortasındaki dəyirmən da olmayaçaq, lakin iradəsizlik ucundan başını itirənlər, el malını sağı-sola sapələyənlər acı ibrit dərsi olacaq. Dəyirmən – Mövludun əsərində yaddaş simvoluna çevirilir.

Mövlud Süleymanlının əsərləri milli varlığı, cəmiyyətin sabahına biganə qalmamağa çağırır, azad və müstəqil ölkəmizin gələcəyi uğrunda səfərberliyə səsləyir.

ƏDƏBİYYAT

1. Əhmədov T. Azərbaycan sovet yazıçıları, Bakı 1987
2. Rəsul R. Dəyirmən dərdi, "Ulduz" jurnalı, №5, 1987
3. Süleymanlı M. Seçilmiş əsərləri, Bakı, 2006
4. Süleymanlı M. Üç roman, Bakı 2004
5. Verdiyeva Z., Eminov A. Münasibətlərin əxlaqi-etikdürümü. "Azərbaycan" jurnalı, №3, 1988

Könlü HEYDƏROVA * "MİLLƏT DOSTLARI" VƏ YA YALANÇI ZADƏGANLAR

XIX əsrin sonu - XX əsrin əvvəlləri bəşəriyyət tarixində mühüm əhəmiyyətə malik hadisələrlə zəngindir. Özündə tarixin qisa zaman kəsimini ehtiva edən, amma hadisələrin mürəkkəbliyi və çoxluğu ilə diqqəti cəlb edən bu dövr Azərbaycan xalqının həyatında da müstəsna əhəmiyyəti olan hadisələrlə yadda qalmışdır. Bu dövrdə Azərbaycan xalqının həyatında millətin formalşılması, milli özüntüdərk, milli özləşəqəydi, hürriyyət uğrunda mübariza, milli mənliyin yaranması və milli cümhuriyyətin qurulması kimi mühüm hadisələr baş vermişdir.

Doğrudur bütün bunların baş verəmisi üçün tarixi şərait yetişməli idi. Amma yetmişliyi tarixi şəraitini qiymətləndirdən ziyalılar, zülmətdə xalqa mayak kimi yol göstərən şəxslər lazımdı. Onlar haqiqi vətənpərvər, xalqın mənafeyini hər şeydan üstün tutan insalar olmalı idi.

Bu yüklü öz ciniyində daşımağa qabil olan şəxslər o dövrün ziyalıları idi. Onlar öz yaradıcılıqları ilə xalqın tərəqqisinə çalışır, Azərbaycan ədəbi, ictimai, mədəni fikir tariximizdə xüsusi rolu və yeri olan azərbaycanlılıq məvqeyini qabardırdılar. Bu dövrdə yaradılan dram əsərləri Azərbaycanda ictimai fikrin inkişafına misilsiz dərəcədə təsir göstərməsidır. Poemalardan fərqli olaraq yaradılan "dənizən obrazları" insanlar tərəfindən çox maraqla qarşılıqlı olaraq başlıdadı. Belə ki, oxucu bəzən özü söyləyə bilmədiyi hər hansı obrazın dilindən oxuduğuda ya yaşınadı.

XX əsrin əvvələrində burjua cəmiyyətində millətpərəstlik, millət qeydəşiyi bir növ dəb halını almışdı. Bir sıra xeyriyyə cəmiyyətləri yaradıldı, bir qrup ziyalılar xalqın maariflənməsi üçün çalışırdılar. Bu vaxt həzə zadəganlar

* Bakı Dövlət Universiteti

özlerini xalqa, cəmiyyətə milli təşübkeş kimi təqdim edərək xalqı aldadırlılar. Bu kimi "millət dostlarının" ifşası labüb idi. Bunu etmək dövrün ədiblərinin vəzifəsi kimi qarşıya çıxırı. Onlar öz qələmləri ilə yalançı "millət qeydkeslərin" xalqa tanıtmağa çalışırlılar.

"Xalqın mənəvi yetkinlişində həmişə müstəsna rolü olan ədəbiyyat tarixinə milli şürən təşəkkülündə, müştəqillik, azadlıq təsəkkütünün formalasmasına əvəzsiz rol oynamışdır." (3, 13).

XX əsrin əvvəllərində təlatümüli, mübarizəli bir mühitdə formalasan, yeni ideyalar daşıyıcı olan Azərbaycan dramaturgiyası gültüs yaratmağa xidmət edirdi. Həmin dövr ədibləri cəmiyyətdəki cybəcərlilərə obrazların öz dili ilə gültüs çevirərək aradan qaldırmama çəhərildilər. Onlar burada təkcə ayrı - ayrı söz və ifadədən yox, yaradılan obrazların vohdətdən istifadə etməklə buna nail olmaq istəyirdilər. Görkəmlə tənqidçi Y.Qarayev tənqidli realizm poetikasına xas olan bu gültüs haqqında yazar: "Xalqa kim lazım idi: millətə yuxarıdan baxdığı halda milləti tərifləyən, yoxsa millətə bağlı yana – yana milləti lənatlaşan, danlayan? Milləti "tərifləyib" yatanın, yoxsa lənatlaşdırıb yatan?" (2, 191).

Əlbəttə xalqa onu qəflətdən oyadan, onu cəhəldəndən qurtaran mütləfəkkirər, insanlar, ədiblər, ziyanlılar lazım idi Vəba və taun kimi bütün cəmiyyəti bütürmiş fırıldaqçılığı, yalançı millətpərvəstliyi ifşa edən şəxslərdən biri də S.S.Axundovdur. Bu mütləfir ədibin qələmi sayasında ədəbiyyatımız təbii halına və tabii rənginə boyanıb.

Azərbaycanlıq ideyasının, yeni əlifbanının, milli mənliyin qızığın təhlükəcəklərindən olan S.S.Axundov öz töhfəsini yalançı millətpərvəstlərin, özünü milli birlilik, türkçülük tərəfdarı kimi göstərən, şəxsi mənəfətinə hər şeydən üstünən "xalq qəhrəmanlarının" ifşasında da əsirgəməmişdir. Nadir Vəlixanov yazar ki: "...O (yəni S.S.Axundov – K.H.) əzətünən yüksək mənəvi keyfiyyətləri, qabaqcıl fikri, ensiklopedik biliyi, ciddiliyi, səmimiliyi, tələbkarlığı ilə ictimaiyyətin dorin hörmətinə qazanmışdır." (1, 5). Süleyman Sanı digər qələm yoldaşları ilə hərəkət xalqının, millətinin tərəqqisini çalışır, onu ürfanlı, hüriyyətli görəmək istəyirdi.

Görkəmlə mütləfəkkir "Dibdat bəy" (1906) mözhəkasında xalq adından danışan yalançı zadaganları, bir tək çörək üçün min cür hoqqa çıxaran harin bəyləri, yalandan xalq üçün çalışdığını söyləyib, amma öz şəxsi problemlərini düşünən əsilzadələri, milli mənliyi olmayan ziyanlıları xalqa tanıtmağa çalışmışdır. Elə birinci şəkildə Səfdərqulu bəyin nökəri Nəbinin sözləri o dövrkü bəylərin məqsüliyyətini, mənəvi dünyasını anlamaq üçün yetərlidir: "Vay sizin evinizə allah yixsin, a belə ağalar. Bir belə də qumar oynamaq olarmı? Hər gün səhərə kimi oynayırlar... Özgə vaxtı "o yana dur" üstə xəncər, tapancaya çıxırlar. Amma qumarda bir-birlərinə itə deyiləilmən sözləri deyirərlər... Ha-ha-ha... A kişilər, bu lotuların hər kaləkləri qurtarmışdı, qalmışdı elə bu. İndi də tutublar ki, Səfdərqulu ağa, səni cəmi bəylər tərəfindən dibdat seçəcəyik. Gedib

Fitilbörgdə dum deyirlər, nə deyirlər, orada vəzirlər yanında danışan. Ha-ha-ha..." (1, 48-49).

Buradan aydın olur ki, o vaxtkı əksər bəylərin işi-peşəsi ancaq qumar oynamaqdır. Bütün bənzər söhən ilə "Dağilan tifaq" (Ə.Haqqverdiyev, 1896) faciəsində də rastlaşıırıq. Orada da Nəcəf bəyin dostları bütün günü qumar oynamaqla keçiririrlər. Bu və buna bənzər epizodların müxtəlif dramaturqlar tərəfindən qələmə alınması onu göstərir ki, həmin dövr zadagın mühitində demək olar yaşayış mühiti eyni idi.

Hədilərin gedişindən bəlli olur ki, bəylər (Mehdi bəy, Vəli bəy, Rüstəm bəy, Şaşa bəy) Səfdərqulu bəyən pul qoparmaq, onun evində plov yemək üçün hər hiyləyə əl atırlar. Səfdərqulu bəyə dövlət dumasına deputat seçicəcəyinə yardım göstərəcəklərinin söz verən bəylər onu aldadaraq çoxlu pul qoparırlar. Bu bəylər Səfdərqulu bəyin zəif "damarını" tutublar. Biliirlər ki, onu təriflədiykəndə, xoş sözlər söylədiykəndə nə istəsələr ala bilərlər. Onların bir məqsədi var Səfdərqulu bəyən pul qoparmaq. Biz Səfdərqulu bəyə Nəcəf bəyin ("Dağilan tifaq" Ə.Haqqverdiyev) xasiyyətində oxşarlıq görürük. Onların hər ikisi saxta şöhrət, ad-san üçün pul xərcləməkdən çəkinmirlər.

Növbəti şəkildə hadisələr daha gərginlaşır. Deputat seçkisi bitdiykən sonra Mehdi bəy, Vəli bəy, Rüstəm bəy, Şaşa bəy, Məşadi Səməd Səfdərqulu bəyin evinə gələrlər "Həmi. Urra.. Urra.. Sağ olsun Səfdərqulu bəy! Sağ olsun bizim deputat! (Səfdərqulu bəyi götürüb yuxarı atıb-tuturlar)." (1, 54) deyib onu təbrik edirlər. Bu bəyləri ancaq bir şey maraqlandırır: qumar oynasınlar, yeyib – içsinlər, günlərini syləncəde keçirsinlər. Onlar Səfdərqulu bəyi aldadırlar ki, sən mütləq Dumaya deputat seçicəcəksən. Səfdərqulu bəyin deputat seçiləməsində məqsədi heç də xalqın dərdini, problemini Fitilbörgdə vəzirlərin yanında söyləmək deyil, o istəyir ki, həmişə "dibdat bəy" deyə çağırılsın. Bəylərin kaləyi baş tutmaq üzəridər. Səhnəyə həkim Azad bəyin galisi sırrın açılmasına sabəb olur. Azad bəy səhnəyə daxil olunda hamını "Urra!.. Urra!" – deyə qışqırlığını eşidib sual edir: "...orada Zeynal bəyi padşahlıq dumasına vəkil seçmək münasibati ilə şampanski içib ura-ura qışqırırlar. Buradakı ura-ura kim üçündür?" (1, 57). Bəylər işin üstünən açıldılarını görüb onu məclisdən konarlaşırmış istəyirlər. Səfdərqulu bəy eşitdiyi xəberə inanmayıb bunun nə iş olduğunu soruşduqda Mehdi bəy kaləklərinin üstünən açıldığını bili və işin əslini Səfdərqulu bəya söyləyir: "...Zeynal bəy və qeyri bəyin və işə girişməkdə məqsədi nadir? Menə bircə seydir: ona dibdat bəy desinlər, vassalam." (1, 57). Bu fikirlər Zeynal bəyi barəsində söylənləşdə də əslində həmin dövr zadagın larının məmərini karakterizə edirdi. Müəllif göstərmək istəyir ki, bu bəylərin məqsədi xalqın adından istifadə edərək öz şəxsi şöhrətpərvəstliklərini göstərməkdir. Bu işin adı "millətpərvəstlik" yox "şöhrətpərvəstlik" olsa da yaxşı olar.

Ödüb "Dibdat bəy" əsərində özünü milli təşübkeş kimi göstərən, yalnız öz mənafeyini güdün, harin, mənəvi və əxlaqi cəhdən kasıb, özünü alicanab bir insan kimi göstərməyə çalışan, "vatan-millət" niqabı altında gizlənən

zadəganların silsiləsini yaratmışdır. S.S.Axundov qələmi bu niqabi qaldıraraq onun arxasında gizlənən əqləqsiz, mərifətsiz, nadan, öz mənafeyini güdən bir insanın gizləndiyini hamiya göstərir. Dahi sənətkar yaratdığı obrazlarının zahiri xeyirxahilığı və alıcınlıqlı arxasında gizlənen iyrancı xisətlərini sənətkarcasına açıb göstərə bilmişdir. Heydər qulu ağa Əli bəyin təhsil haqqını ödədiyi üçün düşüñür ki, Əli bəy seçki ola dəstəkləyəcək. Çünkü onun təfəkkürtincə layiq oldu-olmadı "parlamanda" təmsil olunan şəxs mütləq varlı olmalıdır. Yüz on il əvvəl söylənilən bu fikirlər müasir günümüzlə çox homaheng səslənir.

Bir dram əsərinin mahiyyəti bir konfliktən, onun hallına doğru aparan yollardan və natiçəndən ibarətdir. Bu əsər XX əsrin əvvəllərində meydana çıxaraq Azərbaycan cəmiyyətinin bütünmüş yalançı, özlünü öyən, səhərtpərəst, xudpəsənd, üzdə xalqın dərdinə yanan, amma batında öz mənafeyini güdən, özünü millətin qayğıkeşi, dostu adlandıran, yalnız şərab süfrəsi arxasında milləti düşünən bir qrup "millətpərəst ziyyətlərin" saxta simalarının ifşasına və onları tanıtmağa həsr olmuşdur.

Buradan belə bir natiçə çıxır ki, yalandan özlərini millətpərəst göstərən bu bəyər - intellektüellər şəxsi maraqları naməni ümummilli işlərin rəvəc tapmasına mane olurlar. Bu insanların hansısa tərəqqi və niceat alıb etmək əfsanədir. Onlar yalnız şərab möcəlislərində millətin dərdlərini düşünürlər. Yalandan xalqın adından danışmağın, özlərinin millətin yoldəstərən kimi təqdim edən, ikiüzlü, "qeyrətlü" burjuza ziyyətləri şərab və qadını hər şeydən üstün tuturlar. Bu özlünü millət qayğıkeşi göstərən, üzdə milli qırurdan bəhs edən, lazımi məqamda isə yalnız pulu önemli sayan, məhdud görüşlərinin daşıyıcıları olan millətpərəstlərə işarə idi.

ƏDƏBİYYAT

1. Axundov Süleyman Sani. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2005, 448s.
2. Qarayev Y. Faci və qəhrəman. Bakı. Az. EA nəşriyyatı. 1965. 192 s.
3. Rzayev Yaşar. "Azərbaycan romanı: Siyaset və milli düşüncə". "Elm" nəşriyyatı, Bakı, 2010. 296 s

Annotations

Maqaladə Azərbaycanın dahi dramaturqu S.S.Axundovun "Dibdat bəy" komediyası təhlilə cəlb olunmuşdur. Əsas diqqət özünü xalqa canyanan göstərən, amma öz mənafeyini güdən zadəganların ifşasına yönəldilmişdir. Əsərdə təsvir olunan hadisələrin müasir dövrlə səsləşməsi diqqəti cəlb edir.

Açar sözlər: S.S.Axundov, komediya, zadəganlıq, yalançı millətpərəstli.

Резюме

В статье анализируется комедия гениального азербайджанского драматурга С.С. Ахундова, «Дибдат бек». Главное внимание сосредоточено на аристократов, которые притворяются что они заботятся о

народе, но в самом деле защищают свой интерес. Привлекает внимание то, что изображенные в пьесе происшествия актуальны и сегодня.

Ключевые слова: С. Ахундов, комедия, аристократия, притворяющиеся националисты

Summary

The comedy by genial Azerbaijani playwriter S.S. Akhundov "Dibdat bek" is analyzed in the article. The main attention is concentrated on the pretending selfish aristocrats. The fact that the play is actual in nowadays captures our attention.

Key words: S.S. Akhundov, comedy, aristocracy, pretending nationalists

Mehman HƏSƏNOV*

Ə.Fitrotin bədii nəşrində cədidizmin ifadəsi ("Bədil" əsəri əsasında)

Fitrət nəşrində inkişafa yönəlik düşüncələri ilə yanaşı milli kökə bağılılıq əsasdır. Bu baxımdan "Bədil" əsəri onun yaradıcılığında özünəməxsus yer tutmaqdadır. "Bədil" tarixi şəxsiyyət olan Ömər Xəyyamın obrazıdır. Fitrət "Bədil"i tarixi şəxsiyyət olaraq təqdim edərək onun cəmiyyət üçün mənəvi qiyməti həqiqində bəhs etmişdir.

Əsərdə Türküstənin inkişafı naməni müəyyən toplantılar keçirilir və bu toplantılarında "Bədil"in əsərləri oxunur. Bu vasitə ilə xalqı oxumağa cəlb edirlər. "Bədil" in əsərlərindəki təhsil və tərbiyəyə aid məqamlar ona çıxarırlaraq töbliği olunur. Əsərdə əsərin meydana gəlmə vaxtına baxdıqımız zaman Fitrətin əsərdə diqqət çatdırmaq istədiyi qayəni görə bilərik. Əsər proletariat quruculuğunu zamanında qəlamə almışdır. Daha çox keçmişin, milli vərlığını əleyhinə çıxaraq yeni bir mədəniyyət formalasdırmağa çalışan bolşeviklərə Fitrət sanki bu əsəri ilə bir cavab verir. Keçmişin inkar fəlsəfəsinə qarşı tarixi mirasdan nümunə götürürək onu gənc nəslin inkişafı naməni töbük edir. Milli kökə bağılılığı töbliği edir. Fitrət əsərdə "Bədil"dən təkcə bu gün üçün deyil, gələcək elmi inkişaf üçün necə istifadə etməyin yollarını göstərir.

"Bədil" dəki əsas qəhrəman Qutluqdur. O, Moskvada təhsil alıb. Əsərdə Moskva Qərb elminin mərkəzi kimi təsvir olunur. Yaz tətili vaxtlarında Qutluq öz evlərinə, doğma yurduna gəlir. O, əsərdə çalışıyan, elmi inkişaf üçün əlindən gələni edən bir gəncdir. Bütün qəlbini öz xalqını yüksəltmək, onu arzularına çatdırmaq istəyi ilə döyüñür. Təhsilə çox böyük diqqət yetirdiyindən

* Bakı Dövlət Universiteti

dünyada baş veren bütün proseslerden, hadiselerden xəbərdardır. O, qəlbi təmiz, inancı saf və böyük məqsədlər naminə çalışan bir gəncdir. Qutluğın dünyada baş verən ənəmlə hadisələr haqqında şəxsi fikirləri vardır. Hər zaman şəxsi mübahimələri ilə çıxış edir. Moskvada aldığı təhsil onu hərəkəfləri inkişaf etdirmişdir. Buxaradakı həmyəşidləri işi inkişaf etməyərək geri qalmışlar.

Fitrət asərə Gənc Buxaraltıların istək və arzularını ifadə edir. Onların mübarizə prinsiplərini cəmiyyətə açıqlayır. "Bədil" Fitrətin çağdaş düşüncələrini ifadə etmək üçün bir vasitədir. Gənc Buxaraltıların təhsilə dair məqsədləri əsərdə ən plana çəkilir. Əsərin "Bədilxan" bölümündə Fitrət deyir: "Bədil" i sadəcə oxumaxa deyil, onun fikirlərinin anlamaq və bu gün üçün zəruri tərəflərini bilmək lazımdır."(3, s. 48)

"Bədil" in fikirləri bəzilərinə ciddi təsir göstərir, bəzilərini isə hətta təccübəldərdir. Qutluq isə öz yanaşması ilə hər kəsin diqqətinə səbəb olur. Əslində "Bədil" in satırlarında ifadə olunan əsas məqsəd inkişaf edən Avropa elm və texnologiyasını Şərqdə tətbiq edilməsi yollarını tapmaq idi. Ölkəni bilərkəndə avan və savadsız vəziyyətdə saxlayaraq işgəl siyasetini yürütməyə çalışan rus imperiyasının mahiyyəti əsərin dərin qatlarında ifadə olunur. "Bədil" i istinad edən Qutluq asərə insanı ucadır. Orta əsrlər Nəsimi yaradıcılığında da ifadə olunan fikir məhz bu idi.

Mənədə sigar iki cahan, mən bu cahana sırmazam,

Gövhərli lamakan mənəm, kövənli makana sırmazam.(1, s. 319)

Əslində Nəsiminin də ifadə etdiyi bu fikirlər dövründə insan faktorunu aşığılayaraq, onu qul vəziyyətinə salan və imperiya rəhbərlerinin buyruqlarını düşünmədən yerinə yetirən ənəmsiz bir varlıq qəlibindən xilas etməyə çalışır. Zaman fərginə baxmayaraq oxşar motivi Fitrətin əsərində da görmək mümkündür. Qutluğın insanı yüksəltmək cəhdələri mövcud işgala, imperiyanın bilərkəndə yürütlüdüyü gerici siyasetə üşyani idi. O, dostlarına "İnsan özüne inansa, öz vəcihanının səsini qulaq assa hər şeyi edar. Hər haqiqətə, hər diləyə çatar. Yaradılışın ən ucası olan insana bilinməyən nə olursa olsun lənətlənmışdır" (3, s. 48).

Fitrət "Bədil" də Gənc Buxaraltıların müsbət tərəfləri ilə yanaşı aralarındaki ziddiyətləri də açıq göstərməmişdir. Bəzən bu ziddiyətlər fikir aydınlığını gotırıb çıxarırlar. Neticədə isə parçalanma baş verir. Fitrəti narahat edən başlıca səbəb də bu idi.

Avropana təhsil alaraq geriye dönen Qutluğın fikirlərinə qarşı sərt mövqelər qoyulur. Buna baxmayaraq o, heç kimə boyun asymir. Şəxsi fikirlərini hər zaman müdafia edir. Sərt mücadilə və fikir dartsışmaları Qutluğın cəmiyyətin inkişafına dair arzu və isteklərini ortaya çıxarırlar. O, var güclüyə insanları istiqələl uğrunda mücadiləyə çağırır. Əslində Qutluq Fitrətin prototipidir.

Cədidişlərin əsl məqsədləri gəncərləri Qutluq kimi savadlı və mübariz gərmək idi. Qutluq cədidişlərin təhsil haqqında olan görüşlərini ifadə edən bir nümunədir. Özüllükələ də mənəvi mirasdan faydalanaraq, tarixi kökün üzərində

cəmiyyəti inkişaf etdirmək, irəliyə aparmaq arzusu onu bəsiviyəyə yüksəldir. Qutluğın timsalında Fitrətin cəmiyyətin inkişafı ilə bağlı fikirlərini görmək mümkündür.

Qutluq "Bədil" də xalqa səslənərək deyir: "Gələcək yüz ilde Avropanın zenginliyi öz torpaqlarına sığınmayaç qədər artacaq. Onlara mallarını satmaq bazar lazımdır. Bu səbəbdən axtarışlarının natiçəsində ilk önce biz müsəlmanları tapdılır. Əksriyyəti müsəlman torpaqlarında yerləşən yeraltı və yerüstü sərvətləri öz mənəfələri naminə istifadə etməyi düşündürələr. Topları, bombaları və dönyanı cəhənnəmə çevirən bütün silahları biza təraf yönəldəndirlər. Biz bunun mənasını anlamadıq. Biz niya və hansi bi gücə gəldiklərini, sonradan nələr olduğunu və onları necə qarşımıza alacağımızı da düşününməlidik. Sadəcə ağızımızı açıb gözlərimizi yumduq. Göldilər, ölkələri tutdular, bazalar açıldılar, təbii xəzinələri talan etdiilər və sonunda bu da az oldu. Gözlərini qanımıza dikdilər. Şərqi öz aralarında bölmüşən anlaşa bilmədilər. Baş verən dünya müharibələri üç, dörd il davam etdi. Biz bundan bir şey anlaya bilmədik. Bir tərəf uduzdu, bir tərəf qalib geldi. Sonunda yenə barışdılar. Barışdan sonra yenə bütün ağrıqları müsəlman Şərqiñ üzərinə yönəldtilər. Çünkü müsəlman Şərqiñ gücləndi, acıdzi. Savaş bir şəkildə yenə davam etməkdədir" (2, s. 19).

Fitrət dövründə bəyinoxalq imperializmin Şərqiñ dair planlarını Qutluğın dilindən ifadə edir. Əslində bu günümzdə müsəlman Şərqiñə baxdıığımız zaman baş verən işgəllər, tökülan qanlar Fitrətin 100 il öncə goldiyi qanastın nə qədər doğru olduğunu bir daha isbatlayır. Yaşadığı yerə görə, daşıdığı kimliyə görə insan qiymət vermək bu günün reallığıdır. Şərqdə bu gün də səyisiz-hesabsız insanlar töbə sərvətlərə görə amansızcasına əldürüləməkdədir. Fitrət zamanında bu məsələyə toxunmuşdu. Fitrət əsrin əvvəllərindən Şərqiñ insanların özüne dəyar verməli olduğunu bildirir. Fitrət "Bədil" dən gətirdiyi misallarla da məhz bu problemi izahına çalışır. "Bədil" dən öncə Hindistanda yaşamış Feyzə adlı böyük bir şairin "Morifati nsfis" kitabından bəhs edir. Onun kitabından sitat götürərkən deyir: "Ey insanoğlu! Səndə yüksəlmək üçün də, xüreib durməq üçün də bacarıq vardır" (2, s. 13).

Qutluq öz görüşlərini açıqlayarkən "Bədil" in və Feyzinin sözlərindən bu günü Avropanın inkişafının və öz ölkəsinin geri qalmagının səbəblərini anlatmaq üçün istifadə edir.

Fitrətin əsərdə dövrünün mühiti əks olunur. Hərəsi bir dünya kimi olan gənc türk ığdırılın fikirlərinin bəzən kəsişdiriyini, bəzən də mübahisələrə səbəb olduğunu bildirir. Belə müzakirə toplantılarında bir nəşr Qutluğın fikirlərinə qatılır. Qutluq cox diqqəti olduğu üçün kimsənin dediyi sözlə unutmayırdı. Hər masalə ilə bağlı şəxsi görüşlərini stöyləməkdən çəkinməzdə. Avropanın geri qalan məmələkətinin təqibindən onların inkişafı naminadır. "Gördükdən sonra bu inkişafın necə gerçəkləşdiyini anlaya bildinizmi? Qərəbə boyun əyərək inkişaf etmək mümkündür? Niya bəz heç nə etmirik? Təkrar

canlı, təsirli döyüş səhnələri yaratmaqla Nofslı qəhrəman kimi oxucunun gözleri
önündə canlandırır:

Nofslı qılınçlı çəkib dörd yana,
Bir sərəxş fil kimi girib meydana,
Har oxda bir nafas, bir can alardı,
Hər bir həmləsində cahan alardı. (3, s. 114)

Nofslı dövrünün insanı idi. O, hadisələrə orta əsr qəhrəmanın gözü ilə baxır. Buna görə də Məcnunun düşmənə qələbə arzulamasını, onları müdafia etməsini anlaya bilmir, Leylinin atası ilə səhərbədən sonra niyyatından el çəkmək qərarına gelir. “O, (Nofslı-M.T.) Məcnunu, onun məhəbbətini və dəliliyinin mahiyyətinə anlaşıqdan uzaqqıdır” (2, s. 178).

Bununla, Nofslı zamanın qanunlarına tabe olur, Məenun eşqini, “məcnunluğunu” dərk edə bilmir, “mum kimi” yumşalar.

Nizamidən sonra yazılan “Leyli və Məcnun” əsərlərinən şairlər Nofslı obrazını səhərlərinin təqdimində olduğu kimi və ya qismən dəyişiklik etməklə yaradmışlar. Məsələn, XVI əsr şairi Əbdü'l Bey Şirazinin “Leyli və Məcnun” poemasına diqqət yetirik. Fars dilində qələmə alınan bu əsərdə Nofslı obrazından əsərin iki hissəsində bəhs olunur: Nofslı Məcnunun işini düzəltməyi /öz/ öhdəsinə götürür, Nofslı Leylinin qabilisi və İbn Salamə mühərabisi.

Şirazinin Nofslı Nizaminin qəhrəmanından çox da fərqlənmir. Nofslı hökmərdərdir, bayraq və taxt sahibidir, eyni zamanda sevən bir aşiqdır. Buna görə də Məcnunun atası dostuna əhvalatı danışandan sonra kömək etmək qərarına gelir, elçilik edir və rədd cavabı alıqdan sonra mühərabaya başlayır. Nofslı Leylinin atası və İbn Salamın qoşunu ilə vuruşur. Döyüşdə İbn Salam öldürülür. (4, s. 336).

Leylinin atasının müraciəti Nofslı məqsədindən uzaqlaşdırır. Nofslı çıxış yolu Məcnunun başqa bir gözəllə evlənməsindən görür, ancaq heç nəyə nail olmur. Möhz buna görə də o, Məcnun əhvalatını anlamayan, lakin ideyanın təqdim olummasına kömək edən bir obraz, comiyyətin bir üzvü səviyyəsində qalır.

Anadilli adəbiyyatımızda yaranan “Leyli və Məcnun” larda da Nofslı obrazı bir çox cəhətlərinə görə maraqlıdır. 1525-ci ildə Həqiri Təbrizi qələmə aldığı poemada Nofslı obrazını tamamilə fərqli şəkildə təqdim etmişdir. Həqiri Təbrizi bu əsərini daha çox Hatifidən istifadə edərək yaratmışdır. Bu haqda S.Mahmudova yazar: “Həqiri Təbrizinin əsərində Nofslı mənfi kimi qəhrəman kimi qələmə almışdır, bu isə Həqiri və Hatifinin “Leyli və Məcnun”larını yaxınlaşdırın cəhətlərdir” (5, s. 56).

Poemada Nofslı önce müsbət bir hökmər kimi tanınır. Hünər, qüdrət sahibi, xoşniyyəti, semimi bir qəhrəman kimi təqdim olunur:

Nofslı adlı var idı bir padşah,
Ba şücaat həm hökümət dəstgah,
Şəhvürərə şəhriyarı kamran,

Qorxan idi ondan uş cümlə cahan. (1, s. 136).

Məcnunu muradına çatdıracağına söz verən Nofslı, Leylini ilk dəfə görüb aşiq olandan sonra fikrini tamamilə dəyişir. Məqsədino çatmaq üçün Məcnunu zəhərləyib öldürmək qərarına gelir. Lakin zəhərlənmış yeməyi özü yeyib dünyasını dəyişir. Bununla müsbət bir qəhrəman kimi tanınan Nofslı nəfəsinin əsiri olur, qatılışçılığı. Həqiri bu etibarsızlığın cəzasız kalmayacağına inanır və hadisənin bəlli həllini ustalıqla tapır; Nofslı qazdiği quyuşa özü düşür:

Ol təamü çün yedi ol kamran,
Bunca fəryad edib uğbu verdi can...
Cümə aləm Nofslı üçün qıldı zar,
Sanasan kim aləm oldu tarımər. (1, s. 149).

Bununla Həqiri Təbrizi, Nofslı obrazı ilə “zəmanosının xəyanətkar təbiətini qeyri-insani mahiyyətini daha doğru göstərir” (1, s. 28).

“Leyli və Məcnun” mövzsüsündən yazılın əsərlər içərisində M.Füzulinin poeması istər ideya-məzmun, istərsə də bədii keyfiyyətlərinə görə seçilən və dünya mədəniyyətinə daxil olan şah əsərlərindəndir. Görkəmlə tədqiqatçılar bu əsərin misilsiz dəyəri və əhəmiyyətindən çox bəhs etmiş, maraqlı elmi fikir və mülahizələr söylemişlər. Geniş yayılmış bu mövzuda əsər yazmağın məsuliyyətini dark edən dahi Füzuli poeməni “Rum zaifləri”nin xahişi ilə qələmə aldığındı bildirmişdi. Təbii ki, bu, Füzulinin poeməni “Rum zaifləri”nin xahişi ilə qələmə aldığındı bildirmişdi. Təbii ki, bu, Füzulinin poeməni qələmə almış üçün dütündüyü bir priyom idi. Böyük düşüncə və fəzilət sahibi olan şair doğma dilinə, millətinə, xalqına sevgisini bütün əsərlərində olduğu kimi böyük poeməsində da ifadə etmişdir. Məlumdur ki, türk dilində “nəzmi-nazik” yaratmaq Füzulinin ən böyük xidmətlərindəndir.

Şair yaradığı hər bir obrazı elə cıtalayıb, elə təqdim edir, oxucuda ona böyük möhəbbət hissi yaradır. Bu baxımdan poemada verilən obrazlar içərisində Nofslı olan münasibət xüsusi ilə seçilir.

Şair Nofslı obrazından əsərdə dörd başlıqla söhbət açır. O, səhərlərindən daha orijinal münasibət baslıdyı bu obrazı fərqli şəkildə yaratmışdır. Nofslı dövrün əzablarını görmüş, hünər və qüdrət sahibi, “mərufi-zamanı”dır. “Eşq yolunda çox yüyürmüş” olan Nofslı manovu aləmi zengindir. Məcnunu “ədabi-kamil” adlandırmışlığı ilə Nofslı özünü tanıdır, düşüncə səviyyəsini bəlli edir.

Məcnun əhvalatından xəbər tutan Nofslı onun dərdindən alac axtarır, Leylini qəbiləsinə məktub göndərir, rədd cavabı alıqdan sonra döyüşə başlayır.

Füzuli Nofslı qəhrəmanlığına, onun döyüşlərinin təsvirinə geniş yer ayırır, bu səhnələri oxucuya canlı, inandırıcı şəkildə anladır. Şair Nofslı bir türk sərkərdəsi kimi alqışlayır və onun qələbəsinə əsaslandırır. Çünkü “Türklərdə gəzgilik, zəriflik, incəlik, adab, hörmət, böyükliyə ehtiram, səzündə bütövlük, təvazökarlıq, iğidlik və mərdlik kimi hər biri saysız-hesabsız tərifə layiq olan” keyfiyyətlər vardır. (7, s. 25)

Füzuli bu xüsusiyyətləri Nofslı obrazında cəmləşdirmiştir.

Cün tiq çəkib mübarizi-Rum,

Şam əhlini etdi əmrə məhkum.
Fəth sipahi-türkə mənsub,
Oldu ərəbin sipahi mağlub. (6, s 103)

"Rum mübarizi qılınc çəkib Şam əhlini əmrə məhkum etdi, - türk qoşunu qalib gəldi, ərəb qoşunu mağlub oldu" (8, s. 91).

Nofsl ilk döyüsdə mağlub olmasının səbəbini "bir əhli-həqqin duası" ilə bağlayır, "bimar" adlandırrır. Yaşadığı camiyətdə bu bimarlara əlav olmadığını anlıyır. "Mən həm xəcıləm, bu macəradan acizlərə qıldığım cəfədan" söyleyərək allahdan iman dileyir, məmləkətinə dönür.

Bəslilikə, müqayisələ şəkildə apardığımız araşdırma və təhlilərdən aydın olur ki, Şərq ədəbiyyatında yazılmış "Leyli və Məcnun" larda yaradılmış Nofsl obrazları müəlliflərinin fordlu təsfakkır və taxayyüflü, intellektual düşüncəmə səviyyəsinə, spesifik bədii yaradıcılıq texnikasına, məqsədinə görə müxtəlif xarakterde təqdim olunmuşdur.

Ədəbiyyat

1. Həqiqi Təbrizi. "Leyli və Məcnun". Bakı, 2004.
2. Əliyar Səfərli, Xəlil Yusifli. Azərbaycan ədəbiyyatı tarixi. (Dörslik) Bakı, 2008.
3. Nizami Gəncəvi. "Leyli və Məcnun". Bakı, 2004.
4. Görvər Baxşalıyeva. "İlahi eşq dastanları". Bakı, 2001.
5. Sevinc Mahmudova. Həqiqi Təbrizi. Bakı, 2004.
6. Füzuli. Əsərləri ikcildik (II cild). Bakı, 1995.
7. Mahmud Kasğarı. "Divani-lügət-it-türk". Bakı, 2006.
8. Məhəmməd Füzuli. "Leyli və Məcnun" (Tərtib edən, nəşrə çevirən, müqaddimə və şəhərlərin müəllifi Sabir Əliyev). Bakı, 1991.

Nərmin AZADGİL*

O.BUKEYEVİN NƏSRİNĐƏ UŞAQ OBRAZI VƏ MİFOLOJİ İNAM
(*"Aypara ana haqqında hekayə"* və *"Uşaqlıq illərinin əks-sədasi"*
povestləri əsasında)

Hər bir etnosun mifologiyası bütöv və mükəmməl bir sistemdir. Maraqlı və səciyyəvi cəhət bundan ibarətdir ki, ulu əcədələrimiz heç vaxt mifologiya yaratdıqlarını düşünməyişlər. Onlar sadəcə olaraq gündəlik adı həyatlarını yaşayırlar. Nə vaxt yaranmasından asılı olmayaq, mifologiya həyatın özü kimi yaşanmaqdan çıxırdıqdan sonra da insanın şüuraltı qatında özünü təsir gücünü qoruyub saxlayır. Görkəmlı tədqiqatçı Bronislav

Malinovski yazırı: "Mif primitiv cəmiyyətdə, daha doğrusu, onun ilkin canlı formalarında danışılan nağılı deyil, yaşanan reallıqdır. Biz onda bizim günlərin romanlarına xas yeninin kəşfi ruhunu deyil, şəksiz inanılan canlı reallıq tapırıq. Daha doğrusu, inanlıbdır ki, bu reallıq ilkin çağlıarda olubdur, sonradan da insanların dünəyinə və təleyfə təsir göstərib" (1,16).

Deməli, şorti şəkildə mifologiyaya iki formada yanaşmaq mümkündür: birincisi, mifologiya hayatın özüdür; ikincisi, mifologiya yaşanan ömrür üçün olarlardan və qadağalardan ibarət nümunəvi həyat modelidir. Əslində ulu əcədələrin şüurlu şəkildə yaşadıqlarını müasir insanlar şüuraltı qatın təsiri ilə yaşayırlar. Bu baxımdan miflər, mifoloji inam və motivlər də söz sonatında iki formada iştirak edir: mifologiya həyatın özü kimi və mifologiya həyat nümunəsi kimi təsvirini tapır.

Bütün hallarda mifoloji mövzuda yazılmış əsərlərdən fərqli olaraq, mifoloji motivlər istinadlı qəlemlə alınmış əsərlərdə mif həyatın özü deyil, həyat nümunəsidir. Başqa qələm dostları kimi, O.Bukekeyev də mifoloji motivdən ilk növbədə müəllif niyyətinin daha geniş miqyasda ifadəsi üçün istifadə edibdir. Mifoloji motiv həyat nümunəsi kimi bütün zamanların və məkanların fövqündə durmaqla insanlara yaşamışı lazımlı gələn həyatı göstərir.

Uşaq həm mifologiyadır, həm folklorlarda, həm də yazılı ədəbiyyatda mühüm bədii-estetik və rəmzi tutum dayanıb obrazlardan biridir. Təbii ki, uşaq obrazının sadalananlarında ifadəsinin fərqli cəhətləri olduğu kimi, kifayət qədər də ortaç cəhətləri vardır. Bədii əsərin obrazları ələməndə epizodik və koməkçi funksiya daşıyan uşaq suratından fərqli olaraq, əksər əsərlərdə uşaqlar arxetip statusunda çıxış edirlər. Q.K. Yunkun elmə görtüydi bə terminin ən geniş planda monasi bundan ibarətdir: "arketip (yunan dilində arche - başlanğıc + typos - obraz) - proobraz, ilkin forma, prototip; folklorşunasılıqda: ilkin motiv, stüjet, obraz haqqında təsvir" (2,10).

Arxetip ilkin prototiplə, obrazla bağlı təsəvvürləri özündə yaşatmaqla kifayətlənmir, onun şüuraltı qatda yaşamaq imkanları da güclüdür. Onun özündə yaşadığı rəmzi mona tutumu istər-istəməz hər fordin şüuraltı qatında qaldığı üçün fəallasdanda tanıma prosesi işlədürü və təsiri özünlü göstərməyə başlayır. Belə arxetiplərdən biri də uşaq arxetipidir.

Bədii ədəbiyyatda inkişafının bütün dövrlərində və mərhələlərində uşaq obrazının yaradılmasına xüsusi diqqətin yetirilməsinin əsas səbəblərindən biri, şübhəsiz ki, uşaq arxetipinin çoxənənliliyi ilə birbaşa bağlıdır. O.Bukekeyevin əsərlərinin bir çoxunda uşaq obrazı bu arxetipin bəzi monalarını bədii şəkildə ifadə edir. Bəri başdan onu qeyd edək ki, bu monaların ifadəsi yaşayıcıın əsas məqsədlərindən olmamışdır, qeyri-ixtiyari şəkildə təzahürünü tapmışdır.

Uşaq arxetipi şüuraltı qatla birbaşa bağlı olmaqla yanaşı, həm də kollektiv ruhun uşaqlığının aspektlərini gerçəkləşdirir. O.Bukekeyev "Aypara ana haqqında hekayə" adlı povestində adət-ənənələrlə yaşayın bir aulun həyatından

* AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu

səciyyəvi epizodun təsvirini vermişdir. Döyüşlərin birində cunqarlar tobitkilara sarsıcı zərba vururlar. Aypara ananın oğlu Kaydos öldürülür, arvadı və ekiz uşağı ösir götürülür. Ağbirçək qadın ana fəhmi ilə başa düşür ki, uşaqları asırlıdan hələ belinə təzə-təzə minmək öyrənən Jandos xilas edə biler.

Povestin bütün strukturunu xilaskar mövzusundakı mifləri xatırladır. İlk növbədə onu qeyd etmək lazımdır ki, Aypara ana əslində bütün kollektivin rəmziidir. Yalnız ona görə yox ki, əri nəvələrini xilas etmək üçün gedəndə obanın rohbarlığını öz öhdəsinə götürür. Bir də ona görə ki, Aypara ana döyüşlərdə deyil, adı günlərdə qoruyuculuq missiyasını yerinə yetirir. Hətta ərinin gerçəkləşdirməyi bacarmadığı bir işi – nəvələrinin asırlıdan azad olunmasına da o, hayata keçirir. Jandos anasının tapşırığını yerinə yetirir, uşaqları xilas edib götürür. Amma o, xilaskarlıq missiyasını yerinə yetiriyinin fərqlində deyil. Aypara ana xilaskar missiyasını çoxş edir. Cənki o, nəvələrinin asırlıda qalmasını namusun ləkələndiyi kimi qiyamətləndirməklə yanaşı başa düşür ki, uşaq mümkün gələcəkdir. Povestin bir yerində Aypara ana bildirir: "Mənim ərim Oljay deyir ki, qazaxlarda mal-qara yaxşı çoxalır, insanlar isə çoxalmır" (3,496).

İnsanların çoxalmadığı ağrısını yaşıyan, bir oğlunu itirən, ərinin artıq qoruyuculuq missiyasını yerinə yetirmək gücündə olmadığını bilən ağbirçək asırlıdəki uşaqlara böyük bir tayfanın gələcəyi kimi baxır. Maraqlıdır ki, ana nəvələrini xilas etmək üçün kiçik oğlunu hər mərhələsində ölüm gözləyən təhlükəli səfərə göndərir. Belə bir qərara gəlmək onun üçün ağır olduğunu qədər də zaruridir. Elin gələcəyini fikirləşən ana bununla da taleyətküllə bir masalada əminlik qazanmaq istəyir. Nəvələr xilas olmasa, tayfanın gələcəyini və taleyini Jandos müyəzzinəlsədirəcək.

Jandos isə hələ uşaqdır. Onun sunaqdan çıxmazı lazımdır. Povestin bu yerində artıq inisiasiya ritualı təsvirini tapır. Hələ uşaqlarından ayrılmayan, göy-qurşağıni tutmaq üçün qaçan Jandos "kisi kimi yetişdiyini" təsdiqləməlidir. Ömründə birinci dəfə tək başına səfərə çıxan bu uşaq yol boyu qorxu da keçirir (gözünün qabığını insan kəlləsi gəlir-3,514), dəfələrlə əslümlə üz-lizə də gəlir (onu diri-diri odda yandırmaq istəyir-3,514) və s. Amma o, maqsadına çatmaq üçün bütün çətinlikləri dəfə edir və anasının taşlığını yerinə yetirməyə çalışır. Səfərə çıxmamışdan əvvəl anası ona deyir: " - Ha, oğlum, yolun açıq olsun, qoy müqəddəslər səni qorusun. Əgər uşaqları sağ qaytarla bilməsən, onları öldür" (3,509).

Aypara ananın qərarı ağırdır. Amma qəbulu qazax xalqının rəmzi kimi götürülen tayfanın taleyi ilə bağlıdır. Əslində ana bir ölüm təhlükəsini nəzərə almaqla iki dirilməni gerçəkləşdirmək niyyətindədir. Bir ölüm nəvələrin və oğlanın ölümüdür. İki dirilme isə bir tərəfdən uşaqların sağ gəlməsi ilə tayfanın sağ qalmasının ifadəsidir, digər tərəfdən da Jandosun bir yaş həddindən başqa yaş həddinə keçməsidir, yəni ölüb-dirilməsidir. Səfərdən sağ-salamat qayıdan Jandosun timsalında yol boyu həmin sərafdan mümkün bütün təhlükələrdən

keçən bir uşaq ölü, aula qayidan Jandosun nümunəsində isə yeni bir ərən, tayfanın inkişaf təleyinin məsuliyyətini və ağırlığını cıynında daşımaga hazır olan bir ərən dirilir.

"Uşaqlıq illərinin əks-sədəsi" adlı povestin qəhrəmanı da taxminən Jandos yaşındadır. Onların isə fərqli müxtəlif zamanlarında və məkanlarda yaşamlarımızdadır. Nurlan mühərabədən sonrakı illərdə məktəbdə oxuyan bir yeniyetmədir. Heyat şəraiti ağırdır. Kişişirin böyük əksəriyyəti mühərabədən qayıtmayıbdir, qayıdanların da çoxu atası kimi şikəstdir. Buna görə də onlar oxumaqla yanaşı, böyükələr böyükələrdən artıq İsləməklə kömək etməlidirlər. Bir növ onlar uşaqlıq keçirmədən uşaq vaxtından böyükələşmək məcburiyyətdədirler.

Onların auluna aqronom İsləməyə alman qız göndərilərlər. Mühərabənin dərdi, ağırsı hələ həyatlarından və yaddaşlarından silinməyen aul əhli ona faşist qızı kimi baxırlar. Hətta bilindən sonra ki, qız Sovetlər Birliyində doğulub yaşayın almanınlardandır, ona münasibət uzun müddət dayışmir. Yalnız Nurlan ilk gündən içində Luizaya qarşı qoriba və isti duygunun tasarı ilə diqqəti yanaşmağa başlayır. Tədricən bu hiss onun qəlbində etiraf olunmaz bir eşqə çevrilir.

Nurlan da Jandos kimi həyatının keçid-inisiasiya mərhələsini yaşayır. Həyat onu da sınaqdan çıxardır. Amma Jandosun öltüm təhlükəsi ilə dolu və başğaları ilə mübarizədə gerçəkləşən sınaqdan fərqli olaraq, Nurlanın sınağı onun özü və içi ilə bağlıdır. Uşağı yerdə İsanın obrazı olan F.M.Dostoyevski haqqında tədqiqatçı yazır: "Dostoyevski üçün "insanda insan" tapmaq eyni zamanda onda uşaq tapmaqdır" (4,50). Onun özü N.A.Lyubimova yazırkı ki, "uşaqlara aid olan hər şey timzidir, işçılıdır və gözəldir" (sütat üçün bax:5).

Nurlan təmizliyi, işçılığı və gözəlliyi yasadın bir uşaqdır. Luizanın gölişini onun yeknəsək həyatını dayışdırır. Aulin böyük əksəriyyətdən fərqli olaraq o, Luizanın alman qızı olmasını nəzərə almaq istəmir, amma həm də özünüñ ümidiñ içindən keçən bu münasibəti açıq şəkildə bildirir. Bu zaman Nurlan özünüñ aulin böyük əksəriyyətyindən qarşı qoymuş olardı. Ətrafıdaclar onu qinayardılar ki, ölüm ayağında olan atasını almanın bu gῖnə saldıqları halda onları müdafiə edir.

Bu hiss onda təsadüfən yaranır. Qızın gözəlliyi, təmizliyi Nurlanın bütün varlığına hakim kəsilir. "Onun necə də aq üzü var, deyə Nurlan fikirləşdi, — sanki tabşırı sırtlıdır. Hələ saçları... Beləsinə yalnız yuxuda görmək olar". Sərkoş Korjakın qışqıraraq oxumağı xoşladığı mahni birdən yadına düşdü: "Səni doğan aña bəxtiyardı..." (3,408). Sevgi onu daha da saflasdırır, həyatə dəhaç çok bağlıdır. Nurlanın bütün aulda farqləndiyini qızın içindəki təəssüf də təsdiqləyir. Korjakın kobudluğunu görən və Nurlanın təmizliyi ilə müqayisə edən Luiza təəssüflərin ki, "bu oğlan çox gec doğulubdu" (3,418). Qızın təəssüfünən yegana səbəbi Nurlanın ondan 4 yaş kiçik olmasıdır.

Luizanın kənddən getməsi Nurlanın nisgilini daha da artırır. Sevgi onu dəyişdirir, həyatının yeni mərhələsinə qədəm qoymasını sürətləndirir. Bu yeniyetmə özü ilə mübarizə aparır, saflığını qoruyub saxlayır. Uşaq kimi ölen Nurlanda gənc dirilir, amma o, əsaqlığında müsbət mənəvi-əxlaqi keyfiyyətləri itirir. Rus Anna qarının sözlərindən də məlum olur ki, heç vaxtda itirməyəcək, həmişə özü olaraq yaşayacaq: "Yalan danışmağı da bacarmırsan, özünü sevən kimi göstərməyi də. Bu sənin üçün çox ağır olacaq, çox çətin olacaq. Biziñ günlərdə az da olsa, yalan danışmağı bacarmaq lazımdı. Qorxuram ki, düzgünlüyüne və təmizliyinə görə həyatında çox yumruq yeyəson" (3,429).

Gələcəkdə Nurlanın hansı peşəyə sahib olacaq asas deyil, asas onun içindəki təmizliyi saxlamasıdır. Bir ailənin başçısı olacaq Nurlan, özü deməşkən, azsaylı yaxşı adamlardan biri olacaq. Deməli, onun varlığı hayatıda yaxşılığın mövcudluğuna bər fərd miyandasında tömənatdır. "Uşaq motivinin əsas mahiyyəti onun gələcək xarakterli olmasına. Uşaq potensial gələcəkdir" (6).

Hər bir tayfannın, daha geniş mənənət xalqın mifik irləri onun təkəcə keçmişisi deyil, həm də gələcəyidir. Etnos, xalq, millət özünəməxsusluqlarını mahz mifoloji inamı əsasında yaşadır. Mifoloji irlərin itirilməsi xalqın mənəvi fəlakəti olardı. Qazax xalqını mənəvi fəlakəti yaşamaqdan qoruyanlardan biri də əsərlərində təleyfliklə məsələlərin mənalandırılmasında mifoloji inamlara geniş yer verən O.Bukeyevdir.

ƏDƏBİYYAT

- 1.Юнг К.Г. Душа и миф: шесть архетипов. Государственная библиотека Украины для юношества, Киев: издательство «Port-Royal», 1996, 384 с.
2. Зуева Т.В. Система сказочных жанров в русском фольклоре // Литература в школе. 2006. - № 3. - С. 8-12
- 3.Бокеев О. Человек-Олень. Повести; рассказы. Астана: Аударма, 2011, 568 стр.
4. Калякин Ю. Ф. Достоевский: Все - «дите»// Наука и религия. 1971.- № 10.- С. 50.
5. Михюкович А.В. Поэтика детских образов Ф.М.Достоевского в контексте "народного христианство". www.lib.csu.ru/vch/2/1994_01/003.
6. Юнг К.Г. Психология архетипа ребенка. <http://lib.rus.ec/b/364922/read>

Nəzakət HÜSEYN QIZI*, Elmira İLYASLI*
Mühacirət ədəbiyyatı tarixində;
Əhməd Cəfəroğlunun ümumtürk mədəniyyətinə xidməti
("Türklük Amaci jurnalı" əsasında)

Hər bir millətin ən qiymətli mənliyi və varlığı, xüsusiilə mədəniyyətdə olduğundan, nəşrini başladığımız Türk Amaci da, birbaşa, Türk mədəniyyət birliliyinin mürevvici və qeynağı olaraq Türklük xidmət edəcəkdir.

Əhməd Cəfəroğlu

Ayri-ayrı milli ədəbiyyatlar tarixin müxtəlif dövrlərində bir-biri ilə ədəbi əlaqədə olmuşlar. Bu da onların forma, məzmun və bədii təsvir baxımından yeniləşən ədəbi prosesdən faydalanaşmasına və zənginləşməsinə imkan yaratmışdır. Ədəbiyatlararası qarşılıqlı əlaqələrin hər zaman mövcud olmasına rəğmən, XX əsrə bu global hal aldı. Əgər əvvəldən bu əlaqələr tərcümələr, uyğunlaşdırılmalar əsasında ilə reallaşdırısa, XX yüzilin əvvəllərindən başlayaraq, müxtəlif millətlərin nümayəndələri bir araya gələrək, görüşlər, konfranslar, simpoziyumlar və jurnallar vasitəsi ilə birlikdə, eyni zamanda ədəbi əlaqələri canlı olaraq davam etdirmək kimi fəaliyyətlər şəhəriyyəti hal almışdır. Bu cür yığıncaqlara müxtəlif millətlərin həm ədəbi əsərləri, həm də ədəbi və elmi şəxslərinin qatılması səbəbindən ədəbi əlaqələr daha sürətli və üstünən səviyyədə davam etdirilirdi. Bəs edəcəyimiz "Türk amaci" jurnalı da Türk xalqları arasında mahz ədəbi əlaqələr yaratmağa xidmət edən bir körpü dəyərindədir.

Məlum hadisələrlə əlaqədər olaraq Azərbaycandan könərda mühacir həyatı yaşamaq məcburiyyətində qalan Əhməd Cəfəroğlu qardaş Türkiyəni özünə ikinci vətən seçir. Türkiyə Əhməd Cəfəroğlu kimi bir çox insanlarımıza qardaş ağışunu aymış, onların yaşaması və çalışması üçün imkan yaradılmışdır. Mühacirətin hamisi Azərbaycanın düşünen beyni, fikir aydınları idi. Onların Azərbaycanı azad, müstəqil olmasına istəmək ideyaları imperiyani hər zaman narahat edirdi. Bu səbəbdə onlar təqib olundurdu. Mühacirətdə yaşamağa üstünlük veren ziyalilərimiz Azərbaycanın İmperiyanın törətdiklərini tarixin yaddasına yazmaq fürsəti qazandılar. Əks halda vətənde yaşamağa davam etəs idilər, onları da o dövrdə represiya qurbanları kimi məhv edilmiş tohhlükəsi gözləyirdi. Qardaş Türkiyə onların fikir və düşüncələrinin Böyük Türk dünyası üçün dayarını anlayaraq, onlara fəaliyyətlərini genişləndirmək imkanı yaratmışdır. Universitetin ədəbiyyat fakültəsində Müderris müavini vəzifəsində çalışan Dr. Əhməd Cəfəroğlu «Türk amaci» jurnalını nəşr etməkə bütün Türk

* BDU, dosent.

* BDU, müəllim.

dünyası arasında ədəbi əlaqələr yaratmağa müvəffəq olmuşdur. 1942-ildə 1 - 6 sayıları, 1943-cü ildə isə 7-8 sayıları yayımlanan bu jurnalda dəstək verənlər Türkologiyada kifayət qədər tanınan Prof.Dr. Körpüzləzadə M.Fuat, Prof. Abdülkadir İnan, prof. Mecit Okay, Baycan Turanlı, Fahrettin Çelik, Suzan Cəfəroğlu, Feyzi Tokay, Əli Genceli və s. elm fədai'ləri olmuşlar.

Dərgini yaratmaqdə Əhməd Cəfəroğlunun məqsədi bütün türk dünyasının folklorunu, ədəbiyyatını, dilini, tarixini, coğrafiyasını, etnografiyasını və başqa elm sahələrini araşdırın və eyni zamanda bu əsərlər vasitəsi ilə onların həm düşüncə, həm həyat, həm dəl baxımından biri-birinə yaxınlaşmasına yardımçı olan bir mənbə funksiyasını yerinə yetirməyə müvəffəq olmaq istəyi idi. Bu fikri daha aydınlaşdırımk üçün Əhməd Cəfəroğlunun bununla əlaqədar öz açıqlamalarına diqqət edək:

"Türk amacı"nın nəşrindən gülələn əsas məqsədi və ideali ən yaxşı olaraq daşıdığı ad ifadə etməkdədir. Amaç sözü daha on birinci əsrden etibarən Türkçəmizə "Nişangah" və "hədəf" mənənlərdən istifadə edilərkən bu günə qədər eyni monasını mühafizə etməkdədir. ("Türk amaci", 1942: 1)

Əhməd Cəfəroğlunun bu dərgini yaratmaqdə ən böyük məqsədlərindən biri də ümumtürk əlaqələrinə yol açmaqdır. Müxtəlif Türk gövmlərinə aid olan mövzulara heç bir ayrıqlı qoymadan, bir mühitdə öyrənilməsi və nəşr edilməsi, ədəbi və mədəniyyət dəyərlərinin bir nöqtədə birləşdirilməsi bədiklərimizi bir dəhə təsdiq edir. Onun fikrincə: "Türk dünyası ilə birlikdə, Türk mədəniyyəti də, çox geniş bir sahəyə yayılmış və bu üzən bir çox Türk xalq və elləri arasında müxtəlif şiva törməş və hər bir Türk eli üçün ayrı-ayrı tarixlər belə yaxılmışsa da, bu ayrırlıqlar ancaq coğrafi vəziyyət baxımından diqqət nəzirinə alına bilər. Gerçəkden isə, milli məskura, ədəbiyyat, sənət, dil və sair kimi mənəvi varlıqlar baxımından, milli Türk fikir hayatı hər daim bir kül olmuş və bundan doğan Türk mədəniyyət birliliyi, varlığı da bu günə qədər tamamilə özünü mühafizə etmişdir. ("Türk amaci", 1942: 1) Əhməd Cəfəroğlu bu həqiqətləri ortaya qoymaq "Türk amaci" jurnalının müqəddəs vəzifələrindən biri kimi qeyd edir. Hətta bu məqsədə çatmaq üçün bütün araşdırımlarla, toplamalara məcmuədə yer verəcəyini də vurğulayır. Eyni zamanda bacara bildikləri qədər, Türk mədəniyyətinə və məqsədini xidmət edən Avropa mətbuatındaki mühüm yazıları da Türkçəyə çevirilməklə oxucuların istifadəsinə verəcəklərini də bu jurnalın əsas məqsədlərindən biri sayır. Əhməd Cəfəroğlunun əsas məqsədi bu jurnal vasitəsilə müxtəlif coğrafi məkanlara səpələnmiş Türk gövmləni bir-birinə tanıtmaqla, onların birliliyinə nail olmaqdır. Onun sözləri desək:

"Türk amaci"nın ödməsi lazıim gelən ən böyük borclarından biri də müxtəlif coğrafi sahələre ayrılan bütün irqdaşlarını biri birinə tanıtmaq və tanışdırmaqdır. Cahal tarixinə əzm xidmətləri toxunan, çağları və əsrlər boyunca, yüksək mədəni, milli dövlətlər quran, Türk uruk və boyalarını, yaxın-dan tanımadan və onlarla möhkəm bir surətdə ilgilənmədikə, Türk mədəniyyət

birliyi iddiası, daim nöqsan qalacaq. Bu sahədə məşgül olan hər bir Türk münəvvər və gəncin burada üzərinə düşən vəzifə, Türk mazisini boylamak və bir-birindən ayrı yaşayan Türk xalqlarının, ayrı-ayrı mədəniyyətə malik olmayıb, əksinə müstərək bir Türk birliliyi məhsulunun parçalarından başqa bir şey olmalıdırını "Türk amac"ında isbat etməkdir. ("Türk amaci", 1942: 2)

"Türk amaci" jurnalı qısa bir zaman ərzində yayılmasına baxma-yaraq qarşısına qoyduğu bütün dəyərlərə sahib olmayı bacarı. Bu dövr ərzində 8 sayı işq üzü görməsinə baxmayaraq jurnalda Azərbaycan, Təbriz, Özbək, Tatar, Qırğız, Qazax, Şimal türklərindən: Krim, Nogay, Bolqar türklərinin: Volgaboyunda yaşayan Ural-İldil türklərinin, Dağıstan türklərinin, Trakiyadakı türk qəbilələrinin, Ahiska və s. türklərin mədəniyyəti, ədəbiyyatı, elmi, tarixi araşdırırlaraq dərc etmili. Bu vəsile ilə birini digərinə tanıtmağa çəy etmişlər. Jurnalın nümayiş etdiyi məlumatda diqqət çəkən mövqelərdən biri daha çox başqa millətlərin təzxiqinə məruz qalan və bu səbəbdən milli, mədəni və elmi dəyərlərinin məhv edilməsi təhlükəsi yaranan türk gövmlərinə şəhərimi verilmişdir. Bunlardan Krim Tatarlarının, ahiskalıların, Təbrizlin, Dağıstanın, zaman-zaman erməni problemi yaşayan Qarabağ və başqa türk xalqlarının milli və mənəvi dəyərlərinin qorunması səbəbiylə bu istiqamətdə aparılan araşdırımlar jurnalın əsas mövzularına çevrilmişdir. Məsələn: Dr. A. Z. Soysalın "Krim hanlığında azılızadeler", Əli Gəncəlinin "Təbrizli Saib" jurnalın 1 və 2-ci sayılarında, M.F.Togayın "Coğrafiya baxımından Akyar (Sevastopol)" jurnalın 2 və 3-cü sayılarında, prof. Dirr - T. Alangunun "Dağıstanlı Aşuk Söyüñ" 3-cü sayıda, Kadircan Kaşlinin "Dağıstan haqqında Hagur'un masası" 5 və 6-ci sayıda, Suzan Cəfəroğlunun "19-cu Asır Azeri şair-lərindən Sədi Qarabağı" 5 və 6 sayıda, Məhərrəm Feyzi Togayın "Türk əllerinin yaxın tarixə baxışlar; Şərqi Türkistan", "Yaxın Türk Tarixinə Baxışlar; Şəmил" 5 və 6 sayıda, F.Saltkamın "Ahiska ağları bir neçəsi" 8-ci sayıda və başqa bu kimi məqalələrdə türk xalqlarının milli və mənəvi dəyərlərinin unudulmaması, eyni zamanda tarixi yaddaşın bərpası baxımından çox lazımlı araşdırımlar yer almışdır.

Əvvəldən də qeyd etdiyim kimi bu jurnalın məqsədlərindən biri də Avropa alimlərinin Türk mədəniyyətinə, ədəbiyyatına, tarixinə xidmət edən əsərlərini imkan daxilində türkçəyə çevirib yayınlatmaq idi. Bu istiqamətdə məşhur Alman şərhçüsü C.Brockelmannın Besim Atalayın "Divani Lugat-it-Türk" divanının tərcüməsi üzərinə bir yazısını türkçəyə tərcümə edərək noşr etmişlər. Jurnalın bu xüsusda şəhərinə diqqət edək: "... Dərin araşdırımlarıyla Türkologiya sahəsində də qıymıtlı əsərlər veran bu alım 1928 - ci ildə "Divan Lugat it-türk" ün bir indeksini noşr etmişdir. Möhtəşəm professorun, eyni əsərin hörmətli dilçisi Besim Atalay tərəfindən edilən tərcüməsi münasibatlı hazırlanmış olduğu bu yazımı məmənəniyyətlə noşr edirik. ("Türk amaci") Türk Amaci jurnalına ilk sayından sonuna qədər həm başlıq, həm də hər

saya müəlliflik edən Əhməd Cəfəroğlu öz yazılarında və ümumiyyətlə jurnalda aldığı bütün əsərlərdə arzularında yaşadığı Böyük Turan üçün dildə, fikirdə ortaq olan dəyərin ana xətti kimi keçməsi, Türk dünyasının ədəbi əlaqələrinin inkişafında təsiri danılmazdır.

ƏDƏBİYYAT

1. "Azərbaycan Türk amaci" jurnalı. Təpkibası. 2009. İl 1942-1943; sayı 1-8. Ankara, Türk Dil Kürməti. 384 s.
- 2.Nəcəf Nazim. Ədəbi əlaqələr və bədii tərcümə. 1999. Bakı.Dövlət Universiteti nəşriyyatı. 60s.

Nigar SƏFƏROVA^{*}

Utopiyasız utopiya, yaxud "olmayan yer" haqqında romanə dair

Bu həmin yerdir ki, ilk dəfə haqqında Platon "Dövlət" əsərində danışıb, bədii ədəbiyyata T.Mor gotırıb. Dünya ədəbiyyatındaki nümunelerilə yanaşı Azərbaycan ədəbiyyatı da bu məvzuya bir neçə töhfə verib. Bunlardan biri "Utopiyasız utopiya, fantastikası fantastika" olan "Ağ qoç, qara qoç" və ya "folklor və klassikadan qidalanan müasir utopik, antiutopik nağılı".

Tarixən milli birlilik, dil birliliyi, vətənsevərliyi hər dövr üçün əksər şairin, yazarının yaradıcılığında öz əksini tapıb. Həqiqi vətənsevərlik hissleri və patriotizm termini ilk dəfə XIX əsrde yaşışmış təqnidçi dramaturq M.F.Axundovun yaradıcılığında işləndiyi halda bu məvzuya XX əsrde dəha çox müraciət edilmişdən başlamıdı. Bunun da dövrün ictimai-siyasi ərafa, Azərbaycanın bu vülliyyətde əsriñ ən amansız müqavilələrinə qol çəkilərək bölgüsündürüləməsi ilə bağlı olduğunu düşünlər. Dövrünün aydınları, qələm adamları cənər tərxiyi siyasi ərafa içtimai borabənziliklərin hökm sürdüyü ortamda susa bilməzdilər - bəziləri hayquraraq, bəziləri isə susub sadəcə qələmə sarılaraq soydaşlarını birləşdir, bütövlüyü, millətinə, diliñə saygılı olmağa çağırırdı. Bu çağırışa cavab gəlmədikdə isə utopik cəmiyyət xəyalına düşən qələmə əhli çıxış yoluñu bu tipli əsərlər yaratmaqdə göründür.

Azərbaycanın 60-ci illər nəsilinin, eləcə də modern ədəbiyyatımızın parlaq nümayəndəsi olan Anar real və fantastik qəhrəmanlarını real və utopik cəmiyyətdə təsviretmə qabiliyyətinə görə adəbi mühitdə öz sözünü demişdir. Haqqında danışacağımız "Ağ qoç, qara qoç" romanını yazığımız bu sahada monologu hesab etnək olar. Şifahı xalq ədəbiyyatı, eləcə də klassik Azərbaycan ədəbiyyatına çox bağlı olan Anarın bu əsərində istər folklorдан, istərsə də klassikadan kifayət qədər təsirlənmə aydın görünür. Har şeydən əvvəl yazıçı özü

əsərinin utopik və antiutopik nağıllardan ibarət olduğunu deyir. "Ağ qoç, qara qoç" romanı iki hissədən, müəllifin öz dediyinə görə bir-birinin xronoloji davamı olmayan iki nağıldan ibarətdir. Bildiyimiz kimi "ağ-qara" dünya fəlsəfi, ədəbi, dini düşünücsinənə görə bir-birinin zidd qütblerində dayanan möfhəmləri ifadə edib. Hələ təq min il əvvəl Cənubi Azərbaycan ərazisində yaranıb yayılan dualist din olan Zərdüştlük dinində bu iki zidd qüvvə - Xeyir və Şər ağ və qarani, yaxşı və pisi təmsil edirdi. "Ağ qoç, qara qoç" əsərinin hər iki hissəsində yazıçı Məlikməmməd nağıldan epigraf götürür:

"O vaxt döyüşə-döyüşə iki qoç galacak. Biri ağ, biri qara. Ağ qoç qara qoçu qovacaq. Onda atıl min aq qoçun belina. Ağ qoçun belinə minən kimi işqli dünənya çıxacaqsın. Qara qoça minsən, qaranlıq dünənya düşəcəksən." (1, 325)

Aralarında na qədər mübarizə getəsinə baxmayaq sonda xeyir allahı Hürmüz şər allahu Əhrimən qalib gəlir. Amma əsərin ikinci hissəsinin epigrafindən da biz həlkə buna rast gəlmirik:

"Bir də gördü ki, ağ qoçla qara qoç budur, döyüşə-döyüşə gəlir. Məlikməmməd o saat sıçrayış aq qoçun belinə mindi. Amma ağ qoçunu qara qoçun belinə tulladı. Qara qoç da Məlikməmmədi götürüb qaranlıq dünənya apardı." (1, 357)

"Roman bütövlükde nağıl üslubuna söykənilərək yazılsa da, "Məlikməmməd" nağılinin sujetini olduğu kimi təkrarlamış, sadəcə müəllif adı çəkikən folklor abidəsinin motivləri fonunda şərti-metəforizm üslub örtüyünə bürünərək cəmiyyətin siyasi həyatının fərqli təzahürələrini bütün dolğunluğu ilə canlandırmışa çalışmışdır". (5, 490) Prof. Vaqif Sultanlınnın bu fikri ilə razılışdır, fikrimizcə, nağılinin sujeti heç də təkrarlanır, nağılla roman arasında təsirlənmə və oxşarlıqlar olسا da, fərqlər də kifayət qədərdir. Bu barədə təqnidçi Əsəd Cahangirin istor struktur, istorşa də ideya baxımdanız izahatı dəha ağlabatandır: 1) Məkan-zaman planı. Nağıldan fərqli olaraq əsərdə istor qaranlıq, istorşa də işqli dünənyi eyni bir məkan-Bakı şəhəridir. Bu yazığının əsərin sonuna doğru getdikcə dəha çox aydınlaşan belə bir qənəhtindən doğur ki, yeralı dünənyi də, işqli aləm də yer üzündədir. Div də, ajdaha da, Simurq da insan özüdür. Nağılların bir-birinin xronoloji davamı olmamasını deyən yazıçıya qarşı da təqnidçi fikrini belə ifadə etmişdir: "Əslində yazığının təsvir etdiyi üç antiutopik zaman tariximizin bir-birini ardıcıl olaraq əvəz edən üç dövrdür: Behişt-Badi-Kubə - inqilabə qədərkə, Bakı Kommunası - sovet dövru, Bakı Siti imüstəqil Azərbaycanın simvolik kodları, utopik Bakı isə yazığının gələcəyə dair arzularının tacəssümüdür;

2) Subyekt-qəhrəman planı. Nağılda şah ata öz övladlarını əbədiyyət almış ardınca dövrlər məkənini göndərirsə, əsərdə ata öz övladları və həyat yoldaşının ardınca uzun illər yaşadıgi Türkiyədən "qaranlıq" Bakıya gəlir. Yəni, elə göründür ki, atalar-oğullar kontekstində nağılin strukturu alt-üst olur. Nağılin baş qəhrəmanı gönc Məlikməmməd, romanın baş qəhrəmanı isə orta yaşılı Məlik Məmməldidir. Bunu müəllifin "Ağ qoç, qara qoç" u yaşının müdriklik çağlarında

* Bakı Dövlət Universiteti

qələmə alması faktı ilə bağlamaq olar. Yəqin ki yazıçı bu əsəri daha əvvəl yazdı, Məlik Məmmədli nağıldakı yaşda da zahir olardı və s. (3)

Tənqidçinin götirdiyi sadaladığımız faktlarla nəzəri və mənətiqi cəhdən razılışsaq da, razılaşmadığımız məqamlar da var. Əvvələ, onu qeyd edək ki, haqqında danışdığımız əsərə folklor yanaşı klassik ədəbiyyatımızın - Mirzə Cəlilin "Anamın kitabı" əsərinin də təsiri olduğunu məlumudur. Bunu tənqidçi də inkar etmir, amma nədənsə o nağılılıq xəttindəna qənabın istisna edilməsinə qarşı çıxır. Təbii, nağılı xətti də tam istisna edilməməli, amma, Əsəd Cahangir ona da qarşı çıxır ki, Təhrən Əlişanoğlu təhlil obyektimiz olan əsəri "Anamın kitabı" ilə çox yaxınlaşdırır, hətta bunu "Ağ qoç, qara qoç"un janr keyfiyyətlərini, tarixi-bədii dərinlik radiusunu əhamiyyətli dərəcədə dayazlaşdırıdığını, onu uzaqbaşı XIX əsrin sonu, XX əsrin əvvəllərinə, nəinki nağılı, hətta dəstən yaradıcılığının da ədəbiyyat tarixi prosesinə çevrildiyi bir dövrdə müncər etməyə gətirib çıxardığını və əsəri özüntün başlıca qayəsindən uzaq saldığını iddia edir. Buna qarşı mövqeyimiz sərtləşir. 1) Cəlil Məmmədquluzadəyəşadıq dövrədə ölkəsini, millətini ağ günə çıxmaga səsləyon, vahid türk dilinin öz dilinin əsasında yaranmasını istəyən və adını çəkmədiyimiz lakin hamiya yaxşı məlum olan əsərlərin müəllifi millətli şairlərin dərдин heç də Anardan bedii cəhdən zif təsvir ede bilməzdi. Əsərlərin ikisinin də qayəsəməli eynidir - dili bir, vətəni bir olmaq, bəltünməmək! "Anamın kitabı"nda Zəhrəbəyim ananın üç oğlunun hərəsi bir ölkəyə oxumağa gedir - Rüstəm Rusiyaya, Mirzə Məhəmmədli İraqa, Səməd Vahid Türkiyəyə. Təhsil alb qayıtsalar da milli kimliklərini unudan bu şəxslər faydasız əşya təsiri bağışlayırlar. Gübəhar işa savadsız olسا da ana dilini bilir, sonda onları bir araya gətirən də analarının kitabı olur. Sujet eyni olmasa da qəyo birdir. "Ağ qoç, qara qoç"da Bakı üç yero bölgənür - Rusiya, İran və Amerika arasında. Pərvən-pərvən düşmüş bir ailənin timsalında parçalanmış bir dövlətin taleyi gözmüümüz qabağına gelir. Hər iki əsərdə sosial-siyasi və mənəvi-psixoloji ziddiyətlərin böyüklükliyini görən qətnin deyil. 2) Məlik Məmmədlinin övladlarının adlarının Beyrək və Burla olması "Kitabi-Dədə Qorqud" abidasının də əsərə olan tasirini göstərir. Beyrək və Burla dəstən qəhrəmanları kimi nə qədər maraqlıdırlarsa, şərti-metəforizm üslubunda yazılıan əsərin qəhrəmanları kimi de maraqlarını qoruyub saxlayırlar. Lakin fikrimizcə, bu folklor abidələrindən daha çox "Ağ qoç, qara qoç" romanı Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsəri ilə daha sıx bağlıdır. Cəlil Məmmədquluzadənin Anarın səfəri olduğunu danişmazdır. Folklorlarda gölən motivlər özünüñ obrazların adında və üstürtürlü hadisələrdə göstərsə də, "Anamın kitabı" ilə "Ağ qoç, qara qoç" əsəri həm dövr baxımında yaxın zamanların əsərləri olduğu kimi, əsərlərdə əks olunan problemlər də oxşar və ya eynidir.

Bir əsər yeni mövzu götirdikdə dəha oxunaqlı olur. Cəlil Məmmədquluzadənin bu əsəri sonluq etibarila da fərqlənir. Dildə, Anarın "Ağ qoç, qara qoç" əsəri ilə bu əsəri tamamilə eyniləşdirmək də olmaz. Anar yaradıcılığında yenilik kifayət qədərdir. Birinci əsər reallığa yaxın olduğu halda, ikincidə utopik cəmiyyət yaranır. Belək yaradıldığı bu utopik cəmiyyət özü də inanmadığına görə ona qarşı antiutopik bir cəmiyyət də qoyur. Ancaq özü müsəhibələrinin birləşdiyə deyir ki, "mən galacayı ancaq antiutopiya kimi görmürəm". Demək, gələcəyə ümidi var. Bizdə isə utopik cəmiyyətin yox, utopik cəmiyyət haqqında əsərlərin yaranacağına ümidi dəha çıxdır...

Ədəbiyyat

1. Anar. Seçilmiş əsərləri. Bakı, 2004.
2. Əsəd Cahangir. Ağ saç, qara saç. Bakı, 2006.
3. Əsəd Cahangir. Kim yatmış, kim oyaq. Bakı, 2012.
4. Əzizxan Tərəvirdi. Anarın nəşri. Bakı, 2013.
5. Müasir Azərbaycan ədəbiyyatı. 2 cilddə, II c. Bakı, 2007.

Nizami XƏLİLOV*

AŞIQ YARADICILIĞININ XIX ƏSR YAZILI POEZİYASINA TƏSİRİ

Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra sahələrdə olduğu kimi, ədəbiyyatlaşdırılarda da vulqan sosioloji yanaşmadan sürətlə əzaqlaşmaq istəyi gücləndi. Ümumən, klassik ədəbi irlərin, o cümlədən folklorşunashlığıın bir sira problemlərinə yenidən baxmaq, nəzəri fikrin son nailiyətləri soviyyəsindən onları yenidən dəyərləndirmək ədəbiyyatşunashlığımızın bir nömrəli vəzifəsi kimi görünməyə başladı.

Görkəmli ədəbiyyatşunas alim, akademik Feyzulla Qasimzadənin XIX əsr milli ədəbiyyatımızı araşdırarkən gəldiyi qənaət çox düşündürür. O, bu əsri Azərbaycan ədəbiyyatı tarixində "dönlüş dövri" adlandırır. Onun fikrinə, milli ədəbiyyatda əsl demokratizm, xəqiliq və realizmin coşqun inkişafı bu dövrlə bağlıdır. Bu dövrfün bütün vülqar "izmlərin" tasirindən əzaqlaşaraq müxtəlif problemlər yönümündə yenidən işlənməsi mühüm elmi zərurət kimi ortaya çıxır...

Məlumdur ki, XIX əsr ədəbiyyatımız növ və janr zənginliyi baxımından diqqət çəkən, metod və üslub cəhdən mübahisə doğuran dövrdür. Təbii ki, o dövrdə yazılış böyüklükli materialların yenidən qiymətləndirilməsi, şəhəri vacib və gərkəklidir. İllərlə formallaşmış, bir çox hallarda şablonlaşmış fikirlər, mülahizə-

* Bakı Dövlət Universiteti

lər, hökmələr çərçivəsində kəmara çıxaraq, onlara yeni metodoloji tələblər səviyyəsində, mövcud olanlara başqa bir bucaqdan, yeni problemlər işığında baxmaq, adəbi materialı ehətə edə bilmək, apaların araşdırılmaları ümumiləşdirmək tədqiqatçıdan casarət, darin arasdırma, həssaslıq və əvvəlki adəbi-elmi ənənəni qədrənləşdirən qıymətləndirilməsinə taleb edir. Belə mövzularından biri də, "XIX əsr Azərbaycan yazılı adəbiyyatına aşq şeirinin təsiri" problemidir. Akademik F.Qasımovdanın admı çəkdiyimiz öcerkini və prof. Ə.Cəfərzadənin "Azərbaycan poeziyasında xalq şeiri təslübu" (2) kitabçasını nəzər almasaq bu mövzu, demək olar ki, İsləmməmişdir, həm də, əvvəlki dövrlərə nisbətən, xüsusun M.P.Vaqif adəbi məktəbinə yaranışını ilə aşq poeziyası yaşının adəbiyyatımıza ciddi şəkildə nüfuz etmiş, dəyərli bir təslüb, axar xətt yaratmışdır ki, bütün bunları öyrənmək, tədqiq etmək adəbiyyatlaşdırışlığımızın və folklorşunlaşdırışlığımızın ən aktual problemlərindəndir.

Belki de, XIX yüzyilin edobi prosesinde adını çakdıyımız problemi de diğer problemlerle yanısı yeni elmi konsepsiya ve metodoloji ile öyrənilməsi əsas şərtlərdən biridir. Mövcud ədabiyyatlaşdırılmışda sovet dövürüünə ədabi prosesinə ideoloji yanışmaları ədabi hadisələri obyektiv qiyəmtənləndirməyə imkan vermediyindən yeni araşdırılmalarla ehtiyac qalmadıq. Artıq müstəqillikdən iynemi il keçməsinə rəğmən an zəngin və mürəkkəb yüksəlliliklərə ədabiyyatın köhnə stereotiplərlə dəyərləndirilməsinə son qoymaq məqsəmi galib etmişdir.

F. Qasimzadə bu fundamental əsərində ayrıca olaraq "Yazılı ədəbiyyatda aşiq şeiri" bölümünü yazımış, qeyd etdiyimiz kimi, ilk defa olaraq bu problema diqqəti çalıb etmişdir. Bu ocerlik na qədər qiymətli olsa da, bu mühüm problemdə qayğıdırı zərurati ortaya çıxır. Həmçinin, F. Qasimzadənin əsərində qaldırılan işlər mesələlər var ki, təsis şəklinde irali sürtülmüşdür və bu gün geniş tədqiqata imkan yaradır və daha ətraflı şərh istəyir...

XIX asırın adəbi prosesini bütövlükde, bütün mifrokbilikləri ilə birləşdə təsəvvür etməyə imkan verdiyi kimi, adəbi-tarixi proseslər arasında irs-varılış əlaqəsini da ortaya qoyur, eyni zamanda, XIX asır adəbiyyatında novatorluqlarla (misal üçün, maarifçi-realist sənətin təşəkkülü və inkişafı)

bərabər, aşiq poeziyası ədəbi ənənələrinin XIX əsr ədəbiyyatındaki təzahür xüsusiyyətlərini izləməyə şərait yaradır.

Məsələyə bu cür baxış XIX əsr ədəbiyyatının ancaq Avropa və rus ədəbiyyatı təməlləri üzərində yüksəlməsini sərf-nəzər edir, onu həm də Şərqi ədəbiyyatı və milli aşiq poeziyası kontekstində dərk etməyə yaradıb olur, tarixi-ədəbi prosesi fragmental formada yox, bir bütöv kimi dərk etməyə istiqamətlənir. Yeninin strukturunda əskinin – xalq poeziyasının varlığı təsdiq edən sabit elementlərin genetik rolü aşkarlanır. Məhz homin genetikliyin aşkarlanması baş veran yeni prosesləri, bədii estetik hadisələri milli zəmirlər bağlayır. Estetik düşüncənin inkışaf tarixini milli varlıq, milli düşüncə soviyyəyində dərk etməyə imkan verir, milli ictitaii düşüncənin bədii-estetik düşüncəcə oks olunan göstəricisinə çevirilir. Yalnız bu zaman bədii-estetik düşüncənin milli şüurun (burada xalq-aşiq şeirində) intibahına təsir göstərmək imkanları reallaşır. Ədəbiyyat tarixinin bu və ya digər problemlərinin, indiki möqamda isə xalq-aşiq şeirin yazılı poeziyaya təsirinin öyrənilməsi milli yaddaşla, milli örnünlərdən bağlı bir problemdir və milli ruhun təbiyisində onun müqayisəyəgəlməz rölu vardır.

Məhz bu mənada XIX əsr adəbiyyatının (elcə də bütün tarixi dövrlərin adəbiyyatının) milli intibah hərəkatında oynadığı rolun dəqiq mənzərasını yaratmaq üçün onun inkişafına təkan verən amillərin hərtərəfli izahına böyük ehtiyaç yaranır.

XIX əsr bütövlükdə Azərbaycan tarixində mürəkkəb bir dövrdür. Yaranan-şandan azad yaşayan türk insanı bu əsrde işğala məruz qalıb; türk eli dağıdırılıb, türk xalqı yaşıyı əlində qoş edilib, türk mədəniyyət və mənəviyyatı ağır möhrümüyyətlərə düşür edilib və natiçələri bu gün də müşahidə edilən mədəniyyəti, dini-ruhani deqrəd uşradılır.

XIX əsrin ilk onilliklərində Azərbaycan xalqının tarixi təleyində baş veran müühüm hadisə – Azərbaycanın Rusiya və İran imperiyası tərəfindən işğal ediləsi ilə xalqımızın parçalanması Qüzey Azərbaycanda mədəniyyətdə olduğunu kimi, adəbiyyatda da qorbyönümlü-Avropana meyilli istor-istəməz güclənirdi. Şimali Azərbaycanda yaranmış yeni intellektual-mədəni mühit camiyətdə Avropa-Qərb mədəniyyətinin daşıyıcısı olmaqla bərabər, həm də dəyişikliklərin, yeniləşmənin aparcı qüvvəsi kimi çıxış edirdi. Bu yeni mühitdə yeni ideyalar meydana gəlir, inkişaf edir, cəmiyyət müxtəlif cəhətdən təsir göstərirdi...

Şimali Azərbaycanda formallaşan intellektual-mədəni mühit yeni tipli yaradıcı ziyalılar, maarif və mödəniyyət xadimlərinin meydana gəlməsi Şimali Cənubda fərqləndirən asas amillərdən hesab edilir. Şərq təsafkürü, Şərq mödəniyyəti təsirinin üstünlük təşkil etdiyi Cənubi Azərbaycan adəbiyyat və mödəniyyətinə nisbatan, Şimalda formallaşan intellektual-mədəni mühit Şərq Qəribin sintezi, milli-dini xarakter daşıyan türk-islam mödəniyyəti və ümum-bəsəri, rus-Avropa mödəniyyəti, milli realist adəbiyyat və incasənat uğrunda

mübarizə aparırdı. Azərbaycanlıların təmasda və six əlaqədə olduları Qafqaz xalqlarının eyni dili, etnik kökə, mənəvi deyərlərə mənşət türkəlli müsəlman xalqlarının mədəniyyəti yaxın region kimi Avropa xalqlarının mədəniyyəti ilə qovuşmuş, təkrarolunmaz, özünəməxsus cəhətlərilə seçilən mədəniyyətə çevrilmişdir.

XIX əsr ədəbiyyatında yeni ideyalar, xüsusiilə, cəmiyyətdəki deyişikliklərin və yeniliklərin ifadəsi, millatın mənəvi tarəqqisini xidmət edən ideyaların məcməsu olan milli ideyalar birinci növbədə ədəbiyyatda öz əksini tapdı.

Bəzi tadqiqatçılar XIX əsrin birinci yarısındaki maarifçilərin milli ideologiyaya təsirindən bahs edərək göstərirler ki, XIX əsrin I yarısında A.A.Bakıxanov və Mirzə Kazım bəyin gördüyü işlər səviyyəsində olmasa da, İsmayılov bay Qutqaşını, Mirzə Şəfi Vazeh, Qasim bay Zakir və b. da milli özünüdürk prosesinə müəyyən töhfələr vermişlər. İstər yazılı, istərsə da aşiq ədəbiyyatında yeni yaranan əsərlər məzmununa görə, özündən əvvəlki ədəbiyyatlardan xeyli dərəcədə fərqlənmiş, dövrə uyğun olaraq millatın gerçək, real həyatını, düşüncəsini, ruhunu əks etdirmişdir.

XIX əsrin birinci yarısında galacak naslin taleyində müəyyən iz buraxılmış, müasir olduğu cəmiyyətin problemlərinə realitəndən baxan maarifçi filosofümüz M.Ş.Vazehin isə on çox diqqət yetirdiyi məsələ cəmiyyətin dini münasibətidir. M.Ş.Vazeh hesab edirdi ki, din alimləri islamla bağlı əsl həqiqəti həmişə millətdən gizlədiblər.

Ruhanişərin anlaşılmayan duaları və moizələrinin xalqın əzabını daha da artırdığını görən Vazeh dini tabliğ edən şairlərə də qulaq asmağın mənasız olduğunu bildirərək yazar: "Nəğməsindən mascid havası galən şairlərin, Başları boşdur yəqin, ağılları deyil dərin" (3, 46). Vazeh aşkar şəkildə xalqa bu gün ruhanişər, müctəhidlər deyil, vətənpərvər, millətsevər insanlara ehtiyacın olduğunu bildirir.

O, haqlı olaraq, xalq şeiri ruhunda yazırırdı:
...Fəlakətə, işgancaya, kadərə,
Üstün gəlib qılinc çəkmək gərəkdir.
Ümid bağla san bir yolları hünərə,
Üləmalar nə desələr kələkdir (3, 37).

Görünür, bu səbəbdən, Gancə mascidlərinin birində M.F.Axundzadəyə dini elmləri öyrədərkən, Mirzə Şəfi onu ruhani olmaq fikrindən daşındırmışdır. Mirzə Şəfinin onu "riyakar və şarlıtan" olmaqdan – ruhanılıkdən uzaqlaşdırmaqdə möqsədi İslam dininə nibrət oymaş yox, başqa mədəniyyət tipinin, başqa təhsil sisteminin, yeni tarixi mərhələdə, xalqın namuslu və faydalı xidmətin dahi somarəli yoluñun məvcduluğunu göstərmək, başsa şalmış və inandırmış idi (4, 216-217). Yazılı ədəbiyyatda artan bu motiv şəksiz aşiq ədəbiyyatından galırı.

Q.Zakirin isə daha çox Azərbaycan türkçəsində şeirlər yazması, türk dilinin saflığının qorunmasına və cəmiyyətdəki nöqsanları, geriliyi təqib etməsin-

də və s. məsələlərə münasibədə müəyyən rol oynamasıdır. Zakirin fikrincə, artıq onun dövründə heç kəs mollaya, qaziyə inanmir, cünti xalqı xarab edən ruhanişərin, qazilərin özüdür.

Bəslılıkla, M.Ş.Vazeh, Q.Zakir, M.F.Axundzadə öz yaradıcılıqlarında həm dövrlərinin problemlərinə gerçək kontekstdən yanaşmaları və dini xurafatı dəha casarətə tanqud etmələri (M.Ş.Vazeh), həm müəyyən qədər da olsa, təmiz Azərbaycan türkçəsində, xalq-əşq şeiri üslubunda yazmaları (Q.Zakir), həm də Qərb mədəniyyətinin müsbət cəhətlərini təbliğ etməklə (M.F.Axundov və İ.Qutqaşlı) fərqlənləşmişlər və XIX əsrdə milli ədəbi dilin, milli məfkurə və dünaygörüşün formallaşmasına güclü təkan vermişlər.

Bu xüsusiyyətlər o dövr üçün yenilik idi. Bu mütəfəkkirlər keçmişin geridə qalmış adət-ənənələrdən tamamilə qurtula bilməsələr də, ancəq onlara tamamilə bağlı olaraq da qalmamışdır. Onlar təmsil olunduqları mədəniyyəti inkar etməsələr də, həmin mədəniyyətin bir yerde dayanıb qalması ilə də razılaşa bilmirdilər. Bu məqsədə həmin mütəfəkkirlər öz yaradıcılıqlarında birbaşa olmasa da, yeri golonda artıq yeni dövrün təsləblərinə cavab verməyən dini və milli adət-ənənələri təqib edir, onlara yeni rəng qatmağa çalışırlar. Bütün bunlar isə milli özünüdürk prosesinə təsir göstərir, millətin qarşısında yeni bir səhifə açırdı.

Bizcə, sağlıq F.Bodenstedtin yazdığı kimi, "adı bütün Avropada iftiixerla çəkilən gəncəli söz ustası Mirzə Şəfinin" Azərbaycan maarifçiliyindəki ən böyük xidməti Mirzə Fətəli Axundzadə kimi hər bir millətin iftiixeri sayla biləcək şəxsiyyəti Azərbaycana və bütövlükdə Şərqi baxış etməsidir. Bizcə, azərbaycanlılıq ideologiyasında, xüsüsən milli təşəkkürün formallaşmasında (xalq-əşq şeiri və yazılı poeziya münasibətləri də bunun tərkib hissəsidir) varislik problemi mühüm şərtidir.

XIX əsrdə milli-mənəvi varislik amili mühüm yer tutur. Xüsusiilə, A.A.Bakıxanov Qafqaz-Azərbaycan türklərinin tarixinə aid ayrıca bir asır yazımaqla, Qafqazda qədim bir millətin yaşadığını ortaya qoymuş oldu ki, bu da yeni nəslə böyük təsir göstərdi. Eyni zamanda, A.Bakıxanov, M.Ş.Vazeh, İ.B.Qutqaşlı, Q.B.Zakirədən ibarət, bu güclü və yeni milli ruh yazılı ədəbiyyatda M.F.Axundzadəni, S.Ə.Sirvanini, X.Natəvani, M.M.Navabı, Mirzə Baxış Nadimi, xalq poeziyasında Məhammed bay Aşıqı, Baba bay Şakiri, Mücrim Kərim Vardanını, aşiq sonatində isə Aşıq Alını, Molikballı Qurbanı, aşiq seirinin Nizaməsi Aşıq Ələsgəri, Aşıq Pərin, Şəmkirli Aşıq Hüseyini və başqalarını yetişdirdi. Bir sözənə, yeni nəslidə milli xüsusiyyətlərin nisbətən qabarıq şəkildə ortaya çıxmışdan milli-mənəvi varislik amili, eyni zamanda, milli-mənəvi döyüşlərə ideoloji münasibət mühüm əhəmiyyət kəsb etdi. Belə ki, M.F.Axundzadə, H.B.Zərdabı və b. artıq millət, din, vətən və bù kimi anlayışlara fəlsəfi, siyasi və ideoloji yoldan baxmağa başladılar. Əgər A.A.Bakıxanov millətin keçmişini, əsasən, tarixi məvqədən işləşdirirdi, M.F.Axundzadə, H.B.Zərdabı və b. fəlsəfi, siyasi, ideoloji şəhərlərə verməyə başladılar və burada

onlar xalq təfəkkürünə, xalq ədəbiyyatı ənənələrinə, aşiq sənətinə də ar-xalanırdılar. Həmçinin, bunlar istor-istaməz milli ideologiyamızın digər sahalarınə, xüsusun bədii-poetik təfəkkürünə, həmçinin hər şeydən xəbərdar ustad aşıqların poetik təfəkkürünün yeni istiqamətdə inkişafına və formallaşmasına səbab oldu.

Lakin, bütün bu yenilikçi-maarifçi mütəfəkkirlər dəqiq bilirdilər ki, milliliyimizi, millata maxsus bütün mənəvi dəyərləri, o cümlədən milli ideologiyamızı bu ad altında olmasa da, başqa-başqa təzahür formalarında ösrlər boyu qoruyan, onun saxlanı yeri olan aşiq şeiri, xalq təfəkkürü, el ədəbiyyatı olmuşdur. Beləliklə, Azərbaycan bədii fikrində həmişə aparıcı olan poeziya milli köklər, genetik başlanğıc, ənənəyə sadəqətini və bağlılığını da qoruyub saxlayırdı. Azərbaycan ədəbiyyatında Qasim bəy Zakirin, Mirzə Baxış Nədimin, Baba bəy Şakirin, Kazım ağa Salikin, Əbü'lqasim Nəbatinin, Mir Möhsün Nəvvabın və bu kimi XIX əsr Azərbaycan ədəbiyyatının böyük simalarının meydana çıxmalarının, coxşayı poetik məclislerin fəaliyyətinin milli icitimi stürum və estetik düşüncənin milli varlığı müdafia və müdafiə stixiyası ilə birbaşa bağlı olduğunu, sərf estetik hadisə mənasında isə ədəbi prosesin inkişafında xalq-aşiq poeziyası ənənələrinin rolunu yaşatmaq psixologiyasından güc alındığı görürük. Bu ənənə, səbüt olunur ki, müstəmləkə şəraitində yaşayan Azərbaycan ədəbi mühitinində də ham yeniləşmə, ham də ənənə yaşılmadı və buna görə də əsriñ ədəbiyyatı ham yeniləşmə, ham də ənənə zəminində arasdırılmış, əyranılmış və təqdim edilmişdir.

Maraqlı cəhətlərdən biri budur ki, biz ilk dəfə müşahidə etdi ki, təkca xalq-aşiq şeiri tərzdən yazılın əsərlərdə deyil, həmçinin XIX ərda divan ədəbiyyatı istiqamətində də, “Ədəbi məclisler”də də, XIX əsr təriqət şeirində də və dini-mövəhumata müqavimət ədəbiyyatında da, XIX əsr satirik şeirində də, maarifçi-realist istiqamətə də klassik poetik ənənələrinin yaşadığını kimi, bütün bu istiqamətlərdə mövcud əsriñ ədəbiyyatında əsas bədii istiqamətlərdən olan aşiq şeirinin – aşiq ədəbiyyatının, aşiq şeiri tərzinin ciddi bədii-estetik təsiri olmuşdur. Aşiq şeiri ənənələri bütün ədəbi istiqamətlərdə öz nüfuzlu yerini tutmuş, klassik üslubda yazan bir sira məşhur şairlərin yaradıcılığında xalq-aşiq şeirinin poetik elementlərindən, bədii vəsaitlərindən, şeir formallarından ustalıqla istifadə edilmişdir.

ƏDƏBİYYAT

1. Qasimzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı: Maarif, 1966, 487 s.
2. Cəfərzadə Ə. Azərbaycan poeziyasında xalq şeiri üslubu. Bakı: ADU nəşri, 1981, 77 s.
3. Vazeh M.Ş. Nəğmələr. Bakı: Şərq-Qərb, 2004, 96 s.
4. Axundzadə M.F. Əsərləri, 3 cild, III cild. Bakı: Şərq-Qərb, 2005, 296 s.

Rumiyyə BAĞIROVA*

Mehdi Hüseyin və İsmayıł Şıxlının böyük ənənə baxışlarına dair

Ədəbi fəaliyyətə mürakkəb və ziddiyətli bir dövrde başlayan, həyat müşahidələrini qılbinde gəzdirən, hərtərəfli kamıl bir şəxsiyyət olan İsmayıł Şıxlı ədəbiyyat tariximizə zəngin bədii irs qoymuşdur. Maarifpərvər odib çoxşaxılıq yaradıcılıq yolu keçmişdir. “Ata-anası üçün Tanrınnın göndərdiyi bu oğul payı sonralar Azərbaycan ədəbiyyatının əsas stütunlarından biri oldu”(2). İncə poetik ruha sahib olan bu insan içinde yaşanan təlatümləri, məhabbat, kədər və həsrət motivli şeirlərini kağıza köçürüş lakin zaman keçidkən başqa ədəbi növə keçmiş, nəsə sahəsində qələminin sinəmisi və təkmilləşdirilmişdir. Gőzəl poeziya nümunəsi yaratmağın haqiqətin çox çatın və məsuliyyətli bir iş olduğunu anmış, boş yerə kağız korlamaq istəməmişdir. Bu, böyük ədəbiyyatın məsuliyyətini dərk edən özüne və sonətə, ən əsasi oxucu qılbinə olan dərin inam və hörmətdən irəli golardı. Çünki İ.Şıxlı ömrünün sonuna qədər şairli iddiasından ol çəkənməsi, müharibə illərində qələmə aldığı “Gündəliklər” də müxtalif şeir parçalarını vermişdir. “İ.Şıxlının şeirdə özünü tapmaması onun xarakterindəki saliqəlilik, zəhmətkeşlik, əqidəli bir insan olmaq qabiliyyəti, qətiyyəti, özüne tənqidini yanaşmaq keyfiyyəti ona nasir kimi daha çox meydan verirdi”(1,s.5).

Hələ gənc olan yazıçı üçün “nəşr qapısı”ndan içəri girmək asan olmayıdı. Dövrün və mühitin iztirablı, sarsıntılı yollarını dörn zəka, həssas ürək və düzgün yol göstərən mülliimsiz keçmək qeyri-mümkin idi. Bu qapıya İ.Şıxlı xeyli zaman idi ki, üz tutmuşdu. Həm də bu elə vaxtlar idi ki, top-tüfənglər insanın və onun qələminin yerinə danışdırı. Tələbəlik illərindən qeydlər aparmağa vərdiş edən İ.Şıxlı cəbhədə olarkən də bu vərdişi dən əl götürə bilmir. Gənc yazılıçı hələ bu vərdişi hansı hissən doğduğunu dərk edə bilməmişdi: “Bilmirəm, hansı hissən təsiri iləsa cəbhəyə getdiyim ilk gündən qələbə ilə evə qayıdana qədər gündəlik qeydlər aparırdım. Əsərdən bu, məndə tələbəlik illərindən bir qədər halim almışdım. Hər gün gördürüm və başıma gələn işləri dəftərçəmə qeyd edirdim. Həm də çalışırdım ki, heç nəyi artırıb əksiltəməyim”(3,s.5).

Yazıcıının ilk həkayələri nə qədər zəif olsa da, bu həkayələr onu Mehdi Hüseynə aparan yol rəolini oynamışdır. Və bu yol İ.Şıxlının zirvələrə, yüksəkklərə qaldıracaqdı... Hələ xəbəri yox idi. “Quranit kimi sərt” olan müəllim onu tənqid etməkdən yorulmur, bu gənc yazılıçının nəinki əsər yolunda, hətta həyat yolunda da ənənə, əhəmiyyətli və dəniləməz bir yerə sahib olur. Mehdi Hüseynin hekçimə xas olmayan tənqidli baxışları, sərt çıxışları İ.Şıxlını ruhdan salır,

* Bakı Dövlət Universiteti

əksinə, “görmədiyi və tanımadığı xarici ölkə adamlarının həyatına, özünə, yad mühitə meyil göstərməyin, sentimental ruha, bələğəlli və təmtəraqlı dilə malik yazılarla məşgül olmağın uğursuz və səmərəsiz olduğunu bütün əsərinliyi ilə ona ilk dəfə Mehdi Hüseyin başa saldı”(8,s.63). Sözsüz, bu gəncin gələcəyinə dərin bir inam bəslidiyindən idi ki, ona xəyal aləmindən çıxıb, canlı və inanrıncı obrazlar yaratmağa, süni təsvirlərdən qaçıb, tabii süjet qurmağa təşviq edirdi.

“Mehdi Hüseyin hər şeyi kəsib keçən iti nəzərlər ilə gənc qələm sahibinin qabiliyyət və gücünü onun özündən da tez görüb qiymətləndirdi bilmış və gənc yazıçıya əsl sənətə aparan yolu nişan vermişdi. Beləliklə, sonrakı müvafiqiyyətlər üçün uğurlu bir başlangıç kimi “Həkmin nağılı” həkayəsi yazılmışdır”(7,s.31).

İsmayıllı Şixlinin bir yazıçı kimi manavi aləmi, xarakteri, vətəndaşlıq qeyrati, təbiətə özünəməxsusluğunu onun bütün əsərlərində sezikləndirir. İnkıfət edib ictimai-siyasi xadim səviyyəsinə yüksəldikcə onun məsuliyyəti artır, bədii yaradılıqlı məsəllərlə ilə yanşı xalqın məhvud gürzərini ilə də maraqlanır. Əsərlərində də həyatdan uzaqlaşır, fikrin, beynin qəbul etmədiyi anlayışları yad hesab edirdi. Ədibin 1988-ci ildə Mehdi Şixlimski ilə müsahibəsində (“O yerlər min xayal eylər”) özünü bu haqqda qənaəti belədir: “... Yazıcının beyni, idrakı nəticələri, qəlb, hayatı dərk etmə əsulları, zamanasına münəsibəti əsərlərinə sapələnir. Əsl sənətkarın varlığı bütöv şəkildə onun əsərlərində özünü təsdiq edir. Əsərin dərinliyi, mənə siqqliyi, fəlsəfi tutumu, ictimai-siyasi çəkisi onun mülliñilin zehni zenginlik və qüdrətindən asılıdır. Bunun üçünə yazıcının keşməkeşli, zəngin, ziddiyyətlərlə dolu dövrün və mühitin sarsıntılarından çıxmış şəxsi heyati lazımdır”(6,s.39).

İ.Şixlinin öz xatırşaları əsasında qələmə aldığı “Qranit kimi sərt” məqəlesi təkcə xatır xarakterli deyil, eyni zamanda, burada M.Hüseyin adəbiyyat və sənətə bağlı büt sira mühələzələri də yer almadaqdır. Məsələn, gənc tələbənin (İ.Şixli) dizləri titrəyə-titrəyə, həyəcanla oxumağa gətirdiyi “Bənövşə” həkayəsi M.Hüseyin tərəfindən gözlənilmədən sart tənqidə tuş görülür. Elə buradaca, M. Hüseyin bədii dil haqqındaki əsaslı fikirlərini oxuyur: “Bədii dil hər şeydən əvvəl, təbii və sadəlik tələb edir. Bədiilik boş taməraq deyil. Elə bilsən ki, qanadlı sözləri na qədər çox işlətən ürkükər tez yol tapacaqsan? Yanlırsan. Təsvir olunan qəhrəmanın düşdürüyü şərait də, keçirdiyi psixi hallar da, danışq və hərəkatları da inandırıcı olmalıdır. Sənətin güclü gerçəklilikdədir. Yazıçı olmaq istəyən adam birinci növbədə adamları adam kimi danışdırmağı bacarmalıdır”(4,s.193).

Və budur, gənc tələbə gizli qapılara açılmasına gedən yolda ilk addım-larını atır.

Bir redaktor kimi oxuduğu çox əsərləri geri qaytaran, özünün ədəbi tələbələri olan M.Hüseyin, İ.Şixlinin mühərribə illərindən bəhs edən “Kerç sularında” həkayəsinə yalnız dördüncü variantdan sonra çapa məsləhət görmüşdü.

Bu həkayənin ilk variantları ilə bağlı mübahisələrin birində tənqidçi yazılıçıın nəsrin tələblərindən birini yerinə yetirmədiyinə görə tənqid edirdi: “Bildiyin hadisələrdən yazardır. Amma yazılıçı gərk göstərsin. Qəhrəmanı canlı bir adam kimi elə təsvir etsin ki, oxucu onu gözleri ilə görən. Daha sonra yazılıçı qəhrəmanını oxucuya sevdirməlidir. Yenə təkrar edirəm, gərk qəhrəmanı oxucuya sevdirməyi bacarasın”(4,s.201). Bu mühələzələrində M.Hüseyinin geniş elmi biliyi malik olmasının, böyük sonatı Aristotel tərəfindən kəşf edilmiş bədiliik prinsiplərindən çıxış etməsi nəzərə çarpır.

Əsərdə canlılığını, məvcudluğun tərəfdarı olan tənqidçi özünün “Yazıcı və tarix” adlı məqaləsində tarixiylə bağlı qiymətli fikirləri ilə yanaşı belə bir izahat vermayı də artıq hesab etməmişdir. “Bəzən yazılıçı vəsiqələri bir-birinin dəlinca əsərinə köçürməkə asıl tarixi roman yaradığını zann edir. Belə vəsiqələr çox vaxt təsvir olunan dövrü birtərəflə göstərir və əsərlər də olduqca sənət çıxır. Bu əsərlərdə on əsas şey – canlı insanın bədii surəti yaranmr və romancının verdiyi məlumat da qur və cansız bir memurdan başqa bir şey olmur. Sənətkarın vəziəsi həmin vəsiqələr can və qan vermakdır; bu vəsiqələrin arxasından çox zəif görünən insanları ətə-qana doldurmaqdır. Bədii əsərlər yalnız və yalnız bu cür əmək və ilhamla yarana bilər”(5,s.277).

İ.Şixli müəlliminin şəxsiyyətini, hissələrini də yaradıcılığının fonunda təhlil edir. M.Hüseyinin simasında “qayğı” hissini də yenidən dərk edir. Yazıcıının fikrincə, hər yerdə güzəst və liberal münasibət qayğı deyil. (Əsəsən də, gənclik üçün bu uğuruma aparan yoldur.) Əsl qayğını o müəllimində görmüşdü. Çünkü M.Hüseyin qayğını təlobkarlıdan ayrı təsəvvür etmirdi. O deyirdi ki, insana on yaxşı kömək, ona öz işinə təlobkarlıqla yanaşmaq hissini aşlamaqdan ibarətdir. Və aydınrı ki, onun qayığı çox sərt və amansız id. “Ürəyindən olmayan bir əsəri tarifləməz, əsərə qiymət verəndə şəxsi hiss və münasibətini unudardı. Çünkü ədəbi amal və vicedən onun üçün əsas id”(4,s.201).

İ.Şixli 1950-ci illərdə tez-tez Daşkəsan şəhərini getməli olduğunu, Çünkü həmin vaxtlarda ədəbiyyatın qarşısına yeni yaranan şəhərlərin bədii təcəssümü kimi bir vəzifə qoyulmuşdu. Daşkəsan fehlələrinin həyatına dair yazdığı “Dağlar səslənir” povesti mətbuatda tarifli məqalələrlə qarşılıdı. Uşaq Dövlət Nəşriyyatından, Aleksey Musatovdan müsbət rəy aldı. Məsud Əlioglu isə yazıcının dediyi kimi “səslenməyan dağları səsləndirmək istəmədi”. Lakin nə “konflikttsizlik” nəzəriyyəsindən qaça bilmədiyi boynuna alan yazılıçı, nə də M.Hüseyin bu povesti bayanmamışdı. Müəllimi ona yenidən Daşkəsanə getməyini, dahi inadla işə girməyini, povestini yenidən işləməyini Kislovodskidən yazardıq məktubunda qötüyyətlə tələb etmişdi.

Yaradıcılığının şah əsəri adlanırdıraq laiyq olan “Dəli Kü” romanı isə ədəbiyyatda səs saldıq kimi, Mehdi Hüseyini “sarsılmışdı”. M.Hüseyin özü söyləmişdi ki, “Əhsən! Borəkallah! Son əldə bizim ədəbiyyatımızda oxuduğum heç bir əsər məni bu cür sarsıtmamışdı!” Lakin çox təsəffüf ki,

səbəsizliklə bu uğurun qələbəsini bayram etməyə hazırlaşan ədibə ömür izn verməmişdir.

M.Hüseyin özünün "Sənətkar hayatıñ güç alır" adlı silsilə məqaləsində yazdı: "Dəli Kür" əsərində bizi ən çox sevindirən tarixi keçmişimizə münasibətin venilijiyidir"(9.s.230).

Danılmaz gerçek idi - "Deli Kür" yazılıçının səkkiz il yarımlıqhayat təcrübəsinin, axtaris və müsbahidələrinin yekunu idi.

Zaman keçidkçe tâlîb ile müslüm arasında şagird və qayğışes ustad dostluğunu yaradı. Artıq sadəcə Mehdi Hüseyin tənqid etmirdi, eyni zamanda gənc yazıçı da öz fikirlərinin çəkimsizdən söyləyə bilmirdi. Doğrudur, M.Hüseyin özü tənqidlərə qarşı əməlli başlı “silahlanırdı”. Amma tâləblarının açıq sözü olmağı da o özü əyratmışdı. Şixlimin onun “Qara daşlar” əsərinə elə yerindəcə tutduğu irad demək ki, yeterince yerində olmuşdur ki, yazıçı onun bu hissəsinə yenidən “əl gəzdirmiş”, ona tələbasının dediyi kimi, canlılıq qatmış, öz fikrincə isə “uşaqları”, özlündə günahına batırılmışdır”.

İsmail Şıxlının Mehdi Hüseyinb u qədər yaxınlaşmasının və doğmalaşmasının bir səbəbi də onunla bağlı yazdığı dissertasiya işi idi. M. Hüseyin ona bu yolda yaxından kömək göstərdi, istəmirdi ki, onunla əlaqədar bu yazı yarımcıq qalsın. İstenilən haldə İ.Şıxlı müəllimi və yaxın dostu olan Mehdi Hüseyinin yaradıcılığını mümkün qədət təqdiq etməyə çalışmışdır.

Yazıcı müəlliminin qranit kimi sərt baxışlarını, hayatı və sənətə dair aforizm kimi səslənən bu sətirlərini heç vaxt unutmur: "Çalışın ədəbi vicdanlara ləkə düşməsin!"

Ədəbiyyat siyahısı

1. Buludxan Xəlilov. Xalq qəzeti. Bakı, 2009, 20 may
 2. Flora Xəlilzadə. Ləpələrin çatmadığı sahil. "Azərbaycan" qəzeti. Bakı, 2012, 17 mart
 3. İsmayıllı Şixli. Cəbhə yolları. Bakı, 1985
 4. İsmayıllı Şixli. Məni itirməyin. Bakı, 1984
 5. Mehdi Hüseyn. Seçilmiş əsərləri. Bakı, 2005
 6. Mehdi Şirxinski. Ədəbiyyat tarixidir-tarix issa hər şeydir. Bakı, 2012
 7. Tofiq Hüseynoğlu. Söz tarixin yuvası. Bakı, 2000
 8. Yaqub İsmayılov. İsmayıllı Şixli. Həyatı, mühiti, sənəti. Bakı, 1999
 9. Yavuz Axundlu. Ədsbi portretlər. Bakı, 2004

Samira MƏMMƏDLİ

Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) təşəkkütlü xalqımızın ictimai-siyasi və mədəni-kulturoloji hayatında mühlüm rol oynamışdır. Azərbaycannın uzun illər davam edən Çar Rusiyasının müstəmləkəçilik zəncirindən xilas olması milli dövlətlik məfkürasının formallaşmasına müəyyən imkanlar yaratmışdır. Bu dövrdə Dağılıq Qarabağda erməni separatizminin qarşıtı alınmış, Azərbaycanın ərazi bütövülüyünə təmin edilmiş, milli ordu yaradılmış, Bakı Dövlət Universitetinin əsası qoyulmuş, türk dili rəsmi dövlət dili elan edilmiş, bir sira ciddi iqtisadi islahatlar aparılmışdır. Şübhəsiz ki, qısa bir zaman kəsiyində bu qədər qlobal problemlərin həll edilməsi ciddi, gərgin faaliyyətin sayında mümkünlük olmudur.

Tarixdə çox nadir hallarda belə məqamlar olur: «Millətlərin təkamülü ümumi suradə hadisələrin doğuruşunu xarətərlər homaholg olmaq nticəsindən baş verir. Xarakterləri çox mütəfəzizək olşa da bu hal onların sərthi təkamülinə kafı dərəcədə sadə çəksə, çox müddəti inqilab baş vər bilər...» (I; s.233). XX əsrin avvallarında belə bir fenomenal hadisə mözh Azərbaycan xalqının tarixi təleyində baş verdi. Bilmək çətindir, bu şəraitli tarix özü hazırlanmışdı, yoxsa cəmiyyətin ruhundan doğan bir tendensiyə idi, hər halda şüurlarda gözlenilənzmən cəvrişliş baş vermişdi. Hər təbəqə, hər qövmdən millötün nümayəndəsi, özünüdürk, milli şüurun formallaşması yolunda sərthələr irəliləyir, vətənə, xalqına, milli-tarixi yaddaşma sahib çıxırı. İştiglal mücadiləsinin yorulmaz mücahidlərindən Mürzə Bala Məmmədzadə bu prosesi belə dayayırlarıdır: «Bir millot bin nəhər bənzər ki, daimi surətdə axmaqla bərabər sahillərinin hərəkətsizliyinə görə zahirli bir vüyanızın mənzərəsi yaradır. İnsan nəhrinin axışına istiqamət verən amillər irlsiyyət, din, adət, qanun, əqləq, tərbiya kimi sərt müxtalif nüfuz şəbəkələrindən yaranır. Bu nizamlar böyük miqyasda dəyişikliyi uğramadıqça, icimləri inqilablardan güclə seziklər dərəcədə zəif olur...» (I; s.233). Azərbaycan xalqının milli şüurunda bu nizamların ciddi şəkildə dəyişikliyi uğraması onun azadlıq yoluнда böyük mübarizəsinə sərtləndirdi.

İlk baxışda olduqca ibtidai və passiv görünən, lakin təhtəsi üçün şökildə millət olma gerçəyini idrak edərək «millət» adlı nəhri hərəkətə gətirən bu xalq hərəkatının müxtəlif tərəfləri «Azərbaycan ədəbiyyatında istiqlal mütəcadiləsi», «Azərbaycan istiqlal mütəcadiləsi tarixi», «Azərbaycan milli hərəkəti» kimi tarixi qaynaqlarla tədqiqat obyektiinə çevrilmişdir.

Etnik və tarixi birliyini dərk edən xalqın ruhundan doğan bu mübarizə iyirminci əsrin əvvəllərində daha da köskin forma aldı. O günlərdə Azərbaycan

* Bakı Dövlət Universiteti

öz tarixinin təbəddülətlərlə, təzadalarla dolu dövrünü yaşayırıdı. Ölkənin mövcud ictimai-siyasi mühiti ziddiyyətli baxışların koskin mübarizəsi, müxtalif iqtisadi maraqların toqquşması, milli mənlik axtarışları ilə səciyyələnirdi.

Xaotik şəkildə carayan edan hadisələr – bir tərəfdə neft sonayesinə artan maraqlarla xarici kapitalistlərin Bakıñ istila etməsi niyyətləri, digar tərəfdə bolşevik, menşevik basınları, qardaş qrığını tahlükəsiz yerli shahini çıxılmaz vəziyyətdə qoymuşdu. Bir çox inqilabların eyni vaxtda baş vermesi ilə səciyyələnən bu dövr tarixə intibah dövrü kimi daxil oldu. Professor Yaşar Qarayev bu barədə yazırıdı: «Məhz ehkamdan ayrılan mütəsir humanitar intibab üçün vana qayıtməq əlaməti altında baş verir: tarixə, ekologiyaya, bir də milli soya, kökə, təkrarsızlığa! Vahid ümumbaşarı təraqqidə ilə淑 sabit, üç azəli istiqamətlərin üçünün də mənşəyi və ünvani Demokratik Cümhuriyyətin istiqlal təlimində var» (2:s.353). Məmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Üzeyir bəy Hacıbəyov, Əhməd bəy Ağaoğlunun öndərliyi ilə meydana çıxan bu təlim millitarixi yaddaşa qayıdır, humanizmə söykənən islami dəyərlərin mübadiləsi, türkçülük, Azərbaycan Cümhuriyyətinin yaradılması kimi mütorəqqi mündəələr əsasında həyata keçirilirdi. İstiqlal məskurəsinin geniş vüsüət alması və həmin dövrdə baş verən ictimai-siyasi hadisələr Azərbaycanda müxtalif istiqamətləri partiyaların yanarası ilə sərtləndi.

Eyni zamanda Nasib Nasibzadənin «Azərbaycan Demokratik Respublikası» kitabında qeyd etdiyi kimi, sözü gedən dövrdə Azərbaycanın türk yurduna kimi varlığı məsələsi həll olunurdu. Bu da publisistik müstəvidə geniş eks-səda doğurmuşdu. Soy axtarılığı, milli xarakterin qorunması masslös o zamanın publisistikasının ortaya qoyduğu ən böyük problemlərdən idi ki, bu da bütövlükdə Cümhuriyyətin məskurəsinin ictimai-siyasi həyatda olduğunu kimi, ədəbi-kulturoloji arenada aparıcılığını sərtləndirirdi. Həmçinin, Azərbaycan aydınları bu illərdə İranda baş qaldıran milli-azadlıq hərəkatında yaxından iştirak edir, mübarizənin başçılarından Seyx Məhəmməd Xiyabani, S.C.Pışəvəri və başqlarını ilə six olaqlar sayılır, İran inqilabının Azərbaycan mətbuatında geniş işqalandırıldılar. Hətta M.Ə.Rəsulzadə İstanbulda «Türk ocağı»na daxil olduqdan sonra «Türk yurdı» dərgisində «İran türkləri» başlığı altında silsilə yuzalar dərc etdirmişdir.

Bu dövrü milliyyət eşi adlandıran öndər ideoloq M.Ə.Rəsulzadənin Azərbaycan mühitində yeri və mövqeyi inkarolunmamış idi. «Rəsulzadə bütün ömrümüz boyunca Şərq dünyasında rastlaşmadığım, mübəyalılaşış söyleyi bili-cəyim fəvqələdə namdar insanlardan biri idi. Məmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, tamiz qətblə, doğru sözlü, matanlı, tam manası ilə dürüst, fikir yolu yoluñan inam bəsləyen fədakar mücahid və örnək bir insandı. Böylərinə zəmanımızda və hala bizim tərəflərdə rastlaşmaq həmən-həmən imkansız olduğu kimi, bütün dönyada da rastlanırm...»(3; s. 147) - deyən İran məclisinin sabiq başçısı Seyid Həsən Tağızadə dahi siyasetçinin xarakterik cizgilərini eks etdirdi. Böyük ideoloqu «Əsrimizin

Siyavuşu. Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi», «Stalinə ixtilal xatirələri», «Azərbaycan Cümhuriyyəti», «Azərbaycan problemləri», «Kafkas Türkleri», «İstiqlal məskurəsi və Gənclik», kimi irili-xirdalı bütün əsərlərində iri planda görünen Azərbaycan və unun istiqlal obrazı var. O, bütöv bir kütünləri arxasında apara biləcək əsil xalq qəhrəmanı idi. Professor Yaşar Qarayev onun bu rolunu qıymətləndirirən «...milləti nə Avropa mənşəli bolşevizmən, nə də qati mistik təssəbüllü «idtidahlılıq»ın cəzibəsi cəzb elədi. Ölkə və xalq hərəkatının öz ruhundan, əsəbindən və ağrısından süzülen milli təlimin və şəxsiyyətin - suveren, azad Azərbaycan ideyasının və Məmməd Əmin Rəsulzadənin ardına getdi! ADR belə yarandı» - deyir (2:s.666-667). Həqiqətən də, məhz Məmməd Əmin Rəsulzadənin sayasında Azərbaycanda «azadlıq» və «istiqlal» milli ruh mərtəbəsində dərk edilir, yaşam idealı kimi qarvanlıdır.

Eləcə də, Cümhuriyyət mətbuatının digər nümayəndələri Məmməd Hadi, Əhməd Cavad, Abdulla Şaiq, Seyid Hüseyn, Yusif Vəzir Çəmənzəminli, Cəfər Cabbarlı, Üzeyir bəy Hacıbəyov kimi görkəmli sənətkarlar Azərbaycan milli istiqlalını alışqayan əsərlər yazırıdlar. Ən geniş yayılmış kütüvən janr publisistikə idi. Ədəbiyyatın ən güclü qolu olan publisistikə milli azadlıq və müstəqillik, türkçülük ideallarını təbliğ edirdi. Eyni zamanda bəzi təsadüfi mələkkilərin Azərbaycan hökumətinin tənqid edən əsərləri də bolşevik mətbuatı səhifələrində çap olunurdu, lakin belə nümunalar səciyyəvi deyildi və kəmiyyətə də cəoxluq təşkil etmirdi.

Mirza Bala Məmmədzadə «İstiqlal» qəzetində (18 yanvar 1920) dərc etdirdiyi «Tutduğumuz yol» adlı məqalədə müstəqil dövlətçiliyin əhəmiyyətinə diqqəti yönəldərək yazardı: «Tutduğumuz yol millət yoludur. Bizcə, bu yol olduqca müqəddəs, olduqca aliadır...»

Mədəniyyəti, ədəbiyyatı, sənəti, fənni, siyaseti bütün bu kimi nemətləri ölməz bir yaradıcılıq etmək üçün məmələkə və istiqlaliyyəti ümummilliyyətə məxsus etməliyik. Bütün türkləri bu vətənin müsavi hüquq malik oğlu görməkdən ötrü Azərbaycanı daxilən bir Cümhuriyyət, həm də bir Xalq Cümhuriyyəti halında qurmaliyiq» (4). Bu müdəddə nəinki əsrin əvvəllerində yaranan Azərbaycan Cümhuriyyətinin, eləcə də illər sonra özəlli Cümhuriyyətinə qoşuşmuş müstəqil Azərbaycanın dövlətçilik anlayışının əsas moramını özündə etiya edir.

Azərbaycan tarixinin şərəfli sahifələrindən birini təşkil edən Cümhuriyyət dövrü ədəbiyyatı mövzu, problem və üslub baxımından özünəməxsus əşərlərə və keyfiyyətlərə malikdir. Bu özünəməxsusluq hər seyden əvvəl, müstəqil dövlətçiliyin formalasdırıldı ictimai-siyasi ab-havadan qaynaqlanmadı. Yaranan nəşr nümunaları bir sira siyoloji və bədii-estetik xüsusiyətləri ilə diqqəti cəlb etməkdədir. Hər seyden əvvəl, nümunalarda Cümhuriyyət həyatının nə dərəcədə bədii təcəssümünü tapması maraq doğurur. Digər tərəfdən Cümhuriyyət illərində yaranan bədii nümunələr dövrün bədii-estetik düshüncə sistemini öyrənmək baxımından da diqqəti cəlb edir.

Sübhəsiz ki, Cümhuriyyət dövründə nəşr poeziya qədər inkişaf etməmişdir. Bu da təbiidir. «Məlum olduğu kimi, poeziya ilə müqayisədə bədii nəşr cəmiyyətdə hökm sürən ictimai-siyasi prosesləri qeyri-çevik formada əks etdirməyə məyllidir. Nəşrin qeyri-çevikliyi bir tərəfdən milli ədəbiyyatımızda əsir ənənələrinin güclü olması ilə bağlıdır, qarşı tərəfdən janrın poetikasından qaynaqlanmadıdır. Bu amil özünü Cümhuriyyət dövrü nəsrində da aşkar bürzuo verməkdədir. Belə ki, bəhs edilən dövrün bədii nəşr örnəkləri daha çox ənənəvi mövzulara üstünlük verməsi ilə səciyyələnir» (5.Ic.;17). Lakin bununla belə yaranmış mövcud bədii nəşr nümunələrində bu və ya digər şəkildə Cümhuriyyət höyati inikasıni tapıldıqdan bütün bədii örnəklərin ənənəvi mövzularla yazıldığını söylemək doğru deyildir.

Məlumdu ki, Azərbaycan ədəbiyyatı tarixinin digər mərhələləri ilə müqayisədə Cümhuriyyət dövrünün zaman baxımından qısa ömürlü olması bu illərdə sözün həqiqi monasında böyük ədəbi nümunələrin yaranmasına imkan verməmişdir. Ayri-ayri tədqiqatlarında doğru qeyd olunduğu kimi, «...zaman məhdudiyyəti sabəabhängigə Cümhuriyyəti dövrü adəbiyyatının bədii-estetik konsepsiyasının sonadak formalşa bilməməsi bütövlükde onun məmənununa və istiqamətinə tasırsız qalmamışdır. Homçının Cümhuriyyətin süqtündən sonra cümhuriyyətçilər möfkərusunun ciddi siyasi yasaqlarla üzülməsi bu konsepsiyanın sonraları cürcək rüşeymlərinin qeyri-münbit zəmin içərisinə almışdır. Lakin bununla belə nəşr nümunələrinin bazılari zamanın nobzını tutması, dövrün ruhunu əks etdirməsi, cərəyan edən hadisələrə aktiv reaksiya verməsi ilə seçiləmkəndir» (5.Ic.;17). Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə bədii nəşr nümunələrini yaranan yazıçılar müxtalif ədəbi nəşli təmsil etməkdədir. Bu illərdə istər yaşlı, istər orta, istərsə də gənc nəşli təmsil edən yazıçılar yazıl-yratmışlar. Əlbəttə, qısa bir zaman kəsiyini əhatə edən bir dövrün ədəbi prosesinin nəsillər kontekstində təhlili cəlb olunması doğru hesab edilsə bilməz. Elə buna görə də bəhs olunan dövrün ədəbiyyatında Cümhuriyyət höyatının təsviri ümumi şəkildə təhlilini tapmışdır.

Mollanəsreddinçi adlı Cəlil Məmmədquluzadənin bu illər yaradıcılığının məhsulu olan «Nigarancılıq», «Konsulun arvadı», «Xanın təsbehisi», «Qassab», «Rus qızı», «Zirram» və başqa hekayələri dövrün ictimai-siyasi əhvali-ruhiyyəsini satirik-yumoristik şəpkida əks etdirən bədii nümunələr kimi diqqəti cəlb edir. «Müəllifin yaradıcılıq üslubunun bir növ davamı kimi səciyyələnən bəhəkalayalarde insanların şirurunda və cəmiyyətin ekbamlarında yaşamaqda olan köhnəliyin qalıqları və ifrat mühafizəkarlıq tənqid və ifşa hədfinə çevrilmişdir. Bu əsərlər çatırmızın yixildiği, müstəqil Azərbaycan dövlətinin qurulduğu dövrə yazıçının dünayığırılığı, idəya-estetik baxışlarını əks etdirməkdədir» (5.Ic.;17-18).

Qeyd edək ki, Cəlil Məmmədquluzadənin adı çəkilən hekayələrindən («Konsulun arvadı», «Qassab» və «Xanın təsbehisi») cəmiyyətdə qadın azadlığı və onların ictimai höyatlarda iştirakı məsələlərinə toxunulmuşdur. Yazıçının bu dövr yaradıcılığında xüsusi yer tutan «Xanın təsbehisi» hekayəsində Molla Münsinin

kimsesiz Pəri arvadı özüne siğə etməsi əhvalatı təsvir olmuşdur və əhvalat fonunda cəmiyyətdə qadınların hüquqsuzluğu kimi ciddi sosial problemin mövcudluğunu on plana çəkilmişdir.

Yazıcıının «Rus qızı» hekayəsində isə satirik obraz kimi düşüntülmüş Qulam Hüseynin timsalında ictimai-siyasi hadisələrə biganə mövqeyi ilə seçilən milli şüru formallaşmaya obraz tipi yaradılmışdır.

Cəlil Məmmədquluzadənin Cümhuriyyət dövründə yazdığı «Zirram» hekayəsi bütövlükde yazıçının yaradıcılığında xüsusi yer tutan bədii örnəklərdən biridir. Ədibin hekayə yaradıcılığından bəhs edən tədqiqatçılarının əksəriyyətinin adı çəkilən hekayəyə bu və ya digər şəkildə istinad etməsi təsədüfi hesab edilməmişdir. Burada naqış mənəvi dünyası ilə gülüş obyektiñə çevrilən ziyalı obrazı yaradılmışdır. Belə bir əsərin Cümhuriyyət dövründə yaranması təsədüfi sayılmamalıdır. Məhz həmin illərdə cəmiyyət höyatında mənəvi-əxlaqi tamizlik probleminin aktualıq kəsb etməsi, ədəbiyyatın bu məsələyə həssas münasibəti diqqətdən qəçirilməmişdir.

«Molla Nəsrəddin» ədəbi məktəbinin digər görkəmlə bir nümayəndəsi olan Əbdürəşim bay Haqverdiyevin bu dövr yaradıcılığının məhsulu olan «Şair» hekayəsi ədibin ədəbi axşartlarının aparcı xüsusiyyətlərinə əks etdirməsi ilə diqqəti çəkir. Xatrıldaq ki, Cümhuriyyət dövründə yarımcı dərc olunan bu hekaya sonralar yenidən işlənən "Mirzə Səfər" adı ilə oxuculara təqdim edilmişdir.

Bu illərdə daha çox dramaturgiya və poeziya sahəsində yazıl-baratmağa üstünlük verən Cəfər Cabbarlınnın «Parapetdə Şamaxı yoluna qədər» adlı hekayəsi də Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ictimai-siyasi höyatının bəzi möqamlarının öyrənmək baxımından maraq doğurur. Satirik-yumoristik üslubda qələmə alınmış hekayədə o illərdə nəşr olunan «Azərbaycan» qəzeti redaksiyasında çalışan müxbərlərin və digər smokdaşların yolda yağışa düşmələri və bununla bağlı başlarına gələn macaralar öz bədii təcəssümünü təpmışdır. Satirik-yumoristik rühu ilə seçilən hekayədə yazıçı şəhər rəhbərliyinin fəaliyyətini təqnid hədəfinə çevirmişdir.

Milli istiqlal ideyası ədəbiyyatınızın digər sahələrində olduğu kimi bədii nəşrda də öz əksini tapır. «Həzin bir xatira.İsmailiyyə», «İsmailiyyə» (Seyid Hüseyn), «Əsrimizin Səyahəsi» (Məhəmməd Əmin Rəsulzadə), «Əsrimizin qohrəmanları» (Abdülla Şaiq), «Sınıq qanadları» (Ağababa Yusifzadə) və başqa əsərlər məhz bu qəbildəndir.

Azərbaycan Cümhuriyyəti dövrü bədii nəşrimizin adı çəkilən təkrarsız nümunələri içərisində yazıçı Seyid Hüseynin «Həzin bir xatira.İsmailiyyə» və «İsmailiyyə» hekayələri özlinməoxşus yerlərdən birini tutur. Xatrıldaq ki, Seyid Hüseynin hekayələri canlı müşahidədən qaynaqlandığına görə olduqca təsirli çıxmışdır. Belə ki, yazıçı bilavasita İsmailiyyə binasının yandırılması, bu hadisələr fonunda Azərbaycan xalqının yaşadığı faciələrin şahidi olmuşdur. «Həzin bir xatira. İsmailiyyə» hekayəsində hökumət qərargahi olmuş «İsmailiyyə

ye» binasının yandırılması hadisəsi xalqımızın milli mənlik yaddaşındaki Cümhuriyyət idealına qəsd kimi mənalandırılmışdır. Bu tarixi binanın sökülməsi haqqında qararı eşidən mütləff özüne yer tapa bilməyir, binanın əlamətdar hadisələrlə zəngin keçmişinə səyahət edir. Və bütün həmvətənlərini milli qurğuları olan bu tikiilinə mütəfəssinə çağırırt. Yazyıcı daha sonra bu mövzuya yenidən qayıtmış və «İsmailiyyə» adlı ikinci xatira-hekayesini yazmışdır: «Heyhat, İsmailiyyə yandırılmışdı. Səqfi tökülmüş, içərisindən xəif bir tüstü çıxiyordu. Mühəlligəz deyirəm, hayatımda o qədar müttəəssir olmamışdım. Məyus bir halda onun dörd ətrafinə gəzib dolaşdım. İçərisinə daxil oldum. Ənqazi üzərində ayılış bixtiyar bir halda düşünməyə başladım. Fikirlerşir, orada keçirilən gurultulu iclasları, məslək mübarizələrini birər-birər nəzərimdən keçiriyor, heç bir asarı qalmayan müxtəlif teşkilatlar haqqında mühakimə ediyordum» (6:220). Əsər bədii formada qələmə alınsa da, yazıçının əsl bündə publisistik ahəng özünü bürüzə verməkdədir.

Hər iki hekayəndə doğan qənaata görə, hər bir millətin taleyi və gələcəyi onun istiqlalı, müstəqil dövlətçiliyi ilə sıx bağlıdır və tarixdə yalnız istiqlal alda etmiş dövlətlər və xalqlar öz müqəddəsrəllərini həll etmək qidərətina malik olaraq bilərlər. Yazıçının bu qənəti Cümhuriyyət dövrünün Azərbaycan xalqının içtimai düsüncəsinə aşılmışlığı olduğu istiqlal məfkurəsinin bədii təcəsümü kimi diqqəti cəlb edir.

Eləcə də, Məhəmməd Əmin Rəsulzadənin «Əsrimizin Səyavusu» əsəri mövcud dövrdə bədii nəşr nümunələri içərisində özünəməxsus yer tutur. Süjet xətti mifoloji qaynaqlardan götürülen bə asərdə asas qəhrəman Səyavuş obrazıdır. Xalq Cümhuriyyəti Səyavuş obrazı vəsitsi ilə simvollaşır, necə ki, mifik xalq qəhrəmanı Səyavuş Südəbənin mənfur ehtiraslarının qurbanı olmuşdu, eləcə də Xalq Cümhuriyyəti öz həqiqiliyi və saflığını mühafizə edə bildi.

XX əsrin avvallarında milli istiqlalçıların «Türkləşmək, islamlaşmaq və müasirləşmək» çağrışışlarına səs verənlərdən biri də məhəmməd Abdulla Şaiq idi. İstiqlal, müstaqillik, türkülük, turanlılıq, azərbaycanlılıq, milli dövlətçilik ideyaları digər həmkarları kimi bütün varlığı ilə milli məfkuraya bağlı olan Abdulla Şaiqin də bədii-estetik idealına çevrildi. Xüsusən, Birinci Cahan müharibəsi və onun acı nəticələri, milli özüntünlənmə, yad siyasetə milli məfkurə ilə qarşı durmaq, xalqların azadlığı və maarriflənməsi kimi məsələlər adıbın Cümhuriyyət dövrü nəşr yaradıcılığında öz inikəsini tapdı.

ƏDƏBİYYAT

- Məmmədzadə Mirzə Bala. Milli Azərbaycan hərəkatı, Bakı, «Nicat» nəşriyati, 1992, 246 səh.
- Qarayev Yaşar. Tarix: Yaxından və uzaqdan, Bakı, Sabah, 1996, 710 səh.
- Yaqublu Nəsiman. Azərbaycan milli istiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə, Bakı, 2001, 155 səh.
- Məmmədzadə Mirzə Bala. Tutduğumuz yol, «İstiqlal» qəzeti, 18 yanvar 1920
- Müsəvir Azərbaycan ədəbiyyatı. 2 cilddə, I-II cildlər, Bakı, BDU nəşri, 2007, 504; 564 səh.
- Bayramoğlu Alxan. Azərbaycan Demokratik Respublikası dövründə ədəbiyyat, Bakı, Elm, 2003, 276 səh.

PEZİOME

B ştatı «Республиканская идеология и художественная проза» objektom isledovaniya yavlejutsja obshchestvenno-politicheskaja obstanovka i khudozhestvenno-kulturnaja zhizn' 1918-20 godov. Takже v etoy stat'ye isleduyutsja aktual'nye v to vremya v khudozhestvennoj prose temy i osnovnye techeniya. V podgotovke dannyj stat'ji imyeyutsja ssylki na materialy razlichnykh monograficheskikh isledovaniy.

Səməni ABBASOVA*

**Hekayə janrında tarixi şəxsiyyət və bədiilik
(Ö.Seyfəddinin "Çəhrayı mirvarılı xalat" hekayəsi əsasında)**

Türkiyə ədəbiyyatında epik növün müxtəlif janrlarında tarixi şəxsiyyətlərin həyat və fəaliyyətindən bəhs edən əsərlər yazılmışdır. Belə tarixi şəxsiyyətlərdən biri də Şah İsmayıllı Xətaiddir. Başqa şənətkarlar kimi S.İ.Xətainin bədii obrazını görkəmlə yazuçı Ö.Seyfəddin də "Çəhrayı mirvarılı xalat" hekayesində yaratmışdır. Əgər biz İskəndər Palanın "Şah və Sultan" romanında S.İ.Xətainin hökmədar seçildiyi vaxtdan ölümüñə kimi, Reha Çamuroğlunun "İsmayıll" romanında S.İ.Xətainin doğulduğu andan ölümüñə kimi olan həyatının təsvir olunduğu görürük, Ömer Seyfəddinin "Çəhrayı mirvarılı xalat" hekayəsində isə S.İ.Xətainin həyatından yalnız kiçik bir episodun təsviri verilmişdir. Deməli, epik növün həcmə böyük janrı olan romanından fərqli olaraq hekayələrdə hadisələrin təsvirində uzun-uzadı təfsilatla yol verilmir, qaya, bədii material doqquq məkan və zaman daxiliində, mümkün qədər yığcam, lakinik bir formada ifadə olunur. Eyni zamanda romanından fərqli olaraq hekayədə hadisələr vahid süjet xotti üzrə inkişaf edir (1, 323).

Türkiyə ədəbiyyatında Şah İsmayıllı Xətai haqqında yazılmış əsərlərdə bu obrazın fərqli yanışma mövcuddur. Ö.Seyfəddinin "Çəhrayı mirvarılı xalat" hekayəsində də, tabii ki, fərqli yanışma özünü göstərir. Mütləff onu ilk öncə despot, qəddar, vəhşi şah kimi təqdim etmişdir. "Yixilan, sənən Ağqoyunu xanədənimin xarabalıqları üzərində Şah İsmayıll bir səltənet qurmuşdu. Kədidiyi

* Bakı Dövlət Universiteti

yerlərdə salamat agac qoymayan, atasıyla babası Cüneydin intiqamını aldığı üçün dəlincəsinə bir qırura qapılan bu qudurmuş Şah, ağa gölməyən canavar yırtıcılığı ilə sağına-soluna hütçəm edirdi "(2,125).

14 yaşında vahid Azərbaycan dövləti yaratmış türk dünyasının böyük sərkərdəsi Ş.İ.Xətainin belə təsvir olunması düzgün deyil.Əksər hökmətlər kimi Ş.İ.Xətai də ökəsinin ərazisini genişləndirmək üçün müharibələr aparıb. Yazıçı Sultan Səlimdən danışarkan onu həlim tabiatlı, Ş.İ.Xətaini iss qəddar hökmərdən kimitəsir edir.Ş.İ.Xətai kimi Sultan Səlim də hakimiyəti illərində kifayət qəddar müharibələr aparmışdır.

"One ponah gotirən tarəfdalarımı belə, çağırdığı ziyaftədə yemək kimi qaynatıldırdı qazanlara atıb söyüş söyən, mağlub etdiyi özbək padşahının kalləsində şərab içən bər qoddar Şah, dünənda haqiqətan misli görülməmiş bir zələm idi"(2,125). Şah İsmayılin özbək padşahının kalləsində şərab içəni faktiham İsgəndər Palañın(3,123), ham da Reha Çamuroğluñun əsərində təsviri tapmışdır (4,242). Güntəy Gəncalp da "Səfəvîlər" əsərində Şah İsmayılin özbək xanı Şeybanının kəlləsindən şərab qədəhi düzəldiyini və bunun "hannibalist iyrənclik" olduğunu iddia edir (5).

Tarixçi Əkbər Nəcəf da qeyd edir ki, hökmətlərin kalləsindən qədəh hazırlamaq qədəh türk inanc sistemindən hökmərdən hörmətinə olamışı idi. Çingiz xanın qan qardaşı (anda) Camuka atının yəhərinə öldürdüyü qəhrəmanın kəllə sümüyüünü sancmışdı. Peçeneq hökmətləri Kiyev knyazı Svyatoslavın kəlləsindən qədəh hazırlamışdı. Şaman-kam inancında möglüb olan hökmərlər iğid və əsl qandan golırsə, onun xatirinosu obədi tutmaq üçün başı qurudular və saxlanırlırdı. Bəzən də ondan qədəh hazırlırlırdı(5).Namiq Musalı da əsərində bələ faktların olduğunu bildirərək yazar ki, H.Roemerin sübut etdiyi kimi bu İslamaqadərki qədim türk inanclarına bağlı bir ayin olmuşdur. Çünkü qədim türk adət-ənənəsinə görə, qalib şaxş öldürdüyü düşmənin başından cam düzəldildi ondan içdəkda guya bu vasitə ilə ölmüş düşmənin bütün güclü qüvvəsi qalib şaxşə keçirdi"(6,209). Onu da qeyd edək ki, tarixdə bu kimi faktlara çox rast galmak olar. Bunu "hannibalist iyrənclik" adlandırmış doğru deyil. Bunu Şah İsmayılin qədim türk adət inanclarına sadıqlılı ilə əlaqəli bir hal kimi vermək, fikrimizə, dəha doğru olardı.

"Budur, divanda bu hiyləgər, bu zalim, qəddar, layiq olmadığı yeri tutan sahagöndəriləcək münasib bir elçi tapıla bilmirdi; cünlük özünü Osmanlı xaqanıyla bir tutan, hətta bütün Şərqdə cahangirliyini quran bu avara qarşısında dövləti təmsil edəcək adamı qarşı şübhəsiz bir çox hörmətsizliklər edəcək, hörmətsizliklərinə etiraz edəni, ehtimal ki, payaya keçirəcək, dorisini üzəcək, ağa gölməyan kobud bir vəhşiliklə öldürəcəkdi" (2,126). Burada yeno müəllisin Ş.İ.Xətainin şəxsiyyətinə uyğun olmayan epitetlər işlətmis və onu Sultan Səlimlə müqayisə edərək Osmanlı hökmətlərini üstün tutmuşdur.

Şah İsmayılin obrazı yaradılan əsərlərdə o, despot, qəddar, anasını öldürən bir hökmərdə kimi təsvir olunmaqla yanaşı, onun yaratdığı dövlət

fars dövləti kimi təqdim olunur. "Muhsin Çələbi kobud türkə nitqini bağırıldıqca, farsca bilməyən şah qızarır, saralar, göyərir, əlindəki həyəcandan aça bilmədiyi məktub tir-tir titrityır" (2,133). Şah İsmayılin vahid Azərbaycan dövləti yaratması sübut olunmamışdır. Lakin o təkcə dövlət işləri ilə məşğul olmurdı. Həm də gözlə bir şair idir və onun üç dildə- Azərbaycan, türk, fars dilində şeir yazması da malumdur.Çox guman ki Ö.Seyfəddin Ş.İ.Xətaiyə surf hökmətlər kimi yanaşmış və onun şair olmasını nəzərdən qərmişdir.

Hekayədə Ömer Seyfəddin hamçinin doğru yoldan çəkinməyən, ölümdən qorxmayan, hec kəsin qarşısında baş əyməyen Muhsin Çələbinin simasında casur, mərd bir türk obrazı yaratmışdır. Şah İsmayılin sarayına göndəriləməli olan elçi xüsusi hazırlaşır. O, şahın yanına gəlmək üçün atlasi hinddən, xərci Venesiyanın golmə "Çəhrayı mirvarılı xalat"ı almaq üçün südlüdüllük ferməsini, evini girov qoyur, tacirlərdən on min qızıl bore toplaysı. Bütün var-dövlətindən keçməyə hazır olan Muhsin Çələbi bu addımı ilə dövlətə sədəqətini və sevgisini nümayiş etdirir.Muhsin Çələbinin Ş.İ.Xətai ilə görüşə xüsusi hazırlanması da şahın qüdrətli bir hökmərdər, dövlət başçısı olduğuna işarədir. Şah İsmayılin Xətai kimi iğid, casur, qüdrətli bir hökmərdən hüzuruna goləcək elçi da məhz onun özü kimi casur olmalı idi.Ş.İ.Xətai bir şeirində belə demişdir: Mənim tək gəvhəri nadan nə bilsin // Məni bilməgə danalar gərəkdir..

Onun təbirinə desək, qarşısına çıxan elçinin nadan olmadığını anlayır və buna görə də onu öldürmək fikrindən daşınır. Ş.İ.Xətai Osmanlı elçisini nə qədəh qazəblənsə də, onu cəzalandırılmamaqla və sarayından rahat şəkildə çıxb getməsinə icaza vermeklə öz böyükliyünü bir dəha nümayiş etdirmiş olur. Ş.İ.Xətai kimi böyük dövlət başçısına da məhz bu yaraşdır. Mərd, casur bir insana mərd kimi də qiymət verir.

"Muhsin Çələbi taxtın öündən çəkilinca ətrafinə göz gəzdirdi. Oturmaq üçün heç nə yox idi. Gülfümsədi. Ürşyində: "Məni qəsdən ayaq üstə saxlamaq, hörmət etməyə macbur etmək istəyirlər deyəsan..."- dedi. Bir an düşündü. Bu təhqir qarşı nəcə cavab verməliydi? Elə o an əynindən çəhrayı mirvarılı xalat çıxardı. Taxtin qarşısında yerə sərdi. Şah İsmayılin, vəzirləri, sərkərdələri keyləşərək heyratlı baxıldır. Sonra bu qiymətli xalatın üzərində bardaş qurdu" (2,132). Muhsin Çələbi məktubu verdikdən sonra sarayı tərk edərək ona çəhrayı mirvarılı xalatı unutduğunu deyan Səfəvi cagavərinə belə cavab verir:"Xeyr, yaddan çıxartmadım. Onu sizə verirəm. Sarayınızda böyük bir padşah elçisini oturduracaq bər səcəndən, döşəkçəniz yoxdur... Həm də türk, yərə sordıyi şəyi bir dəha səyinməyən" (2,133).

Türkçülik məskurəsinin parlaq simalarından olan Ömer Seyfəddin bu hekayəsində də türk yüksək soviyyəq qaldırmış, onu qüdrətli, casur, düz sözünü heç zaman deməkdən çəkinməyən kimi təqdim etmişdir. Muhsin Çələbinin simasında Şah İsmayılin Xətainin böyükliyinə, güclü bir dövlət başçısı olduğunu göstərmişdir. Eyni zamanda bu səhnədə Şah İsmayılin Səfəvi Osmanlı

elçisində nə qədər qazəblənsə də, onu öldürməməkə öz qüdrətini bir daha nümayiş etdirir. Muhsin Çələbi nə qədər məddirsə, casurdursa, düzgün bir insandırı, Ş.I.Xətai da bunu görə bilsək qədər qidrətli bir hökmardır.

Şah İsmayıł Xətai burada da müsbət bir obraz kimi təqdim olunmamışdır. Onun avara, hiyləgər, qaddar, zəlim bir şah hesab etmələri, fikrimizcə, yanlışdır. Əlbəttə, bir hökmardır kimi Şah İsmayılin da səhvleri olmuşdur. Bu xətalarda bəlkə də Şah İsmayılin siyasi ideologiya kimi istifadə etməsi dayanır. Ancaq onun dövlətinə etdiyi xidmətlər bu səhvleri kölgədə qoyur. Şah İsmayıł Xətainin yaratdığı Səfəvilər dövlətinin türk tarixinin on parlaq səhifələrindən biri hesab etmək olar. Çünkü yalnız Səfəvilər zamanında türk dili rəsmi dövlət dilinə çevrildi.

Qeyd etdiyimiz kimi, tarixi romanın fərqli olaraq heykəy janrında geniş təsvirciliyi yol verilir. Ömer Seyfəddin da bu tələbə uyğun olaraq Şah İsmayılin bütün hayatını öks etdirməmiş, həyatından yalnız bir epizodu təsvir etmişdir.

ƏDƏBİYYAT

- 1.Olimirzayev X. Ədəbiyyatın əsasları. Bakı:Nurlan ,2008.
2. Seyfettin Ö.Bütün eserleri hikayeler 2. İstanbul: Dergah yayınları, 1999.
- 3.İskender P. Şah və Sultan. Bakı: Qanu , 2012.
- 4.Cəmuroğlu R. İsmayıł. Bakı: Qanun, 2012
- 5.Əkbər N. Tərsina çevrilmiş tarix. www.azadliq.org
6. Namiq Musalı. 1-ci Şah İsmayılin hakimiyyəti ("Tarixi Aləmarayı Şah İsmayıł" əsəri əsasında). Bakı, 2011.

Şəms Bəramı*

Dostoyevski qəhrəmanları psixoloji aspektlər

Fyodor Mixayloviç Dostoyevski nəinki Rusiya ədəbiyyatında, eləcə də dünya mədəniyyəti tarixində dərin iz buraxmış böyük söz ustalarından biridir. Dostoyevski öz orijinal yaradıcılıq istədi, əsərlərinin psixoloji dəriniyi, "insan qəlbinin mahir bilicisi" olması ilə dünya odabi içtimaiyyətinin diqqətini cəlb etmişdir. Bu günümüzədək əsərlərinin iibritli içtimai məzmunu ilə sevirlərə oxunan, araşdırılan, həmisi aktual olan dünya şöhrəti yazıçıdır.

M.F. Dostoyevski yaradıcılığından danışmadan evvel həyatına qısa nəzər salaq. Çünkü hər bir yazıçıının əsərləri onun həyatıyla sıx bağlı olur.

Qarşılaşıdı ğı insanlar, ailəsi, mühiti, qəlbində dərin iz buraxan hadisələr onların əsərlərinin əsas mövzusuna çevirilir.

M.F.Dostoyevski 1821-ci ildə oktyabrın 30-da Moskvada ştab-təbib Mixail Andreyeviç Dostoyevskinin ailəsində dünyaya göz açmışdı. "Ordu qospitai ordinatorunun öz yeniyə vəzifəsinə görə köçməş olduğu ve maşhur oğlunun dünyaya gəldiyi yer qədimdən kəhən Moskvananın on acınacaqlı nahiyyələrindən biri hesab olunurdu. Bütün ətraf mühitdən fərqlənən bu sahə "miskin ev" adlanırdı. Atılmış uşaqlar yetimxanası ilə dəlixana da burada idi."(1,5) Görkəmlü fransız yazarı Anri Truaye da özüntün "Dostoyevskinin bioqrafiyası" kitabında yazıcıının uşaqlı illərini, ailəsinin çox şəhətli şəkillər əks etdirmiştir. "Dostoyevskilərin yaşadığı ev bağçanın ortasında yerləşən, quruluşuna görə imperatorluq stilini xatırladan bir mortabəli ev idi. Bağçanı çevreleyən damır barmaqlıqların qarşı tərəfində isə özəl kilssəi və hündür cökə agacları ilə Mari xəstəxanasının bağçası başlayırdı. Uşaqların girişini qadağan olunan bu yer insan da acıma duygusu oyandıran, sırılı, başlı-başına bir dünə idi. Dostoyevskilərin evi iki otaq və balaca salondon ibarət idi. Balaca bir otağı Dostoyevskilər oğullarına vermİŞDİL. Otaqda pəncərə yox idi ve tünd boz yapışqanlı boyla ilə boyanmışdı." (7,18) Bu yerlərin səfi əsərləri galacak sonatkarın şəfqətli diqqətini özüne cəlb etmiş və yaradıcılığına əsas təsvir obyektlərindən biri kimi daxil olmuşdur.Həmçinin həyat mührəsində sartlaşmış bədənətərəfət atasının xasiyyəti, evdə yaratdığı gərgin vəziyyət Dostoyevskinin uşaqlıq və gəncliyini dərin qəm-qüssəyə qorq etmişdir. Bu da yazıçıının yaradıcılığına təsirsiz ötüşməmişdir.

"Yeniyetmə" romanının olyazmasındaki bir parçaya nəzər salsaq bunu aydın görür. "Ela uşaqlar var ki, onlar kiçik yaşılarından öz ailələri haqqında düşünməyə başlayırlar, atalarının ve mühitlərinin töribiyəsizliyi onları uşaqlıqlından təhür edir, başlıcası isə bütün həyat əsaslarının nizamsızlığını, təsadüfi saciyya daşımamasını artıq uşaqlıq illərində düşünməyə başlayırlar." (7)

Atasından fərqli olaraq yazıçı anası haqqında həmişə sevgi duyğusunu ilə fikir söyləyir. Onun yazıçıının yaradıcılığına təsiri böyükdür. "Ştab-təbibin zövvcisi şeiri xoşlaysı, Jukovskini, Puşkinı yüksək qiymətləndirir, romanlar oxuyur, müsicisi istədə ilə fərqlənlər, özü gitara çala-çala bu alətin müşayiətilə romanslar ifa edirdi." (1,8) Cox gümən ki, ana Mariya Fyodorovnanın ailə həyatı çox əzablı keçmişdir. Əri Mixail Andreyeviçin yersiz qısqanlığı, güvensizliyi, sərt rəftəri Mariyanı dərin kədərə qorq etmişdi. Biz qadının arına yaxıldığı məktublarda onun acı taleyinin, ürəyində qörək edən dərdlərinin şahidi olur. Əslində isə həyatın özü bu qadının simasında geləcək dahi moralist qarşısında ilk dəfə bəylik problem irəli stürküd, bir təmiz, fədakar qəlbin güñahsız iżtiraba məruz qalan məsum məxluqun faciəsi problemini. Göründür, özüntün son yaradıcılıq illərində qadın qohrəmanlarını yaradanda anasının kədərləri çöhrəsi haqqında düşünürmüş. Xüsusən bu məqamda "İdiot" romanının

* Bakı Dövlət Universiteti

qəhrəmanı Nastasiya Flippovnanı qeyd etsək daha məqsədə uyğun olar. Lev Nikolayeviç Mışkinin də məhz bu qadının çöhrəsindəki kədərlər ifadə cəlb edir. "Men əvvəller başa düşmədiklərimin hamisini indi başa düşmüşəm, bir də, bilişinizi onların ikisi də o vaxt bir-birinin qarşısında dayanınan mən Nastasiya Flippovnanın çöhrəsindəki ifadaya döza bilmədim. Siz bilmirsiz Yevgeni Pavloviç (knyaz səsini sırlı tərzdə yavaştırdı) mən bunu heç kəsa deməmişəm, heç vaxt, hətta Aqlayaya da deməmişəm, lakin mən Nastasiya Flippovnanın üzünlün ifadəsinə döza bilmirəm." (2,688)

Elaçədə Dostoyevski naxoş anasının son əyləndən can çıxışının ayrı-ayrı analarını özünü bitməmiş olan "Netočka Nezvanova" adlı romanında əsərin vərəmlə qəhrəmanı, ərinin qışqancılıq və kinli rəşfərəndən zinhara gəlmış bədbəxt Aleksandra Mixaylovnanın ölümünü təsvir edərən xatırlamışdır.

"Görürsənmi necə soyuq payızdır; bir neçə gündən sonra qar yağacaq: ilk qar yağan kimi mən ölücəyəm,- bəli; lakin mən heç də qəm çəkmirəm. Əlivdə!

Bu çöhrəsi solğun ve ariq qadının hər yanlığında məşum al-qurmazı ləkə yanırı, titrəyan dədələr daxili haradən quruyub çatılmışdı. O, çatınlıklarla danışındı, qadının çöhrəsində mübhəm ürək ağrısı əks olunurdu, gözləri yaşardı. (3, 256)

"Dostoyevskinin bütün romanlarından da maraqlısun onun tərcüməyilədir, yəni baş qəhrəmanı Fyodor Mixaylovviç Dostoyevski olan və həyatın özündən yaradılmış olduğu sanədil bir romanıdır." (4,132) Dostoyevskinin kiçik yaşlarından mübtəla olduğu epilepsiya xəstəliyinin də yazıcının yaradılmasına böyük təsiri olmuşdur.

"Lap kiçik yaşlarında ikən onun atasını kəndlilər qəddarcasına qətlə yetirirlər. Bu müthiş qətl kiçik Fyodorun həssas qəbini ağır yaralırat və sonralar onun mübtəla olduğu epilepsiya xəstəliyinin yaranmasına səbəb olur. Dahi yazılı epiliptiya kimi ağır bir ruhi xəstəlikdən ömrü boyu azab çıkmışdır. Tədqiqatçılar bu xəstəliyi bözən "mülqəddəs xəstəlik" adlandırlar, cünki o, yazılıçı insan psixikasının dərin və gizli qatlara enməyə, adi insanların duya bilmədiyi gizli mövqəmləri açımağa imkan vermişdir." (4,132) Öz əsərlərində yazılıçı bu xəstəliyin təsvirini vermişdir. Məsələn Dostoyevskinin sevimli qəhrəmanı Lev Nikolayeviç Mışkin de epileptik idi. Knyaz Mışkin surəti yazıcının gözəl insan haqqındaki təsəvvürünü tacəssüm etdirir. Səmimi və həssas, bütün alçaldılmış və təhəqir edilmişlər şəfqət göstərən Knyaz Mışkin Nastasiya Flippovnanı tanışından sonra onu sevir, ona acır. Nastasiyanın iztirablı gözəlliyyinə məstən olan knyzay deyir: "siz əzəb çıkmisiniz, özünüt də bu cır cəhənnəmdən tamiz çıxıbsınız." Məhz bu cır gəzel insani keyfiyyətlərə malik olan Knyaz Mışkin camiyəyin firavan hayat keçirən təzvirlərino "idiot", "divan" bir məxlüq kimi görünür. "Bu obrazı yaradarkən Dostoyevskinin gözləri öündən ləs peyğəmbər və M.Servantesin Don Kixot durdurdu. Mışkin ləs kimi ruhən kamil, Don Kixot kimi gülünçdür. O, ruhi xəstədir. Bəlkə də o,

xəstə olmasayı öz ruhi kamilliyyini saxlaya bilməzdə, yad təsirlərə məruz qalaraq pozuları." (4,149). K.Yaspers də yazırkı ki, ləs idiot kimi görürdü. Onda belə deyə bilsək ki, Dostoyevskinin idiotu pravoslav İsadır. Ümİyyətlə, epiqistlərin coxluq təşkil etdiyi vaxtda epiqist olmayanlar yazıq, miskin və gic təsiri bağışlayırlar.Dostoyevskinin Knyaz Mışkinin buna en yaxşı nümunəmədir.

Həmçinin yazıcının həyatının son illərində yazdığı "Karamazov qardaşları" romanının maraqlı obrazlarından biri olan Smerdyakov da epileptik idi. "Qriqori yerində donub qaldı. Oğlan müəlliminə istehza ilə baxırdı. Onun baxışından hətta lovgöləq sezildirdi. Qriqori özünü saxlaya bilmədi. "Bax gör haradan!" – deyə o qısqırkı və qızışmış halda şagirdinin sıfatına sillə ilişirdi. Oğlan bir söz deməndən silləyə tab gətirdi, amma yənə də bir neçə günlüyə künkü sixılıb qaldı. Elə oldu ki, bir həftə sonra ilk dəfə onda epilepsiya xəstəliyi baş qaldırdı ki, bu da bütün ömrü boyu onu tərk etmədi." (9,165)

Dostoyevski üçün əhəmiyyətli olan qəhrəmanın dünyada necə göründüyü deyil, əvvəlcə dənyanın qəhrəmanına və qəhrəmanın öz-özünə necə göründüyüdür. Həmçinin yazıcı bir şəxsiyyəti əsər boyunca tək şəxsiyyət xüsusiyyətiyle və sabit olaraq eləcə buraxmaz, dəyişmə və sabit fikirlilik, şəxson qəhrəmanın öz şüuruna buraxılmışdır.Yəni son sözü şəxson qəhrəman özü söyləyər, yazıcı deyil.

Yazıcı çox keşməkeşli və əzəblə bir həyat yolu keçmişdir. Belə olmasayı , bəlkə də, öz qeyri adı romanlarını yarada bilməzdi. Burada yazıcının həyat yolunu geniş əks etdirməyə imkan olmadığından bəzi məqamlarına toxunmaq istərdim.

"1849-cu ildə Dostoyevski dövlət səleyhino hazırlanmış bir sui-qəsədə qarışığı iddiası ilə həbs olundu. Səkkiz ay həbsxanada qalan Dostoyevski, gülləyə ditzülmək üzrəyən digər səkkiz mənbəs yoldaşı ilə bağışlanıldı. Cəzası dörd il kürək, altı il də adı həbsə çevrildi. Cəzasını çıkməsi üçün Sibirdə olan OMSK həbsxanasına göndərildi." (5) Bunlar yazılıçının həyatında, qəlbində dərin iz buraxılmışdır. Bu hadisədən 18 il sonra dahi yazılıçi həmin anlıarda keçirdiyi hiss və hayacanlarını özünün "İdot" romanında Lev Nikolayeviç Mışkinin dilindən vermişdir. Öz psixoloji dərinliyi ilə seçilən bu parça romanın maraqlı hissələrindəndir. "Bu adamı bir dəfə, başqları ilə bərabər əsafət qaldırmışdır, hem də siyasi cinayətkarlıq üçün ona güllələnmə kasılmışdır, edam hökmü üzünə oxunmuşdu. İyirmi dəqiqə keçəndən sonra ofv edilməsi haqqında hökmü də oxunub, başqa caza tədbiri müləyyən edilmişdi; lakin iki hökm arasında keçən iyirmi dəqiqə , yaxud da on çoxlu on beş dəqiqə arzində o , şübhəsiz, belə bir inam təsiri altında yaşamışdı ki, bir daşıqından sonra birdan ölücəkdir... Əlinə xəç olan keşş hamisini yanından ötdü. Bele çıxır ki, ömürdən beşə dəqiqə qalıb. O deyirdi ki, bu beş dəqiqə ona bitib-tükənməz müddət,külli sərvət təsiri bağışlayırdı, ona elə gəlirdi ki, bu beş dəqiqə arzində elə bir ömür sərvətəcəkdir ki,bu saat heç son dəqiqə haqqında düşünməyin mənasında yoxdur, belə ki, o , hətta fikrində müxtəlif məsələləri də götür-qoy etdi: yoldaşları ilə vidalaşmaq

üçün vaxtı hesablaşdı, bunun üçün iki dəqiqə müəyyən etdi ; sonra son dəfə özü haqqında düşünmək üçün iki dəqiqə ayırdı, sonra da axırıcı dəfə ətrafa göz gəzdiirmək üçün.” (2,77-78) Bəlkədə yalnız onları realda yaşayan şəxs güllələnməyə məhkum olmuş insanın son saniyələrda keçirdiyi hissələri bu qədər gəzel təsvir edə bilərdi. Bəlkə də, bu sadəcə Dostoyevskinin “insan qəlbinin mahir bilicisi”, onun bir dahi olmasından irali gəlirdi.

Yaxızının maddi durumu da yaxşı olmayıb. Xəstəliyi və qumar asılılığı ucbatından maddi baxımdan çətinliyə düşməlsidü. “Arvadım və usağının xərclərini qarşılıya bilmək üçün, ədəbiyyatdan qazandıqlarını artırmaq həvəsiyle qumarla başlıdı. Rulet oynayırdı. Şansı yaxşı olan yazılı bir gecədə 10.000 frank qazandı və ərtəsi gecə 3000 frank daha əlavə etdi. Amma bir gecə sonra 5.000 xaricində qazandıqlarının hamısını itirdi.” (5) Dostoyevski həddindən çox qumar oynamış və çox vaxtında qumarda şansı gotirməzmiş. Bu səbəbdən qumar borecları çox imiş. Dostoyevski qumar boreclarını qaytarmaq üçün dövrün bir nəşriyyatı ilə müqavilə imzalayırdı. Müqaviləyə əsasən gələcəkdəki yazacağı kitabın gəlirləri nəşriyyata məxsus olacaqdı və bunun qarşılığında nəşriyyat Dostoyevskinin qumar boreclarının bir qismını qaytaracaqdı. “Qumarbaz” əsəri məhz bu müqavilədən sonra Dostoyevski tərəfindən iyiimi altı gün ərzində yazılmışdı. Reallığın yaradıcılığına növbəti təsiri də belə oldu. Dostoyevski romanı yetişə bilmərək təlaşa və on əhəmiyyətli yaxşı bir roman yazmaq düşüncəsiylə tutduğu stenoqraf Anna Qriqoryevnanın köməyi ilə yazmış və özündən gənc olan bu qadınla daha sonralar evlənmişdir. O, evlənməsinə belə şərh edirdi:

“ Romanın sonunda mən hiss etdim ki, stenoqrafistkam mənə səmimi olaraq sevir, ona baxmayaraq ki, bu barədə heç vaxt mənə bir kəlmə söz deməmişdi, mənim isə o, getdikcə daha çox xoşuma galırdı. Qardaşım ölümdən sonra hayat mənim üçün çox cansızıcı və ağır olmuşdu, ona görə də qızə belə bir təklifə müraciət etdim ki, mənim arvadım olsun. O, razılışdı, indi biz nüaghlanmışıq. Yaşlılarımız arasında dohsətlə farq var (20 ve 44), lakin mən getdikcə daha artıq inanıram ki, o , xoşbəxt olacaqdır. Onun qəlbini var, həm də ki, sevmiyi bacarı”. (1,395)

Bələliklə, roman iyiimi beş gün ərzində tamamlandı.

Nəyə görə, qumar pul əldə eləməyin hansısa üslubundan, məsələn, tutaq ki, alverdan pisdil... Men tezliklə və daha çox udmaq arzusunda qətiyyən natəmiz bir şey görmürəm; kiminsə “axı az-az oynayırlar” bərəətinə: “daha pis, ona görə ki, xırda tamahdi” cavabı verən bir gənbül, hərnək moralistin fikri mənə həmişə çox axmaq görünürdü. Asan uduşa və qazanca qalandasa , adamlar təkcə qumarda yox, elə har yerde da ancaq bir işlə maşğuldular – bir-birindən nəsə qapışdırırlar, yaxud udurlar.” (8, 18)

Freyd deyirdi ki, Dostoyevski ona görə qumar oynayıb ki, bütün pulunu uduzanda özünü mənəvi cəhətdən yüngül hiss edirmiş yə və yüngüllükə

dərin mətbələlərdən yazıb. Təbii ki, bu fikrin nə dərəcədə doğru olduğunu söyləmək çətindir.

Dostoyevskiyə görə dünyanın həqiqəti şəxsiyyətin həqiqətindən ayrılmazdır. “Əsərlərinin birində təlaşa: “bayırda yanğın var!” xəbərini gotiranə o biri: “əsil yanğınlar, tüstüsü çıxmayan yanğınlardır türklərdə, şüurlarda, düşüncələrdə, əxlaqdadır!” – deyir.

Dostoyevski hələ gənc ikən qardaşı Mixayıl Dostoyevskiyə məktubunda :“Əsil həyat bizzədər, bizim özümüz dədir”, -sözlərini yazmışdı. Dostoyevskinin əsərləri bu daxili həyatları, tüstüsü çıxmayan yanğınları ortalığı çıxardı” (6,106-107)

Dostoyevski qəhrəmanlarının bəziləri nə qədər hissətiyə qapılışalar da, onların fərdi-mənəvi meyllərində subyektivizm güclü olsa da, bəzi halda onların ədəbi-estetik saciyyəsi müraciət ideyaya uyğun gəlsə də, onlar rus həyatından alımnmışlar. XIX əsrin övladıdırıdalar. Həmin əsr belə qəhrəmanlar doğururdu.

Ən çox oxunan yazıçılardan biri olan Dostoyevskinin əsərləri bir çox 20-ci əsr yazıçılarının fikirlərinə darindən təsir etdi. Dostoyevskinin əsərləri Ceyms Coys, Virciniya Vulf, Fridrix Nitsə, Ernest Heminquey, Knut Hamsun, Çarlz Bukovski, Marsel Prust, Ayn Rand, Ziqmund Freyd, Frans Kafka və Lev Tolstoy kimi bir çox yazıçıların əsərlərinə işq tutdu.

Dünya ədəbiyyatında on çox sevilən və oxunan yazıçılardan biri olan Dostoyevski 28 yanvar 1881-ci ilə ciyər qanarnası nəticəsində dünyasını dəyişdi. Dostoyevski üçün 31 yanvar 1881 tarixində təşkil edilən dəfn mərasimində təxminən 30.000 adam tabutunun arxasında getmişdi.

Ədəbiyyat siyahısı:

1. L.Qrossman. Görkəmlı adamların həyatı, Bakı, 1972
2. F.M.Dostoyevski. İdiot, Bakı,2006
3. M.F.Dostoyevski. Netoçki Nezvanova, Bakı, 1977
4. M.Qocayev. Bədii ədəbiyyatda insan fəlsəfəsi, Bakı, 2001
5. http://az.wikipedia.org/wiki/Fyodor_Dostoyevski
- 6.M.Cefer. XIX əsr rus ədəbiyyatı, III hissə, Bakı, 1975
- 7.Henri Troyat . Dostoyevski, İstanbul, 2004
8. Dostoyevski . Qumarbaz, Bakı, 2013
9. Dostoyevski. Karamazov qardaşları, Bakı,2010

XX əsr poeziyasından bir seçmə

Adil Babayevin çoxşəhətli yaradıcılıq yolu olan, müasir Azərbaycan poeziyasında öz yeri, orijinal poetik üslubu və özünəməxsus dəstü xətti ilə seçilən bir şair kimi tanınmışdır. Bədii yaradıcılığı 1930-cu illərin sonu, 1940-ci illərin əvvəllərində mətbuat sahifələrində ardıcıl olaraq dörcü edilən lirik şerlərlə başlamışdır. Əsasən, vəfəxarakterli şerlərində o illərin qızığın quruculuq işləri, xalqın həyat və mösiyətində baş verən əhəmiyyətli dayisliklər, gənclik olayları, sevgi və məhəbbət duyuları bədii əksində çıxmışdır. Bu mövzuda yazılın çoxsaylı poetik əsərlər onun sonralar qəddan çıxmış "Xəzər sahilərində" (1949), "Gənclik illəri" (1950), "Şeirlər" (1954), "Ümid sərvəli" (1947), "Monim abidəm" (1979) və s. kitablarında toplanmışdır.

Şairin poeziyasını məşhur edən başlıca mövzulardan biri də hərbi-vətənpərvərlidir, fəsizmə qarşı 1941-1945-ci illər mühəribəsində qəhrəmanlıq mövzularıdır.

Məlumdur ki, 1930-cu illərin əvvəllərindən geniş intişar tapan heca vəzni Azərbaycan şəri S.Vurğun və onun qələm yoldaşlarının sayıla yüksək səviyyəyə qalxmışdır. Xalq şairi M.P.Vaqif klassik adəbi maktabının zengin ənənələrindən bəhralanın poeziya, yenisi nəsil şairlərinin aparıcı mövzusuna çevrilmişdir. Bu maktabın anənə və novatorluq cəhətdən uğurlu qaynaqları, müasir Azərbaycan şərinin yeni inkişaf mərhələsinə qədəm qoyan, poeziyada ilk addımlarını atan B.Vahabzadə, N.Xəzəri, İ.Səfərli, A.Babayev və başqalarının da dəstü-xəttində özünü qabarqı təzahür etdirirdi.

A.Babayev yəzib-yaratdıq əsərlərə bədii yaradıcılığın müxtəlif janrlarına müraciət edən və müvəffəqiyət qazanan bir sonatkar olmuşdur. O, həm lirik və epik poeziya, həm dramaturgiya, həm də nəst janrlarında qiymətli nümunələr yaratmışdır. Onun adəbi və elmi maraqları çoxşəhətli idi. Belə ki, o, ədəbi əsərlər yazılmazı bərabər teatr və incəsənat mövzularında bir sira qiymətli elmi-tədqiqat əsərlərinin müəllifi kimi da tanınmışdır. A.Babayevin Azərbaycan teatr korifeylərinin həyat və yaradıcılığını həsr etdiyi "Lütfəli Abdullayev" (1966), "Leyla Bədirbəyli" (1970), "Ağahüseyn Cavadov" monografiyaları həm elmi, həm də, publisistik səviyyəsinə görə qiymətli əsərlərdir. Azərbaycan sahne sanatına yaxından bağlı olan Adilin bu mövzuda yazdığı "M.Əzizbəyov adına teatr" monografiyası 1959-cu ildə Moskvada nəşr olunmuş, ədəbiyyat və incəsənat ictimaliyatının diqqətini cəlb etmişdir.

Ömrünün sonuna yaxın A.Babayev yenidən bu mövzuya qayıtmış və sonuncu "Şərəflə yol" monografiyasını nəşr etdirmişdir (1974).

* Bakı Dövlət Universiteti

Ümumuyyətə, bu cəhəti qeyd etmək lazımdır ki, o, bədii yaradıcılıqla ol- duğu kimi, elmi-nəzəri sahə ilə də ardıcıl olaraq məşgül olmuş, ədəbiyyatşünaslıq, dramaturgiya, teatr və kino sənətinin problemlərinə dair çoxsaylı məqalələr yarışçı etdirmişdir. A.Babayevin elmi-nəzəri irsinin tadqiqatı cəlb olunması müasir ədəbiyyatşünaslıq və teatrşünaslıq üçün böyük əhəmiyyət kəsb edir.

Şair eyni zamanda, dramaturgiya sahəsində də fəaliyyət göstərmişdir. Müəllifin "Dağlar qızı", "Yarımçıq portret", "Mənim məhəbbətim", "Qız görüşə tələsir" pyesləri müxtəlif vaxtlarda Azərbaycan teatrlarının səhnələrində tamaşa qoyulmuş, bir sıra xarici dillər tərcümə edilərək nəşr olunmuşdur (1).

A.Babayev həm də gəzel bədii tərcümələr müəllifi kimi də oxucuların və teatr tamashaçlarının rəğbətini qazanmışdır. Şairin tərcümələrinə bir küll halında diqqət etdikdə aydın olur ki, onun Azərbaycan dilinə tərcümə etdiyi əsərlərin əksəriyyəti dramaturgiya janrında olan, həm də, asəson, müasir mövzularda yazılış sağlaməsənətələrinə, həm də sahənə quruluşuna bələd olması bu tərcümələrin yüksək bədii keyfiyyətlərini təmin edən başlıca amillərdəndir. Onu da qeyd etmək lazımdır ki, tərcümə olunan əsərlərin coğrafiyası da çox genişdir. A.Babayevin tərcümələri əsasında Azərbaycan tamaşaçıları rus, çin, rumun və gürçü dram əsərlərinin müasir nümunələrlə tanış olmaq imkanı əldə etmişdir (2). 1950-1970-ci illərdə həmin əsərlər Azərbaycan sahəsində dəfələrlə tamaşaşa qoyılmışdır.

Hekayələrin bir çoxunun mövzusu. Məsələn: "Şənan eşqi", "Vida axşamı", "Epizod Rəfi" və s. A.Babayevin şəxson fəaliyyət göstərdiyi və yaxşı bələd olduğu teatr və incəsənat aləmləri bağladı. Hekayə qəhrəmanları arasında Azərbaycan sahənə sənətinin Sıdqi Ruhulla, Ağadadaş Qurbanov, Rza Əfqanlı, Fatma Qadırı, Hökümə xanım kimi görkəmlili əsərkarlarının obrazlarına rast gəlmək mümkündür. Eyni təsvir və təhkiyə üslubundan teatrların fəaliyyətinə, onların böyüklikliliyi qayğı və problemlərinə həss olunmuş epizodlarda da ustalıqla istifadə etmişdir. Bu mövzularda hekayələr tarixi və sənədlilik keyfiyyəti verir, daha doğrusu, onlar bədiişiklə uğurlu qaynaqda və hədəfətənək etməklə oxucularla həm teatrımızın, həm də onun yaradıcıları haqqında mətbəətə təsəvvür yaradır. "Şənan eşqi" hekayəsinə verdiyi başlıqdə müəllif onun janrını "Xatira-hekaya" kimi qeyd etmişdir (3). Müəllifin bu janr təyinatını onun həmin silsilədən olan "Teatr oyunu", "Epizod Rəfi", "Vida axşamı" kimi hekayələrindən da aid etmək olar. Bu hekayələr, ağar belə demək olarsa, klassik hekayə ilə müasir oçerk janrının hüdudlarında yaranmış, yüksək bədiişiklə bərabər zengin informatik məlumatlarla da təmin edilmişdir. Məs.: H.Cavidin "Şeyx Şənan" əsərinin yaranması və ya S.Vurğunun "Vaqif" in tamaşaşa hazırlanması prosesində aid epizodlər həmin hekayələri oxunaqlı etməklə, həm də oxucularla elmi-analitik baxımdan xüsusi maraqlı doğuran informasiyalar çatmışdır.

Bütün bunlar göstərir ki, Adil Babayev hər şəyənən əvvəl müasir poeziyamızda öz yaradıcılığı ilə seçilən lirik şairdir.

Adil Babayevin poeziyası folklorla, soykökə söykənmış poeziyadır, eyni zamanda müasir, yaşadığı dövr uygun olmaq mübarizliyi təlqin edən poeziyadır. Bitarsiflik, laqeydlik həmin poeziyanın tabiatına yaddır. Burada sünə bəzək –düzəyə də, yerli-yersiz obrazlaşdırma cəhdlerinə də, fikri qəsddən mürəkkəbəldirişdə meyllarına rast galmırsın.

Adil Babayevin elə bir kitabı olmayıb ki, çapdan çıxan kimi ədəbi tənqid onun haqqında fakir söyləməsin. Şairin "Qılınclar arasında" kitabı 1970-ci ildə çapdan çıxıb və bu dövrdə o, "şairlərin orta nəslində" aid edildirdi. Tənqidçi T.Əbilov "Qılınclar arasında" kitabını belə səciyyələndirir: "Kitabdağı şirlərdə insanların əməl və arzularından, tabiətin cazibəli lövhələrindən səhəbt gedir. Biz onları oxuduqca elə bil, lacivərd səməni, zümrüt bulaqları, dalğalar qucağında dincələn qəgayıları, süktə dalmış gölləri, fikirlər təpələri görür, suların zümrüdəməsi eşidirik... Sözdən lövhələr yaranan müllif, əslinde, lövhələrin dili ilə insan, onun sevinci, qüvvəti, fərəhi, izdirəbi-bir sözə, müqəddəsrəti haqqında danışır. Şairin müsahidəsində ayrı-ayrı əşyalar poetik mühəkimələr üçün, bir növ aqar"(7).

Hər bir fərd, oćumlaşdır sənətkar, yazıçı mühitinin övladıdır. Onun dünyagörlüsündə, formalasmasında yaşadığını dövr, zaman, onu shato edən mühit az əhəmiyyət kəsb etmir. Adil Babayevin öz zamanında yaşamaması, yəni vaxt zaman baxımından taleyinin gətirməməsi bəlli həqiqətdir. Və əger yuxarıda deyilənləri əsas götürsək, Adil Babayevin şəxsiyyət kimi formalasmasında zamanın müsbət mönədən təsirində danışmaq düzgün olmaz. Lakin yaradıcılığında, şəxsiyyətində, həyatın qisa nəzar saldıqımızdan bir daha bəlli olur ki, Adil Babayev həqiqi mönədən nəcib insandır. Deməli, onun bu zirvəyə çatmasında zaman deyil, mühit – yəni onun kimi düşüñən sənət dostlarının əhatasında olması böyük iş görmüşdür. Burada Adil Babayevin canı və qanı ilə bağlı olduğu ailəsini, yaxınlarını da unutmaq olmaz. Yüksək əxlaqlı ailə başçısının həmin göstəriciləri dasyani ailəsi də onun müsbət fərd, sənətkar, şair kimi yetişməsində xüsusi rola malikdir.

Şairin "Xəzər sahilərində" poeması isə Azərbaycanın zəhmət adamlarına - neft mədənlərində çalışan insanlara həsr edilib. Poema Bakıya müraciətə bağlanır və qisa tabiət təsvirindən sonra süjet xəttinə keçilir.

"Döyüş yolları" poeması isə, adından da göründüyü kimi, Böyük Vətən müharibəsi mövzusunda yazılmış əsərdir. Burada uğurlu ədəbi priyom olan lirik ricətlər və onların ifadəsinə yönələn ritorik suallar silsiləsinə geniş yer verilir. Poemanın süjet xəttinə daxil olan müxtalif məkan və zamanların ədəbi əsərin həcmindən yol verdiyi kiçik hissədə ardıcıl əlaqələnməsi üçün bu üslubdan təkcə Adil Babayev deyil, dövrün Səməd Vurgun, Boxtiyar Vahabzadə, Məmməd Araz kimi sənətkarları da yerli yerində istifadə etmişlər.

"Gecikmiş bahar" poeması oxuculara ilk dəfə "Məftillər arxasında" adı ilə təqdim edilmişdir. Mövzusu Böyük Vətən müharibəsindən alınan poemanın qəhrəmanı Buherval döşərgəsində həlak olmuş eloğlumuz Əkbər Ağayevdir.

Poemada biz Əkbəri döyüşən əsgər kimi deyil, ağır yaralı əsir kimi görürük. Faşist cəlladlarının verdiyi zülüm qarşısında əyilməyen Əkbərin simasında biz igit Azərbaycan olduğunu görürük. Və poemə fəsildən fəsə keçdikcə, Əkbər oxucunuñ gözündə həbütür və onun dörün məhəbbətini qazanır. Əkbər vətən-pərvər, vətənin hər qarşısını sevən bir gəncdir, bunu qatdırmaq üçün Adil Babayev belə bir priyomla atır: Əkbər tez-tez xəyalə dair və onun gözləri önlündə Kürün, Arazın sahiləri canlanır.

Ümumiyyətə, Adil Babayevin poemalarına yeni ruh verən mücərədlilikə olan fəlsəfi münasibətdir. Mücərədlilik poetika üçün əvəzsiz imkanlar yaradı bilən bir məfşumdur. Adil Babayev oxucuları onu oxunaqlı epik poemalar müəllifi kimi da tanıyrıldı. Onun "Qartal qanadları" poeması xalq artisti Hüseyin Ərəblinskinin xatirəsinə həsr edilib və burada onun maraqlı tale yoluunu eks etdirən hissələr özünlə yer təpib.

ƏDƏBİYYAT:

1. A.Babayev. Pyesləri. B., Yaziçi, 1984.
2. V.Vinnikov və Y.Osnos. Ağ şanagüllər.
3. Sao Yuyan. Tufan, Ş.Milorova. Tbilisi haqqında mahni.
4. N.Dumbadze. Darixma ana.
5. M.Petresku. Ölümü görmüş insan.
6. A.Babayev. Ata sorğında. B., Gənclik, 1985.
7. Əbilov T. Qılınclar arasında. "Kommunist" qəzeti, 1970-ci il 31 iyul

Ülkə SULTANOVA*

XIX əsr Azərbaycan yazılı poeziyasına xalq şeir üslubunun təsiri

XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən mütərəqqi, zəngin və möhsuldar dövürlərindən biridir. Ədəbiyyatımızda xəlqiliyin geniş yayılması, tənqidin realizmین əsas yaradıcılıq metoduna çevrilmesi, dramaturgiyanın, realist nəşrin, milli teatr və mətbuatın yaranması mözh bu əsra aiddir. Həmcinin bu dövrdə ədəbi təkamlınlı dəha da genişlənməsi, məzmununun qabaqcıl ideyalarla zənginləşməsi üçün münbit şərait yaranır. Poeziya isə mücərəd romantizimdən xəlqiliyə doğru inkişaf edir.

XIX əsrə yazılı poeziyada həm klassik şeir üslubunda, həm də şəfahi xalq ədəbiyyatının təsiri ilə xalq şeiri üslubunda şeirlər yaranırdı. Xalq şeiri üslubunda yazılanlar əsasən qoşma, gəryatlı, təcnis formasında özüntü göstərirdi. Bu dövrdə xalq şeiri üslubunda yazan şairlərimizdən Qasim bay Zakir, Baba bay Şakir, Məmməd bay Aşıq, Əndəbil Qaracadağı, Seyid Əbdülliqasım Nəbatı

* Bakı Dövlət Universiteti

sədə, aydın dildə, heca vəznində, ahəngdar və təbii şəkildə yazmağa çalışırdılar. Bu şairlər bir tərəfdən xalq ədəbiyyatının tükənməz xəzinəsindən, canlı danışq dilindən, atalar sözlerindən istifadə edərək xalq şeiri üslubuna uyğun yeni təşbeh, isitarə, epitet yaradır, digər tərəfdən isə klassik ədəbiyyatdakı fars və əsər tərkiblərinə əzərbaycançaya tərcümə edirdilər [3, s. 36].

Xalq şeiri üslubunda yazılım şeirlərinə osas mövzusunu məhəbbət və gözəlin vəsfidir. Məhəbbət mövzusunda yazılım xalq şeiri üslublu şeirlərdə mücərrəd ilahi eşqdən uzaq, ancaq hayatla bağlı həqiqi insanın təmiz və dərin məhəbbəti tərənnüm olunur. Burada məhəbbətin ilahılardırılmışına, onun qeyri-real və mücərrəd şəkildə verilməsinə təsadüf edilmiş. İnsan surətlər, onların daxili aləmi, hiss və həyacanları, gözəlin təsviri hayatı olduğu kimi öz təbii halında təsvir olunur. Məhəbbət mövzusunda yazılım şeirlərdə iki əsas surət rast gelinir. Bunlardan biri həqiqi aşiq, digəri isə onun sevgilisidir. Bu surətlər əsasən romantik planda verilsə də, hayatı sıx və möhkəm bağlı olan adı insanlardır. Hər iki surətin təsvirində təmiz məhəbbətin tərənnümü özünü aydın göstərir. Bu məhəbbətdə məsələ öz aşiqini həm dərədə salır, həm da ona şəfa verir. Buna görə də aşiq bəzən kədərlə, bəzən də şad və nikbin olur. Qasim bəy Zakir bunu böyük ustalıqla bu şəkildə ifadə edir:

Bir tərəfdən artırm qəm,
Bir tərəfdən edir məlhəm,
Həm öldürür Zakiri, həm
Qaćır haraço gözlərin. [5, s.156]

Zakir bəzən qoşmalarında yarından sıkıyalınır və özünü ellər dəlisi adlandıraq yarının vəfəsizliğindən heyfələnir.

Dilbər sən gedəndən bəri kölnümün
Nə səbri, sükunu, nə qarar var.
Kimdür monim kimi ellər dəlisi?
Hər kimsənin öz boynuna kari var.

Yar məger yarını yadına salmaz?
Arayıb axtarmaz, qəmino qalmaz?
Haçan can dilədin, man dedim: - olmaz?
Yalan deməc üstümüzdə tarı var! [5, s.174]

Bəzən isə gözünün nuru adlandırdığı yarının vəfəsizliğinin ona utanc götirdiyini demekdən belə çəkinmir və öz yarını Leylidən, Şirindən əksik sayı:

Əy cismimin canı, gözümün nuru,
Eylədiyin əhdü vəfədan utan!
Gecə-gündüz çakər kimi dərində
Çökdiyim cövr ilə cəfədan utan!

Ey bimürvət, neyləmişdim sənə mən,
Rahi-ümmidimə döşədin tikən.
Məhəbbət yolunda bolalar çəkan
Züleyxadan, Şirin, Leyladan utan! [5, s.187]

Nəbati də sevən gəncin daxili aləmini, hiss və duyularını, sevinc və kədərini sənətkarlıqla açır. Onun şeirlərində lirik qəhrəman hayatı aşığı, gözəllik vurğunu olur. Romantik ruhda olan bu gənc real dünyani, həqiqi hayatı nemətlərini yüksək qiymətləndirməyi bacarrı, xoşbəxtliyi həqiqi sevgidə görür. Məhəbbət yolunda əzab-əziyyət düşməyi təbii sayıv və bütün cəfalara vəfa göstərəcəyini aşağıdakı şəkilde bildirir:

Aşıq olan xof eləməz baladən,
İnciməz yar edən cövr cəfədan,
Nəbati, əl çəkan kimdir vəfədan?
Qoymuşam başımı mən bu meydənə. [1, s.159]

Nəbati həmçinin həsrət motivlərini, aşiqin keçirdiyi sıxıntı və iztirabları yüksək sənətkarlıqla canlandırmağı bacarrı. Şair sevgilisindən ayrı düşmüs gəncin iztirablarını, daxili tələtümürləri təbii boyalarla verir. Hicrandan səbri tükənən, taqqı kəsilən, nalası dağlı-dası bürüyən bu gənc bəzən bezsə də, cəfəsəlikdən əl çəkər.

Demə, Nəbatini yoxdur dəvəmi,
Cövrümə tab etməz, çəkməz cəfəmi,
Şahid olsun aləm, cümlə tamamı
Nə qədər istərsən çək sinəmə dağ. [1, s. 156]

Yazılı poeziyada xalq şeiri üslubunda yazılım şeirlərinin tərənnümünü və gözəli tarif edərkən məhəbbəti dini ibadətə və ya ehkama, müqəddəs sayılan dini ocaqlara, Məkkəyə, Mədinəyə, Kəbəyə, behiştin mövhüm hurisina qarşı qoyaraq məhabbəti göylərdən yera endirirərən və dünvəyiliyi təbliğ edirlər [3, s. 36].

Xalq şeiri üslubunda yazılım şeirlərdə hayatı aləmi təbiət aləmi ilə əzəv edilir. Bunlar isə şeiro xüsusi bir taravat və tabiiilik götür. Belə ki, şeirlərdə gözəlin üzü günəş, gözərləri nərgiz, qoşları kamana, yanaqları lalaya, telləri reyhana bənzədir. Qasim bəy Zakir şeirlərinin birində yazar:

O gözərləri nərgiz, zülfəri sünbüл,
Xattı tar bənəfşə, yanaqları gül,
Dərdimə ki, dərman eyləyən deyil
Əhvalımı xəbor almasın barı. [5, s. 238]

Nəbati isə bu şəkildə ifadə edir:
Mən qurbanı olum ənbər tellərin,
Qönçə dodaqların, püstə dillərin,
O lał rüxsarın, mişkin xalların,
Oduna pərvənə gəlsin, gəlməsin? [1, s.132]

Gözəlliyyi incə bir zövqlə duyan və qiymətləndirən şairlərimiz xalq şeiri üslubunda yazmış olduqları şeirlərində məşuq surətini təbii boyalarla göstərməyə müvəffəq ola bilirlər. Həm Nəbatının, həm də Zakirin təsvir etdiyi gözəllər real hayat adımı, canlı insanlardır. Həmin gözəllərin simasında gözəl Azərbaycan qızını görəmk çətin təbii, hətta gözəllərin mökanları da bəzən konkret məlum olur. Nəbatın aşağıdakı şeiri da buna misal ola bilər:

Gözəl çox ruyi-zəmində,
Xüsusi Çinli Maçında,
Səni da bu Üştibində
Bir mahi-təban yaradıb [1, s. 156]

Şair gözəlin zahiri görkəmini, simasını, geyimini, baxışını, durusunu, yerini böyük ustalıqla tərənnüm edir. Başına abı rəngli tirmədən şal örtən, aləvan geyinən, camlı gündən gözəl olan Nəbatının gözəlləri əsil Azərbaycan qızlarıdır. Nəbatı onları çox təbii, öz yerli xüsusiyyətləri ilə təsvir edir. "Yaradıb" rədifi goraylarında şair, hətta gözəlin canlı portretini çəkir.

Maşallah, qadir Allah
Gör necə dilbər yaradıb.
Gül üzündə əfşan-əfşan
Zülfü-münənəbər yaradıb.

Ağzı qönçə, ləbi püstə,
Beli incə, boyu basta,
Töküldübür dəsta-dəsta
Nə gözəl tellər yaradıb [1, s.156]

Digər bir şeirdə isə gözəli torifləməkdən usanmayaraq onun gözünü nərgizə, üzünü laləyə, sözünü şəkərə bənzədərək ləldən və gövhərdə üstün tutaraq belə deyir:

Bu necə nərgizdir, bu necə gözdü?
Bu necə laladır, bu necə üzdür?
Bu necə şəkərdir, bu necə sözdür?
No belə ləl olar, na belə gövhər [1, s.154]

Yazılı ədəbiyyatda xalq şeiri üslubunda məhəbbət mövzusundan başqa içtimai mövzularda da şeirlər yaramıt işlərdi. İctimai mövzularda yazılan şeirlərdə əsasən müasir hayat, tarixi faktlar, mühərribələr, xalq fəlakətləri, achiq və qitliq, təbiət mənzərələri təsvir edilirdi. Bu cür şeirlər Şair təxəllüsü ilə yazan Əbdürrəhman ağa Dilbazov, Gəncəli Hasan, Mirza Baxış Nadiم, Qasıم bay Zakir, Əndəbil Qaracadağı, Baba bay Şakir və başqalarının yaradıcılığında rast gəlinir. Həmçinin içtimai məzmunlu şeirlərdə fəlakət, dövrdən, həqiqiliqlərdən sığayat motivləri özünü daha çox göstərir. Bu tripli şeirlərin adları belə onların məzmunlarından xəbər verirdi.

İctimai motivdə yazılan xalq şeiri üslubunda şairlər öz lirik qəhrəmanının simasında yeni sosial-siyasi mühit tərəfindən sixışdırılan, əzilən, məzələn və

talesiz insanların obrazlarını yaratmışlar, zalim və qaniçən bəylərin, firıldaqçı ruhanilərin, öz əməyi ilə dolanmaq istəməyib başqasını əməyini istismar edən bütün xuxarı təbəqə nümayəndələrinin insanlıqdan kənar hər cür eyib və hərəkətlərini bədih sözün vasitəsi ilə ifadə etməkdən çəkinmirdilər. Çünkü, xalq şeiri üslubu xalq, dinləyiciyə daha asan və tez çatır, dillər əzbərına çevrilir, daha tasirli olur [2, s.148].

İctimai motivdə yazılan şeirlərdə kiməsə ünvanlanmış məktub formasında olmasına daha çox təsadüf edilir. Həm Qasım bay Zakirin, həm Baba bay Şakirin, həm də Axundovun yaradıcılığında bu formada şeirlərə rast gəlmək olur. Baba bay Şakirin Dívənbəy Gəncəm ağıaya məktub formasında yazdı "Orz elə" şeiri buna misal ola bilər:

Gəncəm ağa, vilayətin dərdini
Əlbəttə, get, sahibkara orz elə
Biz burdan qorxuda deyə bilmirik,
Sən utanma aşikara orz elə.

Gəl, sənə göstərim yerin işləri
Darin döryalarda dorin işlərin
Demo olmaz yüzdə birin işlərin
Bildiyindən sən bir para orz elə. [4, s.18]

Ədəbiyyat siyahısı

1. Əbdülləqsim N. Seçilmiş əsərləri. Bakı: "Şərq-Qərb". 2004
2. Xalilov N. Aşq yaradıcılığı və yazılı poeziya. Bakı: "Elm". 2012
3. Qasızmədə F. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı: "Maarif". 1966
4. Şakir B. Seçilmiş əsərləri. Bakı: "Yazıcı". 1985
5. Zakir Q. Seçilmiş əsərləri. Bakı: "Avrasiya Press". 2005

Ülkər NƏBİYEVƏ* ŞİFAHİ YADDAŞDAN YAZIYA

Oğuz hekayətlərinin ozan repertuarına gəlməsi islamdan xeyli əvvəlki dövrlə bağlı olduğundan qədim dönyanın müxtəlif dönyagörüşləri oğuz eposundan kənardır qalmamışdır. Əski dönyanın istər simvolik, istər totemist, istərsə da animist baxışları epik yaddaşda olduğu şəkildə qədim türk eposunda,

* Bakı Dövlət Universiteti

eləcə də onun xələfi olan oğuz eposunda özünü əks etdirmiştir. Lakin bu da həqiqətdir ki, yeddi yüz ilə qədər müddətdə ozan repertuarında hökmər məvqədə dayanan Dədə Qorqud özü də yeniləşmələrdən, takrar işlənməldən və improvizolardan kənarda qalmamışdır. Oğuz bayları, onların hayatı, dünyagörüşü, adət-ənənələri, yaşadıgi coğrafi möhüt dəyişdikcə epos da doyişib yeniləşmişdir. Bu proses ərəb istiləsindən sonraqı mərhələdə daha güclü şəkildə davam etmişdir. İslam dəyərləri oğuzlar içərisində yayıldıqca, ərəb istilaçıları peşəkar ozan ifaçılığını milli repertuarndan sixisidirn çıxarmaq çalısqadıça ozanları oğuz hekayətlərini islamlaşdırmaq meylları güclənmişdir. Dədə Qorqud boyalarının islam dəyərlərini qəbul etmisi, süjetin islam görüşlərini əks etdirməsi heç də kortibbə proses olmamışdır. Bu, oğuz elinin öz daxilindən gəlmış, islamı qəbul edən oğuzların istəyi ilə milli repertuarda özünü əks etdirə bilmisdir. Epik repertuarlı homin prosesə təsir göstərən başqa amil isə oğuzların ümumilikdə islami dəyərlərə artan sürətlə yaxınlaşması, öz əski dünyagörüş və baxışlarındanın təkalluflılıq – tanrıçılıq görüşlərini yeni islami dəyərlərlə çarpzalaşdırmaq istəklərinin reallaşması üçün münbit ictimai-siyasi şəraitin yaranması ilə əlaqədar idi. Türk epik döşənçasında tanrıçılıq qabaqcıl günyagörüşü idi, tək Tenriyə tapınma turkları islamın allahın təkiliyi sitayışına yaxınlaşdırıcı, onları bu etiqadın ilk tərəfdarlarından birinə çevirdi.

Motn üzərində aparılan müşahidələr göstərir ki, süjetin matnaltı məzmununa, ümumi ruhuna və qayəsinə islami dəyərlərin Allah və Məhəmməd peyğəmbər aleyhissəlam etiqadının daxil edilməsi qismən sonrakı dövrlərə məxsus yaradıcılığın nəticəsi idi (1).

Bu proses eposun yazıya alınma dövründə müxtəlif katiblər tərəfindən həyata keçirilmişdir. Amma katiblərin düzünləşləri o qədər geniş olmayıb, ayrı-ayrı söz, ifadə və müxtəsər mətn əlavələrindən ibarət olmuşdur.

Bu gün eposun yazıya köçürülmə dövrü və prosesi ətrafında fikir ayrılıqları mövcuddur. V.M.Jirmunski, V.A.Qordlevski, V.V.Bartold hər biri eposun yaranması və yazıya alınması tarixi ilə bağlı müxtəlif fikirdədir.

V.A.Qordlevskiyə görə, eposdakı hadisələr oğuzların XI-XIII əsrlərdə Anadolunu ələ keçirmələri ilə bağlıdır (2, s.31-218). V.V.Bartold (3, s.3-45), ondan sonra eposun tanımış tədqiqatçısı V.M.Jirmunski süjetin bir çox boyalarını Ağqoyunu moşıtı ilə bağlayırlar (4, s.90-101). A.Y.Yakubovskiyə görə, epos XV əsrə (5), E.Əlibəyazadə gərə VI-VII əsrlərdə yaranmışdır (6, s.93-103).

Dədə Qorqud kitabının yaddaşdan yazıya köçürülməsinin tarixi barədə də birmənalı fikir yoxdur. E.Əlibəyazadəyə görə, mətnin yazıya alınması VI-VII əsrlərə aid edir. H.Arası abidənin X-XI əsrlərdə, O.Saiq və M.Ergin matnının XVI əsrin ikinci yarısında yazıya alındığını göstərirler.

Drezden əlyazmasının daha əvvəlki əsrlərdə yazıya alınma ehtimalları çoxdur. Onların müsyyən qismi ilk matnın XI əsrde yazıya alındığını göstərirler. Belə müləhizlərdə yalnız biri üzərində dayanımaq vacib hesab edirik. Bu

Ş.Cəmşidovun müşahidəsi ilə bağlıdır. Müəllif yazır: «...Abidənin sonunda «bitdi» mənasına gelən «təmmət» sözündən sonra, adətən sonluqda əlyazmanın yazılılığı tarix göstərilən yerda, vəraqin aşağısına doğru uzanın sıvri bucaq içində, bir-birinən altında sıralanan üç hər - rəqəm yazılmışdır. Bunu cəsərətlə rəqəm oxumaq olar. Çünkü əlyazmaların sonunda bu cür alt-alta rəqəmlər tarix qoyulması üsulu vaxtilə mövcud olmuşdur... Ərəb əlifbasında «ayn» hərfinə oxşayan bu rəqəmi aydın şəkildə 4 rəqəminin üç dəfə qıṣala-qıṣala yazılın şəkli kimi 444, yaxud 466 kimi oxumaq tamamilə mümkündür. Biz 1985-ci ildə çap olılmış doktorluq dissertasiyasi avtoreferatında sonuncu varianti götürmüştək. Lakin dərindən diqqət etdiğim birincı variant daha real görünür. 4 rəqəm sıvri bucaq üzrə aşağıya doğru kiçili-kicili təkrarlanmışdır. Yuxarı hissə hamisində eynidir. İkinci birincidən, üçüncü ikincindən ancaq hündürlüydünə görə fərqlənir. Odur ki, abidənin ilk yaziya alınma tarixinin birinci variantla hicri 444, m. 1052-53-cü il tarixi olaraq qəbul edirik. Bu, abidənin XI əsrde yazılmış fikrini daşıq suradı təsdiqləyir...» (7, s. 57). Əlbəttə, bu müləhizə təsdiqlənərsə qorqudşunaslıq tarixində mühüm bir açıqlama hesab edilə bilərdi. Lakin məsələ ilə bağlı mövcud olan digər ehtimallar ona hələ ki, təskib etməkdədir. Belə ki, T.Haciyevin, X.H.Koroğlunun və başqalarının fikirlərində fərqli mövqeler özünü göstərir.

Əldə olan əlyazma nüsxələri içərisində Dresden matnının, şübhəsiz ki, biza gəlib çatmayan nüsxələrin birindən üzü köçürülmüşdür. Homin tarix XIII əsrdən əvvəl ola biləməzdi. Dresden mətni oğuzlar içərisində islamlaşma prosesindən sonra eposun repertuarndan düşməsi mərhələsində yazıya alınmış bir nüsxədən köçürülmüşdür. Bununla eposun peşəkar ifadəki həyatı sona çatmış, «Kitabi-Dədə Qorqud»un yazılı dövrü başlamışdır.

Sonrakı əsrlərdə isə Dresden matnına qədər əlyazmanın üzünün bir neçə katib tərəfindən köçürüldüyü istisna edilir. Ancaq Dresden nüsxəsinin yazıya alınma tarixinə dair müləhizələr içərisində halalik daha inandırıcı görünən X.Koroğlunu müləhizələridir: «Kitabi-Dədə Qorqud ala-lisani taifei oğuzan» («Kitabi-Dədə Qorqud» oğuz təyafalarının dilində) – oğuz eposu abidəsi da 887-ci, miladi ilə 1482-ci ildə yazıya alınmışdır (8). Mətnin üzərində verilmiş titul səhifə üzərindəki dekorativ «imza»dan isə ehtimal etmək olur ki, mətnin mülləfi, yaxud katibi Abdullah ibn Fərəc Katxoda olmuşdur (9, s.41).

X.Koroğlunun titul səhifəsi üzərindəki dekorativ təsvir içərisində böyük ustalıqla, dekorativ çizgilerə verilmiş adın oxunuşunda yanlışlıq ehtimalı demək olar ki, yoxdur. Müəllif uzun müşahidələr əsasında titul səhifədə əski əlifba qrafikasının dekorativ gözəlliyyəti fonunda katibin adı və atasının adı açıqlaya bilmişdir (9, s.87-89). Burada Abdullah ibn Fərəc Katxodanın adı dekorativ düzümdə aydın seçilir. Mətnin əvvəllindəki titul səhifəsində Dədə Qorqud matni ilə heç bir əlaqəsi olmayan şaxsin adı töbü ki, təsadüfi əks oluna bizməzdi. Orta əsrlərdə üzü köçürülmən bir sira başqa əlyazmalarda da katiblərin adlarını mətnində qabaqcık vərəqlərinin birində, yaxud titul səhifəsində verme

ənənəsi mövcuddur. Belə hallarda katiblər öz adlarını xüsusi kalliqrafik gözlilikdə diqqəti cəlb eləyən bir şəkildə qeyd edirlər. Dresden əlyazması katibinin həmin üslubu bir qədər də tətənəli təqdim etmək üçün adını xüsusi kalliqrafik tərtibde vermasından tamamilə mümkün ola bilən hadisədir. Həm də bu kalliqrafiyanın özü göstəri ki, Fərəc Katxoda mətni şifahi nitqdən yazıya almamışdır. O, üzünü köçürmək məqsədi qarşısına qoymuş mətni diqqətlə öyrənmiş, yaxud bu mətn ona çoxdan məlum olmuşdur. Katib səbr və təmkinlə əvvəlca öz adını kalliqrafik mətnədə titul şəhifəsinə həkk etmiş, sonra isə bəlkə də solğunlaşmış, köhnəlmış, çoxdan üzü köçürülmüş mətni köçürməyə başlaşmışdır. Onu da ehtimal etmək mümkündür ki, bu iş mətnə yeni əlavə istakları ilə də bağlı olmuşdur.

«Kitabi-Dədə Qorqudu»un Dresden və Vatikan əlyazma nüsxələrinin tapılıb üzə çıxarılmışından sonra uzun zaman ərzində üzərində tədqiqatlar aparılmış, onlar mətnşünaslıq baxımından öyrənilib təsnif edilmişdir. «Hər iki əlyazma neşr edilib həm xarici tədqiqatçılar, həm də rus və sovet türkoloqları tərəfindən kifayət qədər ətraflı öyrənilmişdir» (9, s.41). «Kitabi-Dədə Qorqudu» həmçinin dünya şərqşünaslarının da nozor diqqətini cəlb etmiş, epos bir sira döñüslərinə tərcümə edilmişdir. «Bu ölməz abidaya İraqda da böyük maraq vardır. Əsər əəb dilinə tərcümə edilər «Hekayət Dədə Qorqu» adı altında çap edilmişdir (Bağdad, 2007, 264 s.). Kitabın ösəzli ədəbiyyatımızın böyük dostu Dr. Əbdüllətif Bəndəroğlu yazmışdır» (10, s.25). Bunu «Kitabi-Dədə Qorqudu»nun ham rus, ham da Azərbaycan dilində nəşr edilmiş bibliografiyaları aydın nümayiş etdirir. Dresden nüsxəsi elm alşanına məlum olduğu kimi, N.Q.Fleyşer tərəfindən tapılmış və Dresden Kitabxanasının kataloquna daxil edilmişdir. «86» sayılı kataloqda daxil edilən əlyazma barədə çox güman ki, N.Q.Fleyşer tərəfindən yazılmış aşağıdakı məlumat verilmişdir: «152 vərəqlik türkçə məcmə; kiçik 40, əski şərqi türkçəsi və ya oğuz səvisi ilə yazılmış «Kitabi-Dədə Qorqudu». İç Oğuz və Taş Oğuz qabilələrinin Məhəmməd dövründəki macarlarının hekayətləridir. Kitabın adı bütün hekayətlərdə Qorquq adlı birinin böyük rolundan irəli galmadır. Qorqudu dindar, ağıllı və Oğuz qabilələri arasında böyük etibar sahibi olduğu rəvayət edilir». «Həmin məlumatı aşağıdırılalar olavaş etmək olar: nüsxənin titul şəhifəsində ortada dairəvi möhr, ayadqa sol kündə isə düzbucaqlı möhr vardır (Üstündə «Dresden muzeyi, Ea 86» yazılmışdır). Yuxarıda əsərin adı yazılmışdır: «Kitabi-Dədə Qorqud ala lisani-taifeyi-oğuzan». Bu adın altında çətinliklə oxunan «Şahib əssəlam Abdullah bin Fərəc Kəndxuda» sözleri (monoqramı) görünür. Üst kündə «tarixi-əzəfati-Osmən, sənə 993» yazısı, aşağıda isə sağ künکə doğru «Məhabbatnama ağızında yazılmışdır» qeydi vardır. Qorqudşünaslıqda Dresden əlyazmasının birinci şəhifəsində Dadəm Qorqud adındakı «-m» ünsürtünün «əbədəd sayı ilə rəqəm göstərməsi» və həmin sözlərin əlyazmanın köçürüldüyü hicri tarixi bildirməsi məqsədi ilə işlədilənə barədə əsəssiz fikir vardır. Dədəm Qorqud ad variantı Dresden əlyazmasında (müxtəlif

boyalarda) 20 dəfə işlənmişdir. Qrafika və imla baxımından «Məhabbatnama ağızında yazılmışdır» cümləsi əlyazmadaki xətt növünə işarə edir. Həmin qeyd katibə məxsusdur, «Məhabbatnamə ağızı» sözlerini abəd hesabı ilə Dresden əlyazmasının yarandığı tarix kimi qəbul etmək olar. Hicri 664 (miladi 1284). Bundan əlavə, həmin şəhifədə, kitabın məzmunu ilə əlaqəsi olmayan yazılar da vardır. Arxa şəhifədə iki dəfə yazılımış farsca bir beyt türkə və ərəbə başqa yazılar oxunur (yazilar kalliqrafik cəhətdən fərqlənir). Əsl mətn ikinci vərəqdən başlanır» (11, s.30). Dresden nüsxə mətninin sonrakı təsvirində mətnin həcmi, sətir sayı və sırası, əvvəl və son şəhifələrdəki sətirlərin sayı, kitabın yazıcıya alınma dövri və qaydalari, boyların bir neçə ozan nəslindən yazılıma ehtimalları geniş yeter tutur. Burada müəllifin belə bir ehtimalı da maraq doğurur ki, «KDQ yazılı ədəbiyyat nümunasına çevrildiyi ilkin mərhələdə, müxtəlif zamanlarda, bəlkə də müxtəlif əzəfənlərin nitqindən qələmə alınmışdır. Boyların qeyri-məntiqi ardıcılılığı da bundan irəli gəlməmişdir» (11, s.31). Müəllifin bu qeydi ümumilikdə Dədə Qorqu boyalarının repertuar həyatı barədə müayyən mülahizələr doğurur.

Əlyazma nüsxəsi barədə, onun bir çox tədqiqatçılarının mülahizələri mövcuddur, bunların demək olar ki, böyük qismi əlyazmanın dil tarixi, mətnşünaslıq baxımından öyrənilməsi məsələlərinin əhatə edir.

Dresden nüsxəsi bütün mətnşünaslıq göstəricilərinin öyrənilməsi baxımından nə qədər dəyərlidir, türk epik ənənəsini eks etdirən dastan süjetlərinin məcmusuna kimi da bir o qədər dəyərlidir. Bu nüsxə əski xətt müxtəlifiyi, mətnşünaslıq, dil tarixi və s. istiqamətlərində geniş öyrənilsə də hələ indiyədək oğuz epik düşüncəsinə, qədim oğuz süjet, motiv və obrazları bütöv hələdə oks etdirən mənbə kimi arasdırmalarə cəlb edilməmişdir. V.M.Jirmunski, X.T.Zərifov, A.Yakubovski, M.Ergin, O.Şaiq, X.H.Koroğlu və bir sira digər tədqiqatçılar oğuz epik ənənəsindən bəhs edərkən bi məsoluya toxunsalar da, hətta ümumtürk eposu üçün müstərsək olan bir sira süjetləri, motivləri və obrazları təhlili cəlb etslər də, bütövlükdə Dresden nüsxəsi epik yaddaşda yaşayan süjetləri özündə mühafizə edən mənbə kimi əsaslı şəkildə öyrənilmemişdir. X.Koroğlunun diqqətimi bu məsələ bir qədər ətraflı cəlb etə də o da V.M.Jirmunskidən uzaqlaş bilməmiş, «Kitabi-Dədə Qorqudu» epik ənənəni qoruyub saxlayan mənbə kimi, yalnız ayrı-ayrı süjetlərin təsviri yolu ilə müqayisəli təhlili cəlb etmişdir (12, s. 209-212).

«Kitabi-Dədə Qorqudu»un oğuz epik yaddaşındaki süjetləri özündə qoruyub saxlayan mənbə kimi tədqiqata cəlb edilməsi özü müərəkkəb problem olub, ilk növbədə eposun düzgün arxitektonik sisteminə bərpə etməkdən başlayır. Cünti eposda əzəfənlər oğuz elinin epik yaradılışını, müxtəlif dövrlərdə və zamanı kasımlarında yaranan süjetləri az qala oğuzun döñənki həyatı kimi vermişlər. Onlar bir çox tarixi-ənənəvi dəyərləri, əhvalat və hadisələri, oğuzun başına gələn hadisələri, onun daim həm İç Oğuzdakı, həm də Taş Oğuzdakı qarşılardalarını bir xronologiya çərçivəsində toplamağa cəhd

göstermişler. Ölyazmada oks olunan hadiseler isə oğuz elinin təxminən iki min il yaxın bir dövrlük həyatını əhatə edir. Peşəkar ozan repertuarı bu dövrlü bir eposa yerləşdirməkdə elə məhərət nümayiş etdirmişdir ki, ona heyran qalmaya bilmirsən. Matnə diqqət yetirdikdən görürsə ki, ozan hər əlli-yüz illik oğuz elinin tarixindən bir nümunə götürmüştür. Onlar elə ustalıqla düzülmüşdən ki, boylarda asrlararası farqlar illə baxışda nazari o qədər da calb etmir. Bu süjet müxtəlifliyini təsnif etmək, qruplara ayırmış sistemli şəkildə öyrənmək üçün hər şəydən əvvəl eposun dürüst arxitektonik sistemini bərpa etmək vacibdir. Arxitektonik sistem ilə növbədə eposa daxil boyaların yaranma dövr və mərhələlərinin müyyənləşdirilməyə imkan verir. Mətn daxilindəki boyalar mərhələlər üzrə qruplaşdırıldıqda onların meydana gəlməsinin maraqlı mənzərsi yaranır. Boyalararası zaman hüdudu, məkanın çevrəsi, bir sıra hallarda isə coğrafi ərazi müyyənolusılır. Hər bir yaradıcılıq dövrünün izləri isə boyaların özündə bu və ya digər şəkildə nəzərə çarpar. Bu metodla eposun yarandığı üç mərhələli inkişafında dövrlü xüsusiyyətlərindən, hadisələrin mövzu və məzmun əsaslarından, tarixi fakt və həqiqətlərdən çıxış edərək Drezden mətnindəki süjet çoxcəhətliliyinin ümumi mənzərsini müyyənəşdirmək reallasır.

Bələdiyədə, «Kitabi-Dədə Qorqud» süjetinin yaddaşdan silinib getdiyi söyləmək doğru olmazdı. Çünki eposun mövcud ənənəsi, struktur, repertuar həyati sənətə də, bütövlükde onunlu yaranıb yüksələn ozan yaradıcılığı, silsilə oğuz süjet, motiv, obrazları türk eposuna yayıldı. Ozan epik ənənəsi, onun forma, üslub rəngaranglılığı sonrakı dövrlərin şifahı yaradıcılığında özünü göstərdi.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

1. Kitabi-Dədə Qorqud (Tərtib, transkripsiya, sadələşdirilmiş variant və müqəddimə Fərhad Zeynalov və Samat Əlizadəninindir). Bakı: Yaziçi, 1988, 265 s.
2. Qordlevskiy V.A. Qosudarstvo Selgdjukov Maloy Azii. M., 1960, 368 s.
3. Bartolğd V.V. Tureckiy gpos i Kavkaz, sb. «Özik i literatura», V t., L., 1930.
4. Jirmunskiy V.M. «Kitabi Korkut» i oquzskaa gpiçeskaa tradiüüs. – «Sovetskoe Vostokovedenie», 1958, № 4, s. 90-101.
5. Əkubovskiy A.Ö. «Kitab-i Korkud» i ego značenie dla izuchenija Turkmenkoqo obchestva v gpoxu ranneqo srednevekovqo. «Sovet gdebiyyatı», Aşqabad, 1944, №6, s.311.
6. Əlibəyza E.M. «Dədə Qorqud» manəvi aləmi. Bax: E.Əlibəyza. Azərbaycan xalqının manəvi mədəniyyət tarixi. B.: Gənclik, 1997, s. 423-508

7. Kitabi-Dədə Qorqud» (Tarixi, coğrafi, tekstoloji tədqiq və Drezden əlyazmasının dürüstləşdirilmiş elmi mətni). (Tərtib edən: S.A.Çəmşidov) Bakı: Elm, 1999, 680 s.
8. Koroqlı X.Q. Novie dannie o qeroçeskem gpose oquzov, Jurn. «Narodi Azii i Afriki», 1986, № 6, s. 87-89.
9. Koroqlı X.Q., Nabiev A.M. Azerbaydjanskiy qeroçeskiy gpos, Bakı, 1986, 305 s.
10. Paşayev Q. «Kitabi-Dədə Qorqud» İraq-Türkman ləhcəsi və ədəbi dilimiz: Seçilmiş əsərləri, Yeddi cild, Bakı: Təhsil, 2012, s. 25-34
11. Əlizadə S.Q. Drezden nüsxəsi. Vatikan nüsxəsi. Orfoqrafiya, «Kitabi-Dədə Qorqud» - 1300 ensiklopediyası, 2 cild, 1-ci cild. Bakı: Yeni Nəşrlər Evi, 2000, s. 30-35
12. Koroqlı X.Q. «Dve tayni drevnoqo titulñoqo lista «Kniqa Moeqo Deda Korkuta», «Voprosi literaturi». M., 1987, № 6, s. 209-212.

Yeganə ISMAYILOVA*

«Kitabi-Dədə Qorqud» dastanları Kamal Abdulla yaradıcılığında

«Kitabi-Dədə Qorqud» Kamal Abdullanın istər elmi, iştərə də bədii yaradıcılığında mühüm yer tutur və sənətkarın bu mövzudakı bədii yaradıcılığı öz mütəsirlərindən bir çox xüsusiyyətlərinə görə fərqlənir, lakin yazıcının elmi yaradıcılığı bədii yaradıcılığından erkəndir. Yaziçi-dramaturq, dilçi-alim prof. Kamal Abdulla «Kitabi-Dədə Qorqud» dastanlarını hamidin fərqli oxumağı bacarıvər başçularının fikir vermədiyi «gizli» məqamları tutub, onların ardınca mətnin daxili ələminə, dərin qatlarına, mətnaltı deyilən məkana enir. Yaziçi-tərcüməçi K. Abdulla üçün eposun mətnaltı «şirlər» dünyasına gedən yol dastanın dilindən başlanır və «Kitabi-Dədə Qorqud» iki səviyyədən ibarətdir: adı gözəl görünən və görünməyən səviyyəyələr. Müəllif onlardan birini «ifadə planı», ikincisini «mahiyət planı» adlandırmışdır, ifadə planı hamının görüb bildiyi «Kitabi-Dədə Qorqud», mahiyət planı isə özünün adlandırdığı kimi «Gizli Dədə Qorqud»dur.

K. Abdullanın «Casus» (1) və «Beyrəyin taleyi» (2) pyesləri onun bütün yaradıcılığında olduğu kimi, «Kitabi-Dədə Qorqud» mətninə təmamilə fərqli yanaşmanın bədii təzahürləri olması ilə seçilir. H.Turabov K. Abdullanı dramları haqqında yazar ki, «onlarının hamısını birləşdirən bir cəhət var...». Bu, bəzən həsrat, bəzən xıffat, bəzən də nostalgiya adlandırdığımız və hamimizə

* Bakı Dövlət Universiteti

usaqlıqdan, gənclikdən xas olan vahid bir əhvalin çox ince və çox zərif təzahürüdür. Bəzən bəla əsərləri ciddi olaraq yaxın və uzaq galacayın düşüncə tərzi ilə aşılanmış psixoloji xarakterlər teatrı kimi qəbul edirlər» (4, s. 3).

Qeyd edək ki, H.Turabovun fikrindəki «psixoloji xarakter» ifadəsinə bizi K.Abdullanın «Casus» və «Beyrayının taleyi» pyeslerini ümumi şəkildə saciyyənləndirmək və bu əsərlərin «Yarımçıq Əlyazma» (3) romanından ümumi-saciyyəvi forqını müəyyənəşdirmək üçün əsas hesab edirik. Doğrudan da, yazardının her iki pyesində bizi «Kitabi-Dədə Qorqud»dan məlum olan obrazların iç dünyası - hissələr, duygular, düşüncələr aləmi ilə qarşılışdır. Bu obrazlar epodski bütün epik əzəmətlərinin rəqmən dəstənləridər və qədim oğuz ozanı onların təqdimatında bütün hallarda oğuz dəstənləçiliq ənənəsinin epik obraz qəliblərinə əsaslanmışdır. Ozan - epik ənənə ilə işləyən dəstəni idi: onun bütün «yaradıcılıq sərbəstliyi» müəyyən epik stüdyeyaratma və obrazyratma qəliblərindən quraşa çıxa bilməzdi. K.Abdulla isə sərbəst düşüncə tərzinə malik müasir yazıçıdır. O, dəstəndən galən süjet və obraz qəliblərinin adı qatma - mahiyət planına enmiş, epodsan biza məlum olan obrazları öz pyeslerində fərdi psixoloji portretlərinin daşıyıcısi kimi təqdim etmişdir. Bu pyesləri «Yarımçıq Əlyazma» romanından möhəz bu cəhət fərqləndirir. Çünkü eyni bir eposla bağlı pyes və romanın forqlarının janı saviyiyəsindən axtarılması többi bir tədqiqatçı yanaşması hesab oluna bilsə də, fikrimizcə, əsas deyildir. Yeni bu, məlum masaldır ki, «Casus» və «Beyrayının taleyi» dram növünün janrlarında, «Yarımçıq Əlyazma» isə epik növün roman janrlıdırən və hər janrın da öz quruluşu, gerçəklilik oks etdirmə üsulu vardır. Lakin K.Abdulla öz əsərlərində daim müəyyən ideya konseptlərini reallaşdırın yazır. Bu cəhətdən onun pyesleri ilə roman arasında yazılı konsepsiyasından irali galən forqlar var. Həmin forqlar K.Abdullanın pyeslerini onun romanından forqlı olaraq psixoloji yönümlü əsərlər kimi saciyyənləndirməyə imkan verir. Təbii ki, müəllifin «Yarımçıq Əlyazma» romannıda kamili psixoloji portretlərinin daşıyıcısi olaraq obrazlar var. Ancaq bu romanın bütün bədii qurum elementləri (portretlər də daxil olmaqla) stüjet xətləri, motivlər, obrazlar, personajlar və s.), təhlillərdə qeyd olunduğu kimi, postmodernist roman konsepsiyasına tabedir.

Doğrudan da K.Abdullanın «Kitabi-Dədə Qorqud» eposunu tamamilə yeni kontekstsə yozmaq cəhdləri, əslində, dünyanın tarixi zamanının ikinci minilliyyinə təmamlayıb üçüncü minilliyyətə başlayan çağdaş insanların fikir plüralizmini inikas edir. İndi dünyanın dəyərlərinin, obrazlı desək, «demokratik» düzümü var. Keçmiş və bugünkü, təsdiq və inkar yanaşı yaşaya bilir. Bu, mahiyətə, yeni düzəndir. K.Abdullanın yaradıcılığı stübet edir ki, «Kitabi-Dədə Qorqud» bir epos kimi milli düşüncəmizi tarixin bütün epoxalarında aktual sayxayacaq. Bu abidədə daşınan etnopoeitik dəyərlər daim müasirdir. «Dədə Qorqud» mətnində məkan və zamanın polifoniyası - çoxsəsliylik var. Bu mətn istənilən bədii yozumda manalana bilir. K.Abdulla həmin mətni gah komediya, gah facio, gah şeir, gah postmodernist yönündə bədiləşdirir. Maraqq-

lıdır ki, hər dəfə epos mətni bizim qarşısına orijinal «sifatdə» - yeni məzmunda, fərqli yozumda, başqa kompozisiyada, seçilən bədii işarələr sistemi kimi çıxır bilir. K.Abdulla yaradıcılığının adəbiyyatımız qarşısında əsas xidmətlərindən biri elə bu - «Kitabi-Dədə Qorqud» mətninin sonsuz bədii yozum imkanlarını «köşə» etməsidir.

K.Abdullanın «Casus» pyesi öz məzmununa görə «Yarımçıq Əlyazma» ilə yaxından səslişir. «Casus» pyesində məkan-zaman oğuz dünyasının «Kitabi-Dədə Qorqud» dövründən ahata edir, romanda oğuz tarixinin müxtəlif dövrlərini birləşdirən gizli bağlar ortaya qoyulmuşdur. Boğazça Fatmanın oğlunun casus kimi həbs olunması, casus əhvalatının Oğuzda necə bir faciə yarada biləcəyini qabaqcədan hiss edən Qorqudu ona oğlunu necə azad etdirməyin sırrını öyrətməsi, Boğazça Fatmanın bir-bir oğuz bəylərinə yaxınlaşaraq oğlunun həmin boydan olmasına söyləməsi və belsliliklə, oğuz bəylərinin «zəif dəmarından» tutaraq, yəni onların hor birinin Boğazça Fatma ilə gənclikdə etdikləri sevgi macərasından istifadə edib, bəyləri «barmağana dolaması» və oğlunu azad etdirməsi pyesi və romanı birləşdirən əsas motivləri təşkil edir. Pyes romandan qabaq yazılmışdır. K.Abdullanın bu pyesi biki komedyiadır və müsəlli bəsəri ilə kifayət qədər manalı və düşündüricü gülüş yaratmağa nail olmuşdur.

«Casus» pyesi komedyiadır, gülüş yaradıcı mətnidir. Lakin bu gültüsün altında Azərbaycan-Oğuz milli tarixinin çox ciddi məsələləri vardır. Həmin məsələlər prof. T.Hacıyev tərəfindən çox geniş təhlil edilmişdir. Professora görə, «Oğuzun - türkün yayarı tarixi golşında enmə və qalxma xətləri Kamalın biza tədqim etdiyi casus kodu ilə şərtlənib: bu casus cilovlanında Oğuz qalxıb, cilovdan çıxanda Oğuz müvəzzinatı itirib» (6, s. 10). Prof. T.Hacıyev maraqlı bir məsələyə - «Dədə Qorqud» motivlərinin komediya janrında bədilşəmə imkanlarına toxunub. O yazar: «Dədə Qorqud motivləri bu gültün ideyasına daha çox faciə, yoxsa komediya şəklində uyğun gəldi? Casus» komediyası ikinci suali təsdiqləyir. Komediya alımbı? Alımb. İnsanın olmadığı kimi görünəndə, öztüntü inkar edəndə, xisətinin əleyhinə gedəndə komik vəziyyətə düşür. Burada «Dədə Qorqud» kitabının Oğuz ığdırıcı öz qohrumalıq orbitlərindən çıxıblar. Oğuz elinin bəyləri bay xan Qazan, dəstərsuze Bayındır xanın yaşımasına basan, almış min kafira qan quşdurən Qəfiş Qoca oğlu Şir Şəmsəddin, almış erkəc dorisindən kürk előssə, topuqlarını örtməyən at ağızlı Aruz Qoca, Oğuz dövlətinin quru sərhədini təkcə qoruyan, ceyranı at üstündə qovub aliusə tutan iğid Bəkil dəstəndəki ara arvadı Boğazça Fatmanın oynalarıdır. Oğuzun tamam bilicisi, hər dediyi olan, qaibən xəbərlər verən el atası, Qalın oğuzun müdrik ağsaqqalı Qorqud Ata, həc demə, həmin Boğazcanın oğlunun halal atasıymış (6, s. 11). Əsərin janrı təbiətinə galincə, «pyesdə komik şərait və komik obrazlar lazımı adəbi-estetik norma ilə mövcuddur. Bu, iri hacmli parodiyyadır. Əsil janrı novella-komedyiadır» (6, s. 11).

«Beyrayın taleyi» əsərində Beyrək obrazının bədii təqdimatı «Kitabi-Dədə Qorqud» eposunun öz obrazyratma qəlibinin əsas konturlarına uyğundur.

Dastanda Beyrək oğuz milli-etnik dəyərlərinə sadıq, oğuz bəy-igid normalarının daşıycısı olan qəhrəmandır. O, sözün hər iki anlamında, yəni həm sijət hadisələrinin ağırlığını öz üzərinə alan «personaj-qəhrəman», həm də bu sözün «igid», «ər», «qorxubilməz döyüşü», «alp-cəngavər» mənalarında olan qəhrəmandır. K.Abdulla pyesdə obrazın eposdan golən bi keyfiyyətlərini saxlamaqla bərabər, sijət-obraz kompleksini «Kitabi-Dədə Qorqud» eposunun mahiyət (altda, gizlində qalan) planından müsahibə etdiyi ünsütlərlə zənginləşdirməkla oxuculara oğuz dönyasına onun görənməyən tərəflərindən baxmaq imkanını təqdim etmişdir. Yəni K.Abdulla üçün ifadə planı hamının görüb bildiyi «Kitabi-Dədə Qorqud», mahiyət planı isə özünən adlandırdığı kimi «Gizli Dədə Qorqud»dur. Eposdan aldığı «Beyrək» sijətini bu gizlilərlə (gizli ünsütlərlə) zənginləşdirməkla «Beyrəyin (bildiyimiz) taleyi»ni «bilmədiyimiz taleyi» kimi təqdim etməyi sözün hər mənasında bacarmışdır. Təsadüfi deyildir ki, müxtalif aktyor kollektivləri, teatr studiyaları və əsərə müraciət edərək onu səhnələşdirmiş, mətbuatda əsər və onun uğurları keçən tamaşaları haqqında təqđidərici məqələlər çap olunmuşdur (bax: 7; 8).

İki hissədən ibarət «Beyrəyin taleyi» dramı Dış Oğuz bəyi Aruz Qocanın evində bayolların műzakirəsi ilə başlanır. Dış Oğuz bayları Qalın (hər iki, ümumi, bütöv) Oğuzun başçısı Salur Qazanın onlara qarşı təhqiramız hərəkətinə műzakirə edirlər. Qazan vaxtaşarı Oğuzun hər iki qolunun - İç Oğuz və Dış Oğuzun iştirakı ilə mərasim keçirib evini yağımaladırmış. Lakin sonuncu dəfə Qazan adətsizliyi yol verir: yağmada yalnız İç Oğuz iştirak edir. Bu, Qalın Oğuzun birliyin böyük zərbə vurur. İncimis və təhqir olunmuş Dış Oğuz bayları İç Oğuz'a düşmən olmaq haqqında qərar qobul edirlər. Bayollar onlardan qız almış Beyrəyi çağırıb Dış Oğuzun tərafına keçməyi təklif edirlər. Lakin Beyrək Dış Oğuzun kürəkəni olsa da, Qazana xəyanət etmir: «Mən Qazana düşmən ol bilmərəm. Olsam, cörayı manı tutar»; ... «Man Qazandan dənə bil-məməm. Döñərsəm, əynimdəki qafanları kəfən olsun manı. Döñərsəm, yeyib-icdiyim otlaqları zindan olsun manı. Döñərsəm...» (2, s. 11).

Aruz Beyrəy qılıncılar və yaralı Beyrək atının üstündə evinə çatmağa çalışır. Son anlarında onuñ gözlerini vaxtilə asılırlıda olanda aldatdıgi kafir qızı görənlər. Beyrək son «etiraflarını» edir. Əsərdə çox maraqlı kompozisiya quran K.Abdulla «Beyrəyin taleyi»ni onun son sözləri ilə başlamaqla Beyrəyin ölümlü-nəqədəki hayatını «vərəqləmək üçün» maraqlı, həyacanlı priyom işlədir.

Pyesdəki bütün hadisələr yaralı Beyrəyin can verdiyi qısa müddətdə yadasalma (xatirələr) səklində cərayan edir.

Pyesin sonunca səklində Aruz tərəfindən ölümcül halda yaralanmış Beyrək öz evində tasvi olunur. O can verir. Qazana xəbər yollayır ki, onun intiqamını Aruzdan alsın. Son nəfəsəde kafir qızı Beyrəyin gözlerinə görünür:

«Yənə sənəsan? Sən manı izlədin, izlədin. Axır ki, manı öldürdüñ. Sənə verdiyim söz məni öldürdü. Taleyiəm yazılmışdı o söz. Sən məni səsləyirsən? Hara?»;

«Yox məni Aruz qılıncılamadı. Məni sənə dediyim söz qılıncıladı. Bağıشا məni, bağışa. Atanın, ananın ölümüne bəis oldum. Sənə əsir-yesir etdim. Aldatdım. Döñük çıxdım. Bağışla bilsən, bağışa. Bir vaxt gələcək...» (2, s. 60-61).

Göründüyü kimi, əsərdə çox maraqlı sijət qurulmuşdur. Müəllif bu əsərində də öz üslubuna sadıq qalaraq «Kitabi-Dədə Qorqud» dastanının mahiyət planunda Beyrəkə bağlı aşkarlığı «gizlin nöqtələr» əsasında çox maraqlı, dramatik «tale» yaratmışdır. Bu tale müəllifin əsər boyu inkişaf etdirdiyi mistik bir xəttə bağlıdır. Bu xəttin semantik nüvəsi dastanın özündən gəlir. Həmin semantik nüvənin əsasında üç and (icəmə) və onun pozulması durur:

Birincisi, Baybecanın əgər qızı olarsa, onu Bayburanın doğulacaq oğluna verəcəyi haqqında. Oğuz bayları və Dədə Qorqudun şahidiyyi ilə içdiyi and.

Bu and da pozulur? Həyata keçmir.

Üçüncüüsü, Oğuz'a qayıtmak istəyən Beyrəyin xilas olacağı təqđirdə gəlib kafir qızını halallıqla alaçığı haqqında içdiyi and.

Bu and da Beyrək tərəfindən pozulur.

Bu andların işləmisi və onların pozulması «Beyrəyin taleyi» pyesinin mistik leymotivini təşkil edir. K.Abdullanın «Beyrəyin taleyi» əsərində gerçəkləşdirdiyi xətt onun «Kitabi-Dədə Qorqud» eposunun mahiyət planında aşkarlığı semantik laydır. Müəllif dastan haqqında yazır: «Nəhayət ki, Söz «Baybecan məlik - Dəli Qarcar - Bayburd hasarının bəyi» tələfiyindən intiqam alır. Baybecan məliyin Oğuz bayloruna içdiyi andını indi bir dərə yada salaq. Sonra onun öz verdiyi sözündən qaçma cəhdlərinin do xatırlayaq. Sözlə bu cür rəsəf hökəmən cəzalandırılmışdır. Cəza budur: «qırx gün, qırx geçə toy-dügüñ elədilər. Beyrək yigitlərlə murad verdi, murad aldı». Bəli, cəza Beyrəyin sevgilişinə qovuşmasıdır!.. Nəhayət ki, Sözün iradası, hökmən həyata keçir. Bu, qurbanlar, məshruhiyyətə bahasına başa gəlsə də, nəhayətən həqiqətə çevirilir. Baş bizim qəhrəmanımız - Beyrəyin Söze verdiyi söz nə cür olur?!; «Sözə verdiyi vədə xilaf çıxdığı məsəm və tamiz bir qızı (Bayburd hasarı bəyinin qızını - Y.I.) aldatdığı, deməli, Oğuz dönyasının və dövrünün (eləcə də bütün dövrlərin) manəvi və əxlaqi kodeksinə zidd hərəkat etdiyi üçün Beyrək artıq məhkumdur» (9, s. 208-209, 210).

Pyesdə Beyrəyin ölümüne gətirən «mistik» xətt nə qədə maraqlıdırsa, Oğuz bayolarının və Dədə Qorqudun yurda düşmən Bayburd bəyi ilə etdikləri gizli dostluq isə dəstəndür. Lakin K.Abdulla bu xətti də dastanın mahiyət planındaki gizli nöqtələrin aşkarlanması yolu ilə qurmuşdur.

Bu münasibətlərdə hərəkin bir məqsədi var. İlk növbədə Dədə

Qorquduñ məqsədi xüsusilə maraq doğurur. O, Oğuzun birliyindəki siyasi-mənəvi çatları görür və buna çarə tapmaq isteyir. Bayburd hasarı Oğuz elinin çox güclü düşmənidir. Oğuz zəifləyərsə, o, eli-obanı məhv edə bilər. Dədə Qorqud Bayburd hasarı ilə gizli saziş getməklə bu təhlükəni zərarsızlaşdırmaq isteyir. Onun bu ali məqsədi pyesdə iki nöqtədə çox aydın şəkildə ifadə olunub:

Birincisi, Bayburd məliyi ilə Baybecanın sazişinə münasibatında: «Bəlkə, bu saziş Oğuzu böyük dünya yoluna çıxarı, İlahi, amin!» (2, s. 18).

İkinci, Bayburd məliyindən gələn adamlar Baniçayın əvəzində Beyrayı oğurlayıb Bayburda aparanın məliyə yolladığı ismarıda: «Dadənin məsləhəti belədi ki, Beyrayı Bayburd içinde böyrək yağı içində kimi saxlayasan. Beyrayı burada baş-ayaq edəsən. Ta ki, Oğuz, Bayburd üzbezür durmaya. Qan tökülməyə» (2, s. 40).

Baybecan bəy də Bayburda bağlanmış sazişdə o məqsədlə istirak etməyə razı olur ki, Oğuzla Bayburd arasında düşmənciliyə son qoyulsun. Bayburd bəyi ona dost olduğunu bildirdikdən sonra Baybecan belə cavab verir: «Oğuz'a dost ol, malik!» (2, s. 17).

Aruzun işə bu sazişdə öz niyyətləri vardır. O, Dış Oğuzun başçısıdır, Oğuz elinin bayırlarlığı olmağı iddiyalıdır və Salur Qazan tərəfindən daim sixşdırıldı. Onun Bayburd məliyi ilə sazişi artıq öz mövqeyini möhkəmləndirməyə xidmət edir. Lakin o, bu sazişə sadıq deyildir. Beyrayın ölüm xəbəri çıxanda Baniçayın Bayburd məliyinə veriləcəyi haqqında gizli sazişin itirakı olsa da, qızı oğlu Basata almaq isteyir. Məqsədi artıq ölmüş Baybecanın var-dövlətinən pay qamarlamadır.

K.Abdulla "Kitabi-Dədə Qorqud"un mahiyət planında aşkarladığı nöqtələri pyesə götməklə gərgin dramatik məzmuna, maraqlı stijeta və badii dəyərə malik əsər yaratmışdır. O, Azərbaycan ədəbiyyatı və qorqudqılışında yeganə müəllifdir ki, həm bədii, həm də elmi yaradıcılığının əsasında eyni metoddur: eposun ifadə planında (üst, zahiri qatndakı) semantik boşluqları təpib, oradan matının mahiyətini planına (alt, batını qatına) enərk «Gizli Dədə Qorqud»u aşkarlamaq. Prof. R.Bədəlov yazar: «Əslində, «gizli» sözü yeni-yeni mənaların sonsuzluğununa, deyilməmiş sözün hələ deyilməmiş mənasının ortaya çıxarılmasına işarədir» (10, s. 10).

Bəsləliklə, K.Abdulla artıq uzun illərdər ki, bu üsulla çox maraqlı bədii və elmi əsərlər yazar. Onun bədii-elmi yaradıcılığı artıq dünya şöhrəti qazanıb: bu əsərlərin bir çoxu Fransada, Rusiyada, Türkiyədə, Braziliyada və s. ölkələrdə nəşr olunub və yeni tərcümələr hazırlanmaqdadır. Əslində, K.Abdullanın "Dədə Qorqud" əsasındaki bədii və elmi yaradıcılığı bir-biri ilə məzmuna sıx bağlı olub, bitib-tükənməyən hadisidir. Əgər biz bu yaradıcılığı «bir kitab» (*"Kitabi-Dədə Qorqud"*) haqqında yazılmış «bir kitab» kimi səciyyələndirəsək, müəllifin özünün yazdığı kimi, «bu kitabın yazılışı, göründür, heç zaman bitməyəcək» (9, s. 11). Bu, o deməkdir ki, Azərbaycan ədəbiyyatında

«Dədə Qorqud» motivləri əsasında hələ bundan sonra da yeni-yeni əsərlər meydana çıxacaq və ulu abidəmiz milli ədəbiyyatımızı və milli ədəbi düşüncəmizi zənginləşdirməkdə davam edəcək.

ƏDƏBİYYAT

1. Abdulla K. "Casus" (pyes) / Qorqud ədəbiyyatı (bədii əsərlər). Bakı: Öndər Nəşriyyat, 2004, s. 290-322
2. Abdulla K. "Beyrayın taleyi" (iki hissli dram) / K.Abdulla. "Unutmağa kimşə yox". Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1995, s. 4-61
3. Abdulla K. "Yarımçıq Əlyazma". Bakı: «XXI» - YNE, 2004, 288 s.
4. Turabov H. "Yaradıcıya yaşayırıq" / K.Abdulla. "Unutmağa kimşə yox". Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1995, s. 3
5. Turabov H. "Rənglərin sırrı" / K.Abdulla. "Ruh". Bakı: Azərnəş, 1998, s. 3-4
6. Hacıyev T. Həmişəşəşar Dədə Qorqud ədəbiyyatı / Qorqud ədəbiyyatı (bədii əsərlər). Bakı: Öndər Nəşriyyat, 2004, s. 4-14
7. Həşimli H. «Beyrayın taleyi»nin daha bir sahna həyatı (Y.Məmmədəliyev ad. Naxçıvan Dövlət Universitetində K.Abdullanın "Beyrayın taleyi" pyesinin tamaşa haqqında) // «Ədəbiyyat qəzetisi», 1999, 18 iyun
8. Naxçıvan Dövlət Universiteti: tələbə teatr studiyası (K.Abdullanın «Bamsı Beyrayın andı» əsərinin NDU-da tamaşa qoyulması haqqında) // «Azərbaycan müəllimi» qəz., 1999, 6-12 may
9. Abdulla K. Mifdən Yazıya və yaxud gizli Dədə Qorqud Bakı: Mütərcim, 2009, 376 s.
10. Bədəlov R. Elmi redaktordan / K.Abdulla. Mifdən Yazıya və yaxud gizli Dədə Qorqud Bakı: Mütərcim, 2009, s. 10

Summary

"Kitabi-Dede Gorgud" takes a special place both in scientific and in artistic creation of K.Abdulla whose works on these theme differ from the works of his contemporaries by many peculiarities. In K.Abdulla's opinion "Kitabi-Dede Gorgud" consists of two levels: obvious and latent ones. The former is called by K.Abdulla "plan of expression", the latter is called "plan of essence". In the scientist-writer's opinion there are symbolic points in text of "Dede Gorgud" that inform about lower layers of the epos, about its mysterious world. While tracing these points K.Abdulla proposes to Azerbaijani readers the brilliant artistic interpretation. Scientific and artistic creation of K.Abdulla connected with the motives of "Dede Gorgud" is based on this method. The novel "The unfinished manuscript" as a work that realizes the conception of postmodern approach is the "last stage" in the creation of K.Abdulla connected

with “Dede Gorgud”. Really in this novel all previous works by K.Abdulla upon the motives of “Dede Gorgud” as if are generalized in the model of postmodern interpretation.

The plays by K.Abdulla “The Spy” and “The lot of Beyrek” are closely connected with the novel “The unfinished manuscript” by their content and conception of interpretation. According to the laws of dramatic genres “The Spy” is a comedy and “The lot of Beyrek” is a drama and in a sence it is also a tragedy. It reflects invisible sides of Oguz reality that always led Ogyz people to troubles and disasters.

Though the play “The Spy” is a comedy, it reflects in quite a different perspective invisible, problematic sides of Oguz people’s life by the laughter code. In this play “The Spy” K.Abdulla considers Oguz reality in the light of laughter and in the play “The lot of Beyrek” in the light of gravity. The difference between these two plays isn’t in the aforesaid lights. Each of these plays is an independent dramatic play that is remarkable for its theme, content, table of contents, ideas, plan of metaphorical expressiveness etc.

Yeganə QURBANOVA*

İLK ADDIMIN UĞURU

Fikrət Sadığın “Ana əli” poeması və bundan sonra yazıb çap etdirdiyi “Doniz küçəmizi galır”, “Vətonun əl boyda daşı”, “İki mələk” və s. şeirləri ilk vaxtlardan ədəbi tənqidin diqqətini çəkməsi.

O, “Tüfəngim” şeirini hələ orta məktəbdə oxuyarkən qələmə almışdı. Məktəb divar qəzeti üçün yazdıqı bu şeir və o zaman ədəbiyyat müəlliminin diqqətini cəlb etmiş və müəllimi ona “yazsan sendən bir şey çıxar” demişdi. Sonra Bayıldı sanat məktəbində oxuduğu illarda 14 yaşında Həsənoğlunun qəzəlinə nəzirə olaraq yazdıqı, sual-cavab şəklində klassik əslübə qurulmuş bu misralar onun istedadından xəbar verirdi.

Gəldim məktəbxanaya, elmi-fənni-dərsi qənəm,
Nə məktəb, məktəbi-sanat, nə sanat, zəhməti-şənim.

Fikrət Sadığın respublika mətbuatında çap olunmuş ilk şeiri “Bahar” şeiri idi (1946-ci ildə Bakıda “Azərbaycan gəncləri” qəzeti). “Bu şeir onu isitmədi, əksinə ömrüne qış gətfirdi. Bu şeiri dərc eyylanın hardansa yörənib bilmişdi ki, Fikrət Sadığ “xalq düşməni”nın oğludur, ondan sonra onun yazılarını dərc etmədi. On il mətbuat onun üzüna bağlı qaldı (8, s. 9). Yalnız 1956-ci ildə ADU-nun Filologiya fakültəsinin birinci kursunda oxuyarkən

“Gənclik nəğmələri” almanaxında yenidən onun əsərləri işıq üzü gördü və ilk dəfə “Artist”, “Ana əli” adlı şeirləri çap olundu. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin bitirməsi dərəcəsində Fikrət Sadığ haqqında yazılan məqalələrdən birində oxuyuruq: “Ədəbi gənclik bölməsində çıxış etməyə başlamış Fikrət Sadığın şeirlərə maraqlanmamaq olmaz. Yazdığı şeirləri göstərir ki, onun müəyyən dərəcədə hayat təcrübəsi vardır. Gənc şairə xas olan təvazəkarlıq, sadalıq şeirlərində də özünü göstərir. Fikrət Sadığın şeirləri əldən-ələ gəzir və rağbetlə oxunur.”

Təxminən bir il bundan qabaq tələbələr böyük ləvhənin qabağına yığışmış və “Filoloq” dəvar qəzetiñin növbəti nömrəsini oxuyurdular. Qəzətdə çap edilmiş bir qoşma oxucuları çox maraqlandırmışdı; hətta oxuculardan biri həmin qoşmanın cib dəftərinə köçürürdü. Qoşmanın müəllifi issə onlara tanış deyildi, çünki F.Sadıq hələ birinci kursda oxuyurdu. Bu, əlbəttə, gənc bir şair üçün çox böyük müvəffəqiyətdir. Qoşmanın bir bəndi belədir:

Bulud kimi hicran alıb üstümü,
Altışram görən yoxdu tüstümü;
Hirsəldim? Utandım? Küsdüm?
Yerə baxır, mənə səri baxmayı (2, s. 355).

Fikrət Sadığ 1988-ci ildə “Müsfiq şeirinin şəfaqində yol getmək olar” adlı məqaləsində ilk addımlarındaki çətinliyi yada salıb yazdı: “1949-cu ili xatırlayıram. Müşfiqin tutulmuşlarından on iləndə çox keçirdi. Tərtərdə işığı işləyirdim. Müşfiqin adı yasaq olsa da Tərtərcayın ləpələri onun “Tərtərhes nəğmələri”ni qomılı-qomılı zümzümə edərdi... Tərtərcayın qolları arasında bir yaşıł ada vardi... Bu adada Bakıdan sərgün edilmiş bir adam yaşayırı. Adı garşk ki Yəhya idi. Müşfiqi əzbər biliirdi. Buna görə də on böyük şəhərdən sərgün eləmişdilər... Bir axşam mənə Müşfiqin şeirləri köçürülmüş bir dəftər verdi, dedi ki, “qorxmursansa, oxu! Görürəm, şeirdən başın çıxır”. Dediim, “nənən qorxacağam? Mənim də atamı o tuthatutda tutublar”.

Üç il avval 1946-ci ildə Bakıda şəhər məktəbində oxuyanda “Bahar” adlı şeirim “Azərbaycan gəncləri” qəzətində dərc olunmuşdu. Yəhya bunu bilirdi. Amma bilmirdi ki, ikinci şeirim işıq üzü görmədi. Həc ondan sonra ta 1956-ci ilədək – düz on il bir misram da çap olunmadı. Nə qədər ki, stalincilər həkimiyət başında idilər, mənə “xalq düşmənin oğlu” dedilər (7, s. 246).

Atası 1957-ci ildə bərəat alıdından sonra Fikrət Sadığ “Atam qayıtdı” (1957) şeirini yazmış və burada öz daxili dünyasındaki tələtümü, atasız keçirdiyi günləri, işıqcəkən fəhlə olduğunu və s. qələmə almışdır:

* Bakı Dövlət Universiteti

... Güesüz, zəif əllərim
 On üç yaşından
 Məttil çəkməkdən
 Oldu qançır-qançır.
 Öz çərəğimiz sənsə də,
 Naftalandı, Tərtərdə
 Nura qarq etdİM
 evləri, küçələri.
 Adımı qoydular "İşiq əmi".
 Bu sözün kölgəsində
 Qorudum gənciyimi (6, s. 35).

2008-ci ildə Fikrət Sadiq haqqında nəşr olunmuş bir kitabın yedinci səhifəsində yazılıb ki, şair atasının hayatından bəhs edən "Yetim Abbas" povesti üzərində işləyir (8, s. 7). Qeyd edək ki, Fikrət Sadığın atası Abbas kişi körpəlikdən doğmalarını itirdiyinə görə bir müddət dayısının himayəsində yaşamışdır. Buna görə də ona "Yetim Abbas" deyirlərmiş. Povestin sonrakı taleyinin necə olduğunu bilmək üçün Fikrət Sadığın özündən soruşduqda, şair cavab verdi ki: "Bəli "Yetim Abbas" adlı povest üzərində işləyirəm. Povestdən mütləyyən hissələr hazır olsa da, əsər hələ ki tam yekunlaşmayıb".

Yaradıcılığının ilk addımlarında Fikrət Sadığın bir sıra şeirləri Şamaxıda çıxan "Yeni Şirvan" qəzətində, "Kommunist", "Ədəbiyyat və incasət", "Azərbaycan gəncləri", "Azərbaycan pioneri" və s. matbuat orqanlarında çap olunmuşdur. Xalq yazıçısı Anar Fikrət Sadığın ilk yaradıcılıq illəri haqqında yazar: "O vaxtlar hələ indiki səhərətlərinə çatmamış Fikrət Sadığla Fikrət Qocanı bəzən dəyişik səhərətlərdir. "Qoca" sözü Fikrət Sadığa daha uyğun gəldi. Ümumiyyətə, Fikrət Sadığın zahiri görünüşü onu tanıyan insanlarda müxtəlif anımlar oyadırdı. Şairin portretini çəkniş Toğrul Nərimanbəyov onu Gürçüstanlı rəssam Pirosmani ilə təqib etdi. Qabil israr edirdi ki, zahiri görkəminə, mənəvi saflığına görə Dədə Qorqud roluna möhz Fikrət Sadığının çəkmək lazımdır. Onu gah Balzaka, gah Mopassana oxşadırdılar" (4, s. 3).

Fikrət Sadıq onun Fikrət Qocaya bəzən müqayisə edilməsinə görə sonralar "Fikrətdən Fikrətə" şeirində yazardı:

Mən tələsiz qocalanda demişdİN:
 "Fikrət Sadıq, sən qocalma qoca var".
 Bir dünya ki, Qocanı da gocaltdı,
 Bu dünyadan baş götürürüb "qaça" var! (5, s. 99).

Şairin "Cığır" (Bakı: Azərnəşr, 1963, 45 s.) adlı ilk şeirlər kitabı 1963-cü ildə nəşr olunmuşdur. Daha sonralar şair otuzdan çox şeirlər kitabı, bir neçə publisistik topluları çap etdirmiştir. "Cığır" kitabına ön sözün müəllifi

Bəxtiyar Vahabzadə yazmışdı: "Fikrət Sadıq ilk şeirlərindən diqqətimizi calb edən gənc şeirlərindər. O hələ universitetdə tələbə ikon, man onun şeirlərində təzəlik, orijinallıq, özüñü məxsus ifadə tarzi görmüş və onu həmişə izləməşim..." (1, s. 3). İlk kitabı haqqında yazılan məqalələrdən birində isə oxuyuruq: "Bu ("Cığır"), şairin ilk kitabıdır. Həmin şeirlər gənc şairin döyüñən ürayı, arzuları, diləkləridir. Onun tərənnüm etdiyi yüksək ideyalar oxucunu dərinləndirir, onun qəlbini hakim kesilir. Buradakı şeirlər Azərbaycan poeziyasının sıralarına istedadlı gənc şair göttürmişdir" (9, s. 357).

Kitabdakı şeirlər sanki bir insanın doğuldugu gündən hayatının bütün mərhələlərini əks etdirib. "Layla" şeiri dünyaya göz açmış körpələş üçün "besik üstə kölgə salan qanaddır"sa, "Buna hicran deyirsən?" şeiri gənclik illerinin sevgisini özündə əks etdirir. "İnsan ölümü utandırır" şeirində isə həyat esqi ölümə qalib gəlir və ölüm yaşamaq, yaratmaq istəyən insanın qarşısında aciz qalır.

Gənc şairin ilk kitabını "Cığır" adlandırması, sözsüz ki, təsadüf ola bilmedi. Cığır yola qoşuşmaq cəhdil ilə açılır. Fikrət Sadıq da sənət yoluna ilk izini salırdı: "Cığır". Bəxtiyar Vahabzadə yazdırdı: "Fikrət bu ilk kitabının adını "Cığır" qoymuşdur. Müəllif "Cığır" şeirində insanların ayaq izləriylə açılmış "cığırın dili" ilə çox gözəl deyir:

"Addim ürək ağritsa da,
 Həyatimdır ayaq izi.
 Man ot basmış bir cığırıam,
 İnsan üçün darixıram (7, s. 357).

"Cığır" kitabındaki şeirləri mövzularına görə, əsas etibarilə, iki qismə bölmək olar. I. *İnsan mövzusu*. II. *Məhəbbət mövzusu*.

İnsan mövzusu 60-ci illər ədəbiyyatı üçün təsadüfi mövzü deyildi. "Mən adıca insanım", "İnsan ölümü utandırır", "Saat və ürək", "Öl", "Bir təyyarə ucur" və s. şeirləri bu qobildəndir. İlk kitabındaki şeirlərin mühüm bir qismində *insan* və onun problemlərilə əlaqədar məsələlər (onun ucalığı, aililiyi, camiyyətdəki rolu, sülh və azadlıq esqi ilə çırpanın ürayı, arzuları, idrakı, daxili dünyası və s.) birbaşa və poetik orijinallıqla əks edilir.

Fikrət Sadığın ilk kitabındaki şeirlərinin doğuldugu təssürat maraqlı idi. Təsadüfi deyildi ki, onların əsasında Bəxtiyar Vahabzadə yazdırdı: "İnsan kainatın müqabilində bir zərrə olsa da, adı insan ömrü intəhəsiz zamanın bir saniyəsi olsa da, o, kainatın və əbədiyyətin sirlərinə öyrənməyə qadirdir. Fikrət kainatın sirləri olıfbasın oxumağa başlayan, öz idrakı ilə bu mübhəm sirləri öyrənməyə can atan adı insanın sənəsiz qidrətini tərənnüm edir" (3, s. 3).

"Eh, siza nə var ki...", "Buna hicran deyirsən?", "Gül ləçəkləri" adlı şeirlər isə məhəbbət mövzusunda idid.

Kitabdakı şeirlər sərbəst vəzndədir. Amma heca vəznində olanlar da var (“Qızıl lalələr” və s.). İlk kitabında bir neçə seiri isə (“Gül ləçəkləri” və s.) həm heca, həm də sərbəst vəzniñ qarşığından yazılmışdır:

Gözəlliyyi türəklərdə

Ürək bir ev yiyəsidi,

Gəzib axtaraq.

Gözəllik – qonaq.

Bilmirəm nədəndir sənin yanında

Səndən dənışmağa qüdrətim olmur.

Ela ki, bircə gün ayrıldım, onda

Səndən başqa sözüm -söhbətim olmur (3, s. 3).

Fikrət Sadıq heca və sərbəst vəzniñ qarşığından ibarət şeir yazmışı bu günü kimi davam etdirir.

İlk kitabında toplanmış şeirlərin uğurlu davamı kimi Fikrət Sadıq sonralar bir-birindən maraqlı mövzularda yüzlərlə şeirlər yazdı və bu günü kimi otuzdan çox şeirlər kitabının müəllifidir.

ƏDƏBİYYAT:

1. Bəxtiyar Vahabzadə. “Yola çıxançıq” (ön söz) // Fikrət Sadıq. “Çığır” kitabına müqəddimədən. Bakı: Azərnşəhər, 1963, 45 s.
2. Fazıl. “Sənin doftorçunın dündənləri” // Fikrət Sadıq. Taleyin acılarına. Bakı: Çinar-çap, 2003, 526 s.
3. Fikrət Sadıq. Çığır. Bakı: “Azərbaycan Dövlət Nəşriyyatı”, 1963, 45 səh.
4. Fikrət Sadıq. Xüsusi buraxılış. Bakı: iyun 2000-ci il.
5. Fikrət Sadıq. İşlə ev arasında. Bakı: “Gənclik”, 1997, 179 səh.
6. Fikrət Sadıq. Seçilmiş əsərləri. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1991, 380 s.
7. Fikrət Sadıq. Taleyin acılarına. Bakı: “Çinar-çap”, 2013, 526 səh.
8. Gülxani Pənah. Fikrət Sadığın poetikası. Bakı: Şirvannşəhər, 2008, 345 s.
9. Hafiz Hüseynov. “Çığır” // Fikrət Sadıq. Taleyin acılarına. Bakı: Çinar-çap, 2003, 526 s.
10. Tofiq Hüseynoğlu. Söz – tarixin yuvası. Bakı: Azərnşəhər, 2000, 164 s.

DİLÇİLİK

Anar FƏRƏCOV*

Dilin sosial diferensiallaşmasının səbəbləri

Açar sözlər: diferensiallaşma, sosial qrup, gender dilçiliyi, sosial dialektlər, jarqon

Dil cəmiyyət daxilində inkişaf edir. Cəmiyyət inkişaf etdikcə müxtəlif sahələr üzrə diferensiallaşır. Sosial faktorlar cəmiyyətə hər bir məsələdə öz təsirini göstərir. Bu məsələlərdən biri də dildə təsirdir. Çünkü dildən insanlara lazım olduğu qədər istifadə edir. Yəni ki, dildə bütün sözlər yox, yalnız ona ehtiyacı olan hissələr müəyyən bir sosial qrup üçün lazımdır. Dilin sosial diferensiallaşması dedikdə, müxtəlif sosial sinfi dialektlərin “dilləri” nəzərdə tutulur. Əslində dilin sosial diferensiallaşması o dilda danışan insanların sosial xarakteristikasına çevirilir.

Dilin sosial diferensiallaşması müxtəlif dövrlərdə sosial qrupların genişlənməsi nəticəsində çoxalmışdır. Bunu nəzərə alaraq bu diferensiallaşmaları aşağıdakı şəkildə bölüdüyü bilərik: 1. Sosial-sinfi diferensiallaşma; 2. Sosial-peşə diferensiallaşma; 3. Sosial-ideoloji diferensiallaşma; 4. Sosial-ərazi diferensiallaşma; 5. Genderə görə diferensiallaşma; 6. Yaş fərqi görə diferensiallaşma.

I. Sosial-sinfi diferensiallaşma. Bu cür diferensiallaşma dedikdə, müəyyən sosial qruplar - təbəqələr arasında fərqli nəzərdə tutulur. Cəmiyyətdə müxtəlif təbəqələr mövcuddur - varlılar, kasıblar, savadlılar, savadsızlar, şəhərlilər, kəndlilər, fəhlələr və s. Cəmiyyətin yüksək təbəqəsində dayanan insanların “dil”ini “aristokratların dili”, “burjuaziyanın dili”, “ziyalişərin dili” və s. adları adlandırırlar. Bu insanlardan varlılar öz “dil”lərində daha çox bahalı əşyaların adlarını, bahalı yemek adlarını və s kimi bu qisim sözlərdən istifadə edirlər ki, cəmiyyətin digər təbəqələrindən fərqlənsinlər. Bu, onların gündəlik həyat tərzini ilə bağlıdır. Ziyali təbaqası isə mədəni nitqdən, terminlərdən və iddiə dildən istifadə edirlər, kobud ifadələrə çox az hallarda yol verirlər. Şəhərlilər və kəndlilərin “dil”i arasında da müəyyən fərqlər mövcuddur. Şəhərlilərin gündəlik həyatda istifadə etdikləri sözər şəhər həyatı ilə sıx bağlı olan sözlərdir və kəndlilərin bu sözlərdən gündəlik istifadə etməsinə ehtiyac olmur. Kəndlilər dənə çox əkinçiliklə, maldarlıqla və s kənd həyatı ilə bağlı sözlərdən istifadə edir. Dilin sosial-sinfi diferensiallaşması müəyyən dövrlərdə özünün ən yüksək inkişaf səviyyəsinə çatmışdır. Lakin müasir texnologiyaların inkişafı onu göstərir ki, bütün təbəqələr arasında müəyyən yaxınlaşma gedir.

* Bakı Dövlət Universiteti

II. Sosial peşə differensiallaşması. Müasir dünyada en büyük dil differensiallaşması prosesi peşə differensiyasında baş verir. Çünkü camiyiyet inkişaf etdikçe müxtəlif elm sahələri, müxtəlif texnologiyalar, müxtəlif peşə sahələri meydana gəlir. Buna görə də bu proses müasir dövrədə daha da intensivləşmişdir. Xüsusi inkişaf etmiş dillərdə çox aydın şəkildə hiss olunur.

Dilin sosial-peşə differensiallaşmasını onların qarşılıqlı əlaqəsində səciyyələndirərkən R.O.Şor yazır: "Harada ki, camiyatın strukturunda müxtəlif istehsalat məqsədlərinə xidmət edən xüsusiyyətli sınıf və qruplar ayrılır, həmin camiyatın dili uyğun sosial dialektlərə bələdintir. Harada ki, təkçə əməyin bələdintir (belə bələdintir isə hər yerdə müşahidə olunur, bəsiz mədəniyyəti olan xalqlarda cinslərin differensiallaşması ilə uyğundur, buradən da xüsusi, qadın dili təzahür etmişdir) vərdir, hər istehsalat sahəsi özünlün xüsüsü "texniki terminləri" ilə ehtiyatlı – istehsalatdakı rolü ilə bağlı olan və başqa istehsalat qruplarının üzvləri üçün anlaşılmaz olan iş alətləri və proseslərin adlarını yaratmağa məcburdur".(12, s.100). Dilin sosial-peşə differensiallaşması digər differensiallaşma qruplarından əhəmiyyətələrə dərəcədə fərqlənlər. Bu dili differensiallaşması daha intensiv inkişaf edir, bu qrupun üzvləri eyni yerdə deyil müxtəlif yerlərdə yaşayırlar, öz "metadil"indən başqa ədəbi dildən geniş istifadə edirlər, elm və texnikanın differensiallaşması noticəsində meydana gəlir.

III. Sosial-ideoloji differensiallaşma. Dilin ideoloji differensiallaşması müyyəyen bir ideologiyadan dildə geniş şəkildə yayılması deməkdir. Dilçiliyin indiyo kimi araşdırıldığından aydın olur ki, bizim dövrümüzdə belə bir dildə danışanların ideoloji differensiallaşması nöticəsində köhnə yazılı dillərin parçalanması proseslərində yeni ədəbi diller yaranır.(1, s.368) Ideoloji faktorların dilo təsiri xalqın yaşadıığı tarixi zaman və bu zamanın içinde baş verən siyasi, sosial, dini, ədəbi və s. digər proseslərdir. Bu təsir özünü yalnız dilin leksik-semantik səviyyəsində hiss etdirir, lakin bu təsir hətta dilin leksik-semantik səviyyəsində o qədər cütürdül ki, heç bir fərqli dil, və ya ədəbi dil əməali gətirməsindən qətiyyən danişmaq olmaz. Ideoloji differensiallaşmanın yaranmasına səbəb camiyiyətində müxtəlif siyasi, sosial, mədəni, dini ideyalara xidmət edən insanların dilində aydın şəkildə hiss olunur. Millətçilik ruhuna daha çox bağlı olan insanlar milli hisli sözlərdən, dini inancı çox güclü olan, müsənnəy dini cərəyanlara xidmət edən insanların leksikasında dini inancı bağlı sözlərdən və s. digər camiyatın sosial qruplarının leksikasının da bu cür təhlil etmək olar.

IV. Sosial-ərazi differensiallaşması. Dilin sosial-ərazi differensiallaşmasının tarixi çox qədim dövrlərə gedib çıxır. Güman olunur ki, bu tarix təqribən maldarlığın əkinçilikdən ayrıldığı dövrən başlanır. Hətta mülqayısalı-tarixi dilçiliyin bəzi nümayəndləri belə hesab edirdi ki, Ulu dilin özü belə avvalcədən dialektlər şəklinde mövcud olub. Dilin sosial-ərazi differensiallaşması daimi inkişaf prosesi keçmişdir. Feodalizm dövründə bu proses daha da sürətlənilir və ərazi dialekt şəklinə düşür. Kapitalizm dövründə isə vəziyyət tamam dəyişdi. Bunun müxtəlif səbəbləri var. Bu dövrdə mərkəzi dövlətin qüvvələnməsi,

iqisadi əlaqələrin genişlənməsi, millətin təmərküzləşməsi, sərhədlərin lağış edilməsi, elm, sənaye, kənd təsərrüfatının inkişafı, müasir texnologiyaların - internetin sıxılıqlı inkişafı, mərkəzlaşmış sosial bazanın formalşılması, insanların sıxılıqlı informasiya yiyələnməsi və s. digər proseslər, həmin dildə danışanların arasında müxtəlif əlaqələrin inkişafına təsir etdi və dialektlərin sıvılərin yaranması müxtəlif dillərində, hətta inkişaf etmiş dillərdə belə dialekt və sıvılər mövcudur. Müasir dövrədə dialekt və sıvılər ədəbi dilin güclü təsiri altına düşür. Bu proseslər xalqın təhsil səviyyəsinin yüksəlkəsi, insanların köçmə prosesi və digər faktorlar mühüm rəl oynayır.

V. Genderə görə differensiallaşması. Genderə görə differensiallaşma son dövrə xaricə geniş formada da ox tədqiqatçı calb olunmuşdur. Bu mənşəyə aid olan ilk əsərləndən biri Amerika dilçisi R.Lakoffun «Dil və qadının yeri» əsəridir. Onun fikrincə, dilin qadın variantının kişi variantından əsas fərqləri aşağıdakılardır: qadınlar 1) kişilərin istifadə etmədikləri sözləri işlədirlər (məsələn, mauv (məuv) «açıq çəhrayı-bənövşəyi»; 2) daha çox «boş» qiymət bildirən sıfırlarından istifadə edirlər (sweet - sırın, dívine - ilahi, cute - ağıllı, hazırlıq, zırək, dan, xoş, qəşəng, məlahətli); 3) kişilərin təsdiq formalarını işlədirdi yerdə sual formalarından istifadə edirlər; 4) ədəbli, nəzakatlı, mərifətli formalarından istifadə edirlər; 5) qadınlar daha çox tərəddüb, şübhə, inansızlıq ifadə edən formalalar işlədirlər (well, you know, I guess, I thing - yaxşı, siz biliyiniz ki, mon taxmin edirəm, mon güman edirəm); 6) daha çox qüvvət-ləndirici ədatlardan istifadə edirlər (so nice, very nice); 7) düzgün qrammatika-dan istifadə edirlər.

Tədqiqatların nöticəsi onu göstərir ki, hətta kişilər və qadınlar danışq prosesində özlərinin fərqli aparırlar. Qadınlar nitq prosesində daha çox konservanlılığı meyilliirlər. Dilda yeniliyə qədər də meyilli deyillər. Kişiər əksinə daha çox yenilikçidirlər. Qadınlardan fərqli olaraq, kişiler onların təbiatın görə sərt danışq tərzinə malikdirlər.

VI. Yaş fərqiənə görə differensiallaşma. Dil bildiyimiz kimi, hər yaş fərqiənə görə insanlar arasında fərqli istifadə potensialına malikdir. İnsanlar osasən, yaşa görə 3 qrupa ayrılır: kiçik yaşlılar, orta yaşlılar, qocalıq dövrü. Dil daim dəyişir və hər bir sonrakı nəsil valideynlərdən dili bir formada qəbul edərsə onu öz uşaqlarına bir qədər dəyişilmiş formada ötürür ki, bu da dil dəyişməsi və inkişafı prosesini təskil edir. Dil dəyişikliyi nəsil dəyişkiliyinin təsiri ilə bağlı yaranır. Lakin ədəbi dil üçün əsas xüsusiyyətlər orta nəslin dili götürülür. Gənc nəsil öz dilində yenilikçiliyə dərhal dəyişməlidir. Yaşlı nəsil isə mühafizəkarlığı qoruyurlar. Bunu biz gündəlik həyatımızda baş verən proseslərdə çox aydın şəkildə hiss edirik. Qoca nəsil hətta istifadədən çıxan sözlərdən də istifadə edirlər. Onların danışq sistemi, sözlərin akustik vəziyyəti, cümlənin qrammatik quruluşunda səda cümlələrə meyillik yaşı insanların xüsusiyyətlərinə aiddir.

Gənclər və uşaqlar daha çox sual verməyə, təkrarlardan, sadə cümlələlərdən istifadəyə meyilliidirlər.

Bələdliklə, dilin sosial differensiallaşması müxtəlif proseslər nəticəsində yaranır. Yuxarıdakı izahlardan aydın oldu ki, hər sosial differensiallaşma qrupunun yaranmasında müxtəlif səbəblər vardır. Bunları ümumiləşdirək belə qənaətə gələ bilərik ki, cəmiyyətdə müxtəlif sosial tabaqelerin mövcud olması, müxtəlif sosial, siyasi, mədəni, elmi yeniliklərin baş verməsi, yeni peşə sahələrinin yaranması, cinsi və yaş fərqlərin olması və s. digər proseslər dilin sosial differensiallaşması üçün əsas səbəblərdir.

Ədəbiyyat

- 1.Ə.Rəcəbli. Sosiolinqvistika, Bakı, "Nurlan", 2004.
- 2.A.Xundov. Ümumi dilçilik, Bakı, "Şərq-Qərb", 2006.
- 3.H.Əsgərov. Azərbaycan dilində maddi-mədəniyyət leksikası, Bakı, "Bakı universiteti", 2006.
4. Бок, Ф.К. Структура общества и структура языка. Новое лингвистике. Вып. VII. М.: «Прогресс». 1975.
- 5.Соммерфельдт А.Французская лингвистическая школа. Новое лингвистике. Вып. IV. М.: «Прогресс». 1964.
6. Robin Lakoff. Language and Woman's Place, Cambridge University Press, 1973.

Aysel ƏHMƏDOVA*

ALTAY DİLLƏRİNĐƏ FELİ SİFƏT GÖSTƏRİCİLƏRİNİN PARALELLİYİ

Altay dil ailəsinə türk, mongol, tunqus-mancur, bəzən də Koreya və yapon dilləri daxil edilir. Bu dillərdə feli təsvirlənməyən formaları, xüsusun feli sıfılıcılarından qrammatik paralellər çıxdır və bunların əksəriyyəti bütün Altay dillərinə qədəmdir.

Altaytunaslıqda feli sıfılın ad mənşəli olması, yəni feldən düzəlmış adlar vasitəsi ilə yaranması haqqında fikir var. "Pratürk dili mərhələsində feli sıfılın zaman və ya növ differensiasiyası olmamışdır, daha doğrusu, onlar feldən düzəlmış sıfıtlar olmuşdur." (13,445). Oxsar fikir O.Sunikin "Tunqus-mancur dillərinin sintaksi sinə haqqında öyrəklər (cümənin possesiv quruluşu)" adlı kitabında da irəli stürtülmüşdür. Belə fikirlərin yaranma səbəbi feli sıfılın təyin vəzifəsində işlənməsi, isimlər kimi hal və mənşubiyətə görə dəyişə bilməsidir.

* Bakı Dövlət Universiteti

Altay dillərinin feli sıfılari digər dillərdəki eyni adlı formalardan fərqli olaraq cümlədə xəber rolunda çıxış edə bilir və mənşubiyət şəkilçiləri qəbul edərkən şəxs bildirdi bilir. Bu da digər dillərdə felin şəxssiz formalardan biri hesab olunan feli sıfılər türk, monqol, tunqus-mancur dillərində fərqli nöqtəyinə nəzərdən baxmağı tələb edir.

Altay dillərində feli sıfət göstəricilərinin qrammatik paralelliyyinə aşağıdakılardı misal göstərmələr olar:

1. -r şəkilçisi. Bu şəkilçi türk və tunqus-mancur dillərində böyük işlənmə tezliyinə malikdir, monqol dillərində isə feli bağlama şəkilçilərinin tərkibində saxlanılmışdır. V.Kotvič türk və tunqus-mancur dillərində bu şəkilçi ilə yaranan formanı aorist andalndır və yazar ki, bu forma feli sıfət səciyyəsi daşıyır, lakin xəber şəklinin vəzifəsini da yerinə yetirir bilir (8,277).

Türk dillərində bu şəkilçi indiki və gələcək zamanları ifadə edir. Çuvaş dili bu cəhətdən istisna təşkil edir, çünkü bu dildə -r keçmiş zaman şəkilçisidir. Bəzi tədqiqatçıların fikrinə bu şəkilçi er-, bar-, tur-, yor- sözlərini əmələ götürmişdir və bunlar kök yox, aorist forması hesab olunmalıdır (8,278). Türk dillərində bu şəkilçi -r, -r və -ar variantlarında işlənə bilir: okur, baxar, kiler və s. Bəzi dillərdə qapalı və açıq sait eyni qrammatik monanı ifadə etsə də, digər dillər, məsələn, Azərbaycan dili üçün eyni fikri söyləmək olmaz. Məlum olduğunu kimi dilimizdə -r şəkilçisi indiki zamanı, -ar şəkilçisi isə qeyri-qəti gələcək zamanı bildirir. Bu şəkilçi ilə yaranan sözlər türk dillərində feli sıfət kimi də işlənir: körür köz, bilir bılıg, axar su.

Mongol dillərində aorist forması yoxdur, lakin -ra və -run şəkilçiləri ilə yaranan feli bağlama formaları var: irere "gölmök üçün", üğürlərin "deyərək". Bu iki şəkilçinin manşayı ilə bağlı on geniş yayılmış fikir birinci şəkilçinin yönük halını, ikincinin isə aflatlık halının morfoloji göstəricisi vasitəsi ilə yaranmış olmasınaqdır. Bunu həmin şəkilçilərlə yaranan sözlərin cümlədəki funksiyası ilə də təsdiq etmək olar. Mongol dillərində -ra şəkilçili feli bağlamalar türk dillərində -arqa şəkilçili forma ilə müqayisə edilir. O da -r şəkilçili feli sıfətlərin yönük hal formasıdır və ilk dövrlerdə məqsəd bildirilmişdir: alarǵa "almaq üçün, almaq" (5,73). Q.I.Ramstedt -run şəkilçisinin yaranması haqqında daha fərqli bir fikir irəli sürüb. Onun fikrinə, -run şəkilçili sözər dəhə avvalki dövrlərdə iyilik hal bildirilmişdir: yaburun qoyına "gedəndən sonra", bütügerün buyan "yetkinliyə çatmış". Həqiqətən də, ilkin dörlərə aid matnlarda belə sözlər iyilik haldadır: sajn bolurun amuğuların siltäğän "yaxşı olmanın rahatlığının səbəbi" (9,120). Mongol dillərində -ar şəkilçisi isim yaratmaqdə iştirak edir: andaqar "and" (andaqa- "and içmək") (13,451). Türk dillərində də oxsar sözər var, məsələn, aşar. Sanjeyev göstərir ki, mongol dillərində də -r gələcək zaman feli sıfəti yarada bilir (12,163). Maraqlı bir cəhət də odur ki, -ra şəkilçisinin məqsəd bildirmək üçün işlənmədiyi xalxa, buryat, kalmik və daqur dillərində bu məvqədə gələcək zaman feli sıfəti işlənir (14,96). Bu da onu göstərir ki, -r

şəkilçisi, həqiqətən də, monqol dillərində gələcək zaman feli sıfatını əmələ getirmişdir.

Tunqus dillərində -ra aorist forması var. Mancur dilində bu forma indikişəkilçisi zaman ifadə edir. Bu dillardə indiki zaman feli sıfat şəkilçisi -ri də işlənir, lakin V.L.Kotvíç bu şəkilçinin aorist forması ilə bağlı olmadığını qeyd edir (8,288). Q.İ.Ramstedt isə bunları eyni mənşədən hesab edir. O, -ra galəcək zaman feli sıfat şəkilçisinin -ri şəkilçisi ilə -ai adyektivlik şəkilçisinin, -ri indiki zaman feli sıfat şəkilçisinin isə -r şəkilçisi ilə i "na, nə isə" əvzılıyının birləşməsi nticəsində yarandığını göstərir. Bu şəkilçi ilə yaranan feli sıfatlar funksional cəhətdən xəbər ola bilir, semantik cəhətdən isə zaman bildirir (5,71). Tunqus-mancur dillərində -raq şort-zaman feli bağlama şəkilçisi -ra feli sıfat şəkilçisi əsasında yaranmışdır. Türk dillərindəki -araq şəkilçisi də bu şəkilçi ilə müqayisə oluna bilər.

2. -miş ~ -mal şəkilçisi. Bu şəkilçi türk dillərində geniş yayılmış və ən qadim abidələrdə də işlənmişdir. Müasir türk dillərindən daha çox oğuz qrupunda işlənən də, düzəltmə sözlərin tərkibində digər türk dillərində də saxlanılmışdır: *cemis, turmus* "hayat". Qırğız dilində -miş şəkilçili sözlər müstəqil işlənə bilmir, *bol-* felinin köməyi ilə işlənir: *almış bol-* "almış kimi olmaq" (8,295). Kalmık dilində qırğız dilindəkən oxşar bir forma qeyd olunur: *untams bolxa* "yatmış kimi olmaq, yuxulamaq". Güman etmək oları ki, kalmık dili bu formanı qırğız dilindən almışdır. Bu formalı başqa sözləri də göstərmək olar: *cemis, cemis* "meyvə" söyü qırğız dili ilə uyğun gəlir, *turlmuş* "böyülmüş" söyü qırğız dilindəki *torol-* sözdündəndir (8,296).

Türk dillərindəki -miş şəkilçisinin yaranması müxtəlif şəkildə izah olunur. N.K.Dmitriyev, A.N.Kononov, Q.İ.Ramstedt bu şəkilçinin monqol dillərindəki -mal ~ -mel şəkilçiləri ilə bağlayırlar. V.L.Kotvíç görə hər iki şəkilçi eyni yolla -ma şəkilçisində -s, yaxud -l şəkilçisini əlavə etməklə yaranır (8,312). Həqiqətən də, türk dillərindəki -s və monqol dillərindəki -l şəkilçiləri eyni qrammatik mənənə ifadə etməyə xidmət edir, hətta bəzi mümlətlərlə burada yalnız fonetik dayışıklığından (lambadaizm) səhəbatlırlar. Q.İ.Ramstedt başqa bir fərziyyə irəli sürür, onun fikrincə, -miş şəkilçisi feldən ad düzəldən -m şəkilçisi ilə is "əşya" sözünün birləşməsindən yaranmışdır. Dilçi Koreya dilində də buna oxşar bir formanın işləndiyini göstərir: *pom il* "baxılan şey, baxılmış" (*poda-baxmaq*)¹. Ancaq bu izah fərziyyəvi xarakter daşıyır, çünki keçid formaya rast gəlinmir və türk dillərində is söyü "əşya" mənası ifadə etmir. A.N.Kononov -miş şəkilçisinin mənşəyini tunqus-mancur dillərindəki keçmiş zaman şəkilçisi ilə əlaqələndirir: -miş <-ba, -be. Bunun tasırını yakut dilində -mis şəkilçisindən uyğun olaraq işlədilən -bit/-pit/-mit şəkilçilərinə görəmək olar (13,463).

Çuvaş dilində -məş, -məş şəkilçiləri həyata keçməsi mümkün olmayı hərəkəti bildirir: *polmaş "guya ki bilmir"*. İ.A.Batmanov bunun ümümtürk -miş şəkilçisindən fərqləndiyini göstərir (8,295). Lakin digər türk dillərində də -mis

şəkilçisi ehtimal, şübhə bildirə bilər, məsələn, *deyilənə görə, o, dünən bizzə galibmiş*.

-mal şəkilçisi monqol dillərində keçmiş zaman feli sıfatlarının yaranmasında iştirak edir: *tarimal modun* "əkilmış ağac", *bicimel nom* "əllə yazılmış kitab". Buryat dilində bu şəkilçinin -mar variənti işlənir: *budmar* "boyannmış" (*budax-* sözündən), *elgimer* "ashmış" (*elgū-* "asmaq"). Monqol dillərindəki -mal şəkilçisi dəhaçox sıfat düzəldən şəkilçi kimi qeyd olunur.

3. -diq ~ -daq şəkilçisi. -diq şəkilçisi türk dilləri üçün səciyyəvidir. Monqol dillərdən buna açıq saitlı -daq şəkilçisi uyğun gelir (8,289). Bu şəkilçinin mənşəyi barədə müxtəlif fikirlər var. Bu şəkilçini feldən isim düzəldən şəkilçi ilə bağlayırlar. D.Jeninin fikrincə, keçmiş zaman şəkilçisi olan -di şəkilçisi -diq şəkilçisindən yaranmışdır. O, Mahmud Kasgarinin bəzi türk dillərində şühidi keçmiş zamanda -diq şəkilçisinin işləndiyini göstərməsinə istinad etmişdir. Belə düşününək oları ki, -diq şəkilçisi avvalələr feli sıfat şəkilçisi olmuş, sonralar dəhaçox işlənən parallelli - -miş və -qan şəkilçiləri ilə qarslaşmış və feli sıfat yaratma xüsusiyyətinə itirək şühidi keçmiş zaman şəkilçisine çevrilmişdir (8,293). -duq şəkilçisi ilə yaranmış sözlərin feli xəbər kimi işlənməsi qadim türk dili üçün deyil, sonrakı dövrlər üçün səciyyəvi olmuşdur (1,294). Bu da həmin şəkilçinin əslində feli sıfat şəkilçisi olduğunu təsdiq edir.

Türk dillərindəki şəkilçi ilə monqol dillərindəki -daq ~ -deg şəkilçisinin oxşar bir cəhəti də hər iki şəkilçinin son samitinin düşə bilməsidir: *aladaq tigei* və *aladaq mon* (m.y.d.) > *aldıgħa, aldmn* (kal.) (8,295). Monqol dillərində isim düzəldən -dal və -dasu şəkilçilərinin də -daq şəkilçisindən yarandığı gümən olunur (8,312). Bu dillərdə -daq şəkilçili sözlər adət halını almış, tez-tez təkrarlanan hərəkəti də ifadə edir: *ögħox "vermek" – őqdőx "adadan vean"* (3,273). Lakin bu şəkilçi heç də bütün monqol dillərində işlənmir. Daqur, monqor, dunysan, baoan, mögöl dillərində bu forma yoxdur (12,133).

-diq şəkilçisi ilə bağlı olan digər şəkilçilər isə türk dillərindəki -çux/-çuq: *çulcuq "toplantı", caxxix "qalxatı"*, monqol dillərindəki -dzu ~ -dze, -çu ~ -qe, -cuxuy ~ -çuxuy: *olcē "tapdı"*, tunqus-mancur dillərindəki -da şəkilçiləridir (5,75). Bu şəkilçilərin əlavə olunduğu sözlər dəhaçox xəbər şəklini keçmiş zamanımı ifadə edir. -diq şəkilçisi də -mag kimi -q elementi vasitəsi ilə yaranmış ola bilər (8,312). Bir fikrə görə, buradakı birinci element feldən sıfat düzəldən -i şəkilçisidir (13,448). Əslində, burada təqdim olunan -i şəkilçisi sıfat deyil, isim düzəldən şəkilçi kimi qeyd oluna bilər.

Bu şəkilçi tunqus-mancur dilləri üçün səciyyəvi deyil. Bir neçə sözdə bu şəkilçilər oxşar morfoloji əlaməti rast gelir. Məsələn, negidal dilində -diq şəkilçisi işlənir: *bidigin* "o, məvəcuddur, yaşıyrı".

4. -n şəkilçisi. Bitmiş hərəkəti bildirən keçmiş zaman feli sıfatı yaradır. Türk dillərində söz düzəldici şəkilçi kimi qalmışdır: *aqm "axın", satın "ticarət"*,

bütün (*büt-* “baş vermek, böyümek”). Bu şəkilçi ümumtürk feli sıfat şəkilçisi kimi da göstərilir (13,481).

Tunqus dillərində qədim dövrlərdə *-m* variansi işlənmiş, sonralar *-n* variantına çevrilmişdir: *qurim* = *qurin* “toy”. Burada indiki-zaman feli sıfat şəkilçisi kimi -na (-n+-a), həmcinin -cana işlənir. Hər iki şəkilçidə bitmiş keçmiş kimi var: *qunne* “deyilmiş”, *quncene* “danişan”. Belə sözələr şəxs hərəkatları var: *qunne* “deyilmiş”, *quncene* “danişan”. Belə sözələr şəxs şəkilçiləri qəbul edərək xəbor şəklinin yerində işlənir: *qunnen* “o dedi”.

Q.I.Ramstedt bu şəkilçinin paralellərini Koreya dilində də tapır. Burada -n şəkilçisi hərəkat bildirən fellərdən keçmiş, keyfiyyət bildirən fellərdən isə şəkilçisi indiki zaman manalı feli sıfatları yaradır: *san* “almış” (*sa-* “almag”), *khin* “hündür, böyük” (*khi-* “böyük olmaq”). *-nan*, *-nin* formaları isə indiki zaman bildirir: *ponan* “görən”.

Diger türk dillərindən fərqli olaraq, çuvaş dilində *-nä/-në* feli sıfat şəkilçisi var: *pulnä* “almış”, *yana* “göndərmüş” (13,455). Bu şəkilçi -n şəkilçisindən yaranmış hesab olunur. Mongol dillərində -n şəkilçisi feldən sıfat düzəldir və bu sözələr xəbor vəzifəsində işlənə bilir: *yau uqulen ci* “nə deyirsin” (13,460). Bu da onu göstərir ki, bu sözələr yazıldıq kimi feldən düzəlmis sıfətdən çox, feli sıfatı uyğun gelir. Bu dillərdə -n şəkilçisi ilə yaranmış sözələr *amu* “almag” hissəcisi ilə birləşərək da indiki zaman forması yaradır: *iren amu* > *irenam* “golir” (Ram.). Mongol dillərində *-n*, *-y* şəkilçisi feli bağlama şəkilçisi kimi da çıxış edir: *meddey* “bilərək”, *samdan* “tolosur, tolosik”, *nadun* “oynayaraq”. Bu feli bağlamalar indiki zaman bildirir (10,171). Bu formanın fel adalarından, başqa sözlə, feli sıfatlardan yarandığı göstərilir (3,276).

-n şəkilçisi Altay dillərində müxtalif feli sıfat və feli bağlama şəkilçilərinin yaranmasında istirak etmişdir: mongol dillərində *-nge*, *-nqai*, *-nxä* feli sıfat şəkilçiləri, *-yxär*, *-yqä*, *-yqum* feli bağlama şəkilçisi, tunqus-mancur dillərindəki *-yka/-yke/-yko* keçmiş zaman feli sıfat şəkilçisi, *-na/-ne/-no*, *-nqasi/-nqesi*, *-ndame/-ndeme/-ndome*, *-yka/-yke/-yko*, *-yqala/-yqeley/-yqolo*, *-mpi* < *-nfi* feli bağlama şəkilçiləri. Türk dillərində *-an* şəkilçisinin də bu cərgaya daxil etmək olar. Oğuz dilləri üçün səciyyəvi olan bu şəkilçi bəzi müəlliflər tərəfindən digər türk dillərindəki -*qan* şəkilçisinin reduksiyası olunmuş variantı hesab olunsa da, -*qan* şəkilçisindən fərqli olaraq keçmiş deyil, indiki zaman feli sıfatları yaradır.

5. -*qan*, -*ken* ~ -*kan*, -*han*, -*xan*, -*ka*, -*ha*, -*xa* şəkilçiləri. Bu şəkilçi qıpçaq dillərində keçmiş zaman feli sıfatı yaradır. Q.I.Ramstedt görə, bu şəkilçi iki tərkib hissəsindən ibarətdir: *-qa+-n*. O, sonuncu elementi yuxarıda qeyd olunmuş -n feli sıfat şəkilçisi kimi qəbul edir. Başqa bir fikrə görə isə bu şəkilçi feli sıfat düzəldən -q və -an şəkilçilərinin birləşməsindən yaranmışdır (13,446). Bəzi müəlliflər -*qin/-kin/-ğın/-gin* şəkilçisini -*qan* şəkilçisinin bir variantı hesab edirlər, məsələn, *qaçqın*, *uçqun* (13,446). Belə sözələr, həqiqətən də, keçmiş zaman feli sıfatına yaxın mənə ifadə edir.

Mancur dilində bu şəkilçiyə -*qa* ~ -*ke*, -*xa* ~ -*xo* ~ -*xe* şəkilçiləri uyğun gəlir: *alaxa* “dedi”, *fosoko* “aydmırlaşdı”, *banjka* “tanbəllik etdi”, *oxo* “oldu” (8,289). Sondakı *n* samitinin düşməsi Altay dillərində, xüsusən mongol və tunqus-mancur dillərində geniş yayılmışdır. Cənubi tunqus dillərindən qold, ulç, nanay dillərində -*ha*, -*han*, negidal dilində -*xan/-kan*, mancur dilində isə -*ha* şəkilçili forma işlənir: *holahan* “oxumuş”, *biühən* “yaşamış”.

Mongol dillərində feldən ad düzəldən -*ğan* şəkilçisi işlənir: *yabuğan* “piyada” (*yabu-* “yerimək”), *bolğan* “hər” (*bol-* “olmaq”), *xubilğan* “dəyişiklik” (*xubil-* “dəyişmək”), *çakılğan* “ıldırıım” (*çakıl-* “parıldamaq”), *öciken* (*öt-* “keçmək”) (8,290).

6. -*qu*, -*qu*, -*quj*, -*xu*, -*xuj* şəkilçisi. Feli sıfat şəkilçisi kimi on çox monqol dillərində işlənir. Burada hamın şəkilçi gələcək zaman feli sıfatı yaradır.

Türk dillərində buna uyğun gələn sözlər məsələr, yaxud hərəkat adları hesab olunur. Lakin manixey, uyğur və orob əlifbası ilə yazılış ilkin mötnələrdə -*qu/-gi* şəkilçisinin işləndiyi və onun vasitəsi ilə yaranan sözələrin indiki-gələcək zaman bildirildiyi da qeyd olunur (13,469). Türk dillərindəki -*ğu/-qi* şəkilçisinə monqol dillərində -*ğä/-qa*, -*ğü/-xu*, tunqus-mancur dillərində -*gi*, -*go*, -*qu* şəkilçiləri uyğun gelir (5,67).

Mongol dillərində də bu şəkilçi ilə yaranan sözələrin hərəkat adı bildirməsi da diqqəti calı edir: *cırğaqıu* “xoşbəxtlik” – *cırğaqıu* “xoşbəxt olmaq, xoşbəxt”. Daha daqiq desək, -*qui* variansi ilə yaranan sözələr substantiv, -*qu* şəkilçisi ilə yaranan sözələr atributiv səciyyə daşıyır. Bu şəkilçi ilə yaranan sözələr xəbor da ola bilir (3,269).

Türk və monqol dillərində -*ğu*, -*qu* şəkilçisi ilə yaranan sözələrin ortaq cəhətlərindən biri da eyni, yaxud grammatik cəhətdən oxşar şəkilçiləri qəbul edə bilməsidir. Buryat dilində -*qui* şəkilçisi ilə yaranmış sözələr qədim yönük hal şəkilçisinin eləvəsi ilə yaranan forma məqsəd bildirməyə xidmet edir: *ixayä* < *uğuşqu*-a “icmək üçün”, hərfi menada “icməya”. Bu xüsusiyyət türk dillərinin məsələlərindən də vardır (3,270). Həm türk, həm də monqol dillərində bu şəkilçinin artırıldığı sözələr pəşə bildirən -*çı/-çı/-çu/-çü* şəkilçisinin qəbul edə bilir: *yazıçıçı*, *sənəçi* (Türk dillərində), *bıçığçı* “yazı yanan, katib”, *tusalaçı* “köməkçi” (monqol dillərində). Türk dillərində bu şəkilçi ilə yaranan sözələr -*luq* şəkilçisi də əlavə oluna bilir. Monqol dillərində buna uyğun olaraq -*ğatay* ~ -*getey* şəkilçiləri işlənir (8,298).

ƏDƏBİYYAT

1. Erdal M. A Grammar of Old Turkic. Leiden, 2004.
2. Poppe N. Introduction to Altaic Linguistics. Wiesbaden, 1965
3. Poppe N. Introduction to Mongolian Comparative Studies. Helsinki, Санкт-Петербург, 2000
4. Аврорин В.А. Грамматика маньчжурского письменного языка.

5. Баскаков Н.А. Алтайская семя языков и ее изучение. Москва, 1981
6. Дмитриев Н.К. Грамматика башкирского языка. Москва-Ленинград, 1948
7. Кононов А.Н. Грамматика современного турецкого литературного языка. Москва-Ленинград, 1956
8. Котвич В. Исследование по алтайским языкам. Москва, 1962
9. Поппе Н.Н. Поппе Н.Н. Грамматика письменно-монгольского языка. Москва, 1937
10. Поппе Н.Н. Дагурское наречие. Ленинград, 1930
11. Рамstedт Г.И. Введение в алтайское языкознание. Москва, 1957
12. Санжеев Г.Д. Сравнительная грамматика монгольских языков. Глагол. Москва, 1964
13. Сравнительно-историческая грамматика тюркских языков. Морфология. Москва, 1988
14. Тодаева Б.Х. Баоанский язык. Москва, 1964

Aytəkin MİRZƏYEVA^{*}
KLASSİK ƏDƏBİYYATDA MƏKTUBLAŞMA ÜNSİYYƏT
VASİTƏSİ KİMİ
(Abdulla Şaiqə yazılan məktublar əsasında)

Müasir ədəbiyyatda belə bir fikir formalşmışdır ki, hər hansı bir yazıçının yaradıcılıq mahsulunu o yazıçının şəxsiyyəti, xarakteri, psixiologiyası və estetik düşüncələri ilə birlükde tədqiq etmək lazımdır. Həc də təsəddüfi deyildir ki, müasir tədqiq metodları əsasında aparılan təhlil lə bedii yaradıcılıq haqqında tam qanecidi nüscələr vermir. Hər bir yazıçının şəxsiyyətini onu yetişdirən hayatla, cəmiyyətlə six bağlıdır. Buna görə də yazıçının şəxsiyyətini öyrənmək bir çox mühüm yaradıcılıq problemlərini öyrənməyə, əsərlərinəndəki estetik, ədəbi-nəzəri məsələləri aydınlaşdırmağa, onun yaradıcılıq metodunu, iş üslubunu, mövzuları necə seçməsinə da kömək edir. Müasir bedii təhliliin nə dərəcədə daşıq olmasına öyrənmək adəbiyyatın mühüm vəzifələrinəndən biridir. Bu barədə Y.Qarayev yazar ki, «lindi haqqı fəlsəfi-estetik düşüncə kimi təqnidin əsasında məhz zaman, dünya və cəmiyyət konteksti, şəxsiyyət, əxlaq və sonat strukturu dayanır» (3, s.333). Abdulla Şaiqin də yaradıcılığını tədqiq edərkən, birinci növbədə onun ədəbiyyat tarixindəki mövqeyini müəyyən etmək, onun

şəxsiyyətinə nə kimi qiymət verilməsini bilmək lazımdır. A.Şaiqin şəxsiyyətinə verilən qiymət daha çox ona yazılan məktublarda üzə çıxır.

Klassik ədəbiyyatda məktub formasının tarixi M.F.Axundovdan başlanır. Bildiyimiz kimi, məktub yazışma forması olub, tərəflər arasında münasibətlərin yaxşılaşmasına, ürkəkdən gələn hisslerin açılmışına, səmimiyyətə xidmət edir. Ümumiyyətə, məktublaşma tarixinə diqqət versək, görərik ki, insanların bir-biri ilə yazışması lap qədimlərdən bir ənənə şəklini almışdır. Hətta qədim dövrlərdə yazının meydana çıxmadığı vaxtlarda müəyyən simvollar vasitəsilə insanlar özərlərinin hiss-həyəcanlarını, duyğularını qarşılıqlı şəkildə izah etmişlər. Təkcə fakt kimi, nağılı yaradıcılığında iynə, qayıçı, nar, kağız, demir, daş və başqa əşyaları müəyyən simvol kimi qarşı tərəfə göndərir, məsələdən həli edirdilər («Nardanxatun» nağılı).

Yazının meydana çıxmışından sonra bu simvolların işlənməsinə ehtiyac olmamış, yazi özü konkret mətn işarəsinə çevrilmişdir. Dediymiz kimi, mətn tipli məktublar klassik ədəbiyyatdan malumdur. Məsolon, Axsitanın Nizamîyə göndərdiyi sifariş məmənələ məktub klassik məktub formasına yaxşı misaldır. Orta əsrlər Şərq ədəbiyyatının yaradıcı şəxsiyyətlərinin həyatında da məktub ünsiyyət vasitəsi kimi müümət rol oynamışdır. Xüsusilə Şah İsmayıll Xatainin başqa dövlət bacıları ilə yazışdırma yaranan ehtiyacın məktub vasitəsilə ödənməsinə yardım etmişdir. Beləliklə, məktub öz tarixi inkişafında bir neçə mərhələdən keçmişdir. Onun axırını tarixi inkişaf mərhələsi məktub yanan müəlliflər arasındakı ədəbi, publisist, elmi yaradıcılıq elşəqləridir. Bu coğħədə Celil Məmmədquluzadənin öz müəsirlərinin – A.Şaiq, Qurbanlı Şərifova, Əziz Şərif, Əlimərden bəy Topçubaşova, Əhməd bəy Pepinova, Həmidə xanımı, Badisəba xanım Köçərliyə və başqalarına锥azlığı məktublar diqqəti çox cəlb edir (4).

Həm klassik və orta, həm də keçmiş və müasir dövrlərdə məktublaşmanın tərəflər arasında bir neçə funktsiyalarına rast gəlmək olar:

1. Məktub ünsiyyət vasitəsidir;
2. Məktub qarşılıqlı məməvi dəstək formasıdır;
3. Məktub yazmaq səmimiyyətə əsaslanır;
4. Məktub tərəflər arasında dostluq, sevgi, birlik və s. hissələri qüvvətləndirir;
5. Məktub öz duyğularınla baş-başa qalmaq vasitəsidir;
6. Məktublaşma dövri hadisədir və s.

L.Qinzbürq «Psixoloji nəşr» kitabında nəşr janrlarının təkamülünün estetik strukturunu belə müəyyənləşdirir: «Estetik struktur məktub və gündeliklərdən bioqrafiya və memurlarla, memurlardan roman və povestə qədər inkişaf edir» (6, s.13). A.Şaiqə yazılan məktubların da strukturundakı psixiologizmi belə təyin etmək olar:

Məktublarda psixiologizm problemi on aktual olaraq müşahidə edilməkdir. Yazılan her bir məktubda məktub müəllifinin psixiologiyası açılır. Bu

* Bakı Dövlət Universiteti

cəhədən Abdulla Şaiqə yazılan bir neçə məktub diqqəti cəlb edir. Abdulla Surun, Hüseyin Cavidin məktubları darin psixologizmi ilə seçilir. Abdulla Sur və Hüseyin Cavid öz xəstəlikləri ilə bağlı həyəcan keçirdiklərini A.Şaiqə bildirirlər. Hətta A.Surda öztəndə nigarəncilik o həddədir ki, məktubunda biçaq altından salamat çıxacağına ümidişdir (1 may 1910-cu il). Bu məktubda A.Surun ikinci ədəbi-psixoloji narahatlığı yaşlıcların dila olan münasibətidir. O, məktubda Xalid Ziyannın əsərlərini misal götrirək yazar ki, homin şəxs türkəy yaxşı bilmir, fransızca düşünüb türkəy yazır. H.Cavid də A.Şaiqə özüntün psixoloji halını bəla yazar: «Mə'attəssüf on gün əvvəl inca bir xəstəlik bəni yakalayıb xəstəxanaya iltica etməyə məcbur etdi. Şimdi bir həftədir ki, xəstəxanədə atoşlar içində yanyoruyum» (1, s.387).

İnsanın psixoloji halını digər bir məktub da bürüza verir. Məhəmməd Axundovun 11 yanvar 1913-cü ildə yazdığı məktubda müəllifin mənəvi hali töbütin, ruzgarın halından doğur. M.Axundov A.Şaiqə öz kədərini bəla bildirir: «Tiflisdən gecə vaxtı hərəkət edib sübh saat 7 radələrində, nömrəmizdə etdiyimiz müsahibəni daryad edib vəqonu balkonuna çıxbı çahar göz ilə o torif etdiyim mənzərləri aradıqda nələr gördüm? O mənzərlər, o yaşlı ağaclar, o güləşin şəfəqi nə olmuş? Ağaclar qurumus və siyahlaşmış... Dağlarda, daşlarda yaşıllıqlan əlamət belə yox... O sırrıdan sular donmuş, sakitleşmiş, iki tərəfdən nəhrin kənarlarını bu tutmuş... Bu münasibətləri az görən fələk bir də havada qara buludlar hərəkətliyib bir dəfə məghur etmək xülyasında bulunur. Bu mənzərə nəhayət dərəcədə ürəyimi sıxdı» (1, s.380). Təsvirdən göründüyü kimi məktub müəllifinin kədəri töbütin halını bürüzə verməklə insanın da bu cür xüsusiyyətlərə malik olmasına aşkarlayır.

Digər bir məktubdan Əli Rai Yusifzadonin psixoloji durumunun şahidi olur. Əli Rai Yusifzadə 30 mart 1916-ci ildə Şuşadan göndərdiyi məktubda şəxsiyyətin azad olmasından, gözlədiyi hürriyyətin verilməməsindən şikayətlərdir. Məktub başdan-ayağa kədərlər notdadır, Şeir şəklində yazılmışdır. Məktub müəllifinin kədərini ifadə edən misraları veririk:

Söyləyin nerdo şanlı hürriyyət?
Niyyə görənəmdən fərər etdi?
Gedərək məğribi qorar etdi?
Ah, min hasrət, ah, min hasrət... (1, s.393)

A.Şaiqə yazılan məktublarda diqqəti cəlb edən xüsusiyyətlərdən biri de onlardakı etik, estetik qaydaların və əxlaq-davrənş normlarının mükməmliliyidir. Bu da hər şeydən əvvəl dövrün ziyalılarının ən çox əməl etdiyi prinsiplərindən sayılır. Çünki onlار yüksək təhsil almışdır, Şərqi və Avropanın əxlaqının ən yaxşı cəhətlərinə minməsimişdir. Məsələn, H.Cavid, F.Köçərli yüksək soviyyədə təhsil almışdır. Bu adəb qaydaları onların məktublarından da hiss olunur. Bu məktublarda hər şeydən əvvəl müraciət forması nozari cəlb edir. Bu məktublarda «əziz Mirzə», «möhətərəm bəradərzadəm», «sevgili dövstüm, möhtərem qardaşım», «əziz adaşım», «hörmətli Şaiq» kimi xoş sözlər-

dən istifadə olunur. Məktub müəllifləri qarşı tərəfə nəzakətli ifadələrlə müraciət edir, öz əxlaqi keyfiyyətlərini nümayiş etdirirlər. Hüseyin Cavid öz məktubunda mədəniyyətini, mənəviyyatını bu cür açıqlayır: «Seyidliyi görəniz salam səyərsiz. Kəbə əmriyə ərz-i ehtiram... Baqı, əllərini sikar, ağızından öpərəm, kardaşım» (1, s.387).

İsmayılbey Zöhrəbbəyovun məktubunda əxlaq, tərbiyə mətnin alt qatında qalmışdır. Məktub müəllifi tələbədir, ailəsinin yoxsul olmasına baxmayaq, valideynlərinin ona ali təhsil vermek üçün hanisi aziyatlaşra qatlaşmasını və bunu necə dəyərləndirməsini Şaiqə yazar (1, s.391).

Yazılan hər bir məktubun əsasında məzmunca bir kateqoriyal figur kimi fərd dayanır. Məktubda bu fərd həm də lirik «mən»dir, obrazdır. Lirik «mən»in obraz kimi xüsusiyyətlərinə görə məktub sahibinin xarakterini açmaq olur. Deməli, lirik «mən», obraz və məktub sahibi birləşərək estetik ölçülürlər malik şəxsiyyət tipini müəyyənləşdirir. Lirik «mən»in hörmətə yanaşlığı ikinci tərəf isə kateqoriyal «siz»dir. Buradan da fərdin fərdə münasibəti görünür. A.Şaiqə yazılan məktublarnın hər birində düşüñün insan obrazı vardır. Əgər bunların siyahısını düzəltmiş olsaq, bura müxtəlif intellektə sahib olan adamların düzüdüyüñ görə bilərik. Abbas Səhət, Abdulla Sur, Hüseyin Cavid, Məhəmməd Axundov, İsmayılbey Zöhrəbbəyov, Abbas Razi, Əli Rai Yusifzadə, Mustafa Quliyev, Tağı Şahbazi Simurd, Fətullah Rzabəyli, Cabbar Məmmədzadə və başqaları A.Şaiqin qələm və fikir məsləkdəşləri olmuşlar.

Məktublarda fərd və fərdə münasibəti nəzərdən keçirək. Məsələn, S.Vurğunun yazdığı məktubu götürək. Bu məktubda «man» obrazı S.Vurğunun şəxşindən fəldir, mütəshərridir, amma «siz» obrazı A.Şaiqin şəxşindən passiv görünür (2, III, 1956). Səməd Vurğun ona yazardı ki, «Sizin adınız hər bir azərbaycanlı üçvən eziyidir», o, bununla Şaiqin «böyük bir insan» olmasını nəzərə çarpdırır (5, s.432). Bu məktublarda etika xatirəne «siz» «mən»dən öndə golur. Ancaq istrisənə olaraq Abbas Razinin göndərdiyi məktubda «siz» və «mən»in mənşəyi mətndə borabələşir. Bu xüsusiyyət daimi məktublaşma zamanı Abdulla Şaiqin tərəf-müqabilina göstərdiyi qayğı və həssaslıq nəticəsində yaranır, yəni, «siz» və «mən»in bir müstəvidə birləşməsinə A.Şaiq özü sərait yaradır. Buxaradan göndərilən 19 yanvar 1915-ci il tarixli məktubda bu, aşkar görünür.

Məktubların arasında elələrinə də rast gəlirik ki, «siz» obrazı ədəbi düşüncənin fəvqində qaldırılır, orada «mən» iştirak etmir. Məsələn, Mustafa Quliyevin, Tağı Şahbaziin ümvanlaşdırılmış məktublarda Şaiq şəxsiyyəti gözümüz öündə ucalır. Bunlar təşəkkür, minnətdarlıq məktublardır.

Hər bir məktub bir dönyadır. Sahibinin duygularının gerçəkliliyə olan münasibətidir, eyni məktub müəllifinin dünayagörüşünü aydınlaşdırmaqdə kiçik bir mənbədir. Abdulla Şaiqə yazılan məktublarda məktub müəlliflərinin yaşadıqları dünayaya, mühitə, gerçəklilik istiqamətlənmış dünayagörüşüleri A.Şaiqla tarazlı taşkil edir. Həm də bu dünayagörüşü məktubların çox sətirlərin-

də özünü bürüzə verir. Abbas Səhhətin məktubunda şairin dünyagörüşü zamanın fövqünə qalxır. Abbas Səhhət yazar:

Şaiqa, neylosin axır söyle bığara vətən?
Tapmayır Səhhət üçün dərdinə bir çarə vətən.
Yoxdur ümими -şəfa hali-parıçanında
Oxşayırlı çok belə bir xəstəvü bimara vətən. (1, s.361)

Abdulla Surun da gerçəkliyə münasibəti müasirlərinin vətən dilini bilməməsi, fransızca düşüntür türkçe yazmasından bağlıdır. Ismayilbay Zöhrab-bəyovun məktubunda da gerçəkliyə münasibət zamanadan şikayet formasında üzə çıxır. O, öz müəllimi Şaiqa yazrı ki, atası ona ancaq 15 manat göndərə bilir. Bakıda dövlətli adamlar, xeyriyyə cəmiyyətləri var, onların heç biri yardım etmir, gənc tələbə ikinci semestrin haqqını necə ödəyacısını bilmir. Gənc tələbə A.Şaiqin müsəlman aləmündə baş verən məsələlərə həssas münasibət bəsləməsi çox dəyərləndiridir.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. Abdulla Şaiq. Əsərləri. 5 cild. V cild. Bakı: Yaziçı, 1978.
2. Azərbaycan yazıçılarının hayatından dəqiqələr. Bakı: Yaziçı, 1979.
3. Qarayev Y. Meyar – şəxsiyyətdir. Bakı: Elm, 1988.
4. Məmmədquluzadələr Həmida və Cəlil. Məktublar. Bakı: Gənclik, 1994.
5. Vurğun S. Əsərləri, 6 cild. 6-cı cild. Bakı: Yaziçı, 1972.
6. Гинзбург Л. О психологической прозе. Ленинград: Художественная литература, 1977.

Dilber İBRAHİMOVA^{*} İNGİLİZ DİLİNİN ELMİ-İQTİSADI ƏDƏBİYYATINDA SINTAKTİK ƏLAQƏLƏR VƏ ONLARIN ÖYRƏNİLMƏSİ PRİNСİPLƏRİ

Elmi-tekniki ədəbiyyatla tanış olan hər bir kəs elə ilk baxışdan, yəni xüsusi bir tədqiqat aparmadan, bu ədəbiyyatın dili ilə adi danışq dili-nin və yaxud da bədii ədəbiyyatın dili arasında nə işə müəyyən fərqlərin olduğunu aydın hiss edir. Lakin, adi müşahidəçinin ilk baxışdan sezdiyi bu fərqləri daqiq müəyyənləşdirmək və bununla elmi üslubun başqa üslublardan fərqli mənzərəsini hərtərəfli elmi təsvirini vermək o qədər da asan deyildir. Dil sisteminin başqa hədərlərinə nisbətən leksikada bu fərqlər və bu fərqləri izləmək nisbətən asan olsa da, buranın özündə də aparılan tədqiqatlar asas etibarı ilə elmi terminologiyamın öyrənilməsilə kifayət-

lənmış hər hansı bir dilin leksik-semantik arsenalını təşkil edən bütün element və vasitələrin yalnız elmi üslubun təşkili və tərtibatı vaxtı nümayiş etdirdikləri xüsusiyyətləri tam ehətə etməyə höblük nail ola bilməmişdir. Oramatika və xüsusi sintaksisə göldikdə isə bu sahədə höləlik aparılan işlərin bəziləri ümumi, mütərrəd qeydlərlə kifayətlənir, digərləri isə bir-iki misal göstirməklə elmi üslubu grammatik qurulüş baxımından nümayiş etdirdiyi zəngin, rəngarəng xüsusiyyətlərin hərtərəfli tədqiqindən yan ötürür. E.Q.Lizerin haqlı olaraq qeyd etdiyi kimi, müxtəlif funksional üslubların grammatik cəhətdən öyrənilməsi lazımi səviyyədə deyil. Məlum olduğu kimi, sintaksis söz birləşmələri və cümlələrin qurulşalarını öyrənir. Lakin, canlı nitq üçün cümlə son hədd deyildir. O, yəni canlı nitq, daxili məzmunu uyğun şəkildə düzülmüş cümlələrin spesifik tərtibatından ibarətdir ki, bu tərtibat daxilində cümlələr özləri də daha insintaktik vahidlər daxilində birləşirlər. Nitqin ifadə etdiyi məzmun mürəkkəblişdikcə, müstəqil cümlələrin bu tipli əlaqələri və qruplaşdırılması da bir o qədər böyük əhəmiyyət kəsb etməyə başlayır. Xüsusi tipli nitq forması olan elmi-tekniki mətn üçün belə sintaktik özünaməxsusluq dəha çox xarakterikdir, çünki elmi-tekniki mətndə insanın müraciətə qəli fəaliyyəti, elmi ideyaların formulirovskası və s. özünün əksini tapır. Elə bu-радan elmi-tekniki mətnin sintaksisinin öyrənilməsinə nəcə böyük əhəmiyyət kəsb etməsi bəlli olur. Elmi-tekniki mətnin tədqiqi göstərir ki, o ayrı-ayrı mikromətlərdən və yaxud da N.S.Pospelovun terminindən istifadə etsək

«sintaktik bütövlərdən» ibarətdir. Kəmiyyətcə «sintaktik bütövlər» müraciətə cümlələr kimi iki dənənən beş-altyıa qədər və ya dəha çox cümlələrdən ibarət ola bilirlər. Tədqiqatlar göstərir ki, sintaktik bütövün adı höcmi müasir elmi-tekniki mətndə çox nadir hallarda dörd cümlədən artıq olur. Sintaktik bütöv, bə bütövü təşkil edən ayrı-ayrı cümlələr arasında abzas durur.

Abzadsa ayrı-ayrı cümlələrin vahid bir fikir ətrafında birləşməsindən ibarətdir. Lakin abzas və sintaktik bütöv çox vaxt üst-üstə düşmürülər. Abzas bir neçə sintaktik bütövdən ibarət ola bilər, bir sintaktik bütövdən də və hətta bir cümlədən da nümunə üçün elmi-tekniki mətndə abzasın ayrı-ayrı sintaktik bütövlərə bölünməsinə aid bir misal göstirək:

At a current figure of more 3000000 tons, the annual output of cooper still exceeds that of any other non-ferrous metal. A hundred years ago the world production was about 50000 tons. This growth in output over that period provided for the needs of the rapidly expanding electrical industry, in which as a conducting material cooper was eminently suitable and this usage accounts for more than half the virgin copper now consumed. Among the many advances that have been made in the extraction and refining of copper, perhaps the most outstanding has been

* ADIU

the introduction of electrolytic refining, which was first started at Pembrey in South Wales in 1869, and put into operation a few years later in the United States, where copper production was at that time rapidly developing. Today more than 80 per cent of the world's production of primary copper is electrolytically refined. To meet new requirements of the past twenty-five years or so several special types of high-conductivity copper have been produced. Thus silver has been added to increase high-temperature strength, tellurium to improve machinability, which it does to a remarkable degree, cadmium for added strength at room temperature, while oxygen-free high-conductivity copper satisfies particularly stringent needs for ductility. Much of the copper not used for electrical purposes is of the deoxidized variety, a type of copper made by the removal of oxygen from molten metal by the addition of phosphorus. It was generally introduced about thirty years ago and, being immune to gassing, it made possible and greatly stimulated the use of welding as a technique for the construction of various kinds of vessels and equipment in copper.

İdiomlar adətən emosional çalarlıq ifadə etdiyi üçün elmi-texniki dilin ruhuna uyğun golmır.

- elmi-texniki dildə şərti işaret və ixtisasların geniş işlədilməsi.
- Elmi-texniki dildə xüsusi ifadə və leksik-qrafik konstruksiyların işlədilməsi.
- Elmi-texniki dilin bədii və danişq dilindən fərqli olaraq özünməxsus elmi üslubunun olması.

Biz bu məqalədə elmi-texniki dilin yuxarıda sadaladığımız xüsusiyyətlərinin hamisi haqqında deyil, sonuncu xüsusiyyəti barədə geniş səhbət açmaq istərdik.

Burada biz elmi üslub çərçivəsində özünü göstərən spesifik dil xüsusiyyətlərindən bəhs edəcək, daha doğrusu, dil sisteminə daxil olan elementlərin funksional elmi üslub çərçivəsində nümayiş etdirdikləri struktur özünəməxsusluqlara diqqət yetirəcəyik.

Hal-hazırda dilçilik adəbiyyatında elmi üslubun öyrənilməsinə, bu üslubun özünəməxsus cəhətlərinin üzə çıxarılmasına olduqca geniş yer verilir. Bu tədqiqatlar bir qayda olaraq iki istiqamətdə aparılır:

1. Konkret dillərin hamisi üçün xarakterik olan və ümumiyyətlə, elmi üslubun mahiyyətini müəyyənləşdirən cəhətlərin öyrənilməsinə həsr olunmuş tədqiqatlar.
2. Ayrı-ayrı konkret dillərin bu mühüm kommunikasiya sahəsindəki fəaliyyətinin öyrənilməsinə həsr olunmuş tədqiqatlar.

Göründüyü kimi, bu tədqiqatlar qarşılıqlı surətdə bir-birlərini tamamlayırlar, cənubi, ümumiyyətlə elmi üslubu səciyyələndirən xüsusiyyətləri aşkar etmək üçün ayrı-ayrı dillərin elmi üslublarının tədqiqi zəruri əhəmiyyət kəsb etdiyi kimi, xüsusi tripli təfəkkür sahəsi olan elmi fəaliyyət

yətin dil ifadəsi olan, elmi üslubun əsasını təşkil edən ümumi kateqorial xüsusiyyətlərin aşkar edilməsi da konkret dillərin elmi üslublarının tədqiqatı üçün əsaslı nəzəri baza rolunu oynayır. Ən başlıcası isə, hər iki halda əsas diqqət elmi üslubun spesifikasiyasına, onu başqa funksional üslublardan fərqləndirən cəhətlərə, dil elementlərini və bu elementlər arasında münasabətlərin elmi üsluba xas olan fəaliyyət özünəməxsusluğunu müayyənləndirilməsinə yönəldilir.

ƏDƏBİYYAT

1. T.M.Nikolaeva «Синтаксис интонации и интонация синтаксиса», «Проблемы теоретической и прикладной фонетики Т4ЕГ обучения произношению», М, 1973, стр. 160.
2. F.Veysəlov «Struktur dilçiliyin əsasları» Studia Philologica, Bakı, 1995, səh 299.
3. Heech G., Svartik F.A. "Communicative grammar of English", Moscow, 1983

PEŞƏMƏ

В статье рассматриваются некоторые синтактические особенности английского языка, а также изучаются актуальные проблемы современной лингвистики.

SUMMARY

The article deals with some syntactical peculiarities of trench and English words in the Azerbaijani language, also is educated actual problems of contemporary linguistics.

Əhəd CAVADOV*

MÜŞTƏRƏK OĞUZ ABİDƏLƏRİNĐƏKİ TABELİ MÜRƏKKƏB CÜMLƏLƏRNİN STRUKTUR-SEMANTİK XÜSÜSİYYƏTLƏRİ

Abidələrin dilində tabeli mürəkkəb cümlələrin təkamüllündəki mərhələlərindən biri də dilimizin hələ oğuz qrupu və eləcə də, həmin qrupa daxil olan digər dillərdən tam ayrılmadığı mərhələ hesab edilməlidir. Bu mərhələni səciyyələndirən yazılı abidələr öz differentiallığı və tək Azərbaycan dilini deyil, digər oğuz dillərini xarakterizə edən xüsusiyyətləri aks etdirməsi ilə diqqəti çəkir. Prof. F. Zeynalov "Dədə Qorqud" dastanlarını, "Oğuzname"ni, Oğulin "Qisseyi-Yusif" əsərini, Əhməd Yəsəvinin "Divani-hikmət", Fəqihin

“Çərçnname”, Şeyyad Həmzənin “Yusif və Züleyxa” əsərlərini oğuz qrupunu səciyyələndirən abidələrə nümunə olaraq göstərir (bax: 1, 100) Bizca, bu əsərlər Azərbaycan dilinin oğuz dillerində ayrılmışına qədəri dövrü səciyyələndirməyə imkan verir. Bu mərhələ Orxon-Yeniseydəki ümumtürk qatı ilə konkret bir türk dilinin (Azərbaycan dilinin) cümlə quruluşları sərhədindəki *aralıq*, *keçid* formallarını meydana çıxarırdı.

Bu abidələrin dilinin tədqiqi göstərir ki, ümumtürk qatundan fərqli olaraq, bu marhələdə tabeli mürəkkəb cümlələrin işlənməsində kəmiyyət və keyfiyyət dəyişiklikləri baş verir; tabeli mürəkkəb cümlələr(TMC) daha çox sayıda və yeni çeşidlərdə meydana çıxır. Lakin dominant mövqeyə yənə də Orxon-Yenisey abidələrində işlənən şərt-nəticə, səbab-nəticə məna əlaqəsi və nisbi tabelilik əsasında qurulan TMC-lərə məxsusdur. Bununla yanaşı, “qəlib”li və ya “qəlib”-siz mübtəda, xəbər, tamamlıq və təyin budaq cümləsləri TMC-lərə də rast galınır.

1. 1. Tədqiq etdiyimiz abidələrde (“Yusif və Züleyxadan” başqa) on çox işlənən - sa, - sa əlaməti və digər bağlayıcı vasitələrlə bağlanan şərt budaq cümlələrlədir.

“Kitabi-Dəda Qorqud” dastanlarında və “Oğuznamədə” - sa, - sa əlaməti şərt budaq cümlələrinin kəmiyyətə çoxluğu aydın şəkildə görünür. Misallar:

“Kitabi-Dəda Qorqud” (Bundan sonra “KDQ”) dastanlarında:
Əzəldən yazılımsa, qul başına qəza gəlməz; Dövlətli oğul qopsa, ocağının gəzüdür; Dövlətsiz oğul qopsa, ocağının kürridir. (“KDQ”, 14-15)
“Oğuznamə”da (“O”): Kişi görmədigün görəsə qazlı sevintür; geymədign geyşə, təni sevinir, yemədigün yesə, nəfsi sevinir. (“O”, 160) Şəhərləri aqça bulsa, evlər yanar; türk aqça bulsa, təvara verər. (“O”, 120)

1.2. Bəzi hallarda isə, budaq cümlənin postpozitiv mövqedə işlənməsi müşahidə olunur ki, bu da təslibi karakteri daşıyır.

Oğul dəxi neyləsin, baba ölüb mal qalmasa? (“KDQ”, 15); Öğruya güləmə, oğlun var işə. (“O”, 27) (Ümumiyyətlə, ister bu, isterse də əvvəlki mərhələlərdə şərt budaq cümlələrinin prepozitiv mövqeyi aparıdır.)

1.3. Şərt budaq cümlələrinin bir qismi “əgər(gər)” bağlayıcısının vasitəsilə düzəlir. Misallar: Əgər sağdır, əsəndir, axşam olmadan yenə mən səna galərəm (“KDQ”, 35); ...əgər dedigümün əksin edərsən, xar olursan (“O”, 152); Ger külərimiz bunu siz dünyada, Birağə Tanrı sizi yarın oda (“YZ”, 11)

1.4. “Oğuznamə” də “məgar” ədati ilə həm şərt, həm də qarşılıqlıda budaq cümlələri omələ görilir. “Məgar” sözü əgər bağlayıcısının funksiyasını daşıyır və birinci halda qarşılıqlı şərtlənmə, ikinci halda isə komponentlər arasında qarşılaşdırma münasibəti yaradır. Mütq. et:

Yoxsul tanışmışından sözü keçməz, məgar övrəti gözəl ola (“O”, 195); Dostluq vardığınca bərkisür, məgar içində çürükligi ola (“O”, 103)

“Yusif və Züleyxa”da və “Kitabi-Dəda Qorqud” dastanlarında məgar ədatının tabesiz mürəkkəb cümlələrdə və müraciət bildirən sözlərin tərkibində işləndiyi müşahidə olunur. Misallar:

İmdı dinle hoş hikayet hoş haber Yusifin bir dayası vardi, *məger* (“YZ”, 106); *Məgar* xanım, Oğuzda Duxa Qoca oğlu Dəli Domrul derlərdi bir or var idi (“KDQ”, 87)

XI əsr türk yazılı abidələri üzərində tədqiqat aparan Q. A. Abdurrahmanov “Kudatlı bilik” əsərində nümunələr götürər “məgar” in həm tabeli, həm də tabesiz mürəkkəb cümlələrdə işləndiyini göstərir(bax: 2, 148)

1.5. Abidələrdə şərt budaq cümlələrinin *cün* (*kim*) bağlayıcısi ilə düzələn tipinə də rast galınır. Bu zaman həmin bağlayıcı *i n d i k i*, *m a d a m* ki bağlayıcılarının funksiyasını yerinə yetirir, komponentlər arasında şərt-nəticə məna əlaqəsi yaradır. Misallar:

Cün san Qazana düşən oldun, biz də düşməniz... (“KDQ”, 55); *Cün* oldı adın Rəşid, bir söylə, bir eşit (“O”, 91)

Prof. Ə.Z. Abdullayev “Kitabi-Dəda Qorqud” dastanlarında şərt budaq cümləsinin ç *u n k i* bağlayıcısi ilə düzələn tipinin formalaslaşdırılmış olduğunu müşahidə edir. O, bələ bir nümunə götür: “Yaranlar, *cünkə(m)* məni gəndərirsiz, bilsərsiz ki, (ol) Dəli Qarcar qız qardaşını dizişəni öldürər. Bəri Bayandır xanın tovlasından iki şahbaz, yüyərək at götərin” Və sonda yazır: “Bu tipin özü də hələ tam formalaslaşmışdır. Bunu ondan bilmək olur ki, baş cümlə ilə budaq cümlə bir-birinə six surətdə bağlanmamışdır. Buna görə də aralığa başqa cümlə daxil olmuşdur.”

1.6. “Oğuznamə”da şərt budaq cümləsinin transformasiyaya uğramış “görmək” feli və qüvvətəndirici ədat funksiyasını yerinə yetirən “ki” elmentinin iştirakı ilə düzələn şərt budaq cümləsinə rast galınır; həmin cümlə, eyni zamanda, zaman cəlaların malik olur:

Gördün ki, zaman sənə uymadı, sen zamana uy (“O”, 163); *Gördün kim*, buçug mövt, bələ gəlür, sən dər bir mövt olup, qarşu var (“O”, 169). Bəzən təkçə ki ədat ilə komponentlər əlaqələrin:

Sənun ki gózi aya öğrənmmişdir, yıldızda ne tanı vardır? (“O”, 120)

1.7. Şərt budaq cümlələrinin bir qismi da yalnız intonasiya ilə müşayidə olunur:

İş işləyəmən deyirsin, eşikdə ol (“O”, 36); Kəməl yapdun, əriş yapdun; kəməl yuqđın, əriş yuqđın (“O”, 163).

Göründüyü kimi, Orxon-Yenisey abidələrində fərqli olaraq, keçid dövrü abidələrində şərt-nəticə və qarşılıqlı şərtlənmə əlaqəli budaq cümlələrin tek - sa, -sa əlaməti ilə deyil, digər bağlayıcı vasitələrlə, eləcə də intonasiya ilə formalaslanmış tipləri də vardır. İlkən müşahidələr “əgər”, “cün (kim/ki)”, “ki” bağlayıcılarının, eləcə də, “məgar” ədatının mahz bu marhələdə TMC komponentləri arasında bağlayıcı vasitə kimi meydana çıxdığını göstərir.

1.8. Ümumtürk qatında müşahidə olunan şəxskomponentliliyi (şərtlər-nəticə sıralanmasına) budaq cümlənin həmcins xəbərlə olması şəkildə şəklində rast galınır. Mütq. et: Qədim türk yazılı abidələrində: *Üzə tanrı basmasar, əsra yir təlinməsər, türk bodun ilin*, törünün kim artat? (4, 230) ~ “Kitabi-Dəda

Qorqud”da: *Ol zamanda bir oğlan baş kasməsə, qan tökməsə, ad qoymazlardı* (“KDQ”, 46)

“Oğuznamə”yə nisbatan, “Kitabi-Dədə Qorqud” dastanlarında şərt budaq cümləsinin yeni vasitələrə formalasdığı aydın şəkildə görünür. “Oğuznamə”da isə daha çox ümumtürk qatı üçün xarakterik olan -sa, -sə şəkilçiləşmiş ədati ilə (bəzi hallarda təkcə “isə” ilə) düzənlər cümlələrə rast galınır.

1.9. Bu abidədə həmin ədatın grammatik funksiyasının iltizam-arzu şəklinin əlaməti olan -a, -ə ilə ifadə olunduğunu göstəren nümunəyə də tosadüf olunur (5,369). Bu, şərt-nəticə əlaqəli komponentlərinə arasındaki bağlayıcı vasitələrin tam differensiallaşmadığını göstərir:

Çox söyləməkdən fayda olaydı, qıssaxon aydardı (“O”, 89); Yoxsun tənisiyindən sözüs keçməz, mözər övrəti gözəl ola (“O”, 195)

2.0. Abidələrdə komponentləri arasında qarşılaşdırma əlaqəsi mövcud olan tabeli mürəkkəb cümlələrin (**qarşılaşdırma budaq cümlələrinin**) müxtəlif qrammatik vasitələrlə əmələ gəlməsi müşahidə edilir (“Yusif və Züleyxa”da qarşılaşdırma budaq cümlələrinə rast gəlməmiş).

Ümumtürk qatında bu tipli cümlələrin yalnız -sar, -sar ilə formalaşmış tipinə rast galınır. Oxşar növənə “Oğuznamə” və “Kitabi-Dədə Qorqud”da davam edir; belə ki, qarşılaşdırma budaq cümlələrinin təkcə -sa, -sə və ya isə ilə əmələ gəlməsi müşahidə edilir. Bu cümlələr formaca şərt budaq cümlələrinə oxşayır, lakin bu cümlələrdə bir komponentdəki fikir digərinə qarşı qoyulur, bir fikir digərinə güzəşti gedir. Misallar:

“Kitabi-Dədə Qorqud”da: Ulaşışın sular daşsa, dəniz dolmaz(14); Qara çək başına üyen ursan, qatır olmaz(15); Qaravaşa don geyişən, qadın olmaz(15);

“Oğuznamə”da: Açıq könlü toyarsa, gözi toymaz(58); Qonaq yedigün bilməzə, ev issi xərcin bilir(142); İtin issi var isə, toşvanın tanrısi var(30) 2.1. Budaq cümlədə -sa, -sə ilə yanaşı, -da, -dati və ya onun sinonimi kimi dəxi ədati işlənilir. Misallar:

Tutsız aşa şəkar də qosan, tadi gəlməz (“O”, 134); Arslan olursa dəxi, bir kişi şəhər neyləşən (“O”, 29)

2.2. Budaq cümlədə nə qədər bağlayıcı sözü və ya onun sinonimi kimi nə dəklü işlənilir, komponentlər issi (-sa, -sə) ilə bağlanır. Misallar:

Amma oğlani nə qədər gətirdilərsə, durmadi (“KDQ”, 115); Tağ nə qədər yuca isə, üzündən yol aşar (“O”, 134); Balıq nə dəklü suda isə, iki gözü tışradadır (“O”, 77)

2.3. Baş cümlədə tək(taki) artzu ədati işlənilir: İnək qanda yügürürsa-yügürsün, tak evdə balusasin (“O”, 51) Bu tipli cümlələrdə, adətən, budaq cümlənin xəbəri ayrı-ayrı şəkillərdə olan fellərin təkran ilə ifadə olunur.

2.4. Abidələrdə budaq cümləsində garək bağlayıcı sözü (*istər* bağlayıcısının qarşılığı kimi) istirak edən qarşılaşdırma budaq cümlələrinə də rast galınır:

Ol iğidi döndərməyin, garək bəni öldürün, gərkidir qoynu (KDQ, 118); Gələcək nəsnə golur çarıq naçar, Gərkən könlünü sən gen tut, gərk tar (“O”, 160)

3.1. Abidələrdəki **səbəb-nəticə** və ya **nəticə-səbəb** məna əlaqəli tabeli mürəkkəb cümlələrin komponentləri bir-biri ilə heç bir leksik-qrammatik vasitə ilə bağlanırmır, bəs və budaq cümlə intonasiya ilə əlaqələnir. Misallar:

Yalnızca oğul görünməz, bağım yanar (KDQ, 25); Aslanına, qaplamına qarğamazlıq, Qazılıq dağının suçu yoxdur (KDQ, 27); Eyülərlə otur, eyü olasan (“O”, 34)

Ümumtürk qatındaki səbəb-nəticə və ya səbəblər-nəticələr sıralanmasına malik olan cümlələrdən fərqli olaraq, keçid dövrü abidələrində rast galınan cümlələrdə

təbəddici intonasianın aparıcı rolu aydın şəkildə görünür.

Bu tipli cümlələr bir nüsxədə (Drezden) bağlayıcısız, o birində isə (Vatikan) bağlayıcı ilə işlənilir. Müq. et.:

Bəy sərəxəndür (anun çün) cavab verməz... (KDQ, 26); Bəylər, mənim dəxi haqqına dua eləyin (kim), allah-taala mana da bir qız vera (KDQ, 46)

3.2. Bəs və budaq cümlələrin əlaqələnməsində kim(ki) bağlayıcıları iştirak edir. Misallar:

...şör işi uzat ki, xeyr dənər (“O”, 95); Nəfəs tut ki, nəfəsün tutila (“O”, 180);

Mərə, dali ozan, mən eyiblimiyəm kim, mənə eyib qoşursan!... (KDQ, 68); Şimdi bunu kimi verəlim kim, xatiri xoş ola (KDQ, 125)

3.3. Abidələrdə komponentləri anuncun, anun icun, onuncun bağlayıcı birləşmələri ilə formalanşan cümlələrə də rast galınır. Ümumtürk qatında səbəb-nəticə məna əlaqəli cümlələrin antağının üçün, anı üçün bağlayıcı birləşmələri ilə müşayiət olunduğunu görürük. Həm də bu zaman 1 komponentin müyyən bir hökm, məlumat və hadisəni, II komponent isə onun nəticəsini ifadə edir. Komponentlər arasında bağlılıq isə zəif olur(bax: 6,28,35,29,36,7,227, 232). Adekvat nümunəyə “Kitabi-Dədə Qorqud” dastanlarında da rast galınır: “Oğul, babañan sağdır. Amma söyləmə(yə) qorxurdum, kafirə varsan, kəndzüñü urasın, hələk olasan. Onuncun sənədəməzdəm, canım oğul... (KDQ, 148)

Həmin bağlayıcı birləşməsinin həm komponentlərinə sorxəndə, həm də baş cümlənin tərkibində iştirak etdiyi müşahidə edilir; belə ki, səbəb-nəticə və ya nəticə-səbəb məna əlaqəli tabeli mürəkkəb cümlələrin həm cütözəkli, həm də təkəzəkli (bax: 8) tiplərinə rast galınır. Misallar:

a) cütözəkli—Bəy sərəxəndür, anuncun cavab verməz (KDQ, 26); İş qolayın issi bilir, anuncun assi bilir (“O”, 40); Aşik idym der sözümü tutmadı, Anın icin urdum anı zindana (“Y Z”, 71)

b) təkəzəkli—Oğul, onun üçün yağı derlər ki, biz onlara yetərvüz əldürürəm... (KDQ, 74); Qırğız anun üçün yağar ki, səli-ayağı tışlıda (“O”, 154) Göründüyü kimi, Orxon-Yenisey və uyğur abidələrində yalnız təkəzəkli cümlələrə rast galındıyi halda, keçid dövrü abidələrində təkəzəkli cümlələrin də müxtəlif tipləri meydana çıxır.

3. 4. “Yusif və Züleyxa” dastanında bu tipli cümlelerde komponentlər arasında *ol səbəbdən*, *zira kim* bağlayıcı birləşmələri iştirak edir. Misallar: Hasret odu yandırıd içim taşım, *Ol sebəpten* eksilmez akar yaşam(102); Evvel evda bismillah Tanrı adı, *Zira kim* anınlardır sözlər tadi(3)

Prof. H. Mirzəzadə sonucu bağlayıcını səbəb bildirən bağlayıcı kimi qeyd edir və onun zaman və nisbatən də qarşılıq məzmunu ifadə etdiyini bildirir(5, 235).

3.5. Abidələrdə konkret hökm, hadisənin naticəsini bildirən budaq cümlələrə də rast gəlinir; bu zaman komponentlər arasında iştirak edən *ki* (*kim*) bağlayıcıları onları bir-birinə çox zoş bağlayır:

Türlü tonlar gidiyir ol dem ana, Kim görenləri ami kalırda tana (“YZ”, 32); Bayıl monim daxi haqqına bir dua eləyin , (kim) allah –taala mana da bir qız verə (“KDQ”, 46)

Yeri golmişkən qeyd edək ki, bu tipli cümleleri bəzi tədqiqatçılar “sünî birləşmələr” (N. Cəfərov) adlandırlar və bizim müşahidəmizə görə sonrakı dövr abidələrində bu cümlələr bol-bol rast gəlinir(9,57)

3.6. Nəticə budaq cümlələrinin baş cümlələrində *söylə*, *elə* əvəzlilikləri iştirak edir; komponentlər arasında səbəb-nəticə məna əlaqəsi, bütövlükdə isə cümlədə dərəcə çaları mövcud olur. Misallar:

Söylə nəro urdu, hayqrudi kim, dağ və daş yanqulandi (“KDQ”, 120); *Ol Zeliha söyle kim* sevdiləri anı Kanda vərəsyə eydirdüllü Yusif kani (“YZ”, 46); *Söylə* eyla kim, nə o yansuns, nə sış göynüsün (“O”, 120); Yigitlərim, Əzrailin gözünü elə qorxutdum kim, gen qapayı qoydu, dar bacadan çıxdi (“KDQ”, 89).

3.7. Nəticə budaq cümləli tabeli mürəkkəb cümlələrin baş cümlələrində *kim*, *nə* əualıqları və ya onların *ikən* bağlaması ilə birləşməsi (*elə* əvəzliliyinin funksiyasında) iştirak edir: Misallar:

Bir canda *nə* var ki, sənə qıymamışlar (“KDQ”, 93); Suçumuz *nə* idi ki, yəğmada olmadıq (“KDQ”, 154); Göğdən *nə* yağıdı ki, yer ami yutmadı (“O”, 170); *Nə* ikən yavuz ol kim, aslasan, *nə* ikən yaşas ol kim, baslısan (“O”, 180); Bu sehirde *kim* var bize karşı gele (“YZ”, 111).

Göründüyü kimi, keçid dövrü abidələrində səbəb-nəticə məna əlaqəli tabeli mürəkkəb cümlələrin çoxlu tipləri vardır; burada intonasiyadan tutmuş bağlayıcı, bağlayıcı söz və əvəzliliklər qədər zəngin bağlama vasitələri iştirak edir, ilkin parataksisində fərqli olaraq, möhkəm hipotaktik (məsələn, təkzəklilər) qurulmuşlar meydana çıxır.

Keçid dövrü abidələrində müxtəlif bağlayıcı birləşmələrin və bağlayıcı sözlərin, *eləcə* də bəzi hallarda intonasiyanın , bəzi hallarda *isə* -*sa*, -*so* şəkilçiləmiş ədatının köməyi ilə qurulan tabeli mürəkkəb cümlələrə də rast gəlinir. Bir çox dilçilik ədəbiyyatlarında “nisbi tabelilik” adlandırılın bu cümlələr Orxon-Yenisey abidələrindən az işlənilir. Bizim müşahidəmizə görə, “Cədugarların sitayı” abidəsində bu cür iki zaman, Kül Tıqinin şərəfinə yazılmış abidədə bir tamamlıq, “Xuastanift” də *isə* bir tamamlıq budaq

cümləsi işlənmişdir. Bu cümlələrin prepozitiv budaq cümlələrində *nənen(nə)*, *naçükün* (*necə ki*), *qaçan* (*haçan*) bağlayıcı sözləri işlənir, komponentlər ya intonasiya, ya da -sar, -sər ilə bağlanır.

4.1. Tədqiq etdiyimiz abidələrdə isə nisbi tabelilik yolu ilə formalanın tabeli mürəkkəb cümlələrin çox çeşidli növlerinə rast gəlinir ki, bunlardan biri də prepozitiv *zaman* budaq cümləli tabeli mürəkkəb cümlələrdir. Abidələrdə rast gəldiyimiz nümunələrdə prepozitiv budaq cümlələrin tərkibində *cün* (*ki*), *ta* (*ki*) bağlayıcıları, *elə* (*söylə*) *ki*, *qaçan/haçan* (*kim*), *ol vaxt kim*, *necə kim*, *ol dəm* ki bağlayıcı birləşmələri işlənir. Misallar:

Cünkü kaflılar bunu gördülər, Arşın oğlu Dirək tokura xobərə verdildər(KDQ, 112); *Cünkü* öğrəndin farsı, getdi dinin yarısı, *cünkü* öğrəndin ərəbi, getdi dinin xərəbi (“O”, 88); *Cün* eşitdi Yehuda üsbü sözü Ah kıldı Yus(u)fa göyündü özü(“YZ”, 10)

Mütəsir dilimizdə səbəb məzmunu daşıyan bu bağlayıcı yuxarıdakı misallarda zaman, bəzi hallarda isə zaman-şərt məzmunu yaradır. *Cün* (*ki/kim*) bağlayıcı , prof. H. Mirzəzadənin qeyd etdiyi kimi, o vaxt, o zaman birləşmələrinin sinonimi olduğu kimi, *elə ki* bağlayıcısı ilə əmələ gələn zaman budaq cümlələrinin ifadə vasitələrinə tam uyğun golır (5,361).

4.2. Zaman budaq cümləli tabeli mürəkkəb cümlənin budaq cümlələrində qədim türk dövrü üçün xarakterik olan *qaçan* (*kim*) və *necə kim* (məq. et: *naçükün*) bağlayıcı sözləri iştirak edir. Misallar:

Qaçan Qazan evin yağmalatsa, halalının əlin alır, dışarı çıxardı (“KDQ”, 153); Həca kim bu duşu gördüm, ayrıq uymadım... (“KDQ”, 34); *Kaçan* kim Misra girdilər eșit yara, İki iki olup girdilər şəhər(“YZ”,96).

4.3. Budaq cümlədə *ta ki* bağlayıcıları iştirak edir:

... ta ki Düzmürdə qəlasına yetdiłir, çövre alıb qondular (“KDQ”, 112); ... ben bu yerden gitmeyem, Ta ki suçum malike aytturmayam (“YZ”, 70)

Prof. H. Mirzəzadə *ta/ta ki* bağlayıcısı ilə zaman, səbəb, nəticə, müqayisə, kəmiyyət budaq cümləli tabeli mürəkkəb cümlə komponentlərinin bağlandığını qeyd edir (bax: 5, 236)

5.1. Abidələrdə rast gəlinən *tamamlıq* budaq cümləli tabeli mürəkkəb cümlələrin bir qismi bağlayıcı söz--- korrelat sistemi ilə qurulur, budaq cümlənin prepozitiv mövqədə işlənməsi diqqəti çəkir. Bu zaman iki hal müşahidə olunur: a) baş cümlədə budaq cümlədəki bağlayıcı sözlərinin qarşılığı (korrelatlar) iştirak edir; b) baş cümlədə korrelat işlənmir. “Kitabi-Dədə Qorqud” və “Öguznamə”də “kim”, “nə”, “necə” əvəzliliklərinin və ya onların müxtəlif birləşmələrinin vasitəsilə əmələ gələn budaq cümlələr işlənir; məs.:

Kimin ki oğlu-qızı yox, qara otaga qondurun(“KDQ”,34), *Hər nə ki* başına gəlirsə, haqqdan bil(“O”,185); Yigit necə yürüsə, yaraşır(“O”,197) Verilən nümunələr b) qrupuna aiddir, lakin a) qrupuna dair nümunələr də vardır:

Böyük qarğı na ötersə, kükük anı öter("O", 75); Hər kim ol üç cənəvəri bassa, ol qızı ona verərlər (KDQ, 86)

Tabeli mürəkkəb cümlələrin statistik müqayisəsi abidələrdə təkzəklə cümlələrin üstünlüyünü göstərir; burada iki hal var:

a) baş cümlədə "qəlib" in iştirak etdiyi cümlələr; b) baş cümləsində "qəlib" in iştirak etmadıyi cümlələr.

Baş cümlədə "andan"/"ondan" // "bundan" tipli "qəlib" lər iştirak edir, budaq cümlə həmin "qəlib" ləri izah edir; mos:

Qul qullığın andan bila ki, kəndü didigü olmiya("O", 152); Bundan yekrəyi yoxdur ki, gözüm görürkən, oğul, gal soni everəyim... ("KDQ", 85)

Bəzi hallarda bu tipli cümlələrdə "qəlib" qabarlı şəkildə verilir; bu zaman o, baş və budaq cümlənin sorhəndində yerləşir: Yerü gög götürməz anı ki, insan götürür("O", 188)

Ikiçini qismış cümlələrdə baş cümlədə "qəlib" iştirak etmir, budaq cümlə baş cümlənin çatışmayan bir üzvüñü əvəz edir (Bəzə cümlələr "Kitabi-Dədə Qorqud" dastanlarında çıxdır). Misallar:

Dildə ki, oğlanı halak qıla; Xəbəri yox ki, alacağı ala gözlü qızın otagi olsa gərək; And iç ki, bizim elimiz yağılığa gəlməyəşsin və s.

"Yusif va Züleyxa"da iki belə nümunəyə rast gəlinir: Korkaram kim Yusufuna Kurt yone(7); Bilməzem kim senin Yusufun kani(18)

"Öğuznamo" da isə belə cümlələr rast gəlmədik.

ƏDƏBİYYAT

1. Zeynalov F. Türkologiyasının əsasları. Bakı, 1981
2. Abdurrahmanov G. Исследование по старотюркскому синтаксису (X1 век). M., 1967
3. Abdullayev Ə. "Kitabi-Dədə Qorqud" dastanlarında tabeli mürəkkəb cümlələr. ADU-nun Elmi əsərləri, 1973, № 2
4. Ə. Şüktürlü. Qədim türk yazılı abidələrinin dili. "Maarif", Bakı, 1993
5. Mirzəzadə H. Azərbaycan dilinin tarixi sintaksisi. Bakı, 1968
6. Malov C. E. Памятники древнепюрской письменности. Izd. AN СССР, M., L., 1951
7. Дмитриева Л. В. «Хуястуанифт» (введение, текст, перевод). В сб. «Тюркологические исследования», Изд. АН СССР, М., -Л., 1963
8. Cavadov Ə. Azərbaycan dilində tabeli mürəkkəb cümlənin mənə özəyi/cütözəklilik/. Dissertasiyannı avtorefəratı. Bakı, 1988
9. Cəfərov N. Azərbaycan dilində sadə cümlənin struktur-semantik inkişafı. Dissertasiyannı avtorefəratı. Bakı, 1985

XÜLASƏ

Məqalədə müstərək oguz abidələrinin dilində işlənən tabeli mürəkkəb cümlələrin struktur - semantik xüsusiyyətləri tədqiq olunur, onlar ümumtük

qatunda işlənən cümlələrlə müqayisə olunur. Araşdırma nəticəsində müəyyənləşdirilir ki, qədim türk yazılı abidələrində fərgili olaraq, müstərək oguz abidələrində möhkəm hipotaktik quruluşlar, eləcə də təkzəklə tabeli mürəkkəb cümlələr işlənir.

Acar sözlər: müstərək oguz abidələri, ümumtürk qatı, Azərbaycan dili oguz dillərindən biri kimi

Günay KƏRİMOVA^{*} MÜSSEN MODAL FELİNİN AZƏRBAYCAN DİLINDƏ MƏNA ÇALARLARI

Müssən feli infinitivsiz işləndikdə müstəqil fel funksiyasını yerinə yetirir və özünü ilkin leksik mənasından çıxış edir.

z.B.

-Am Wochenende müfte er für drei Tage nach Berlin zu einer Konferenz. (K.H.Ball)

-Hafta sonu o üç günlük Berlinə getməli idi. (K.H.Ball)

Müssən feli əsas felin infinitiv forması ilə işləndikdə isə qrammatiklaşır və bir sıra modal çalarlıqlar ifadə edir. Bu felin bütün məna sistemində daha çox qəti, vadar olunmuş, vaciblik kimi mənalar durur.

z.B.

-Bevor sie aber nach Paris reiste, üollte sie noch chauffieren lernen. Und Janko müfte es ihr erlauben, er müfte. (B.Kellerman)

-Parise yola düşməzdən əvvəl o sürücülüyü də öyrənmək istəyirdi. Janko bunun üçün ona icazə vermişdi. (B.Kellerman)

Deontik istifadə edilən müssən modal feli hərəkatın icrasının məcburi, zəruri olduğunu – "Notwendigkeit" bildirməsi barədə ədəbiyyatda yekdilik nümayiş etdirilir. Notwendigkeit sözünün lügvi mənası aşağıdakı kimi dir:

1. im Zusammenhang mit etw. nicht zu umgehen
 2. in der Natur einer Sache liegend, zwangsläufig. [1, sah 56].
- Müssən modal felinin vahid məna adı kimi çıxış edən bu terminin izahından da göründüyü kimi o, zərurət ifadə edir. Bu vahid məna adının fəlsəfi və məntiqi kateqoriya kimi izahına da nəzər salsaq, görərik ki, qəti məcburiyyət məzmunu aydın hiss olunur.

Helbiq vo Buşa belə bir fikirdən çıxış edirlər ki, bu vaciblik subyektin özündə, daxilindədir – intrasubyektiv və ya vaciblik müxtəlif növ xarici – ekstrasubyektiv səbəblərdən törəyir:

z.B

- Alle Menschen müssen sterben (intrasubyktiv);

-Der Junge muss viel arbeiten, um das Abitur zu schaffen (ekstrasubyktiv).

Vaciblik subyektin özündə, daxilindədir fikri isə subyektin iradı davranışı kimi yox, onun təbiətində olması, yəni zərurət kimi anlaşılmalıdır.

Duden qrammatika kitabında ekstrasubyktiv zərurət üçün beş əsas səbəb göstərilir:

a) Tabiatın qanunu, mülqəddərət: Es geschieht nur, was geschehen muss.

b) Konkret xarici şərtlər: Die Zeit ist knapp – ich muss rasch zu einem Ende kommen.

c) Ekstrasubyktiv iradə, 3-cü şəxsin iradəsi, tələb: Ihr müsst dem sinnlosen Treiben ein Ende machen.

d) Məqsəd: Die Kartoffeln müssen mindestens 30 Minuten kochen, damit sie gar werden.

e) Yüksək vaciblik tələb edən norma və qaydalar:

-An unserer Schule mussten sich die Schüler früher vor Schulbeginn in Reih und Glied aufstellen [2, s.96].

Müsənə modal felinin Duden izahlı lüğütində izahı aşağıdakı kimidir:

a) außen kommenden Zwang; zwangsläufig notwendig: Ich muss um 8 Uhr im Büro sein. (Ich habe keine andere Wahl).

b) aufgrund gesellschaftlicher Normen, einer inneren Verpflichtung nicht umhinkönnen: Sie musste heiraten. (sah sich dazu gezwungen, weil sie ein Kind erwartete).

c) aus logischer Konsequenz notwendig: Das musst du doch verstehen (logisch verständlich sein muss) [2, s.110].

Izahlardan da göründüyü kimi, modal fel obyektiv səbəblərdən törəyən, inkar və ya intiqad edilməsi mümkün olmayan vaciblik, yəni zərurət ifadə edir. Bu vaciblik ister daxili, isterse də xarici mənbələrdən törəsin, o, damışının iradəsindən aslı ola bilməz.

Müsənə modal felinin bu mənə növü ən çox işlənən mənasıdır. Zərurət mənə variantının daha çox işlənməsi onun müsənə modal felinən əsas mənə

–Hauptbedeutung hesab edilməsinə səbəb olur. Müsənə modal felinin zərurət mənə növü barədə danışan zaman onun ekstrasubyktiv zərurət ifadə etməsinin xarici, ekstrasubyktiv səbəblərdən irəli goldiyini söyləmişdir. Ekstrasubyktiv zərurət Azərbaycan dilinə tərcümə edilən zaman xəbər əsas etibarılı felin vacib şəklində -malik olur. Ekstrasubyktiv zərurətin tərcüməsi zamanı xəbərin felin vacib şəklində olması ümumi variantların demək olar ki 70%-i təşkil edir.

z.B

-Ich muss mich also damit begnügen.

-Beləcə mən bununla kifayətlənməliyəm.

Eyni zamanda tərcümə qarşılığı kimi felin əmr şəkli+gərək ədati istifadə edilə bilər. Dilimizdə əmr şəklinin əslülli vəzifələrindən biri da “gərək” ədati ilə birlikdə vacib şəklinin ifadə etdiyi mənədə işlənməsidir [3, s.198]:

z.B

-Wir sind nur Menschen, und wenn die Eingebung fehlt, müssen wir selbst Wege finden, um die Schwierigkeiten zu beseitigen.

-Biz yalnız böni-adomik və iltifat ruhu yoxdursa, biz gərək özümüz çətinlikləri aradan qaldırmaq yollarını axtarıb tapaq.

Bu misaldakı gərək tapaq tərkibini asanlıqla “tapmaliyq” şəklinə salmaq olar. Bu cür tərcümə müssən-in məzmununu qorumaq üçün tam uyğundur, yəni bu tərcümə qarşılığı işin icrasının konkret xarici şərtlərdən aslı olmasına ifadə edən müsən-in mənə keyfiyyətini təmin edir.

Lazım olmaq və ya lazımlı gəlmək sözlərinin də tərcümə variantı kimi istifadəsi ekstrasubyktivlik məzmununa tam uyğundur:

z.B

-Müß ich vor Ali Khan geschützt werden?

-Məni Əli Xandan qorumaq lazımdır?

İndiki zaman və indiki zamanın mürəkkəbi və məcburən və ya məcburi olaraq və s. zərfərinin və ya məcbur olmaq sözüünün istifadəsi də tərcümədə müsən modal felinin məzmununu tam təmin etməyə imkan verir:

z.B

-Die Russen geben an, daß sie uns voreinander schützen müssen.
Ruslar etiraf edirlər ki, onlar bizi bir-birmizdən qorumuğa məcburdurlar.

Azərbaycan dilinə tərcümə zamanı xəbərin gələcək zamanda olması da müsən-in məzmununa uyğundur. Yəni müsən işin icrasının xarici şərtlərdən aslı olaraq məcburən qəti baş verəcəyini ifadə edir. Belə ki, Azərbaycan dilində da qəti gələcək zaman işin icrasının qəti baş verəcəyini ifadə etmə məzmununa malikdir [5, s.234]:

z.B

-Wir haben das Öl, der Sieger wird um unsere Gunst betteln müssen.

-Bizim olimizdə neft var. Mühərribədən qalib çəxan da bizə yalvarıb lütfkarlıq diləyəcək.

Azərbaycan dilinə tərcümə zamanı müsən modal felinin vaciblik məzmununu tam təmin etmək üçün dilimizdə işlənən modal sözlərdən də

istifadə etmək olar. Bununla da söylənən fikrə münasibətin – modallığın müssən ilə ifadə edildiyi məzmununu qorumaq olar. Bu zaman qəti təsdiq bildirən modal sözələtə, həqiqətən, şübhəsiz, doğrudan, doğrudan da, heç şübhəsiz ki, doğrusu, əslində, onsuza, düzü və s. ilə cümlədə modallığın qüvvətləndirmək olur. Çünkü fəlin şəkilləri ilə ifadə olunan modallığa nisbatən, modal sözələ ifadə olunan modallıq daha güclü hesab olunur [4,s.382]:

Z.b.

-Wenn Krieg im Lande ist, muß die Geliebte zuerst zum Geliebten fahren.

-Əlbəttə, ölkədə müharibə olanda sevgili birinci növbədə sevgilisinin yanına getməlidir.

-Er muss das machen.

-Əslində, bu onun işidir.

Modallığın müxtəlif aspektlərdən tədqiqinə dair bir çox məqalə, dissertasiya, dörslik və monoqrafiyalarda modallığın linqvistik məhiyyəti açıqlanır, onun leksik, morfoloji, sintaktik-semantik ifadə vasitələri təhlil olunurdu.

Azərbaycan dilciliyində modallıq kateqoriyası xüsusişə modal sözələri arasında ilk dəfə A.Ö.Aslanov olmuşdur. Müəllifi görə, fəlsəfi modallıq ümumi, məntiqi modallıq konkret və birmənalıdır. Burada hökm ya təsdiq, ya inkar edilir. Qrammatik modallıq isə bu mənada daha geniş və çoxçəhətlidir.

Ədəbiyyat

- DUDEK: Deutsches Universalwörterbuch. 4. Auflage, 2001
- DUDEN: Grammatik der deutschen Gegenwartssprache. 4. Auflage, 1995.
- Schendels E. Deutsche Grammatik, Moskau, 1982.
- Schmid H.U. Einführung in die deutsche Sprachgeschichte: Lehrbuch Germanistik, Weimer, 2009.
- Schmidt W. Geschichte der deutschen Sprache. Ein Lehrbuch für das germanistische Studium. 10. Auflage. Stuttgart, 2007.

Hüseyin XOSBATINI*

Güney Azərbaycan şivələrində arqo leksikasının mənbəyi

Ünsiyyət prosesində mühüm rol oynayan hadisələrdən biri arqdır. Arqo, bir ictimai sinfin, bir peşə qrupunun və ya bir camiyəstin üzvlərinin

* BDU

istifadə etdiyi, ümumi dilin sözlərinə yeni mənalar verərk, ya da yeni sözlər, deyimlər qataraq yaradılan xüsusi bir dildir. Arqo dili xailq danışığında sonradan yaradılmış köməkçi dil funksiyası yerinə yetirir. Əslində şifahi və təbii bir dildir. Arqo davamlı deyışən və inkişaf edən xüsusi bir dil olmaqla birləşdir, onun meydana gəlməsini bəzi ümumi prinsiplərə bağlamaq mümkündür. Şərti dil, gizli dil arqonun başqa adları sayılır.

Güney Azərbaycan şivələrində arqlar müxtəlif yollarla yaranır. Onlar yaranma mənbəyinə görə üç qurupa bölünür: 1) Ümumxalq danışq dili əsasında yaranan arqlar; 2) Başqa dillər hesabına əmələ gələn arqlar. 3) Müxtəlif zümərlərin uydurduğu, qondardığı sözlər əsasında əmələ gələn arqlar.

1. Ümumxalq danışq dili əsasında yaranan arqlar:

Arqların əsas hissəsi ümumxalq danışq dili əsasında yaranır. Ümumxalq danışıq diliin bu və ya digər sözü alır və bu söz nominativ mənasından azad edilərək tam başqa-sociyyəvi mənada işlədir. Beləliklə də ümumxalq dilinin ünsürləri müxtəlif ictimai təbəqələrin təbəətinə, məqsədine dünyagörüşünə, əxlaqına uyğun mənə kabıl edib arqolaşır. Fikrimizi izah etmək üçün bəzi misalları nəzərə çatdırmaq zəruridir.

Azərbaycan dilində işlənən “cırmaq” feili müasir dövrə arqo mənaya da malikdir. Bu söz ümumxalq dilində “kağızı cırmaq” tərkibində həqiqi mənasın çıxış edir. Alverçilərin və telebələrin nitqində isə bu söz ümumxalq dilindən manadın möhrum edilərək, başqa mənə(çox yalan danışmaq)kəsh edir. Müasir bədii əsərlərin dilində belə arqotizimlər geniş miqyasda işlədilməkdədir.

-Dünen gecə bətar cirdineee

-Cirdim! Nəyi cirdüm?

-O cırmamı demirəmeeee.... Demək istəyirəm ki, çox yekə yalan danışdin.(danışq dilində)

Xalq dilində “satmaq” feili bu və ya digər “əşyani satmaq” kimi həqiqi mənada işlədir. Lakin oğru və canlılar aləmində həmin söz “xəbər vermək”, “ələ vermək”, “cinayətin üstündə aqmaq” mənalarda işlədirler.

“Öldürmək” feili ümumxalq dilində həqiqi mənada müyyən bir canlılığı möhv etmək mənasında başa düşülür. Alverçilərin arqosunda isə bu söz həqiqi mənasını itirir, qeyri-müstəqim mənada malin qiymətini aşağı salmaq, ucuzaşdırmaq mənasında işlədirilir:

-Maşını apardın bazara

-Apardım

-Sata bildin

-Ə... yoxə... öldürdülər maşını öldürdülə

-Necə uani

-Çox ucuz istədilər.(danışq dilində)

Bu misalda öldürmə sözü ucuz istəmək anlamındadır.

Çox vaxt arqo leksikası vahidləri içərisində ümumxalq dilinin elə ünsürlərinə rast gəlirik ki, onlar xalq dilində ifadə etdikləri mənalardan çox-çox uzaqlaşır və

yeni mənə qazanaraq bir növ evfemizmə çevirilir. Yuxarıdakı göstəriləndən əlavə “ölmək”, “öldürmək” anlayışları daha bir sira leksik vahidlərlə ifadə edilir.

2. Alınma arqolar:

Milli dillərdə olduğu kimi, arqo leksikasında da başqa dillərin ünsürləri xüsusi yer tutur. E.Q.Borisova rus gənclərinin arqosundan söz açaraq yazır ki, “60-70-ci illərdə yuxarı sinif şagirdlərinin və tələbələrinin nitqində ingilis dilində gələn sözlər arqo kimi geniş işlənirdi. Bu da rus dilinin tarixində qeyri-adi hadisə idi” (9.s.,52).

Lakin bu alınma ünsürlər ədəbi dil və arqo lügətlərinə heç də eyni vaxta və eyni məqsədlə daxil olmamışdır. Daha doğrusu, alınma söz mənsub olduğunu dil həm ədəbi dil, həm də arqlar üçün eyni əhəmiyyət kəsb etməmişdir. H.K.Dimityrev bunu nəzərə alaraq yazır: “Rus arqosu üçün türk ünsürləri aktual bir mənbədir. Lakin rus ədəbi dili üçün isə türk dillərinin lügəti tarixi bir faktdır”. (9.s.,159).

Başqa dillərdən ədəbi dil və arqlarla daxil olan sözlərin keçmə yolları tam eyni deyildir. Məlumdur ki, ədəbi dil öz lügətini genişləndirmək məqsədi ilə xalqların mədəni əlaqələri sayısında başqa dillərdən söz alır. Deməli, buradakı alınmalar mədəni əlaqələrlə bağlı olub, bilavasitə ədəbi dilin zənginləşməsinə xidmət göstərir. Arqlarda isə alınmaların funksiyası başqadır. Buradakı alınmalar müyyəyen məqsədlə birləşən bir qrup adamların tələbini öðəyir. Bu problemlə bağlı dilçilikdə fikir müxtəlifliyi vardır. A.N.Baranovic göstərir ki, rus arqosuna qaraçı dilinin ünsürlərinin daxil olması qaraçların rus oğruları ilə əlaqəsindən irəli gəlir” (10.s.,10).

B.A.Larin isə başqa dilin ünsürlərinin arqlara keçməsinin bir qədər ayrı səbəbdən irəli geldiyini göstərərkən yazır: “İctimai qruplar məcbur idilər ki, öz danışlığını basqlarlarından gizlətsinlər. Buna görə də, onlar ya gərək tümüni dilin ünsürlərini götürüb mənasını dəyişyidilər, ya da gərək başqa dillərin ünsürlərin işlədilər. Başqa dilin ünsürlərinin nitqədə arqoda işlətmək daha asan və olverisi olduğu üçün onlar belə etmislər” (11.s.,115).

Arqlardakı alınmaları diqqətlə nəzərdən keçirdikdə aydın olur ki, bu sözlərin bəziləri əvvəlki monada, bəziləri isə ilkin mənalarda tacrid olunmuş formada işlənilir. Bu birinci xüsusiyyəti nəzərə alan L.A.Kapanace bunu belə izah edir: “çox vaxt arqlarda xarici sözlər da işlənir məsələn, “ban” alman dilində “vağzal” deməkdir. Rus arqosunda bu söz eyni mənənəni verir” (12.s.,65;46).

Alınma sözlərin daxil olduğu arqlarda eyni monada işlənməsinə daha aydın görmək üçün fars dili ünsürlərindən bir neçəsini dilimizdə oğru arqosunda işlənməsinə nəzər yetirmək kifayətdir.

Fars dilində	Azərbaycan dilinə məxsus arqlarla
Çərbaz (adxalı oğlan)	Çərbaz (adxalı oğlan)
Sut (açıq-saçlı qız)	Sut (açıq-saçlı qız)
Fəşən (gözəl)	Fəşən (gözəl)

Bəcə mosbat (dərs oxuyan tələbə)	Bəcə mosbat (dərs oxuyan tələbə)
Girbazar (polis olan yer)	Girbazar (polis olan yer)

Arqlarda daxil olan alınma sözləri diqqətlə nəzərdən keçirdikdə aydın olur ki, onların baziləri elə başqa dilin lügətindən golmodır. Məsələn: “çərbaz”, “sut”, “bəcə mosbat” sözləri fars dilinə məxsus arqlarda müvafiq olaraq “adxalı oğlan”, “açıq-saçlı qız”, “dərs oxuyan tələbə”, mənasında işləndiyi kimi, Azərbaycan dilində arqlarda eyni mənəni daşıyır. Bir dilin arqosundan başqa dilin arqosuna keçen söz bəzən formasını, yəni şəklini saxlayır, lakin mənası dəyişir. Fars tələbə arqosunda “sidi” sözü işləmir. Mənəsi arqoda “kəllə adam” deməkdir Azərbaycan arqosunda bu söz mülahəti və gözəl qız mənasını verir.

Alınma arqlardan danışılarkən bəziləri elə başa düşürlər ki, bu və ya başqa şəxsin nitqində işlənən hər bir xarici söz arqo sayıla bilər. Əslində belə deyil. Əgar hər hansı danışan şəxs fikrinə tərafdaşılardan gizlətmək xatirinə başqa dildən istifadə edirə, (buna mənə obrazın nitqi misal ola bilər) o vaxt onun nitqində işlənən alınma sözlər arqo sayılar. Əgar iki nəfər öz fikrini üçüncü adamdan gizlətmək məqsədilə hər hansı bir dildə danışırsa, bu zaman həmin iki nəfərin danışlığı dil üçüncü adam üçün arqo hesab olunur. Deməli, hər hansı bir dilin sözlərin hamını dili bilməyənlər üçün arqo kimidir.

Ümumiyyətlə, elə bir arqo tapmaq olmaz ki, oraya başqa dillərin ünsürləri bu və ya digər formada daxil olub fealiyyət göstərməsin. Bu baxımdan İran Azərbaycanı sıvələrində məxsus arqların tərkibi də çox maraqlıdır. İran Azərbaycanı sıvələrində olduğu kimi, arqlarda alınmaların əksəriyyətini (türk dillərini nəzərə almasaq) ərəb, fars və ingilis dillərinin ünsürləri təşkil edir. Burada cütü miqdarda başqa dillərin ünsürlərindən rast gəlirlik ki, onlar da, demək olar ki, Fars arqları vasitəsi ilə dilimizdəki arqlara keçib. Güney Azərbaycan dilində olan arqları üç qrupa ayırmağı lazım bilirik.

2.1.Fars dilindən Azərbaycan dili arqlarına keçən sözlər. Məsələn: aşxor (yeni), azun (zirək, tacribiye), tablo (məşhur), tətil (heç nəyi bacarmayan), xərçan (çox dərs oxuyan tələbə), xərçəp (cox pullu), dərça (imtahandan kəsilən tələbə), zudpaz (baldır) se dər çahar (özündən razi) və s.

2.2.Ərəb dilindən Azərbaycan dili arqlarına keçən sözlər. Məsələn: la obali (qorxmayan), qənam (qoyun), səytan (casus), ərəb (ucaboylu adam), kibar(böyük mənəsəb sahibi/iri pul), meyitdəmək (öldürmək, döymək, vurmaq), məfəl (fahişə), qallamaq (yalan dənəsməq) və s.

2.3.İngilis dilindən Azərbaycan dili arqlarına keçən sözlər. Məsələn: up to date (mütəsirləşmiş adam) /hang etmək (beyni işləməyən adam), anten (xəbor aparan), sidi (gözəl qız) keys (fahişə), suja (məsləhətli), parking (yoldaş, arvad) və s.

3.Uydurma (qondarma) arqlar

Ümumxalq danışq dili və alınma sözlər əsasında əmələ gələn arqlarla nisbətən uydurma və qondarma sözlər əsasında yaranan arqlar ümumi arqo leksikasının az hissəsini təşkil edir. Bunlar yaranmasına görə də digər arqlardan

fərglənərək, ayrı-ayrı dillərdə müxtəlif şəkildə müxtəlif yollarla əmələ gəlir. Bu müxtəliflik bir çox dilçilərin diqqətini özünə cəlb etmişdir. Odur ki, tədqiqatçılar ayrı-ayrı içtimai qrupların leksikasını öyrənərkən uydurma və qondarma sözlərin əmələgəlmə vasitələrindən maraqla söz açmışlar.

Uydurma arqoların iki yolla (sözlərin dayışdırılması, hecaların və şəkilçilərin artırılması ilə) əmələ gəlməsi eksər dillərdə özünü göstərir. Lakin uydurma arqolarının törəmə yolları bununla bitmir. İ.N.Timeskova və V.A.Tarkova fransız dilində uydurma arqoların sözlərin qısalması yolu ilə əmələ gəldiyini söyləyirlər: bidon-bide (bidon) cinemoto-graphe- cinema (kino) vəs. (9,s.108-112)

Uydurma arqolarının törəmə yollarına dair başqa mənbədən oxuyuruq:
 ... Eramzın V əsrində yaşamış qrammatik Vircili Varro guman edildiyinə görə, uzun müddət irland məktəbliləri arasında yayılmış xüsusi bir dil icad etmişdir. Adı dilin sözlərindəki hecaların qoşlaşması, qısalmasına və yerlərinin dayışdırılması ilə bu dil fealiyyət göstərirmiş. Vaxt keçdiyek bu dil dayışmış və "şairlər dil" adlanan bir dil törənmədir. Bu ele arqodur ki, onda biz latin yunan, qədim yəhudi dillərindən alınan sözlər, istifadədən qalan və köhnə mətnlərdən götürülmüş sözlərə və nəhayət, gündəlik dilin axırdan əvvələ oxunanan, yaxud da təhrif edilən sözlərinə rast gəlirik" (10,s.56;267)

Güney Azərbaycan sivilərləndə uydurmaq və qondarma yolu ilə əmələ gələn arqoları ancaq xalçaçı qadınların danışq dilində görürük. Mehrban şəhəri güney Azərbaycanın əsaslı hissəsində yerləşir. Bu şəhərdə əski zamanlardan qadınlar gecə-gündüz xalça toxumaqla maşğul olurlar və bu xalçalar fərşlər dönyanın çox ölkələrində ad-sən qazanmış və özüne xas yer tutmuşdur. Bu xalçalar və fərşlərin satışılarından əldə olunan pularla evin ehtiyacların ödəyirilmişlər. Əski zamanda qadınlar hana(xalça toxumaq üçün dəzgah) ustunda bu xalçaları toxuduqca özlərinə xas bir gizli dil yaratmışlar ki, ancaq özləri o dilin manasını başa düşürtürlər. Xalça toxuyan qadınlar sözləri və sırları ailənin başqa üzvlərindən gizli qalsın deyə bu arqodan istifadə edirdilər. Bu arqonu "Əlfür-bölfür dili" adlandırmışlar. "Əlfür-bölfür" dilinin əsası elo Azərbaycan dilidir və cümlələr bu dilin qaydalarına əsasən qurulur. -Lfır (-lfır/-lfır/-lfır/-lfır) şəkilçisi ahəng qanuna uyğun olaraq, dörd variantda sözlərin sonuna və ya ortasına əlavə olunur. Hər cümlədə neçə söz varsa -Lfır şəkilçisi də o miqdarda cümlənin hər sözləne əlavə olunur və cümlədə hər sözün sonundan və ya ortasından bir neçə hərif (sait və ya samit) düşür. Əslinde bu şəkilçi əlavə olunduqda saitlərin ya samitlərin düşməsi hecadan asılıdır. Aşağıda bu haqda ətraflı məlumat verilir.

-Lfır şəkilçisi isimlərə, sıfətlərə, zərfələrə və əvəzliklərə eyni qaydada, feyllərə isə fərqli qaydada tədqiq olunur.

Misal:

Qadın A: Dulfür halfira gelfirmişdin? (dünən haraya getmişdin)

Qadın B: Balfırıム gilo gelfirdim. (bacım gilo getdim)

Qadın A: Əlfirin bilfirdi? (ərin bildimi)

Qadın B: yolfur...olfura delfirməmişdim. (yox...ona deməmişdim)

Beleliklə morfologiya baxımından argolar müxtəlif yollar ilə düzəlib və yayılırlar. Bu sözlərin yazılı formaları olmadığına görə limitsiz qaydalarla müxtəlif qruplar tərəfindən törənlərlərlə. İran Azərbaycanında müxtəlif xalq qrupları müxtəlif mövqelərə aid cürbacır sözlərdən və adlardan arqo formasında istifadə edirlər, istər bu sözlər başqa dillərdən alınsın, istər morfoloji baxımından müxtəlif üsullarla düzəlsin, əsas odur ki, bu arqo sözləri gizli şəkildə ikinci mənəni daşısin.

Ədəbiyyat

- 1.Qocayeva.Ş.K.Dilçilik institutunun əsərləri.Bakı,2012.
- 2.Əliyeva,V.Tərcüməşünaslıq və onun mifiasır dövrə rolü.Bakı,2009.
- 3.Budaqov R.A. Dilçiliyə dair öncəklər. Bakı, Azərnəşr. 1956.
- 4.Əsfandiyeva T. Azərbaycan dilinin leksik əsləbiyyati. Bakı, «Elm» nəşriyyatı, 1980.
- 5.Aslanov A.Ə. Evfemizmlər\Müsəir Azərbaycan dili. I cild, «Elm» nəşriyyatı, Bakı, 1978.
- 6.Samayı.M.Farsca arqo sözlər, Tehran2006.
- 7.Anna Britannica Genel Kütür Ansiklopedisi, c. 2, s. 266.
- 8.Xoşbatin,H. Turkçəməzdə gizli dil, Əxtər:2008,16s.
- 9.Əliyev.Ə. Azərbaycan dilində jərçənlər, Bakı
- 10.Əliyev Ə. Jərçən və ədəbi dil- Azərbaycan dilçiliyi məsəlləri (Elmi əsərlərin tematik məcməsi). Azərbaycan Dövlət Universitetinin nəşri, Bakı, 1981.
- 11.Axundov A. Azərbaycan dilinin fonetikası, Bakı, Maarif, 1984.
12. Azərbaycan dilinin dialoektoloji lügəti (redaktorları): (R.Rüstəmov M.Şiraliyev) Bakı 1964.

Abstract

This article deals with the sources of argo lexicon. Argo lexicon plays an important roll in the intercourse process. The target of secret language (argo) is to deliver the special message to the person that hears. The terms and expressions of argo lexicon arises by different ways in South Azerbaijan dialects. These word formation methods include on the basis of national spoken language; borrowing from the other languages and the neologies. These are studied in this work.

Key words: Arqo, secret language, word formation, morphology, neologies.

Резюме

В Южно-Азербайджанских диалектах источник Arqo лексики и события , которое играет важную роль в процессе общения называется Arqo. Цель тайного языка (арго) доставить специальное сообщение слушающим . В

Южно-Азербайджанских диалектах арго создаются разными способами. В данной статье изучается - арго созданные при речи национальностей; арго из других языков и созданные при речи различных классов людей.

Ключевые слова: арго - тайный язык – заимствованные слова – морфология – промышленные слова

İslam VƏLİYEV^{*}

XVII-XVIII əsrlər Azərbaycan yazılı mənbələrində işlənən bəzi feili bağlama formaları

XVII-XVIII əsrlər ədəbi dilimiz özündən əvvəlki ənənəvi klassik dil xüsusiyyətlərini qoruyaraq yeni bədii keyfiyyətlərə zənginləşib inkişaf etmişdir. Bu dövrde ədəbiyyatda yeni bədii formaların yaranması, heç vəzniş şeirin stürətə inkişaf etməsi özü ilə bərabər, bədii dilə də yeni ruh gətirir, türk dilində canlı xalq danışq dili xüsusiyyətlərini da qüvvətləndirdi. XVII-XVIII əsrlərdə yaşayış-yaradılmış görkəmləi söz ustaları, divan və məsnəvi müəllifləri- Fədai, Əmani, Q.Təbrizi, S.Təbrizi, Vədadi, Vaqif, həmçinin el aşiq-sarırları öz yaradıcılıqlarında hazır ənənəvi ədəbi dildən yaradıcı şəkildə istifadə etməklə yanaşı, canlı xalq dilindən də genis surətdə faydalanañırlar. Həq təsadüfi deyildir ki, qadın dövrlərdə canlı danışq dilində mövcud olan, lakin XVII-XVIII əsrlərə qədər yazı dilində lazıminca öz əksini tapa bilməyən formaların bu dövrdən etibarən yazılı diliayaq aqmasına və ədəbi dildə norma soviyyəsi qazanmasına məhz xalq şeiri üslubunun dirçəlişli təminat verir. Odur ki, bu dövrdəki Azərbaycan yazılı abidələrinin dil cəhətlərinin tədqiq etmək, bu və ya digər bir grammatik kateqoriyanın həmin yazılı abidələr üzrə inkişaf yoluñu izləmək Azərbaycan dilinin tarixi haqqında tam təsəvvür yaratmaqə kömək edir. Müşahidələr göstərir ki, XVII-XVIII əsrlər Azərbaycan yazılı abidələrinin dilində rast gəlinən feili bağlama formalarının əksoriyyəti mifasır ədəbi dilimizdə də eyni fonetik-morfoloji tərkibdə və ya eyni mənənda işlənir. Lakin dövrün dilində aktiv vəziyyətdə işlənmiş, dilimizin sonrakı inkişaf mərhələlərində istifadədən qalmış, bir qismının isə öz izlərini dialect və şivələrimizdə qoruyub saxlaya bilmişdir. Bu baxımdan feili bağlamannın şəkli əlamətlərinin keçidiyi inkişaf yoluñu izləmək maraqlı doğurur. XVII-XVIII əsrlər Azərbaycan yazılı mənbələrində aşağıdakı arxaiki səciyyəli feili bağlama formaları təsadüf olunur:

-iban; -ibən; -ubən feili bağlama forması. Bu şəkilçi Azərbaycan dilində "Dədə Qorqud" abidəsindən başlayaraq XIX əsrin əvvəllerinə kimi geniş

ishəkləkili ilə diqqəti cəlb edir. Tədqiq olunan dövrün dilində də feili bağlamanın bu növü ədəbi dildə norma soviyyəsində olmuşdur. Belə ki, ədəbiyyatın istor yazılı, isterse də şəfahi qolunda -iban, -ibən, -ubən, -übən şəkilçisi geniş miqyasda yayılmış, -ib, -ib, -ub, -üb feili bağlama şəkilçisi ilə parallel şəkildə işlənərək, -ib, -ib, -ub, -üb şəkilçisinin ifadə etdiyi mənənəyə tamamilə uyğun məzmun ifadə etmişdir.

Türkoloji ədəbiyyatda bu şəkilçinin mənşəyi məsələsi tədqiqatçıları daha çox məraqələndirmişdir. Professor M.A.Kazimbəyin fikrincə, -iban, -ibən, -ubən şəkilçisi -ib, -ib, -ub, -üb və -an, -ən hissələrinin birləşməsindən əmələ gəlib, keçmişdə olan hərəkətin tamamlı icra olunduñunu ifadə edir(4,310).

V. Banq və K. Brokkelman isə belə hesab edirlər ki, -p feili bağlama və -an, -en instrumental şəkilçiləri -pan, -pen feili bağlama formasının (buna Orxon-Yenisey yazılarında da təsədüf olunur) əsasını təşkil edir(13, 98).

F.E.Korşa görə, -ubən, -übən şəkilçisi mongol dilində işlənən keçmiş zamanın əlaməti -ba, -bə, və "n" ünsürtün vəsítəsilə düzəlməmişdir. "Dədə Qorqud"un dilində bu şəkilçiyə daha bir -i, -ı da artırlıb ن-ban formasını almışdır (9,286).

Azərbaycan dilinin qərb qrupu dialekət və şivələrində -ifdan, -ifdən, -ufdan, -ufdən formalı feili bağlamalar aşkar edilmişdir: Qızarifdan yərə keçmirsən, hələ bir üzümə də baxeyrsən; Bazardan gəlifdən gördüm kün, gediflər. Bu forma -iban feili bağlama şəkilçisinin mənşəyini ifadə etməkdə köməkçi rol oynaya bilər. -ifdan feili bağlama formasının tərkibindən -if şəkilçisini ayıraq, görərik ki, bu -ib feili bağlama formasının variantıdır. İkinci hissə olan -dan isə çıxışlı hal şəkilçisidir(13, 98). Bunu da nəzər almış lazımdır ki, dialectlərdə çıxışlı hal şəkilçisindən -nan, -nan varianti da vardır: alənnan sora, gedənnən sora.

Məlumdur ki, başqırd dilində çıxışlı hal şəkilçisi -nan, -non, hem də saatlı qurtaran sözlərə birləşir: dala-nan "çöldən", əcə-nən "anadan"(2,64).

Yuxarıda göstərilən bütün faktlara əsaslanaraq M.Ş.Sirəliyev belə hesab edir ki, -ibən feili bağlama formasının yaranmasını aşağıdakı kimi izah etmək olar: -ib feili bağlama formasına çıxışlı hal şəkilçisi -nan artırılır. Bundan sonra almılmış formanın inkişafı, geri dissimilyasiya hadisəsinə uyğun olaraq gedir, yəni hal şəkilçisindən başlangıç "n" səsi düşür: -ib+nan>-ibən. Beləliklə, -ibən, -ibən, -ubən feili bağlama forması əmələ gəlir(13, 98).

Yuxarıda qeyd etdiyimiz kimi, -iban, -ibən, -ubən, -übən formalı feili bağlamanın ifadə etdiyi mənə -ib şəkilçisinin ifadə etdiyi mənənəyə tamamilə uyğun gəlir və zaman, hal-vəziyyət, tərzi-hərəkət mənənlərdən çıxış edir. XVII-XVIII əsrlərə aid abidələrimizdən dildən bu forma çox işlək vəziyyətdə olmuşdur(11, 313): Dediñ: hanı bunların qalan? Tutuban böyükər o binəvani.(Fədai,38); Döyüldü töblü kusu şadyana, Kocibən şəhərə oldular rəvanə.(Fədai,53); Buyurdu şah: dərdəm gəldi callad, O tacın yalvaruban qıldı fəryad.(Fədai,56); İkilici tərk edibən birlədim, Berdi həq lütf edibən vəsi ilə dərmanumni.(Əmani,26) Abbas idim gəldim burda qalmığa, Saralıban heyva

* BDU. Dosent

kimi solmağa.(A.Tufarqanlı,29); Mən aşiq beləsinə,Gəl gedək beləsinə, Duruban qurban olum Gözərin giləsinə.(Sarı Aşıq,34); Sun rah ələ aluban sūrahı, Ver qüsseyi-dövrdin fəlahı.(Məsihi,44); Mənə deyən ki,nadır buncu yanmağa bails, Nədir ona içibən bədə qanmağa bails?(Q. Təbrizi,23); Dövtələb oluban gedibən xandan, Ölünçə çıxınamət gülüstəndən.(Vidadi,28); Yalvarıban yarın könlün almadiq, Elə getdi, barışmadıq, ayrıldıq.(Vaqif,21); Mane olmam, getmə deyib yara san,Tİğ aluban bağrum başın yarasən. (“Şəhriyar”,17).

-iban, -ibən, -uban, -übən forması “demək” feilina birləşərək, “devibən” feili bağlaması əmələ gətirir, başlıca olaraq hərəkəti icra edənən subyekti arasında əlaqə vəsiti kimi çıxış edir və bu hərəkət barədə məlumat verir, yaxud müasir “deyə” sözünün mənasına uyğun gelir: Mən aşığam ay mələr, Bulut altından ay mələr, Səhərda bir gül bitib Su deyibən ay mələr.(Sarı Aşıq,32); Muni deyibən götürdü nizə, Əmr ilə durub rahi-sitəz.(Məsihi,115)

Yazılı abidələrin dilində həmin feili bağlama forması inkar şəkilcisinən sonra da işlənmişdir: Baxmayubən cehəzli əfsənə.(Əmani,26); Göstərdi o xəsmə özni kahil, Tərpənməyübən o mərdi-aql.(Məsihi,449)

XVII-XVIII əsrlər yazılı abidələrin dilində bu feili bağlama şəkilcisinin axırına *-i, -i* elementinin artırılması ilə əmələ gəlmış *-ibani, -ibəni, -ubani, -übəni* forması da işlənilir. Öz mənasına görə *-iban, -ibəni, -ubani, -übəni* şəkilcili feili bağlama *-iban, -ibən, -uban, -übən* feili bağlama forması artırılmış feillərdən fərqlənmir və hal-vəziyyət, tarz-hərəkət, zaman mənalarında çıxış edə bilir: Ağcanı atuboni qıldı itab, Başladı ləl sözün növbə xıtab.(Əmani,27); Oğlu, qızı, övreti səyősüdlər, Zülməzəmərlər edibəni coşular.(Əmani,27); Ta açubəni görə kitabi, Min pic ona saldı izfrəbi.(Məsihi,84); Ol kim dilar idünüz vüsalın, Göz açübəni görün cəmalın.(Məsihi,143)

Orxon-Yenisey və qədim uyğur abidələrində *-ipən, -ipən, -pan* şəkilcisi vəsitəsilə əmələ gələn feili bağlama cümlənin əsas xəbəri ilə qrammatik əlaqəyə girirək, müxtəlif mənə çələrləri ifadə etməmişdir.

Dilda olan faktların çoxluğu iki tərkib hissədən ibarət olan *-iban, -ibən, -uban, -übən* şəkilcisinin *-ib, -ib, -ub, -ub* şəkilcisinə nisbətən daha qədim olduğunu göstərir.

S. Y. Malov bu şəkilcilərin mənaca fərqlənmədiyindən danışaraq göstərir ki, həmin feili bağlama şəkilcilərinə sonralar çıqatay dilində də təsadüf edilir. Qeyd etmək lazımdır ki, buna yalnız çıqatay dilində deyil, eləcə də qədim osmanlı-türk,tatar, türkmen dillərində də rast gəlirik.(9,285)

Quba dialektində *-iban, -ibən, -uban, -übən* şəkilcisi ilə cəm şəkilcisinin birləşməsindən əmələ gəlmış feili bağlama şəkilcisinə də təsadüf edilir: *-ibannar, -ibənnar, -ubannar, -übənnar*: *qışqırıbannar, gidibənnar, oxüyübünnar, diyibənnar*(14,281).

-i, -i, -u, -ü (-yi, -yi, -yu, -yü) feili bağlama forması. Bu şəkilçi hələ Orxon-Yenisey abidələrində özünü göstərmış, sonrakı əsrlərdə isə canub və canub-qərb qrupu türk dili abidələrində da işlənmişdir(5,261). Azərbaycan dilində bu şəkilçi qədimdən (“Dədə Qorqud”dan) başlamış, XIX əsrin axırı XX əsrin əvvəllərinə qədər feili bağlama əmələ gətirən bir forma kimi özünü göstərmmişdir. Lakin ədəbi dilimizdə sabitləşə bilmədiyi üçün arxaiklaşış dilin istifadəsindən çıxmışdır(12,168).

Ayrı-ayrı türkoloqlar tərəfindən bu şəkilçinin qədimliyi sübuta yetişdirilmişdir. Ancaq həmin müəlliflər *-yi, -yi, -yu, -yü* formasını cümlədə iki fikrin əsasında vəsitsiçi vəzifə daşıyan bir şəkilçi kimi çox vaxt *-a, -ə* feili bağlama formasının məzmun xüsusiyyətinə daşıdığı üçün onun sinonimi, həmçinin bəzi sözlərdə daşlaşmış bir ünsür kimi izah etmişlər(7, 59-60).

Azərbaycan dilinin tarixində yazılış əsərlərdə *-ə, -i, -u, -ü* şəkilcisinin yalnız *-yi, -yi, -yu, -yü* variantlarından danışılır. Burada da həmin formanın “demək” feilinə qoşulub, “deyə” bağlamasının tərkibindəki “-ə” şəkilcisinin yerində işlənən bildiyi fikri təkrarən öz əksini tapmışdır. Məsələn: *deyü-deyə*(9, 284).

Ə.Dəmirçizadə həmin şəkilçinin həm *-yi, -yi, -yu, -yü*, həm də *-ə, -i, -u, -ü* variantindən bahs edir(1, 112). Ə.Dəmirçizadənin əsəri “Dədə Qorqud”un dilinə aid olduğundan, bu şəkilçilərin keçdiyi tarixi inkişaf prosesi, başqa dilçilik əsərlərindəki kimi, burada da öz ifadəsinin tam təpələməsidır.

B.X.Cəfərovu bu feili bağlama şəkilcisinin bir variantının *(-i, -i, -u, -ü)* adını çəkmış,altı ver, gəli get formasında işlənən bildiklərindən danışaraq, hənsi əsərdən inkişaf edib goldiyini, həmçinin nə vaxtdan etibarən arxaiklaşdırılmasını deməklə kifayətlənməmişdir. Bu məqalədə də həmin şəkilçilərin ayrı-ayrı tarixi mərhələlər üzrə nə kimi morfoloji əlamətə və sintaktik vəzifəyə malik olmaları haqqında heç bir fikir söyleyinməmişdir(7,60).

Ədəbi mənbələrin diliində *-yi, -yi, -yu, -yü* feili bağlama şəkilcisi öz tarixi inkişafı boyunca müxtəlif vəzifələrdə işlənmişdir. Ayrı-ayrı monalar ifadə edən həmin feili bağlama formasına daha çox “Dədə Qorqud”un dilində rast galınır.

-yi, -yi, -yu, -yü feili bağlama forması hərəkətin yerinə yetirilməsinin səbəb və məqsədini bildirir: Qəriblik qardaşın istəyü sonmə goldın, qardaş!(KDQ, 138); Oğuzdan, Qanturalı derlər bir yigit varmış, qızın diləyү gəli yürürt – dedilər(KDQ,95).

Orxon-Yenisey və qədim uyğur yazılı abidələrində də həmin şəkilcili feili bağlamalar işlənmiş və ardıcıl olaraq icra edilən növbəti iş, hərəkətin səbəb və məqsədini bildirmişdir(15,162).

Bu şəkilcili feili bağlamalar mürəkkəb xəbərin komponentlərindən birini təskil edir və tarz-hərəkət, yaxud hal-vəziyyət mənasını bildirir. Kimi oğul deyü, kimi qardaş deyü ağladı.(KDQ,84); Qanturalı yerindən duru gəldi.(KDQ,96); Üzr istəyü gəndərər hilala, Heyran qalmış hilal o

halə.(Məsihi,180); Ol neyyəri-bürçi-ovğı-iqbəl, Üzr istayı qıldı pürsisi-hal.(Məsihi,162); Amadə olun, yetişdi mehman, Xızır istayı gıldı abi-heyvan.(Məsihi,196); Gah öyüntü tək-tək özündən deyir.(Vaqif,88); Al geyinib çıxsan gülşən seyrinə, Yığılı başına gülər dolanır.(Vaqif,117)

Azərbaycan dilinin yazılı abidələrinə -i, -i, -u, -u feili bağlama şəkilcisinin -yu, -yi, -yu, -yu varianti "demək" feilina qoşulub, "deyү" bağlaması vasitəçi vasifa daşıyaraq işlənməsidir. Məra na oldunuz, deyү bir silla birinə, bir silla birinə urdu.(KDQ,57) Lakin qeyd etmək lazımdır ki, XVII-XVIII əsrlər yazılı abidələrinin dilində "deyү" bağlama formasına təsadüf olunmur.

-a, -ə, -ə feili bağlama forması. Azərbaycan yazılı abidələrinin dilində -a, -ə formalı feili bağlama hal-vəziyyət, yaxud tərz monasi bildirməsidir. Daha doğrusu, bu formalı feili bağlama feillərlə yanaşı işləndikdə müəyyən qrup birləşmələr

əmələ gətirərk, tərz anlayışı ifadə edir. Böylə degəc, xanım, ol namərdərin yigirmisi dəxi çıxa gəldi.(KDQ,20); Mən aşığam ay gözlər, Ülkər gözlər, ay gözlər.Yornux maral baxışlı, Baxa qalmış ay gözlər.(Sarı Aşıq,32); De,səbrdin özgə nə əlacım? Kimi bula dönsə gər məzəcim.(Məsihi,82); Şəb gün batasın siyah libasa, Məntək, bozula-sına əsasə.(Məsihi,74); Üzdin gedə görəsan özünnü, Son umasan ağızını, gözümüz(Məsihi,99). Yuxarıda göstərilən nümunələrlə -a, -ə şəkilcili feili bağlama -ib şəkilcisinin məzmununa uyğun məna ifadə etmişdir.

-a, -ə şəkilcili feili bağlama qədim Türk yazılı abidələrinə də işlənməsidir. Bu şəkilcili vasitəsilə əmələ gələn forma cümlənin əsas feili xəbəri ilə qrammatik əlaqəyi gırarsak, əvvəlik işin davamı olaraq icra edilən növbəti iş, hərəkətin tərzini bildirmədir(8,60). Müasir dövrda bəzən -a, -ə şəkilcili uzanmaq və dommag feillərinə qoşulub iş, hal-hərəkətin hala əvərilməsini bildirir(8,60): Gülsənəm qarğı ilə yazılmış, sonra qablanılmış qalın kağızı nazik barmağları ilə açdı, orada olan plana oxşar əyri-üryü cizgilər və onların arasında olan nöqtələrə baxış dona qaldı. (S.Rəhimov, "Samo"). Beləcə, o, yorğunluğunu alıb tərini soyunducaya qədar uzana qaldı. (Ə.Əbülləhən, "Mühəribə"). Komponenti -a, -ə şəkilcisi ilə ifadə olunan tərz birləşmələrinin müasir ədəbi dilimizdə tərk olub getmişdir (8,60).

-madın, -madın feili bağlama forması. Türkib etibarila iki hissədən: inkarlı şəkilcisi -ma,-mə, zaman anlayışı ifadə edən -dan, -dan şəkilcisindən ibarət olan bu feili bağlama forması arəb əlifbası ilə iki şəkildə yazılmışdır..
مَدِينٌ مَدِينٌ -madın,-madın forması bir çox Türk dillərində müşterək olduğu halda, Azərbaycan dilində bunun // مَدِينٌ -madın, -madan forması sabitləşmişdir. Yazılı abidələrinin dilinə gəldikdə isə hər iki formanın saxlandığı müəşhidə edirik (9, 291-292). A.N.Kononov qeyd edir ki, -madan, -madən forması -arraq, -ərək şəkilcili feili bağlamının qrammatik sinonimimidir. (6, 16-17). -madan, -madən şəkilcisinin vasitəsilə, əsasən, zaman, qismən də hal-vəziyyət bildirən feili bağlamalar düzəlir. XVII-XVIII əsrlərə aid ədəbi materialların dilində -madan,

-madən şəkilcisinin qapalı variantı olan -madın, -madın forması özünü göstərir. Həmin forma da manaca -madan, -madən feili bağlamasına uyğun golur, yəni zaman, qismən də hal-vəziyyət mənası ifadə edir: Hər ol aşiq ki, canan eşqidə zar olmadın qorxar. Əzizliq görməyə aləmdə cün xar olmadın qorxar (Əmani, 30).

-madın, -madın şəkilcisi qədim Türk yazılı abidələrinin dilində -matın, -matı şəklinde işlənmişdir (15, 163). Qeyd etmək lazımdır ki, -madan, -madən feili bağlama şəkilcisinə XVII-XVIII əsrlər yazılı abidələrinin dilində təsadüf olunmur.

-gac, -gac feili bağlama forması. Ən qədim şəkilcılardan sayılan -gac, -gac feili bağlama forması, -caq, -çək, -icəq, -icək şəkilcilarının sinonimi olub, onurlar eyni mənşəlidir. Metateza hadisəsi nəticəsində g-c, k-c, bir-birini əvəz etmiş, müasir ədəbi dilimizdə aktiv sürətdə işlənən, -caq, -çək forması yaranmışdır. A.Mirzəzadənin fikrincə, -gac, -gac forması, -caq, -çək şəkilcisinə gərə nisbətən qədimdir, XIX əsrənən sonra -gac, -gac şəkilcisi ədəbi dildə öz normativlığını itirmiş və arxaqlaşmışdır (10, 176).

Tədqiq olunan dövrün dilində bu feili bağlama forması aktivliyi ilə diqqəti çalıb edir: Bülbül olur binəva tüsəgə gülüştəndən cuda, Nümayan təlatın görəc xəcaləstəndən utanmazmı? (Əmani, 28); Meydanı-cidalə qılqac ahəng, Ədayı qulanı fəzayi-can təng (Məsihi, 145); Dürləri algac əla ol mərdirah, Səcdeyi-şükr etdi, dedi: ya ilah; Savırıms yelko övraqıñ açılgac gönçeyi-lalə (Əmani, 28); Eldən çıxaramıñ zülfü-porişanını görəc, İsdən gedəram sərv-i-xuramanını görəc (S.Təbrizi, 34); Nigahı didə bir-birin unutdu sun niqab ağəc, Vəli məhşər günü kimdir baxan hər yarlı yoldaşa (Q.Təbrizi, 147). Deməli, -gac, -gac forması -caq, -çək şəkilcisinə nisbatən tarixən daha geniş şəkildə yayılıb normallaşdırıldı, onu da qadın forma hesab etmək olar (3, 149). Bu feili bağlama şəkilcisinin -cəgin variantına da "Şəhriyar" dəstənində təsadüf olunur: Görcəcini sorus halın (131).

XVII-XVIII əsrlər Azərbaycan yazılı mənbələrində morfoloji cəhətdən zənginliyi ilə seçilən feili bağlama formalarının bir qismi bütün dövrlər ərzində öz həyatılılığını və normal şəklini mühafizə etərəfən, digər qismi sonrakı dövrlərdə dilin istifadəsindən çıxmış müasir ədəbi dilimiz baxımıdan arxaikləşmiş, öz izlərini dialekt və şivələrimizdə saxlamışdır.

Mənbələr və ixtisarlar

Əmani –Divani-Əmani. Fotosütət AMEA-nın M.Füzuli adına Əlyazmalar İstüttü. Inv No: 3773

Fədai –Fədai “Bəxtiyarnamo” (tərtib edən Q.Məmmədli) Bakı, 1957

Məsihi –Məsihi. “Vərqa və Gülsə” (tərtib edən Ə.Səfərli). Bakı, 1977

Sarı Aşıq –Sarı Aşıq. Şeirlər (tərtib edən, toplayan Ə.Axundov). Bakı, 1977

Təbrizi Q. –Qövsi Təbrizi. Seçilmiş əsərləri (tərtib edən H.Arası). Bakı 1958

Təbrizi S. –Saib Təbrizi. Seçilmiş əsərləri. Bakı, 1980

- Tufarqanlı A. – Aşıqlar (tərtib edən Ə.Axundov) Bakı, 1957
 Vaqif – Molla Pənah Vaqif. Əsərləri (tərtib edən H.Arashı). Bakı, 1968
 Vaqif – Molla Pənah Vaqif. Əsərləri (tərtib edən H.Arashı). Bakı, 1968
 Vidiadi – Vidiadi. Əsərləri (tərtib edən H.Arashı). Bakı, 1977
 "Şəhriyar" – Məhəmməd. "Şəhriyar" dastarı (tərtib edən Ə. Səfərli). Bakı, 1987
 Kitabiyyat
 1. Dəmərçizadə Ə. "Kitabi-Dədə Qorqud" dastanlarının dili. Bakı, 1999
 2. Дмитриев Н.К. – Грамматика башкирского языка. М.-Л., 1948
 3. Eyvazova R. – Kişvəri "Divani"nın dili. Bakı, 2005
 4. Kazymbek M.A – Общая грамматика турецко-татарского языка. Казань 1939
 5. Малов С.Е.- Памятники древнетюркской письменности. М.Л., 1951
 6. Мамедов Г.Г- Деепричастия в письменных памятниках Азербайджанского языка XIV-XIX вв. Bakı, 1967
 7. Məmmədov N.H.- Azərbaycan dilinin adəbi mənbələrində - (y)i, - (y)i, - (y) u, - (y) ü feili bağlama şəkilçilərinin işlənməsi. Azərbaycan SSR EA Xəberləri (Ədəbiyyat, dil və incəsənat seriyası), 1966 №:2
 8. Məmmədov H.H. – Azərbaycan dilində -ib, -ib, -ub, -üb və -a,-ə şəkilçili feili bağlamalarla düzənləndirilən tarz birləşmələri. Azərbaycan SSR EA Xəberləri (Ədəbiyyat, dil və incəsənat seriyası), 1966, №:4
 9. Mirzazadə H. Azərbaycan dilinin tarixi morfologiyası. Bakı, 1962
 10. Mirzazadə H. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, 1990
 11. Tanrıverdi Ə. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, 2010
 12. Xəlilov Ş.X."Əsrarnama"nın dili. Bakı, 1988
 13. Ширапиев М.Ш. – Об этимологии деепричастной формы на -ыбан, -ибан, -убан, -уби. "Вопросы языкоизнания", 1960, №: 3
 14. Şiraliyev M.S. Azərbaycan dialektologiyasının əsasları. Bakı, 1968
 15. Şükürov Ə. Qadim türk yazılı abidələrinin dili. Bakı, 1993

Jalə ƏHMƏDOVA*
ALMAN VƏ AZƏRBAYCAN DİLLƏRİNĐƏ MƏQSƏD BUDAQ CÜMLƏSİ

Dillərin tutuşdurulması, müqayisəsi sahəsindəki tədqiqatlar xarici dilin qrammatikasının dərinliyinə kimi başa düşmək, öyrənmək, ana dilin qrammatikası ilə bağlı biliklərin sistemləşdirilmək və xarici dil öyrənərkən ortaya çıxan problemləri aradan qaldırmaq üçün çox vacibdir.

*** BDU**

Son illər respublikamızda dillərin qarşılıqlı öyrənilməsinə xüsusi əhəmiyyət verilir. Hər hansı bir dili öyrənərkən bu dilin qrammatik, leksik, fonetik xüsusiyyəti ana dili xüsusiyyətləri ilə müqayisədə aşkar edilir. Xarici dilin ana dili ilə müqayisəsi xarici dilin qrammatik qayda-qanunlarının özünəməxsus xüsusiyyətlərini daha aydın başa düşməyə, onun malik olduğu zenginliyi qiymətləndirməyə kömək edir.

Məlum olduğu üzrə, alman və Azərbaycan dilləri, müxtəlif quruluşlu dildərdir. Belə ki, alman dili german dilləri qrupuna mensub analitik quruluşlu, Azərbaycan dili isə türk dilləri ailəsinin oğuz qrupuna daxil olan aqqlütinativ quruluşlu dildir. Bu diller bəzi hallarda müxtəlif, bəzi hallarda isə eyni qrammatik kateqoriyaların ifadə vasitələri bir-birindən seçilir ki, bu vasitələrin ümumi birliliyi bir sistem olaraq bu və ya digər dilin qrammatik xüsusiyyətlərini təşkil edir.

Mürəkkəb cümlə iki və daha artıq sadə cümlənin mənə və qrammatik cəhətdən birləşməsi nticasında əmələ gələn sintaktik vahiddir.

Mürəkkəb cümlə nitq mödəniyyətinin nisbətən sonralar yaranmış daha yüksək ifadə vasitəsidir. Əvvəller insan varlığı ayrı-ayrı cəhətlərini duybub anlaymış və onların ifadəsi üçün sadə cümlələrdən istifadə etmişdir. Tədricən hadisələr arasında əlaqələr dərk olunduqca, onların ifadə vasitəsi kimi, mürəkkəb cümlələr də yaranıb formalşmışdır. Bunun üçün əvvəlcə sadə cümlələr barəbar hüquq əsasında birləşərək tabəsiz mürəkkəb cümlələri əmələ götürmiş, tədricən hadisələr arasında ziiddiyət, səbəb, şərt, nəticə və s. əlaqələr dərk olunduqca, yeni qrammatik formalar yarandıqca tabəli mürəkkəb cümlələr də yaranmışdır.

Tərkib hissələr arasında sintaktik əlaqənin xarakterinə və ümumi qrammatik manasına görə mürəkkəb cümlələr iki növə – tabəsiz və tabeli mürəkkəb cümlələrə ayrılır.

Tabəli mürəkkəb cümlənin növləri haqqında bir çox alımlar – Ə.Dəmircizadə, N.Z.Hacıyev, M.A.Şiraliyev, M.Hüseynzadə, Ə.Abdullayev, Ə.R.Mahmudov müxtəlif fikirlər bildirmişlər.

Alımların fikirlərini nəzərə alaraq Azərbaycan dilində aşağıdakı budaq cümlə növlərini qeyd etmək olar [1, 2]:

- I. Mübtəda budaq cümləsi
- II. Xəbər budaq cümləsi
- III. Təyin budaq cümləsi
- IV. Zərflik budaq cümləsi
1. Zaman budaq cümləsi
2. Yer budaq cümləsi
3. Səbəb budaq cümləsi
4. Məqsəd budaq cümləsi
5. Kəmiyyət budaq cümləsi
6. Tərzi-hərəkət budaq cümləsi

7. Müqayisə budaq cümləsi
8. Dərəcə budaq cümləsi
9. Şərt budaq cümləsi
10. Notica budaq cümləsi
11. Qarşılaşdırma budaq cümləsi
- V. Qoşulma budaq cümləsi

Almanın dilində tabeli mürəkkəb cümlə və onun növləri haqqında Duden, Helbig Buscha, Engel, Behaghel kimi alimlər araşdırımlar aparmışdır. Almanın dilində aşağıdakı budaq cümlələrini qeyd etmək olar [4, 5]:

- 1) Subjektsätze,
- 2) Prädikativsätze,
- 3) Objektsätze,
- 4) Attributsätze,
- 5) Adverbialsätze
- a) Lokalsätze,
- b) Temporalsätze,
- c) Modalsätze,
- d) Komparativsätze,
- e) Konsekutivsätze,
- f) Kausalsätze,
- g) Finalsätze,
- h) Konditionalsätze,
- i) Konzessivsätze,
- j) Restaktivsätze.

Məqsəd budaq cümləsi zərflik budaq cümlələrindən olub baş cümlədəki hal-hərəkətin məqsadını bildirir, baş cümlədən çıxan *na məqsədlə* və bu mənənədən olan *na üçün, nədən ötrü, niyə* suallarına cavab olur; məsələn [1, s. 291]:

Mirza Ələkbər qardaş, mən gəldim *ki*, bir iş haqqında sərinlə məsləhətləşim. (Mir Cəlal, "Yolumuz hayanadır")

Siz vuruşursunuz *ki*, mən sakit oturub öz fabrikimizdə işləyə bilim. Mən də öz fabrikimdə işləyirəm *ki*, siz orada yaxşı vuruşub düşməni tez qovasınız. (S.Rəhman, "Bir sevginin tarixi")

Həsən paşa qəsdən üç tərəfi tutdurub, çay tərəfi açıq qoymuşdu *ki*, Koroğunu ya bu yollarda öldürsünlər, ya da ki özünü çaya vurub, orada boğulsun. ("Koroğlu" dastanı)

Almanın dilində məqsəd budaq cümlələri *ise wozu, zu welcher Zweck, mit welcher Absicht* suallarına cavab olur. Məsələn:

Er beeilt sich, *damit* er rechtzeitig ankommt (Kempcke, 2000: 205) – O tələsirdi *ki*, düz vaxtında galib çatsın (O düz vaxtında galib çatmaq üçün tələsirdi)

Der Schüler wird bestraft, *damit* er aus seinen Fehlern lernt. (Helbig Buscha, 694) – Şagird sahvlarını öyrənmək üçün cazalandırılmışdır.

Alman dilində məqsəd budaq cümlələri *damit, daß* və *auf daß* bağlayıcıları vasitəsilə yaranır [2, 765].

Engelin fikrincə almanın dilində məqsəd budaq cümlələri əsasən damıt bağlayıcısı ilə, bəzi hallarda auf daß (köhnəlmüş) və ya danışq dilində daß bağlayıcısı ilə düzəlir [4, s. 280].

Sprich lauter, *damit* wir dich verstehen können

Ucadan danış ki, biz səni başa düşə bilək.

Du sollst deinen Vater und deine Mutter ehren, *auf daß* du lange lebst auf Erden

Sən ata və anana hörmət etməlisən, cüntki sen bu torpaqda uzun müddət yaşayacaqsab

"Ei, Großmutter, was hast du für große Ohren"

– "Daß ich dich besser hören kann"

"Ay, nənə, niyə sanın qulaqların böyükür"

– "Sənə daha yaxşı eşitmək üçün"

Bu üç bağlayıcıdan ən qədim dövrə malik olanı daß bağlayıcısıdır. Qədim dövrdən daß bağlayıcısı məqsəd budaq cümlələrinin qurulmasında istifadə olunurdu.

Azərbaycan dilində məqsəd budaq cümlələrin yaranmasında baş cümlədən ondan ötrü, ona görə, o məqsədlə, o səbəbə sözlərinin iştirak edir. Bundan əlavə budaq cümlə baş cümləyə ki bağlayıcısı və tabeedici intonasıya ilə də bağlıdır; məs [1, s. 293]:

Bunları sizə *ona görə* deyirəm *ki*, Sudabəmdən muğayat olasınız. (M.Ibrahimov, "Glacək gün")

Ondan ötrü səni çağırımsıq *ki*, gedəsen qəssab Nəbinin övrətinin yanına, elçilik eleyəsən (Ə.Haqverdiyev, "Yeyərsən qaz atını, görərsən ləzzətini")

O səbəbə mən də sənin keyfiyyətimi kitabında yazmışam *ki*, xalq oxuyub ibrat edib, halal alış-verisi qoyub haramın dalınca getməsin (Ə.Haqverdiyev, "Xayalat")

Gəlmisəm *ki*, bir qədər açıq danışaq, matləb aydın olsun... (S.Rəhimov, "Mehman")

Ədəbiyyat siyahısı

1. Ə.Abdullayev. Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr. Bakı, 1964
2. X.J.Məmmədova, Ə.H.Cavadov. Tabeli mürəkkəb cümlələrin semantik xüsusiyyətləri, 2000
3. Duden: Die Grammatik. 4. Aufl., Dudenverlag, Mannheim 1998
4. Engel, Ulrich: Deutsche Grammatik. Heidelberg, 1988

Kemalə MEHDIXANLI*

İngilis dilində feli sıfat birləşmələrində sintaktik əlaqələr və onların transformasiyası

Feli sıfat I-II+ to be feli ilə birləşmələrdə subyektdə yönəlmüş hərəkət ifadə edə bilər. Bu halda birləşmə felin machul formasıyla ifadə olunmuş sədə xəbəri təmsil edir. Növ çalarlarının təzahürü yalnız felin şəxslə formalarda mümkündür, vəziyyət, hal-əhval ifadə edən birləşmələrdə isə hərəkətin yoxluğu ucbatından növ çalarlıqları mümkün deyildir: təbii ki, hərəkət yoxdursa, deməli, onun istiqamətlənməsi barəsində danışmaq lüzumsuzdur. Məsələn, aşağıdakılardan kimi:

1. He was sent to get the coal. (Dreiser)
2. The day came when the house was finally closed. (Dreiser)

Misal götürülen cümlələrdə to be + feli sıfat birləşməsi şəxs və ya predmet-hərəkət daşıyıcısına yönəlmüş hərəkəti ifadə edir və bu birləşmələr cümlənin sadə xəbəri olurlar.

Bir sır hallarda machul növ formasının feli xəbəri kimi, ismi xəbərdən fərqləndirmək olur. Məsələn, he was led away shaking and broken with emotion (Dreiser) cümləsində "was led away" birləşməsi hərəkəti ifadə edir və buna görə də sadə xəbərdir. "He was broken" birləşməsində isə vəziyyət ifadə etdiyinə görə mürəkkəb xəbərdir.

Bu oxşarlıq zəmin yaradan, həmcinin, machul növün əksər hallarda vəziyyət-əvvəlki hərəkətin natiqasını ifadə etmişdir ki, bu da öz növbəsində onları vəziyyət- (hal-vəziyyət) ifadə etməyə qabil olan mürəkkəb xəbərlər yaxınlaşdır.

Məsələn, "The House was painted and decorated, the lawn put in order, and everything done give a trim and satisfactory appearance (Dreisir).

Bu nümunələrdə biz sadə feli xəbər - machul növ formasında olan fellərə malik, çünki burada hal-vəziyyət mənası machul növ formasının özündə deyil, feli sıfat II, machul nov formasının ikinci elementində müayyan kontekst çərçivəsində felin müayyan leksik mənasında təzahür edir. Burada yalnız şəhər konteksti to be + feli sıfat II birləşməsinin icra olunan hərəkətin və ya vəziyyətin mənasını müəyyənləşdirməyə imkan verir.

Təsadifüfə deyildir ki, müasir ingilis dilinin nəzəri kursunun müəllifləri machul növ sadə xəbəri vəziyyət (hal-əhval) mənası bildirən mürəkkəb xəbərdən fərqləndirməsi problemini toxunarkən qeyd edirlər ki, kontekstual

göstərilər to be + feli sıfat II məzmunun müəyyənləşdirilməsində olduğu kimi da feli sıfat II mənasının təhlili zamanı, habelə "to be" felin formalarının təhlili zamanı iştirak edirlər. Machul növün kontekstual göstəriciləri kimi xidmət göstərən məqamlar bunlardır:

a) Zaman və hərəkətin birdəfəlliyyi, təkrarlılığı və ya sürəklilik qeyd edən tərz-hərəkət sərfliyinin mövcudluğu; at this moment, at once, frequently, gradually və b.

b) Cümənin sintaktik quruluş xüsusiyyətləri – cümənin strukturunu mürəkkəb cümlələrdə aşkar olunan hadisələrin ardıcılığı, bir-birini əvəz etməsini,

c) Hərəkətin (işin) icrasını təsvir edən "by" önlüklü vasitəli tamamlığın mövcudluğu (V.N. Jiqadlo, L.P. Ivanova, L.L. İofik, 1956, 132-133) ifadə edir.

A. Smirnitski hesab edir ki, mürəkkəb ismi xəbəri machul növdən fərqləndirən müddəalardan biri, feli sıfatı tərəfdən felin leksik mənasıdır. O, qeyd edir ki, növ kateqoriyasının fərqləndirilməsi və tadqiqi ilə bağlı çatınlıklar növbədə bu kateqoriyanın grammatik mənasının məzmunca felin leksik mənasına yaxın olmasında irali gəlir (A.I. Smirnitski, 1959, 257).

Məlumdur ki, to be + feli sıfat I-II davamlığının ifadə edən hüdudsuz fellərdən əmələ gəldiyi hallarda hərəkət, machul növ mənasına malik olur. Məsələn, "He was led away shaking and brcken with emotion. (Dreiser)

Lakin eyni bir felin ham hərəkət, ham da vəziyyət ifadə etməsi mümkündür. Bu ikili növ xarakterli fellərdə baş verir. Machul növü mürəkkəb xəbərdən ayırdıqda ikili növ saçıyalı felləri (feli sıfatı bəzi hallarda hərəkət, digər hallarda vəziyyət ifadə edən) hüdudu fellərlə eyni səpkidə baxmaq lazmıdır.

Qeyd etmək lazımdır ki, subyektin psixoloji durumunu əks etdirən feli sıfat II felin növbəndən asılı olmayaq, adətən mürəkkəb ismi xəbərdə vəziyyət mənasını ifadə edir. Məsələn, aşağıda verilən cümlələrdə olduğu kimi.

1. But he was disappointed at her approval. (London)
2. Do you know Martin, you sometimes frighten me, I am frightened now, when I think of you and of what you have been. (London)

Sadalanan cümlələrdə feli sıfat II ifadə olunmuş predikativ üzv subyektin müxtalif cür psixoloji durumunun müxtalif çalarlıqlarını tacəssüm edir: feli sıfat "disappointed" cümlə tərkibində ümidsizlik, "frightened" – qorxu, "irritated" – qicicilənmə, "surprised" – təcəccib ifadə edirlər.

Bu feli sıfatlar daima, mürəkkəb xəbərin tərkibində önlüklü vasitəsizx tamamlıqla işləndiyi hallarda belə. Məsələn:

1. He was charmed by the fair figure, draped in pure grey, with a coiled string of pearls at the throat. (Dreiser)
2. After the man was more harassed by the thought of his love being held by the elated, French drummer. (Dreiser)

Verilen misallarda tamamlığın “by” önlüyü ile işlenmesinden asılı olmayaraq feli sıfat “to be” feli ile birleşmədə subyekti vaziyətini ifadə edir və bütövlükde bu birləşmə mürəkkəb ismi xəbər kimi çıxış edir.

Lakin möchl növ forması üçün vasitəli tamamlığın “by” önlüyü ile işlədiilmiş heç də həmişə vacib deyildir. Müasir ingilis dilinin nəzəri qrammatikasının müəllifləri bu barada belə yazarlar: “Hərəkatın man bayının (icraçı) ifadəsi mütləq deyil, yox eger ifadə olubsa, onda o, cümlədə vasitəli tamamlıq mövqeyini tutur. Passiv konstruksiya iki va ya üç üzvlü olə bilərlər. Ingilis dilində iki üzvlü konstruksiyalar daha geniş yayılmışdır. “We were interrupted then/ champagne was served at feasts. (Ivanova, Burlakova, Poçensov, 1981, 76)

To be + feli sıfat II birləşməsinin elementləri arasındaki sintaktik əlaqələri müəyyənəşdirməkdan ötrü növbəti cümlələri nəzərdən keçirək.

1. Jennie was disappointed at Gerhardt's refusal. (Dreiser)
2. She was absolutely convinced that this course of action-separation was necessary and advisable. (Dreiser)
3. She was puzzled, disturbed, and a little apprehensive. (Dreiser)
4. He was unfavourably impressed by the lad's scratched and wounded face. (Dreiser)
5. Finally he was persuaded by Bass to go away. (Dreiser)

İndi da to be + feli sıfat II birləşməsinin elementləri arasındaki sintaktik əlaqəni təyin etmək üçün yuxarıda verilən cümlələri atılma (ellips) transformasiyasına məruz salaq. Bu sintaktik törəmələrin təsvirini asanlaşdırmaqdən ötrü onları tədqiqat üçün relevant cümlə komponentlərindən ibarət formaya salaq. Bunun üçün bizi maraqlandıran elementlərdən savayı yerda qalanın hamısını xaric edək. Sonra to be + feli sıfat II birləşməsinin elementləri, habelə cümlənin mütbədəsi ellipsis (atilmaya) məruz qoyulur. Müqayisə et:

1. /Jennie was disappointed// - /Jennie was...// - /Jennie ... disappointed//
2. /She was absolutely convinced// - /She was absolutely ...// - /She ...//

Birləşmənin elementlərinin ellipsis (atılması) nəticəsində markalanmamış transformaların əldə olunması to be+feli sıfat II birləşməsinin elementləri predikasiyanı birləşdirdiklərini və bu elementlər arasında sintaktik əlaqənin mövcud olması sübut edir. Bu da mürəkkəb xəbərin elementləri (üstünləri) to be+feli sıfat II cümlə daxilində vahid üzv, vahid komponent kimi fəaliyyət göstərməsi deməkdir.

V.N.Yartseva bununla bağlı qeyd edir ki, predikasiya funksiyasını predikativ üzv təklükde deyil, mürəkkəb xəbər bütövlükde yerinə yetirir, çünki o, vahid emantik və qrammatik kompleksi əmələ gətirir. (Yartseva, 1961, 66-67)

Üçüncü /She was puzzled, disturbed, and a little apprehensive// (puzzled, disturbed) feli sıfatları və sıfıtlə (apprehensive) ifadə olunmuş komponentlər eyni bir sintaktik mövqədə yerləşirler və predikativ üzv funksiyasında özünü ismi xüsusiyyətlərini bürüza vermasının bir daha sübut edir.

Misal götürülen cümlələrdə to be + feli sıfat I birləşməsi (was astonishing, was charming, was pushing, was puzzling) xəbər funksiyasını yerinə yetirir. Bu birləşmənin elementləri, to be + feli sıfat I birləşmələri kimi cümlənin müsteqil üzvləri deyildirlər. Həmin elementlər cümlə strukturunda (ellipsisi) atla bilməməsi buna sübutdur. Müqayisə et:

1. /It was astonishing// /It ... astonishing// /It was ...//;
2. /She was charming// /She ... charming// /She was ...//;

Cümlə strukturunda bu elementlərdən birinin ellipsis (atılması) nəticəsində markalanmış (nişanlanmış) cümlə - transformalar nail olur. Bu da to be + feli sıfat birləşməsinin elementləri /to be + feli sıfat II/ birləşməsinin elementləri kimi cümlədə cümlənin strukturundan predikativ üzvün ellipsisinə (atılmasına) müsbət reaksiya verir. Müqayisə et:

1. /The old man satisfaction there thinking// (Dreiser) → /The old man satisfaction there ...//
2. /Left to himself Hilary stood frowning/ (Gosworthy) → /Left to himself Hilary stood//

Burada predikativ üzvün cümlə strukturunda ellipsisinin (atılma bilməsinin) mümkünlüyü onu sübut edir ki, birləşmənin birinci elementləri /sat/ və /stood/ müstəqil surətdə, predikativ üzvün köməyi olmadan cümlənin mütbədəsi ilə predikativlik əlaqəsi yaradır, yəni cümlənin xəbəri funksiyasında çıxış edir. Halbuki to be+feli sıfat birləşməsinin elementləri ayrılıqda predikasiyanı tamamlaya bilmirlər.

Ədəbiyyat

1. В.Н. Жигадло «Современный английский язык» М.1958.
2. А.Я. Смирнитски «Морфология английского языка» М. 1959.
3. Dreiser “Jennie Gerhardt”

Summary

Transformation of the elements of Participle I-II is of great importance in determining the relationship between the elements and defining the syntactical function of the predicate of the sentence.

Key words: Was sent, was persuaded, am frightened, was astonishing, is led.

Резюме

Известно, что объектный предикативный член представляет собой член предложения характеризующий состояние, качество или свойство объекта, выраженного дополнением предложения. Состояние, характеризуемое объектным предикативным членом, приписывается объекту во

времени, так как оно одновременно действию, выраженному, глаголу в личной и так же в неличной форме.

Ключевые слова: было отправлено, уговаривали, было испугано, волновали, направлена.

Mehriban ƏLİZADƏ*

QOŞA SÖZ STRUKTURUNDA QƏDİM TÜRK SÖZLƏRİ

Azərbaycan dilindəki qoşa sözlərin müyyəyen bir hissəsini çağdaş dilimizdə komponentlərindən birinin semantikası anlaşılmayan, deməli, ham də komponent ayrılıqda işlənə bilməyən birləşmələr təşkil edir. Bu komponentlərin leksik-semantik təbiətinin müyyəynləşdirilməsi qədim türk leksik qatına aid olan bəzi vahidlərin üzə çıxarılmasına kömək edir. Bu baxımdan qoşa sözlər dilimizdən qədim ləyklərlə nəzər salmağa imkan verir və bir sır türk mənşəli sözlərin ilkin kökünü müyyənləşdirmək üçün əzar olunur oynayır. Bu onunla bağlıdır ki, qoşa sözlər hər hansı iki sözün ixtiyarı birləşməsindən ibarət olmayıb, fonetik, leksik və qrammatik üslub və vasitələrin iştirakı ilə formallaşdırılmışdır. Qoşa sözlər kateqoriyasına daxil olan hər bir vahid bu vasitələrdən birinən və ya bir neçəsinin təsiri ilə formallaşır. Bu şərtlər sırasında semantik meyar həlliədiyi rol oynayır, yəni komponentlərin vahid kompleksdə birləşməsi təsədüfi yox, məna baxımından şərtləndirilmiş xarakter daşıyır. Bu iss imkan verir ki, dilin müasir mərhələsindən etimologiyası məlum olmayan, arxaikləşmiş və ya ilkin real mənasından uzaqlaşmış komponenti birləşmənin əməniyyətini, ya da nominativ manasını qoruyub-saxlamış komponentin semantikasına əsasən müyyənləşdirək. Məhz bu xüsusiyət morfoloji rekonstruksiyasının yuva əsasında qoşa sözlərdən six-six istifadə olunmasına zəruri edir. Tərkibində qədim türk sözlərini yaşadan bəzi qoşa söz nümunələri üzərində ayrıca dayanmaq isteyirik.

Ac-yalavac. Yalavac komponenti, əslində mürəkkəb söz olub, "ac" in üstünlük dərəcəsini əmələ gətirmək üçün ona "çoq" mənasını verən arxaik "yavlak" (1,79) sözünün artırılması yolu ilə yaradılmışdır.

Aruq-urug. I tərafın müasir mənənədə olduğunu qəti söyləmək olmaz; II təraf arxaikləşib: "urug" – nəsil, tərəmə deməkdir (2, 568). Amma belə qoşa sözlərdə (qədim şəkili: *arug-urug*) dilin şəqüli vəziyyətinə görə sait qarşısundur (a – i, o – u) ərəb dilindəki cəmlənmənin bir növü ilə üst-üstə düşür. Məsələn, *fann-fünum* (fənlər), *elm-ilüm* (elmlər), *eyib-iyüb* (eyiblər), *kitab-* *kütüb* (kitablar) və s. Şübhəsiz, tarixən belə cəm formalı ərəb sözləri dilimizə

keçmişdir. Fikrimizcə, yad qrammatik formanın təsiri altında dilimizdə qoşa sözün xüsusi komponenti yaranmışdır.

Bət-banız. *Bət* – üz sözünün ən qədim sinonimidir. Azərbaycan və türk dillərindən başqa, demək olar ki, bütün türk dillərində qorunub saxlanılmışdır (3, 122).

Boy-buxun. II təraf müasir dildəki "boy" sözü ilə alliterasiyanın köməyi vasitəsilə qoşalılmışdır. "Buxun" sözünün ilkin variantı "boğum" (müasir dildəki "büğüm") fəqərə, oynaq semantikasını daşıyır (2,109; 3,170-171). Məlumdur ki, canlıların boy atması ("boy-buxun") qoşa sözü isə ancaq canlılara münasibədə işlənir) fəqərə-fəqərə böyükə prosesidir. Deməli, ortaq motiv əsasında birləşmiş tərəflər mənaca da uyumludurlar.

Er-geç. "Er" – tez deməkdir (məq. et: erkən), əslində, "irmək" felindəndir. Tədqiqat göstərir ki, "geç" sözü də "keçmək" felindəndir. İrmək/ermək vaxtın yetişməsi (başlangıç mərhələsi), keçmək – vaxtın keçməsi, ən əvvəl mərhələsidir. Göründür, sinkretizm səciyyəsi tarixən fel köklərinə dənə çox xas olub. Fel kökləri iştənilən zaman substantiv və ya adverbial xarakter kəsb etmiş, nəticədə, qoşa sözlərin yaranması üçün əlverişli şərait yaranmışdır.

Əkə-bika. I təraf "böyük, yaşlı" monasında (Mlüqayıss et: əkəc) kişi cinsinə (4,120-121). II təraf yenə eyni monada (*xanum*, *böyük xanum*) qadın cinsinə aid qədim müraciət söz-titul (5,134) - imperativ vasitədir.

Xəbər-ətar. II komponent müasir ədəbi dildə tamamilə asemantiklaşmışdır. Halbuki yazılı abidələrimizdə bu vahid "xəbər" sözünün sinonimi kimi işləkdir: "Axan quru sulardan xəbər keçə, əqruruy yatan ala dağdan ətar aşşa." (6, 128)

Kənk-kasək. Nisbi sinonimlərdir. II təraf müasir danışq dilindəki monada (məq. et: *daş-kənk*) deyil. ("Kənkək" – palçığın qurumuş, daşlaşmış, ayaq əsən (əzan) hissələridir). Tarixi məzmununa görə "kasək" – bir əyalət, qəsəbə, ərazi (torpaq) hissəsidir. Bu semantika çağdaş nitqdə tamamilə arxaikləşmişdir.

Kökülü-köməclə. Heca uyğunluğu (*kō-kō, lū-lū*) ilə təşəkkül tapıb. Maraqlıdır ki, bu qoşa sözün şəkicilişsiz variansi yoxdur və yəqin ki, olmayıb. II təraf arxaikləşən, bəzi sözlərin tərkibində qalmadıqdadır (İzahlı lügətdə "əmək-köməci" adlı bitki haqqında məlumat verilir) (7,109). II tərəfin köməc (qazib-basdırmaq monasını verir) (2,314) felindən yaranmış isim olduğunu qəbul etsik (dilimizdə -a(c) morfemli adlar mövcuddur: *yaxmac*, *əyləc*, *qazanc*, *tıxac* və s.) (8,269-276), tərkib hissələrinin bir-birinə sinonim münasibətində olduğu aydınlaşır.

Qara-qorxu. "Qara" sözünün mənbələrdə qeydə alınan arxaik məna çalarları ("rang", "yas", "sada (ibtidai)", "siravi", "torpaq", "topalik", "dağlıq yer", "kütlə", "camaat", "pis ruh", "six, keçilməz", "qatt", "badbaxt", "böyük, iri, nəhəng", "qılıvəlli, igid, cəsür" və s.(Bax: 9,173)) dilin lügət tərkibinin başqa yarusları ilə müqayisədə qoşa sözlərin tərkibində dəha

çox mühafiz olumuşdur. Fikrimizcə, “qara-qorxu” qoşa sözündəki I komponent “pis ruh, uğursuz ruh” mənasını daşıyır (eyni semantik çalar “qarabasma” sözündə də müşahidə olunur), qorxu sözü ilə ortaq motivə malikdir.

Qonaq-qara. II komponent müasir dilimizdəki rəng bildirən sıfat kimi anlaşılmamalıdır. A.N.Kononov coxmanı olan bu vahidin “yiğm, dosta, xalq, camaat” çalarını qeyd edir (10,161). Fikrimizcə, “qonaq-qara” qoşa sözündəki “qara” komponenti məhz bu mənada toplu isim kimi çıxış edir.

Sayır-bayır. Hər iki tərəf müasir dildə arxaiklşmış vahidlərə ifadə olunub. Bu qoşa söz, adətən, qızdırılmış adətən barədə işlənir. Müasir dilde “mənəsiz, məzəmsiz, rabitsiz, məntiqisiz” semantifikasiası daşıyır (11,51). I tərəf fonetik cəhdən dəyişikliyə uğrayaraq klassik ədəbiyyatda, yazılı abidələrdə “sayru” şəklində çox işlənib (sayru – xəstə deməkdir). Müasir dildəki “sayqlamay” feli dən burdandır. “Bayır” komponentində sözün daxili forması itəs də, sözdüzəltmə strukturunda sinxron təhlil ləberpa edilir. “Bayılmaq, bayığın” derivatlarının əsası kimi çıxış edən “bay” felinin kök morfem olmasına aşkar edilir. (12,27). Hər iki tərəf tarixən -ir şəkilçili feli sıfatlər kimi təşəkkül tapıb.

Sınıq-salxaq. “Sın-” və “sal-” fellərindən düzəlmüş bu sıfatlardan ikincisi arxaiklaşır. Lakin müasir dildəki *axsa-* feli onu əvəz etmişdir (tarixən *axsa-*). Ona görə də taroflar tarixi semantika parametri ilə nisbi sinonimlərdir. (Tarixən fəldən fel, bəlkə də felin tərzini düzəldən -ga // -xa // -go şəkilçisi işlənmişdir, mas.: *çulğa-, asırğa-, ovxa-, yayxan-* və s.) Müasir dildəki “sallanmaq” feli də eyni kökəndər.

Sir-sifət. Müasir qazax ədəbi dilində “sifət” sözünün sinonimi kimi “suri” hələ də işlənməkdədir. Mütəsə Azərbaycan dilindəki *sifət, sumbat, suyum* sözləri tarixən müstəqil leksik-semantik vahid olmuş “sir//suri” kökünün derivatları hesab edilə bilər (13,8). Deməli, alliterasiya və sinonimlik dildə işlekliyini itirmiş vahidin qoşa söz tərkibində sığınacaq tapmasına imkan yaratmışdır.

Tanış-bılış. I tərəf aktiv şəkildə dildə işləndiyi halda, II komponent ayrılıqda istifadə olunmur. Tarixən omonim səciyyəli söz olan “bil” kökü bir neçə mənənə - 1) bilik, elm; 2) tanış, dost mənasında qədim abidələrdə işlənmişdir. I mənənə tamamilə arxaiklaşmış, II mənənə isə “tanış-bılış” ifadəsində qalmışdır.

Toy-düyün. Yazılı abidələrimizdə “toy, evlənmə mərasimi” mənasını bildirən “düyün” sözüne müasir Azərbaycan dilində “toy” mənasında yalnız “toy-düyün” qoşa sözündə rast gəlmək mümkündür.

Yan-yörə. Nisbi sinonimlərdən teşkil olunmuş qoşa sözdür. “Yörə” təklidə işlənmir, “yön” sözündən qədim yönük hal şəkilçisinin artırılması ilə düzəlmüşdür (məlq. et: *üzrə, düşra, içərə*).

Yandı-qındı. Tarixən feli isim düzəldən -du şəkilçisi olmuşdur. Bu şəkilçili ilə düzələn isimləndən teşkil olunmuş qoşa sözler qədim yazılı abidələrdə

də, müasir dildə də vardır (*atdı-tutdu, vurdı-tutdu, qaçıdı-tutdu* və s.). I tərəf məcazi mənənda (*acıqlandırmaq, incitmək*) başa düşülməlidir. Fikrimizcə, II tərəf “qındır” (*qıcıqlandırmaq, həyəcanlandırməq, təhrif etmək*) (14,731) felinin fonetik dəyişikliyi uğramış formasıdır. Tosadüfi deyil ki, bu qoşa söz “*acıq-qıcıq*” qoşa sözünün sinonimini kimi işlənir.

Yorğun-argın. Tərəflər bir-birinə sinonimdir. “*Arğın*” sözü arxaikləşmiş “ar-” kökündən I tərəfin modeli əsasında düzəlib (8,50), eyni mənəni daşıyır.

Yuxarıda söylənilənləri üümünilşdirərək, belə nöticəyə gəlmək olar ki, qoşa sözlərin böyük bir hissəsi dildə tarixi inkişafın nöticəsi kimi formalanmış leksik parallelliyin təzahürü hesab edilə bilər. Hazırda dilimizdə mövcud olan qoşa sözlərin bir qismi bu prosesi daşlaşmış şəkildə əks etdirən nümunələrdir. Bu vahidlər müasir dildə leksik müstəqillikdən məhrum olmuş arxaik komponentləri yaşatmaqla yanaşı, bir növ, onların kölgələnməsi, şəffaflığını itmiş semantik yükünü bərpa edir, gələcək nəsillərə çatdırmaq missiyasını yerinə tətirirlər.

QAYNAQLAR:

- 1.Мусаев К.М. Лексикология тюркских языков. М.: Наука, 1984, 227 с.
- 2.Древнетюркский словарь. Л.: Наука, 1969, 676 с.
- 3.Севорян Э.В. Этимологический словарь тюркских языков (Общетюркские и межтурецкие основы на букву «Б»). М.: Наука, 1978, 349 с.
- 4.Севорян Э.В. Этимологический словарь тюркских языков (Общетюркские и межтурецкие основы на буквы «Г»). М.: Наука, 1974, 767 с.
- 5.Хачиев Т.И. Azərbaycanın qədim onomastikasına dair // Azərbaycan filologiyası məssələləri. II bur., Bakı: Elm, 1984, s. 125-136.
- 6.Kitabi-Dədə Qorqud (Tərtibçi: Əlizada S.Q.), Bakı: YNE, 1999, 704 s.
7. Azərbaycan dilinin izahlı lügəti: 4 cild, II c., Bakı: Şərq-Qərb, 2006, 792 s.
- 8.Севорян Э.В. Аффиксы именного словаобразования в азербайджанском языке. М.: Наука, 1966, 435 с.
- 9.Əhmədov T. Azərbaycan peleotoponiyasında qədim leksik-semantik elementlər // Azərbaycan filologiyası məssələləri. II bur., Bakı: Elm, 1984, 264 s.
- 10.Кононов А.Н. Семантика цветообозначений в тюркских языках // Тюркологический сборник. М.: Наука, 1978, с. 159-179.
11. Azərbaycan dilinin izahlı lügəti: 4 cild, IV c., Bakı: Şərq-Qərb, 2006, 712 s.
- 12.Мəmmədov M.M. Etimologiya və söz yaradıcılığı // Azərbaycan dilinin etimologiyası və onomastikası məssələləri. Bakı: 1990, s. 26-28.
- 13.Гаджиев Т.И. Восстановление древних морфем в тюркских языках // Türk dillərinə dair etimoloji və tarixi-morfoloji tədqiqlər. Bakı: ADU nəşri, 1987, s.3-9.
- 14.Радлов В.В. Опыт словаря тюркских наречий. Т.II, ч.1, Санкт-Петербург: 1899.

Bəxtiyar Vahabzadənin ana dili konsepsiyası

B.Vahabzadə bizi öyrətdi ki, hər bir millətin ana dili o millətin namusu və icadıdır. O, nəsillərin bir-birinə ötürdüyü ən qiymətli mirasdır.

Prof. Dr. Əhməd Bican Ercilasun

Xalq şairi Bəxtiyar Vahabzadə yaradıcılığı ilə ədəbiyyatımızın, dilimizin, tariximizin, bir sözə, milli döyərlərimizin qorunması namına fədakarlıq göstərən, milli təşfikürün oyanmasında şüurlara yol tapan əvəzolunmaz simalarдан biri idi. Onun əsərləri üçün seçdiyi hər bir mövzuya xalqımızın tələyifliklə massallarından bəhə edir, məvcud vəziyyəti arasında və onun gələcək perspektivlərini aydınlaşdırır. Şair heç nədən və heç kimdən çəkinmədən zamanın "əl-qol başlaşan zancırı"ni qıraq xalqımızın təleyinin həllədici məqamlarını üzə çıxarıır, vacib məsəlləri aktuallaşdırır, lazım geldikcə sözü elə birbaşa səbəbkarların üzünə deyirdi. Bu monada, B.Vahabzadəni daim narahat edən, düşüñürən və yaradıcılığına qələmindən vulkan kimi püşkürən məsələlərdən biri milli dil problemi, ümumən, şairin ana dili konsepsiyası idi.

B.Vahabzadənin dil konsepsiyası onun yaradıcılığında iki formada öz əksini tapmışdır:

1. Şairin poeziyasında ana dili məsəlesi;
2. Şairin publisistikasında (məqalələrində, çıxışlarında, məktublarında və müsahibələrində) ana dili məsəlesi.

Görkəmlü sonatkar poeziyasında öz əksini tapan dil problemi ana dilimiz Azərbaycan dilinin lazımı səviyyədə öyrənilməsi və qiymətləndirilməsi uğrunda aparılan milli mübarizliyin açıq təzahürü idi. Onun hələ 1954-cü ildə, totalitar rejimin hakim olduğu bir vaxtda yazdığu "Ana dili" şeiri "ana dilində danışmağı ar bilən modalı odabazlara" ünvanlanmış sərt bir isməsi idi:

*Ey öz doğma dilində danışmağı ar bilən,
Bunu iftixar bilən, modali ədəbazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar...*

B.Vahabzadənin 1967-ci ildə qələmə aldığı "Latin dili" şeiri isə ana dilimizə qarşı kaskin mövqe tutan, onu dövlətin və cəmiyyətin hayatından sixışdırıb-çıxarmağa çalışan "millət xadimləri"nə yönəlmış sərt ittihamlarla doludur:

Iclaslarda bir kələməsi, sözü yoxdur.

Bəlkə... onun böyük, rəsmi möclislərə

Çıxmaq üçü üzü yoxdur?

Söylə, bəlkə bığ doğulub, atasından yox xəbəri...

Söylə, bəlkə bığ doğulub, atasından yox xəbəri...

B.Vahabzadənin böyük narahatlıq hissi ilə qarşılığı, əsərləri ilə "həyəcan təbili çaldığı" ana dili məsələsində mühüm bir problem də Cənubi Azərbaycanda yaşayan bəzi soydaşlarımızın öz ana dillərini bilməmələri və burada doğma dildə milli mətbuatın olmaması idi. Cənubi Azərbaycandan şairə ünvanlanmış bir məktubda "Sizdənəm, yəni azərbaycanlıyam. Amma ana dilimi bilmirəm. Dilimi öyrənmək üçün mənə dörslik göndərin" sətirlərinin müəllifinə şair ürək ağrısı, lakin kaskıń şəkildə cavab verir:

Axi, ana dilini anadan öyrənərlər,

Anan bunu etmədi.

O, sənə öyrətmədi Anasının dilini,

Anan sənə öyrədi ağasının dilini...

Dil konsepsiyası B.Vahabzadənin publisistikasında daha geniş yer alıb. Görkəmlü sonatkar poeziyasından fərqli olaraq publisistikasında dil məsələsinə elmi, tarixi və siyasi mövqelər yanaşaraq fikirlərinin daha açıq şəkildə bildirilmişdir. Onun publisistikasında dil problemi iki aspektdən araşdırılır:

1. Ana dilimiz Azərbaycan dilinə dövlət müstəvəsində münasibət və bu dilə ünsiyyət vasitəsi kimi milli və siyasi yanaşma məsəlesi;

2. Azərbaycan dilinin nüfuz dairəsinin genişləndirilməsi, türkdilli dövlətlərin ortaqlıq dili və əlifbasi, ortaqlıq terminlərinin yaradılması məsəlesi.

Xalq şairi ana dilinə dövlət müstəvəsinin aparıcı mövqeyində dayanmasının onun xalqın ümummilli sərvəti, mənəviyyat daşıyıcısı olması və psixiologiyası ilə əlaqələndirirdi. Bu münasibətlə, məqalələrin birində yazi: "Hər xalqın dili o xalqın ruhudur, psixiologiyasıdır, mənəviyyatıdır, tarixidir, tarix boyu keçib gəldiyi yollarlardır. Xalqın dilini yaradən sözlər, o sözləri bir-birli birləşdirən şəkilər, feyllər, sıfatlər, tayınlər, quru rəqəmlər deyil, heclarında xalqın nobzı atan canlı ürkətdir, düşünen beynidir. Onlar bizimlə birgə yaşayır, düşüntür, bizi də yaşadır və düşündürür. Hər xalqın övladı o xalqın yaratdığı dilda düşüñür və həmin dilla öz ürəyinin yanığı, beyninin fikrini ifadə edir" [5, s. 78].

1978-ci il konstitusiyasının 73-cü maddəsində Azərbaycan SSR-nin dövlət dilinin Azərbaycan dili təsbit olmasına baxmayaraq, sonradan ana dilinə münasibətin zəifləməsi, dövlət idarələrində çalışanların əksəriyyətinin rus dilində danışmaları xalqını, millətin sevən səirdə daxili etiraz doğurmaya bilməzdi. Yazılardan birində - "Ana dilim-Ana kökümüz" adlı məqafisində Bəxtiyar Vahabzadə yazi: "Konstitusiyada yazıldığı kimi (1978-cil konstitusiyası nəzərdə tutulur – E.P.) Azərbaycan dili doğurdanın dövlət dilidir? Hamiməzə malumdur ki, yox! Bunun zaruri olduğunu başa düşməyənlər idarələrdə işlənmədiyinə görə ana dilinə biganəlik göstərir, heç bu barədə

düşünmür, bunu özlərinə nöqsan hesab eləmirlər... Biz dilimizə heykəl qoymadıq, heç olmasa, gelin ona xəyanət etməyək".

1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan konstitusiya layihəsində dövlət dili ilə əlaqədar keçirilən müzakirələr uğurla nəticələndi. Bu uğur həm də tarixi əhəmiyyətli qələbə idi. Xalq şairi B.Vahabzadə ümummilli lider H.Əliyevə ünvanlaşdırılmış məktubunda bu hadisənin tarixi dəyərini belə vurgulayır: "...Bu gün Ulu Tanrıya çox şükürler olsun ki, məməkətəmizin istiqlalı ilə yanğı, ana dilimiz də istiqlalını qazanıbdir. Siz türk dilləri içərisində Azərbaycan türk dilinin daha böyük imkanlara malik olduğunu çox doğru vurgulayıb, dilimizin bugünkü soviyyəsi barədə yazmaq zərurətini qarşımıza tələb kimi qoymuşun".

Respublikamızda vaxtilə dil quruculuğu prosesində mühüm problem kimi ortaya çıxan əlifba məsələsində də B.Vahabzadənin mövqeyi konkret idi və onun da bu işdə əvvəzsiz xidmətləri keçmişdir. Latin qrafikali Azərbaycan əlifbasına keçidin daha məqsədəyən olduğunu vurgulayan şair bu məsələnin sürətləndirilməsinin zəruri hesab edirdi: "Mən latin əlifbasına keçidin ikiəlli tarşdırıram. Bu barədə mən üç ay əvvəl rəsmən tanınmamış komissiyamızın adından Azərbaycan SSR Ali Sovetin Rəyasətinə Heyətinə məktub göndərdim. Elə bil quyuşa daş atılıb. Kiril əlifbəsi bizim faciəmizdir... Əlifba məsələsi vacib məsələlərdən biridir. Bu məsələni nə qədər tez həll etsək, əl-qolumuz o qədər tez açılır".

Müstəqillikən əldə etdiğikdən sonra milli oyanışın güclənməsi nəticəsində qardaş Türkiyə Respublikası ilə münasibətlərin doğmaması milli dilin nüfuzunun genişlənməsi və siyasi müstəvəda əhəmiyyət kəsb etməsi istiqamətində əlverişli imkanlar yaratmış oldu. Türkiyədə gedən dil quruculuğu prosesini diqqətən izleyən Xalq şairi hər iki dövlətin ana dilinə qarşı yənələn təyizlərlə milli varlığımıza qarşı sui-qəsd kimi xarakterizə edir: "Sovet dövründə Azərbaycanda gedən ruslaşdırma siyaseti nəticəsində rus dilində təhsil öňə çəkildi kimi, Türkiyədə də uzun zamandır ki, ingilisdilli təhsil millətin gələcək bəlalarının asanını qoyur. Allah bizi ikinci belə bir boladın qorunsun!".

Türkəlli dövlətlərin ortaqlı dili və əlifbəsi, ortaqlı terminlərinin yaradılmasının nə qədər vacib və aktual məsələ olduğunu dəfələrlə qeyd edən B.Vahabzadə, eyni zamanda bu problemin həllinin ağır və məsuliyyətli olmasına da diqqəti yönəldir: "Bu gün Türkiyədə Türk Dünyası Akademiyası təsis olunmalıdır. O akademiyada türk xalqlarını və dövlətlərini təmsil edən riyaziyyatçılar, fiziklər, kimyaçılar, tarixçilər birləşərək çalışmalıdır. Yəni ətriq türk dünyası xalqlarının ortaqlı elmi terminologiyası yaradılmalıdır. Türkiyə türkçəsinin türk xalqları arasında ümumiñsiyyət dili kimi qəbul olunması məsələsinə baxılmalıdır. Mənəcə, bu məsələ qaçılmalıdır". O, Türk Dünyası Mütalicə olunarkan prezident Süleyman Domirəllə baş tutan hər iki görüşündə də bu məsələni qarşılıqlı müzakirə etmişdi: "Hər iki görüşümüz zamani mən dünənin müxtəlif yerlərində yaşayış türk xalqları arasında ortaqlı anlaşılma dili ilə bağlı

fikirlərimi bildirdim. Süleyman bəy də ortaqlı türk ədəbi dili, bütün türk xalqlarının anlaya biləcəyi danışq dilinin zərurətini və bu sahədə lazımi addımların atılmasıın vacibliyini söylədi".

Bəsiliklə, apardığımız araşdırmadan məlum oldu ki, Bəxtiyar Vahabzadə nəinki ölkəmizdə, ümumən türk dünyasında dil quruculuğu sahəsində gedən proseslər bütün varlığı ilə yaxından iştirak etmişdir və onun bu istiqamətdə müraciət qoymduğu dəyərli ırsin hələ üzümüz illər sonra da mühüm əhəmiyyət kəsb edəcəyinə əminik.

ƏDƏBİYYAT

- 1.Vahabzadə B. Dərin qatlara işiq. Bakı, Yəziçi, 1986
- 2.Vahabzadə B. İstiqlal. Bakı, Gənclik, 1999
- 3.Vahabzadə B. Gelin açıq danışaq. Bakı, 1988
- 4.Vahabzadə B. Sadəlilikdə böyüklük. Bakı, Yəziçi, 1978
- 5.Vahabzadə B. Sənətkar və zaman. Bakı, Gənclik, 1976

RƏFIQ CƏFƏROV^{*} FRANSIZ VƏ AZƏRBAYCAN DİLLƏRİNĐƏ FRAZEOLOGİZMLƏR

Frazeologizmlər hərtərəfli linqvistikaya aid olsa da, onun hər bir dildə ifadə olunma formaları müxtalifdir. Bu da, frazeologizmlərin dilçiliyin bir sahəsi olmaq etibarı ilə, fonem, morfem, sözlu müqayisədə dəha çətin leksik-grammatik, xüsusi məna strukturuna malik olması ilə izah olunur. Bu elmədə etno linqvistik faktorlar üstünlük təşkil edir. Bu faktorlар frazeoloji ifadələrin inkişafında və formallaşmasında mühüm rol oynayır və onlara millilik xarakteri getirir. Bütün bunlar bizə onu deməyə imkan verir ki, frazeologizmlər hər bir xalqın dilinə məxsusdur və o dildə milli xüsusiyyətlərin daşıyıcısıdır. Fransız dili fransız xalqının tarixi inkişaf dövründə öz mənbələri hesabına inkişaf edərək, zənginləşmişdir və fransız dili frazeologizmlərinin millili xüsusiyyəti ilk növbədə onun fransız elementi daşımasıdır. Fransız dili frazeologizmlər fonunda başqa dillərlə mübadilədən keçmə ifadələri var. Ancaq heç şübhə yoxdur ki, frazeologizmlərin əsas hissəsi fransız xalqının çoxəsrlik tarixi mənbələrinə və dahi yazıçılarının hesabına zənginləşmiş və formallaşmışdır.

Frazeologizmlərin millilik xüsusiyyəti onlar istonilən aspektində tədqiq edildikdə də özünü göstərir. Bu onu deməyə imkan verir ki, dilin frazeologiya sistemi bütünlükdə millilik xüsusiyyətlərinin daşıyıcısıdır.

* AzTU

Frazeologizmlerin xüsusiyyətlərinin müxtalifiyini bəz dillərin müqayisəli təhlilini aparanda da görə bilsər. Dilləringenetik əlaqələr görə ayrıldığını və müxtalifiyin bir o qədər darın olacağını müşahidə edə bilsər. Ancaq bunun əksini də müşahidə etmək mümkün kündür. Belə ki, yaxın dillərin frazeologiya sahəsindəki xüsusiyyətləri bir-birinə çox oxşardır. Ancaq əminliklə onu da demək olar ki, qohum dillərin frazeologiya sistemi bir-birinə tam gəlmir. Bu da dillərin bir-birini tekrar edə bilməməsi və tekrar olunmaması ilə izah olunur.

Fransız dil frazeologizmlərinin milliliyi xüsusiyyəti özündə frazeologizmərin struktur-grammatik, leksik, stilistik, fonetik və semantik sahələrdə göstərir.

Fransız dili frazeologizmlərinin milliliyi xüsusiyyəti leksik planda çox və ya az dərəcədə müqayisə edilən diliin frazeoloji variantlarına görə müəyyən olur, burada, müqayisə edilən dilli fransız dilinin frazeoloji variantının uyğun gəlməsi, frazeoloji variantın dildə olması və ya olmaması və yaxudda yalnız fransız dilinə xas xüsusiyyət daşıması və s. daxildir.

Fransız dili frazeologizmlərinin milliliyi xüsusiyyətinin stilistik planda ifadəsi müqayisə edilən dildəki frazeoloji ifadələrin yayılması, istifadə olunma səviyyəsi, ekspresiv-emosional cəhətləri və başqa bəzi stilistik vasitələrin başqa dillərdə rast gəlməsinə və yaxudda yalnız fransız dilinə xas olmasına görə müəyyənləşdirilir.

Fransız dili frazeologizmlərinin özünəməxsusluğunu fonetika sahəsində da görə bilsər. Ancaq frazeologizmlərin milli özünəməxsusluğunu semantika sahəsində daha parlaq nazarə çarpır. Semantik aspektində frazeologizmlərin xüsusiyyətləri az və ya çox dərəcədə başqa dilli müqayisədə frazeoloji ifadələrin öyrənilməsi yollarının və üsullarının yayılmasına görə, frazeologizmlərin semantik bölgüsü ilə analoji uyğunluğun görə müəyyənləşdirilir.

Artıq qeyd etdiyimiz kimi, ekstra linqvistik və etnolinqvistik frazeoloji ifadələrin yaranmasında vacib rol oynayır. Ancaq əslində fransız dili frazeologiyası fransız xalqının varlığı, mədəniyyəti, tarixi ilə çox bağlıdır. Xalqın ruhu, psixologiyası, düşüncənə tarzı bu ifadələrdə monəli iz qoyub və bu fransız dilinə xas və çox vaxt də təmiz fransız reallığı ilə bağlıdır. Bu deyilənlərin hamısı frazeoloji ifadələrin hərfi tərcümə oluna bilməməsindən dəha aydın görünür. Bu ifadələrin ekvivalentli tapılmaqla başqa bir dili tərcümə olunur və bu məsələ ar-tıq dilçilikdə yeni məsələ deyildir. Bəzətədçiqtarlar o cümlədən S.A.Abakumov, A.A.Reformatski və başqaları frazeoloji vahidlərin bir dildən başqa bir dili hərfi tərcüməsinin mümkünkünsüzlülünü qeyd edirlər.

Azərbaycan dilində də bu məsələ müxtəlif şəkildə qeyd edilmişdir. M.Hüseynzadə idiomların başqa dillərə eynilə hərfi tərcümə olunmamasını qeyd edirdi.

Sabit söz birləşmələrinin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, onlar əksər hallarda başqa dilə olduğu kimi tərcümə etmək olmur.

Ə. Dəmirçizadə idiomların başqa dilə əsasən tərcümə oluna bilməməsini, A.Qurbanov, H.Rəhimzadə isə bunların əksəriyyətini, böyük bir hissəsini başqa dilə hərfən tərcümə edilməməsinin mümkün olmadığını qeyd edirlər.

Ösrləndə, hər dilin frazeoloji vahidlərinin başqa dilə eynilə tərcümə olub-olmaması məsələsinin qoyuluşu məqsədilə uyğun deyil; burada əslində tərcümədən deyil, bir dilin sabit söz birləşmələrinin qarşılaşdırılan dildə eyni qarşılığının olub-olmamasından səhəbə gedə bilər. Bu qarşılığı da frazeoloji vahidlə ifadə edilən mənə-ideyanın müqayisə edilən dillərdə uyğun galib-galməməsin-de axtmak lazımdır.

Hər bir dil bu və ya digər idiomu özünəməxsus şəkildə dərk edir. Buna görə də dilçilər arasında bu fərqi dəqiq şəkildə öyrənməlidir. Digər tərəfdən, sözün daxili formasından və bir sira başqa hadisələrdə diller arasında yalnız ayrılan cəhətlərin deyil, həm də uyğun gələn cəhətlərin idiomatik ifadələrdə mövcud olmamasını görməmək olmaz.

Qeyd etmək lazımdır ki, frazeoloji ifadə tərcümə olunan dildə olan frazeoloji ifadəyə tam uyğun gələ bilər. Ifadə oxşarlığı ilə məzmun oxşarlığına zəmin yaradan tam qarşılıqlar fransız dilindən Azərbaycan dilinə hərfdən tərcümə oluna bilər.

Bonne femme – yaxşı, mehrivan qalın.

Chaque chose a son temps – hər şey öz vaxtında.

Hər iki dildə ifadə oxşarlığı olmadan məzmun oxşarlığına yardım göstərən natamam qarşılıqlar daha çox müşahidə olunur. Mossəlon:

Azərbaycan dilində: Güməna gəlməyən və çətin bas tutan işə;

Dəvənin quyuğu yera dəyzəndə;

Qum güyərəndə;

Fransızca isə : *Quand les anes parleront latin və s.*

Frazeoloji ifadələrinin semantik cəhətdən də əsas əlaməti frazeologizmlərin semantikasının yegana və təkrarlanmamış olmasındadır. Bu ona dolalat edir ki, frazeoloji ifadələrin modelinini diyismək olmur və olmaz. Frazeoloji ifadələrin diyisməz xarakterini bir çox tədqiqatçılar – N.N.Amasova, V.Z.Arhangelskiy, A.V.Kunin, İ.İ.Cərniseva deyərmişdir. Bu tədqiqatçılar öz əsərlərində çox inandırıcı göstərmişdilər ki, frazeoloji modellərin yaradılması (struktur, semantik cəhətdən) qeyri-mümkündür. Frazeoloji ifadələrin semantiki strukturunu modelləşdirilməməsi onları əvvəlcədən proqnozləşdirilməməsindən irəli gəlir.

Frazeoloji ifadələrin yaranmasının əvvəlcədən müəyyənləşdirilməməsi və eləcə də monasının əvvəlcədən müəyyənləşdirilməməsi xüsusiyyətinin ayıraq: birinci xüsusiyyət bütün frazeologizmlər, ikinci isə bir hissə frazeologizmlərə xasdır. Frazeoloji ifadələrin yaranmasının əvvəlcədən müəyyənləşdirilməməsi, bu ifadələrin hər hansı bir anlami, əşyani, hadisəni bilavasita deyil, bilavasita yolla ifadə etmək gütündən irəli gəlir. Bu xüsusiyyətinə görə frazeoloji ifadələr ifadə edən terminlərdən fərqlənir. Bu faktı frazeoloji ifadənin hər hansı bir əşyaya münasibəti də təsdiqləyir. Belə ki, frazeoloji ifadə öz yarandığı dildə

özünün izahını, mənə ekivalentinin əkilməsini tələb edir. Bu deyilənlərə əlavə olaraq onu qeyd etmək olar ki, hər hansı yeni bir anlanım (əşyanın) yaranması ilə dildə həmin anlamı ifadə edən söz yaranır. Belə söz-terminin yaranması tamamilə qanunidir (düzgündür), ona görə onları əvvəlcədən müəyyən etmək olur. Məsələn: *Cəmiyyətin sürətli inkişafı nticəsində kompüter yarandı və bununa bağlı internet, klavyatura sayt, e-mail, diskret* və s. kimi sözlər yarandı. Ancaq bunun frazeoloji birləşmələr haqqında deyə bilmərk. Belə ki, frazeoloji ifadələr hər hansı bir anlamla (hadisəye, əşyaya) bir başa aid olmur və onların yaranması başa düşülen bir proses deyil və bunun əvvəlcədən müəyyənləşdirmək mümkün deyil. Buna görə frazeoloji ifadələrin yaranması təsadüfi xarakteri daşıyır. Bütün bunlar frazeoloji ifadələrin rolunu və mənasını azaltır və o, bir çox tədqiqatçıların qeyd etdikləri kimi dildə yalnız stilistik deyil, həmçinin nominativ funksiyası yerinə yetirirler. Bununla belə, frazeoloji ifadələrin xeyli hissəsi bilavasita yolla olsa da, aid olduğunu anlanıb yeganə ifadəsi olur. Bu müasir fransız dilində frazeoloji ifadələrin leksik sinoniminin ifadəsi olmaması ilə bir daha təsdiq olunur.

ƏDƏBİYYAT

1. H.Bayramov «Azərbaycan dili frazeologiyasının əsərləri». B., 1979.
2. M.A.Adilov, Z.H.Verdiyeva, F.M.Ağayeva «Dilçilik problemləri». B. I cild, 1962.
3. M.Adilov, G.Yusifov «Sabit söz birloşmələri». B. 1991.
4. Sechehaye A. «Essai sur la structure logique de la phrase». P. 1926.
5. У.У.Лопатникова, Н.А.Мовшович «Лексикология современного французского языка». М. 1971.
6. Г.Г.Соколова «Семантические категории фразеологических единиц французского языка». Лекция. Л. 1984.

SUMMARY

The phraseological system of the language is the beraer of the national features in the whole. We observe this feature obviously while researching the phraseology of French from any aspect. The phraseological units which are related with the inherent features and reality of the French language with their meanings are given in the article.

Rəna Məmmədova*

Azərbaycan dilində şəkilçilərin tələffüzündə qənaət

Nitqdə hər bir söz mənə tələbindən asılı olaraq dayışır və müxtəlif şəkər düzürlər, beləliklə də, sözün quruluşu dayışılır. Lakin, sözlərin belə dayışılməsinin

* BDU

müəyyən hüdudu olduğu kimi, müəyyən qayda-qanunu da vardır. Bu qayda-qanunlar dünya dillərində müxtəlif şəkillərdə təzahür edir. Bu və ya digər dildə bəzən sözün kökü dəyişir, kökə əlavə səsler, heclar artırılır və beləliklə də, yeni mənalar və ya mənə əlaqələri yaranır.

Bu və ya digər sözün quruluşunu təşkil edən morfemlər sözlərin mənali parçaları olduğuna görə, morfoloziyada də mənalılıq nəzərə alınır və sözün mənali parçaları və ya mənə tələbi ilə əlaqədər olaraq dayışib müxtəlif şəkillərə düşməsi təqdiz olunur.

Yazında sabitilmiş, şəkilçilərin tələffüzündəkifonetik qənaətlə bağlı göstərdiyimiz müxtəlif mənbələrdən topladığımız bütün faktlar, öncə tələffüzə baş vermişdir. Lakin, bu sözlərin bəziləri yazıya keçmiş, bəziləri isə ancaq tələffüzü qalmışdır. Dilin inkişafı, azhecalılıq meyl, enerji sərfiələrə əlaqədər müavimətdən qəçmək tələbi, söslərin tələffüzündə qənaətə gətirib çıxarırlar.

Tələffüzə şəkilçilərdə qənaət geniş yayılmışdır. Belə nümunələri qruplaşdıranda aydın olur ki, onların hamisünün sabəbələri vardır. Bu sabəbələrin nəticəsi qənaətlə sonucları. Həmin sabəbələr:sözlərin çoxhecallığı, qapalı hecallılıqdan açıq hecallılığı keçidi, yanına gələn iki, üç samitintələffüz çatınlığı və s. kimi qruplar altında izləmək olur.

a) **Sözlərin çoxhecallığı.** Türk dillərində, o cümlədən Azərbaycan dilində, söz kökü azhecal (əsasən bir, qismən iki hecalı) olduğuna görə, cənə tarixən onların tələffüzünə uyğunlaşdırıldından söz köklerinə şəkilçi artırlıqda əmələ gələn çoxhecalılıq daha artıq enerji tələb edir. Səs cihazının müxtəlif üzvləri daha çox işləməli olur. Bunlara görə fizika qanunu – müqavimətin çoxluğu qənaəti zəruri edir. Toplanmış faktlar buna səbüb ola bilər. Çoxhecalı sözlərə – şəkilçilərə baş verən qənaət, əsasən fəlin zaman və xəbər şəkilçilərində müşahidə edildi.

Felin qəti goləcək və qeyri-qəti goləcək zamanında qənaət. Fəlin qəti goləcək və qeyri-qəti goləcək zamanında baş verən qənaət hadisəsi I və II şəxsin tək və cəminda müşahidə edildi.

I şəxsin təki. Fəlin qəti goləcək zaman formasının birinci şəxsin təkində - **açaq+-əcək** zaman şəkilcisindəki k, q(1,172) (2,239) (3,255) (4,141) samitləri tələffüzündə qənaət olunur. Məs.: **al+-açaq+-am** – **alacağam** – **[alacəm]**, **yaz+-açaq+-am** – **yazacağam** – **yazacam** – **[yazəm]**, **gəl+-əcək+-əm** – **gələcəyəm** – **[gələcəm]** – **[gələrəm]** və s.

Sonu saatlı bitən çoxhecalı fellərə goləcək zaman şəkilcisi qoşulduda nitq prosesinin təsiri ilə sözün şəkilci tərkibində ixtisar baş verir. Şəkilçilərin

sıralanma qaydasına göre söz kökü, galocak zaman ve şəxs şəkilçiləri bir-birinin ardınca işlənir. Məs.: **gözlə(y)+-ər+-əm**. Burada söz sonu saitə bitib, şəkilçi saitə başladığına göre y samiti araya daxil olur. Müasir Azərbaycan dilinin orfoqrafiya qaydasi üçün bu forma qəbul edilmiş və sabitləşmişdir. Şifahi nitqin təsiri ilə belə formalarda y samiti çoxheçalılıq yaratdığı üçün zəifləyir. Tələffüz zamanı artıq elementə çevirilir və qənaət olunur. Y samiti qənaət edildikdən sonra söz tərkibində sait qoşalılığı yaranır. Bu zaman qosa saitlərdən biri qənaət olunaraq tələffüzü asanlaşdırır. Məs.: **gözlayərəm** – **gözlərəm** – **[gözlərəm]**, **saxlayaram** – **saxlaaram** – **[saxlaram]** və s.

Sonu samitlə bitən təkəcalı fellərə indiki qeyri qəti galocak və qeyri-müyyəyan galocak zaman şəkilçiləri qoşuldudur sözün şəkilçi tərkibi tələffüzdə qənaət olunur. Məs.: **al+-ar+-əm** – **[allam]**, **apar+-ar+-əm** – **[aparram]**, **bılərəm** – **[billəm]**, **bil+-ir+-əm** – **[billəm]**, **qır+-ar+-əm** – **[qırram]**, **qır+-ir+-əm** – **[qurram]**, **gəl+-ər+-əm** – **[gəlləm]**, **gəl+-ir+-əm** – **[gəlləm]** və s. (Laylayçəlləm yatarsan, Qızıl gülə batarsan... Gələrsən qadan allam, Gedərsən yola sallam).

II şəxsin təki. Fəlin qəti galocak zaman formasının ikinci şəxsin təkində **-acaq/-əcək** zaman şəkilcisindəki k, q (1,172) samitləri tələffüzdə qənaət olunur. Məs.: **yaz+-acaq+-san** – **yazacaqsan** – **[yazarsan]**, **gəl+-əcək+-sən** – **galocəksən** – **[gələrsən]**, **tut+-acaq+-san** – **[tutassan]** və s.

I şəxsin cəmi. Fəlin qəti galocak zaman formasının birinci şəxsin cəmində **-acaq/-əcək** zaman şəkilcisindəki k, q (1,173) samitləri tələffüzdə qənaət olunur. Məs.: **yaz+-acaq+-sıniz** – **yazacaqsınız** – **yazarsınız** – **[yazarsız]**, **gəl+-əcək+-sıniz** – **galocəksiniz** – **gələrsiniz** – **[gələrsiz]** və s.

II şəxsin cəmi. Fəlin qəti galocak zaman formasının ikinci şəxsin cəmində **-acaq/-əcək** zaman şəkilcisindəki k, q (1,173) samitləri tələffüzdə qənaət olunur. Məs.: **yaz+-acaq+-sıniz** – **yazacaqsınız** – **yazarsınız** – **[yazarsız]**, **gəl+-əcək+-sıniz** – **galocəksiniz** – **gələrsiniz** – **[gələrsiz]** və s.

Xəbər şəkilində (xəborlik kateqoriyası) iştirak edən şəxs şəkilçilərinin sonluqlarında da fonetik qənaət baş vermişdir. Bu fəlin zamanlarında müşahidə edildi.

Şühudi keçmiş zamanda:

II şəxsin cəmi. Xəbor kateqoriyasının ikinci şəxsin cəminin əlaməti olan **-niz/-niz/-nuz/-nüz** şəkilçisi şühudi keçmiş zamandasozlərə artırılrənən saitlərdən biri və n (2,234) (5,143) samiti tələffüzdə qənaət olunur. Məs.: **al+-di+-niz** – **[aldız]**, **gəl+-di+-niz** – **[gəldiz]** və s.

Nəqli keçmiş və indiki zamanda:

II şəxsin cəmi. Xəbor kateqoriyasının ikinci şəxsin cəminin əlaməti olan **-sınız/-siniz/-sunuz/-sünüz/** nəqli keçmiş zaman şəkilçilərinə artırılrənən tələffüzdə qənaət olunaraq **-siz/-siz/-suz/-süz** (1,165;1,172) şəklində işlənilir. Məs.: **yaz+-mış+-sıniz** – **[yazmısınız]** və s.

II şəxs cəmin şəxs (xəbor) şəkilçiləri **-sınız/-siniz/-sunuz/-sünüz** şifahi ədəbi dildə qənaət olunaraq **-siz/-siz/-suz/-süz** (6,231-232) (5,150) (4,140) şəklində tələffüz olunur. Şifahi tələffüzden gələn bu qayda tədrīçən orfoqrafik məhiyyəti qazanır. Məs.: **al+-ar+-sıniz** – **alarsız**, **al+-ir+-sıniz** – **[lahırsız]**, **yaxşı+-sıniz** – **[yaxsızız]** (4,120), **al+-sa+-niz** – **[alsaz]** (3,255) və s.

III şəxsin cəmi. Yalnız nəqli keçmişdə üçüncü şəxsin təkinin xəbor şəkilçisi olan **-dur/-dir/-dur/-dir** şəkilçisinin son samiti tələffüzü asanlaşdırmaq üçün qənaət olmuşdur. Məs.: **yaz+-mış+-dur** – **[yazmışdı]** və s.

Eyni vəziyyət **-ib/-ib/-ub/-üb** şəkilçisi ilə əmələ gələn nəqli keçmiş zamanına artırılan **-dur/-dir/-dur/-dir** şəxs sonluğuna da aiddir. Burda da tələffüzdə qənaət baş vermişdir. Məs.: **al+-ib+-dur** – **[alıbdı]**, **görüb+-dur** – **[görübdü]** və s.

Qəti galocak və qeyri-qəti galocak zamanda:

II şəxsin cəmi. Xəbor kateqoriyasının ikinci şəxsin cəminin əlaməti olan **-sınuz/-siniz/-sunuz/-sünüz/** şəkilçisi sözlərə artırılrənən saitlərdən biri və n samiti tələffüzdə qənaət olunaraq **-siz/-siz/-suz/-süz** (2,239) (6,232) şəklində işlənilir. Məs.: **al+-acaq+-sıniz** – **[alacaqsız]**, **gəl+-əcək+-sıniz** – **[galocəksız]**, **oxu+-yacaq+-sıniz** – **[oxuyacaqsız]**, **gəl+-əcək+-sıniz** – **[gərəcəksız]** və s.

II şəxsin cəmi. Xəbor kateqoriyasının ikinci şəxsin cəminin əlaməti olan **-sınız/-siniz/-sunuz/-sünüz/** şəkilçisi qəti galocak zamanda, müzare, inkarda qənaət olunaraq tələffüzdə **-siz/-siz/-suz/-süz** (5,156) şəklində işlənilir. Məs.: **gəl+-məz+-sıniz** – **[gəlməzsiz]**, **yaz+-maz+-sıniz** – **[yazməzsiz]** və s.

III şəxsin təki. Yalnız qəti galocak zamanda xəbor şəkilçisi olan **-dir/-dir/-dur/-dur** şəkilçisi tələffüzdə qənaət olunaraq yazıya keçmişdir. Məs.: **yaz+-acaq+-dur** – **[yazacaqdı]** və s.

Nəqli keçmiş zaman şəkilcisindən sonra ikinci şəxş şəkilçiləri (xəbor şəkilçiləri) göldükde zaman şəkilcisindəki ş (4,120;4,141) samiti tələffüzdə qənaət olunur. Məs.: **al+-mış+-sıniz** – **[almısız]**, **gəl+-mış+-sıniz** – **[gəlmısız]** və s.

Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən məqamda nəqli keçmiş zaman şəkilcisindəki ş samitinin tələffüzdə qənaət olunmasına aid orfoepik qayda, son

30 iddə yazıya da öz təsirini göstərmiş və artıq müvəzzi orfografik variant kimi formallaşmağa başlamışdır.

Azərbaycan dilində vaxtıla müstəqil söz kimi işlənən və indi köməkçi söz olaraq işlədirən qoşmalar da tələffüzde şəkilçiləşməyə doğru inkişaf etməkdədir.

-cün şəkilçisi. -cün şəkilçisi -üçün qoşmasındanəmələ gəlməmişdir. Azərbaycan dilində ismin yiyəlik hali ilə işlənən ikihecalı üçün qoşması qənaət olunaraq təkhecalı tələffüz olunur. Tarixi abidələrdə üçün qoşmasının birinci saitinin qənaəti nisbətən geniş yayılmışdır. Məs.: *sənin+ -cün – [səninçün]* və s.

Ora, bura, hara, irəli, geri, aşağı, yuxarı (7,20) və s. kimi sözlər yönülü, yerlik, çıxışlıq hal şəkilçiləri artırıldıqda sözün son saiti tələffüzdə qənaət olunur. Məs.: *ora+ -da* (yer zərfi) –*[ordə]* (8,495), *bura+ -da* –*[burda]* (8,105), *hara+ -dan* (yer zərfi) –*[hardan]* (2,66) (8,260) və s.

Ədəbi dildə bu gün müyyən yiyəlik halda işlənən sözlər danışq dilində hal şəkilçisiz işlənir. Bu da qənaətin bir formasıdır. Məs.: *icəri + -sin+ -da – [icində]* (8,293) və s.

b) Qapalı hecallılıqdan açıq hecalılığa keçid.

Azərbaycan dilində qapalı hecallılıqdan açıq hecalılığa keçmə qanunu nəticəsində şəkilçilərdə də söz sonunda samit sözlər qənaət olunur. Bu səbəblə bağlı, qənaəti aşağıdakılardır nümunə göstərmək olar. Məs.: III şəxsin təkində xəbər olan -dir/-dir/-dur/-dür şəkilçisindən, sıfahı ədəbi dildə r samiti qənaət olunaraq, -di/-di/-du/-dü şəklində tələffüz edilir. Məs.: *qohum+ -dur – [qohumdu]* (4,143) və s.

Qapalı saitlə bitən sözlər III şəxs mənsubiyət kateqoriyası şəkilçisi artırıldıqda sözün kökündəki qapalı sait tələffüzdə qənaət olunur. Məs.: *əmi+ -si* (8,214) –*[əmsi]*, *iki+ -si* (8,298) –*[iksı]*, *dayı+ -si* (8,152) –*[daysı]*, *hamit+ -si* (8,260) –*[hamsı]*, *altı+ -miş* –*[altmış]* (8,39) –*[atmiş]* (2,66) və s.

- c) Yanaşı galən iki, üç samitintələffüz çətinliyi. Bəzən sonu samit sösələ bitən sözlərə samitlə başlayan şəkilçisi artırılarda çoxhecalılığı azaltmaq üçün yanaşı galən samitlərdən biri tələffüzdə qənaət olunur. Məs.: *neft+ -çı* (3,55) (8,478) –*[nefçı]* (4,75), *sap+ -laq* –*[sapaq]* (7,58), *taxt+ -dan* (8,614) –*[taxdan]* (6,232), *üst+ -da* (8,664) –*[üstdə]* (4,107) *üstündə* (8,664) –*[üstdə](zərf)* (4,108) (Araz üstə buz üstə, Kabab yanar köz üstə..., Ot öz kökü üstə bitər, Atalar sözü) və s.

Ədəbiyyat:

1.Hüseynzadə M. Müasir Azərbaycan dil. Fonetika, Morfolojiya. Bakı, 1963, 275 səh.

2.Məmmədov N. Azərbaycan dilçiliyinin nəzəri əsasları. Bakı, Maarif, 1971, 368 səh.

3.Cəlilov F.A. Azərbaycan dilinin morfonologiyası. Bakı, Maarif, 1988, 285 səh.

4.Əsfandızadə Ə. Orfoqrafiya – orfoepiya lüğəti. Azərnəşr, Bakı, 1996, 144 səh.

5.Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası. Dörslik. II nəşr, Bakı, ADU nəşriyyatı, 1990, 376 səh.

6.Axundov A.A. Azərbaycan dilinin fonetikası. Bakı, Maarif, 1984, 392 səh.

7.Əhmədov B.B. Azərbaycan dilində leksika məsələləri (şivələrdə söz yaradıcılığı). Bakı, Maarif, 1990, 140 səh.

8.Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, Lider nəşriyyatı, 2004, 728 səh.

РЕЗЮМЕ

В этой статье «экономия» рассматривается в морфологическом аспекте. Показано, что в результате экономии окончаний (морфология), образуются новые формы и орфографические нормы слов. Экономия в окончании слов широко развита в произношении слов, что в последствии перешло в письменность. На примерах отчетливо видно, что морфологическая экономия в произношении развивается в многосложных словах, при переходе от закрытого слога к открытому и при сложном произношении двух или трёх последующих согласных букв.

SUMMARY

In this article, "economy" is seen in the morphological aspect. It is shown that the resulting economy endings (morphology), created new forms and orthographical rules. Economy in the end of words is widely developed in the pronunciation of words, which later passed into the script. On examples clearly show that morphologicaleconomy pronunciation develops in polysyllabic words, the transition from a closed to an open syllable and difficult pronunciation of two or three consecutive consonants.

Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmçəyiyyinin sarsılmaz təməli, dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biridir. Bu dildə dünya ədəbiyyatı xəzinəsinə daxil olan misilsiz əsərlər yaradılmışdır.

Ana dilimiz öz ifadə imkanlarının zənginliyi, səs quruluşunun səsliliyi və qrammatik strukturun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-madəni sahələrdə geniş işlənmə dairəsinə malik, yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatın zənginləşdirən bir dildir. O, özüntün indiki yüksək səviyyəsinə görkəmli şair və yazıçıları, maarifparvar ziyanlıların zəhaməti sayısında çatmışdır. Bu prosesdə Azərbaycan dilçilik elminin böyük xidməti vardır.

Ölkədə dilçiliyin inkişafına dair Dövlət Programında -deyildiydi ki, dilçilik elminiz təkcə Azərbaycan dili ilə bağlı deyil, həmcinin onun digər türk dilleri ilə münasibətlərini öyrənmək istiqamətində ciddi addımlar atmalı, müasir dillerin nəzəri cəhətdən araşdırılmasına, eyni zamanda qədim dünya dilleri və mədəniyyətlərin tədqiqinə yönələn yeni layihələr işlənilər hazırlanmalı, dilçiliyiniz az işlənən sahələrinə, diqqətdən kənardə qalan mövzulara xüsusi diqqət yetirilməlidir.

Azərbaycanda müasir mətbuatın, teatrın və təhsil sisteminin təşəkkül tapması, xalqımızın siyasi-ictimai, və mədəni həyatından baş verən dəyişikliklər Azərbaycan dilçiliyinin də inkişaf yolunu müşayyən etmişdir. Ana dili ilə bağlı yeni-yeni dərsliklər, lüğətlər və sanballı elmi tədqiqatlar meydana çıxmışdır.

Ana dilimiz tədqiqi xüsusilə ötən əsrin ilk on illiklərindən başlayaraq bilavasitə diqqət mərkəzində olmuşdur.

Azərbaycan dilçiliyində sintaktik həmcinslik kateqoriyası, cümlənin həmcins üzvləri masəlösü atrafları araşdırılsı da, paralel komponent məsələsinə lazımi diqqət yetirilməmişdir.

Cümlənin həmcins üzvləri və paralel komponentləri nadir, onların ümumi və fərqli cəhətləri hansılardır.

Həmcins üzvün yaxud paralel komponentin cümlə strukturuna daxil olması cümlə məzmununun kommunikativ genişlənməsinə xidmət edir. Müşayyən bir cümlə üzvünün formal təkrarı (K. Abdullayev belə adlandırmır. – kursiv bizimdir) həmcinsliyi təmİN edir. Bu zaman cümlə sadəlikdən çıxmır, mürəkkəbə çevrilir, semantik baxımdan mürəkkəbləşir, cümlənin struktur karkası yeni struktur-semantik münasibətlərə zənginleşmir. Həmcins üzvlər bir-biri ilə deyil, ortaQ bir üzvlə bağlanır. OrtaQ üzv bilavasitə həmcinsliklə əlaqədar meydana

çixır. Hər hansı bir cümlə üzvünün həmcinsliyi ortaQ üzvlə paralel bağlılıq nəticəsində təmİN olunur. Şübəsiz, eyni sintaktik vazifədə olmaq və tabesizlik əlaqəsi ilə bağlanmaq təhləbləri da ödənməlidir. Nümunələr:

1) *Qəbul olunmuş qayda-qanunlardan, razılıqdaşırlı, təsdiqlənmiş hərəkət cəvdlindən astıldır.*

Bu cümlə həmcins üzvlər hesabına genişlənmişdir, hər bir həmcins tamamlığın özünəməxsus təsini və ya təyinləri var.

2) *Dəzi şəmin təpəna mən yəgədərrəm, səni böhətançı kimi basaram qoduqluğa. (Xəbərin həmcinsliyi).*

3) *Sənin kimi milis işçisini su aşağı axudim, su yuxarı axtarım. (Frazooloji vahidlərlə ifadə olunmuş həmcins xəbərlər).*

4) *Məmİ bu gün özüne yer tapa bilmirdi, pis iş tutmuşdu, namərdlik, insafsızlıq etmişdi. (OrtaQ söz "Məmİ", xəbərlər həmcins).*

5) *İllər keçidkəsə mən özümü də, başqalarını da pis anlayıram. (tamamlığın həmcinsliyi).*

Paralellik həmcinsliklə six bağlıdır. Həmcinslikdən fərqli olaraq, paralel komponentlərdə eyni zamanda iki cümlə üzv qoşa işlənir. Hər bir həmcins üzv digər üzvlə slaqyo gırərk cümlədə paralel işlənir.

Cümələ eyni zamanda bir neçə üzvün həmcinsliyi ilə genişlənə bilər. Məsələn:

Onlar Şəmilin dediyi vaxt özlərini dəstəyə yetirmək üçün geri döndəndə, Vəli ilə Hovanesi düşmən matəbsəsində görəndə xeyli təzcübəldəndi.

Həmcins üzvlü cümlələrdə kommunikativ genişlənmə olur. Amma bu genişlənmə, cümlənin semantik mürəkkəbəşərə, semantik-struktur əsasına toxunmır və cümlə üzvlərinin qarşılıqlı əlaqəsinə təsir etmər.

Mübtədə tamamlıq qoşaşığı ilə yaranan paralellik:

1) *Oğullar atanı, qızları ananı, Gəlinlər də qaynananı bəyənməz.*

2) *Yaz qışından, qız qardaşından bəlli.*

3) *Buynuz heyvana, saç insana yarasıqdır.*

Cümlədə paralel komponent iştirak etdikdə onda daha dərin mürəkkəbəşərə müşahidə edirik. Cümə üzvündən fərqli olaraq, paralel komponent iki və daha çox cümlə üzvünün qoşa işlənməsi və eyni strukturun təkrarı ilə meydana çıxır. Məsələn:

Ağıllı başla, ağılsız dasla danışar. (Atalar sözü).

Ağıllıñ sözla, ağılsızı bızlə qandırıvlarlar (Atalar sözü).

Yuxarıdakı cümlələrdə mübtədə – tamamlıq (və ya zərflik), tamamlıq-zərflik(və ya tamamlıq) qoşaşması paralel komponentlərin (ağıllı başla, ağılsız dasla; ağıllıñ sözla, ağılsızı bızlə) meydana çıxmamasına səbəb olmuşdur.

Mübtədə-zərflik məsələsi:

Zəhər ilanlarının dişinin dibində, insanların işə dilinin içində olur.

Tamamlıq-xəbər paralelliyi. Məsələn:

Özünüñ danmasın, ancaq müttəsil.

* BDU, dosent

Özüne tapınsın, özünü sevsin.

Aşağıdakı cümlede təyin-mübtəda və təyin-tamamlıq qoşalığı dörd yeni tərkibdə işlənərək (bir mix bir nali; bir nal bir atı; bir at bir igidi; bir igid bir eli) paralel komponentlər yaratmış və bu komponentlər cümləni genişləndirərək onu semantik cəhətdən daha dolğun, daha informativ etmişdir. Eyni zamanda struktur mürakkablıyyinə səbəb olmamışdır:

Bir mix bir nali, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli gurtarar.

Bəzi mənbələrdə (məsələn, Z. Əlizadə) issa bu cümlə və bu tipli cümlələr tabesiz mürakkəb cümlələr kimi təqdim edilmişdir.

"Qalanlar gedənlər, gedənlər qalanlara qıbız etdilər" cümləsində də mübtəda-tamamlıqdan ibarət paralel komponentlər cümləni genişləndirən vasitə kimi çıxış etmişdir.

Paralel komponentlər həmcins üzvlərdən daha çox semantik rəngarənglik, müxtəliflik, mürakkəblik əldə etmək imkanlarına malikdir.

Tamamlıq-tamamlıq paralelliyi. Məsələn:

1) *Sözü iş, arzunu əməllərə döndərək.*

2) *Adəton, bu dükanlar atadan oğula, oğuldan nəvəyə, nəvədən nəticəyə, nəsildən nəslə keçir.*

3) *İxtiyar pişiyi şirə, quzunu canavara milçəyi filə döndərir*

K. Abdullayev "Zaman yaşa doldu, insan ağıla. Günsə onu tanyırı, o Günsə" tipli cümlələri paralel komponentli sadə genişlənmiş cümlələr adlandırır. Əslində issa bu cümlələr və bu tipli digər konstruksiyalar, bizcə, ikinci komponenti yarımcıq cümlədən ibarət tabesiz mürakkəb cümlələrdir.

"Ata atsan, at yeməz, it atsan, it. Doğruya zaval yoxdur, əyriyə aman" və s. bu tipli cümlələrdə paralel komponentlər olsa da, onları paralel komponentlərin genişlənmiş sadə cümlə adlandırmıq olmaz. Onlar komponentlərindən biri yarımcıq cümlə olan tabesiz mürakkəb cümlələrdir. Onlarda dəyişiklik etməklə məzmunu xələl gəlmədən sadə genişlənmiş cümlələrə çevirmək olar:

Ata atsan at, it atsan it yeməz. Doğruya zaval, əyriyə aman yoxdur.

Tamamlıqla zərfliyin paralelliyi hesabına genişlənməyə də tez-tez müşahidə olunur. Məsələn,

Atı bir aya, insanı illərlə sınayarlar.

Nümunələrin sayını, tipini xeyli artırmaq mümkündür. Paralel komponentli cümlələrlə nəsrdə də, nəzərdə də six-six rastlaşırıq. Paralellik dən çox atalar sözləri və məsəllərdə istifadə olunur ki, bu da ritm və intonasiyanın təminəcisi kimi özünü göstərir, artıq elementləri aradan qaldırıb nitqin optimallığına, onun oxiciliğinə, ifadəliliyinə xidmət etmiş olur.

Azərbaycan dilçiliyində sintaktik paralellizm, paralel komponentlər məsələlərinə dair araşdırımlar aparılmışsa da, bu sahənin dən dərindən öyrənilməsinə ehtiyac vardır. Biz burada mövzu ilə bağlı qısa şəhərə kifayət-lənmişik.

Geniş və genişlenmiş cümlə məsəlesi Azərbaycan dili sintaksisinin məraqlı məsələlərindəndir. Məlumdur ki, qrammatik geniş cümlələrdən fərqli olaraq, semantik baxımdan genişlənən, eləcə də üzvləri genişlənən cümlələrdə məzmun genişlənməsi, semantik, kommunikativ, informativ yüksən zangınlaşması müşahidə olunur. İkinci dərəcəli üzvlərin cümləyə daxil olması ilə cümlənin genişlənməsi, yəni qrammatik geniş cümlə (rasprostronnenoe predlojenie) yaranırsa, sintaktik həmcinslik, paralel komponentlər, feli tərkiblər, cümlə üzvləri ilə bağlı olmayan sözlər bə s. niin cümləyə daxil olması genişlənmiş, və ya üzvləri genişlənmiş (raspirennoe predlojenie) cümlələri yaradır. Semantik mürakkəbələşmə, genişlənmə qrammatik genişlənmə ilə üst-üstə düşməyə də biler. Bəzən müxtəsər cümlənin özü də genişlənmiş cümlə ola bilər.

Paralel komponentlər, həmcinslik, feli tərkiblər sadə cümlənin genişləndirən vasitələr içində mütlüm yer tutur. Bəzən bu vasitələrlə genişlənən sadə cümlələri müəyyən oxşar mürakkəb cümlələrlə qarışdırmaq halları ilə rastlaşırıq.

ELMI ƏDƏBİYYAT

1. Abdullayev Ə.A., Seyidov Y.M., Həsənov A.Q. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, 1985.
2. Abdullayev Ə.A. Azərbaycan dili məsələləri. Bakı, 1992.
3. Abdullayev K.M. Sintaksis prostoqo predlojeniya v Azerbaydjanskom yazike. Bakı, 1983.
4. Budagova Z.I. Müasir Azərbaycan adəbi dilində sadə cümlə. Bakı, 1963.
5. Demirçizadə Ə. "Qovuşqı cümlə" Azərbaycan məktəbi jurnalı. 1947. N1.
6. Əlizadə Z. Ə. Atalar sözlərinin həyatı. Bakı, 1985.
7. Kazimova S.I. Müasir Azərbaycan dilində sadə cümlənin həmcins üzvlərlə genişlənməsi. Nəmizədlilik dissertasiyası. Bakı, 1984.
8. Müasir Azərbaycan dili. III cild. Sintaksis. "Elm" nəşriyyatı. Bakı, 1981.
9. Tağızadə Z. Müasir Azərbaycan dilinin sintaksisi. Bakı, 1960.

Sevda RZAYEVA*

SƏBƏB ZƏRFLİYİ VƏ SƏBƏB BUDAQ CÜMLƏSİ

Işlər müasir, iştərsə tarixi baxımdan Azərbaycan dilində tabeli mürakkəb cümlələrin növləri öyrənərkən cümlə üzvlərinə istinad etmədən keçinmək olmaz. Əslində sadə cümlədə cümlə üzvləri vasitəsilə ifadə olunan

eyni bir fikir mürakkab cümlə komponentləri – baş və budaq cümlələrin köməyi ilə ifadə olunur, eyni münasibət və əlaqə ya yiğəcam, ya da genişləndirilmiş şəkildə verilir. Prof. Ə. Abdullayev eyni bir fikrin həm sədəc cümlə, həm də mürakkab cümlələr vasitəsilə vermenin mümkün olduğunu göstərir (bax: 1, 156). Konkret bir nümunəyə müraciət edək: “Soyuqdan tir-tir əsirdi” cümləsindəki fikri həm “Soyuq olduğu üçün tir-tir əsirdi” sədəc cümləsi, həm də “Tir-tir əsirdi, çünki soyuq idi” mürakkab cümləsi ilə ifadə etmək olar. Dilin sadəcən mürsəkkəbə doğru inkişaf etdiriyini nəzəra alsaq, belə bir nəticə çıxartmaq olar ki, fikrin mürakkab cümlə, eləcə də tabeli mürakkab cümlə ilə ifadəsi ünsiyyət prosesinin sonrakı mərhələsidir. Verilən nümunələrə diqqət yetirək, görərik ki, səbəb məmənələrin cümlədə “soyuqdan” səbəb zərfliyi, ikinci cümlədə “soyuq olduğu üçün” feli birləşməsi, üçüncü cümlədə isə səbəb budaq cümləsinin köməyi ilə meydana çıxmışdır.

Tabeli mürakkab cümlələri quruluşuna görə, komponentlərin bağlanma qaydalarına görə təsnif etmək cəhdleri olmuşdur (2, 387-394). Bu sahədə aparılan tədqiqatlar erkən olaraq, tabeli mürakkab cümlələrin cümlə üzvlərinin görə bölməsi daha düzgün hesab edilmiş, əvvəlcə 14(prof. M. Şirəliyev), sonra 15(prof. Ə. Abdullayev) budaq cümlə növü göstərilmişdir. Prof. Ə. Abdullayev bu barədə belə yazır: “Azərbaycan dilində mövcud olan budaq cümlələri daha yaxşı təsnif edən akad. M.S. Şirəliyevdir. Onun bu sahədəki idmətlərləndən biri də budur ki, o, Azərbaycan dilində tabeli mürakkab cümlə məsələsinə yeni prinsiplə yanmışdır və bu məsələni elmi cəhdənən əsaslandırmışdır”(1,152-153).

Budaq cümlələrin cümlə üzvlərinin adı ilə adlandırılması zərflik budaq cümləli tabeli mürakkab cümlələrə aiddir. Bunlardan biri də səbəb budaq cümləli tabeli mürakkab cümlələrdən. Nəzərə alsaq ki, səbəb zərflikləri öz ifadə vasitələrinə görə digər zərfliklərdən (massələn, zaman, yer zərfliklərindən) fərqlənlərlər, onda dilimizdə səbəb zərfliyi kimi işlənen ifadə vasitələrinin daha geniş dairəni əhatə etdiyini aydın şəkildə görərik. Səbəb budaq cümləsi və səbəb zərflikləri ifadə etdikləri mənə-məzmun xüsusiyyətləri ilə bir-birinə çox bənzəyirlər. Onların hər ikisi tabe tərəfə -xəbər və ya baş cümləyə oxşar mənə əlaqəsi ilə bağlanırlar. Tabe tərəf rolunda çıxış edən xəbər və ya baş cümlə baş verən hadisə və ya əlamətin nəticəsini bildirir. Prof. Ə. Abdullayevin “Müasir Azərbaycan dilində tabeli mürakkab cümlələr” adlı monoqrafiyasında yazıılır: “Nəticə harada olı bilər?—O yerdə ki, səbəb var. Əgər bir sədəc cümlədə səbəb varsa, orada nəticə də var... Tabeli mürakkab cümlələrdə səbəbi bildirən hissə budaq cümlə vəziyyətində olarsa, nəticəni bildirən hissə baş cümlə olar. Əksinə, nəticəni bildirən hissə budaq cümlə olarsa, səbəbi bildirən hissə baş cümlə olacaq. Aydın olur ki, birinci halda səbəb budaq cümləsi, ikinci halda nəticə budaq cümləsi tabeli mürakkab cümlələr əmələ gəlir”(1, 158).

Araşdırıcılar göstərir ki, sədəc cümlədə işlənen səbəb zərfliyi cümlənin hərəkət və ya əlamət bildirən xəbərinə aid olub, hərəkət və ya prosesin

səbəbini və ya əlamətin meydana çıxma səbəbini bildirir; səbəb budaq cümləsi isə baş cümlədəki nəticənin səbəbini və ya əlamətin meydana çıxma səbəbini ifadə etməyə xidmət göstərir. Məhz buna görə də səbəb budaq cümləli tabeli mürakkab cümlələrin budaq cümləsi ilə səbəb zərflikləri arasında semantik baxımdan paralellər tapmaq mümkünkündür. Dilimizin qədim dövrlərinə sayahət etdikcə səbəb-nəticə və ya nəticə-səbəb sıralanmasını təkcə səbəb budaq cümlələrində yox, digər budaq cümlələrdə da müşahidə edirik. Bu, çox güman ki, zərfliklərin işlənmə tarixinin qədimliyi ilə bağlıdır. Prof. H. Mirzəzadənin aşağıdakı fikri də bunu təsdiq edir: “Zərfliklər cümlə daxilində xəbərin mənə və məzmunundan asılı olaraq işlənilər və müvafiq mənələr bildirmişlər”(3, 298). Digər adəbiyyatlarda isə də buna əlaqəsinin təkcə səbəb budaq cümləsi yox, digər budaq cümlələrdə olduğu qeyd olunur: “Bu mənə əlaqəsi(səbəb-nəticə əlaqəsi) nəzərdə tutulur-S. Rzayeva) səbəb, nəticə, darəcə budaq cümlələrinin və tarzı-hərəkət budaq cümlələrinin nəticə bildirən tipinin komponentləri arasında mövcud olur, həm səbəb-nəticə, həm də nəticə-səbəb sıralanması şəklində fəaliyyət göstərir. Belə ki, əksər nəticə budaq cümlələrində birinci, səbəb budaq cümlələrində isə ikinci sıralanma üstünlük təşkil edir”(4,12)

Səbəb budaq cümlələri hər şeydən əvvəl təbə olduğu komponentdə ifadə olunan işin səbəbini bildirir və bu zaman , təbii ki, baş cümlə bu səbəblə bağlı nəticəni bildirir. Nümunələrə müraciət edək:

Rüstəm kişi sevinirdi, çünki bunların hamisini özü tikdirmişdi(M. İbrahimov); Siz də çox xoşbəxtsiniz ki, əmi kimi böyüyütünüz var(N.Nərimanov); Narahatlıdan səhər kimi yata bilmədim(S. Rəhimov); Bu çıxıkların ətrindən başım ağıryır(Ə. Vəliyev)

Bu cümlələrdən ikisi səbəb budaq cümləli tabeli mürakkab cümlə, ikisi isə tərkibində səbəb zərfliyi iştirak edən sadə cümlədir. Birinci cümlədə ifadə olunan fikri “Bunların hamisini özü tikdirdiyi üçün Rüstəm kişi sevinirdi”, ikinci cümlədəki fikri “Əmi kimi böyüyütün olduğu üçün xoşbəxtsiniz” sadə cümlələr ilə ifadə etmək mümkünkündür. Hər iki çevirmə zamanı budaq cümlə qoşşmalı feli sıfat tərkibinə çevrilmis və sadə cümlənin mürakkab zərfliyidir. Bu çevirmədən mənə –məzmunə elə də bir ziyan dəyməmişdir. Lakin məlumdur ki, fikrin mürakkab cümlə ilə ifadəsi daha ləkənəkdir, təsisiyyət üçün, canlı dansıq üçün əlverişlidir.

Üçüncü cümləni “Səhər kimi yata bilmədim, çünki narahat idim” şəklində asanlıqla çevirmək mümkün olduq halda, dördüncü cümləni mürakkab cümləyə çevirmək çox çatdırır. “Başım ağıryır, çünki bu çıxıklardan otir gəlir” çevirməsi sənli xarakter daşıyr və fikir də başa düşülmür. Məhz buna görə də bəzi dilçilər budaq cümlələrində ifadə olunan fikrin sadə cümlələrə və ya əksinə verilməsinə o qədər də məqbul hesab etmirlər. Prof. T. Müzəffəroğlu bu barədə belə yazır: “Bəzən dilçilikdə budaq cümləni cümlə üzvləri ilə müqayisə edərək, budaq cümlənin baş cümlədə yerinə yetirdiyi funksiyani mütləq manada ikinci dərəcəli üzvlərin funksiyası ilə bərabərəşdirənlər olur. Lakin... budaq

cümle ile müvafiq cümle üzvlərinin semantik əlaqələnmələri mütləq eyniyət təşkil etmir. Komponentlərin əlaqəlanmasındaki funksional cəhət grammatik strukturunu üstələyə və hatta grammatik müəyyənləşməni meydana çıxara bilər ki, bu da tabeli mürəkkəb cümlənin semantik strukturunu daşıqlasdırır"(5, 89).

Sade cümlədəki səbəb zərfliyi və ya səbəb budaq cümləsi xəbərdə və ya baş cümlədə ifadə olunan hal və hərəkətin deyil, hökmün də səbəbinə bildirir. Bu zaman baş cümlənin və ya sade cümlənin xəbəri fel olmayan nitq hissələri ilə ifadə olunur. Səbəb zərfliyi hökmün səbəbinə bildirir və cümlə ismi xəbərlə olur. Yeri gölmüşən deyik ki, bu məsələyə münasibət birəmnəli deyil. Zərfin tekəs hərəkətin yox, həm də əlamətin əlamətinə bildirməsi qeyd olunur, lakin bu elə qeyd olaraq qalır. Prof. Y. Seyidovun bu barədakı fikri xeyli maraq doğurur: "Zərfin həm də əlamətin əlamətinə bildirməsi qeyd olunur. Zərfin tarifində də bu öz əksini təpi": İş və hərəkətin icra tərzini, zamanını, yerini, miqdarını, eləcə də əlamətinə bildirən sözlərə zərf deyil". Maraqlıdır ki, sitatı, tarifi götürdüyümüz kitabda əlamətin əlamətinə bildirmək haqqındakı fikir tarifdəki qeydlə möhdudlaşdır; mətnədə bu haqqda heç bir məlumat və misal verilmir. Başqa kitablarda da vəziyyət belədir"(6,365). Nümunələrə müraciət edək:

O, xoşbəxtidir ki, sənin kimi qardaşı var(M. İbrahimov); Gör nə bəd-bəxtəm, əcəldən da gərk naz çəkəm (Sabir); Xəsta olduğundan ürəyi zəifdir(Y.V.Çəmənzəməlinli); Çıraq zəif yandığından işığı çox solğun idi(İ. Şixli); Bulud olmadığından göyün üzü tərtəmiz idi(İ. Şixli)

Verilən nümunələrdən birincisindəki fikir çox asanlıqla "Sənin kimi qardaşı olduğu üçün o, xoşbəxtidir" şəklində sade cümləyə çevrilir, budaq cümlədəki fikir səfər sıfat tərkibi ilə ifadə olunmuş səbəb zərfliyi vasitəsilə verilir. Lakin ikinci cümlə haqqında bunu demək olmaz. Çünkü burada tabeli mürəkkəb cümlənin semantikası bir qədər mürəkkəb və zangindır. Bu cümlənin mənə yükünü həm "Əcəldən də naz çəkdiyim üçün bəd-bəxtəm", həm də "Bəd-bəxt olduğum üçün əcəldən da naz çəkirdim" cümlələrinin üzərinə daşımaq mümkündür. Halbuki birinci cümlə üçün ikinci çevirme qətiyyən mümkün deyil: "Xoşbəxt olduğu üçün sənin kimi qardaşı var" şəklində cümlə qurmaq olmaz. Burada , əlbəttə, cümlənin strukturunu ilə yanaşı, onun komponentlərini təşkil edən leksik-semantik vasitələrin rolunu yaddan çıxartmaq olmaz. Son üç cümlə tərkibində səbəb zərfliyi iştirak edən sade cümlələrdər və eyni tipli cümlələrdir. Onlar çox asanlıqla mürəkkəb cümləyə-- səbəb budaq cümləli tabeli mürəkkəb cümlələrə çevrilir: "Ürəyi zəifdir, çünki xəstədir", "Çıraqın işığı çox solğun idi, çünki zəif yanırı", "Göyün üzü tərtəmiz idi, çünki bulud yox idi". Bu cümlələrin hər üçündə səbəb zərflikləri səbəb budaq cümlələrinə çevrilmişlər. Məsələ burasındakı, söz sırasına saxlamaqla və bağlayıcı vasitələri dəyişmək yolu ilə həmin cümlələri asanlıqla nəticə budaq cümləli tabeli mürəkkəb cümlələrə çevirmək mümkündür: "Xəstədir, ona görə də ürəyi zəifdir", "Çıraq zəif yanır, ona görə də işığı zəifdir", "Bulud yoxdur, ona görə də göyün üzü tərtəmizdir" Bu cümlələr isə nəticə budaq cümləli tabeli

mürəkkəb cümlələrdir, çünkü baş cümlə səbəbi, budaq cümlə isə ondan çıxan nəticəni bildirir. Məhz buna görə də səbəb budaq cümlələrinən danışarkən prof. Ə. Abdullayev yazar: "Səbəb budaq cümləli tabeli mürəkkəb cümlələrin əsas xüsusiyyətlərindən biri də budur ki, bir qayda olaraq, budaq cümlə səbəbi, baş cümlə isə həmin səbəb əsasında alınan nəticəni ifadə etməlidir. Buna görə də səbəb budaq cümləsi bölməsində verilən misalların hamisində əvvəlcə budaq cümləni, sonra *bu səbəbdən* və ya *buna görə* sözlərini, onun dالinca isə baş cümləni işlətsək, mənə pozulmaz və nəticə budaq cümlələri alıñar"(1,279).

Səbəb budaq cümləsi ilə baş cümlə arasında, eləcə də səbəb zərfliyi ilə xəbər arasında **məqsəd** münasibəti ola bilər . Sual oluna bilər: Bas nə üçün bu cümlələr məqsəd budaq cümləsi və ya sade cümlədəki zərflik məqsəd zərfliyi adlandırılmışdır? Bu suala yənə tabeli mürəkkəb cümlə üzrə güclü tədqiqatçı şıyanı prof. Ə. Abdullayevin dili ilə cavab verməyi məqsədəyən hesab edirik: "...təzə-hərəkət, dərəcə və zaman budaq cümlələrinə nəzərdən keşirdikdən sonra belə qənəatə gələ bilərik ki, nəticə mənəsi onlarda yalnız əsas mananın yanında olava bir mənadır. Əsas mananı yoğun sap kimi təsəvvür etsək, olavaş mənəni yoğun sapla bir qat kimi təsəvvür etmək mümkündür. Nəticə budaq cümlələrində əsas mənə nəticədir"(1,310-311). Bu fikri cynılış aşağıdakı nümunələrə da şamil etmək olar. Onlarda olavaş məqsəd mənəsi olsa da, əsas mənə səbəb mənəsidir. Nümunələrə müraciət edək:

O susurdu, ona görə ki, qapı-bacanı nizama saldırmaq olardı(i. Hüseynov); Məmmədəli evləndiyini bərk gizlədirdi, ondan ötrü ki, vətəndən galonda Tükəzbanın qardaşları onu qorxutmuşdular(C. Məmmədguluzadə); Sıza zəhmət verib bu küləkli gündə bura toplamışq, ona görə ki, sizinlə çox vacib iş var(Ə. Abbasov); Siyah telli bir sonənin ucundan, bədə getdi dinişmanlar, əfəndi(M. P. Vaqif); Tələsirdilər deya təz durub getdilər

Birinci üç cümlə səbəb budaq cümləli tabeli mürəkkəb cümlə olsa da, onlarda məqsəd mənəsi ayndıca seçilir. Birinci cümlədəki fikri həm "Qapı-bacanı nizama saldırmaq mümkin olduğu üçün susurdu", həm də "Qapı-bacanı nizama saldırmaq məqsədi ilə susurdu" şəklində ifadə etmək olar. Ikinci variantda səbəb zərfliyi özünün ənanəvi ifadə vasitəsi ilə yox, birinci tarifi məsədə tərkibi olan ikinci növ ismi birləşmə ilə ifadə olunmuşdur. İkinci cümlədəki məqsəd məzmunu bir qədər fərqli xüsusiyyət malikdir; belə ki, bu cümləni tərkibində səbəb zərfliyi olan sadə cümləyə çevirmək mümkin olduğu halda, bu əməliyyatı tərkibində məqsəd zərfliyi olan cümləyə çevirmək əməliyyatı ilə paralleləşdirmək olmur: Vətəndən galonda Tükəzbanın qardaşları onu bərk qorxutduqları üçün Məmmədəli evləndiyini bərk gizlədirdi". Bu çevirme düzgündür, sadə cümlənin tərkibində mürəkkəb səbəb zərfliyi iştirak edir , o, tərkibində feli bağlama tərkibi olan feli sıfat tərkibi ilə ifadə olunmuşdur. Bu tabeli mürəkkəb cümlədə məqsəd məzmunu kifayət qədar "gizli"dir: Məmmədəli Tükəzbanın qardaşlarından qorunmaq məqsədi ilə evləndiyini bərk gizlədir. Bu məzmunu verilən cümlənin tərkibindəki sözlərlə ifadə etmək

mümkün deyildir. Üçüncü mürakkəb cümlədəki fikri həm tərkibində səbəb, həm də məqsəd məzmun ifadə edən sadə cümlə ilə vermek olar: Sizinlə çox vacib işimiz olduğu üçün sizə zəhmət verib bu küləkli gündə bura toplamışınız; Sizə zəhmət verib bu küləkli gündə bura toplamaqdan məqsəd sizinlə çox vacib işimizin olmasıdır. Bu cümlələrin birincisində feli sıfırt tərkibi ilə ifadə olunmuş səbəb zərfliyi iştirak etdiyi halda, ikinci cümlədə məqsəd zərfliyi yoxdur, isimləmiş feli sıfırt tərkibi cümlənin mübtəsi yerində çıxış edən qeyri-təyini söz birləşməsinin tərkibindədir. Burada söz birləşməsinin ikinci tərəfi kimi çıxış edən "məqsəd" sözü cümlənin məqsəd cəlalarını özü ndə ehtiva edir.

Sonuncu cümlələr tərkində məqsəd cəlaları daşıyan səbəb zərfliki sadə cümlələrdə. Birinci cümləni "Tələsirdilər", ona görə də tez durub getdilər "şəkildə" qeyirdikdə nəticə budaq cümləli tabeli mürakkəb cümlə alınırlar. Bu cümlələri tərsinə qeyirdikdə budaq cümlə səbəb məzmununu daşıyır: Tez durub getdilər, çünki tələsirdilər. Məqsəd cəlaları isə yalnız bu şəkilde verili bilər: Tez durub getmələrində onların məqsədi tələsiddikləri yera çatmaq idi. Sonuncu nümunə seir olduğundan onun mürakkəb cümləyə qeyrilməsi xeyli mürakkəbdür. Cümlədəki sözlər əlavələr etmədən qeyrilməyə çalışsaq, belə bir vəziyyət almacaq: Din-imanlar bada getdi, bu da siyah telli bir sənəmən ucundan oldu. Gördüyüümüz kimi, bu qoşulma budaq cümləli tabeli mürakkəb cümlədir. Səbəb budaq cümləli tabeli mürakkəb cümlə o zaman meydana çıxıa bilər ki, mətnə bir-iki söz əlavə olunsun: Din –imanlar bada getdi, çünki man bir sənəmə sevirdim. Burada məqsəd budaq cümləsindən heç qədər dəyməz . Məqsəd məzmununu müəyyənləşdirmək həddindən artıq mürakkəbdür: Din-iman bada verme-yməndən məqsəd siyah telli sənəmə qovuşmaqdır.

Aparılan tədqiqatlar göstərir ki, səbəb zərflikləri ilə sadə cümlənin xəbəri , eləcə də səbəb budaq cümlələri ilə onların təbe olduğunu bağ cümlələr arasında müqayisə, şərt, qarşılıqlıdırma məzmunu mövcuddur. Bütövlükde götürüldükdə isə hər hansı bir sintaktik kateqoriya (ister cümlə təzvii, ister dənədən baş və ya budaq cümlə) mənədan təcrid olunmuş quruluşa malik deyil, oksinsa hər hansı bir formanın seçilməsi müəyyən mənə yüksəkintin veriləmisi ilə şərtlənir. İkinci dərəcəli üzvlərə, o cümləndən ikinci dərəcəli olması o demək deyildir ki, o söyləmin məzmununu ifadə etmək baxımından az əhəmiyyət daşıyır. İş ondadır ki, bəzən ikinci dərəcəli təzvii söyləmin məzmununu ifadə etmək cəhdən daha əsas və əhəmiyyətli mənə bildirə bilər . O ki qaldı səbəb zərfliyi iştirak edən cümlələrə, qətiyyətlə demək olar ki, burada əsas mənə –məzmun yüksək zərfliyin üstündədir, sadəcə oralarq leksik vahidlərin məzmunundan asılı olaraq, bù yüklətib-azala bilər.

Səbəb zərflikləri iştirak edən bütün cümlələri həmin məzmunun daşıyıcısı onun mürakkəb cümlələrə qeyrilməz olmadığı halda, istənilən səbəb budaq cümləli tabeli mürakkəb cümləni tərkibində səbəb zərfliyi iştirak edən sadə cümlələrə qeyrilmə prosesi elmi baxımdan

maraqlı olduğu kimi, tədris- metodiki baxımdan da müsbüm əhəmiyyətə malikdir.

Açar sözlər: səbəb zərfliyi, səbəb budaq cümləsi, mənə-məzmun yükü

ƏDƏBİYYAT

1. Abdullayev Ə. Müasir Azərbaycan dilində tabeli mürakkəb cümlələr."Maarif", Bakı, 1974
2. Müasir Azərbaycan dili . III cild. EA nəşri, Bakı, 1981
3. Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası."Maarif", Bakı, 1990
4. Məmmədova X. ,Cavadov Ə. Tabeli mürakkəb cümlələrin semantik-qrammatik xüsusiyyətləri. "Mütərcim", Bakı, 2000
5. Müzəffəroğlu T. Müasir Azərbaycan dilində mürakkəb cümlənin struktur semantikası. Azərnəş, Bakı, 2002
6. Seyidov Y. Azərbaycan dilinin qrammatikası. Morfologiya (nəzəri kurs). Bakı Universiteti naşriyyatı, 2000

XÜLASƏ

Məqalədə səbəb zərfliyi iştirak edən sadə cümlələr öz mənə-məzmun yükünmə görə səbəb budaq cümlələri ilə müayisə olunur. Sadə cümlələrdəki fikrin mürakkəb cümlə ilə və ya tərsinə mürakkəb cümlədəki fikrin sadə cümlə ilə verilə bilək imkanları araşdırılır və bunun elmi-metodiki əhəmiyyəti meydana çıxarılır.

Sevinc BAĞIROVA*

SINTAKTİK BİRLƏŞMƏLƏRDƏ İNGİLİZ DİLİ MƏNŞƏLİ SÖZLƏRİN AZƏRBAYCAN DİLİNİN İZAHLI LÜĞƏTİNDƏ İŞLƏNMƏSİ HAQQINDA

Məlumudur ki, Azərbaycan dilinin lüğət tərkibində Şərq və Qərb dillerinə mənsub bir çox əcnəbi terminlər işlənir. Onların arasında qərb dillerinə məxsus ingilis dili mənşəli terminlər xüsusi əhəmiyyət kəsb edir. Onlar dilimizdə bir çox sahələri əhatə etməklə yanaşı, dilimizdən lüğət tərkibinin təkmiləşdirilməsində və zənginləşdirilməsində müsbüm rol oynayır. Ingilis dilinə məxsus söz və terminlər dilimizdə sadə, mürakkəb və söz birləşmələri şeklinde işlənərlər. Təqdim etdiyimiz məqalədə «Azərbaycan dilinin izahlılığının» ndə ingilis dili mənşəli sözlərin sintaktik birləşmələr şeklinde işlənən formalıları haqqında söhbət açılacaqıq.

* ADIU

1. Birinci növ tayini söz birləşmələri şəklində işlənən ingilis dili mənşəli terminlər. Bu növ terminlərin heç bir tərəfi şəkilçi qəbul etmir, hər iki tərəf ingilis dilinə məxsus və yaxud bir tərəfi ana dili mənşəli terminlər təşkil edirlər.

Avrал - гəми. Defisə yazılan bu növ tayini söz birləşmələrinin birinci tərəfi ingilis mənşəli, ikinci tərəfi isə ana dili sözündən ibarətdir. Sintaktik birləşmə şəklində işlənən bu növ tayini söz birləşməsinin mənası omonimik xüsusiyyətə malik olub, dilimizdə aşağıdakı hallarda işlənilər:

- gəmidə bütün komandanın istirakı ilə görülen işlər;
- gəmidə ciddi bir işin çox tələsik, başdansovma, eyni zamanda hay-külyə görülməsi və bütün işçilərin bu işi həyata keçirməsi üçün səfərbər edilməsi.

Bufer - дövlət. Birinci tərəfi ingilis dilinə, ikinci tərəfi ana dilinə məxsus terminlərdən ibarət bu növ tayini söz birləşmələri dilimizin ictimai-siyasi sahəsində geniş istifadə edilir. Birinci növ tayini söz birləşməsi şəklində işlənən bu terminin mənası «ərazisi bir - biri ilə rəqabət edən böyük dövlətlər arasında olan hərbi və siyasi cəhdəndə zəif olan dövlət» deyilir.

Vagon - restoran. Birinci tərəfi ingilis mənşəli, ikinci tərəfi isə fransız dilinə məxsus olan bu növ tayini söz birləşmələri dilimizin dəməryol sahəsində geniş istifadə edərək onun lügət tərkibində özünməxsus yer tutmuşdur. Bu termin - söz birləşməsinin mənası dəməryol qatarlarında restoran üçün ayrılmış xüsusi quruluşa malik olan vəqona deyilir.

2. İkinci növ tayini söz birləşməsində işlənən ingilis dili mənşəli sözlər heç bir şəkilçi qəbul etmədən mənbə dildə olduğu kimi işləndiyi halda, ana dilinə məxsus söz birləşməsinin ikinci tərəfi nisbatən şəkilçi qəbul edərək işlənilər. Massələn, futbol komandası, basketbol oyunu, boks əlcəkləri, vaterpol yarışı və s. Göründüyü kimi, söz birləşmələri şəklində işlənən bu növ termin birləşmələrinin birinci tərəfi mənbə dilinə mənsub olub, heç bir şəkilçi qəbul etmədiyi halda, ikinci tərəfi ana dilinə məxsus termin nisbəti şəkilçi qəbul edir.

Lakin ikinci növ tayini söz birləşmələrinin dilimizdə elə növbənə rast gəlmək olur ki, onların hər iki tərəfi mənbə dilinə mənsub olur. Belə tip birləşmələrə aid aşağıdakı terminləri misal göstərmək olar:

Çay vağzalı, danız vağzalı və s. Mənalari: «paradoxların durduğu yerdə sərnişinlər üçün ayrılmış bina» kimi dilimizdə işlədirilir. Həmin sözdən dilimizdə yeni yaranmış neologizim - vağzal, vağzal oyunu və s. Termin - söz birləşmələri bu qəbeldəndir.

3. Tərkibində ingilis dili mənşəli söz işlənən üçüncü növ tayin - söz birləşmələrinin tərəf mütləkü dəyişkən olur, belə ki, bəzi termin - söz birləşmələrində birinci tərəf ingilis dili, ikinci tərəf isə ana dilinə məxsus, sözə və yaxud oksinsa, birinci tərəf ana dilinə məxsus, ikinci tərəf isə ana dilinə aid terminlər təşkil edir. Bu növ elə termin - söz birləşmələrinə rast gəlmək olar ki, hər iki tərəf ancaq ingilis dili mənşəli sözlərdən ibarət olur.

Qeyd etmək lazımdır ki, üçüncü növ tayini söz birləşmələrində hər iki tərəf ana dili məxsus şəkilçi qəbul edir. Bu tip söz birləşmələrinə aid bir neçə misal göstərik.

Üçüncü doku. Göründüyü kimi, bu misalda hər iki tərəf şəkilçi qəbul etmiş və buna görə də üçüncü növ tayini söz birləşməsinə aid olan bu terminin birinci tərəfi ana dili, ikinci tərəfi isə ingilis dilinə məxsusdur. Bu termin - söz birləşməsinin mənası «gəmilərin təmir olunduğu karxana» kimi başa düşülür.

Dəmir yolu banketi. Hər iki komponenti şəkilçi ilə işlənən bu qəbilden üçüncü növ tayini söz birləşmələri ingilis dilində omonimik saciyyəyə malikdir, belə ki, onun ilk mənası dəmiryolunun yanlarında orun mühafizəsi üçün düzəldilmiş tələ, səngər və s. İkinci mənası isə «gəminin göyartısında ölçü cihazını bərkitmək üçün düzəldilmiş dırşəkdirdək kimi başa düşülür. Ingilis mənşəli bu termin öz məna xüsusiyyətlərinə görə francız dilinə məxsus «banket» (mətyəyyən şəxsin təşkil etdiyi ziyyəfət) terminində fərqlənlər.

Battmer - mürəkkəb quruluşa malik bu sözün birinci tərəfi ingilis dilinə məxsus olub və məşhur ingilis fiziki Ceyms Uaytin adı ilə bağlıdır, ikinci tərəfi beynəlməli məna daşıyan fransız dili mənşəli alınma sözündən ibarətdir. Bu texniki məna daşıyan sözün mənasını elektrik qüvvəsinin vattllarla ölçmək üçün işlədirən cihaz kimi başa düşülür. Mürəkkəb quruluşa malik olanbu məfhüm Azərbaycan dilinin texniki terminologiyasında uğurla işlənərək özlənə vətəndaşlıq hüququnu qazanmışdır.

Qazholder - texniki lügətlərdə mürəkkəb quruluşu olan bu terminin birinci tərəfi fransız dilinə, ikinci tərəfi isə ingilis dilinə naid olub, dilimizə 50-ci illərdən sonra daxili olmuş, mənası «qazlar toplayıb saxlamaq üçün qılıçaya oxşar anbar» kimi başa düşülür və Azərbaycan dilinin texniki terminologiyasında özünməxsus yer tutmuşdur.

«Qazholder» termini neft sonayesinə aid olub, ancaq o sahədə işləyən mütəxəssislər tərəfindən başa düşülür.

Bifşteks sözü yeyinti - məşət lügətlərində işlənərək, «mal otindən hazırlanaraq döytülmüş, qızardılmış kotletəbənzər» yemək adını bildirir. Məs.: «...istərsən məna bifşteks gəfirərsən» (A.Şaiq). Qeyd etmək lazımdır ki, bu termin Azərbaycanın ancaq Bakı və iri şəhərlərində işlənilir, rayon və kənd yerlərində isə bu termində istifadə etmirlər.

Qərbi Avropanı almışlardan ibarət terminoloji birləşmələr texniki dilimizdə işlənərək Azərbaycan dilinin morfoloji qanunlarına uyğunlaşaraq, müxtəlif növ şəkilçilərlə işlənilər. Bununla belə, Qərbi Avropanın dillərində alınma terminlərinin bazılıları özlər ilə şəkilçilərini də göstərirler və onların bu və ya digər komponenti Qərbi Avropanın dilinə məxsus şəkilçilərlə işlənilir. Belə şəkilçilərin sayı az olsa belə, hər halda onları nəzərə almamaqla olmaz. Hər iki komponentləri sıfır Qərbi Avropanın dillərində alınma sözlərdən ibarət

terminoloji birləşmələrin bir qismi isə heç bir şəkilçi qəbul etmədən işlənilir. Məlumdur ki, Qərbi Avropa dillərindən terminlər dilimizə rus dili vasitəsilə keçmişdir və ona görə də, təbiidir ki, bəzi texniki terminoloji birləşmələrin bu və ya digər komponentlərində rus dilinə məxsus şəkilçilər işlənlər.

Bələliklə, Azərbaycan dilinin texniki terminolojiyasında əcnəbi sözlərin işləndiyi terminoloji birləşmələr aşağıdakı xüsusiyyətlərə malikdirlər:

1) Terminoloji birləşmələr iki böyük qrupa bölünür: Azərbaycan dili elementləri ilə qarşılıqlı işlənən terminoloji birləşmələr (QTB) və hər iki komponenti sıfır Qərbi Avropa mənşəli alınmalarından ibarət terminoloji birləşmələr;

2) Qarşıq terminoloji birləşmələr mənşəyi və quruluşu, habelə morfoloji dəyişikliyə uğraması baxımından müxtəlif növlər;

3) Hər iki tərsi sirf Qərbi Avropa mənşəli alınmalarından ibarət terminoloji birləşmələr strukturunu baxımından sada və mürəkkəb şəkildə olurlar, morfoloji dəyişikliyə uğrayırlar və şəkilçilər mənşəyi etibarla müxtəlif olurlar;

4) Texniki terminolojiyamızda, lügət və ədəbiyyatımızda Qərbi Avropa dillərindən alınma sözlərin daxili olduğu terminoloji birləşmələr özlənməxus yə tutur və texniki dilimizin inkişafında böyük rol oynayır.

"Televizor" – kökü yunan dilindən götürülmüş bu söz ingilis dilində formalasaraq, ictimai sahədə daha çox işlənərək dilimizə XX əsrin ikinci yarısından sonra daxili olmuşdur. Bu terminin əsas mənşəsi uzaq məsafədən təsvirin verilməsi üçün istifadə olunan qurğuya və yaxud cihaza, aparata deyilir. Bu söz ilk dəfə olaraq 1937-ci ildə "Xarici sözlər lügəti" – də (XLS – də) qeyd olunmuşdur. Azərbaycan dilində bu söz müharibə illərindən sonra, 1950-ci illərdə işlənməyə başlanılmışdır. İctimai, mösiət termini kimi bu söz müasir dövürdə gündəlik hayatımıza daxil olmuş və onunla əlaqədar olaraq dilimizdə bir çox törəmələr, vardır: "televiziya verilişləri", "televiziya programı" və s. Bəzən bu termin qidalıllaraq ancaq "tele" kimi işlədirilir.

"Boylar" – İngilis dili mənşəli bu termin ictimai hayatımızın mösiət sahəsində işlənərək iri su qızdırıcı cihazlara deyilir. Bu termin dilimizə ləp son zamanlarda daxil olmuş və çox zaman bu terminin əvəzinə çoxkomponenli termin kimi "su qızdırın", "su qızdırıcı cihaz", "su qızdırıcı aparat" kimi işlədirilir. İngilis dili mənşəli bu termin rus dilində "kipyatilink", "nagrevatel" sözləri kimi işlənir. Bu termin əsasən iri fabrik və zavodlarda, müəssisələrdə, istixanalarda istifadə olunan böyük cihazlar, aparatlar deyilir. İlk dəfə bu söz 1964-cü ildə XLS – də qeyd olunmuşdur.

Bələliklə ingilis dilinə mənşəli ictimai – siyasi terminlər azərbaycan dilinin terminoloji sisteminde geniş şəkildə işlənir, onun lügət tərkibinin zənginləşməsində və tamilləşməsində mühüm rol oynayır. Qeyd etmək lazımdır ki, ingilis dili mənşəli ictimai – siyasi terminlərin bəziləri sərf ixtisas xarakteri daşıyır, ancaq müəyyən dairədə mütəxassislərə aid ola bilər. Buna görə də onların mənası işlədiyi kitabda mütləq aydınlaşmalıdır.

Fransız və ingilis dili mənşəli bir çox terminlər dilimizdə işlənərək onun daxili qanunlarına uyğunlaşaraq, assimiliyasiyaya məruz qalırlar və mənbə dildən fərqli olaraq dilimizə fonetik və grammattik ünsütlərini qəbul edir.

Bütün bu deylişlərdən belə nəticəyə gəlmək olar ki, ingilis dili mənşəli ictimai – siyasi terminlər azərbaycan dilinin terminolojiyasında özüne möhkəm yer tutmuş, dilimizin lügət tərkibində vətəndaşlıq hüququna malik olmuş, törəmələr yaratmış və geniş işlənmə sahəsinə malik olmuşdur.

ƏDƏBİYYAT

- İsmayılova M. Azərbaycan dili terminolojiyasının linqvistik təhlili. Bakı, Ozan, 1997, 268 s.
- Qasimov M. Azərbaycan dilində terminlər necə yaranır. Bakı, Azərnəş, 1967. 146 s.
- Tərcümə sonəti. Məqalələr məcmusu. Bakı. Yaziçi, 1990. 344 s.
- Бельчиков Ю. А. Интернациональная терминология в русском языке. М., 1959, 214 с.
- Федоров А. В. Основы общей теории перевода. М., 1983, 290 с.
- Горбачевич К. С. Изменение норм русского литературного языка. Л., 1971, 198 с.

ABSTRACT

In this article was given and spohen about the using of the English words in Azerbaijan and also about the using of the Azerbaijan words in English and also in this article was ghouri the functional meaning of the words of the botu languages.

Şəhənam ŞƏMSƏDDİNÖVA^{*} QƏDIM TÜRK DİLİNDE FELİN NÖV KATEQORİYASI

Türkologiyada felin mənə növləri məsələsi geniş tədqiq edilmiş mövzulardan biridir. Növ məsələsindən türkologiyada ilk olaraq N.K.Dmitriyev bəhs etmişdir. O, bu kateqoriyanın mahiyyətini "subyekt və hərəkət obyekti arasında

* Bakı Dövlət Universitetinin magistrantı

münasibet yaradan" vasita kimi şərh etmişdir. Sonralar tədqiqatçıların əksəriyyəti felin mənə növlərini müəyyənləşdi-rərkən başlıca olaraq həmin məsələyə-obyektlə subyektin bir-birinə olan müxtəlif münasibatınə əsaslanmışdır. N.A.Baskakov işa hərəkətin özüntün subyekti ilə obyekte olan münasibatını da felin mənə növlərində başlıca amil hesab edir (6, 231).

Fellərin mənə növlərini subyekti obyekti və hərəkətə obyekti, həm də hərəkəti icra edən şəxş, qrammatik subyekta olan münasibatını bildirməyə kömək edir.

Felin növ kateqoriyasının müstəqil qrammatik kateqoriya olması dilçilikdə mübahisli məsələlərdən biridir. Bəzi tədqiqatçılar onu müstəqil leksik-qrammatik kateqoriya, bəziləri isə müstəqil qrammatik kateqoriya kimi təqdim edir. Fikrimizcə, növ qrammatik kateqoriya kimi hələ tam formallaşmayıb. Çünki felin növ kateqoriyası felin təsir kateqoriyasının daxilində özüntü göstərir. Belə ki, diğər kateqoriyalardan fərqli olaraq, növ kateqoriyası bütün felları şata eləmir.

Fellərin növləri obyektle subyektin, hərəkətin obyekti üzərinə keçməsinə görə müəyyən növlərə bölündür. Müasir və qədim türk yazısı abidələrinin dilində felin 5 mənə növü: məlum, məchul, qayğılı, qarşılıqlı-birgəlik, icbar. Ə.Rəcəbov bu növlərlə keçər, keçməz, təhrük, şəxsiş növləri olava edərək, eləcə də birgəlik və qarşılıqlı növləri ayrı-ayrı verərək onların sayını 9 göstərir. Onun verdiyi keçər və keçməz növləri təsirli və təsirsiz fellərin bölgüsüdür. Bu isə başqa bir kateqoriyaya aiddir. Təhrük növdə verdiyi fellər icbar növdə olan fellərlə eyni manadadır. Fərqli yalnız onların təsirsiz fellərdən təsirli fel yaratmasındadır. Şəxsiş növün adı verilsə də, abidələrin dilində ona aid heç bir nümunə verilmir (2,515-530).

Məlum növ – bu növün özüñəməxsus heç bir morfoloji əlaməti yoxdur. Felin bu növü leksik yolla ifadə olunur. Belə ki, felin lügəvi mənasında işin icrası və üzərində iş görünlərə obyekti məlum olur. Orxon-Yenisey abidələrinin dilində bütün sədə fellər lügəvi mənasına görə məlum növdədir. *öl* "öləmk" (KT₄₀), *tüs* "düşmək" (T47) və s.

Məchul növ – felin bu mənə növdə iş görən işin icrasında fəal iştirak etmir, işin kim tərafından icra edildiyi bilinmir. Orxon-Yenisey abidələrində müasir dilimizdə olduğu kimi məchul növ -*il*, -*il*, -*in* və -*n* şəkilçilərinin köməyi ilə yaranır. Məsələn, *etili* "edildi" (Y41), *alılmış* "alılmış" (Y52) və s. A.N.Kononov məchul növ şəkilçisi olan -*il-in* iki məna ifadəyini qeyd edir: 1. Passiv-qayğılı 2. Şəxssiz-passiv (1, 178). -*n* şəkilisi sonu saitlo və 1 samiti ilə bitən sözlərə olava olunaraq məchul növü fellər yaradır. *kalıntınt* "yaradıldım" (T1) *boğazlınt* "boğazlandırm" (T26) və s. Qeyd edək ki, ikinci feli A.N.Kononov passiv-qayğılı fellərə aid edir. Yenisey abidələrində isə -*n/-il* şəkilçisinin eyni bir sözə artırıldıǵına təsadif olunur: *adırınmadım* "ayrılmadım"/*adırılıtm* "ayrıldım" (Y31,32) Bu şəkilçilər iş və ya hərəkətin işi icra edənин öz üzərinə qayğılıdıǵı da ifadə edir. Buna görə da

abidələrin dilində bəzən məchul növ ilə qayğılı növü fərqləndirməkdə müəyyən çatınlıklar olur. Müasir türk dillərinin əksəriyyətində məchul növün qeyd etdiyimiz şəkilçiləri işlənir. Lakin yakut dilində -*iln*, -*iln* şəkilçiləri bu növü yaradır. F.Zeynalov bu formamız qədim növ forması olduğunu və abidələrin dilində məchul növün olaməti kimi işləndiyini qeyd edir (6, 235). Biz Orxon-Yenisey abidələrinin dilində belə bir formaya rast gəlmədi.

Qayğılı növ – Orxon-Yenisey abidələrinin dilində qeyd olunan bu növdə iş görənin işi öz üzərində icra etdiyini göstərir və -*il*, -*in*, -*n* morfemlərinin köməyi ilə düzəlir. Qayğılı növü əmələ gətirən şəkilçilərin mənşəyi haqqında A.N.Kononov bildirir ki, -*n* şəkilçisi işarə-şəxs əvəzliyindən tərəmdir. Fikrimizcə, -*n* şəkilçisinin şəxs əvəzliklərindən tərəməsi fikri ağlatbatandır. Abidələrin dilində qayğılı növdə olan felləri müxtəlif məna qruplarına ayırmış olar: 1. İş onu görənin öz üzərinə qayğılıdığını bildirir: *alkantığ* "əldən düşdük" (KT₉ 9), *karlan* "möhkəmlən" (Y42). 2. Ruhi əyväşliklən subyektin öz üzərinə qayğılıdığını bildirir: *sebinip* "sevinib" (BX₂), *sakatum* "düşündüm" (BX₂). 3. İş və hərəkətin passiv icraçı üzərinə qayğılığını bildirir: *telin* "dəlin" (KT₂₂). Müasir türk dillərində felin qayğılı növü həm bu, həm də -*in*, -*len*, -*las*, -*ış* şəkilçiləri vasitəsi ilə qayğılış anlayışı yaradır.

Qarşılıq-birgəlik növ – bu növdə işin icrasında bir neçə subyekt birgə olaraq iştirak edir. Qədim türk yaşlı abidələrinin dilində felin bu növü -*ş*, -*s*, -*ts* morfemlərinin köməyi ilə düzəlir. Şəkilçilərin mənşəyi ilə bağlı türkologiyada müxtəlif fikirlər mövcuddur. A.N.Kononova görə bu, ikililik bildirən -*z*, -*s* şəkilçisindən əmələ gəlməmişdir. Bəzi türkoloqların fikrinə isə -*s* affiksə əvvəllər növ mənasına malik olmamışdır. Severtyan qeyd edir ki, bu cümlələr mənası ifadə edən ad şəkilçisi olmuşdur (3, 262).

Orxon-Yenisey abidələrinin dilində qarşılıq növ şəkilçiləri 2 məna ifadə edir. 1. Birgə-qayğılı – bunlar təsirli feldən yaranıb təsirsizlər: *uruş* "vuruşmad", *sünüş* "döyüşmək" (BX₂₇). 2. İki və ya daha artıq subyekt arasındakı birgə işin icrasını bildirir. Bu fellər isə təsirsiz fellərdən əmələ gəlib öz təsirsizliyini saxlayırlar: *oğlaşıp* "məsləhətləşib" (T20), *kaçışm* "qacışmış" (O1) və s. Qarşılıq-birgəlik növdə olan fellər abidələrin dilində intensiv şəkildə işlənənlər.

İcbar növ – Orxon-Yenisey abidələrinin dilində bu növə iş, hərəkət birinci subyekt tərafında yox, onun emri, xahişi və s. ilə ikinci, üçüncü subyekt tərafından icra edilir. "Subyektdən asılı olan hərəkət 2 cür verilə bilər. 1. Subyektdən real hərəkət edəndir və cümlədə mülbətdə olur. Bu zaman təsirsiz fellərdən yaranıb təsirli olur. 2. Subyektdən fəal icraçı və yönük halda işlənənlər tamamlıq olur. O, hərəkəti öz istəyi ilə yox, başqa subyekti icradası ilə icra edir. Subyektdən cümlədə ayrıca sözlə ifadə edilməyə də bilər, amma növ şəkilçisi qəbul edərək iki qat təsirli olur" (1, 178-179).

Orxon-Yenisey abidələrində felin icbar növü bir neçə şəkilçi ilə meydana gəlir. -*t*, -*it*, -*tr*⁴, -*trt*, -*tz*-*tz*, -*iz*-*iz*. A.N.Kononov bu şəkilçiləri 2

grupa ayırır: 1) sait+samit-ilkin forma 2) samit+sait+samit- sonrakı forma (1, 179).

-t, -ıt, -ıt- - morfemləri abidələrin dilində işlənən ən məhsuldar icbar növ şəkilçiləridir. Onlar bir hecal, saitlə bitən fellərə artırlırlar: *tokutdım* "tikirdim" (KTc11), *ittidim* "etdirdim" (T34) və s.

-ır⁴ - tək hecal samitlə bitən köklərdən və icbar növdə olan -t şəkilçisi ilə bitən sözlərə artırılaraq icbar növ yaradır. *tüsür* "endirmək" (T24). Ə.Rəcəbli bu şəkilçi vasitəsilə düzolmuş yanlız bir *keçirü* "keçirək" (MÇ 36) sözünü nümunə göstərir (2, 525). Ancaq bu söz icbar növdə deyil, *-ır⁴* burada tasirli fel yaranan şəkilcidir.

-iz/-iz - Abidələrin dilində qeyri-məhsuldar olan şəkilçi tasirli fellərə artırılaraq icbar növ əmələ gətirir. *tutuzu* "tutdurdu" (KT₃₈), *uduz* "təqib etdir" (T15). A.N.Kononov bu şəkilçiləri ilkin forma hesab edir.

-ır⁴ - tasirli fellərə əlavə olunaraq icbar növdə olan fellor yaradır. A.N.Kononov bu şəkilçinin -t/d-r ilkin formasından yarandığını qeyd edir: *yok ertiştımız* "dəfn etdirirk" (KT₃₈), *urturtum vurdurdum* (KTc 12).

-ız/-ız - abidələrin dilində aktiv şəkilde işlanməyən bu şəkilçiyə ancaq bir nümunədə rast gəlinir: altızdı "aldırdı" (KT₃₈).

A.N.Kononov icbar növ əmələ gatıran şəkilçilər sırasına bunları da əlavə edir:

-ğın, -qın, -gün, -kün - burada birinci samit passiv-icbar, ikinci hissəsinin issə qayğış-machul növün şəkilçisi olduğu qeyd edilir. *-ğur, -gür, -qur, -kür* - -ğ va -r affikslarından yarandığı, *-ğar, -gər, -qar, -kar*-in issə bunların açıq variantı olduğu yazılırlar. Daha sonra *-saq, -siq* şəkilçisinə bir nümunə verir ki ilkin kökə dolayı yolla passiv mənə verdiyini göstərir. Bunun -s/-z+-q əmələ göldiyini qeyd edir. Sonuncu olaraq o, *-taq, -tuq, -tik, -tük* şəkilçisinin qeyd edir və onu -siq şəkilçisinin variantı hesab edir. Lakin tadqiqatçı şəkilçiyə aid nümunə vermır (1,181-182).

Felin digar qrammatika mənə növlərinə nəzərən icbar növ daha çox işləmir. Orxon-Yenisey abidələrinin materialları ilə müasir türk dillərini qarşılaştırdığımız zaman felin növlərində ciddi dəyişiklik olmadığını görürük.

ƏDƏBİYYAT

1. Кононов А.Н. Грамматика языка тюркских письменных памятников (VII – IX вв.). Ленинград, 1980
2. Rəcəbli Ə. Qədim türk yazılı abidələrinin dili. Bakı, 2006
3. Serebrennikov B., Hacıyeva N. Türk dillerinin müqayisəli-tarixi qrammatikası. Bakı, 2002
4. Seyidov Y. Azərbaycan dilinin qrammatikası (Morfologiya). Bakı, 2011
5. Şükürlü Ə. Qədim türk yazılı abidələrinin dili. Bakı, 1993
6. Zeynalov F. Türk dillərinin müqayisəli qrammatikası. Bakı, 2008

Müstəqillik əldə etdikdən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutması, dünyada gedən qloballaşma və integrasiya prosesini ölkəmizdə xarici dillerin intensiv şəkildə öyrənilməsinə, dilin yeni səmərəli metodlarda tədrisinə olan tələbatı daha da artırır. Ölkəmizin bazar iqtisadiyyatı yolu ilə inamlı iraliolduğu, universitetimizin Avropa felin zamanları, şəkilləri, məsələ tərkibi, feli sıfət və cerund formaları, sıfatın və zərfin müqayisə dərəcələri, sədo geniş cümlələr, müxtəlif feli konstruksiyaları, modal fellər öyrənilir. Bu mərhələdə taləbələrin şəfahi nitqinin inkişafına xüsuslu diqqət yetirilir. Danışq materialı üçün peşəyönümlü, içtimai-siyasi, Azərbaycanın, eləcə də dilini öyrəndiyimiz ölkələrin hayatı ilə sıx bağlı mətnlər verilir. Tələbə tədris prosesində 1500 söz və söz birləşməsi öyrənir və onlardan sərbəst olaraq şəfahi və yazılı nitqdə istifadə etmək bacarığına yiyeñənir.

Tədrisin ikinci mərhələsində işgütən fransız dili tədris edilir. Tələbə öz ixtisası sahəsində minimum terminologiyaya yiyələnərək, orijinal mətnlər oxuyub başa düşmək, müsbəhibi ilə ixtisası sahəsində mərbəstə ünsiyyət yaratmaq, müstəqil surətdə rəy və mülahizələr irəli sürmək, müxtəlif elm mənbələrdən istifadə etmək, mürskəb konstruksiyalarдан şəfahi və yazılı nitqdə istifadə etmək kimi bacarıq və vərdişlərə sahib olur.

Ali məktəblərdə imtahanların testlərlə aparılması belə bir mövzuya müraciət etməyin zəruriyini ortaya çıxarıır. Əksər dillərdə qrammatikanın nisbətən mürskəb hesab edilən mövzularından biri felin zamanları və onların testlərlə ifadəsidir. Fransız dilində zamanların öyrənilməsi anlayışı indiki zamanla başlayır. Felin indiki zaman formasının düzəldilməsindən söz aşarkən tələbə bilməlidir ki, fransız dili fellori üç qrupa bölünür. Hər qrupa etdən fellərin özünməxsus təsirif vardır. Birinci və ikinci qrup fellorının təsirifi standart qaydalarla təbə doğulduğundan tələbələr üçün ciddi çətinliklər yaratır. Tələbə şaxş sonluqlarını bildikdən sonra bu fellorları təsirif etməklə çətinlik çəkmir. Misallara müraciət edək.

Nous ... de la leçon et de notre professeur.

a) parlez b) parlent c) parlons d) parler e) parles.

Testi edərkən tələbə ilk növbədə mübtədə rolunda çıxış edən şəxs əvəzliyinə nəzər salmalıdır. Verilmiş misalda şəxs əvəlliyyi birinci şəxsin cəmində olduğundan sonu *ons* ilə bitən fel forması testin düzgün cavabıdır.

İkinci qrup fellorının təsirifi zamanı tələbə bilməlidir ki, bu fellor əsas sonluqlardan əlavə cəmdə iss sonluğunu qəbul edir. Sonluqları bildikdən sonra

tələbə testlərdə düzgün cavabın seçilməsində çatınlık çıkmır. Lakin indiki zamanın düzəldilməsində asas çatınlığı yaradan üçüncü qrup felləridir. Bu fellər şəxslənərən müəyyən qanuna uyğunluqlar olsa da, tam eynilik müşahidə olunmur.

Vous ... la vérité, n'est-ce pas?

- a) dire b) dis c) disons d) dites e) disent

Deməli, ikinci şəxsin cəmində yegana düzgün cavab d bəndi, yəni *dites* forması ola bilər. *Futur simple* yəni sədə gələcək zamana aid testlər etdiķda bir sira çatınlıklar rastlaşırıq. Ümumiyyətə, bu zaman felin məşdərinə aşağıdakı şəkilçiləri artırmaqla düzələr: -ai, -as, -a-, -ons, -ez, -ont. Məsələn, *déjeuner* felini götişək. Universitetlər Assosiasiyyasına qəbul edildiyi, Baloniy sisteminə uğurla qoşulduğu bir dövrdə hər bir tələbə üçün dünənin aparıcı dillərindən biri olan fransız dilinə yiylənəmək onun həyatının ayrılmaz komponentinə çevrilmişdir. Fransız dilinin tədrisi iki semestr nəzərdə tutulur. Dilin tədrisində kompleks şəkildə yanaşılır: fonetika, grammatika, leksika paralel olaraq tədris olunur, iqtisadi terminlərin öyrənilməsinə xüsusi önəm verilir. Oxu, yazı, şifahi nitqin inkişafı, ixtisasda dair orijinal oxunub başa düşülməsi, onların sərbəst olaraq şərh edilməsi, işğılzalar məktub və sənədlərin tərtib olunması kimi vəzifələr qoyulur. Fransız dilinin tədrisi iki mərhələyə ayrılır:

1. praktik fransız dili;
2. işğılzalar fransız dili.

Praktik dilin öyrənilməsi xarici dilin tədrisinin birinci mərhələsini təşkil edir. Dil elementləri six vəhdətdə öyrənilir. Mətn müstəqil şəkildə oxuyub başa düşmək, mətn ətrafında müsahibə ilə sərbəst ünsiyyətə girmək kimi bilik, bacarıq və vərdişlər əldə edilir. Grammatik minimum kimi.

<i>Je déjeunerai</i>	<i>Nous déjeunerons</i>
<i>Tu déjeuneras</i>	<i>Vous déjeunerez</i>
<i>Il (elle) déjeunera</i>	<i>Ils (elles) déjeuneront</i>

Bu zamanının testlərlə ifadəsində asas çatınlığı yaradan gələcək zamanda heç bir qaydaya təbe olmayan fellərlə bağlıdır. Bu fellərlə misal olaraq aşağıdakılardı misal götirmək olar:

<i>avoir – j'aurai</i>	<i>courrir – je courrai</i>
<i>être – je serai</i>	<i>mourrir – je mourrai</i>
<i>envoyer – j'envirrai</i>	<i>faire – je ferai</i>
<i>aller – j'irai</i>	<i>vouloir – je voudrai</i>

Bu qaydasız fellər arasında ən çox diqqəti cəlb edən iki feldir. Bunlar *être* və *aller* felləridir. Gələcək zamanda şəxslənərən demək olar ki, onlar köklərini tamamilə dəyişir.

Jacques et Pascal ... à l'Université à cinq heures du soir.

- a) sera b) serons c) seront d) serez e) sommes

Verilmiş testdə şəxs sonluğundan görünür ki, testin yeganə düzgün cavabı c bəndidir. Müasir fransız dilində test zamanı çatınlık yaradan bölmələrdən biri də *passé composé*, yəni mürakkəb keçmiş zamandır. Bu zamanın izahatı zamanı tələbələr bilməlidir ki, fransız dili fellərinin demək olar ki, 95%-i *avoir* köməkçi feli ilə təsrif olunur və bu fellər mübtədə ilə cinsə və kəmiyyətə görə uzaşır.

Passé composé zamanını düzəldərkən avval köməkçi feli (*avoir* və ya *être*) indiki zamanda şəxsləndirib asas felin particepe *passé*, yəni keçmiş zaman feli sıfat formasını yazmaq lazımdır. Testlərə müraciət edək:

Hier les étudiants ... la dircôte.

Sont écritre ont écrit a écrit avons écrit commes écrit

Bu testi edərən tələbə bilməlidir ki, *écrive* feli *avoir* köməkçi feli vasitəsi ilə təsrif edilir və üçüncü şəxs cəmədə bu felin forması *ont* olur. Bunları bildikdən sonra tələbə asanlıqla düzgün variantı seçə bilər. Mövzunun izahı zamanı mülliim bu faktı vurğulmalıdır ki, fransız dilində bütün pronominal fellər və cəmi on beş fel – *aller*, *venir*, *entrer*, *sortir*, *revenir*, *rentrer*, *naitre*, *mourrir*, *monter*, *descendre*, *tomber*, *rester*, *arriver*, *partir*, *devenir* mürakkəb keçmiş zamanda *être* köməkçi feli vasitəsi ilə düzələr. Bu zaman tələbələrin diqqətinə bir şey qatdırılmalıdır ki, *être* feli ilə şəxsləndirən fellər mübtədə ilə cinsə və kəmiyyətə görə uzaşır. Məsələn: *Les garçons ... à la maison.*

Ont restés sont restés + sont resteés ont resteés ont resté

Tələbələr üçün müəyyən çatınlıklar yaradan zamanlar arasında futur proche və *passé* proche zamanlarını xüsusi qeyd etmək lazımdır. Futur proche yaxın gələcək zamandır, Azərbaycan dilinə *indi*, *indicə* sözlərindən biri ilə müşayət olunan gələcək zaman vasitəsi ilə tərcümə edilir. Məsələn:

Attendez je vais venir – Gözlyin man indi galıram.

Əgər cümlədə zaman zərflisi işlənərsə, onda ana dilinə tərcümə edərkən hazırlanmış feli əlavə edilir.

Oy allez-vous après le petit déjeuner – Səhər yeməyindən sonra siz nə etməyə hazırlaşırıınız?

Verilmiş zamana aid testləri etmək üçün tələbə onun necə düzəldiyini bilməlidir. O, bilməlidir ki, future immedmat aller felinin köməyi ilə düzələr. Bu zaman aller felini indiki zamanda şəxsləndirib asas felin məşdər formasını əlavə edirlər. Bu halda ilk növbədə aller felinin indiki zamanda təsrifini və asas felin infinitif formasını bilmək lazımdır.

Mes étudiants ... à la maison.

- a) viennent aller b) venir aller c) vont aller+ d) va aller e) vas aller

Passe proche zamanı demək olar ki, futur proche zamanının əksidir. Futur proche yaxın gələcək ifadə edirəsə, passe proche yaxın keçmiş zamanı bildirir. Testləri edərən tələbə onasın mübtədanın hansı şəxsədə olmasına və həmin şəxsə uyğun olaraq aller felinin düzgün formasını tapmağa çalışmalıdır.

Ils ... une lettre a leurs amis.

- a) viennent d'écrire+ b) viennent d'aller c) vient de dire
d) viennent de écrire e) viens d'écrire

Beləliklə, yuxarıda təhlilərdən görünür ki, müasir fransız dilində fellərin zamanlarının daha dərindən öyrənilməsi üçün onların testlər daxilində nəzərdən keçirilməsi daha məqsədliyindən. Azərbaycan dilində fərqli olaraq fransız dilində fellərin zamanları müxtəlif formalarda təzahür edir və təzahür formalarının fərqləndirilməsində testlərin shəhəriyyəti müstəsnadır.

ӘДƏBİYYAT

1. N.H.Nəbiyev, F.B.Həsənov, A.A.Hüseynov: «İşgūzar fransız dili». Bakı, 2011.
2. I.N.Popova, G.A.Kazakova. Cours pratique de grammaire française. M., 2004.
3. И.А.Иванченко. Сборник тестов по грамматике французского языка. Санкт Петербург, 2001.

РЕЗЮМЕ

Данная статья посвящена использованию тестов по вопросам анализа различных глагольных времен в современном французском языке. Проведенные анализы показывают, что тесты являются наиболее лучшими способами для всестороннего исследования французских глаголов.

SUMMARY

The article is devoted to the investigation of different tense forms in the modern French language. The analyses prove that the tests are best forms for the investigation of some tense forms in French.

Наиля МИРБАБАЕВА О СОЗНАТЕЛЬНО-ПРАКТИЧЕСКОЙ МОДЕЛИ ОБУЧЕНИЯ РУССКОМУ ЯЗЫКУ

Методика преподавания неродного языка прошла долгий путь развития от реформы конца XIX в. до реформ сегодняшнего дня. Многолетняя практика показывает, что развитие методики связано с социально-экономическими, политическими, историческими изменениями, которые регулярно происходят во всем мире. Дело в том, что эти изменения порождают социальный заказ общества, направленный на систему образования вообще и на методику обучения иностранным языкам в частности. Г.А Китайгородская по этому поводу отмечает, что «педагогические цели непосредственно вытекают из социальных целей и социальной сущности обучения. Новые требования общества к

образованию, а точнее, к уровню образованности и развития личности, новые условия жизни меняют и методы преподавания, и содержание педагогической практики. Поэтому разработка новых методик обучения, соответствующих актуальным целям образования, является не только педагогической, но и социальной задачей» [3, 4].

На современном этапе общепринято считать, что основная цель обучения русскому языку как иностранному (РКИ) заключается в том, чтобы формировать у студентов коммуникативную компетенцию.

Ещё в 2003 г. В.Г.Костомаров, выступая в Санкт-Петербургском государственном университете на круглом столе «Лингвистическая политика в современной России», отметил, что мотивация изучения русского языка изменилась, хотя преподаватели и методисты этого не заметили и не учли в своих разработках. Суть в том, что абстрактно-гуманитарные интересы замениются утилитарно-профессиональными, а язык распространяется через туризм, экономику и науку, что реально даёт возможность функционировать русскому языку как мировому [4, 53]. Словно вторя этим идеям, западные учёные развивают теорию коммодификации языка, т.е. превращения его в товар, который может быть обменен на определённые ценности в глобальной мировой экономике.

Действительно, в эпоху всеобщей глобализации главной задачей стало формирование речевых действий, речевых умений, речевого поведения, а не изучение языка. По этому поводу Ф.Г.Гусейнов писал: «... единственной реальностью языка является речь, и на её изучение должны быть нацелены наши усилия. Именно поэтому объектом модели описания русского языка в национальной аудитории следует считать не абстрактную систему языка с его уровнями, под уровнями и межуровневыми связями и отношениями, а реальную речь. Не квалификацию единиц системы, а их конкретные речевые функции следует взять за исходное» [1, 24].

Вместе с тем, как справедливо отметили Ф.П.Филин и В.В. Иванов, «описание лексики русского языка «глазами русского» оказывается недостаточным с точки зрения нерусского: многое из того, что для носителя русского языка как родного является «само собой разумеющимся», для изучающего этот язык как неродной оказывается неясным и непонятным [5, 18].

Это обстоятельство даёт основание осуществлять дальнейшее изучение русской лексики в целях её преподавания в нерусской аудитории.

В учебных заведениях, в том числе и в вузах применяются различные методы обучения русскому языку как иностранному. Многолетний опыт преподавания свидетельствует о том, что от правильного выбора метода, отвечающего целям, задачам и условиям обучения, во многом зависит эффективность учебного процесса. Исходя из

этого методисты разработали целый ряд новых методов, приёмов и моделей обучения.

В методической литературе предлагается использовать также сознательно-практическую модель обучения на занятиях по русскому языку. Данная модель отражает установку метода на практическое обучение языку через осознание лексико-грамматических единиц языка. В ходе занятий предполагается комплексное развитие речевых навыков и умений с преимущественной опорой на печатный текст. Таким образом, основным источником формирования и развития навыков и умений признается изучающее чтение. Отдельные варианты модели выдвигают в качестве главного источника учебной информации устную речь [2, 70].

Говоря о сознательно-практической модели обучения, следует отметить, что она предполагает несколько этапов:

- 1) сообщение темы занятия, демонстрация материала, который должен быть усвоен, определение характера работы на каждом этапе;
- 2) введение нового лексико-грамматического материала либо систематизация уже известного с привлечением текстовой и графической наглядности в сопровождении с речевыми образами;
- 3) выполнение тренировочных упражнений, направленных на закрепление и систематизацию материала. В ходе выполнения упражнений закрепляются фонетические, лексические, грамматические навыки, умение извлекать информацию из текста и использовать её в устной и письменной речи;
- 4) выполнение предтекстовых упражнений, готовящих к чтению текста (этап предварительного снятия трудностей понимания текста). Упражнения направлены на развитие механизма чтения, развитие языковой догадки на основе словаобразовательного анализа, развитие контекстуальной догадки;
- 5) чтение текста (изучающее и просмотровое);
- 6) выполнение послетекстовых заданий, в которых формируется умение извлекать информацию из прочитанного текста, передавать её с различной степенью трансформации, а также участвовать в беседе по теме текста. Одновременно совершенствуются речевые навыки и умения, приобретённые на предшествующих этапах работы;
- 7) в ходе выполнения домашнего задания совершенствуются приобретенные навыки и умения, формируются умение излагать содержание текста, умение формулировать его идею, а также передать свое отношение к воспринятой информации [2, 76-77].

В рамках небольшой статьи невозможно подробно охарактеризовать перечисленные этапы обучения. Вслед за другими методистами мы попытаемся осветить специфику сознательно-практической модели

обучения русскому языку в контексте современных проблем преподавания русского языка как иностранных.

Прежде всего следует обратить внимание на основные положения при решении вопроса о формировании лексической базы на иностранном языке.

1. Организующим ядром на занятиях служит материал словаря-минимума, лексика которого распределяется по этапам обучения с учётом её функции: слова выполняющие в предложении грамматическую функцию, слова-заменители, слова с положительной и отрицательной дистрибуцией, знаменательные слова.

2. На начальном этапе лексическая база ограничивается небольшим числом часто употребляющихся слов, необходимых для введения звуков, показа различий между ними и работы по моделям.

3. Расширение лексического запаса до уровня, соответствующего свободному владению языком, и обучение специальной лексике целесообразно проводить лишь после того, когда основные модели языка будут усвоены.

Данный тезис требует некоторой оговорки, поскольку в сфере образования нередко можно услышать мнение о том, что изучение языка специальности внерусском секторе необходимо начать на ранних этапах усвоения русского языка. Трудно согласиться с этим предложением, ибо в каждом языке важным звеном является его коммуникативное ядро. Именно эта сфера языка должна стать отправной точкой для усвоения соответствующей узкоспециальной лексики.

4. Усвоение лексики способствует показ значения слова в контексте. Свободное владение словом происходит в результате восприятия и продуктивного употребления слов в многочисленных контекстах.

5. Методика работы над лексикой предусматривает использование целого ряда приёмов: слушание слова изолированно и в предложении; произнесение слова студентами; семантизация слова беспереводным способом; сообщение примеров, иллюстрирующих функционирование слова в контексте; тренировка в употреблении слова; чтение слова вслух и его записи; более свободное употребление слова в различных контекстах [2, 109-110].

Говоря о значении сознательно-практической модели обучения русскому языку, необходимо отметить, что данная модель создаёт условие для осуществления обучаемыми собственных коммуникативных намерений. При этом первостепенное значение придаётся тому, что именно хочет сообщить и с какой целью один участник общения другому в определённой ситуации, грамматическая роль слова во фразе отступает на второй план.

При таком подходе особую остроту приобретает проблема мотивации обучения. Мотивация, интерес, желание, психический комфорт, радость, положительно эмоционально окрашенные отношения между партнёрами общения – вот что выделяется сегодня передовыми педагогами, методистами и лингвистами всего мира как необходимая предпосылка и условие успешного овладения языком [3, 6].

Сэнтально-практическая модель обучения удачно согласуется с требованиями нового педагогического направления, которое называется интенсивным.

Данное направление осмысливается многими специалистами как оптимальный способ реализации тенденций научно-технического прогресса, способствующий изучению методических проблем с точки зрения социально-психологических факторов. В этой связи изучаются общие проблемы овладения навыками иноязычного общения, вопросы развития личности в коллективном учебном взаимодействии, а также влияния групповых процессов на качество обучения и т.д.

В заключение следует отметить, что условиями успешности учебного процесса является тщательное продумывание его содержания, выбор наиболее эффективных методов и приёмов, обеспечивающих умственную деятельность обучаемых (анализ, синтез, сравнение, комбинирование и др.) и направленных на усвоение иноязычного материала.

Добавим также, что сэнтально-практическая модель обучения в совокупности с другими методами может способствовать реализации известного методического требования, заключающегося в том, что учебные ситуации должны вписываться в контекст реального общения. В то же время дальнейшее развитие и обогащение методики предполагает и дальнейшую разработку коммуникативной стратегии эффективных методов, приёмов и моделей обучения РКИ.

Литература

- Гусейнов Ф.Г. Об издержках описания русского языка как неродного //РЯЛШ, 1987, с. 24-29
- Капитонова Т.И., Щукин А.Н. Современные методы обучения русскому языку иностранцев. М., «Русский язык», 1987
- Китайгородская Г.А. Новые подходы к обучению иностранным языкам //Интенсивное обучение иностранным языкам. Изд-во Моск. ун-та, 1990 (4-12).
- Протасова Е.Ю. Русский язык в туристическом ландшафте зарубежья //Русский язык за рубежом, № 4, 2013, с. 53-61
- Филин Ф.П. и Иванов В.В. Современная теоретическая русистика и преподавание русского языка иностранным //Русский язык за рубежом, 1982, № 3

Шаргия ГАСЫМОВА ПРЕЕМСТВЕННОСТЬ И ПЕРСПЕКТИВНОСТЬ В ИЗУЧЕНИИ МОРФОЛОГИИ

Проблема преемственности и перспективности в обучении является методологической проблемой дидактики. Она находит свое специфическое выражение в таких закономерностях процесса обучения, называемых принципами дидактики, как научность, систематичность, последовательность, прочность результатов обучения. Как отмечается в «Педагогике школы», «Научность и систематичность» в обучении обеспечивается преемственностью.

Но менее важное значение для соблюдения принципов дидактики имеет и другая сторона проблемы преемственности – перспективность в обучении, предполагающая ориентацию на достижение определенного результата обучения. Перспективность, как и преемственность, обеспечивает систематичность, научность, последовательность и прочность развития знаний, умений и навыков и определяет отбор содержания и методов обучения.

Таким образом, по отношению к процессу обучения под преемственностью и перспективностью следует понимать соотнесение содержания и методов обучения на каждом промежуточном этапе с предшествующим и последующими этапами, с конечными целями и задачами и задачами обучения.

В усвоении курса русского языка проблема преемственности и перспективности имеют важное значение вследствие специфики предмета и вытекающего из нее построения курса.

Как известно, курс русского языка имеет два концентра: I и III и IV–VIII классы. Причем и в том и в другом концентре материал изучается линейно-ступенчато, что означает неоднократное возвращение к одним и тем же правилам.

Например, имена существительные и прилагательные, а также глагол изучается четырежды: во II, III, IV и V классах.

Как правило, соответствующие понятия раскрываются постепенно, обогащаясь от этапа к этапу новыми дифференциальными признаками, а навыки совершенствуются и развиваются за счет расширения ориентировочной основы.

С другой стороны, при реализации преемственности и перспективности в обучении нельзя не учитывать тесную связь единиц разных уровней. Учет внутрипредметных связей позволяет в развитии знаний, умений и навыков.

Наконец, нельзя реализовать преемственность и перспективность, не учитывая тех знаний, умений, и навыков по другим разделам, которые

необходимы для успешного изучения данного раздела. Для усвоения морфологии необходимо чтобы учащиеся на основе понятий соответствующих разделов умели:

- 1) соотносить букву звуком (чтобы правильно выделить основу в слове бросают для образования повелительного наклонения); увидеть позиционные чередования (при спряжении –бегу, бежишь);
- 2) определять лексическое значение слова, группировать слова по лексическому значению (чтобы понять отличия качественных, относительных и притяжательных прилагательных) различать синонимические и антонимические отношения (чтобы усвоить правописание не с различными частями речи (из раздела «Лексика»);
- 3) членить слова на морфемы, различать слово и формообразование (из раздела «Словообразование»);
- 4) разбираются в строении словосочетаний и предложений «чтобы определять синтаксическую сочетаемость и синтаксическую функцию частей речи (из раздела «Синтаксис и пунктуация»).

Специфика предмета «Русский язык» требует для преемственности и перспективности учета связи изучаемого материала:

- 1) с предшествующими и последующими этапами его изучения;
- 2) с другими разделами, где могут развиваться, совершенствоваться, углубляться знания, умения и навыки по данному материалу параллельно с основными материалами раздела и 3) с теми разделами, где учащиеся получают знания, умения и навыки, которые используются для усвоения материала.

Морфология изучает систему частей речи в русском языке. Элементами этой системы являются части речи с присущими им грамматическими категориями. «Части речи во всей полноте их свойств и особенностей и составляют основной объект изучения в морфологии». Усвоение свойств и особенностей частей речи лежит в основе навыков квалификации слов как частей речи, то имеет большое значение для осуществления практической направленности преподавания, так как эти навыки составляют основу правил правописания окончаний и суффиксов слов, слитно-раздельных-дефисных орфограмм, а также пунктуационных правил.

Анализ этапности в изучении каждой части речи позволяет разделить все части речи на 3 группы.

Одна группа частей речи (имя существительное, имя прилагательное и глагол) проходит линейно-ступенчатое изучение.

О второй части речи (местоимение, наречие, предлоги, союзы и частицы) в начальном концентре получается общее представление, усваиваются студентами термины. Так, из местоимений учащихся узнают личные местоимения, из наречий – наречия, которые отвечают на вопрос

как?; из предлогов – первообразные; из союзов – и, а, но; из частиц – только частицу не.

Изучение третьей группы частей речи (имя числительное, а также особых форм глагола – причастий и деепричастий) характеризуется тем, что в начальном концентре о них не упоминается.

Такое расположение материала действующих учебниках требует от учителя реализации преемственности и перспективности в преподавании морфологии.

Например, каждая новая ступень изучения имен существительных – это прежде всего повторение всей совокупности ранее изученных морфологических признаков. При этом в основном внимание заостряется на изменяемых грамматических категориях (падеж, число; из постоянных признаков изучение рода и склонения) и все-таки изученное в начальных классах (падеж, род и склонение) остается в центре внимания учащегося, так как эти категории используются в целях правописания.

С другой стороны, большое практическое значение для развития понятий, связанных с существительным (к с другим частям речи этой группы), имеет качество дидактического материала, на основе которого строится обучение.

Во-первых, на каждой новой ступени лексика должна соответствовать возрастному уровню учащихся. Если на уроках изучения склонения существительных в начальных классах, учитель использует такие слова с конкретным значением, как стол, щенок, деревня, кошка; поле, животное; тетрадь, мышь.

Во-вторых, усложнение дидактического материала должно идти также в направлении усложнения форм. Например, для определения падежа существительного в предложении на этапе IV-V классов для разбора слова с омонимичными падежными окончаниями, так как они требуют сложного грамматического анализа.

Для полного грамматического разбора целесообразно давать слова с грамматическими особенностями. К ним относятся слова: имеющие только форму единственного или только форму множественного числа; собственные имена (они не имеют множественного числа); неизменяемые существительные. Разбор таких существительных заставляет привести в движение большое количество сведений, способствует выработке системных связей, что лежит в основе морфологии имени существительного.

Логика развертывания преемственно-перспективных линий в изучении второй группы частей речи.

Кроме накопления словарного материала, работа над частями речи в этот промежуточный период может идти за счет отработки общеграмматических умений; устанавливать лексическое и грамматическое

значение слова.

Совершенствование этих и других общеграмматических учений, готовит учащихся к усвоению частей речи второй группы.

С другой стороны, с точки зрения преемственности и перспективности при изучении этой группы частей речи более актуальным, чем при изучении частей речи первой группы является вопрос о закреплении и развитии знаний об этих частях речи.

Третья группа частей речи, имеет свою логику преемственно-перспективного изучения. Единство общеграмматических умений составляет лингвистическую основу, готовящуюся изучение этих частей речи. Особенную важность приобретает работа по введению этих категорий слов в устную речь. В первую это относится пристяжиям и деепричастиям, которые мало употребляются речи.

Как при изучении частей речи – второй группы огромное значение для усвоения пристяжий и введения их в речи имеет постпозитивная работа над ними. Понимание того, что изучение пристяжий и деепричастий в VI классе не оканчивается, является непременным условием соблюдения принципа преемственности и перспективности в преподавании этой части морфологии.

Таким образом, мы видим, что ориентира изучение частей речи на цели обучение, мы выходим за рамки узкого раздела программы.

Поэтому прочность знаний, умений и навыков по морфологии во многом зависит от умения использовать возможности других разделов.

Литература

1. Моисеев А.И. русский язык. Фонетика. Морфология. Орфография. М., 1975 г.

2. Блинов Г.И. О некоторых вопросах перспективности в обучении. Русский язык в школе. 1973 г.

TARIX

Yusif QAZIYEV*

Azərbaycan Demokratik Respublikası dövründə məktəb kitabxanalının və sinifdən xaric mütəaliisinin təşkili işi (1918-1920-ci illər)

“...Ananın südü bədənin mayası olduğu kimi, ananın dili de ruhun qidasıdır, hər kas öz anasının və vətənini sevdiyı kimi, ana dilini də sevir.”

Firudun bəy Kəçərli

Xalq maarrifinin bərpası və yenidən qurulması yolunda ilk addımlar. Birinci dünya müharibəsi (1914-1918) imperialist dövlətlərin iqtisadi və siyasi quruluşları sarsıldı. Tarixi məqamın zərurından istifadə edən bir çox müstəmləkə xalqları kimi Azərbaycan xalq bu müstəqillik qayğısına hayatı keçirərək öz milli dövlətçiliyini barpa etmək mübarizəsinə qoşuldu. 28 May 1918-ci ildə O öz milli dövlətçiliyini barpa etdi. 28 may 1918-ci ildə Azərbaycan Milli Şurasının qətnaməsi ilə Şərqi ilə ilk demokratik dövlət olan Azərbaycan Demokratik Respublikası(ADR) elan edildi.

Yeri gölmüşkən, Çar isul-idarəsini əvəz edən bolşevik daşnaq-hakimiyəti—Bakı Kommunası iflic vəziyyətinə düşmüş məktəbləri nəinki barpa etdi, eksinə Azərbaycan məktəblərini (rus-tatar) məhv etdi, o cümlədən məscidləri yandırdılar. Hətta italyan stilində tikilimiş İsmailiyyə (indiki AMEA-nın binası) məscidini Kommunanın sördi-S. Şaumyanın tapşırığı ilə və A. Mikoyanın rəhbərliyi ilə bolşevik-dəsnək bandaları yandırdılar və azəri soyqırımına başlıdlar.

ADR ilk yarandığı gündən başlayaraq az vaxt ərzində xalqın ictimai, iqtisadi, mədəni-maarrif sahələrdə misli bərabəri olmayan tədbirlər və əməli işlər həyata keçirdi.

ADR-in dövlət müstəqilliyini əldə etməsi nəticəsində ölkəmizin çox əsrlik iqtisadi, icimai-siyyasi, mədəni, humanitar və sosial hayatın bütün sahələrində, habelə beynəlxalq aləmdə principial dəyişikliklərin yaranmasına, müstəqil dövlətçiliyin obyektiv tarixinin yazılımasına əsaslı şərait yaradı. Müstəqil ideyalar təhsilin ana dilində qurulması üçün elmi və mənəvi zəmin formalaşmağa başladı, yeni məktəb tiplərinin yaranması ideyaları, dövlət quruculuğu təcrübəsi hərtərəfli əyrənilməsi, təhsilin ana dilində yenidən qurulması ideyaları yaradı.

*AMEA-nın A.A.Bakıxanov adıma Tarix Institutunun elmi işçisi, əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru

Müsləmən Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik döyüşləri ilə Şərqi mədəniyyətinin xüsusiyyətlərini təzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsinin qurulmasının himni oldu. ADR Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətinin inkişafına xüsusi diqqət göstərdi.

ADR parlamentinin 28 dekabr 1918-ci il tarixli iclasında ADR Nazirlər Şurasının sadri Fətəli Xan Xoyski hökumət bayanatı ilə çıxışında məarif və mədəniyyət sahəsindəki dövlət siyasetindən bəhs edərkən demisi: "Bu cəmiyyət elə sahədir ki, dövlətin bazisi və ictimai həyatı bunsuz qurula bilməz".¹ Çətinliklə qarşılanan gənc Azərbaycan hökuməti xalq məarifinə, mədəniyyətə, incəsənətə aydınlan vəsaiti getdikcə artırmaga çalışırı.

Hökumət 1919-cu il bütçesini müəyyənləşdirərək xalq məarif və mədəniyyətinin inkişafına 45 milyon manat adı xərclər, 30 milyon manat isə fərvələdə xərclər üçün vəsait ayrılmışdır. Bu məbləğ hərbi nazirlik və dəniz donanmasına ayrılan vəsaitdən sonra ikinci yeri tuturdu (1, 2).

Məarif sahəsində qəbul edilmiş qərarara əsasən 1919-cu ildə təkcə Zaqatalada 25 ibtidai məktəb açmaq üçün 100.000 manat pul buraxılmışdır. Həmin il əzində 23 orta və orta ixtisas məktəbi, 1 politexnik və kommersiya məktəbi və digər tədris müəssisələri fəaliyyətə başlamışdır. Məktəblərin ümumi sayı 700-ə çatmışdır.

Beləliklə, Birinci dünya müharibəsi dövründə iflaslı uğramış çar məktəb sistemi yenidən dirçəlməyə başladı. Bərbad hala düşmüş və əksərən fəaliyyətini dayandırmış məktəblər barpa olunmağa başladı və fəaliyyətə başlayan məktəblər birinci növbədə kitabxana və kitab naşrı ilə məşğul oldu.

Birinci imperialist müharibəsi və Baki Kommunası dövründə ibtidai məktəblərin dağıdılmasını və ADR dövründə yenidən bərpasını göstərən (3).

Cədvəl

İllər	Ibtidai məktəblərin sayı	İbtidai məktəblər-dəki şagirdlərin miqdarı	Onlardan azərbaycanlılar	O cümlədən:	
				Azərbaycanlı öğrenciler	Azərbaycanlı qızlar
1914/1915	943	62788	22161	20299	1862
1919/1920	668	48078	16621	15201	1420

¹ Azə. SSREA Xəbərləri(tarix. Fəlsəfə və hüquq seriyası)-B., Elm, 1990, № 2, səh.29

Fəaliyyətdə olan məktəblərin kitabxanaları sürətlə təşkil edilərək, kitabxana fondu köhnə və yeni kitablarla təchiz edildi. Həmçinin məktəb kitabxanalarının kitab fondu mətbuatla da zenginləşdi. Yeri gəlmışkən qeyd etmək lazımdır ki, 1919-cu ildə Azərbaycanda 89 adda qəzet və jurnal çıxarı. Onların 39-u Azərbaycan dilində, 44-ü rus dilində və 6-sı isə başqa dillərdə nəşr edilirdi (4).

ADR-in Maarif Nazirliyi bütün təhsil ocaqlarında(xalq məktəbləri, seminarialar, politeknik məktəblər, gimnaziyalar, realm məktəblər, kommersiya məktəbləri), həmçinin yeni yaranmış universitetdə kitabxanaların təchiz olunmasına xüsusi diqqət yetirdi. Bu iş 4 istiqamətdə həyata keçirilirdi (5).

1. Təhsil ocaqları kitabxanalarının respublikada nəşr edilən bütün əsərləri ilə pulsuz və məcburi təminati. Bu məqsədə 1919-cu ildə Azərbaycan hökumətinin təqdimatında əsası da respublikə parlamentində istinad edilərək xüsusi qanun qəbul edilmişdir (5). Qanun bütün məktəb kitabxanalarını Azərbaycanda nəşr edilən kitab, jurnal, məcmua və qazetlərin məcburi nüsxələri ilə təchiz edilməsini nəzərdə tutmuşdur.

Bu baxımdan hökumətin həyata keçirdiyi tədbirlər içorisində kitab nəşri işi ön cərgədə idi. Kitabların və xüsusun Maarrif Nazirliyi nəzdində 1918-ci ildə xüsusi komitə yaradılmışdır. Komitə tərəfindən təkcə 1918-ci ildə 7 adda dərslik çap olunmuşdur (6).

ADR təhsil sahəsində başlıca siyasi təhsilin ana dilində aparılması və ana dilində mətbuat (qəzet, jurnal, kitab və s.) çapı idi. Dövlətin ziyanları təhsilin ana dilində aparılmasını, ana dilinin hər yerdə külliyyi olaraq işlədirilməsini tövli edirdilər. Firudun bəy Köçərli evda ana dilində danışmağa və ana dilində yazısını yaratmağı irali sürərək məktəbdə, yığıncaqlarda və s. tədbirlərdə rus dilində danışılmasını möqəbul hesab etmirdi.

Bu münasibətlə Firudun bəy Köçərli yazardı: "...Ananın südü bədənin mayası olduğu kimi, ananın dili də ruhun qidasıdır, hər kəs öz anasının və vətənini sevdiyi kimi, ana dilini də sevir" O, bu sevgini ana dilinin hər yerdə işlatmakla bəyan etməyi vəzifə kimi qarşıya qoyurdu.

Ana dilinin təlimi üçün məzmunca dolğun, maraqlı stabil dərsliklərə o zaman böyük ehtiyac var idi. Bu boşluğu doldurmaq üçün milli ruhlu yazıçı, şair, pedaqoq və müxtəlif qəbildən olan ziyyalarımız bir çox dərslik və dərs vəsaitləri yazmışlar.

Məsələn, tədqiqatlar aşkar etmişdir ki, ADR 1918-1920-ci illərdə 70-dən artıq adda kitab və dərslik nəşr etdirmişdir. Dərsliklərdən qeyd etmək olar: Rəcəb Əfəndidə "Türk dil" (1918), M.Mahmudbəyovun "Müsəvvər türk əlifbası: ilk qiraət" (1918), Hadizadə Axund Əbdürəhim və Mirmöhüsün Zadəgani Ağə Mirəbdüləli "Şəriət kitabı" (1918), Ağə Əli Qasimzadə "Hesab məsələləri məcməüs" (1919), Ağabala İsrafilzadənin "Təzə elmi hesab" (1919), Abdulla bəy Əfəndidə "Son türk əlifbası" (1919), Cəmo bəy Cəbrayılzadənin "Tarix təbibi" (1919), Abdulla Şaiq Talıbzadə "Milli qiraət" (1919) və s. Həmin

dövrde nəşr edilmiş digər tarixi, elmi-siyasi kitablardan da qeyd etmək olar: Hadi Məhəmmad Əbdülsəlim “İnsanların tarixi faciələri”(1918), Seyid Ağa Axundzadə “Mart hadisəsi” (1918,1919), “Xorasanın tutulması və ikinci Nikolayon cazalanması” (Hərriyyət dövrü, 1919 və s.), (5).

Milli dildə vəxxt içərisində bu cür dərsliklərin yazılıması Azərbaycan ziyanlarının o çatı şəraitdə böyük qələbəsi idi. Bu dərsliklər həm pedagoji, həm də didaktik-metodik cəhətdən o dövr üçün yeni tələblərə cavab verirdi. Dərsliklərin dilinin sadeliyi, aydınlığı, bədiliyi, mətnlərin dolğun məzmununa malik olması, metodik cəhətdən materialların seçimi, uşaqlara veriləcək biliklərin onların yaş və anlam səviyyələrinə uyğun olması, uşaqlara bədii zövqü tarbiyə etməsi, calbedici olmasına onların geniş tətbiqinə və uzun illər istifadəsinə səbəb oldu.

Qeyd edilən nailiyat, təbii ki, o zaman rus imperiyasının tərkibində olan azərbaycanlılar nə qədər çalışırdılar, müstəqil bir ölkə vətəndaşı olmadıqlarından imperiya həkimiyətindən aslı vəziyyətdə idilər. Ona görə də köklü milli dəyişikliklərin həyatə keçirə bilmirdilər. Bu imkan 1918-ci ilin mayında qurulmuş Azərbaycan Demokratik Respublikasında yarandı.

Azərbaycan Demokratik Respublikası Dövründə XIX əsr Azərbaycan məarif-pərvərənlərinin sinifdən xaric mətbülə üçün arzu etdikləri ədəbi əsərlərin nəşri qismən də olsa hayata keçirilmişdir. Azərbaycan xalqının mədəniyyətinin, ədəbi-bədii ərsini, qəhrəmanlıq və vətənpərvərlik nümunələrini, eks etdirən bir sira əsərlər də çap olunmuşdur: Üzeyir Hacıbəyov “Arşın mal alan”, “O olmasın, bu olsun” operettalarının liberetərləri, S.S. Axundov “Hekayələr”, Soltan Məcid Qənizadə “Nağıllar”, Rəşid bəy Əfəndizadə “Pul dəlisi”(hekayə), M. Zeynalzadə “Həvəs”(hekayə), Zülfüqar bəy Hacıbəyov “Aşiq Qarib” operası, Ağa Həsən Mirzəzadə “Milli nağmələr”, Əhməd Cavad Dağlıq”(şeirlər məcməsi) və s.(7).

2.Xarıci ölkələrdən kitab almaqla məktəb kitabxanalarının kitab fondu təchiz edilirdi. Bu işin tezliyi və asanlaşması namına hökumət xarici çap məhsulatını gömrük vergisindən azad etmişdir. Təsədüfi deyildir ki, az vaxt ərzində təhsil ocaqları kitabxanalarına, xüsusən məktəb kitabxanalarına Türkiye'dən, Rusiyadan və Tiflisdən 10 min nüsxədən artıq kitab alınmışdır (8). Ümumiyyətə, Məarif Nazirliyi tərəfindən 1918-1920-ci illərdə Türkiye'dən 20 min nüsxədən artıq dərslik, dərs vəsaiti və digər kitablar gotirilmişdir (9).

Yalnız İstanbul şəhərində universitet kitabxanasına 212 adda kitab gotirilmişdir. (12).

3. Ölkcə daxilində ehtiyatlardan istifadə etmək yolu ilə kitabxanaların kitab fonduyu zənginləşdirmək. Yəni öz fəaliyyətini dayandırmış məktəblərin, kitab anbar və mağazalarında saxlanılan kitabların kitabxanalarala paylanması təşkil edilirdi.

4. Ayrı-ayrı şəxslərin, müssəsələrin, xeyriyyə cəmiyyətlərinin kitabxanalarında olan kitablar toplanaraq kitabxanala rayaqlanırdı. Bu iş

əsanlıqla başa gəlmirdi. Gərgin iş aparılırdı. Yerli qəzetlərdə tez-tez müraciətlər dərc edilirdi, kitab ambarında, mağazalarda, məscidlərdə, müxtəlif elmi cəmiyyətlərdə və s. müəssisələrdə mühafizə edilən adəbiyyat kitabxanalar arasında bölgüldürüldürdü. Bu işlə Xalq Məarif Nazirliyi, xüsusi xeyriyyə cəmiyyətləri, ayrı-ayrı məarif-pərvər şəxslər və müslimlər məşğul olurdular (5).

ADR-in kitabxanaçılıq sahəsində keçirdiyi tədbirlərdən biri də işgəzar kitabxanaçılıq kadrları hazırlamaq idi. Bu məqsədlə təcili olaraq seminar-müşəvvirələr təşkil edilirdi. Bütün təhsil ocaqlarının, digər mədəniyyət və idarələrin kitabxanaçılıları bu müşəvvirələrə dəvət edilirdi. Kitabxanaçılıq sahəsində næzəri və praktiki işlər arasındaşdırılmış və qararlar çıxarırlırdı. Bu sahədə aparıcı metodiki mərkəz rəsmini 15 noyabr 1919-cu ildə təsis edilmiş Bakı Dövlət Universiteti aparırı.

Qeyd edilən müşəvvirərlərin biri haqqında məlumat verilərsə, mülahizələr öz yerini tapa bilir. 1920-ci il yanvarın 16-də BDU –nun kitabxanasında Xalq Məarif Nazirliyi kitabxanaları işçilərinin seminar-müşəvviri olmuşdur. Seminar müşəvvirədə 94 kitabxana işçisi iştirak etdi. Müşəvvirədə məruzələr, çıxışlar edilib, konkret təklif və tövsiyələr edilirdi. Məruzələrdən qeyd etmək olar: Ə.Seyidzadə “Kitabxanalarда kitablar necə yazılımalı və təsnif edilməlidir”, M.H. Rzaquluzadə “Onluq klassifikasiya”, Heydərlinin “Kitabxana işini necə aparmalı”, K. Ağalarov “Kitabxana fondunun komplektləşdirilməsi” və s.(9, vərəq 9).

Kitabxanaların fondlarının təşkili üçün tədbirlər. ADR ilk günlərdən başlayaraq həyata keçirdiyi mədəni-məarif tədbirləri kitabxana işinin inkişaf üçün də əsaslı zəmin yaratdı. Kitabxana işi bu dövrde həyata keçirilən bütün sosial-mədəni və məarifçilik işlərinin mühüm tərkib hissəsinə çevrilmişdir. 1918-1919-cu illərdə ADR-in kitabxana quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərin anə xətti əvvəllərdən fəaliyyətdə olan və yeni təşkil edilən təhsil ocaqlarında kitabxanaların yaradılmasından ibarət idi.

Məarif Nazirliyi ilk növbədə Respublikada fəaliyyət göstərən bütün təhsil ocaqlarında xalq məktəblərində, seminarialarda, politexnik məktəblərində, gimnaziyalarda, sənət və peşə məktəblərində, kommersiya məktəblərində və elcə də yeni yaranmış universitetdə kitabxanaların təşkilinə xüsusi diqqət yetirirdi.

Bu məqsədlə təhsil ocaqları kitabxanalarının kitab təchizatı dövlət səviyyəsində təmin edilirdi. Bu iş əsasən 4 istiqamətdə həyata keçirilirdi.

Kitab nəşri üçün yaradılmış komitə məktəb kitabxanalarında kitab fondunda təşkil edən dərslik və bədii kitabların ümumi tirajı 70.000 nüsxəyə çatdırıldı. Həmin kitabların adlarını qeyd etmək olar: “Türk əlifbası” (M.Ağayev), “Ədəbiyyat məcməsi” (Fərhad Ağayev), “Rəhbər hesab”(Ə. Rağib) “Coğrafiya”(Q.Rəşid), “Elmi heyvanat” (Cəbrailbəyli) və s.

Kitabxanaların təchizatının müntəzəm və operativ təşkil edilməsi məqsədilə ADR-in digər tədbirlərindən biri də 1918-ci ilin avqust ayında

kitabxana kollektörünün yaradılması oldu (9, vərəq 7). Kollektör Azərbaycan, rus, xarici ədəbiyyat üzrə komplektlaşdırma səbələri fəaliyyət göstərirdi. Kollektör kitab məğazalarından və Xalq Maarif Nazirliyinin nazidində kitabları satın alıb kitabxanalar arasında bölüşdürürdü. Bu işdə kollektörün nazidində yaradılmış komisiya məşğul olurdu (5, səh.35).

Bununla aşağıdakılardı qeyd etmək yerinə düşür.

1. ADR dövrü (1918-1920) Azərbaycan xalqının tarixində milli oyanış, milli dırçılış dövrü kimi özünü göstərmmişdir. Bu dövr(23 ay) milli mədəniyyətin və məarifimizin tarixində öz fəaliyyət ömrüne görə əvvəlki və sonrakı dövrlərin hər hansı bir inkişaf etmiş dövrü ilə müqayisədə ifrat təstünlüklərə malikdir.

2. Bu dövrün əlamətdən işlərindən biri də dövlət bütçəsi hesabına ana dilində kitab və mətbuat neşri ilə kitabxanaların fondunu zənginləşdirmək idi. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan dilində 39 adda qəzət və jurnallar çap edilmişdir. Bu da Azərbaycanda çoxluq təşkil edən əhalinin, xüsusun kənd əhalisinin kütləvi savadlanmasımasına səbəb olurdu. Azərbaycanlı əhalisi artıq heç bir xərə vermədən əşyaqları məktəbə asanlıqla qəbul etdirib ana dilində təhsil qayğısına qalırdılar. Onu demək kifayətdir ki, ADR dövründə ibtidai və orta məktəblərdə təhsil alan 48 min 78 nəfər sağırdan 22 min 261 nəfər Azərbaycanlı idi (10).

3. ADR dövrünə kimi milli kadrların yetişdirilməsinə böyük əhəmiyyət verilmişdir. Hökumət ölkədə Universitet və digər təhsil ocaqlarının hazırladıqları kadrlarla kifayətlənməmişdir. Xarici ölkələrdə də kadrlar yetişdirilməklə məşğul olmuşdur. Belə ki, 1918-ci ilin sonunda ADR hökuməti öz hesabına 100 nəfər abiturient müxtəlif ixtisaslar üzrə ali təhsil almaq üçün Avropanın müxtəlif ölkələrinə yola salmışdır (10).

4. Maarif ocaqlarının kitabxanalarını, xüsusun məktəb kitabxanalarının təşkili xalqı müxtəlif təbəqələrinin və siyasi qüvvələrin birliliyi sayəsində kütləvi hərəkəta çevrilmişdir ki, bununla kitabxana işini inkişafı üçün osaslı zəmin yaranmışdır.Bu illərdə kitabxana işi dövlət soviyyəsində xalqın mədəni inkişafında müümə amil kimi qiymətləndirilmiş, kitabxanacılıq işinin nüfuzu artırmağa başlanmışdır. Təşkil edilən hər bir kiçik kitabxana belə dövri mətbuatda eks etdirilmişdir. Təkcə 1919-cu ildə republikada nəşr edilən qəzetlərdə ayrı-ayrı kitabxanaların fəaliyyətinə dair 90-dan artıq müxtəlif yazı dərc edilmişdir (5, səh.). Bu yazılarında kitabxanaların fəaliyyəti (iş saatı, həyata keçirdiyi tədbirlər və s.) hərtərəfi işıqlandırılmışdır.

İmkanlı şəxslər hətta belə xüsuslu evlərində kitabxanalar təşkil edib, xalqın maariflənməsi qeydinə qalırdılar. Mənbələrin birində göstərilir ki, "Kamenni" küçəsi ilə "Spasski" küçəsinin tinində 110 nömrəli evdə türk kitabxana-qiraṭxanasi açılmışdır. Burada türk, rus və başqa dillərdə kitablar və jurnallar vardır. Kitabxana saat 8-dən axşam saat 8-dək açıqdır. Kitabxanada söhbətlər də təşkil edilirdi (5, səh.22).

Beləliklə, Azərbaycan Demokratik Respublikasının məarif və mədəniyyət, o cümlədən kitabxanacılıq sahəsində həslilik az da olsa tədqiq olunmuş təşəbbüs və işlərin çağdaş dövrümüzün fəaliyyətində örnəkdir. Bu təşəbbüs və işlərin bundan sonrakı elmi və əməli fəaliyyətimizdə bir daha labüddür.

Ədəbiyyat

1. Azərbaycan Demokratik Respublikası: tarix, ictimai-siyasi və mədəni həyatı. – B., 1992, səh.99, 181.
2. Onullahu Seyidagə. Azərbaycanda XIV-XV əsrlərdə məarif və məktəb. – B., jurnal «Az.mək.», 1973, № 7, səh.50-55.
3. Azərbaycanda xalq maarifinin inkişaf yolu. B., 1945, səh.16.
4. Azərbaycan Respublikası Mərkəzi Dövlət Tarix Arxiv, fond 51, iş 7, v.82.
5. İsmayılov X. Azərbaycan Demokratik Respublikası dövründə kitabxana işi. – «Kitabxanacılıq və bibliografiya» jurn. B., 1997, № 1, səh.27-37.
6. Az.R. MDTA, fond 57, siyahı 1, iş 1264, vərəq 2 və arxa, 3, 4, 5, 12, arxa, 60.
7. Azərbaycan kitabı: Bibliografiya, cild 1 (1780-1920). – B., 1963, səh.169-172.
8. AzR MDTA, fond 57, siyahı 5, iş 314.
9. A.Atakiyev. ADU-nun tarixi. B., 1991, I hissə, səh.91; AzR MDTA, fond 57, siyahı 1, iş 734, vərəq 3, 7, 9, 11.
10. AzR MDTA, fond 894, siyahı 10, iş 58,

XÜLASƏ

Məqalə «Azərbaycan Demokratik Respublikası dövründə məktəb kitabxanalarının və sinifdənxaric mütaliənin təşkili işi (1918-1920-ci illər)» adlanır.

ADR hökuməti ilk addımdında dağıdılmış məktəblərin bərpası və onların kitabxanalarının təşkili ilə məşğul oldu.

Bir çox dərslik və dərs vəsaitləri çap edilib kitabxanaların fondlarına paylandı.

Bununla kifayətlənməyən ADR hökuməti pulla xarici ölkələrdən kitab almağa başladı. Həmçinin ayrı-ayrı şəxslərdən, xeyriyyə cəmiyyətlərindən kitab toplanmasına başlandı.

Açar sözlər: kitabxana, mütaliə, müsəlman, maarif, məktəb, fond

РЕЗЮМЕ

Статья называется «Работа по организации школьных библиотек и внеклассного чтения в период Азербайджанской Демократической Республики (1918 - 1920-е годы)».

Правительство АДР в первую очередь занялось восстановлением

разрушенных школ и их библиотек.

Были изданы множество учебников и учебных пособий и разданы в библиотечные фонды.

Правительство АДР не ограничилось этим, и начало закупать книги из иностранных стран. Также начали собирать книги у отдельных лиц, благотворительных организаций.

Ключевые слова: библиотека, чтение, мусульман, просвещение, школа, фонд

SUMMARY

The article is called «Issue on organization of school libraries and home reading in the period of Azerbaijan Democratic Republic (1918-1920 years)».

Government of ADR was engaged in its first steps to reconstruct destroyed school buildings and organization of its work.

Number of textbooks and manuals were published and distributed to funds of libraries.

Not satisfied with it ADR government began to buy books from foreign countries. At the same time collection of books began from different persons, charitable societies.

Key words: library, reading, muslim, education, school, fund

Toraj GHADIMI*

A Survey on the Origin of Safavid's religion from Iranian and non-Iranian Researchers' Points of View

Abstract

The Safavid Era (1501- 1736) has been one of the most outstanding turning points in the history of Shia Islam , and in particular, in the history of Iran. This paper aims to investigate the two major influencing factors which had crucial effects on the Safavids' path to power, i.e., Shia Islam (a branch of Islam) and the Sayyadat Claim (descent from the Holy Prophet). As a result, Safavids established the first central government in Persia after Sassanid's collapse seven centuries before. Furthermore, Safavids established Ithna Ashari (**Twelver**) school of Shia Islam as the official religion of their empire. Despite these great achievements, the religious tendencies of Safavid Kings remain rather unclear. According to some historians Sheikh Safi Ad-din, the founder of Safavid Order, was a Sunni and a Sufi religious leader. Contrary to this view, others regard him

* The doctorate student of Institute of history of NACA

as a Shiite man. Following him, his descendants have openly claimed that they were Sayyeds. These simultaneous processes of conversion into Shia faith and Sayyadat claim was carried out so adroitly that Safavid kings were proud to. Due to spiritual influence over their Murids (followers),this great cultural and political shift was easily embraced with enthusiasm at the time .Thus, the anti-Sunni Safavids started a new phase in Shiism.

Key words: Safavid, Shiism, Sheikh Safi Ad-din, Sunni, Sufi, Sayyadat, Islamic empire, IthnaAshar

Introduction

Although shiism is essentially associated with Safavid dynasty who officially established Shiaslam, that at the time was completely foreign to Iranian culture, as Iran's official state religion, there has always been shades of doubt on their Shia beliefs, particularly, on the Shia beliefs of their grand ancestor, Sheikh Safi Ad-dinShaqArdabili.

The spiritual influence and the credibility of Sheikh Safi Ad-din as the leader of Safaviyah Sufi Order caused Sheikh Safi Ad-din descendants to step on the social and politicalscenes of the time and, on their path to acquiring power, they profited from various pretexts including Ershadirole (leadership and guidance position),Sayyadat Claim(descend from Prophet's household) and Shiismstatement (Rahimlo, 1982).

Despite the vast studies done on the religion of Safavid kings by Iranian scholars and others , there is no consensus among researchers that whether Safavid family had been Shia Muslim or they had converted from Sunni Islam into shia later due to the time's vital requirements for taking power or for certain protections.

If safavids were SunisShafei, then, when and on what bases they converted in to shia .Was this conversion implemented in one stage or it has been a long term process?Moreimportantly, the claim that they were from The Prophet Family has raised numerous controversies among Muslim as well as non -Muslim scholars since the Safavid reign.

Method and materials

The aim in this paper has been to argue for and against the SafavidsSiyyat Claim and their religious beliefs by means of descriptive and analytic research method based on local, national and international library documents including books, journal articles, and available data. This paper intends to look chronologically to the most controversy-raising factors in the Safavidhistory; - Shia and Syadat.Thesefactors had been so decisive in the history of Islam and Iran that even today they have their impact on the political scene of the ME and of the world. The corpus of this research consists of data in the three languages of Persian, Arabic and English. The translation of a few

sources in other languages has been used. All data are considered original and liable in the literature on The Safavid Era.

SafavidSayyadat Claim (descent from the Prophet)

To attain political power, and to legislate their power, Safavids made use of some influencing and deep religious beliefs among Persian people. One main excuse was the claim that they were descendants of the seventh Imam, Imam Musa Kazim. This issue has raised problems in history onwards. The first document in which such a claim can be traced is the "Safvat Al- Safa", written by DarvishTavakolEbnBazzaz Ardebil in 759 AH.

According to "Safvat Al- Safa", Sheikh Sadr Ad-din (the son of Sheikh Safi Ad-din), once stated that his father, Sheikh Safi, had said "there is Sayadat in our genealogy".(Safvat Al- Safa,759 AH)

This evidence has been regarded as the first stage for publicizing the claim. In the coming years, the second stage was set by one of Sheikh Sadr Ad-din's murids(spiritual followers),telling that in a trip to Tabriz along with Sheikh Safi Ad-din ,he had asked Sheikh whether he was Sayyed and Alavi(follower of Imam Ali, the first Imam in Shia Islam). Sheikh's answer had been positive. However, it was not clear whether Sheikh was Hassani or Hosseini.

To clear the ambiguity, the same murid claimed that he had dreamed of Sheikh Safi Ad-din, And Sheikh had asked him, why he had not told Sheikh's son , Sadr ad-din ,that Sheikh Safi had been Hosseini.(ibid).

Consequently, the Sayadat claim by Sadr Ad-din gained more weight among the increasing murids and afterwards among Iran's multicultural community. In fact, Safavids, claiming to be Sayyeds, spread their spiritual and religious savagernity over their expanding empire which was surrounded by Sunni Ottomand and Uzbek empires. In other words , If it was not known by public that the Safavid household were Sayyeds, they seized the opportunity to force their influence and religious leadership in Persia and to exercise their options in acquiring political power over Persia which consisted of many peoples with independent traditions, culture and language .In addition, Persian people historically were religion-oriented and at that time the Persia was separated into parts as a result of lack of a central powerful ruling system. So The Persians had the historic background for accepting the Safavid's Claim.

Due to Socio- historical and religious Murid-Morad bonds among the Safavid Order leaders and their followers, the claim was easily set itself as the Safaviyah Order's and the empire's vital principal .Even the enemies of Persia , such as Sultan Khalil ,ruler of Shervan and Bayazid the second , the Ottomand empire ,who were suni Islam believers ,recognized Safavids new religion With Shah Esmaiel'sruling,who established Shia as the Persia's state religion, the questionability of the Claim was an unforgettable sin. Shah Esmaiel himself was proud of being a Sayyed and emphasized it in his poems and letters to other

rulers (Pigolo, etc. Al.in Keshavarz translation.1975).

Ahmad Kasravi, a historian in the recent century,has presented, for the first time, some reasons on inaccuracy of the Safavid dynasty's Seyadat claim and their family tree .He sees them as forged and falsified by the kings and governments of that time. Kasravi's theory is confirmed by many Iranian and non-Iranian researchers.

Kasravi presents the reasons as follow(Kasravi, 1971):

- 1 The contents of "Safvat Al-Safa" were distorted by the Safavids before and after their kingdom establishment and Shah TahmaibI ordered a person called Mir Abolfath to correct and expurgate it(Torkman, 1976).
- 2 According to Safvat al-Safa,SheikhSadarad-din ,who claimed that he was Sayyed for the first time, did not know whose side(father's or mother's) was Sayyed.
- 3 Sheikh Safi Ad-din's wife who had lived with him for many years was not informed of her husband's Sayadat and "wondered of her son's statement that the Sayyeds were of his kin(Hagigat, 1999).
- 4 Neither Sheikh Safi nor His sons have been titled Sayyad in any official documents of the era(Kasravi,1976).
- 5 The people of Ardabil had been Shafei, which was the religion of Azerbaijan.

Savory(2009) believes that the Safavids, after the establishment of their empire, deliberately falsified the evidence of their own origins. Their fundamental aim in claiming a Shia origin was to differentiate themselves from the Ottomans and to enable them to attract the sympathies of all heterodox elements.(Savory, 2009)To this end, they systematically destroyed any evidence which indicated that Sheikh Safi Ad din was not a Shia and they fabricated evidence to prove that the Safavids were sayyids.They constructed a dubious genealogy tracing the descent of the Safavid family from the seventh of the Twelver Imams, Musa al-Kazim(ibid).

In regard to Safavids linkage to the 7th Imam, they provided a family tree and had added it to theSafvat al-safa" as it was customary for Sayyeds to present their family tree (Rahimlo, 1999).Against this view, some scholars verify the claim.

KarbalaeTabrizi quotes Mohammad MohitTabatabaei , a contemporary writer, that he has investigated the claim in several researches and confirms Safavid's claim .He writes that the existence of Sayadat genealogy in PiruzkurdSanjabi or Sanjari has been possible because at present there are hundreds of Alavi families among Kurds in Iraq, Turkey, Iran and the Caucasus .Furthermore , he argues that being both a kurd and an Alavi at the same time does not contradict the Safavid's Claim(Karbalae Tabrizi,1965).

Although the Safavid dynasty Sayadat Claim, whether false or true, had ambiguously been presented by Sheikh Sadr addin, it became a certain subject

from the age of Joneyd . Even the claim was strongly confirmed by their enemies. Furthermore, at the time of shah Esmail it became his sincere belief, and since the genealogy could make his monarchy legal and increase his political power, he always persisted in it and tried to confirm it (Roymer, 1991). On the role and importance of Sayadat claim in Shah Esmail's Monarchy, Roymer argues that it is obvious such a claim can be a decisive element in gaining the legitimacy of power in Shia Ideology and supports the Safavids(ibid).

The other excuse by which Safavids facilitated their attempts to acquire political power and later to legitimate that power was the Shia principle. Although safavids openly expressed their shia, at least from Sheikh Jonyed's time and coming to the throne, they did their best in promoting Shia.But their claim about Sheikh Safi Ad-din'sshiism has always been obscure as their Sayadat Claim had always been.

HamadolahMostofi's account in "Nozhat Al-Ghlob", written in 740 Hejri, i.e., 5 years after Sheikh safiAd-din's death ,is the oldest available historical document about Sheikh safi Ad-din.In this report Mostofi considers most of Ardebil people as Shafei and followers(Murids) of Sheikh Safi Ad-din(Mostofi, 1981). Following Mostofi, EbneAbzar in 759 Hejri on Sheikh Safi Ad-dinshiasm reports that Sheikh Safi Ad-din, being asked on his religious beliefs, said that "our religion is Sahabeh's (The Prophets close supporters). We love the four and pray for all four".(ibid)

Hosseini Mir AbolPath, correcting the book "Safvat al Safa ", emphasizes that sheikh safiAd-din had to observe Tagyeh (hiding his belief because of danger).He accuses EbneAbzar of hypocrisy and acting in a double way in his reports,contrary to him.Hosseinbelieves that" Since sheikh safiAd-din was following Sunnis in his religion, he has said some words which were in favor of sunnism and against Imamieh (IthnaAsharishtia).

However According to some scholars, sheikh safiAd-din and his ancestors strongly adhered to Imam Ali .However, this adherence did not contradict with his Sunni beliefs.To support their view, these scholars cite these causes as a proof for their claim:

Firstly, sheikh safiAd-din had been a shafei .Compared to other sunnisects, Shafei is the closest to shia in essence. Even shafei's leader, Muhammad EbneEdrissafei, has said poems on the praise of the Prophet Household.

Secondly, the 7th century onwards, due to a number of factors such as suffism approach to shiism .Mughol's Attack on Iran, caliphate collapse in Baghdad as well as Muslims feeling of Mughol's domination danger on Islam world , there had been a general tendency among Muslims to revive Islam's original principles and to seek Islamic unity. Consequently, this revival tendency provided increased attention on Alavism and Sadats(Sayyeds). In a nutshell, in the ear of Mughol's domination, Alavi tendencies had had a strong

impact on the suffism order and on Ardabil order (919 HQ) at the same time. DrZarinkob, contemporary writer, argues that at sheikh safiAd-din time, due to gradual development of shiism in Azerbaijan and neighboring regions, a great number of shia followers joined the Ardabil order. As a result, this background triggered biased shia beliefs among sheikh safiAd-din's descendants especially in Khaje Ali(Zarrinkob, 1983)

Succeeding sheikh safiAd-din, his son, Sadr Ad-din was entitled to lead the safaviah order. About his religious beliefs and tendencies, nothing is known except his Sayadat claim. However, some historians regard Shiatiendency, especially 12- Imam shia or IthnaAshar believers, in safaviah order as sheikh Sadr Addin's major achievements.

Contrary to above mentioned belief, some other scholars believe that khaje Ali was the source of religious reforms in safaviah Order. Navaei writes that, under khaje Ali's leadership safaviah order openly expressed its Shia beliefs(Navaei , 1973).

Edward Brown points out that Khajeh Ali was the first in sheikhs of safaviah order to openly express his strong and biased adherence to shiism. In regard to khaje Ali's son, Ibrahim, and his religious beliefs it can be said that he expanded the Order among Shia Turkmen in Anatolia and Syria.

The author of the book "Islam's revolution between the elite and the common", whose judges on Safavids is not bias-free, believes that sheikh Header established "Heidarieh", a fresh religion which had no link to Twelve Imam Shia. (NVAEI, 1973)

Heidarieh had been a separate religion and its followers, wearing Baktashieh clothes, lived in different parts of Anatolia. These followers known as Heidarieh believe that one of Allah's qualities has been transmitted to Ali (P.B.U.H) and afterwards it has been transmitted to his sons. Finally, through the 7th Imam, Musa Kazim (P.B.U.H), Sheikh Safi and later, Sheikh Heidar and Shah Ismail, inherited it. This is the reason why Sheikh Heidar has earned God's permission to promote the right religion (Pashazadeh, 2000).

It was in this way that Shah Esmail I who reached the monarchy throne in 907 Hejira in Tabriz, gave an official state to Shia Islam in Iran and by means of spiritual and political aspects of this movement made the Safavids' ruling stronger and ensured it for the next kings.

Conclusion

The Safavids tendency to Shia Islam was gradual and during different stages and conditions. One reason of that tendency was a political one, so that they wanted to have the Shia people of the Ottoman Empire Anatolia as the Safavids' disciples. After the Mongol dominance, which had no tendency to religion, required situations were provided to achieve this aim. Presence and effort of some learned men such as KhajeNasirAd-dinTusi and AllamehHelli at that time and the Mongol's religious facilitation policy all caused the Shia Islam to be in a

formal state by the Safavids in Iran. Also, it should be noted that the Shia teachings had common points with Shafite branch of Sunni Islam, which influenced on the conversion of the Safavids' Sunni religion to the Shia Islam after Sheikh Safi Ad-din.

References

- 1-Brown Ed. History of Iran literature. 4th vol. Tehran ISBN 964-00-1084-7,pp.50
- 2-Haghigat, A.The History of Iran's religious movements. Tehran University press (1998). ISBN 2-50-7000-964-pp.125.
- 3-Ibn Bazar. T. Safwat Al-Safa. Tabatabaei chief Edi.Tabriz(1994) ISBN8-06-5625-964
- 4-Karbalee Tabrizi,H. Gardens and heavens of jenan.Al-garaeed.tehrannashreketab.(1976)
- 5-Kasravi, A. Sheikh Safi and his ancestors, Katibeh Publication, Tehran (1976) ISBN 8-05-6887-964-p.310
- 6-Navaei, A. A secret in Deep history, Gohar magazine, issue 5,year 1. (1973) ISBN 964-0-13. Savory, R.M. "Safavid Persia."The central Islamic lands from preislamic times to the First World War.Eds. P. M. Holt, Ann K. S. Lambton and Bernard Lewis.Cambridge University Press, 1970.Cambridge Histories Online.Cambridge University Press. 11 November 2009
DOI: 10.1017 / CHOL9780521219464.015
7-1084-7. pp.418.419
- 8-Pashazadeh, E.M. Islam's revolution, Ghompublishation(2000)
- 9-Pigole ,S. and et al., The history of Iran 4th Ed. Tehran Payam publication, 1975. P471.
- 10-Rahimlu, Y. Cases of Safavid's spiritual pretexts. Tabriz university press(1999). ISBN 964-471-515-2,p217
- 11-Roymer, H. R. Safavid's Era.Kambridge History of Iran (Safavid Era), Azhand, Y. translator, Tehran Jami publication. 1st Ed(1991). ISBN 3-4458-03-964,p140
- 12-Torkman.I.B. AraiyeAlameAbbasi 2nd vol. Afshar, I. Ed. Tehran.Amirkabir publication 1971. ISBN 964-6532-01-2
- 13-Zarin kob, A.The rest of research in Iran's Sufism. 1st Ed. Tehran, Amirkabir. 1362, 1st Ed. ISBN 1-0

MÜNDƏRİCAT

FİRİDUN BƏY KÖÇƏRLİ.....3

- Almara NƏBİYEVƏ. Firudin bəy Köçərlı və Aşıq Vahid.....4
Aygün BAĞIRLI. Firudun bəy Köçərlı Kamal Talibzadənin nəzəri-estetik görüşlərində.....11
Ləzifə QASIMOVA. F.B.Köçərlinin müəllim haqqında fikirləri.....15
Məhəmməd MƏMMƏDOV.F. Köçərlı- xalq ədəbiyyatı janlarının araşdırıcısı kimi.....21
Mətanət HƏSƏNOVA.F. B. Köçərlinin metodik fəaliyyəti.....26
Məti OSMANOĞLU. F.Köçərlinin maarifçilik fəaliyyəti və milli ideologiya30
Nəzakət İmamverdiyeva, Fərhad Məmmədov. F. B. Köçərlinin pedaqoji görüşləri.....35

ƏDƏBİYYATŞÜNASLIQ

- Ayşən SADIQLI. "Qılinc və qələm" romanında Nizami Gəncəvinin bədii surəti.....44
Ercan Kızılış, N.F.Qısakürəyin yaradılığında "lirk mən" və ilahi eşq.....48
Əzizə BAĞIROVA. Bədii ədəbiyyatda qadın problemi cəmiyyətdəki trizagizmin ifadəsi kimi (Suat Dərvişin "Fosforlu Cəvriyyə" əsəri əsasında).....52
Fatma HÜSEYNOVA. "Molla Nəsrəddin" jurnalının folklor qaynaqları.....55
Firəngiz CABBAROVA.Əziz Mirəhmədov və Azərbaycan təqnidi realistlərinə dair.....59
Gülər ƏLİYEVƏ. XX əsr fransız qadın yazuçularının nəzəri konsepsiyası : Simon de Bovuar.....63
Gülnar NƏSİBOVA. İctimai məzmunlu dramlar.....68
Xəyalə ƏFƏNDİYEVƏ. Satirik sözün güclü.....72
Xayalə FƏRƏCLİ. Mövlud Süleymanlının povestlərində obrazlar sistemi.....77
Könül HEYDƏROVA."Millət dostları" və ya yalançı zadəganlar.....81
Mehman HƏSƏNOV. Ə.Fitratın bədii nəşrində cədidişmin ifadəsi ("Bədil" əsəri əsasında) ..85

Məhərrəm VƏLİYEV. "Leyli və Məcnun" əsərlərində Nofəl obrazı haqqında bəzi mülahizələr.....	88
Nərimən AZADGİL. O. Bukeyevin nəşrində uşaq obrazı və mifoloji inam ("Aypara ana haqqında hekayət" və "Uşaqlıq illərinin əks-sədasi" pəvestləri əsasında).....	92
Nəzakət HÜSEYN QIZI, Elmira İLYASLI. Mühacirət ədəbiyyatı tarixində; Əhməd Cəfərəğlunun ümumtürk mədəniyyətinə xidməti ("Türklük Amaci jurnalı" əsasında)	97
Nigar SƏFƏROV. Utopiyasız utopiya, yaxud "olmayan yer" haqqında romana dair.....	100
Nizami XƏLİLOV. Aşiq yaradıcılığının XIX əsr yazılı poeziyasına təsiri.....	103
Rumiyyə BAĞIROVA. Mehdi Hüseyn və İsmayııl Şıxlının böyük sənətə baxışlarına dair.....	109
Samirə MƏMMƏDLİ. Cumhuriyyət məfkurəsi və bədii nəşr.....	113
Səməni ABVASOVA. Hekayə janrunda tarixi şəxsiyyət və bədiliik (Ö.Seyfəddinin "Çəhrayı mirvarılı xalat" hekayəsi əsasında).....	119
Şəmə VƏRƏMI. Dostoyevski qəhrəmanları psixoloji aspektlər.....	122
Təranə MƏMMƏDOVA. XX əsr poeziyasından bir seçmə.....	128
Ülkər SULTANOVA. XIX əsr Azərbaycan yazılı poeziyasına xalq şeir üslubunun təsiri.....	131
Ülkər NƏBİYEVA. Şifahi yaddaşdan yazıya.....	135
Yeganə ISMAYILOVA. «Kitabi-Dədə Qorqud» dastanları Kamal Abdulla yaradıcılığında.....	141
Yeganə QURBANOVA. İlk addimin uğuru.....	148

DİLÇİLİK

Anar FƏRƏCOV. Dilin sosial diferensiallaşmasının sabəbləri.....	153
Aysel ƏHMƏDOVA. Altay dillərində feli sıfət göstəricilərinin paralleliyi.....	156
Aytəkin MİRZƏYEVA. Klassik ədəbiyyatda məktublaşma ünsiyyət vasitəsi kimi (Abdulla Şaiqə yazılmış məktublar əsasında).....	162
Dilbar İBRAHİMOVA. İngilis dilinin elmi-iqtisadi ədəbiyyatında sintaktik əlaqələr və onların öyrənilməsi prinsipləri.....	166
Əhəd CAVADOV. Müştərək oğuz abidələrindəki tabeli mürakkəb cümlələrin struktur-semantik xüsusiyyətləri.....	169

Günay KƏRİMOVA. Müssən modal felinin Azərbaycan dilində mənə çalarları.....	177
Hüseyin XOSBATİNİ. Güney Azərbaycan şivələrində arqo leksikasının mənbəyi.....	180
İslam VƏLİYEV. XVII-XVIII əsrlər Azərbaycan yazılı mənbələrdində işlənən bəzi feili bağlama formaları.....	186
Jalı ƏHMƏDOVA. Alman və Azərbaycan dillərində məqsəd budaq cümləsi.....	192
Kəmələ MEHDİXANLI. İngilis dilində feli sıfət birləşmələrində sintaktik əlaqələr və onların transformasiyası.....	196
Mehriban ƏLİZADƏ. Qoşa söz strukturunda qədim türk sözləri.....	200
Pərvin EYVAZOV. Bəxtiyar Vahabzadənin ana dili konsepsiyası.....	204
Rəfiq CƏFƏROV. Fransız və Azərbaycan dillərində frazeologizmlər.....	207
Rəna MƏMMƏDOVA. Azərbaycan dilində şəkilçilərin tələffüzündə qənaət.....	210
Sevda KAZIMOVA. Azərbaycan dilçiliyində paralel komponent məsələsi.....	216
Sevda RZAYEVA. Səbəb zərfliyi və səbəb budaq cümləsi.....	219
Sevinc BAĞIROVA. Sintaktik birləşmələrdə ingilis dili manşəli sözlərin Azərbaycan dilinin izahlı lüğətində işlənməsi haqqında.....	225
Şəbnəm ŞƏMSƏDDİNÖVA. Qədim türk dilində felin növ kateqoriyası.....	229
Şəfaat ƏLİYEVA. Fransız dilində felin zamanlarının təslilə ifadəsi.....	233
Наиля МИРБАЕВА. О сознательно-практической модели обучения русскому языку.....	236
Шаргия ГАСЫМОВА. Преемственность и перспективность в изучении морфологии.....	241

TARİX

Yusif QAZIYEV. Azərbaycan Demokratik Respublikası dövründə məktəb kitabxanalının və sinifdənxaric mütaliənin təşkil işi (1918-1920-ci illər).....	245
Toraj GHADİMİ. A Survey on the Origin of Safavid's religion from Iranian and non-Iranian Researchers' Points of View.....	252

Nəşriyyatın direktoru:
Texniki redaktor:

Şöhrət Səlimbəyli
Mail Xəlilov

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKİ DÖVLƏT UNIVERSİTETİ

Görkəmli maarifçi, pedaqoq, ədəbiyyatşünas və publisist
Firidun bəy Köçərlinin anadan olmasının
150 illik yubileyinə həsr olunmuş

RESPUBLİKA ELMİ KONFRANSININ
MATERIALARI
(25-26 noyabr 2013-cü il)

«AVROPA»nəşriyyatı

